

**M.A.MÜSEYİBOV, B.A.BUDAQOV, N.Ş.ŞİRİNÖV**

# **ÜMUMİ GEOMORFOLOGİYA**

**Dörslik  
(təkmilləşdirilmiş III nəşri)**

**Azərbaycan Respublikası Təhsil  
Nazirliyi tərəfindən universitetlə-  
rin Coğrafiya fakültələri üçün  
təsdiq edilmişdir.**

**BAKİ – 2012**

**Elmi redaktoru:**

**akademik** **Ə.V.Məmmədov**

**Müseyibov M.A., Budaqov B.A., Sirinov N.Ş.** Ümumi geomorfologiya. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2012, 304 s.

Dörd hissədən ibarət olan dərsliyin birinci hissəsində geomorfologiya elminin predmeti, məqsəd və vəzifələri, relyef haqqında ümumi məlumat, ikinci hissəsində endogen proseslər və onların fəaliyyəti nticəsində yaranan relyef formaları, üçüncü hissəsində planetar formaları, dördüncü hissəsində isə ekzogen proseslərin təsiri ilə yaranan relyef formaları haqqında məlumat verilir.

Dərslikdən coğrafiya fakültəsi tələbələri ilə yanaşı, geologiya fakültəsinin tələbələri, orta məktəbin coğrafiya müəllimləri və başqa mütəxəssislər də istifadə edə bilərlər.

Dərsliyin birinci, ikinci və üçüncü hissələrini (I-X fəsillərini), dördüncü hissəsinin X-XII və XV fəsillərini prof. M.Müseyibov, dördüncü hissəsinin XIII, XIV, XVIII və XIX fəsillərini prof. N.Sirinov, XVI, XVII və XX fəsillərini isə akademik B.Budaqov yazmışlar.

$$M \frac{1805040300}{M - 658(07)} - 004 - 2012$$

# I HİSSƏ

## I FƏSİL GEOMORFOLOGİYANIN BİR ELM KİMİ TƏYİNİ VƏ ONUN TƏDQİQAT OBYEKTİ

Geomorfologiya geologiya, coğrafiya elmləri təmasında yaranan və hər iki elm ilə sıx bağlı olan bir elmdir. Geomorfologiya endogen və ekzogen proseslərin qarşılıqlı təsiri nəticəsində yaranan və inkişaf edən, özündə hər iki prosesin informasiyاسını daşıyan mürəkkəb bir sistemi – yer səthi relyefinin quruluşunu, yaranmasını, inkişafı tarixini və s. xüsusiyyətlərini öyrənən sərbəst elmdir.

Geomorfologiya elmine müxtəlif təriflər verilmişdir. Məşhur geomorfoloq İ.S.Şukinin fikrincə «Yer səthi relyefini, onun elementar formalarını, bu formaların inkişaf qanunlarını öyrənməklə məşğul olan elm geomorfologiya adlanır». Daha sonra o göstərir ki, geomorfologiya fiziki coğrafiyanın bir sahəsi olaraq yer səthinin relyefini onun inkişaf prosesində, coğrafi mühitin qalan bütün komponentləri ilə (geoloji quruluş, iqlim, səth və yeraltı sular, torpaq və bitki örtüyü, heyvanlar aləmi) qarşılıqlı əlaqə şəraitində öyrənən elmdir.

Alımlırdən Y.S.Edelsteyn göstərir ki, «Yer səthi formalarını öyrənməklə və təsvir etməklə məşğul olan elm geomorfologiya adlanır».

Akademik K.K.Markov yazır ki, bəzən geomorfologiyani dar mənada başa düşür və onun tədqiqat çərçivəsini materiklərlə məhdud edirlər. Onun fikrincə geomorfologiya yer səthi relyefinin həm böyük (planetar), həm də kiçik formalarının əmələ gəlməsini və inkişafını öyrənən elmdir.

O.K.Leontyev və Q.İ.Rıçaqov göstərmışlər ki, «Geomorfologiya yer səthi relyefinin quruluşu, əmələ gəlməsi, inkişaf tarixi və müasir dinamikası haqda elmdir».

Bir sıra məşhur Qərbi Avropa və Amerika alımlarının

(A.Penk, A.Hetner, V.Devis və s.) geomorfologiya elminə verdikləri təriflərde onun tədqiqat obyekti, məqsəd və vəzifələri işıqlandırılmışdır.

O.K.Leontyev və Q.İ.Ričaqovun göstərdiyi kimi, yer səthi relyefi, yer qabığının su, hava və bioloji sferalar (qatları) ilə mürəkkəb qarşılıqlı təsir nəticəsində yaranan həndəsi formalarının məcmusudur.

Yer səthində rast gələn relyef formaları öz mənşəyinə görə əsasən endogen və ekzogen geomorfoloji proseslərin qarşılıqlı təsiri nəticəsində yaranır. Bununla yanaşı qeyd edilməlidir ki, planetar relyef formalarının əmələ gəlməsi endogen proseslərlə bağlıdır. Ekzogen proseslərin fəaliyyəti ilə ilk növbədə mikro, mezo, bəzən isə makroformaların mənşəyi bağlıdır. Buna görə geomorfologiya elmi bir tərəfdən geologiya, geofizika və geokimya elmləri, digər tərəfdən isə fiziki coğrafiyanın bütün qolları ilə sıx bağlı olub, həmin elmlərin tədqiqatlarından, nailiyyətlərindən geniş miqyasda istifadə edir.

Relyefin geoloji quruluşla əlaqədar olan formalarını (morphostrukturları), onların yaranmasını və inkişafını müəyyən etmək geologiya elminin əldə etdiyi məlumatlardan istifadə olunmasını tələb edir. Planetar relyef formalarının və bir sıra meqa və mezo-relyef formalarının mənşəyi əsasən yer qabığının daha dərin qatlarında və mantiyada gedən proseslərlə bağlıdır. Geofizika və geokimya elmlərinin topladığı məlumatlardan istifadə etmədən həmin relyef formalarının təhlili mümkün deyil. Buna görə relyefin morfostruktur təhlili, struktur-geomorfoloji tədqiqatlar zamanı geomorfologiya həmin elmlərin əldə etdiyi məlumatlara istinad edir.

Bütün ekzogen mənşəli relyef formalarının öyrənilməsi və morfogenezin zonal yayılması fiziki-coğrafi qanuna-uyğunluqları yaxşı bilməyi, fiziki coğrafiyanın ayrı-ayrı ixtisaslarına aid (iqlim, hidrologiya, okeanologiya və s.) tədqiqatlara istinad etməyi tələb edir. Buna görə də geomorfologiya elmi fiziki coğrafiya ilə sıx bağlıdır və fiziki coğrafiya elmlərinin tədqiqat üsullarından bu və yaxud digər dərəcədə istifadə edir.

Göstərilənlər yanaşı geomorfologiya elminin özünəməxsus tədqiqat üsulları vardır, həm də geomorfoloji tədqiqatlar başqa

elmlərin (geologiya, geofizika, fiziki coğrafiya) həll edə bilmədiyi, yaxud öyrənilməsi uzun müddət və çox vəsait tələb edən bir sıra geloji məsələləri qısa vaxta, az vəsait sərf etməklə həll etməyə qadirdir. Müxtəlif sahələrin neftli-qazlı strukturlarını müəyyəm etmək, oroqrafik və morfostruktur təhlil yolu ilə yer qabığının quruluşu (həm də dərinlik quruluşu) haqqında irəliçədən fikir söyləmək buna ən sadə misaldır.

Geomorfologiya elmi bir çox praktik məsələlərin həllində də mühüm rol oynayır. Buna bir sıra səpinti faydalı qazıntı yataqlarının kəşfi, nəhəng hidrotexniki qurğuların, su anbarlarının, böyük kanalların yerinin seçilməsi, şəhər və yol tikintisi yerlerinin və traslarının müəyyən edilməsi birinci növbədə geomorfologianın (mühəndisi geomorfologianın) vəzifəsidir.

Yuxarıda göstərilən qısa məlumat geomorfoloji tədqiqatların istiqamətini və məzmununu müəyyənləşdirir.

İ.S.Şukin geomorfoloji tədqiqatın vəzifəsinin aşağıdakılardan ibarət olmasını göstərir:

1. Öyrənilən relyefin xarici əlamətlərinin tədqiqi və xarakteristikası: elementar formaların böyüklüyü, təsvirinin verilməsi, onların yer səthində və bir-birinə görə istiqamətlərinin müəyyənləşdirilməsi.

2. Ayrı-ayrı relyef formalarının və onların komplekslərinin əmələ gəlməsinin öyrənilməsi.

3. Ayrı-ayrı formaların və onların komplekslərinin müəyyən coğrafi mühitdə inkişaf qanunlarının öyrənilməsi və buna əsasən onların genetik təsnifatının verilməsi.

4. Müəyyən geoloji struktur şəraitində, yaxud relyef əmələ gətirən amillərin müəyyən kombinasiyası nəticəsində yaranmış, mənşə etibarı ilə əlaqədar olan formaların qanuna uyğun təkrarlanan vəhdətlərinin müəyyən edilməsi.

5. Müxtəlif elementar formaların və onların komplekslərinin iqlim zonallığı ilə əlaqədar olaraq yer səthində coğrafi yayılmaşının öyrənilməsi.

Yuxarıda göstərilən xüsusiyətlərin hər birinin öyrənilməsinin istər praktiki, istərsə də elmi əhəmiyyəti vardır.

Relyefin elementar formalarının və elementar formalar komplekslərinin öyrənilməsi, onların morfoqrafiyasının dəqiqlik tədqiq

edilməsi müəyyən praktik məsələlərin həllində – yaşayış məntəqələrinin tikilməsində, hidrotexniki qurğuların quraşdırılmasında, dəmir və şose yollarının çəkilməsində əsas şərtidir. Bundan başqa, relyefin elementar formalarının öyrənilməsi, onların xarici görünüşünə görə qruplaşdırılması və morfoloji təsnifatının verilməsi üçün zəruridir. Morfoloji xüsusiyyətə görə relyefin mənşəyi eksər hallarda çətinlik çəkmədən müəyyən edilə bilər.

Relyef formalarını, onların komplekslərini və inkişaf xüsusiyyətlərini müəyyən etmək, yuxarıda göstərilən məsələlər içərisində ən mürəkkəbidir. Relyefi cavan olan sahələrdə, əlbəttə, bu o qədər çətinlik törətmir. Belə sahələrdə, adətən relyef tektonik quruluşa tam uyğun gəlir və xarici amillərin yaratdığı elementar formalar genetik sıradə toplanır. Lakin elə sahələr var ki, orada relyefin bəzi elementləri həmin ərazinin ümumi geomorfoloji xüsusiyyətləri ilə vəhdət təşkil etmir.

Yer qabığı relyefi çox uzun geoloji vaxt ərzində olduqca mürəkkəb inkişaf tarixi keçir. Adətən, qədim dövrlərdə əmələ gəlmiş relyef formaları yeni geomorfoloji mərhələdə pozulur və onların yerində yeni formalar, yeni genetik tiplər sırası əmələ gəlir. Bu hal yer qabığının daha çox fəal zonalarında orogen zonalarda özünü daha aydın göstərir. Halbuki, platformalarda müasir relyef, xüsusilə onun böyük elementləri keçmiş geoloji dövrlərdə mövcud olan forma və tiplərdən az fərqlənir.

Geosinklinal sahələrdə də bəzən relyefin inkişaf tarixinin qədim mərhələlərinin izlərinə-qədim relyefin reliktlərinə (qalıqlarına) rast gəlmək olar. Adətən, belə reliktlər müasir geomorfoloji proseslərlə uzlaşdırır və relyefdə disharmoniya təşkil edərək, relyefəmələgəlmənin müasir şəraitinə uyğun gəlmir. Buna misal olaraq dağlarda və şimal düzənliklərində qədim buzlaqların fəaliyyəti nəticəsində əmələ gəlmiş relyef formalarını-morenləri, troqları, karları, buzlaq sirkələrini, yaxud yüksək dağlarda intensiv parçalanmış silsilələr üzərində hamar səthləri, böyük düzənlikləri, geniş çay dərələrini, səhralarda qalıq dağları və s. göstərmək kifayətdir.

Relyefdə olan relikt formaları və hidroqrafiya şəbəkəsinin xüsusiyyətləri-epigenetik və uyğunlaşmış çay dərələrini keçmiş geoloji dövrlərdə relyefin inkişafının hansı istiqamətdə getməsini

öyrənməyə kömək edir. Bundan əlavə keçmiş dövrlərin relyefini bərpa etmək üçün korrelyat çöküntükərin analizindən və fasiyal analizdən istifadə etmək olar. Bu axırıncı üsullar daha geniş yayılmışdır. Bunlardan istifadə edərək nəinki yaxın keçmişin, hətta daha qədim geoloji dövrlərin fiziki-coğrafi şəraitinin və relyefinin əsas əlamətlərini müəyyən etmək olur.

Geomorfoloji tədqiqatın ən əhəmiyyətli cəhətlərindən biri də onun neotektonik mərhələdə istər yer qabığı relyefini, istərsə də strukturların inkişaf xüsusiyyətlərini aydınlaşdırmağa kömək etməsidir. Dağılıq ölkələrdə və hətta platformalarda neotektonik hərəkətlərin kəmiyyət göstəriciləri, baş vermə xarakteri və intensivliyi əsasən geomorfoloji tədqiqatlarla müəyyən edilir.

## II FƏSİL

### RELYEF HAQQINDA ÜMUMİ MƏLUMAT

#### Relyef formaları və elementləri haqqında anlayış

Relyef anlayışı yer səthi əyriliklərininin məcmuunu əhatə edir. O. K. Leontiyev və Q. İ. Rıçaqov göstərirlər ki, yer səthinin hər hansı bir sahəsinin relyefi dəfələrlə təkrarlanan və bir-biri ilə növbələşən ayrı-ayrı relyef formallarından və onların elementlərindən ibarətdir.

Relyefin elementləri **səthlər**, **tillər** (iki səthin kəsişməsi) və **səth bucaqlarıdır** (bir neçə səthin kəsişməsi). Səthlər müxtəlif ölçülü olur. Adətən erozion formalarda (dərələr, yarıghanlar) çox kəsilmiş sahələrdə səthlər kiçik, az kəsilmiş sahələrdə isə böyük olur. Erozion bedlənd sahələri üçün ən kiçik sahəli səthlər səciyyəvidir.

Səthlərin mənşəyi çox müxtəlifdir. Onlar endogen və ekzogen (erozion, abrazion və i. a.), yaxud mürəkkəb mənşəli olur. Meylliyyinə görə səthlər üfüqiyyə yaxın, yaxud subhorizontal (meylliyyi  $2^{\circ}$ -dən az) və meylli ( $2^{\circ}$ -dən çox) səthlərə bölünür. Meylliyyi  $2^{\circ}$ -dən artıq olan səthlər yamac adlanır.

Səthlər morfolojiyasına görə **düz**, **batıq** yaxud **qababıq** ola bilər. Bu üç morfoloji əlamətin növbələşməsi nəticəsin-də səthlərin xarici görünüşü bir qədər mürəkkəbləşir, o dalgalı, pilləli görkəm alır.

Tillər və səth bucaqları müəyyən şəraitdə aydın seçilir. Adətən kəskin parçalanmış sahələrdə tillər və səth bucaqları kəskin seçilir, çox vaxt tillər iti olur. Əksər hallarda səthlər bir-birinə tədricən keçir və tilləri yamacın bükük hissəsi əvəz edir.

Relyefin formaları **q a p a l i**, **a c i q**, **s a d e** və **m ü r e k - k e b** olur. Qapalı formalara müxtəlif mənşəli təpələr (xüsusilə moren təpələri) və çökəklər (məsələn, morenli sahələrdə çökəklər, karst qıfları, nəlbəkiləri və i. a.) aid edilir. Adətən belə formalar topoqrafik xəritədə qapalı horizontallarla ifadə edilir. Açıq formalara yarğanlar, qobular və başqa erozion formalar daxildir.

Relyefin sadə formaları bir, yaxud iki-üç elementdən ibarət olur, mürəkkəb formalar çoxelementli olmaqla, bir sıra müxtəlif morfoloji quruluşlu elementlərdən yaranmışdır.

Yuxarıda göstərilənlərlə yanaşı relyef forması **m ü s b e t** və **m e n f i** növlərə ayrılır. Bunların seçilməsi həmin formaların üfüqi (yaxud subhorizontal) səthə münasibətinə əsaslanır. Həmin (yəni üfüqi) səthdən ucalan (yüksələn) formalar müsbət, alçalan (yaxud aşağı olan) formalar isə mənfi formalara aid edilir. Hər iki forma mənşə etibarilə müxtəlifdir. Bundan əlavə müsbət və mənfi formaların yalnız bir sadə morfoloji göstəriciyə görə ayrılması vacibdir. Bir qayda olaraq müsbət forma denudasiya, mənfi forma isə akkumulyasiya sahəsidir. Deməli, bu iki formada müasir geomorfoloji proseslərin bir-birinin əksinə olan müxtəlif növləri baş verir.

Müsəbət və mənfi relyef formaları həm endogen, həm də ekzogen mənşəli ola bilər. Lakin sadə müsbət və mənfi formalar əksər halda ekzogen mənşəli olur.

Ekzogen geomorfoloji proseslərin fəaliyyətinə görə relyef formaları əsas iki növə ayrılır: **1 - a k k u m u l y a t i v** formalar, **2 - d e n u d a s i o n** formalar. Akkumulyativ formalar çöküntülərin toplanması nəticəsində yaranır (məsələn, moren təpəsi, yaxud tırəsi, barxan, dün və s.). Denudasion formalar materialın denudasiya amilləri vasitəsilə bir yerdən başqa yerə aparılması nəticəsində yaranır (məsələn, yarğan, səhralarda deflyasiya çökəkləri və s.).

Relyef formaları böyüklüğünə görə aşağıdakı formalara ayrılır: **1) planetar relyef** formaları, **2) meqaformalar**,

### **3) makroformalar, 4) mezoformalar, 5) mikroformalar, 6) nano formaları.**

Relyefin planetar formaları sahəsinə görə ən böyük formalarıdır. Bunlar materikləri, orogen qurşaqları, okean yatağını, orta okean silsilələrini əhatə edir. Materiklər və okean çökəkləri planetar relyef formaları içərisində xüsusi mövqə tutur.

**Materiklər** planetimizin ən böyük müsbət relyef formalarıdır. Materiklərin əksər hissəsi qurudan ibarət olsa da, xeyli hissəsi (şelf və materik yamacı) okean suları ilə örtülüür.

**Okean yatağı**dərinliyi 3 km-dən artıq olmaqla, Dünya okeanı dibinin əsas hissəsini tutur.

**Orogen qurşaqları** əsasən Sakit okeanla Amerika (Şimali və Cənubi Amerika) Asiya və Avstraliya materikləri arasında yerləşən geniş bir qurşağı tutur. Bu qurşaqdan kənarda orogen zonalar nisbətən kiçik əraziyə malikdir. Bir çox hallarda isə materiklər bir başa okean yatağı ilə sərhədlənir (məsələn, Şimal Buzlu, Atlantik və Hind okeani ətrafında).

**Orta okean silsilələri.** Yer küresində ən uzun və sahəsinə görə ən böyük ərazi tutan dağlıq qurşaqdır. Ayrı-ayrı okeanlardakı orta okean silsilələri bir-birinin davamını təşkil edir (Şərqi Hind okeani silsiləsi müstəsnalıq təşkil edir).

Adətən, planetar relyef formalarının sahəsi milyon və on milyon  $\text{km}^2$ -lə ölçülür.

**Meqaformalar** planetar relyef formalarını mürəkkəbləşdirən böyük formalardır. Bunlara materiklərdə Alp və Böyük Qafqaz kimi dağ sistemlərini, Qara dəniz, Meksika körfəzi, Yapon dənizi çökəklərini misal göstərmək olar. Relyefin meqaformaları on və yüz min  $\text{km}^2$  sahəni tutur.

**Makroformalar** meqaformaların iri hissələrini təşkil edir. Onların sahələri yüzlərlə, minlərlə və bəzən on min  $\text{km}^2$ -lə ölçülür. Makroformalara dağlıq ölkənin silsilələri və çökəkliliklərini misal göstərmək olar.

**Mezoformalar** makroformaları mürəkkəbləşdirən yarğanlar, qobular, kiçik dərələr, tirələr və silsilələr, dağdaxili çökəklər aid edilir. Bunların sahəsi adətən bir neçə  $\text{km}^2$ -dən bir neçə on  $\text{km}^2$ -ə kimi olur.

**Mikroformalar** mezoformaların səthini mürəkkəbləş-

dirən daha kiçik relyef formalarıdır. Bura karst qıfi, erozion şirimplar, sahil bəndləri (tireləri) və s. misal ola bilər.

**Nanorelyef (nanos –yunanca cırtdan deməkdir)** formaları olduqca kiçik olur. Bunlar çəmənlərdəki çımpızlılar, kiçik erozion şirimplar, qum üzərindəki tirəciklər və s.-dən ibarətdir.

Müxtəlif relyef formalarının sahəsinə aid göstərilən rəqəmlər bir qədər şərti olsa da, onlar həmin formaların ən geniş yayılmış növlərinin ölçüsü haqda təsəvvür yaradır.

Adətən, relyefin böyük formaları (meqaformalar, makroformalar) tektonik hərəkətlərin (endogen qüvvələrin) təsiri nəticəsində yaranan formalardır. Bunlardan ən böyüklərini, yəni meqaformaları İ.P.Gerasimov **geotektur**, makroformaları isə morfostruktur adlandırır. Morfostrukturlar böyüklüğünə görə birinci, ikinci və i.a. dərəcələrə ayrırlar.

Ekzogen geomorfoloji proseslərin əmələ gətirdiyi relyef formalarını (mezoformalar, mikroformalar) həmin alım **morfoskulptur** adlandırır.

### Relyefin morfometriyası

Yer səthi relyefinin morfometriyasının (kəmiyyət göstəricilərinin) öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Morfometrik tədqiqatlar relyefin bir sıra mühüm xüsusiyyətlərini müəyyən etməklə yanaşı, həm də müxtəlif praktik məsələlərin həllində geniş istifadə edilir.

(Relyefin ən mühüm morfometrik göstəricilərindən biri yer səthində hündürlüklerin paylanmasıdır.) Bu göstərici adətən opografik və hipsometrik (ocean və dənizlərdə batimetrik) xəritələrdə eks edilir.

Dəqiq tərtib edilmiş xəritələr üzərində aparılan ölçü işləri və hesablamalar nəticəsində materiklərin orta yüksəkliyi, oceanların orta dərinliyi, yer səthinin orta hündürlüyü, quruda və ocean dibində ən dərin çökəklərin dərinliyi, ən uca zirvələrin hündürlükleri müəyyən edilir. (Quruda yüksəkliklər, ocean və dənizdə dərinliklər ocean seviyyəsindən hesablanır (bunun hündürlüyü sıfır seviyyə qəbul edilmişdir). Aparılan hesablamalar nəticəsində müəyyən edilmişdir ki, yerin səthinin orta hündürlüyü – 2450 mdir.)

Quruda ən uca zirvə Himalay dağlarındakı Comolunqma zirvesi (8845 m), okeanda ən dərin çökəklik isə Sakit okeandakı Marian çökəkliyidir (11022 m). Yer səthi relyefinin ümumi amplitudu 19879 metrdir. Bu göstərici quruda 8999 metrə bərabərdir (Comolunqma 8845 m, Turfan çökəkliyi -154 m).

Yaxın məsafədə yüksəkliklərin amplitudu böyük həddə çatdıqda 4-5 km və daha çox (7-8 km-ə qədər) relyefin kontrastlığı artır, bu isə səthin bir sıra başqa morfometrik göstəricilərinin (məs., səth meylliyyinin, üfüqi və dərinlik parçalanmasının və i.a.) artmasına və bununla əlaqədar olaraq müasir geomorfoloji proseslərin (eroziya, yamac prosesləri və s.) daha güclü getməsinə səbəb olur.

Quruda dəniz səviyyəsinə nisbətən yüksəkliklərin paylanmasına görə relyefin səviyyələri fərqlənir. Okean səviyyəsindən (0-dan) 200 metr hündürlüyü qədər sahələr **ovalıq** adlanır (Qərbi Sibir, Kür-Araz, Xəzəryanı ovalıqlar və s.), hündürlüyü 200 metrdən artıq olan düzənliliklərə **yüksək düzənlilik**, düzənliliklər üzərində ucalan geniş dalğalı təpeli sahələr isə **yüksəkliliklər** adlanır. Düzənliliklərdə və dağətəyində nisbi hündürlüyü 200 m-ə qədər olan, əksər halda dairəvi və oval şəkilli kiçik yüksəkliklərə **təpə** deyilir.

Relyefin daha hündür sahələri **yayla** (bunun səthi adətən hamar olur), **dağlıq yayla** (yayla və dağlardan ibarət olur) və **dağlıq** relyef adlanır. Bunların dəniz səviyyəsindən hündürlüyü müxtəlifdir.)

Hündürlüğünə görə dağlar əsasən üç yerə ayrılır: **alçaq dağlar** (1000-1200 m-ə qədər), **orta dağlar** (1000-1200 m-dən 2000-2500 m-ə qədər) və **uca dağlar** (2500 m-dən hündür). Alçaq, orta və uca dağların yüksəklik həddinə aid göstərilən rəqəmlər qəti deyil. Bəzi müəlliflər 1000 m-ə qədər alçaq dağlıq, 1000-2000 metr arasında orta dağlıq (bəziləri isə orta dağlığı 1000-3000 metr yüksəkliklər arasında ayıır), verilən axırıncı rəqəmlərdən yuxarı yüksək dağlıq ayıırlar. Bununla yanaşı 5000 m-dən yuxarı ən uca dağlar ayıran müəlliflər də vardır.

Okeanlarda dərinliyə görə aşağıdakı səviyyələri ayıırlar: **neritozana** (0-200 m dərinliklərdə), **batial** (200-3000 m), **abissal** (3000-6000 m) və **hipabissal** (6000 m-dən dərin).

〔 Relyefin başqa mühüm morfometrik göstəriciləri səthin parçalanma sıxlığı (yaxud üfüqi parçalanma) və dərininə parçalanması, ümumi parçalanma, yer səthinin meyllik dərəcəsi və s.-dir. 〕

Bu göstəricilər adətən irimiqyaslı topoqrafik xəritələrdə aparılan ölçü və hesablama işləri ilə kameral şəraitdə müəyyən edilir və hər bir elementə dair aşağıdakı xəritələr tərtib edilir.

**Üfüqi parçalanma xəritəsi.** Bu xəritəni tərtib edərkən tədqiqatın miqyasından asılı olaraq topoqrafik xəritə kvadratlara bölünür, yaxud xəritədəki kvadratlardan istifadə edilir. Hər kvadratın daxilində erozion formaların uzunluğu ölçülür. Alınan rəqəm kvadratın sahəsinə bölünür və həmin kvadratın ortasında yazılır. Sonra qəbul olunmuş bölgüyə (şkalaya) görə (bu yenə də tədqiqatın miqyasından və ərazinin relyef xüsusiyyətlərindən-dağlıq, yaxud düzənlik olmasından asılı olaraq müxtəlif hədlərdə götürülə bilər) kvadratlar ştrixlənir, yaxud rənglənir. Sıxlıq artdıqca ştrixlər, yaxud rənglər tünd verilməlidir. Üfüqi parçalanma xəritəsi izoxətlər vasitəsilə də tərtib edilir. Bu kvadratların daxilində yazılmış eyni qiymətli rəqəmləri olan nöqtələrin birləşdirilməsi üsulu ilə aparılır. Bu üfüqi parçalanma xəritəsi tərtibinin ən sadə üsuludur. Həmin xəritə başqa üsullarla da tərtib edilə bilər. Bunlardan biri suayırıcı xətlərlə ən yaxın erozion formanın (məsələn, dərənin talveqi) arasında məsafənin ölçülməsidir. Bu yolla parçalanma sıxlığı xəritəsi tərtib edilir.

**Dərinlik parçalanma xəritəsi.** Bu xəritəni tərtib etməyin əsas üsullarından biri topoqrafik xəritədə elementar hövzələrin ayrılması və hər hövzə daxilindəki kvadratlarda ən uca məntəqənin hündürlüyündən ən alçaq məntəqənin hündürlüğünü çıxıb, alınan rəqəmi kvadratın ortasında yazmaq, sonra isə birinci xəritədə olduğu kimi ştrixləmə, rəngləmə, yaxud izoxətlər üsulu ilə dərinlik parçalanma xəritəsinin, yaxud kartogrammanın (bu hər kvadratı ştrixləmə, yaxud rəngləmə yolu ilə tərtib edilir) tərtib edilməsi üsuludur.

**Səth meylliyi xəritəsi.** Səth meylliyi xəritəsini tərtib etmək üçün topoqrafik xəritədə səthin meyl bucağı  $\alpha$  və  $tg\alpha$ -a bərabər olan kəmiyyət-(maillik) müəyyən edilir. Sonra müxtəlif meylliyə malik olan sahələrin sərhədləri arasındaki sahələr ştrixlənir, yaxud rənglənir.

**Bazis səthi xəritəsi.** Bu xəritəni tərtib etmək üçün topoqrafik xəritədə dərə şəbəkəsi qaldırılır və həmin şəbəkədə 1,2,3 və s. dərəcəli qollar ayrıılır. Daha sonra topoqrafik xəritədəki horizontalların eyni dərəcəli qolların birləşdiyi nöqtəni kəsdiyi sahənin mütləq yüksəkliyi müəyyən edilib, həmin kəsişmə nöqtəsində yazılır. Eyni kəmiyyətli nöqtələr izoxətlərlə birləşdirilir və bazis səthi xəritəsi tərtib edilir. Daha böyük dərəcəli qollara əsasən tərtib edilən bazis səthi xəritəsi relyefin struktur formalarını, bəzi hallarda dərinlik tektonik strukturları müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir. Adətən ən kiçik dərəcəli qollara əsasən tərtib edilmiş bazis səthi xəritələri ilə topoqrafik xəritə arasında fərq çox az olur. Bu halda tərtib edilən xəritənin izoxətləri bir növ topoqrafik xəritədəki horizontallara uyğun gəlir (məsələn, birinci dərəcəli qollara əsasən tərtib olunan bazis səthi xəritəsi).

Morfometrik xəritələrin yuxarıda göstərilənlərdən savayı bir sıra başqa növləri də məlumdur. Bunlardan qalıq relyef xəritəsi, hidroqrafiya şəbəkəsi xəritəsinin təhlili, dərə, yarğan, qobu şəbəkəsi tiplərinin təhlili və s. relyefin morfostruktur təhlilində olduqca faydalıdır. Bu üsullardan kompleks istifadə etməklə məlum olmayan, yaxud başqa üsullarla aşkar edilməsi çətin olan tektonik qırılmaları, gömülümiş strukturları, dərinlik tektonik quruşun bəzi əlamətlərini müəyyən etmək mümkündür.

Morfometrik tədqiqatların nəticələri insanın təsərrüfat fəaliyyətinin bir sıra sahələrində (meliorasiya işlərində, müxtəlif məqsədli tikinti işlərində və i. a.) geniş istifadə edilir.

### **III FƏSİL** **RELYEF – ENDOGEN VƏ EKZOGEN QÜVVƏLƏRİN QARŞILIQLI TƏSİRİ NƏTİCƏSİDİR**

#### **Ümumi məlumat**

Yer qabığının geoloji strukturlarının relyefin əmələ gelməsinə sində böyük rolu vardır. Lakin biz hər hansı bir sahənin relyefini öyrənərkən geoloji strukturların relyefdə tam əksini müşahidə etmirik. Deməli, relyefin inkişafına və onun müəyyən formalarının əmələ gelməsinə geoloji strukturları törədən endogen qüv-

vələrdən başqa digər qüvvələr də təsir göstərir. Bu qüvvələr ekzogen qüvvələrdir.

Ekzogen qüvvələrə aid olan eroziya prosesinin bütün növləri (buzlaq eroziyası-ekzarasiya, ablasiya, külək eroziyası-deflasiya, daha böyük amil olan axar suların eroziyası, dalğaların sahilləri yuması, abraziya, akkumulyasiya), endogen qüvvələrin (tektonik hərəkətlər, vulkanizm və s.) yaratdığı relyef formalarını qüvvətli dəyişdirir.

Ekzogen qüvvələrin yer səthinə təsiri nəticəsində tektonik (endogen) relyef müxtəlif dərəcədə dəyişir. Bu işdə vaxtin (zamanın) böyük əhəmiyyəti vardır. Uzun geoloji dövrlər ərzində ekzogen qüvvələr relyefə təsir göstərir və endogen qüvvələrin əmələ gətirdiyi ilkin relyef çox dəyişir, nəticədə ondan bir əsər qalmır (qırışiq dağların peneplenləşməsi, çevrilmiş inversion relyef, quruda olan böyük tektonik çökəklərin kontinental, dəniz-dəkilərin isə dəniz çöküntüləri ilə dolması və s.).

Relyefin ekzogen qüvvələr tərəfindən dəyişdirilməsində daxili hərəkətlərin xarakterinin böyük əhəmiyyəti vardır. Dağlıq sahə uzun müddət qalxmaqda davam edirsə, denudasiya hər il onu müəyyən dərəcədə alçaltmasına baxmayaraq, o öz yüksəkliyini itirmir. Lakin onun tərkibində iştirak edən geoloji strukturlar və ilkin relyef formaları arası kəsilmədən dəyişir. Müəyyən edilmişdir ki, yer qabığının inkişafında geoloji vaxt keçidkcə bir sahədə baş verən fəal tektonik hərəkətlərin intensivliyi azalır, dayanır və bəzən əks istiqamətli hərəkətlər də baş verir. Birinci halda, yəni tektonik hərəkətlər zəiflədikdə vaxt keçidkcə ekzogen qüvvələr onu tamamilə dəyişir, yüksək dağların yerində düzənliklər və alçaq təpəliklər əmələ gəlir.

Ekzogen amillərin relyefə təsiri əhəmiyyətli dərəcədə endogen qüvvələrin xarakteri ilə müəyyən edilir. Məsələn, yer səthində eroziyanın, yaxud akkumulyasiyanın mövcud olması hər şeydən əvvəl endogen relyefin xarakterindən və endogen qüvvələrin təsirindən asılıdır. Ekzogen proseslərin intensivliyinə və relyefi daha süretlə dəyişməsinə endogen qüvvələrin (məsələn, tektonik qalxmanın qüvvətlenməsinin dərinləşdirici eroziyanı gücləndirməsi, dağətəyi çökəklərin əyilməsinin akkumulyasiyasını gücləndirməsi) böyük təsiri vardır.

Ayri-ayrı amil və proseslərlə əlaqədar olaraq əmələ gələn və inkişaf edən relyef tipləri, formaları haqqında müvafiq fəsil-lərdə daha ətraflı məlumat verilecək. Burada isə məqsəd yalnız onu qeyd etməkdir ki, yer səthinin relyefinə tək endogen və ek-zogen proseslərin nəticəsi kimi baxmaq düzgün deyil. Hər hansı bir sahənin relyefinə nəzər salsaq, hər iki kateqoriyaya aid olan qüvvələrin qarşılıqlı əlaqəsi, bir-birinə təsiri və yer qabığı relyefinin inkişafında birgə fəaliyyəti aydın görünür.

### **Süxurların xassələri və relyefin inkişafında onların əhəmiyyəti**

Yer qabığı müxtəlif xassəli süxurlardan təşkil olunmuşdur. Relyefin inkişafında və formallaşmasında süxurların özləri bilavasitə passiv rol oynayır. Lakin süxurlar çox müxtəlif xassələrə malik olduğuna görə, ekzogen amillərin fəaliyyətinə də müxtəlif dərəcədə məruz qalır və nəticədə dolayı da olsa mürekkeb relyef formalarının yaranmasına səbəb olur. Süxurlar ekzogen qüvvələrin təsirinə məruz qalmalarına görə iki əsas qrupa-çoxdavamlı və azdavamlı süxurlara ayrılır.

Geomorfoloji nöqteyi-nəzərdən süxurların xarici amillərin dağıdıcı fəaliyyətinə davamlılığı aşağıdakı xassələrdən asılıdır: quruluşunun eyni və ya müxtəlif olması, istilik keçirməsi, sukeçirmə qabiliyyəti, çatlılığı, suda həll olması, kimyəvi davamlılığı və s. Bu qeyd edilən xassələrdən asılı olaraq müxtəlif süxurların aşınmaya, həll olmaya, eroziyaya və s. proseslərə qarşı davamlılığı müxtəlif olur. Buna görə də xarici amillərin yer səthinə təsiri nəticəsində müxtəlif relyef formaları və tipləri əmələ gəlir.

Yer səthində xarici amillərə çox davamlı olan süxurlar adətən, relyefin müsbət formalarını-yüksəklilikləri, tirələri təşkil edir. Azdavamlı süxurlar yayılan sahələrdə isə çökəklər və dərələr yaranır.

Süxurların göstərilən xassələri fiziki aşınmanın intensivliyinə böyük təsir göstərir. Eyni tərkibli süxurlar fiziki aşınmaya qarşı davamlı olur, müxtəlif tərkibli və quruluşlu süxurlar isə asan aşınırlar. Süxurlarda fiziki aşınma (xüsusilə termik aşınma) laylılıq, çatlılıq, rəng və teksturdan asılı olaraq müxtəlif intensivlikdə gedir.

Süxurların kimyevi türkibi ve davamlılığı reliyefin formlaşmasında görkemli rol oynayır. Suda asan helle olan karbinatlı süxurlarda karstin geniş yayılması buna misal ola bilər. Vilkanik sahələrdə maqmanın kimyevi türkibinin fərqli olması reliyefdə özünü göstərir. Əsası lavalar sıyıq olduğuna görə etrafə asanlıqla axır, böyük lava yayalaları, çölləri əmələ gətirir. Turş lavalar qatı və az hərəkətedici olduğuna görə püskürmə mərkəzi etrafında qalaqlanaraq ekstruziv günbəzlər əmələ gətirir ki, bu da reliyefdə etraf sahələrdən kəskin fərqlənir.

Süxurların sukeçirmə qabiliyyəti onun başlıca xassələrindən biridir. Bunun da geomorfoloji əhəmiyyəti böyükdür. Adətən, asan sukeçirən süxurlarda yağış suları yerin alt qatlarına süzülür və səthdə eroziya formaları inkişaf edə bilmir (Avstraliya da Nallarbor yayası). Sukeçirməyən, yaxud çətin sukeçirən süxurlar üzərində atmosfer suları səth axını əmələ gətirərək erozion reliyef formalarının geniş yayılmasına səbəb olur.

### Relyefin əmələ gəlməsində denudasianın rolu

Aşınmış məhsulların öz yerindən başqa yerə aparılması prosesinə denudasiya deyilir. Denudasiya tektonik hərəkatlər və vulkan püskürməsi nəticəsində əmələ gələn bütün yüksəklikləri (dağları) müxtəlif yollarla aşındırır və alçaldır. Bütün ekzogen amillərin dağıdıcı fəaliyyəti denudasiya adlandırılır. Denudasianı təşkil edən bütün mürəkkəb proseslərdə daimi qüvvələrdən biri ağırlıq qüvvəsidir. Bu aşınmış məhsullara ya bilavasitə, yaxud da hərəkətdə olan hər hansı bir kütlənin vasitəsilə təsir göstərir, onun bir yerdən başqa yerə, başlıca olaraq yüksəkliklərdən çökəklərə və düzənlərə tərəf hərəkət etməsini, yerini dəyişməsini şərtləndirir. Denudasiya hərtərəfli və mürəkkəb bir prosesdir. O meylliyi  $3-4^{\circ}$  və artıq olan bütün yamaclarda səthin alçalmasına səbəb olur. Beləliklə, denudasianın fəaliyyəti tektonik qalxmaların yaratdığı reliyef formalarının dəyişməsinə yönəlmüşdür.

Ağırlıq qüvvəsi öz əsasından ayrılmış bütün süxur hissələrinə təsir göstərir. Yamacın meylliyindən və ağırlıq qüvvəsinin təsirinə məruz qalan kütlənin xarakterində asılı olaraq denudasiya özünü müxtəlif formalarda göstərir. Adətən, dağlıq ölkələrdə öz əsasından ayrılmış süxur parçaları (qırıntıları) öz ağırlığı

altında yamac üzrə aşağı hərəkət edir. Yamacın meyllik dərəcəsindən asılı olaraq süxur parçası (qırıntı) müxtəlif sürətlə əvvəlki yerindən müxtəlif məsafəyə hərəkət edir. Yamac çox dik olduqda əsasından ayrılan qırıntılar ani bir vaxtda yamac aşağı yuvarlanaraq meyllilik azalan yerlərdə toplanır (qalaqlanır) və «töküntü konusu» (ufantı konusu) əmələ gətirir. Demək olar ki, bütün dağlıq sahələrdə möhkəm və çatlı sükurlardan təşkil olmuş dik yamacların ətəyində «töküntü konuslarına» rast gəlmək olar. «Töküntü konusun»da qırıntı materialın növləşməsi müşahidə edilir. Ən iri kəsəklər konusun aşağısında (ətəyində), ən xirdaları isə zirvəsində toplanır. Adətən, konusun zirvəsindən yuxarıda çox ensiz «daş çayı» yerləşir.

Yumşaq çöküntüler və torpaq örtüyü sükur parçaları arasında sanki qırışır (yığıılır), həmin parçaların arxasında isə aydın seçilən şirim əmələ gəlir.

[Yamacla aşağı qırıntı məhsullar ya sahəvi, yaxud da xətti hərəkət edir. Lakin yamac üzrə aşağı getdikcə sahəvi hərəkət xətti hərəkətlə əvəz olunur. Hərəkət edən qırıntılar öz yataqlarına təsir göstərərək dayaz şirimplər əmələ gətirir. Dik yamaclarda əmələ gələn daş axınlarında hərəkət hemişə olur. Kənarından olan təsir bu hərəkəti sürətləndirə bilər.]

(Aşınma qabığı yamacın meylliliyi  $3-4^{\circ}$  və bundan artıq olduqda hərəkət edir.) Belə az meylli yamaclarda kütlənin hərəkətinə aşınma qabığını təşkil edən hissəciklərin həcmimin böyüməsi nəticəsində onların bir-birini itələməsi səbəb olur. Gecə soyuduqda hissəciklərin həcmi kiçilir və onların arasında kiçik boşluqlar əmələ gəlir. Hər bir hissəcik dayanmaq üçün özündən aşağıdakı hissəciyə söykənməli olur. Beləliklə, hər iki halda (həcmi böyüməsi və kiçilməsi hallarında) hissəciklər və bütövlükdə aşınma qabığı, xüsusilə onun üst təbəqələri yamac aşağı hərəkət edir.

Bu hal çoxillik donmuşluq sahələrində özünü daha aydın göstərir. Bundan əlavə, narin çöküntülərdən ibarət olan aşınma qabığı çox islandıqda genişlənməsi və ağırlığın artmasının təsiri nəticəsində nisbətən artıq sürətlə aşağı hərəkət edir. Aşınma qabığı suda asan islanan gil hissəciklərindən ibarət olduğu üçün, çox islandığı zaman sıyıqlaşır və yamac üzrə aşağı hərəkət etməsi sürətlənir.

Bütöv (sahəvi) denudasiya əksərən yamacların yuxarı hissəsində baş verir, aşağı getdikcə isə xətti denudasiyaya çevrilir. Hətta bütöv kütlə olan aşınma qabığında da aşağı getdikcə xətti hərəkət baş verir.) Qeyd etmək lazımdır ki, yer səthində sahəvi denudasiya, xətti eroziya üstünən olan yerlərdə (su eroziyası, buzlaq eroziyası–ekzərasiya, külək eroziyası sahəvi olduğu kimi xətti də ola bilər) az nəzərə çarpar.

Dağ və dərə yamaclarının suayırıcıya tərəf geri çəkilməsində (səthinin daimi olaraq alçalması nəticəsində) və uzun geoloji vaxt ərzində dağların peneplenləşməsində (sahəvi denudasiyanın rolü vardır.)

(Tektonik qüvvələrin təsiri nəticəsində ərazi nə qədər çox yüksəyə qalxarsa, denudasiyanın fəaliyyəti də (intensivliyi) o qədər artar və peneplenləşmə sürətlənər. Nisbi yüksəklik fərqi artıqca yamacların meylliyi, bununla bərabər denudasiya prosesinin enerjisi və yamacın yeniləşməsi prosesinin intensivliyi də artır.) Xətti eroziya sahəni sıx və dərin dərələrlə parçaladıqca denudasiya səthlərini artırır. Buna görə də daha intensiv və kəskin parçalanmış sahələrdə denudasiya prosesi daha fəal geomorfoloji proses kimi relyefə təsir göstərir, onu dəyişdirir və ümumiyyətlə, relyefin təkamülündə mühüm rol oynayır.

### Relyef və iqlim

Relyefin inkişafında və əmələ gəlməsində iqlimin rolü böyükdür. İqlim xarici (ekzogen) amillər sırasında ən mühüm yer tutmaqla, relyefə bilavasitə təsir göstərir. Yer səthi qatına təsir göstərən bu amil çox müxtəlif hadisə və proseslər törədərək, olduqca mürəkkəb relyef formalarının yaranmasına səbəb olur. İqlim və relyef arasında mürəkkəb əlaqə vardır. Onların bir-birinə qarşılıqlı təsiri, yer səthində relyef əmələ gəlməsi prosesindən uzaq olan digər prosesləri də müəyyən edir.

Iqlim relyefə təsir etdiyi kimi, relyef də iqlimə təsir edir. O, eyni zamanda dolayı yolla öz-özünə də təsir göstərir. İqlim amilləri yeni relyef formaları əmələ gətirməklə ərazini çox parçalayıp və bu parçalanmış sahələrin özünəməxsus mikroiqliminin yaranmasına səbəb olur. Beləliklə, bu iki amil–iqlim və relyef nəinki bir-birinə, hətta biri başqası vasitəsilə özünə də təsir göstərir.

{ Yer qabığının geomorfoloji landşaftları birbaşa iqlimin təsiri nəticəsində yaranmışdır.) Hər bir iqlim qurşağında özünəməxsus relyef əmələ gətirən amillər mövcuddur. Başqa sözlə desək, ayrı-ayrı iqlim qurşaqlarında relyefin inkişafı (xarici amillərin təsiri ilə) müxtəlif istiqamətlərdə gedir.

{ Relyef əmələ gəlməsində iqlimin rolunun təsnifatını A.Penk vermişdir. O üç əsas iqlim tipi ayırmışdır: 1) nival; 2) humid (rütubətli); 3) arid (quru və isti).}

{ İ.S.Şukin relyef əmələ gəlməsində iqlimin mürəkkəb fəaliyyətini nəzərə alaraq onun daha dəqiq təsnifatını vermiş və baş verən proseslərin mahiyyətini göstərmişdir.)

{ 1) **Nival iqlim** – bütün fəsillərdə yağıntıların sülb halında (qar) düşməsi ilə xarakterizə olunur.) Yer səthinə düşən sülb yağıntının miqdarı qısa yay fəslində əriyən həcmindən xeyli artıq olduğuna görə toplanaraq, buzlaq əmələ getirir. Nival iqlimdə daimi qar xətti qütbərdə dəniz səviyyəsinə qədər düşür, quruda böyük sahə tutan qalın buzlaq kütlesi əmələ gelir (Qrenlandiya, Antarktida və s.). Adətən, qalın buzlaq örtüyünün relyefi onun altında yatan qurunun relyefinə uyğun gelir.

{ Nival iqlimə qar xəttindən yüksəyə qalxan dağlarda da rast gəlmək olur. Adətən, yüksək dağların nival iqlimi sahəsində buzlaq relyef formaları: karlar, tabağaoxşar dərələr (troqlar), iti yallar, (piramidaya oxşar zirvələr və s. əmələ gelir.)

Qütb iqlimi, yaxud çoxillik donuşluq qruntları iqlimi-kontinental tundralar zonası üçün (Şərqi Sibir) xarakterikdir. Bu iqlim uzun sürən sərt qışı, qısa və sərin yayı, yağıntılarının azlığı (300 mm-dən az), çox buludluluğu, günəş radiasiyasının az intensivliyi və güclü küləklərlə səciyyələnir. Qütb iqlimi zonasında qalınlığı bir neçə yüz metrə çatan çoxillik donuşluq qatı yerləşir. Bu hadisə ilə relyefin xüsusi mikro və mezoformaları əlaqədardır. {Bu iqlim şəraitində bütün il boyu, hətta yayda belə fiziki aşınma qüvvətli gedir və bol iri qırıntılı məhsul toplanır. Kimyəvi aşınma isə olduqca zəif gedir.) Bu zonanın dağlarında soliflüksiya və şaxta aşınması dağüstü terrasların (qolslar) və hamarlanmış səthlərin əmələ gəlməsinə səbəb olur.

Qişda küləyin qarı sovurması nəticəsində şaxta açıq qalan qruntun səthində çatlar əmələ gətirir. Yazda çatlara dolan sular

geçələr donur və onları genişləndirir, həm də yeni çatlar sisteminin yaranmasına səbəb olur. Bu proses nəticəsində qrunut çox parçalanır, yer səthində «daş çoxbucaqlıları», daş zolaqları və s. əmələ gəlir.

Çoxillik donuşluq şəraitində sular əhəngdaşı qatlarında karst əmələ gətirə bilmir. Bunun əvəzinə həmin zonada termokarst hadisəsi – müəyyən dərinlikdə donuşluğun əriməsi və üst qatin uçaraq çökəklər yaratması hadisəsi baş verir.

2) **Humid iqlim** – il ərzində düşən yağıntıların buxarlanmadan və yerə hopan sulardan çox olması ilə xarakterizə olunur. Yağış suları yamacla axaraq səthi denudasiyaya səbəb olur və eroziyanın müxtəlif növlərini törədir. Humid iqlimlərdə relyefin eroziya formaları geniş yayılmışdır.

Humid iqlimi üç yarımtipə ayırmaq olar:

a) **Müləyim enliklərin humid iqlimi** – həmin qurşağın daha şimal (şimal yarımkürəsində) və cənub (cənub yarımkürəsində) zonaları üçün xarakterikdir. Hər il qışda qar örtüyü əmələ gəlir və bir neçə ay suyun torpağa keçməsi dayanır. Qarlar əriyəndə, çaylar daşır. Onlar böyük dağidıcı və toplayıcı iş görür. İllik yağıntılar 300–650 mm arasında dəyişir, hətta bundan da artıq olur. Qışda temperatur  $-20^{\circ}$ – $25^{\circ}$ -yə düşür, iyul ayında  $+10^{\circ}$  ilə  $+20^{\circ}$  arasında dəyişir. Yayda kimyəvi aşınma çox qüvvətli gedir. Ağac bitkilərinin (iyneyarpaqlı və enliyarpaqlı) və çəmənlərin yayılması yarğan eroziyasının inkişafına mane olur. Eroziya şəbəkəsi orta sıxlığa malikdir. Karbonatlı sükurlarda karst hadisəsi inkişaf edir. Əksər halda karstin örtülü forması yayılmışdır ki, bu da üstdən karstlaşmayan sükur qatları ilə örtülmüşdür.

b) **Müləyim enliklərin semihumid iqlimi** – kəskin fərqlənən rütubətli və quru dövrlərə bölünür (musson iqlim sahələri, subtropiklər və s. Rusiya çölləri iqlimini də bu tipə aid etmək olar). Rütubətli dövrdə eroziya və kimyəvi aşınma, quraq dövrdə isə fiziki (termik) aşınma sürətlə gedir. Relyefin formalaşmasında daimi axar sularla bərabər, müvəqqəti axar sular da böyük fəailiyyət göstərir. Çöllər zonasında müvəqqəti axar sular xətti eroziyanı (yarğan eroziyasını) inkişaf etdirərək, ərazini çox parçalayırlar.

c) **Ekvatorial meşələrin humid iqlimi**. Bu iq-

lim zonasında illik yağışlarının miqdari 1500–2000 mm və daha artıq olur. Temperaturun illik amplitudu (materik daxilində 6°, dəniz sahillərində 1°–2°) sutkalıq amplitudundan xeyli az olur. Torpağın və qayaların səthində bu fərq daha yüksəkdir. Orta illik temperatur +23° +28°-dir. Belə bir şəraitdə fiziki aşınma olduqca zəif, kimyəvi aşınma isə çox sürətlə gedir.

Aşınma qabığı çox qalın olur və qırmızı torpaqlar inkişaf edir. Çox zəngin bitki örtüyü səthi axarı azaldır, xətti eroziya yaxşı inkişaf edə bilmir. Bu zonanın çaylarında da eroziya zəif gedir. Bunun səbəbi çaylarda asılı və diblə aparılan materialın az olmasına, Ekvatorial meşələrin kənar yarıمزonalarında (savan-nalarda) iqlim göstərilənlərdən xeyli fərqli olduğuna görə, burada relyef əmələ gəlməsi prosesi başqa istiqamətdə gedir.

**3) Arid iqlim** – yağışlarının azlığı (150–200 mm-dən az), havanın çox quruluğu, buxarlanmanın intensivliyi, səmanın açıqlığı, havanın qışda və gecələr xeyli soyuması ilə xarakterizə olunur. Belə iqlim şəraitində bitki örtüyü ya çox seyrək olur, ya-xud da tamamilə olmur. Külək heç bir maneəyə rast gəlmədən quru və kövrək süxurları sovurur. Külək səhrada defilyasiyanı (sovruşunu), akkumulyasiyanı və korroziyanı (yonmanı) şərtləndirən başlıca amildir. Bu proseslərin nəticəsində mürəkkəb relyef formaları yaranır.

Arid iqlim iki yarımtipə ayrıılır:

a) **Tamariid iqlim** – passatlar zonasının tropik səhralar iqlimidir. Yağışları çox az olub, ildə, bəzən bir neçə ildə bir dəfə düşür. Nadir hallarda çox qüvvətli leysan yağışlar yağdıguna görə güclü səth axını əmələ gəlir. Səhrada bu axınlar qutuyabənzər, lakin bir-birindən çox aralı yerləşən, səhra daxilindəcə qurtaran erozion dərələr, şırımlar əmələ gətirir. Belə səhralar axmaz hövzələrdir. İntensiv aşınma nəticəsində əmələ gələn külli miqdarda qırıntı materiallar səhra daxilində qalır (külək yalnız narın tozları xaricə çıxara bilir). Səhralarda relyefin əsas formaları qapalı, axmaz hövzələrdir. Bunların bir çoxu tektonik mənşəli olsa da, onların əmələ gəlməsində külək böyük rol oynayır.

b) **Semiariid iqlim** – mülayim enlik səhralarının iqlimi-dir. Bu iqlim zonasında yağışların miqdari bir qədər artıq olub, hər il müəyyən (qısa) dövrdə düşür. Müvəqqəti yağışlar zamanı

sahəvi və xətti eroziya inkişaf edərək, relyefin dəyişməsinə təsir göstərir. Xətti eroziya çox inkişaf etdikdə xüsusi relyef tipi – «pis torpaqlar» (bedland) əmələ gəlir. Adətən, semiarid iqlim səhralarında qumlar tez bərkileyir və onların hərəkəti dayanır.

### **Endogen proseslər və onların relyef əmələgəlməsində rolü**

Endogen prosesər Yer səthi relyefinin yaranmasında fəal iştirak edən əsas amildir. Bu proseslərin təsiri altında Yer səthi relyefinin həm planetar və regional, həm də bir çox lokal formaları yaranır. Lakin relyefin planetar formalarının yaranması əsasən endogen proseslərlə birbaşa bağlıdır. Bu formalara hər şeydən əvvəl materiklər və okean çökəklilikləri və bunların səthində yerləşən böyük (meqa) formalar aiddir (platforma düzənlikləri, yaylaları, orogen qurşaqları, orta okean silsilələri, okean dibinin çökəklilikləri və i. a.).

Endogen qüvvələr yerin dərin qatlarında (mantiyada) gedən mürəkkəb proseslərin nəticəsi olub, Yer qabığı quruluşuna və onun səth relyefinə bilavasitə təsir göstərir. Bu proseslər həm Yer qabığının əsas tiplərini (materik, okean və keçid tiplər), həm də onun böyük və kiçik struktur formalarını (tektonik strukturları) yaradır.

Bələliklə, endogen proseslərin məcmusu Yer səthində həcmində (ölçüsünə) və morfologiyasına görə olduqca müxtəlif relyef formaları yaratmaqla yanaşı, ekzogen proseslərin xüsusiyyətinə və intensivliyinə böyük təsir göstərir. Endogen proseslər Yer səthi relyefinə birbaşa təsirini tektonik hərəkətlər, maqmatizm və zəlzələlər nəticəsində göstərir.

### **Morfostruktur anlayışı haqqında**

Əmələ gəlməsi əsasən endogen proseslərin fəaliyyəti ilə bağlı olub, yer səthində müəyyən geoloji strukturlara, yaxud onların məcmusuna uyğun gələn relyef formalarını İ.P.Gerasimov **morfostruktur** adlandırmışdır.

Təbiidir ki, hər hansı bir relyef formasının yaranmasında endogen proseslərlə yanaşı ekzogen proseslər də iştirak edir. Buna görə yer səthində sırf endogen mənşəli relyef formasına rast gəl-

mək çətindir. Ekzogen proseslərlə dəyişilməmiş (yaxud əsasən dəyişilmiş) endogen mənşəli relyef formalarına çox intensiv, cavan (məsələn, dördüncü dövr yaşlı) qırışqlıq, yaxud aktiv fəaliyyətdə olan maqmatik proseslər sahəsində rast gəlmək mümkündür.

Endogen qüvvələrin təsiri ilə dəyişmə dərəcəsindən, başqa sözlə, geoloji strukturlara uyğunluğu (nə dərəcə tuş gəlməsin-dən) dərəcəsindən asılı olaraq Y.A. Meşeryakov morfostruktur-ların aşağıdakı əsas növlərini (yaxud tiplərini) ayırır:

✓1. Struktura uyğun morfostruktur.

✓2. Struktura tam uyğun olmayan, dəyişilmiş, yaxud uyğun-suzluq yaradan morfostruktur.

✓3. Strukturla əkslik təşkil edən «çevrilmiş» morfostruktur (bunu bəzən inversion da adlandırırlar).

Düzgün morfostruktura denudasiyanın az təsir göstərdiyi cavan antiklinal, monoklinal dağları və tirələri, sinklinal dərələri, yaxud struktur platolari (lay düzənlilikləri və yaylaları), cavan qırılma sahələrində yaranmış relyef formalarını misal göstərmək olar.

Struktura tam tuş gəlməyən morfostruktura bir qanadı, yaxud uzanma istiqaməti üzrə bir hissəsi relyefdə əksini tapmayan morfostrukturlar aid edilir. Bu növ morfostrukturların özü də, relyef ilə strukturun uygunsuzluğu dərəcəsindən asılı olaraq bir neçə növə ayrıla bilər.

Cevrilmiş morfostruktura relyef ilə geoloji struktur arasında əks münasibət olan sahələr aid edilir. Bu halda müsbət struktura yer səthində mənfi relyef forması və bunun əksinə olaraq, mənfi struktura relyefin müsbət forması uyğun gəlir. Məsələn, antiklinal strukturun oxu üzrə dərin çay dərəsi əmələ gəldikdə, yaxud sinklinal struktur ətraflardan ucalan dağ əmələ gətirdikdə relyef ilə struktur arasında tam əksilik yaranır.

Endogen qüvvələrin yaratdığı ən böyük relyef formalarını I.P. Gerasimov geotekstur a (materiklər, okean çökəkləri, orogen qurşaqlar), onu təşkil edən ayrı-ayrı böyük tektonik relyef formalarını isə morfostruktur (Alp, Qafqaz dağları, Qara dəniz çökəkliyi və s.), morfostrukturların üzərində ekzogen amıl-lərin fəaliyyəti ilə yaranan formaları isə morfoskulptura (çay də-

rəsi, yargan, barxan, gətirmə konusu və s.) adlandırır.

O.K.Leontyev geotekstura anlayışı əvəzinə **planetar morfostruktur** anlayışını irəli sürür. Morfostruktur həcmindən asılı olaraq bir sıra dərəcələrə ayrılır (I, II, III və s.). Ən kiçik morfostruktur bölünməz olub, tək antiklinal, monoklinal, braxiform, yaxud sinklinal qırışqlığa, kiçik qırılma strukturuna müvafiq gəlir.

Relyefin morfostruktur təhlili zamanı geoloji strukturla yer səthi relyefinin münasibəti hərtərəfli və dəqiqliklərə görə öyrənilməlidir.

## II HİSSƏ

### IV FƏSİL TEKTONİK HƏRƏKƏTLƏRİN RELYEF ƏMƏLƏ GƏLMƏSİNDƏ ROLU

Yer qabığı reliyefinin əmələ gəlməsində endogen proseslərdən tektonik hərəkətlərin rolü böyükdür. Tektonik hərəkətlər nəticəsində dənizlərdə, göllərdə və quruda əmələ gələnlə və əksər hallarda üfüqi vəziyyətdə yatan (çöküntü qatlarının normal yatum şəraiti pozulur və müxtəlif geoloji strukturlar əmələ gəlir.)

Tektonik hərəkətlərin aktivliyi və xarakteri cəhətdən platformalar və geosinklinallar (yer qabığı tavalarının təmas zonaları) bir-birindən kəskin fərqlənir. Tektonik hərəkətlər platformalarda geoloji vaxt etibarı ilə özünü olduqca zəif (qalxma və enmə amplitudu az olur), orogen qurşaqlarda isə daha fəal göstərir. Burada qalxma və enmə amplitudu qısa geoloji vaxtda böyük həddə çatır.

Tektonik hərəkətlər platforma və geosinklinallarda reliyefin formalaşmasına və inkişafına müxtəlif şəkildə təsir göstərir. Bu vəziyyət geoloji vaxt keçidkə dəyişir, yəni daha qədim geoloji dövrlərdə geosinklinal rejimə malik olan sahələr sonralar platformaya çevrilir. Yer qabığının geotektonik inkişafi mürəkkəb olduğu kimi, onun reliyefi də çox mürəkkəb olur və bunun başlıca səbəbi ayrı-ayrı sahələrdə tektonik hərəkətlərin xarakterinin (qırışılı, faylı, üfüqi və şaquli hərəkətlər), davamlılığının və sürətinin müxtəlif olmasına.

Yer səthində olan böyük geomorfoloji vahidlər (dağlar, yaylalar, silsilələr, çökəklər və hətta bəzi düzənliliklər) bilavasitə tektonik hərəkətlər nəticəsində əmələ gəlmişdir.

Yer qabığı daim hərəkətdədir. Bu hərəkətin istiqaməti, xarakteri və sürəti reliyefdə öz əksini tapır. Yer qabığı reliyefinin əsas formalarını əmələ gətirən tektonik amilə heç vaxt passiv bir amil kimi baxmaq olmaz. Lakin bu məsələyə tektonik hərəkətlərin əmələ gətirdiyi strukturların reliyefdə özünü nə dərəcədə əks

etdirməsi baxımdan yanaşdıqda, o bir qədər mürəkkəbləşir.

Yer qabığında qədim geoloji eralarda baş vermiş tektonik hərəkətlərin əmələ gətirdiyi strukturlar və bunlara müvafiq gələn relyefin böyük formaları sonrakı eralarda xarici amillər tərəfindən tamamilə dəyişilmişdir. Məsələn, kaledon və hersin dağ əmələgəlmə mərhələlərində yaranmış yüksək dağlar hazırda penplen şəklində, yaxud təpəlik və alçaq dağlıq, yayla şəklində qalmışdır. Bir çox yerlərdə isə onların yerində böyük abraziya düzənlilikləri və ovalıqlar yerləşir.]

Neotektonik mərhələdə yenidən fəallaşan kaledon və hersin qırışılığı sahələrində yalnız faylı (qaymali) dağ silsilələri və qraben tipli dağarası, dağdaxili çökəklər yaranmışdır. Bunların hər ikisi öz morfoloji quruluşuna görə cavan qırışiq və qırışiq-faylı hərəkətlərin yaratdığı formalardan kəskin fərqlənir.

Tektonik hərəkətlərin üç əsas tipi ayılır: şaqlı rəqsı hərəkətlər, qırışiq əmələ gətirən üfüqi hərəkətlər və qırılma əmələ gətirən (faylı) hərəkətlər. Neogen və dördüncü dövrdə baş verən tektonik hərəkətlərin məcmusu neotektonik hərəkətlər adlanır.

**Ş a q u l i   r ə q s i** (épeyrogenik) hərəkətlərin relyef əmələ gəlməsində olduqca böyük rolу var. Bu hərəkətlər istiqamətinə (qalxma, enmə), miqyasına (yayılma sahəsinə) görə fərqlənir və çox müxtəlif miqyaslı relyef formaları əmələ gətirir.)

Ən yüksək dərəcəli şaquli hərəkətlər böyük strukturların sərhədindən asılı olmayıaraq, Yer qabığının çox geniş sahələrini əhatə etməklə, relyefin ən böyük formalarını (materikləri, okean yatağını) yaradır. Adətən müxtəlif istiqamətli şaquli hərəkətlərin hakim olduğu birinci dərəcəli planetar relyef formaları Yer qabığının xassasınə görə bir-birindən kəskin fərqlənir.

İkinci dərəcəli şaquli hərəkətlər platforma və orogen qurşaqlarda yerləşən iri müsbət və mənfi relyef formalarını əmələ gətirir. Platformalardakı antekliz-yüksəkliklərin və sineklizlər-çökəklərin, orogen qurşaqlarda yerləşən dağ sistemlərinin və böyük dağarası çökəklərin, yaylaların yaranması bu hərəkətlərlə izah edilir.

Üçüncü dərəcəli şaquli hərəkətlərin yayıldığı sahə nisbətən kiçik olur. Bu hərəkətlər nəticəsində qırışiq-faylı və stolvari-faylı dağlar və çökəklər yaranır. Qeyd etmək lazımdır ki, son za-

manlar qırışq-faylı və faylı dağlıq qurşaqların əmələ gəlməsini tektonik hərəkətlərin tamamilə başqa növü ilə əlaqələndirirlər. Bu litosfer tavalarının üfüqi yerdəyişməsi (hərəkəti) nəticəsində istər müasir orogen sahələrdə, istərsə də fəal tektonik zonalarda tangensial təzyiqin törətdiyi mürəkkəb hərəkətlərdir. ]

Müasir geotektonika elmində qırışq əmələ gətirən hərəkətlərin təbiətinə və xarakterinə dair əsas iki fikir mövcuddur. Birinci fikrə görə qırışq əmələ gəlməsinin əsas səbəbi şaquli hərəkətlər, ikinci fikrə görə isə üfüqi hərəkətlərdir.

Şaquli hərəkətlər zamanı Yer səthinin qabarması (qalxması) nəticəsində, qalxan sahələrin yamaclarında qravitasiya təsiri altında qırışq əmələ gəlir.

Lakin həddən artıq sıxlımlı, böyru üstə aşmiş və izoklinal qırışqların, eləcə də bir çox zonalarda müyyəyən edilmiş tektonik örtüklerin yaranmasını tək şaquli hərəkətlərin, yaxud qalxmaların yamaclarında qravitasiya qüvvəsinin təsiri ilə izah etmək mümkün deyil. Bu növ qırışqların və tektonik örtüklerin (xüsusilə böyük miqyasda) əmələ gəlməsini yalnız üfüqi hərəkətlərin təsiri ilə izah etmək mümkündür.


Ən böyük dərəcəli şaquli tektonik hərəkətlər materik və okeanların paylanması və konfiqurasiyasını, dənizlərin transgressiyasını və regressiyasını şərtləndirir.

Müasir dövrə geotektonika elmində tektonik hərəkətlərin təbiətinə aid müxtəlif fikirlərin mövcud olmasına baxmayaraq, şaquli hərəkətlərin relyefin ən böyük planetar formalarının yaranmasında rolü şübhəsizdir.

**Qırışqlıq və onu əmələ gətirən hərəkətlərin relyef əmələgəlməsində rolu. Qırışq strukturların relyefdə təzahürü.** Qırışq tektonik strukturlar başlıca olaraq orogen qurşaqlar üçün səciyyəvidir. Çox mürəkkəb inkişaf yolu keçmiş və milyon, on milyon illər ərzində ekzogen amillərin təsirinə məruz qalmış, peneplenleşmiş qədim orogen qurşaqlarda qırışq strukturları denudasıya çox hallarda əsasına qədər kəsmişdir. Buna görə həmin qurşaqların qırışq tektonik strukturları müasir relyefdə öz eksini tapmir. Cavan orogen qurşaqlarda olan qırışq strukturlar, xüsusilə neogen-dördüncü dövrə yaranmış qırışqlar isə relyefdə bu və yaxud

digər dərəcədə təzahür edir və öz morfolojiyasına uyğun relyef formaları əmələ gətirir.

Qırışiq strukturların relyef əmələ gəlməsində rolü, həmçinin həmin strukturları təşkil edən sūxurların xassəsindən (litoloji tərkibindən, denüdasiyaya davamlığından) çox asılıdır. Adətən denudasiya proseslərinə az davamlı olan sūxurlardan təşkil olmuş qırışıqlar qısa geoloji vaxt ərzində dağlıraq, relyefdə ya zəif təzahür edir, yaxud relyef foması əmələ gətirmir. Daha davamlı sūxurlardan qurulmuş qırışıqlar isə uzun müddət özünə məxsus relyef formasını saxlayır. Bundan əlavə, qırışıqların tektonik fəallığı da onların relyefdə təzahür etməsinin əsas səbəblərindən biridir.



Şəkil 1. Tektonik strukturların relyefdə təzahürü:  
1. Sinklinal plato; 2. Antiklinal dərə; 3. Sinklinal dərə;  
4. Antiklinal tırə; 5. Monoklinal tırələr.

Ən sadə tektonik qırışıqlar antiklinal və sinklinallardır. Simmetrik quruluşlu antiklinal və sinklinal strukturlara adətən az rast gəlinir və bunlar denudasiya prosesləri təsirinə az məruz qaldıqda Yer səthində simmetrik tırələr və dərələr (çökəklər) yaradır. Lakin çox hallarda antiklinal qırışıqlıqları tektonik qırılmalar kösir, onların ox müstəvisi bu və yaxud başqa qanada meyl edir, yan təzyiq nəticəsində antiklinal qırışiq qırılma üzrə aşır, üstə gəlmə əmələ gətirir. Beləliklə, yer səthində ən çox asimetrik quruluşlu antiklinal qırışıqlar yaranır. Orogen zonalarda maqmatizm prosesləri də qırışiq strukturların morfolojiyasını dəyişdirir və onları mürəkkəbələşdirir. Buna görə də qırışiq strukturların relyefdə təzahürü olduqca mürəkkəbdir.

Daha böyük və tərkibcə mürəkkəb qırışiq strukturlar **a n t i - k l i n o r i u m** və **s i n k l i n o r i u m** adlanır. Antiklinoriumlar Yer səthində böyük dağ silsilələri, sinklinoriumlar isə çökəklər əmələ gətirir. Bir neçə antiklinorium və sinklinoriumlardan iba-

rət olan daha böyük qalxmalar meqaantiklinorium adlanır. Meqaantiklinoriumlara Yer səthində böyük dağ sistemləri (məsələn, Böyük Qafqaz, Alp dağları və s.) müvafiq gəlir. Bir neçə antiklinorium və sinklinoriumu əhatə edən böyük tektonik əyilmə zonaları meqasinklinorium adlanır. Bunlara dağ sistemlərini ayıran böyük dağarası çökəklər müvafiq gəlir (məs., Cənubi Qafqazda Rion-Kür dağarası çökəkliyi).


Qırışışq strukturların məcmuundan təşkil olmuş dağ sistemləri və silsilələri eroziya-denudasiya prosesləri təsirinə məruz qaldıqca fərdi strukturların relyefdə təzahürü xarakter cəhətlərini itirir, onlar erozion dərələrlə və başqa ekzogen relyef formaları ilə çox parçalanır və beləliklə, struktur-denudasion relyefin müxtəlif tipləri yaranır. Belə relyef üçün həm struktur, həm də erozion-denudasion relyef formalarının məcmusu səciyyəvidir. Dağlıq sahələrdə qırışıklarla relyefin münasibəti olduqca mürəkkəbdir. Yuxarıda qeyd edildiyi kimi, yalnız cavan qırışıklar Yer səthində özünə məxsus relyef formaları yaradır. Antiklinal qırışığa yer səthində tirələr, sinklinallara isə həmin ölçüdə dərələr uyğun gəldikdə, düz tektonik relyef (yaxud düzgün morfostruktur) əmələ gəlir. Təbiətdə əksər halda eroziya-denudasiya prosesləri tərəfindən bu və yaxud digər dərəcədə dəyişilmiş antiklinal qırışılara rast gəlirik. Çox hallarda antiklinal qırışığın tağı boyu çay dərəsi uzanır və bunun nəticəsində struktur ilə relyefin arasında münasibət pozulur-müsbat struktur sahəsində mənfi relyef forması yaranır (şəkil 1). Səth formasının struktur ilə belə uyğunsuz münasibəti nəticəsində yaranan relyef «çevrilmiş» relyef (yaxud inversion relyef) adlanır. Bu halda bir qayda olaraq antiklinala paralel uzanan sinklinallara relyefin müsbət, forması (sinklinal dağlar, ya tirələr) uyğun gəlir. Qırışıklarla relyefin münasibətini aşdıraraq Y.A.Meşşeryakov düzgün, keçid (strukturun bir hissəsi, yaxud qanadı denudasiya prosesləri təsiri ilə yuyulub dağıldıqda) və çevrilmiş (inversion) morfostrukturlar ayırır.

Antiklinal qırışıkların morfolojiyasından (uzunluğundan, enindən, şaquli amplitudundan) və onun quruluşundan, möhkəm və yumşaq çöküntülerin növbələşməsindən asılı olaraq bir qırışışq üzərində denudasiya təsiri ilə mürəkkəb relyef formaları yaranır. İntensiv qırışılıq sahələrində antiklinallar çox sıxıldığından en-

siz olur və relyefdə bəzən uzunsov daraqvari tırələr əmələ gətirir.

**Monoklinal** strukturda süxur layları bir tərəfə eyni yarımçıq olur və yer səthi topoqrafiyası lay səthi topoqrafiyasına uyğun gəlir, süxur qatlarının başını dik yamacda yer səthi kəsir. Monoklinal strukturda müxtəlif davamlığı olan laylar növbələşdikdə daha möhkəm laylar strukturun uzanma istiqamətində uzanan tırələr əmələ gətirir. Eroziya və denudasiyanın təsiri altında monoklinal strukturlar sahəsində xüsusi struktur relyef tipi – kuest relyefi əmələ gəlir.

Kuest tırəsinin yamacları asimetrik quruluşda olur. Az mai- li yamac möhkəm layların yatımına uyğundur (struktur yamac), dik yamac (astruktur yamac) isə layların başını kəsir.



Şəkil 2. Monoantiklinal qırışqı sahəsində relyefin struktur elementləri ilə əlaqəsi: 1. Əhəngdaş; 2. Qumdaş; 3. Gil.

Kuest tırələri ərazinin mütləq yüksəkliyindən, kuest strukturların böyüklüyündən, ərazinin parçalanma dərəcəsindən, kuesti təşkil edən möhkəm və yumşaq süxur qatlarının qalınlıqından asılı olaraq çox müxtəlif olur. Mərkəzi Qafqazın şimal yamacında kuestlər böyük məsafədə uzanan yüksək dağlıq və orta dağlıq silsilələr əmələ gətirdiyi halda (Qayalı silsilə və baş-qaları), çox yerdə nisbi hündürlüyü 10 m, yaxud 100 m olan qısa tırələr yaradır. Kuest relyefi tipi Böyük Qafqazın şimal yamacından başqa Krim dağlarının şimal ətəyində, Paris hövzəsinin şərq və cənub-şərqində və bir çox başqa yerlərdə xüsusi «geomorfoloji landschaft» yaradır.

**Şaquli** strukturlarda süxurlar çox böyük bucaq altında yataq, hətta «başı üstə» dayanır. Bunlara dağlıq sahələrdə və qırışqların çox sıxlığı yerlərdə rast gelinir. Belə strukturlar səthdə böyük relyef amplitudu əmələ gətirir. Möhkəm süxurlar gec

dağılır, yumşaq süxurlar ise asan yuyulur ve onların yerində mənfi relyef formaları əmələ gəlir.

**Periklinal** strukturlarda laylar hər tərifə yatır. Müxtəlif xassəli süxurların növbələşməsindən ibarət olan belə strukturlar aşındıqda, onun əteklərində konsentrik dairələr şəklində yerləşən tirələr (kuestlər) əmələ gəlir.

**Braxiantiklinallarda** (duz günbəzləri və s. diapir qırışqlarında) laylar günbəzdə az maili, qırışığın qanadlarında ise dik yatır. Belə şəraitdə eroziyanın təsiri nəticəsində möhkəm süxurlar üzərində tirələr, yumşaq süxurlar üzərində ise çökəklər əmələ gəlir.

Yer qabığının geoloji strukturları içərisində qırılmalar xüsusi yer tutur. Qırılmalara həm platforma, həm də geosinkinal sahələrdə rast gəlmək olar.

**Qırılmalar** özlərinin xarakterindən asılı olaraq relyefə az və ya çox təsir göstərərək, onun böyük formalarını təşkil edir. Yer qabığında qırılmalara tək halda, yaxud da bir neçə qırılma sistemi şəklində rast gəlinir. Qırılmalar sistemi sahəsində yer qabığı müxtəlif formalı massivlərə (qaymalara) bölünür. Belə sahələr qırılma strukturu sahələri adlanır.

Qırılmalar pilləvari səth əmələ gətirir. Qırılıb düşmüş sahələr qırılıb qalxmış sahələrlə növbələşdikdə qrabən və horstlar əmələ gəlir. Bunların növbələşməsi ise yer səthində çökəklərin və yüksəkliklərin əmələ gəlməsinə səbəb olur. Qırılmaların amplitudu böyük olduqda (əgər onlar möhkəm süxurları kəsirse) relyef çox girintili-çixıntılı (parçalanmış) olur.

Böyük qırılmalar zonasında vulkanlar cərgəsi, isti bulaqlar və s. yerləşir.

Tektonik qırılmalar yer səthində geniş yayılmaqla, həm geosinkinal, həm də platforma sahələrində iri morfostrukturların sərhədi boyu uzanır, çox hallarda ise onları müxtəlif istiqamətdə kəsib keçir. Planetar qırılmalar sistemi min, hətta on min kilometrlərlə uzanaraq, materikləri və okeanları kəsir.

Yuxarıda göstərilən qırışq və faylı strukturlarla yanaşı, yer səthində üfüqi strukturlar da geniş yayılmışdır. Üfüqi strukturlarda layların ilkin yatom şəraiti, demək olar ki, dəyişmir, lakin onlar şaquli yerdəyişməyə məruz qalır.

**Üfüqi strukturlar** ən çox platformaların (xüsusilə qədim platformaların) çökmə və vulkanogen qatları örtüyü üçün səciyyəvidir.

Yer səthində üfüqi strukturlar əsasən hamar düzənliliklər və yaylalar, həmçinin stolvari sahələr əmələ gətirir. Bunlara Üst-yurd platosunu, Turqay stolvari ölkəsini, Qvineya-Sudan ölkəsində, Böyük Səhranın şimal hissəsində geniş yayılmış stolvari yayla və yüksəklikləri misal göstərmək olar.

Stolvari strukturlar erozion parçalanmaya məruz qaldıqda yasti yaylalar yaranır. Bu yaylalarda çayların suayırıcıları hamar, dərələrin yamacı isə dik, sıldırımlı-pilləli olur. Stolvari yaylaların səthi adətən möhkəm sükür qatı ilə zirehlənir və bu onları eroziya və denudasıya təsirindən uzun müddət qoruyur.

Stolvari sahələr uzun geoloji dövrlər ərzində tektonik cəhətdən sakit olduqda, eroziya-denudasıya onları parçalayıır, vaxt keçidikcə mənfi relyef formaları sahəsi genişlənir, müsbət relyef formaları (stolvari platolar) kiçilir və geniş yayla (stolvari plato) yerində şahid (qalıq) yüksəkliklər yaranır. Adətən qalıq yüksəkliklərin səthi lay səthinə uyğun olaraq hamar, yamacları isə dik olur. Bu formalar Afrikada xüsusilə geniş yayılmışdır.

Stolvari ölkələrin səthini təşkil edən çöküntü qatlarında möhkəm və yumşaq sükür layları bir neçə dəfə növbələşdikdə pilləli yamaclar yaranır (struktur terraslar).

Yuxarıda qısa səciyyəsi verilən dağ sükurlarının müxtəlif növlü deformasiyaları, dağlıq və yüksəkliklərin ümumi quruluşunu və relyefinin əsas xüsusiyyətlərini təşkil edir. Lakin yer səthində ekzogen proseslərin təsirinə məruz qalmayan dağlıq sahə olmadığından, tektonik və ekzogen proseslərin qarşılıqlı təsiri olduqca mürəkkəb morfoloji quruluşda dağlıq sahələr yaradır.

### **Qırışiq dağlar**

Hər hansı bir dağlıq sahənin relyefi həmin sahədə baş verən tektonik hərəkətlərin xarakterindən asılı olduğu kimi, qırışiq dağların relyefi də tektonik hərəkətlərin gərginliyindən və əmələ gətirdikləri formaların xüsusiyyətlərindən (sadə və mürəkkəbliyindən) asılıdır.

Qırışılıqların yerləşməsindən və morfoloji xüsusiyyətlərin-

dən asılı olaraq yer səthində qırışiq dağların bir neçə tipinə rast gəlinir.

**Monoantiklinal dağlar.** Bunlar qırışiq dağların ən sadə tipi olub, bir antiklinal qırışıqdan ibarətdir. Yer səthində belə dağlar az yayılmışdır. Onlara qədim və cavan qırışıqlıq sahələrdə təsadüf edilir. Belə dağlara Şimali Amerikada Blək Hils (Qara Təpələr) dağını, Böyük Britaniyada Pennin, Orta Asiyada Böyük Balxan dağlarını və s. misal göstərmək olar. Monoantiklinal dağlara Alp qırışıqlığı zonasının dağarası və öndəğ depressiyalarında yerləşən bir çox alçaq dağları və tırələri aid etmək olar. Bunlara Kür çökəkliyində, Tacik depressiyasında və başqa yerlərdə də rast gəlinir.

Monoantiklinal dağların morfolojiyası, onları təşkil edən antiklinal qırışığın tektonik quruluşundan və çöküntülərin litoloji xüsusiyyətlərindən asılı olaraq müxtəlif olur. Adətən, belə dağlar cavan qırışiq sahələrdə daha sadə quruluşlu olduğu halda, qədim qırışıqlıq sahələrində xeyli mürəkkəb relyefi ilə seçilir. Antiklinal qırışiq simmetrik quruluşda olduqda dağlar da simmetrik olur, qırışiq tektonik qırılmalarla pozulduqda isə onların simmetriyası pozulur.

Bunu izah etmək üçün monoantiklinal dağın morfolojiyası nəzərdən keçirək. Monoantiklinal qırışığın tağ hissəsi eroziya ilə parçalanmadıqda onlar çox sadə relyefə malik olur. Bu halda topoqrafik səth lay səthinə uyğun gəlir. Lakin təbiətdə yaxşı qalmış tektonik dağlara olduqca az təsadüf edilir. Əksər halda başqa dağlar kimi, monoantiklinal qırışiq dağlar da çox parçalanır. Parçalanmanın dərəcəsi yerli iqlim şəraitindən, sűxurların litoloji xüsusiyyətlərindən çox asılıdır (şəkil 2).

Monoantiklinal qırışiq bir-biri ilə növbələşən möhkəm və yumşaq (kövrək) laylardan təşkil olunmuşdur. Onun tağ hissəsi qalan sahələrdən daha əvvəl və çox yüksəyə qalxdığı üçün tez aşınaraq, eroziya vasitəsilə daha çox parçalanır. Bu parçalanmanın sürətlənməsinə qırışığın tağ hissəsinin tektonik çatlarla çox parçalanmasının da xeyli təsiri vardır. Qırışığın qalın əhəngdaşı və qumdaşından ibarət olan zireh örtüyü tağ hissədə yuyulmasına baxmayaraq, onun qanadlarında yuyulmadan qorunur. Tağ hissənin özünün intensiv yuyulması da növbəti möhkəm qata çatana

qədər davam edir. Monoantiklinal qırışığın özəyində kristallik və başqa maqmatik sūxurlar eroziya ilə açıldıqda, orada daha mü-rəkkəb və kəskin relyef formaları (qayalı yüksəkliliklər və s.) əmələ gəlir. Belə qırışığın özəyində yerləşən möhkəm sūxurlar daha dərinlikdə yatdıqda qırışığın tağ hissəsi çox dərin yuyulur, ətraflardan konsentrik və ovalşəkilli (dik yamacları içəri düşən) tirələrlə əhatələnir. Birinci və ikinci hallarda monoantiklinal dağ bir neçə əsas morfoloji elementdən ibarət olur:

1) qırışığın tağ hissəsində olan möhkəm lay üzərində əmələ gəlmış daxili günbəzvari, yaxud uzunsov yayla (yaxud parçalanmış dağlıq);

2) qırışığın qanadlarında yuyulmadan saxlanmış və möhkəm sūxurlardan təşkil olunmuş, kənara az meylli, daxilə isə dik düşən (layların açılmış başı), konsentrik dairə şəklində (yaxud yanlardan basıq) yerləşən kuest tirəsi;

3) kuestin dik daxili yamacı ilə mərkəzi yayla arasında yerləşən asimmetrik quruluşlu dərələr;

4) kənar kuesti və ya kuestləri yarıb keçən yarma dərələr.

Qırışqların xüsusiyyətindən əlavə, qırışiq dağlıq ölkələrin relyefinin daha da mü-rəkkəb olmasını, uzununa və eninə (köndələn) tektonik qırılmaların, qırışığın günbəzində kristallik və maqmatik sūxurların üzə çıxmاسının, nəhayət, qırışiq dağlığının çox müxtəlif litoloji xüsusiyyətləi laylardan təşkil olunmasının böyük təsiri var.

Bu xüsusiyyətlərə görə dağlıq sahələr iki yerə: sadə və mü-rəkkəb dağlıq sahələrə ayrılır. Sadə dağlıq sahələr çökmə sūxur laylarından, mü-rəkkəb sahələr isə həm çökmə, həm də kristallik və maqmatik sūxurlardan təşkil olunaraq, müxtəlif istiqamətli tektonik qırılmalarla parçalanır.

### Faylı dağlar

Yer səthində olan dağların bir çoxu böyük tektonik qırılmalar üzrə baş verən hərəkətlərlə qırılıb-qalxma və qırılıb-düşmələrlə əlaqədar yaranmışdır. Bunlar iki tipə ayrılır: 1) qırışiq-faylı dağlar; 2) faylı dağlar.

**Qırışiq - faylı dağlara** qırışılıq zonalarında təsadüf edilir. Bu dağların relyefinin inkişafında bir neçə əsas mər-

hələ qeyd edilir. Birinci mərhələdə onlar qırışiq dağ sistemləri olmuş, uzun geoloji dövrlərdə tektonik hərəkətlər zəiflədiyinə görə denudasıya proseslərinin təsiri ilə peneplenləşmiş, sonra isə tektonik hərəkətlər fəallaşdıqda yenidən qalxaraq, müxtəlif hündürlüklü dağlara çevrilmişdir. Axırıcı qalxma prosesi artıq qırışiq əmələ gəlməsi ilə müşayiət olunmur, dağların ayrı-ayrı zonaları bir-birindən qırılmalarla ayrılır. Bu dağların relyefində ilk mərhələlərdə yaranmış və tamamilə denudasıya prosesi tərəfindən kəsilmiş qırışılıq, istər dağların struktur xüsusiyyətində, istərsə də geomorfoloji quruluşunda və relyef formalarının inkişafında görkəmli yer tutmur. Orta Avropanın hersin qırışılığı dağlarının bir qismi, Şərqi Asiyada yanşan (ienşan) strukturları zonasında yerləşən dağların bir çoxu qırışiq-faylı dağlara aiddir. Belə dağlar, həmçinin Sibirin cənubunda, Orta Asiyada, Şimali Amerika Kordilyerlərinin şərq zonasında geniş yayılmışdır. Ural, Appalaçlar və s. qırışiq-faylı dağlar sırasına aid edilir. Bu dağlar, alp qırışılığının dağlarından xeyli alçaq olmaqla, üfüqi və şaquli parçalanmasına görə onlardan geri qalır. Çox vaxt bu dağlarda alp tipli relyefə rast gəlinmir. Bu həm də dağların yerləşdiyi iqlim qurşağı ilə əlaqədardır. Bu dağların bəzən çox yüksək olmasının səbəbi fəallaşmış, alp orogenezi zamanı orogen xeyli yüksəyə qalxmalarıdır. Odur ki, belə dağlara cavanlaşmış dağlar da deyilir.

Yer qabığının fəallaşmış zonalarında yerləşən qırışiq-faylı dağlar yüksəkliyinə görə heç də alp qırışılığı zonası dağlarından geri qalmır. Bu dağlara Tyan-Şan, Kunlun, Altay, Alay-Türküstan dağları və s. daxildir. İqlimi çox quru olan sahələrdə yerləşməsinə baxmayaraq, bu dağlar çox yüksəyə qalxdıqlarına görə alp tipli relyefə malikdirlər. Bu dağların relyefinin başlıca xüsusiyyətlərindən biri də müxtəlif yüksəkliklərdə, hətta yüksək dağlıq zonada geniş hamar səthlərin və yüksəyə qalxmış peneplenlərin olmasıdır. Burada yerləşən yüksək hamar yaylalar dik sıldırımla yamaclarla təzad təşkil edir.

**Faylı dağlar.** Yer səthinin qırılmalarla əhatə olunmuş sahələri dəniz səviyyəsindən xeyli yüksəyə qalxdıqda faylı dağlar əmələ gətirir. Faylı dağları stolvari faylı dağlar da adlandırırlar. Bu dağlar, səthi üfüqi yatan laylardan təşkil olunmuş qədim kristallik sahələrdə yerləşən düzənliklərin qırılmalar üzrə


müxtəlif yüksəkliklərə qalxması nəticəsində əmələ gelir. Bəzən denudasıya nazik çökmə səxur örtüyünü apardıqda, kristallik səxurlar səthə çıxır. Faylı dağlar zonasında relyefin müsbət formaları horst strukturlarına, dərələr və çökəkliklər isə qabən qırılışlı çökəklərə uyğun gelir. Bəzən qabən çökəklər su ilə dolaraq, göl, dəniz və körfəz əmələ gətirir.

Faylı dağlara Avstraliyada Flinders dağlarını, Qərbi Avropana Hars, Vogezi və Şvarzvaldi, Cənubi Amerikada Syerra-Kordovani, İspaniyada Mərkəzi Kordilyerləri, Mərkəzi Asiyada Alaşan və İnsan dağlarını və s. misal göstərmək olar.

Yer səthində ən tipik qırılmalar zonaları Şərqi Afrikada və Ərəbistanın Aralıq dənizi sahillərində, Şimali Amerikada Kanada qalxanı ətrafında, qismən Fennoskandiyada, Sibirdə, Avstraliyada və s. sahələrdə yerləşir. Afrika ilə Ərəbistan yarımadası arasında Qırmızı dəniz, Şərqi Afrikada Rudolf, Albert, Tanqanika, Nyasa gölləri, Ön Asiyada Ölü dənizi, Sibirdə Baykal gölü, Şimali Amerikada Böyük göllər, Cənubi İsveçdə, Finlandiyada və s. yerləşən bir çox böyük göllər qabən çökəkliklərində yerləşirlər.

Qırılıb-düşmə amplitudundan asılı olaraq qabən çökəkliklərinin dərinliyi bir neçə on metrdən 1-2 km-ə qədər, hətta bundan da artıq ola bilər (Qırmızı dəniz, Tanqanika və Baykal çökəklikləri).

Bəzi qabənlər çox quru iqlim zonasında yerləşdiyinə görə dibi su ilə örtülü olmur. Bunlar, adətən, dəniz səviyyəsindən alçaqda yerləşən çökəkliklər əmələ gətirir. Tipik qabənlərə eyni zamanda Yuxarı Reyn dərəsini də misal göstərmək olar (şəkil 3). Burada alluvial çöküntülərin qalın qatı toplanmışdır. Yamaclarda toplanan çöküntülər qabenin əhatə edən alçaq pillələri örtmüştür.



Şəkil 3. Reyn qabəni.

## **Neotektonik hərəkətlərin relyef əmələ gəlməsində rolü**

Relyefin əmələ gəlməsində tektonik hərəkətlərin geomorfoloji əhəmiyyətindən danışdırıqda neotektonik (yeni tektonik) hərəkətlərə xüsusi diqqət verilməlidir. Neotektonika anlayışını birinci dəfə sovet alimi S.S.Şuls irəli sürmüş və məşhur geoloq V.A.Obruçev tərəfindən elmi surətdə əsaslandırılmışdır. Yer səthi relyefinin hazırda müşahidə edilən əsas formalarının yaranmasında neogen və dördüncü dövrü əhatə edən neotektonik hərəkətlər böyük rol oynamışdır. Neotektonik hərəkətlər Yer kürrəsinin hər yerində baş vermişdir. Bu ya kiçik sahələrdə difərensial yerli hərəkətlər, yaxud da daha böyük əraziləri tutan rəqsi hərəkətlər (qalxma və enmə) halında özünü göstərir.

Neotektonik hərəkətlər relyef əmələ gəlməsinə iki yolla təsir edə bilər: 1) topografik səthin bilavasidə deformasiyası; 2) xərici amillərin təsir zonasının dəyişməsi (yeni geomorfoloji səviyyələrin yaranması).

Relyefin əmələ gəlməsində neotektonik hərəkətlər, xüsusiilə cavan dağlıq sahələrdə özünü daha aydın göstərir. Qafqaz, Orta Asiya və dünyyanın başqa dağlıq sahələri buna misal ola bilər.

Bəzi alımların fikrincə Baş Qafqaz dağları neotektonik hərəkətlər nəticəsində 2500-4000 m yüksəkliyə qalxmış, Kür və Rion çökəkləri 2000-7000 m enmiş və cavan çöküntülərlə dolmuşdur. Orta Asiyada Pamir və Tyan-Şan dağları 6000 m, Apeninin dağları isə 1500 m qalxmışdır. Yalnız dördüncü dövrdə Qafqaz 1-1,5 km, Himalay dağları 2-3 km yüksəyə qalxmışdır.

Dağlıq sahələrdə neotektonik qalxmalar intensiv getdiyinə görə, burada dib eroziya daha qüvvətli olur, cox dərin, hətta dar və konyonvari dərələr əmələ gəlir. Ümumiyyətlə, müasir dərələrin eksəriyyəti neotektonik mərhələdə əmələ gəlmış, qədim dərələr isə bu mərhələdə öz morfoloji əlamətlərini xeyli dəyişmişdir.

Neotektonik hərəkətlər nəticəsində baş verən qalxma və çökmə hadisələri okean, dəniz və göllərin sahil xəttinin dəyişməsinə, yeni səviyyədə abrasion və akkumlyativ relyef formalarının əmələ gəlməsinə, Dünya Okeanının, ayrı-ayrı dəniz və göllərin sahil xəttinin dəyişməsinə, səbəb olmuşdur.

Neotektonik hərəkətlərin öyrənilməsində, xüsusilə dağlıq sahələrdə və dəniz sahillərində əsasən geomorfoloji üsullardan, tektonik əyilmə sahələrində isə geoloji üsullardan istifadə edilir.

Neotektonik hərəkətlərin əsas geomorfoloji əlamətləri iqlim tərəddüdü ilə əlaqədar olmayan dəniz və çay terrasları, qədim düzəlmə səthlərinin, dəniz və çay terraslarının deformasiyası, su ilə örtülmüş dəniz sahil formaları, dəniz səviyyəsindən xeyli yüksəyə qalxmış və ya enmiş mərcan rifləri, antesedent dərələr və s.dir.

Neotektonik hərəkətlərin fəallığı özünü relyefin başqa xüsusiyyətlərində də dolayı yolla da olsa göstərir. Adətən neotektonik mərhələdə intensiv qalxmış dağlıq ölkələrdə relyefin enerjisi böyük olur, dağ yamacları dik olmaqla, dərin çay dərələri ilə kəsilir, yamacın meylliyi çox olur, nisbi və mütləq yüksəklik amplitudu böyük həddə çatır, yüksəklik landşaft qurşaqları spekttri daha dolğunluğu ilə səciyyələnir və i. a.

Neotektonik hərəketlər müasir dövrədə də relyefə təsir göstərir və tektonik hərəkətlərin bütün məlum növləri şəklində (rəqsli, qırışılıq və qırılma əmələ gətirən) təzahür edir. Müasir tektonik hərəketlərə V.Y.Xain tarixi dövrədə baş verən və hazırda davam edən hərəkətləri aid edir. Bu hərəkətlər arxeoloji, tarixi məlumatlara əsasən və yüksək dəqiqlikdə aparılan tekrar nivelirləmə yolu ilə öyrənilir.

Yüksək dəqiqlikdə aparılan geodeziya ölçü işləri nəticəsində müəyyən edilmişdir ki, müasir tektonik hərəkətlərin yayılma sahələri neotektonik hərəkətlərin yayılma sahələrinə əsasən uyğun gəlir. Müsbət morfostrukturlar qalxmağa mənfi morfostrukturlar isə enməyə məruz qalır. Müasir tektonik qalxmaların sürəti Alp-Himalay orogen zonalarında ildə bir neçə mm ilə 10 mm (və artıq) arasında dəyişir. Düzənlik sahələrdə isə enmə və qalxma sürəti əksər hallarda ildə 1-2 mm-dir (bəzən 3 mm-dən artıq).

## V FƏSİL

# MAQMATİZM VƏ ONUN RELYEF ƏMƏLƏ GƏLMƏSİNDƏ ROLU

Maqmatizm prosesi, endogen proseslər içərisində relyef əmələ gətirmə roluna görə hər yerdə müxtəlif şəkildə baş verən tektonik hərəkətlərə nisbətən geri qalsa da, özünəməxsus relyef formaları yaradır. Maqmatizm, geniş sahələri tutan tektonik hərəkətlərdən fərqli olaraq, Yer qabığının yalnız dərinlik qırılmaları ilə kəsilən müəyyən zonaları üçün səciyyəvidir.

Maqmatizm proseslərinin daha geniş yayıldığı sahələr kontinental və okean rift zonaları, Kolliziya və Subduksiya zonaları, mantiyanın «qaynar» sahələri üzərində yerləşən okean tavası, Alp qırışılığı və orogen qurşaqlarının ayrı-ayrı sahələridir.

Nadir hallarda göstərilən qurşaqlardan kənarda vulkan sahəlrinə təsadüf etmək mümkündür. Okean dibində isə sualtı silsilələrdən kənarda da maqmatik proses geniş yayılmışdır. Keçmiş geoloji dövrlərdə maqmatizm daha geniş ərazilərdə baş vermişdi. Kontinental və okean riftləri Yer qabığının dərtılma zonaları olduğundan burada qabığın bütövlüyü pozulur, dərinlik tektonik qırılmaları yaranır və həmin qırılmalar üzrə dərinlikdə yerləşən maqmatik kütlələr ya bilavasitə yer səthinə çıxır və böyük sahələri əhatə edir, ya da ayrı-ayrı sahələrdə lokalizə olub, vulkanlar cərgəsi yaradır. Çox hallarda, xüsusilə orogen zonalarda maqmatik kütlə Yer səthinə çıxmadan, səthdən müəyyən dərinlikdə soyulan, müxtəlif morfoloji quruluşu olan intruziv kütlələr əmələ gətirir.

### **Intruziv maqmatizmin relyefə təsiri**

Yer qabığına daxil olan maqmatik kütlələrin təzyiqi az olduqda, onlar bilavasitə yer səthinə çıxa bilmir və müəyyən dərinliklərdə soyuyur. Adətən intruziv maqmatik kütlələr səthə yaxınlaşdıqda onu qabardır və müxtəlif həcmli yüksəkliklər, təpələr əmələ gətirir. Vaxt keçdikcə bu kütlələrin səthini örtən çökəmə sükür qatları eroziya və denudasiya prosesləri ilə yuyulub aparılır və intruziv kütlələrin səthi açılır. Aşınma və denudasiya daha davamlı olduğundan, onların ətrafında yerləşən az davamlı çöküntü

süxur qatları yayılan sahələrin səthi açıldıqca, maqmatik kütlələr yer səthində müxtəlif müsbət relyef formaları əmələ gətirir. Bu formalar öz morfoloji quruluşuna görə intruziv maqmatik kütlənin morfoloziyasına uyğun gəlir.

• Maqmatik kütlə yer qabığının yuxarı qatlarını şaquli, yaxud maili kəsən uzun tektonik çatlara dolub, orada bərkiyir və damar şəklində uzanır. Bu damarlar çökmə süxur laylarında olduğu kimi, müəyyən uzanma və yatım elementləri ilə səciyyələnir və əsasən iki növü olur: 1.Lay damarları (lay intruzivi), 2.Kəsən damar .

• Lay damarları, səthi açıldıqca meylli yatımda olursa, ensiz daraqvari tırə əmələ gətirir. Geniş sahələrdə təkrarlanan lay intruzivləri üfüqi vəziyyətdə yatdıqda, həmin sahədə, eroziya və denudasıya nəticəsində geniş pilləvari relyef yaradır. Buna ən tipik misal Orta Sibir yaylaşındakı trapp formasıyası yayıldığı ərazidir.

• Kəsən damarı denudasıya prosesləri açıldıqda, Yer səthində qala divarlarına bənzəri olan, divar şəkilli, çox ensiz.(bığaqvari) tirolər yaranır. Belə formaları, hətta vulkan qurğularının yamaclarında da müşahidə etmək mümkündür. Bir-biri ilə kəsişən damarlar sıx yerləşdikdə genişlənən səthdə şəhər xarabalıqlarını xatırladan relyef əmələ gəlir.

Daha böyük ölçüyə malik və dərinə getdikcə genişlənən intruziv kütlələr batolit adlanır. Batolitlər yer səthini qabardaraq böyük, uzunsov yüksəkliklər, hətta dağlar əmələ gətirir. Orogen sahələrdə bir çox antiklinoriumların özeyində böyük batolit kütləleri yerləşir. Orta Asiyada Zərəfşan silsiləsi, Zaqqafqaziyada Konqur-Alagöz massivi, ABŞ-da Syerra Nevada dağlarında böyük qranit batolitləri buna misal ola bilər.

Yer qabığının ən yuxarı qatına daxil olan günbəzvari, yaxud göbələk formalı intruziv kütlə lakkolit adlanır.

• Lakkolitlər maqmanın yer qabığının üst təbəqələrinə daxil olması və burada çökmə süxur qatları arasında soyuması nəticəsində əmələ gələn formadır. Prinsip etibarı ilə lakkoliti yarımcıq (inqışaf etməmiş) vulkan adlandırmaq olar. Maqmatik kütlənin yer səthindən hansı dərinlikdə soyumasından, həcmindən və formasından asılı olaraq müxtəlif relyef formaları əmələ gəlir.

Maqma yer səthinə yaxın soyuduqda, üstə yatan çöküntü səxur laylarını müxtəlif dərəcədə qabardır və laylar hər tərəfə yatan günbəzvari qırışiq əmələ gətirir. Lakkolit yüksəkliyinin tağ hissəsində laylar kiçik bucaq altında, ətəyində isə böyük bucaq altında yatır, bəzən başı üstə qoyulmuş vəziyyətdə olur.

Soyumuş maqmatik kütlənin üzərində yatan çökmə səxur layları, xarici amillərin təsiri nəticəsində yuyulduqda, lakkolit üzə çıxır. Çox vaxt yalnız üstü yuyulmuş lakkolitlərə, az hallarda isə çökmə səxur örtüyü tamamilə yuyulmuş lakkolitlərə rast gəlmək olur. Maqmatik kütlənin formasından asılı olaraq, müsbət relyef formaları şış, yaxud yasti və günbəzəoxşar təpələr formasında olur. Lakkolitlər yer səthində çox hündür dağlar əmələ gətirə bilmir. Onların nisbi yüksəkliyi 100-200 m-dən 500-900 m-ə qədər olur.


Morfologiyasına görə bəzən lakkolitlər və ekstruziv təpələr bir-birinə bənzəyir. Onları fərqləndirən cəhət odur ki, lakkolitin ətəyində çöküntü səxurları qırışmış halda olaraq, intruziv kütlə üzərində yatır, ekstruziv sahəsində isə həmin laylar bu kütlenin altına keçir.

Bəzən mürəkkəb quruluşda olan lakkolitlərdə də layların intruziv kütlə altına keçməsi müşahidə olunur.

Yer səthində geomorfoloji cəhətdən tipik olan lakkolitlər Şimali Qafqazda Pyatiqorsk ətrafında, Krımın cənub sahilində, Şimali Amerikda Yuta ştatında (Henri Mountins lakkolitləri) rast gəlmək mümkündür.

Lakkolitlər Şimali Qafqazın maili düzənlik və yaylalarında çox mənzərəli geomorfoloji landşaft əmələ gətirmişdir. Burada ən böyük lakkolitlər Beştau və Maşuk dağlarıdır (nisbi amplitudu 700-900 m), qalan lakkolitlər (Razvalka, Jeleznaya, Zolotoy Kur-qan, Verblyud, Sablyा və s.) nisbətən alçaq dağlar və təpələrden ibarətdir. Krimdə ən məşhur lakkolit, çöküntü örtüyü tamamilə yuyulmuş Ayıdağdır (şəkil 4).

Dağlıq rayonlarda lakkolitlər geomorfoloji cəhətdən az görkəmli olur.



Şəkil 4. Şimali Qafqazda lakkolitlər. 1. Maqmatik sűxurlar; 2.Tabaşır çöküntüləri; 3.Eosen çöküntüləri; 4.Travertinlər.

Beləliklə, intruziv maqmatizm yer səthi relyefinə iki yolla təsir edir. Birinci yol, bilavasitə intruziv kütlənin yer qabığının yuxarı qatlarına daxil olması və səthi qabartması nəticəsində yeni müsbət relyef forması yaratmasıdır. Bu intruziv maqmatizmin relyefə fəal təsiridir.

İkinci yol, müəyyən dərinlikdə yerləşən intruziv kütlələr üzərində yatan çökmə sūxur örtüyü denudasiya vasitəsilə dağlılıb aparıldıqdan sonra, ekzogen amillərin təsirinə qarşı daha davamlı olan maqmatik sűxurlar kütləsinin (batolitlər, lakkolitlər, damalar, ştoklar) yer səthində özünəməxsus müsbət relyef formaları kimi qalmasıdır (bu passiv yoldur, başqa prosesin nəticəsində maqmatik kütlənin relyefdə özünü göstərməsidir).

### **Effuziv maqmatizmin (vulkanizmin) relyefə təsiri. Vulkanizm haqqında ümumi anlayış**

Vulkan mənşəli relyef formaları Yer səthinin müəyyən zona və sahələrində geniş yayılıraq, relyefin başqa genetik tiplərindən istər zahiri görünüşünə (morphologiyasına), istərsə də əmələ gəlməsinə və onu təşkil edən sūxur qatlarının xarakterinə görə kəs-

kin fərqlənir. Bundan başqa, vulkanik sahələrin özü də morfolojiyasına görə bir-birindən müəyyən dərəcədə fərqlənir. Bu, başlıca olaraq vulkan püskürməsinin xarakterindən, vulkan məhsullarının xassələrindən, vulkanik sahənin hansı iqlim qurşağında yerləşməsindən və geoloji yaşıdan asılıdır. Göstərilən amillərin müxtəlifliyi ilə əlaqədar olaraq, yer səthinin ayrı-ayrı vulkanik sahələrində müxtəlif morfoloji xüsusiyyətə malik vulkan relyef formalarına rast gəlmək olar. Bu məsələləri daha aydın təsəvvür etmək üçün vulkanizmin bəzi ümumi məsələləri ilə qısaca tanış olaq.

**Vulkanizm** dedikdə, yerin dərinliklərində baş verən mürəkkəb proseslər nəticəsində əmələ gələn, qazlarla doymuş ərinti mineral kütlənin-maqmanın və onun törəmələrinin yer səthinə püskürməsi, yaxud yer qabığının yuxarı qatlarına daxil olması proseslərinin məcmusu nəzərdə tutulur.

Yer səthində bir-birindən çox uzaqlarda yerləşən vulkanik sahələrdə vulkan süxurlarının eyni olması, alımlərdə belə fikir yaratmışdır ki, guya bütün vulkanlar bir maqmatik ocaqdan qidalanır. Belə təsəvvür, həm də kainatın və Yerin əmələ gəlməsi haqqında uzun müddət elmdə hökm sürən Kant və Laplas nəzəriyyəsi ilə müəyyən dərəcədə uzlaşırı.

O.J.Şmidt tərəfindən irəli sürülmüş kosmoqoniya nəzəriyyəsi, yeri ilkin soyuq və bərk bir kütłə hesab edir.

Sonralar Yer, daxilində olan radioaktiv maddələrin parçalanması nəticəsində istiləşir. Geofiziklər müəyyən etmişlər ki, 50–100 km dərinlikdə, Yerin period mantiyasının üst təbəqələrində istilikkeçirmə qabiliyyəti azdır, lakin daxilə gedikcə o artır. Buna görə, milyard illər keçməsinə baxmayaraq, Yer öz daxili istiliyini itirmir. Yer qabığının müxtəlif dərinliklərində istilik keçirmə qabiliyyəti eyni olmadığına görə, ən böyük temperatur qradienti mantianın üst təbəqələrində, təxminən 1000 km dərinlikdə yerləşən qatda olmalıdır. Yer əmələ gələndən 2-3 milyard il sonra onun bu qatında 50-200 km-dən 500-700 km dərinliyə qədər ele bir qurşaq yarandı ki, həmin qurşaqda temperatur ultrasəs süxurların əriməsi həddinə çatdı. E.A.Lyubimova tərəfindən diferensiasiya qurşağı adlandırılan bu qurşaqda, maqmatik ocaqların əmələ gəlməsinə şərait yarandı və maddələrin dife-

rensiasiyyası sial yer qabığının yaranmasına götürüb çıxartdı.

Ərimə qurşağı yer qabığında bütöv deyil. Ərimə və maddənin diferensiasiyyası təzyiq azalan sahələrdə baş verir ki, bu da bir qayda olaraq dərinlik qırılma xətləri zonasına uyğun gəlir. Mədələrin diferensiasiyyası qurşağının alt sərhədi 600-700 km dərinlikdə yerləşir. Burada dərinlik tektonik qırılmalar qurtarır. Bir çox vulkan ocaqlarının dərinliyi və həcmi artıq müəyyən edilmişdir. Q.S.Qorşkov müəyyən etmişdir ki, Kamçatkadakı Klyuçev vulkanını qidalandıran maqmatik ocaq 50-70 km dərinlikdə yerləşir. Onun diametri 25-35 km, odlu maye maqmanın həcmi isə təxminən 10-20 min km<sup>3</sup>-dir.

Beləliklə, hazırda müəyyən edilmişdir ki, vulkanlar ayrı-ayrı maqmatik ocaqlardan qidalanır. Onları qidalandıran maqmatik ocaq 600-700 km-ə qədər dərinlikdə, peridotit-mantianın üst qatının bərk kütləsi daxilində yerləşir.

Maqma hövzəsinin yer səthindən dərinliyi və həcmi müxtəlifdir. Həmin hövzələr yer səthi ilə müxtəlif yollarla əlaqədardır. Maqma çıxaran yollar boru şəkilli, uzun çat formalı olaraq yer səthində bir və ya bir neçə vulkan əmələ gətirir. Bir maqmatik ocaq yer səthində bir və ya bir neçə vulkan əmələ gətirərək bir, yaxud bir neçə vulkanı (vulkan qrupunu) qidalandıra bilər. Eyni zamanda bir-birinə yaxın yerləşən vulkanlar müxtəlif ocaqlarla əlaqədar ola bilər. Birinci hala Şimali Qafqazda Beştau lakkolitlərini misal göstərmək olar. Çox vaxt yaxın məsafədə yerləşən vulkanların püskürmə məhsullarının müxtəlif olması, onların sərbəst ocaqlardan qidalanmasını göstərir.

Vulkan püskürməsinin səbəbinin öyrənilməsi əsas məsələlərdən biridir. Bəzi alımlar maqmanı passiv kütlə kimi xarakterizə edir, püskürmənin başlanmasında onun rolunun olmadığını söyləyirlər. E.Züss belə hesab edirdi ki, yerin dərinliyində olan yanar maqma kütləsi yer qabığının yüksəlması nəticəsində yanlardan sıxışdırılır və mexaniki olaraq yer səthinə çıxarılır. Bəzi alımlar püskürmə prosesinin əsas səbəbini maqmanın fəallığında, bəziləri maqmadakı qazlarda, bəziləri isə maqmadan ayrılan su buxarında görürler.

Eyni zamanda hər bir konkret şəraitdə bu üç amilin biri daha aktiv ola bilər. Məsələn, bəzi vulkan püskürmələrinin partlayışla

başlaması qazların fəallığı ilə, çox lava püskürən vulkanların püskürməsi maqmanın daha çox fəallığı ilə izah edilir.

Vulkanizm prosesində Yer qabığını kəsən dərinlik qırılmaları sistemlərini, litosferin ayrı-ayrı tavalarını hərəkətə gətirən mantiyadakı konvektiv cərəyanları, yer qabığının sıxılması və dərtüləşmə zonalarını, elecə də subduksiya zonası adlanan dibsiz okean çökəklərini, onlara yanaşan adalar qövsü və orogen zonalarında gedən mürəkkəb geotektonik proseslərin məcmusunu nəzərdən qaçırmıq olmaz. Okean dibində vulkan zonaları əsasən rift və transform qırılmalar zonalarına müvafiq gəlir. Bəzi alimlərin fikrincə, mantiyanın müəyyən hissələrində yüz milyon illər ərzində öz mövqeyini dəyişməyən qaynar (qızmar) nöqtələr var ki, bunların səthə proyeksiyasında daim fəal vulkanlar yerləşir.


Adətən püskürmə üç tipə ayırlır: 1.sahəvi; 2.xətti; 3.mərkəzi.

**Sahəvi püskürmə**-Yerin inkişafının ilk mərhələlərində, hələ yer qabığı çox nazik olduğu bir vaxtda baş verərək, geniş sahələrdə maqmanın səthə çıxmazı ilə nəticələnmişdir. Bu yolla püskürmə, yer qabığının qalınlığı artlığına görə, sonrakı dövrlərdə artıq baş verə bilməzdi.

**Xətti püskürmə**-qədim geoloji dövrlərdə çox geniş yayılmış püskürmə tipidir. Buna hazırda az təsadüf edilir. Püskürmə adətən dərinlik çatları üzrə baş vermiş, yer səthinə çıxan lava və başqa piroklastik məhsullar böyük örtük əmələ getirmişdir (Dekan yayası, Həbəştan, Orta Sibir və s.). Xətti püskürmə hazırda yalnız İslandiya adasında müşahidə edilir.

**Mərkəzi püskürmə**-ən çox üçüncü və xüsusilə dördüncü dövr üçün xarakter püskürmə tipidir. Maqmatik ocaq yer səthi ilə dairəvi, yaxud bir qədər basıq boru vasitəsilə əlaqədar olur. Yer səthinə çıxan lava və qırıntı məhsul bu borunun kənarına toplanır və hər tərəfə yatan laylar əmələ getirir. Püskürmə uzun müddət davam etdikdə borunun ətrafında başı deşik konus formalı yüksəklik (vulkan dağı) əmələ gelir. Konusun zirvəsində, çıxarıcı borunun ucunda qifa oxşar çökək yerləşir ki, bu krater adlanır. Mərkəz püskürmələr zamanı bəzən mənfi relyef forması-qifaoxşar çökək əmələ gelir (şəkil 5). Bunlar püskürmə partlayışla baş verdikdə, lava və başqa qırıntı məhsulların yer səthinə az çıxdığı zaman əmələ gelir. Belə çökəklər su ilə dolduqda,

onun yerində dairəvi göllər yaranır.




Şəkil 5. Neapol şəhəri yaxınlığında Fileqrey vulkan sahəsi.

Müəyyən edilmişdir ki, mərkəz püskürmələr əsasən iki mərhələdə baş verir: eksploziv (partlayış) və effuziv (axma-maye lavanın axması). Eksploziv mərhələdə, hələ yerin müəyyən dərinliyində maqmadan ayrılan qazlar borunu açır, sonra həmin boru üzrə yerin səthinə vulkan məhsulu (lava və qırıntı məhsulları) çıxır. Bəzən isə püskürmə çox güclü partlayışla qurtarır. Bu halda yerin səthində müsbət relyef forması əmələ gəlmir.

Maqmatik ocağın xarakterindən və onun üzərində yerləşən yer qabığının üst təbəqəsinin dərinlik tektonik çatlarla parçalanma dərəcəsindən asılı olaraq, yer səthində vulkanlar tək, qrup halında, bir xətt üzrə və səpələnmiş halda (bir neçə kəsişən xətlər üzrə) yerləşə bilər. Yer səthində vulkanların sıx yerləşməsi xüsusi vulkanik sahə əmələ getirir. Adətən belə sahələr vulkanik landşaft adlanır (şəkil 6). Vulkanik landşaft, fəaliyyətdə olan vulkanik landşafta və sönmüş vulkanik landşafta ayrılır. Bunlar xarici morfoloji xüsusiyyətlərinə, vulkanik landşaftın müasir dinamikasına və inkişafına görə fərqlənir. Sönmüş vulkan

landşaftında vulkan aparatları eroziya və denudasiya ilə çox parçalanmış olduğu halda, fəaliyyətdə olan vulkanik sahələrdə vulkanik relyef formaları bu prosesə az məruz qalmışdır.



Şəkil 6. Vulkanik landşaft.

Vulkan püskürmələri yer səthinə çıxan məhsulun xarakterinə görə əsas iki tipə ayrılır:

- 1.Effuziv püskürmə-yer səthinə çıxan məhsul maye lavadır.
- 2.Eksploziv püskürmə-yer səthinə əsasən qırıntı məhsul atılır. Əksər vulkanlarda püskürmənin hər iki tipi müşahidə olunur və bu tiplərdən biri üstünlük təşkil edir.

Effuziv vulkan fəaliyyəti də üç yarımtipə ayrıılır: 1-təpə, mərkəzi püskürmə; 2-yan püskürmə; 3-ekssentrik püskürmə. Birinci halda lava vulkanın əsas boğazından çıxır, ikinci halda əsas boğazdan yan boğazlar ayrılmış olur ki, bunlar vulkanın yamacında səthə çıxış tapır (tüfeyli kraterlər). Üçüncü halda isə əsas vulkan boğazından aslı olmayıaraq, lava və qazlar vulkanın ətəyində və yamacında özünə yeni yol açıb, yer səthinə çıxır.

Vulkan püskürmələrinin müxtəlif növlü olması özünü vulkan qurğularının morfologiyasında və əmələ gətirdikləri relyefin bəzi əlamətdar xüsusiyyətlərində əks etdirir. Xarakterinə görə püskürmə aşağıdakı tiplərə ayrılır:

İslandiya tipi – lavanın çatlar boyu sakit püskürməsi ilə xarakterizə olunur. Püskürülən əsas lava çox sıyıq olduğundan, püskürmə sakit keçir və lava çatlar ətrafında çox geniş əraziyə yayılır. Çatlar boyu onlarla püskürmə mərkəzi yerləşir, kiçik vulkan külü və bombaları konusu yaranır;

Havay tipi – İslandiya tipində olduğu kimi püskürmə sakit

keçir, sıyıqlar fəvvərə vurur. Lakin əvvəlki tipdən fərqli olaraq püskürmə əsas bir mərkəzdə yerləşən çatlarda baş verir. Lava fəvvərələri püskürmənin başlıca növüdür. Lava çatlardan, yaxud əsas gətirici borudan səthə çıxaraq, geniş sahələrdə yayılır. Lava sıyıq olduğundan vulkanik dağın zirvəsi yastı olur (plato şəklinde) və burada içərisində qaynar lava gölü olan kraterlər, quyular yerləşir;

Stromboli tipində – püskürmə daim mərkəzdə–kraterdən baş verir. Əsasən bazalt və andezit lavaları püskürür. Kraterdən hər-dən bir lava fəvvərə vurur. Lakin əsasən qazlarla zəngin qatı lava püskürür, buna görə də vulkan daim fəaliyyətdə olmaqla, əsasən partlayışla müşayiət olunur. Püskürmə ritmik, çox vaxt isə arası-kəsilmədən partlayışla davam edir, ayrılan su buxarı və qazlar lavanı parçalayırlar, qaynar şlak və bombalar şəklində havaya atır, lakin vulkan külü əmələ gəlmir. Stromboldən başqa Meksikada Parikutin vulkanı da bu tipə aiddir;

Vulkano tipi - güclü dövrü partlayışla püskürür. Əsasən çox qatı andezit, dasit və traxit lavalar, çox nadir hallarda bazalt lavası ayrılır. Lava çox qatı olduğundan, o vulkan aparatının boğazının (borunun) yuxarı hissəsində və kraterdə tıxac əmələ getirir. Bu tıxac altında toplanan qazlar partlayışa səbəb olur. Bəzən püs-kürmə zamanı baş verən güclü qaz partlayışı vulkan aparatını da-ğıdır;

Vezuvi tipinə – dövrü partlayışla püskürən vulkanlar aiddir. Partlayış 40-50 ildən bir baş verir. Qalan vaxt vulkan sakit olur. Yer səthinə əsasən piroklastik məhsullar atılır, az hallarda isə qatı lava püskürür. Güclü partlayış zamanı vulkan aparatı (konusvari dağ) partlayır, vulkan aparatının aşağısından qalxan lava və aparatın yuxarı hissəsini təşkil edən müxtəlif vulkan məhsulları çox xırdalanır, kül, pemza və ləpiller şəklində havaya sovrulur. Vulkan külü çox qızmar olur və hava axınları (cərəyanları) ilə uzaqlara aparılırlar;

Pele tipi – Martinika adasındaki (Kiçik Antil adaları) Mont-Pele vulkanının püskürməsi üçün səciyyəvidir (1902-1903-cü illər). Bu püskürmə üçün səciyyəvi hal, ekstruzivin və qaynar qarışq kütələlərin (uçqun-sel materialı kimi) yaranmasıdır. Ekstru-ziv, vulkan borusunda soyumuş qatı lavanın yuxarı sıxışdırılması

nəticəsində əmələ gəlir. Bu, vulkan kraterindən xeyli hündür (ucalan), şış qaya şəklində yüksəklik yaradır.

Vulkan aparatında toplanan qazlar həmin tıxacın kənarlarında böyük qüvvə ilə səthə çıxır, tıxacı parçalayır və vulkanın yamacı ilə ətraf düzənliyə qədər qaynar lava kəsəkləri, pemza, kül qatışığı aşağı axır, öz yolunda rast gəldiyi hər şeyi məhv edir. Bu püskürmə tipi Qvatemalada Santa-Mariya, Kamçatkada Be-zimyanni sopkasında və i.a. müşahidə edilmişdir.

### **Mərkəzi püskürmədən əmələ gələn vulkan formalarının tipləri**

Vulkan fəaliyyətinin davamlılığından, püskürmənin tipindən, püskürmə zamanı yer səthinə çıxan məhsulların xüsusiyyətindən və vulkanın hansı iqlim qurşağında yerləşməsindən asılı olaraq, yer səthində vulkan aparatları müxtəlif morfloji quruluşa malik olur. Vulkanların əsasən aşağıdakı formaları ayrıılır.

Maar—yer səthində digər xarici vulkan aparatı tiplərinə nisbətən az yayılmışdır, onlar müasir və sönmüş vulkanizm zonalarından çox uzaqlarda yerləşir. Lakin bəzi hallarda yer qabığının müasir oynaq sahələrində də rast gəlinir. O, bütün başqa vulkanik relyef formalarından fərqli olaraq, mənfi relyef formasıdır. Maar dairəvi, bəzən oval şəkilli, qıfaoxşar çökəklikdir. Diametri 200-300 m-dən 2000-3000 m-ə qədər (3200 m) dəyişir. Maar çökəyinin maksimal dərinliyi 400 m-ə yaxındır, çoxunun dərinliyi isə 50-60 m ilə 150-200 m arasında dəyişir. Bu qıfaoxşar çökəyin kənarlarında bəzən alçaq bəndlərə rast gəlinir, maarların çoxunda isə bəndlər heç olmur.

Maarlar vulkan püskürməsindən əmələ gələn formalar içərisində ən sadəsidir.

Maar çökəklər vulkanın bir fazalı güclü partlayışla bayırə qaz atması nəticəsində əmələ gəlir. Bayırə lava və başqa piroklastik məhsul atılmır. Lava ya yer səthindən çox dərində vulkan borusunda soyuyub bərkiyir, ya da vulkan ocağı gücsüz olduğuna görə qazlar ayrıldıqdan sonra vulkan aparatı borusu ilə qalxan lavanı altdan təyziqlə təmin edə bilmir. Buna görə maarların ətrafında, hətta vulkan borusunun üst hissəsində, vulkan məhsullarına çox yerdə heç rast gəlimmir.

Maarla vulkan ocağı arasında yerləşən boru çox vaxt soyu-muş maqma ilə tutulur. Borunun üst hissəsi, tərkibində müxtəlif minerallar olan tuflarla dolur. Çox vaxt bu tuflar ətraf səxurlardan möhkəm olduqda, eroziya və denudasiyaya az məruz qalır və yer səthində müsbət relyef forması əmələ gətirir. Bu vəziyyətə yalnız əvvəllər maar olan sahələr çox dərin hamarlanmaya məruz qaldıqda təsadüf edilir.

Kimberlir boruları adlanan bu aparatlar Cənubi Afrikada və Yakutiyada zəngin almad yataqlarına malikdir. Rütubətli iqlim sahələrində maarlar su ilə dolaraq göllər əmələ gətirir. Bəzən səhv olaraq dəfələrlə püskürən vulkanlarda dərin partlayış kraterlərini də maar adlandırırlar.

Tipik maarlara Reyn Şist dağlarında Mozel və Kill çayları arasında yerləşən Eyfel maarlарını (burada olan 25 maarın çoxu qurudur), Almaniyada Şvab Alblarında (Vurtemberqdə) olan maarlari (burada 127 maar vardır), Mərkəzi Fransa massivindəki Overndə olan maarlari (burada 7 maar məlumdur) misal göstərmək olar. Bundan başqa Nikaraquada, Yava və Yeni Zelandyada, Cənubi Afrikada Kimberlidə və Rusiya Federasiyasında Yakutiyanın qərbində bir çox maar vardır.

Ümumiyyətlə, maarlar inkişaf etməmiş bırfazalı vulkanların yerüstü aparatlarıdır.

**E k s t r u z i v g ü n b e z l e r**. Bunlar vulkanik sahələrdə çox yayılıraq böyük ərazi tutan relyef formaları sırasına daxil deyildir. Ekstruziv günbəzlər, qatı turş lava püskürməsi zamanı yaranır. Özü də, püskürmə bırfazalı olur, vulkanın boğazından çıxan qatı lava axıb ətrafa yayılma bilmir və vulkanın borusu üzərində yüksələn yasti, günbəzəoxşar təpələr əmələ gətirir. Püskürmə zamanı partlayış baş verdikdə ekstruziyani təşkil edən lava ti-xacının səthi piroklastik məhsullarla örtülüür. Vulkan borusundan səthə çıxan lava nə qədər qatı olsa da, öz ağırlıq qüvvəsi altında yastılaşır və borunun ətrafinı (olduqca yaxın məsafədə) örtür və ekstruzivin təpəsi yastılaşır. Adətən ekstruziv günbəz əmələ gətirən bırfazalı püskürmə zamanı krater əmələ gəlmir.


Ekstruziv günbəzlər çoxfazalı vulkanların püskürməsinin müəyyən mərhələsində, onların kraterlərində və yamaclarında tüfeyli konuslar şəklində də əmələ gelir. Bəzən qatı lava püs-

kürmüş nəhəng vulkan konuslarını da ekstruziv adlandırırlar. Lakin ekstruziv günbəzlərlə, günbəzvari nəhəng vulkanlar arasında yalnız genetik oxşarlıq vardır. Morfoloji cəhətdən isə onlar kəskin fərqlənirlər.

Ekstruzivlər vulkan borusunda tıxac kimi qalmış qatı lava sütununun aşağıdan böyük təzyiqlə yuxarı sıxişdiriləsi nəticəsində də yaranır.

Bir qayda olaraq ekstruziv günbəzlərin yamaclarının profili digər vulkan konuslarının profilindən kəskin fərqlənir və aşağı hissədə çox dik olur. Ekstruziv təpələrin nisbi hündürlüyü 150-200 m-ə, bəzən isə 400 m-ə çatır.

Cavaxetiya və Cənubi Qafqaz vulkan yayalarında yerləşən bir çox traxit günbəzləri, relyefdə özlərini daha tipik göstərən Naxçıvan ekstruzivləri (İlandağ, Nəhəcir, Sirab və s.) xüsusi geomorfoloji landşaft əmələ getirir. Naxçıvan MR ərazisində yerləşən ekstruzivlərin bir çoxu xarici görünüşü etibarı ilə çöküntü süxur örtüyü yuyulmuş lakkolitlərdən az fərqlənir. Qazax, Tovuz rayonları ərazilərində də belə relyef formalarına rast gəlmək mümkündür (Göyəzən, Qızıl Qaya, Koroğlu və s.). Ekstruziv günbəzlərə Çexiyada, ABŞ-da, Mərkəzi Fransa massivində (Şəkil 7), Aleut adalarında, Xokkaydo adasında və s. yerlərdə rast gəlinir.



Şəkil 7. Mərkəzi Fransa massivində Pyüi-de-Dom traxit günbəzi:  
1. traxitlər; 2. kristallik şistlər; 3. bazalt lavası; 4. labradorit lavaları;  
5. qranitlər; 6. vulkan brekçiləri; 7. vulkan tufu; 8. yamac səpintiləri.

**Qalxanvari vulkanlar.** Qalxanvari vulkanlar olduq-ca sıyıq əsası maqma püskürməsindən əmələ gelir. Bu vulkanlardan püskürən lava, vulkanın boğazından uzaqlara axır və lava qatları arasında piroklastik məhsul qatları olmur. Lava əsasən ətrafa yayıldığına görə qalxanvari vulkanlar alçaq olur. Onların diametri onlarda kilometrlərə çatır. Qalxanvari vulkanların yamacları az maili olaraq, eksər halda vulkan konusunun ətəyində  $2^{\circ}$ -yə yaxın, orta və yuxarı hissələrində  $6-8^{\circ}$ , nadir hallarda  $10^{\circ}$ -yə çatır. Yalnız krateri əhatə edən bəndin daxili yamacında meyllik  $30^{\circ}$ -yə çata bilər, belə bəndlərə isə qalxanvari vulkanların bəzilərində heç rast gəlinmir.

Qalxanvari vulkanları morfolojiyası və böyüklüğünə görə iki yarımtipə bölmək olar: 1.İslandiya; 2.Havay. İslandiya qalxanvari vulkanına Kalotta-Dinqya vulkanını, Havay adasında isə Mouna-Loa, Mouna-Kea, Hualalai, Koala, Kilauea vulkanlarını misal göstərmək olar.

İslandiya qalxanvari vulkanları nisbətən kiçik (ətəyində diametri 19 km, hündürlüyü 500 m) və alçaq olur. Krateri ətrafdan alçaq, daxili yamacı xeyli dik, hündürlüyü 10-15 m olan dairəvi bənd əhatə edir. Yamacların meylliyi  $2-3^{\circ}$ , ən çox dik yerlərində isə  $6-8^{\circ}$ -dən artıq deyildir. İslandiyadan qalxanvari vulkanlarını bəzi tədqiqatçılar monogen, bəziləri isə poligen vulkanlar hesab edirlər. Tarixi dövrə bu vulkanların püskürməsi məlum deyil.

Havay adasında qalxanvari vulkanlar böyük həcmli və yüksək olmaları ilə fərqlənirlər. Bu vulkanlar fəaliyyətdə olmaqla, tez-tez püskürürler (Hualalaidən başqa). Bunların dəniz səviyyəsindən hündürlüyü 4170 m-ə (Mouna-Loa), 3986 m-ə (Mouna-Kea), çatır. Həmin vulkanların sualtı hissəsinin hündürlüyü isə 5000 m-ə qədərdir.

Bələliklə, Havay adası vulkanlarının ümumi hündürlüyü 9000 m-dir. Lakin buna baxmayaraq, vulkanların yamaclarında meyllik  $3-5^{\circ}$ -dən artıq deyil, yalnız yamacın orta hissələrində meyllik  $10^{\circ}$ -ə çatır.

Havay adası vulkanlarında lava artıq vulkanın əsas kraterinə qədər qalxa bilmir, yan kraterlərdən püskürür. Kilaueada qaynar lava gölü vardır. Lavadan qaz qabarıcıları ayrıldığına görə o, qaynamaqda olan sıyıq kütləni xatırladır. Bu vulkanlarda yan kra-

terlərin əmələ gəlməsi və davam etməkdə olan püskürmə, onların ilk, daha sadə relyefini daha da mürəkkəbləşdirir.

Havay tipli vulkanların zirvəsi çox geniş platosdan ibarətdir. Plato səthində nisbətən kiçik krater və quyular yerləşir. Krater platosunun səthi çatlarla kəsilmişdir. Püskürmə çox halda krater platosundakı çatlardan, yaxud onların kəsişdiyi yerlərdən baş verir.

Qırıntı sūxurlarından əmələ gəlmış konuslar vulkan partlayışla püskürdükdə yer səthinə müxtəlif böyüklükdə qırıntı məhsulları atır. Bunlar eksərən dik yamachi ( $25-30^\circ$ ) kiçik kraterli konuslar əmələ gətirir. Belə konuslar ən çox böyük vulkanların yamaclarında, püskürmə nəticəsində əmələ gəlir. Təkcə qırıntı məhsullarından təşkil olunan konusların yüksəkliyi  $200-300$  m-dən artıq olmur. Konusun ətəyində diametri də təxminən bu qədərdir.

**Laylı, yaxud mürəkkəb vulkanar** (stratovulkanlar). Yer səthində rast gələn vulkanların eksəriyyəti poligen laylı vulkanlardan ibarətdir. Bu vulkanlar yer səthində yüksək və böyük sahə tutan konus formalı dağlar əmələ gətirir. Laylı vulkan konusları püskürmənin uzun müddət təkrarlanması nəticəsində yaranır. Digər monogen vulkanlardan fərqli olaraq, laylı vulkanların quruluşunda lavalar və qırıntı məhsulları (tuflar, vulkan brekçisi və s.) iştirak etdiyi üçün, bir-biri ilə növbələnən laylar əmələ gətirir. Konusu təşkil edən laylar periklinal yatımlıdır. Onlar konusun kraterindən (təpəsindən) hər tərəfə yatır. Layların yatım bucağı böyük olmaqla, konusun zirvəsində  $30-35^\circ$  (bəzən də bir qədər artıq), yamaclarında  $15-30^\circ$ , ətəyində isə  $15-20^\circ$ -dən az olur. Bununla əlaqədar olaraq stratovulkanın yamacı batıq profilə malikdir. Vulkan konusunun morfologiyası püskürmə məhsulları və püskürmənin xarakterindən, yamaclarda yan kraterlərin əmələ gəlməsindən asılı olaraq, çox mürəkkəb olur.

Konusun təpəsində krater yerləşir. Krater kiçik olduqda konus çox şiş formada, krater geniş olduqda isə konusun təpəsi kəsilmiş formada olur. Kraterin bir tərəfi alçaq olduqda lava bir yamacə axaraq konusun simmetriyasını pozur.

## Kraterlər və kalderalar

Vulkan konusunun təpəsində, vulkanın oxu (boğazı) üzərində qıfaoxşar çökək yerləşir ki, bu krater adlanır. Krater vulkanik dağın xarakter morfoloji elementi olaraq, vulkanik sahədə mənfi relyef formasını təşkil edir. Vulkanın püskürməsi xarakterindən, bayırda atılan məhsulların xassəsindən, vulkanın yaşından asılı olaraq, kraterlər müxtəlif ölçüdə və müxtəlif morfoloji xüsusiyyətdə olurlar.

Lavadan təşkil olmuş vulkanda kraterin yamacı sildirilmiş olub, dibinə və kənarlarına kəskin əyri ilə keçir. Qırıntı məhsullarından təşkil olunmuş vulkanlarda kraterin yamacları az maili olur. Bundan əlavə vulkanı, yaxud krateri əmələ gətirən sonuncu püskürmənin yaşı, onun morfologiyasına təsir göstərir. Qədim vulkan kraterləri xarici amillərin təsirindən dağılır və tipik formasını dəyişir, hətta lava karterlərinin daxili yamacları öz dikiliyini tədricən itirir. Vulkanın yamacında inkişaf edən regressiv eroziya, buzlaqlar və s. kraterin simmetriyasını pozur. Bəzən kraterin qarşı yamacları eyni hündürlükdə olmadıqda və təkrar püskürmələr nəticəsində krater vulkanın oxuna nisbətən öz yerini dəyişdikdə, eksentrik krater əmələ gəlir.

Kraterlərin dibi müxtəlif morfoloji quruluşda ola bilər. Onların dibi bəzən simmetrik çökək, düz və pilləli olur. Pillələr, kraterin dibindən çıxan sıyıq lavanın müxtəlif səviyyədə soyuması nəticəsində əmələ gəlir.

Rütubətli iqlim sahələrində olan kraterin dibində göl yerləşir (krater gölü). Bu əsasən sönmüş vulkanların kraterində müşahidə edilir. Fəaliyyətdə olan vulkanlarda sakitlik fasiləsi uzun olduqda kraterin dibində göl əmələ gələ bilər. Bəzi kraterlərdə lava gölü-nə təsadüf etmək olur (Kilauea). Fəaliyyətdə olan bir çox vulkan kraterinin dibindən qaz və buخار ayrılır (fumorallar, sulfatarlar).

Kraterlərin böyüküyü də müxtəlifdir. Bəzən çox iri vulkanların krateri olduqca kiçik, alçaq vulkanların krateri isə çox böyük olur. Əksər vulkanlarda kraterlərin diametri 2 km-ə, dərinlikləri isə 200-500 m-ə catır.

Çox böyük kraterlər **k a l d e r**<sup>1</sup> adlanır. Ən böyük kalderlərin

<sup>1</sup> İspan dilində qazan deməkdir.

eni və uzunu bəzən 20-25 km, sahəsi 300-400 km<sup>2</sup>, dərinliyi isə 500-600 m, hətta 800 m-ə çatır. Ən böyük kalderlərə misal olaraq Yaponiyada Aso-San, Ayra (24x23 km), İvusuki, Kikan, Kamçatkada Uzon, Karım, Ksudaç, Afrikada Nqoronqoro vulkanlarının kalderlərini göstərmək olar.

Əmələ gəlmələrinə görə kalderlər 3 tipə bölünür:

**Partlayış kalderləri.** Bunlar vulkan konusunun üst hissəsinin, o cümlədən əvvəlki kraterin partlayış nəticəsində dağılması və genişlənməsindən əmələ gelir. Partlayış kalderi çox vaxt vulkan oxuna, o cümlədən konusa nisbətən eksentrik formada yerləşir. Bəzən partlayış kalderin bir yamacını tamamilə dağında bilər. Belə olduqda yamacların morfologiyasına görə assimmetrik quruluşlu kalderlər əmələ gelir;

**Uçqun kalderləri.** Bunlar vulkan konusu altında, səthdən bir neçə km dərinlikdə, püşkürmə zamanı müəyyən proseslər nəticəsində əmələ gələn boşluğun üzərində yerləşən konusun ox hissəsinin və ya bir tərəfinin çökəmisi nəticəsində əmələ gelir. Bu tip kalderlərə az təsadüf olunur;

**Erozion kalderlər.** Bunlar regressiv eroziya nəticəsində kraterin divarının bir tərəfinin açılması və sonra eroziyanın təsiri altında genişlənməsi və dərinləşməsi yolu ilə əmələ gelir. Bu tip kalderlərə nadir halda rast gəlmək olar.

Vulkanın fəaliyyətindən asılı olaraq, bəzən böyük krater daxilində ikinci və üçüncü dərəcəli, sanki bir-birinə geyindirilmiş kraterlərə rast gəlmək olar. Buna Kamçatkadakı Kraşeninnikov vulkanının bir-biri ilə birləşmiş hər iki konusunun zirvəsində yerləşən ikiqat və üçqat kraterlər misal ola biyər.

Bəzən kraterlər dəniz səviyyəsində yerləşdikdə onların bir tərəfi ya partlayış, yaxud abraziyanın təsiri ilə dağılır. Ona görə bu kraterər nal və ya aypara forması alaraq, buxtaya (kiçik körfəzə) çevirilir (Müqəddəs Pavel vulkanı adası).

### Tüfeyli konuslar

Bir çox stratovulkan konuslarının yamaclarında yerləşən ikinci dərəcəli kiçik konuslar, tüfeyli konuslar adlanır. Onlar əsas konus çıxarıcı borusu ilə qidalanır.

Tüfeyli konuslar, vulkanın boğazında soyumuş lava möhkəm

tixac əmələ gətirdikdən sonra, növbəti püskürmə zamanı əsas konusun yamaclarında, təzyiq daha az olan yerlərdə yaranan çatlarla əlaqədar olaraq əmələ gelir. Onlar əsas konusun yamacında bir xətt üzrə, yaxud pərakəndə halda yerləşir.

Tüfeyli konusların nisbi yüksəkliyi 100-200 m arasında dəyişir və az hallarda 200 m-dən artıq olur. Bəzən vulkan konusları yamaclarında yüzlərlə tüfeyli konusa rast gelinir. (Etna vulkan yamacında). Tüfeyli konusları olan vulkanların əksəriyyətində, təpədə yerləşən kraterdə püskürmə olmur. Kratersiz vulkan konuslarına tək-tək hallarda rast gelinir.

### Lava axınları və örtükləri

Vulkanik sahələrdə lava axınları və örtükləri müxtəlif relyef formaları əmələ gətirir. Vulkanların ətəyində və hətta onlardan xeyli aralı yerləşən vulkan mənşəli yaylalar əksər halda lava örtüklərindən əmələ gelir.

Vulkanın əsas və yan kraterlərindən püskürən lava kimyəvi tərkibindən və fiziki xassələrində asılı olaraq, ya bilavasitə konusun yamacında bərkiyir, ya da dil şəklində konusdan çox uzaqlara axaraq lava axınları əmələ gətirir. Vulkan konusunun ətrafi düzənlik olduqda sıyıq lava bu düzənlik üzrə yayılaraq, böyük sahədə lava örtükləri yaradır. Əlbəttə, daha qatı olan turş lavalar vulkan konusundan çox uzaqlara axıb gedə bilmir. Buna görə onlar konusun yamaclarında və ətəyində qalaqlanaraq, yamacları və xüsusişlə qurtaracağı dik olan dillər şəklində soyuyur.

Turş lavalar konus yaxınlığında qalaqlanaraq yamaclarla və axıcı (soyuyana qədər) əsas lavalar isə daha uzaqlara yayılır. Bu prosesə istər püskürən lavanın həcmi (miqdarı), isterse də temperaturu böyük təsir göstərir. Sıyıq lava az püskürdükdə vulkan konusu yamaclarında soyuyur, püskürən lavanın həcmi çox olduqda sürətlə daha geniş sahəyə yayılır.

Bir çox vulkanların növbəti püskürməsindən sonra səthə yayılan lavanın qalınlığı və yayıldığı ərazinin sahəsi ölçülərək həcmi hesablanır. Müəyyən edilmişdir ki, müxtəlif vulkanlarda püskürmənin gücündən asılı olaraq yer səthinə  $1-2 \text{ km}^3$ , bəzən isə  $4-5 \text{ km}^3$ -ə qədər lava çıxır. Çat boyu baş verən qüvvətli püskürmə zamanı bayira atılan lavanın həcmi daha çox olur.

Məs.: 1783-cü ildə İslandiyada Laki çat vulkanın püskürməsi zamanı yer səthinə həcmi  $12 \text{ km}^3$ -ə çatan lava atılmış və bu  $565 \text{ km}^2$  sahədə yayılıraq, lava örtüyü əmələ gətirmiştir.

Müxtəlif vulkanların püskürməsi zamanı aparılan müşahidələr göstərir ki, lavanın tipindən asılı olaraq, bayırda atılan lavanın sürəti saatda bir neçə yüz metrdən tutmuş  $40-60 \text{ km}$ -ə qədər dəyişir, püskürmə mərkəzindən uzaqlaşdıqca lava axınının hərəkət sürəti azalır. Məsələn, Etna vulkanının 1865-ci ildə püskürməsi zamanı krater yaxınlığında lavanın sürəti  $10 \text{ m/san}$ , kraterdən  $5 \text{ km}$  aralı isə  $3 \text{ m/san}$  olmuşdur.

Kraterdən bayırda çıxan lavanın tərkibində olan qazlar sürətlə ondan ayrıılır və lava tez soyumağa başlayır, öz sıyıqlığını itirir. Lavanın soyuması axının üzərindən və kənarlarından başlayır. Hərəkətdə olan lavanın üzərində və kənarlarında şlak qabığı adlanan qaysaq əmələ gəlir. Əvvəlcə nazik olan bu qaysaq tez-tez qırılır, vaxt keçdikcə bərkiyir və qalınlaşır. Lavanın hava ilə temasda olduğu bütün səthində qaysaq yaranır. Qaysağın içərisində isə közərmış lava sıyıq olur. Püskürmə davam etdikdə bəzən nəzik bərk qabıq davam gətirmir və axının daxilindəki qaynar lava müxtəlif yerlərdən çıxır, sonra isə soyuyaraq, kələ-kötür səth əmələ gətirir.

Püskürmə davam etdikcə istər vulkandan aralı yerləşən sahələrin, istərsə də vulkanik dağın özünün topoqrafiyası dəyişir. Adətən, qismən sakit püskürmələr vulkanik dağın həcmini (yüksekliyini, diametрini) böyür. Təkrar lava axınları və üst-üstə yatan lava örtükləri ərazinin mütləq hündürlüyünü artırır. Bəzən uzun müddət davam edən çat boyu püskürmələr bayırda o qədər məhsul atır ki, minlərlə, hətta yüz minlərlə kvadrat kilometr sahədə onun qalınlığı min metrdən belə artıq olur. Təbiidir ki, ərazinin dəniz səviyyəsindən yüksəkliyi də vulkanik süxur layalarının qalınlığı qədər artmalıdır.

Vulkan fəaliyyəti yalnız vulkan dağlarının yüksəkliyinin artması ilə yox, bəzən onun azalması ilə nəticələnə bilər. Vulkan fəaliyyətinin müəyyən mərhələsində güclü partlayışların, məsələn, yalnız qaz püskürməsi nəticəsində vulkan konusunun yuxarı hissəsi uçulub dağılır və onun yerində olduqca böyük çökəklikkalder əmələ gəlir. Püskürmənin xarakterindən asılı olaraq vul-

kan relyefinin səth forması mürəkkəbləşir. Bəzən qonşu konusların həcmi böyük və onlar birləşir. Beləliklə, cüt (qoşa) vulkan dağı əmələ gəlir. Bəzən də, təkrar püskürmə zamanı əsas krater öz yerini vulkanın oxuna nisbətən dəyişir və vulkan konusunun simmetriyası pozulur. Vulkan dağının yamaclarında tüfeyli konusların, böyük çatların və yan kraterlərin əmələ gəlməsi onun morfolojiyasında ciddi dəyişiklik əmələ gətirir.

### **Çat boyu püskürmədən əmələ gələn səth formaları**

Yer səthindəki müxtəlif vulkan sahələrində mərkəz püskürmə ilə yanaşı, çatboyu püskürmə də müşahidə olunur. Çatboyu püskürmə hazırda ən çox İslandiya adasında müşahidə edilir. Bir çox sönmüş vulkan sahələrində çatboyu püskürmə keçmiş geoloji dövrlərdə baş vermişdir.

Hazırda İslandiyada fəaliyyətdə olan çat vulkanlarından ən məşhuru Eldiqa və Laki vulkanlarıdır. Bunların hər birinin uzunluğu 30 km-dən artıq olaraq, eni 500-600 m-ə, dərinliyi 200-270 m-ə çatır. Çatlar tektonik qırılma üzrə yerləşərək, yer səthində böyük bir kanala bənzəyir. Çatların yamacları çox dikdir.

Tektonik çatlar boyu püskürmə çox mərhələli olduqda yer səthinə də çoxlu maqmatik kütłə atılır. Dekan, Orta Sibir, Kolumbiya, Efiopiya, İslandiya, Cənubi Zaqafqaziya, Şərqi Anadolu vulkanik yaylalarında lava və piroklastik sükurlar böyük qalınlığa malikdir. Dekan yaylasında bunların qalınlığı 2000 m-ə, sahəsi 650 min  $\text{km}^2$ -ə çatır.

### **Lava yaylaları**

Cavan vulkan sahələrində ən geniş yayılmış relyef forması lava yaylalarıdır. Böyük lava yaylalarının əksəriyyəti çatboyu püskürmə nəticəsində əmələ gəlmişdir. Platforma sahələrində lava yaylaları daha geniş ərazini tutur. Yer səthində daha böyük ərazi tutan lava yaylalarından: sahəsi 1,5 milyon  $\text{km}^2$  olan Sibir trapp yaymasını, sahəsi 650 min  $\text{km}^2$ -ə çatan Dekan trapp yaymasını, sahəsi 500 min  $\text{km}^2$  olan Kolumbiya lava yaymasını və s. göstərmək olar. Bunlardan əlavə İslandiyada, İrlandiyadanın şimalında (Antrim yayası), Pataqoniyada, Cənubi Qafqazda, Suriya və Efiopiyanın sahəsi 5-10 min  $\text{km}^2$ -dən tutmuş 100-200 min  $\text{km}^2$ -ə

çatan lava yaylaları yerləşir.

Yuxarıda adları qeyd edilən lava yaylaları bir-birindən çox uzaqda və müxtəlif iqlim qurşaqlarında yerləşmələrinə, nəhayət onların bir qisminin çox qədim, bir qisminin isə çox cavan olmasına baxmayaraq, relyefinə görə aralarında bir oxşarlıq vardır. Bu oxşarlıq ondan ibarətdir ki, lava yaylalarının hamısı dərin kanyonvari və astanalı dərələrlə parçalanmışdır. Yaylalar kənar sahələrdən lava, tuf-lava qatlarının əmələ gətirdiyi dik, pilləli yamaclarla ayrılır. Lava örtüyü relyefi kənar ərazilərin daha kəskin parçalanmış relyefindən öz sadəliyi, bəzən pilləli düzən səthi ilə aydın seçilir. Bundan əlavə, lava yaylaları öz hidroloji və hidrogeoloji xüsusiyyətlərinə görə başqa mənşəli relyef formalarından fərqlənir.

Lava yaylalarının mənşəyinin eyni olmasına baxmayaraq, onlar bir-birindən müəyyən dərəcədə fərqlənirlər. Bu fərqi müxtəlif səbəblər töredir. Onlardan ən əsası, lava yaylasının geoloji yaşı və yerləşdiyi ərazinin iqlim şəraitidir. Adətən, daha qədim lava yaylaları uzun müddət eroziya və denudasiyaya məruz qaldıqlarına görə onların ilkin səthi çox dəyişir. Humid iqlim qurşağında yerləşən qədim lava yayası sıx çay şəbəkəsi ilə parçalanır.

Dərin kanyonvari dərələr lava yaymasını stolvari ölkəyə çevirir (bunu arid ölkələrin stolvari sahələrindən fərqləndirmək lazımdır). Bundan əlavə qədim lava yaylaları tektonik hərəketlər nəticəsində öz ilkin yüksəkliyini və səth meylini dəyişir. Hətta müəyyən dərəcədə qırışılıqla məruz qalır.

Soyuq iqlim qurşaqlarında yerləşən lava yaylalarının səthi fiziki aşınmanın və buzlaqların təsiri nəticəsində çox dəyişir. Göstərilən səbəblərdən denudasiyaya ən çox məruz qalmış yaylala Pataqoniya, Orta Sibir və Dekan vulkanik yaylalarını misal göstərmək olar.

Pataqoniyada vaxtilə geniş ərazini tutan lava yaylasının həzirdə yalnız fraqmentləri qalmışdır. Bunlar bir-birindən aralı yerləşən, səthi lava ilə örtülü stolvari dağlardan ibarətdir.

Dekan yayası intensiv erozion parçalanmaya məruz qalmış və özünün ilkin səth formasını çox dəyişmişdir. Sibir trapp yayla-sı da təxminən bu vəziyyətdədir. Burada eroziya ilə yanaşı fiziki

aşınma da xeyli büyük fəaliyyət göstərir. Bəzi yerlərdə dördüncü dövr buzlaqlarının da dağidıcı fəaliyyəti görünür.

Cavan lava yatlalarından morfoloji cəhətdən ən yaxşı qalanı Kolumbiya, İslandiya və Cənubi Qafqaz yatlalarıdır. Çox cavan olmalarına baxmayaraq, bu yatlaların da ilkin relyefi xeyli dəyişmişdir. Lakin bu dəyişikliklər həmin yatlaların ümumi fonunda yalnız relyefin kiçik **nəqliərin** təşkil edir.

Lavanın eyni tərkibli olmaması vulkanik sahələrdə müxtəlif, ilkin və törəmə mikrorelyef formaları yaradır. Lava səthinin **teksturu** maqmada qazların ilkin həcmindən və maqmadan ayrılma dərəcəsindən asılıdır. Səthdə əmələ gətirdikləri formalar (soyuma və çatlarla parçalanması xüsusiyyətlərinə) görə kəsəkli, dalğavari, kendirvari, sütunvari, yastıqvari lavalar ayrıılır. Yastıqvari lavalar sualtı püskürmələr zamanı, kəsəkli lavalar lavaqın qar və buz üzərinə axlığı zaman soyuma xüsusiyyətlərindən asılı olaraq yaranır. Sütunvari lavalar soyuma çatlarının səthə perpendikulyar yerləşməsindən yaranır və pentagonal, yaxud ortoqonal olur. Belə lava axınlarının səthi nəhəng döşəməni xatırladır. Yastıqvari lavalar isə qıvrım mikrorelyef əmələ gətirir.

### Vulkanik sahələrin hidroqrafiyası

Vulkanik sahələr hidroqrafik xüsusiyyətlərinə görə başqa sahələrdən xeyli fərqlənərək, müəyyən dərəcədə karst sahələrini xatırladır. Lava axınları və örtükleri fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq, məsaməli olur.

Siyiq əsası lavalar (bazalt və andezit-bazalt lavaları) səthdən soyuyaraq, çoxzülü sütunvari hissələrə parçalanır, hər sütunun arasında olan çatın eni bir neçə millimetr və santimetr olur.

Kəsəkli lavalar müxtəlif istiqamətli çatlarla daha sıx parçalanır. Tufogen və başqa piroklastik vulkan məhsulları nə qədər bərk birləssələr də, yüksək məsaməli olur.

Təbiidir ki, belə şəraitdə, çatlarla çox parçalanmış yüksək məsaməli vulkan çöküntülerindən əmələ gəlmış ərazi səthinə düşən yağış suları, qarların və buzların əriməsindən əmələ gələn sular səth axını əmələ gətirə bilmir. Həmin sular məsamə və çatlarla süzülərək yeraltı suları əmələ gətirir. Vulkanik ərazinin sahəsindən, vulkan çöküntülərinin qalınlığından, əraziyə düşən

yağıntıların miqdardan asılı olaraq vulkan sahələrində yeraltı su ehtiyatları müxtəlif olur. Vulkan sükurları çatlarına süzülən sular sukeçirməyən qatlara çatana qədər şaquli, yaxud ona yaxın istiqamətdə sirkulyasiya edir, su keçirməyən lay səthinə çatıldıqda onun meylliliyinə uyğun olaraq yeraltı axın əmələ gətirir və vulkan sahəsini kəsən kanyonların yamaclarında, yaxud vulkan sahəsinin kənarlarında gursulu bulaqlar və yeraltı çaylar şəklində yer səthinə çıxır.

[Karst sahələrində olduğu kimi, vulkan sahələrində də çay şəbəkəsi nisbətən zəif inkişaf edir, hətta kənardan bu sahəyə daxil olan kiçik çayların suyu lava qatlara süzülərək yer altına keçir.]

Vulkan sahələrindən axan çayların səviyyə rejimi başqa ərazilərin çaylarının səviyyə rejimindən il boyu nisbətən az tərəddüd etməsinə görə seçilir. Bundan əlavə, vulkan sahəsi çayları leysan yağışlarından sonra çox bulanmir, onların suyu həmişə təmiz və şəffaf olur.

Vulkan sahələrində müxtəlif mənşəli göllər çox yayılmışdır. Bunların bir qismi kraterlərdə yerləşir. Onlar dairevi formada olmaqla, sahilləri az girintili-chıxıntılıdır. Krater gölləri xeyli dərin ola bilər. Lakin bəzən kraterlərdə yerləşən göllərin kənarlarından və dibindən su süzüldüyüne görə, onlar dayaz olur və kraterin bir küncündə, çökəkdə yerləşirlər. Krater göllerinin sahəsi bir neçə hektardan tutmuş bir neçə kvadrat kilometrə qədər dəyişir.

Krater göllərindən başqa, vulkan sahələrində çoxlu bənd göllərinə də təsadüf etmək olar. Bu göllərin bəzisi qarşısı vulkan məhsulları ilə kəsilmiş qədim çay dərələrində yerləşir. Belə göllər uzunsov olumaqla, dərinliyi on metrlərlə ölçülür. Bənd göllərinin başqa bir qismi lava örtüyü səthində müxtəlif səbəbdən əmələ gələn çökəklərdə və nisbətən qədim lava örtüyü üzərində əmələ gəlmış dayaz çay yataqlarının cavan püşkürmə məhsulları ilə qarşısı kəsildikdə əmələ gəlir.

### **Vulkanik sahələrdə relyefin destruksiya formaları**

[Vulkan mənşəli relyef, müsbət relyef forması kimi formalaşmağa başladığı andan müxtəlif xarici amillərin təsirinə məruz

qalır. Vulkan yerləşdiyi qurşağın iqlimindən asılı olaraq eroziya-, deflyasiyaya, abraziyaya, qar və buzların təsirinə məruz qalır. Lakin vulkan fəaliyyətinin aktiv mərhələsində bu amillər nə qədər qüvvətli olsalar da, onun morfologiyasında əhəmiyyətli bir dəyişiklik yarada bilmirlər. Bu mərhələdə vulkan konusu yamacında əmələ gəlmış kiçik radial şırımlar və böyük **bər-rankolar** təkrar püskürmə zamanı lava, vulkan külü, bom-balı, ləpilleri və başqa qırıntı məhsulları ilə dolur. Püskürmə partlayışla baş verdikdə konus üzərinə atılan külli miqdarda qırıntı məhsulları konusun yamacındakı erozion formaları ani bir vaxtda dolduraraq, onların izlərini tamamilə itirir, vulkan konusu yenidən öz tipik vulkonogen formasını bərpa edir. Bu hal, əlbəttə, kiçik fasıləli sakitlik dövrü keçirməklə, aktiv fəaliyyətdə olan vulkanlar üçün xasdır. Fasilə çox uzun, təkrar püskürmənin yer səthinə atdığı qırıntı məhsulun və lavanın həcmi az olduqda, iri və dərin erozion şırımların izi tamamilə itmir. Vulkan konusu tədricən öz tipik vulkanogen formasını dəyişir.

Xarici amillər müxtəlif olduğuna görə, onlar vulkan konusu üzərində müxtəlif destruksiya mikrorelyef formaları əmələ getirir və ayrı-ayrı iqlim şəraitində vulkan konusunun əks təkamülü müxtəlif yollarla gedir. Lakin bu yollar nə qədər müxtəlif olsa da, sabit tektonik şəraitdə və vulkan fəaliyyəti təkrarlanmadıqda, onun tamamilə dağılıb məhv olması ilə nəticələnir.

Daimi qar və buzlaqlar soyuq iqlim qurşaqlarında, müləyim və isti qurşaqlarda isə yüksəkliyi qar xəttindən yuxarı qalxan vulkan konuslarını aşındırıb, onun kraterində və yamaclarında buzlaq relyef formaları əmələ getirir.

Küləklər, vulkan relyefinin dəyişməsində və evolyusiyasında müəyyən rol oynayır. Bu özünü arid iqlim sahələrində daha aydın göstərir. Yüksək dağlıq sahələrdə küləklər çox sürətli olur. Dağlıcı küləklər ən çox yumşaq qırıntı məhsullarından əmələ gəlmış vulkan konuslarına təsir edir. Bəzən külək sovrulması nəticəsində kraterin yanları açılır. Sovrulan məhsullar kraterə dölləraq onu dayazlaşdırır, nəticədə vulkan konusunun zirvəsi hamarlanır. Bəzə vulkanların zirvəsində bu yolla əmələ gələn düz səthdə, hətta kiçik qum təpələri də əmələ gəlir (Qvatemala da Cənubi Tolimak vulkanın krateri).

C Vulkan krateri küləkdən başqa buzlağın təsirindən, kraterdə yerləşən gölün səviyyəsinin qalxmasından, kraterin bir tərəfinin yuyulmasından, yaxud vulkan konusunun yamacından irəliləyən regressiv eroziya şırımlının kraterin bir yamacını açmasından və s. asılı olaraq dağıla bilər. Krater vulkanın partlayışla püskürməsi nəticəsində də dağıla bilər.) Lakin bu axırıncı halda konusun zirvəsi tamamilə başqa morfoloji quruluşda olur.

Vulkan relyefinin evolyusiyasında qravitasiya hadisələrinin də müəyyən rolü vardır. Adətən konusun yamacı çox dik və əsasən qırıntı məhsullarından (kül, bomba, ləpilli) və s. təşkil olunduqda qravitasiya hadisəsi daha fəal bir amil kimi özünü göstərir.

Qeyd etmək lazımdır ki, bu göstərilən xarici amillər vulkan relyefi formalarının evolyusiyasında müəyyən rol oynayır, lakin onlar eroziya amili qədər vulkan sahəsi relyefinin evolyusiyasında iştirak edə bilmir. Buna görə də, vulkan relyefinin evolyusiyasında axıra qədər iştirak edən və stabil tektonik şəraitdə vulkan relyefini köküne qədər dağıdırıb məhv edən ən başlıca amil səth sularının (qismən yeraltı sular) erozion fəaliyyətidir. Onlar bu fəaliyyətə vulkan püskürməsinin yer səthində müsbət forma (yükseklik, vulkan konusu) əmələ gəldiyi andan başlayır. Vulkan fəaliyyəti effuziv xarakter daşıdıqda və konusun yamacları möhkəm lava ilə örtüldükdə, ilk vaxtlar yağış suları erozion forma əmələ gətirə bilmir.) Lavalar möhkəm olmaqla bərabər, yüksək həpdürucu qabiliyyətə malikdir.) Buna görə də lavalardan təşkil olunmuş konuslarda erozion formalar çox ləng inkişaf edir. Lakin uzun vaxt ərzində lavalar nə qədər davamlı olsalar da, səth suları vulkan konusunun yamaclarını və zirvəsini tədricən dağıdır və alçaldır.)

Yamacları lavalardan təşkil olunmuş vulkan konuslarında erozion şırımlar (bunlar **barranco** adlanır) dərinləşir və onları ayıran yamac hissəsi uzun müddət özünün ilk formasını saxlayır. Vaxt keçdikcə erozion şırım çox dərinləşir, onları ayıran və lava ilə örtülmüş yamaclar tədricən aşınma və eroziyanın təsiri altında ensizləşir və səthi düz maili olan ensiz tirələrə çevrilir. Erozion şırım lava qatı altında yatan tufogen qata çatdıqda daha sürətlə dərinləşir və konus daha tez dağılır. Laylı vulkanlarda bu proses davam etdikcə (əgər vulkan fəaliyyətdən düşmüşsə), hər püs-

kürmə kompleksi yamacdan tamamilə aparıldıqdan sonra, erozion tsikl yeni səviyyədə yenə təkrar olunur. Lakin bu sxemi daxili və xarici amillər dəfələrlə pozur və mürəkkəbləşdirir.

Eksploziv püskürmə konusları eroziyaya qarşı daha az davamlı olan məhsullardan təşkil olunduğuna görə, onların yamaclarında əmələ gəldikləri andan erozion formalar inkişaf etməyə başlayır. Yumşaq qırıntı məhsullardan təşkil olunan konus yamacında seyrək dərin və sıx erozion şırımlar əmələ gəlir, nəticədə onun yerində alçaq günbəzvari, yaxud təpəli relyef yaranır.

**B a r r a n k o**—vulkan konusu yamacında eroziya nəticəsində əmələ gəlmış V şəkilli ensiz və dik yamaclı erozion şırımlara deyilir. Bu şırımlar əksərən konus yamacının ortalarında əmələ gəlməyə başlayır və vaxt keçidkə regressiv eroziya nəticəsində krater yalına qədər çatır. Barranko yamacın yuxarılarında ensiz və nisbətən dayaz, qabarıq orta hissəsində dərin, ətəyində isə geniş olur. Bəzən dibi düz, yamacında isə 2-3 terras olan erozion şırımlara rast gəlinir. Əvvəllər vulkan konusu yamacında erozion şırımlar tək-tək yerləşərək, onun relyefini o qədər də dəyişdirmir. Vaxt keçidkə onların sayı artır, eyni zamanda həcmələri genişlənir və vulkan konusu yamacında salamat yer qalmır.

Erozion şırımlar dərinləşməklə bərabər, həm də genişlənir və şırımlararası suayırıcıları son dərəcə ensizləşdirib, iti yallı ti-rələrə çevirir. Genişlənməkdə olan bir neçə şirim (artıq bu mərhələdə onlara dərə demək olar) vulkan konusu yamacı relyefinin əsas formalarını təşkil edir. Vulkan konusu xeyli alçaldıqdan və erozion şirim müəyyən inkişaf mərhələləri keçərək də-rəyə çevrildikdən sonra barrankoya uyğun gəlmir, formasından asılı olaraq dar dərə, kanyonvari dərə və s. adlanır.


**N e k k**—vulkan konusu çox aşınib dağıldıqda, onun borusunda (boğazında) əmələ gəlmış, olduqca möhkəm, aşınmaya qarşı davamlı lava tixacının əmələ gətirdiyi əksər hallarda sütunvari formada olan şış dağa və ya təpəyə deyilir. Nekk öz morfoloji quruluşuna görə bəzən ekstruziv təpələri və lakkolitləri xatırladır. Lakin bunların mənşəyi (daha doğrusu, əmələ gelmə yolları) müxtəlidir.

Qafqazda ən tipik nekk Azərbaycanın Qazax və Tovuz rayonları ərazisində yerləşir. Hər iki rayonda qədim, üst tabaşır

yaşlı vulkan konusları uzun müddət denudasiyaya məruz qalaraq, müxtəlif dərəcədə aşınmış və onların boğazında yerləşən möhkəm lava tixacları nisbi yüksəkliyi 100-250 m olan sütunvari, yaxud yarımsütunvari təpələr əmələ gətirmişdir.

Göstərilən rayonlardakı nekkəldən məs., Qazax rayonundakı Goyəzən dağı zəif maili düzənlik fonunda çox kəskin forma əmələ gətirir.

Tovuz rayonundakı Qızılqaya, Koroğlu, Kiçik Qızılqaya və s. nekkələr ətrafdan tam təcrid olunmasalar da, dalğalı, təpeli dağetəyi relyefdə özünü kəskin göstərən müsbət formalar əmələ gətirir. Xarici görünüşünə görə bu ərazi bir qədər Şimali Qafqaz lakkolitləri landşaftını və Naxçıvan ekstruzivlərini xatırladır.



Şəkil 8.Goyəzən dağı.

Göstərilənlərdən başqa Krımda Qaradağ vulkan sahəsində Şeytandaş, Sfinks, Şeytanbarmaq və s. nekkələri var.

Xaricdə nekkələrə AFR-də Şvab, Albında Konrad qayasını, Overində (Mərkəzi Fransa Massivi) dik yamaclı Korneyl, Sen-Mişel və Eqyuil qayalarını, Yeni Meksikada Teylor dağlarındakı nekkələri və s. misal göstərmək olar.

Bəzən möhkəm lava tixaclarına hələ öz formasını çox yaxşı saxlamış nisbətən cavan, hətta yeni sönmüş vulkanların köhnə krateri içərisində də rast gəlinir. Belə tixaclar partlayışla püskürrən vulkan kraterində də olur. Partlayışın arxası ilə vulkan borusu

üzrə hərəkət edən qatı və alçaq temperaturlu lava səthə axa bilmir, krater dibindən bir qədər yuxarı qalxaraq sütun əmələ gətirir. Buna Krakatau və bir çox başqa vulkanlarda rast gəlmək olar. Lakin bu formalar vulkan relyefinin destruktiv formalarına aid edilmir.

**D a y k a** – vulkan dağı eroziya və denudasiyaya məruz qalarəkən, onun yamaclarında qırıntı möhsullara nisbətən daha davamlı olan və müxtəlif istiqamətlərdə yamacı kəsən müsbət relyef formasıdır. Daykaların uzanma istiqamətindən, bir-biri ilə kəsişməsindən və sayından asılı olaraq, vulkan konusu yamacında olduqca müxtəlif, bəzən mürəkkəb mikrorelyef formaları əmələ gəlir. Şəquli daykalar qədim qala divarlarını, bir-biri ilə kəsişən daykalar isə qədim şəhər və qala xarabalıqlarını xatırladır. Vulkan relyefinin belə destruksiya formalarına ən çox Etnanın yamaclarında, Krimda Qaradağın yamaclarında və bir çox başqa vulkan konusları yamaclarında rast gəlmək olar.

Dəniz və okeanlarda əmələ gələn vulkan dağları abraziyaya məruz qalır. Abraziya bəzən kiçik vulkan adalarının dəniz səviyyəsindən yuxarı qalxan hissəsini tamamilə kəsir və krateri doldurur. Belə halda vulkanın zirvəsi kəsilmiş səth ilə qurtarır. Sualtı püskürmə nəticəsində əmələ gələrək, qısa bir vaxtda dəniz səviyyəsindən bir neçə on metr yüksəyə qalxan, bir neçə ay, ya-xud bir il ərzində dəniz dalğalarının abraziyası nəticəsində yox olan vulkanlara İslandiyánın cənub sahilində, Aralıq dənizində Siciliya adasından cənub-qərbədə rast gəlmək olar.

**Relyefin versiyası**. Effuziv püskürmə zamanı kraterdən axan sıyıq əsası lava ətrafa yayılaraq geniş lava çölləri, ya-xud lava yaylaları əmələ gətirir. Püskürmə sahəsi ətrafında relyef çox parçalanmış olduqda, sıyıq lava dərələrə dolur. Bunun nəticəsində dərin V şəkilli və geniş mürəkkəb dərələr müxtəlif qalınlıqda lava axınları ilə dolur. Bu dərələrin suayırıcıları denudasiyaya az davamlı çöküntülərdən təşkil olunduğu görə suayırıcıların alçalması lava örtüyü səthinə nisbətən daha sürətlə gedir.

Lava örtüyünün az maili və düz səthinin eroziya nəticəsində aşınım alçalması çox zəif gedir. Belə bir şəraitdə müəyyən geoloji vaxt keçdikdən sonra, əvvəlki suayırıcıların səviyyəsi xeyli aşağı düşür.

↳ Lava yaylaları lava örtüyünün qalınlığından və eroziyaya qarşı yüksek davamlılığından asılı olmayaraq, vaxt keçdikcə əsas dərələrdən irəliləyən regressiv eroziyanın təsiri ilə parçalanır.) Lava yaylasında dərə-cay şəbəkəsi sıxlışır, dərinləşir və genişlənir. Dərələr eksər halda kanyon tipli dərələr olur.

Çayların yatağı lavalardan çıxdıqda altda yatan sükurları daha tez yuyur, dərələrin dərinləşməsi sürətlənir. Bu prosesin müəyyən mərhələsində vahid lava yayası ayrı-ayrı hissələrə parçalanaraq, masa sahə əmələ gətirir.

Vaxt keçdikcə çayların yan eroziyası və çay qollarının regressiv eroziyası lava örtüyünü tamamilə dağdır, nəticədə vulkan relyefindən, lava örtüyündən və onun əmələ gətirdiyi relyef formasından bir əsər qalmır.

### **Postvulkanik (vulkanizmdən sonrakı) hadisələr**

Maqma ocağı enerjisini püskürmələrə sərf etdikdən sonra, kraterdən yer səthinə lava və yumşaq qırıntı məhsul atılmışdır. Maqma ocağında temperatur xeyli azalır. Lakin buna baxmayaraq, hələ yüksək temperaturu olan maqmatik ocaqdan müxtəlif qazlar, su buxarı, hətta su ayrıllaraq, kraterdə və vulkan konusunda yer səthinə çıxır. Bu proseslər vulkan püskürməsi dayandıqdan sonra uzun müddət davam edə bilər. Həmin proseslərin cəmi postvulkanik hadisələr adlanır.

**Solfatarlar və mofetlərin** fəaliyyəti ilə heç bir relyef forması əlaqədar olmadığına görə, yalnız axırıncı iki hadisə haqqında məlumat verilir: termal mineral və qazlı bulaqlar. Bu bulaqlar mənşəyi etibarı ilə yuvenil (maqmadan ayrılan ilkin su) və səthdən çatlarla dərinliyə keçib, orada qızaraq, yenidən səthə çıxan sularla əlaqədardır. Onların temperaturu müxtəlif ola bilər. Adətən, ərazidə havanın orta temperaturundan artıq olur. Bulaqların suyu dərində həll etdikləri maddələri ( $\text{CaCO}_3$ ,  $\text{SiO}_2$ ) səthdə çökdürərək, kiçik təpəciklər əmələ gətirir. Termal bulaqlar yer səthində bir çox vulkan sahələrində, o cümlədən Azərbaycanda (İstisu), Kamçatkada və başqa ərazilərdə geniş yayılmışdır.

**Qeyzərlər.** Vulkan kraterində, konusun yamaclarında və çat vulkanlarında dövrü fəaliyyətdə olan su-buxar fəvvərəsi qeyzər adlanır. Termal bulaqlara nisbətən az yayılmışdır. Ən

məşhur qeyzerlər İslandiyada, ABŞ-da Yellowston Milli Parkında, Yeni Zelandiyada Şimal adasında, Kamçatkada Qeyzerli-Çay dərəsində yerləşir. Göstərilən qeyzerlər içərisində ən böyüyü və maraqlısı Yellowston Milli Parkı qeyzerləridir. Burada 100-ə qədər fəaliyyətdə olan qeyzer vardır. Bunlar müəyyən fasılələrlə ritmik fəvvərə vurur.

Qeyzerlərin bəzilərində güclü su fəvvarəsinin hündürlüyü 30-40 m-ə, bəzən 60-70 m-ə çatır. Yeni Zelandiyada Vaymanqu qeyzeri bir püskürmə zamanı qaynar suyu 457 m yüksəyə atmışdır.

Qeyzerlər yüksək temperaturlu olduğuna görə, çoxlu miqdar  $\text{CaCO}_3$  və başqa maddələri həll edir. Fəvvərə vurduqda su tez soyuyur və tərkibində olan karbonatlar ayrılaraq, travertin örtüyü əmələ gətirir. Bəzən qeyzerin çökdürdüyü travertinlər, tuflar olunduqca mürəkkəb formada, mikrorelief formaları, terraslar,  $\text{CaCO}_3$  axınları, şəlalələri, hovuzları və s. əmələ gəlir.

### Palçıq vulkanlarının relyef formaları

Palçıq vulkanları püskürən zaman yer səthinə sıyıq, bəzən qatı palçıq çıxarır. Palçıq vulkanı püskürmə məhsulları gil, qum, iri qırıntı və kəsəklərin su, qaz, bəzən də neftlə qarışığından ibarətdir. Palçıq vulkanları əksər halda antiklinal və braxiantiklinal qırışqların tağında, bəzən qanadında olan tektonik qırılmalar üzrə yerləşir. Palçıq vulkanları çox gilli, xüsusən plastik gilli qatların yayıldığı neftli-qazlı qırışılıq sahələrdə yayılmışdır.

Palçıq vulkanlarının əmələ gəlməsi haqqında müxtəlif fikirlər mövcuddur. Q.V.Abix və S.A.Kovalevski palçıq vulkanlarının maqmatik vulkanizmlə əlaqəsi olmasını göstəirlər. Bəzi müəlliflər palçıq vulkanlarının mənşəyini neftli qatların yüksək qaz təzyiqi ilə əlaqələndirirlər. N.S.Şatskinin fikrincə palçıq vulkanları tektonik və qaz təzyiqi yüksək olan diferensial üfüqi tektonik hərəkətlərlə əlaqədar olaraq əmələ gəlir.

İ.M.Qubkin və onun ardıcILLARI cənub-şərqi Qafqazda palçıq vulkanlarının əmələ gəlməsini və onların fəaliyyətini diapir qırışılığı, mezo-kaynazoy çöküntülərinin neftli-qazlılığı və əlverişli hidrogeoloji şəraitlə əlaqələndirirlər.

D.A.Lilienberq Qobustan və Abşeronun palçıq vulkanlarını

geomorfoloji xüsusiyyətlərinə görə iki əsas tipə ayırrı: 1.Konusvari palçıq vulkanları; 2.Sopka çölləri.

Konusvari palçıq vulkanları düzgün kəsilmiş konus formaya malikdir. Hündürlüyü 300-400 m-ə, ətəyində diametri 5-6 km-ə çatır. Belə böyük konusvari vulkanlara cənub-şərqi Qobustanda Torağay, Büyük Kənizə, Güzdək Bozdağını misal göstərmək olar. Böyük konusvari vulkanların təpəsində krater düzənliyi (platosu) yerləşir. Bu düzənliliklər qabarıq, düz və batıq formada ola bilər. Adətən, krater düzənliyinin səthi mürəkkəb mikro-relyefi ilə seçilir. Bir çox kraterlərdə dairəvi bəndlər, onların daxilində sıyıq və qatı palçıq, su, qaz, neftli su atan palçıq sopkaları, qrifonlar və salzalar yerləşir. Palçıq sopkaları, adətən, düzgün konus formasında olub, təpəsindəki deşikdən (kratercikdən) sıyıq və bəzən qatı iri qırıntı məhsulları atır. Bu püskürmə müəyyən fasılə ilə baş verir və arabir nisbətən güclü olur. Sıyıq palçıq əks halda sopkanın hündürlüyü bir qədər artdıqda onun bir yamacına axır. Belə kiçik sopkalar konusvari palçıq vulkanları kraterində qaydasız halda yerləşir. Onların hündürlüyü 5-6 m-ə qədər ola bilər.

Palçıq vulkanları çox asan yuyulan yumşaq və çatlı qırıntı məhsullardan təşkil olunduğuuna görə, onların yamacı tez parçalanır. Lakin Qobustan və Abşeronda, eləcə də Kerç və Taman yarımadalarında iqlim quru olduğundan, konusvari palçıq vulkanları uzun müddət müsbət relief forması kimi qalır.

**Sopka çölü** konusvari palçıq vulkanlarına nisbətən daha geniş sahəni tutur, lakin nisbi hündürlüyü 40-50 m-dən artıq olmur. Bəzi sopka çöllərinin uzunluğu və eni bir neçə km, sahəsi isə  $8-10 \text{ km}^2$ -ə çatır. Cənub-şərqi Qafqazda ən böyük sopka çölü Gicəki dağından cənubda yerləşən Qoduxquran palçıq vulkanıdır ( $8 \text{ km}^2$ ). Bundan əlavə, Axtarma-Paşalı palçıq vulkanının sahəsi  $10 \text{ km}^2$ -ə bərabərdir.

Sopka çöllərini əmələ gətirən və geniş sahə tutan palçıq vulkanlarında püskürmə bir mərkəz borudan baş vermir. Bunlar sahəvi püskürmə nəticəsində əmələ gəlir. Adətən, bu vulkanların sahəsinin 80-90%-i üzərində külli miqdarda palçıq sopkaları olan krater düzənliyi yerləşir. Krater düzənliyi ətrafindan bir, yaxud bir neçə konsentrik dairə şəklində yerləşmiş bəndlərlə əhatələ-

nir. Bəndlərin yüksəkliyi 2-3 m-ə qədər olur. Onların arasında aypara şəklində duzlu göllər yerləşir. Göllərin dərinliyi 0,5-1 m-dən 3-4 m-ə qədər ola bilər.

Təkrar püskürmələrin palçıq axınları daha qədim axınlardan istər səthin morfolojiyasına, istərsə də rənginə görə aydın seçilir. Ayrı-ayrı axınlar arasında hündürlüyü 0,5-1 m, bəzən 1,5-2 m-ə çatan pillə əmələ gəlir. Bundan əlavə, qədim palçıq axınlarının üzəri bitki örtüyü ilə bu və ya digər dərəcədə örtülü olduğu halda, cavan axınlarda tək-tək yerləşən şoran bitkilərinə rast gəlinir. Qədim axınlar üzərində xətti eroziya izləri aydın görünür, cavan axınlar isə müəyyən vaxt yağış sularını, demək olar ki, tamamilə uda bilir.

### Vulkanların coğrafi yayılması

Vulkanlar yer səthində tək-tək, qrup şəklində və düz xətt üzrə yerləşirlər. Tək vulkanlar vulkan dağı, qrupla yerləşmiş vulkanlar vulkan sahəsi, yaxud landşaftı, xətt üzrə yerləşən vulkanlar isə vulkan sıra dağı əmələ gətirir.

Vulkanlar yer qabığında müəyyən zonalar üzrə yayılaraq, qabığın inkişaf qanunu uyğunluqları ilə bağlıdır. Ən aktiv müasir vulkanizm, eləcə də fəaliyyətdə olmayan, yaxın geoloji keçmişdə sönmüş vulkanlar cavan dağlıq qurşaqlarda orogen yayılmışdır. Orogen qurşaqlardan kənarlarda, platforma sahələrində rast gələn vulkanlar və bütöv vulkanik sahələr həmin ərazilərdə olan tektonik qırılmalar-riftlər zonası ilə əlaqədardır.

Müasir dövrdə yer səthində olan bir neçə min vulkandan 700-dən artıqi fəaliyyətdə olan vulkanlardır. Bunların müəyyən hissəsi su altında, 275-i şimal yarımkürəsində, 155-i isə cənub yarımkürəsində yerləşir. Fəaliyyətdə olan vulkanların 400-dən çoxu Sakit okean ətrafında və daxilində, 100-dən çoxu isə Hind və Atlantik okean sektorlarında yerləşir.

Saultı vulkanlarının böyük əksəriyyəti orta okean silsilələrinin rift zonalarında, bir qismi isə riftlərdən kənar tektonik qırılmalar zonasındadır. Say etibarı ilə fəaliyyətdə olan və yaxın keçmişdə sönmüş vulkanların əksəriyyəti Sakit okeani əhatə edən Kordilyer-And dağlıq qurşağında və müasir Şərqi Asiya geosinklinal qurşağında yerləşir. Şimalda hər iki qurşaq bir-birinə Aleut ada-

ları qövsü ilə birləşir, cənubda isə onları geniş «**o k e a n t a v a-sı**» ayıır.

İkinci böyük qurşaq Alp-Himalay qurşağıdır. Bu, qərbdə Azor adalarından başlayıb, Aralıq dənizindən, Ön Asiya dağlıq yarylalarından və Himalay, Qərbi Hind-Çin dağlarından keçərək cənub-şərqdə Malay arxipelağı sahəsində Şərqi Asiya vulkan qurşağı ilə birləşir. Göstərilən qurşaqlarda vulkan sahələri arası-kəsilməz areal əmələ gətirə bilmir. Bu qurşaqların ayrı-ayrı sektorlarının geoloji inkişaf xüsusiyyətində asılı olaraq, bəzi yerlərində vulkanlara rast gelinmir.

Göstərilən qurşaqlardan kənarda, yaxın zamanlarda sönmüş və çox aktiv fəaliyyətdə olan vulkanlara İslandiyada, Şərqi Afrikada, Qvineya körfəzində Kamerun-Fernando-Po adası xətti üzrə, Mancuriyada, Şərqi Monqolustanda, Vitim yaylasında rast gəlmək olur.

## **VI FƏSİL** **ZƏLZƏLƏLƏRİN RELYEF ƏMƏLƏ** **GƏLMƏSİNDƏ ROLU**

Endogen amillərə aid olan zəlzələlər, Yer səthində müxtəlif relyef formaları yaranmasına səbəb olur. Lakin zəlzələlərin yaratdığı relyef formaları böyüklüğünə və coğrafi yayılmasına görə, tektonik hərəkətlər və vulkanizm neticəsində əmələ gələn relyef formaları ilə müqayisə edilə bilməz. Zəlzələlərin yaratdığı formalar əsasən mezorelyef və mikrorelyef formaları olmaqla, az sahə tutur. Bu relyef formalarının bir çoxu isə qısa vaxt keçidkən sonra denudasiya prosesləri tərəfindən dağılır və görkəmini itirir.

Relyef əmələ gətirən amillər sırasına yalnız güclü-katastrofik zəlzələləri aid etmək olar. Hər gün müxtəlif sahələrdə baş verən yüzlərlə zəif yer tərpənmələri relyef forması yaratır.

Zəlzələlərin relyefə təsirini əsasən iki növə bölmək olar: 1-bilavasitə təsir; 2-dolayı yolla olan təsir.

Güclü zəlzələlər zamanı Yer qabığı səthində anı şaquli və üfüqi yerdəyişmə baş verir və bu yerdəyişmə bir qayda olaraq, ya

əvvəllərdən yaranmış tektonik qırılmalar boyu ilə, yaxud da zəlzələ zamanı yaranan çatlar üzrə baş verir.

Zəlzələ təsiri altında Yer qabığının səthində adətən amplitudu bir neçə metrə çatan qırılmalar, horst və qrabenlər əmələ gəlir. Zəlzələdən yaranan çatlar on və yüz kilometrlərlə uzanır, onların eni və dərinliyi isə bir neçə metr olur.

Bir çox katastrofik zəlzələlər nəticəsində yerin səthində da-ha böyük dəyişikliklər baş verir. Yaponiyada 1923-cü ildə baş verən güclü Tokio zəlzəlesi zamanı Saqami körfəzi dibində şaquli amplitudu yüz metrlərlə ölçülən horst və qrabenlər əmələ gəlmişdir. Bəzi yerlərdə körfəzin dərinliyi 150-200 m artmış, bəzi yerlərdə isə körfəzin dibi 200-250 m yuxarı qalxmışdır. Ümumiyyətlə,  $150 \text{ km}^2$  sahədə körfəzin dib relyefi ciddi dəyişilmişdir. Portuqaliyada 1775-ci ildə olan güclü Lissabon zəlzəlesi zamanı şəhərin dəniz kənarı bulvarı su altına cökmüş və o yerdə dərinlik 200 m artmışdır. 1963-cü ildə Alyaskada Ankoric şəhərində də yer səthində böyük dəyişikliklər əmələ gəlmişdir.

Şamaxıda 1670-ci ildə bir neçə dəfə təkrar olunan güclü zəlzələlər zamanı yer səthində böyük çatlar yaranmış, dağ yamacları uçmuş, relyefdə xeyli dəyişiklik olmuşdur.

Monqolustan Altay dağlarında 1957-ci ildə baş verən güclü Qobi-Altay zəlzəlesi zamanı dağ yamaclarında uzunluğu yüz kilometrlərlə ölçülən çatlar, ayrı-ayrı yerlərdə horst və qrabenlər əmələ gəlmişdir.

Zəlzələnin təsirindən yer səthində kiçik qırışlar da əmələ gəlir ki, bu da seysmodislokasiya adlanır. Seysmodislokasiya Qara dənizin Qafqaz sahillərində, Yaponiyada qeydə alınmışdır. Zəlzələnin Yer səthi relyefində yaratdığı belə dəyişikliyə, başqa seysmik zonalardan Çili də, Meksikada, Orta Asiya dağlarında, İranda, Türkiyədə, Yuqoslaviyada və s. rast gəlmək mümkündür.

Güclü zəlzələlər zamanı dağ yamaclarında uçqunlar və sürüşmələr də baş verir.

Tacikistanda 1949-cu ildə olan Hait zəlzəlesi zamanı böyük uçqunlar əmələ gəlmiş və Hait kəndi tamamilə yamacla «axan» və qalılılığı on metrlərə çatan nəm qırıntı məhsullarla basdırılmışdır.

Pamirdə 1911-ci ildə baş verən zəlzələ zamanı nəhəng uç-

qun baş vermiş, uçqun materialları Murqab çayı dərəsini kəsmiş və nəticədə eni 5 km-ə, hündürlüyü 600 m-ə çatan bənd yaranmışdır.

Həmin ildə baş verən məşhur Alma-Ata zəlzələsi zamanı Zaili Alatau dağının şimal yamacında əmələ gələn böyük sürüşmə materialları 400 km<sup>2</sup>-ə yaxın sahəni basmışdır.

Zəlzələ nəticəsində çay şəbəkəsinin dəyişməsi, yeni göllərin yaranması, bəzi göllərdən suyun axıb getməsi, palçıq vulkanlarının yaranması, bulaqların quruması, yaxud yenilərinin əmələ gəlməsi kimi başqa hadisələr də olur. Zəlzələ zamanı dağ yamaclarında toplanan külli miqdar qırıntı materialları sel yaranmasına da səbəb olur.

Şübhəsiz, dəniz dibi relyefində də güclü zəlzələlər nəticəsində müəyyən dəyişikliklər baş verir.

Zəlzələlər yer qabığının tektonik fəal zonaları üçün səciyyəvi olan hadisədir. Onların yayılması sönmüş və fəaliyyətdə olan vulkanizmin yayılmasına müvafiq gəlir. Ən aktiv neotektonik zonalar eyni zamanda aktiv seysmik zonalardır. Beləliklə, neotektonik hərəkətlər, vulkanizm və zəlzələlərin yayılması arasında sıx əlaqə vardır.

2010-cu ildə baş verən güclü Haiti zəlzələsi zamanı 200 mindən cox insan tələf olmuş, şəhərlər dağılmışdır.

Yer səthində ən aktiv seysmik zonalara Alp-Himalay orogen zonası, Sakit okeani əhatə edən odlu dairə vulkanizm qurşağı, Daxili Asiya fəallaşmış orogen zonası (burada vulkanizm yoxdur) və orta okean silsilələri qurşağı daxildir.

## III HİSSƏ

### VII FƏSİL RELYEFİN PLANETAR FORMALARI

#### Ümumi məlumat

Relyefin planetar formalarına Yer səthinin ən böyük əyriliklərini və geomorfoloji səviyyələrini əmələ gətirən materiklər və okean çökəkləri daxildir. Bu iki əsas relyef formalarının yaranması və mövcudluğu birinci növbədə yer qabığının quruluşundan asılıdır.

Materiklər və okean çökəkləri bir-birindən yer qabığının qalınlığına, quruluşuna və tərkibinə görə fərqlənirlər. Buna görə yer qabığının əsas iki tipi ayrıılır: 1. **Materik tipli yer qabığı**, 2. **Okean tipli yer qabığı**. Materik yer qabığı üç «**təbəqədən**» ibarətdir. Yuxarı, yaxud üst təbəqə çökmə səxur qatlarını əhatə edir. Bu təbəqənin qalınlığı **cox müxtəlifdir**. Platformalardakı kristallik əsasın çıxışlarında (qalxanlarda-anteklizlərdə) bu təbəqə ya heç rast gəlmir, yaxud onun qalınlığı cəmi bir neçə yüz metrə catır. Yer qabığının əyilməsi sahələrində-sineklizlərdə isə həmin qatın qalınlığı **3-5 km**-dən **10-15 km**-ə qədər artır, Xəzəryani sineklizdə (Şimali Xəzəryani ovalıqda) isə **20 km**-ə qədər artır. Orogen qurşaqlarda da çökmə səxur qatı xeyli böyük qalınlığa malikdir (**10-15 km**, bəzən **20 km**-ə qədər). Bu təbəqəni təşkil edən səxur qatlarının mənşəyi və tərkibi **cox müxtəlif** olmaqla, dəniz və kontinental (terrigen, organogen və s.), metamorfik və maqmatik komplekslərdən ibarətdir.

Bu təbəqə altında yerləşən qranit təbəqə tərkibinə görə qranitə **cox** yaxın olan, əsasən turş səxurlardan ibarətdir. Qranit təbəqənin qalınlığı **müxtəlifdir**. Platforma və orogen sahələrdə relyefin böyük formalarının paylanması qranit təbəqənin qalınlığının paylanmasına əsasən uyğun gəlir.

(Qranit təbəqə altında bazalt təbəqəsi yerləşir.) Bu şərti olaraq

ayrılır. Həmin təbəqənin bəzi xassələri, xüsusilə seysmik dalğaları keçirməsi yalnız laboratoriyalarda aparılan təcrübələrə əsaslanır. Bu təbəqənin tərkibi materiklərdə hələ də məlum deyil. Dağlıq ölkələr daxilində [bazalt qatının qalınlığı 15 km-ə qədər], materik düzənlikləri sahəsində isə 25-30 km-ə qədərdir.

Beləliklə, Yer qabığında nəinki göstərilən üç təbəqənin qalınlığı ərazi üzrə xeyli dəyişir, həm də onların qalınlığı da ciddi dəyişir.

Materik tipli qabığın ümumi qalınlığı 35-80 km arasında dəyişir. Adətən platformalarda yer qabığının orta qalınlığı 30-40 km-ə çatır. Platformaların düzənliklərində bunun alçaq həddi (30-35 km), platformadakı qalxanvari yüksəkliklərdə, yaylalarda isə yüksək həddi (35-40 km) müəyyən edilmişdir. Materiklərin orogen qurşaqlarında yer qabığının qalınlığı platforma düzənliklərində olduğundan 1,5-2 dəfə artıqdır. Alplar və Böyük Qafqaz dağları sahələrində bu 55 km-ə, Tibetdə və Himalay dağları sahəsində 80 km-ə, Andlar və Kordilyer dağları sahəsində isə 50-60 km-ə çatır. Orogen qurşaqların dağarası çökəklərində yer qabığının qalınlığı dağ silsilələri və sistemlərinə nisbətən xeyli az olmaqla, platforma düzənliklərində olduğuna yaxındır.

Yuxarıda verilən kəmiyyət göstəriciləri materiklərdə böyük relyef formalarının paylanması və yerləşməsi ilə Yer qabığı qalınlığı arasında əsasən düzgün əlaqə olduğunu, Yer səthinin əsas hipsometrik səviyyələrinin bundan birbaşa asılı olduğunu göstərir. Bu asılılıq nəinki materik tipli, həmçinin okean tipli yer qabığı sahələrində də müşahidə edilir.

[Okean tipli yer qabığı əvvəlkindən istər tərkibinə, istərsə də qalınlığına görə kəskin fərqlənir.]

[Okeanlarda Yer qabığı əsas iki təbəqədən ibarətdir. Birinci yumşaq çöküntülərdən təşkil olunmuş üst təbəqədir ki, bunun qalınlığı bir neçə yüz metrlə, bir neçə km arasında dəyişir. İkinci bazalt qatıdır. Bunun qalınlığı 4-7 km-ə çatır. Bu iki qat arasında o qədər də qalın olmayan keçid təbəqə yerləşir. Belə güman edilir ki, bu təbəqə xeyli kipləşmiş (bərkimiş) çökəmə sūxurlardan ibarətdir.] Bu təbəqədə seysmik dalğaların sürəti çökəmə sūxur təbəqəsində olduğundan daha artıq, qranitdə olduğundan isə zəifdir.

Okeanlarda Yer qabığının qalınlığı materiklərdə olduğundan xeyli az olmaqla, geniş sahələrdə 5-10 km-ə bərabərdir. Büyük okean çökəkliklərində bu cəmi 5-6 km, okean dibi yaylalarda və Orta okean silsilələri qurşaqlarında 8-10 km-ə çatır. Orta okean silsilələrində nadir hallarda Yer qabığının qalınlığı 10-15 km-ə qədər artır.)

(Materik və okean tipli Yer qabığından əlavə keçid qurşaq, yaxud **m ü a s i r g e o s i n k l i n a l l a r i n** Yer qabığı xüsusi bir tip kimi ayrılır.) Bu, Sakit okeanla Asiya qitəsi arasında və həmin okeanın qərb və cənub-qərbində enli bir qurşaq əmələ gətirir. Əsas xüsusiyyəti-qısa məsafədə materik və okean tipli Yer qabığı sahələrinin növbələşməsidir. Materiklə adalar qövsü arasında yerləşən dərin çökəklər altında yer qabığı okean tiplidir, lakin ondan bir qədər qalın olması ilə fərqlənir. Qalınlığın artması əsasən çökmə səxur təbəqəsinin artması hesabına baş verir. Adalar qövsündə və sualtı silsilələrdə isə materiklərdə olduğu kimi çökmə səxur, qranit və bazalt təbəqələri yayılmış, Yer qabığının qalınlığı isə 30-35 km-ə qədər artır.

Orta okean silsilələri Yer qabığının quruluşuna görə, ümumiyyətlə, okean tipli qabiqdan az fərqlənir. Bunun əsas fərqləndirici cəhəti rift strukturunun inkişaf etməsi və tərkibinin bir qədər bazalt qatdan seçiləməsidir. Burada çökmə səxur təbəqəsindən altdakı təbəqədə seysmik dalğaların sürəti bazalt təbəqədə olduğundan xeyli artıq (7,3-7,8 km/s), mantiyada olduğundan isə azdır.

Beləliklə, [materikdə olduğu kimi, okean çökəklərində də relyefin əsas elementlərinin yerləşməsi Yer qabığının qalınlığından asılıdır.]

Yer qabığı səthinin hipsometrik (okeanlarda batimetrik) xəritəsi ilə yer qabığının qalınlığı xəritələrini tutuşdurduqda, onların arasında böyük uyğunluq olması müəyyən edilir. Bu uyğunluq birinci növbədə materiklərlə okeanlar arasında özünü göstərir. Hər iki planetar forma istər hipsometrik, istərsə də Yer qabığı qalınlığı xəritələrində kəskin seçilir. Həmin xəritələrə daha diqqətlə nəzər saldıqda materiklərin və okean çökəklərinin böyük relyef elementlərinin də Yer qabığı qalınlığının həmin sahələrdə paylanması ilə tuş gəldiyini müəyyən etmək olar.

Buradan görünür ki, Yer qabığının kuruluşu və qalınlığı rəlyefin planetar formalarının paylanması müəyyən edən əsas amildir.

Bir qayda olaraq, materik tipli Yer qabığına materiklər-planetin səthindəki ən iri quru sahələri, okean tipli Yer qabığına isə Dünya okeanının böyük hissələri müvafiq gəlir.

Materik tipli Yer qabığının sərhədi heç də qurunun sərhədlərinə uyğun gəlmir. Bir çox yerlərdə materikin alçaq kənar hissələri dəniz suları ilə örtülmüşdür.

Materiklərin dayaz dəniz suları ilə örtülmüş kənar alçaq hissələri (shelf) materik tipli Yer qabığına malikdir. Yer qabığının əsas iki tipi arasında sərhəd materikin sualtı kənarının ən aşağı sərhədi üzrə keçir. Bura, eyni zamanda qranit təbəqənin də yaxılma sərhədidir.

Materiklərin və okean çökəklərinin əmələ gəlməsinə dair bir çox hipotezlər irəli sürülmüşdür. Bunlardan biri kontraksionistlər tərəfindən irəli sürülən sıxlılma və okean dibinin çökməsi hipotezidir. E.Züss okean çökəkliliklərinin əmələ gəlməsini yer qabığının soyuması və sıxlaması (yığılması) və bunun nəticəsində qabıqda böyük çökəkliliklərin (uçqunların) əmələ gəlməsi ilə izah edir (Züssün fərziyyəsi yerin əmələ gəlməsinə dair Kant-Laplas fərziyyəsinə əsaslanır). L.Kober yer qabığının sıxlmasını yerin mərkəzinə doğru olan ağırlıq qüvvəsi ilə (gravitasiya) əlaqələndirir. Sıxlılma nəticəsində böyük tektonikanın üç əsas forması – böyük qırışılıqlar, materik və okeanlar əmələ gəlir. Ağırlıq qüvvəsi yerin əsas səviyyəsini–materiklərin və okean dibinin səthini əmələ getirir.

Üfüqi hərəkətlər hipotezi birinci dəfə rus coğrafiyasının M.A.Boqolepov tərəfindən irəli sürülmüşdür. Bu hipotezin A.Vegener tərəfindən işlənmiş variantı daha geniş yayılmışdır. Hipotezin əsasını **sial** qatın **sima** qatı üzərində hərəkəti (üzməsi) təşkil edir. Belə güman edirdilər ki, Sakit okean yerindən Ay ayrıldıqda sial qatının bütövlüyü pozulmuş və hər tərəfdən qurular (sial qat) bu boşluğa tərəf hərəkət etməyə başlamışdır. Beləliklə, vaxtılıq bütöv olan sial qatın bütövlüyü pozulmuş və materiklər əmələ gəlmişdir. Vegener yer səthində olan böyük formaların–materiklərin və okean çökəkliliklərinin əmələ gəlmə-

sinı, hətta böyük dağ sistemlərinin mənşeyini də bu yolla izah edirdi.

Həmin hipotezə görə qədim Hondvana materiki parçalanmış və onun iri qəlpələri müxtəlif istiqamətlərdə hərəkət edərək Afrika, Avstraliya, Amerika, Antarktida materiklərini və Hindistan platformasını əmələ gətirmişdir. Bu hipotezə görə Atlantik okeanı cavan olub, Amerikanın Afrikadan ayrılib qərbə hərəkət etməsi nəticəsində yaranmışdır.

Bu hipotez bir çox məsələləri, xüsusilə biocoğrafi hadisələri asan izah etdiyinə baxmayaraq, müxtəlif vaxtlarda kəskin təqnid edilmişdir. Buna qarşı çıxış edənlər sırasında böyük geomorfooloqlar da (A.Penk və V. Penk) olmuşlar.

A.Penk yazır ki, sima plastik (sıyıq) ola bilməz. Belə olsa idi, çox dik yamaclı okean çökəklilikləri mövcud olmazdı, bir çox böyük adalar sima qatında batardı və s.

Daha sonra o, qeyd edir ki, materikləri suda üzən buzlara yox, cavan buz içində donmuş aysberqə bənzətmək olar.

Maddələrin yerdə paylanması öyrəndikdə belə bir nəticəyə gəlmək olar ki, yer qabığının strukturu və morfologiyası tək bir hadisə, yəni onun sıxılması, kiçilməsi və ayrı-ayrı sahələrin çökəməsi ile izah edilə bilməz. Çökmənin əksi olan hərəkətlərin mövcud olması, onların böyük sahəni tutması (maqmanın dərin qatlardan yer səthinə qalxması) və həmin sahədə ağır mineraların əmələ gəlməsi onu göstərir ki, Yerin kütləsində sıxılma ilə genişlənmənin mübarizəsi baş verir. Bu ideyanı V.A.Obruçev, M.M.Tetyayev, M.A.Usov, xarici ölkə alimlərindən V.Buter, S.Bubnov inkişaf etdirmişlər. Bu hipotez yer səthinin geomorfoloji pillələrinin-materiklərin və okean dibinin əmələ gəlməsini izah edir.

O.Y.Şmidt, P.N.Kropotkin və A.N.Mazaroviçin fikrinə görə okean dibi (xüsusilə Sakit okean) litosferin ən qədim hissələri və ən qədim geoloji sahələridir. Materiklər cavandır, onlar dərin qatlardan turş maqmanın ayrılib səthə çıxması nəticəsində əmələ gəlmişdir.

İllkin ultraəsası maqmanın parçalanması və onun yüngül qranit tərkibinin üzə çıxması nəticəsində materiklərin əmələ gəlməsi və inkişaf etməsi haqqında təsəvvürlər V.İ.Popov tərəfin-

dən daha dəqiq işlənmişdir. Onun fikrincə materiklər qranit maq-manın toplandığı mərkəzdən–materikin nüvəsindən vaxt keç-dikcə ətraflara tərəf böyümüşlər. Bir sıra materiklərin müəyyən nüvə hissələrinin geoloji vaxt keçdikcə böyüməsi bu təsəvvürün meydana gəlməsinə səbəb olmuşdur.

Əsrimizin altmışinci illerindən sonra bir sıra qərb alımları planetar strukturların və relyef formalarının əmələ gəlməsinə dair yeni nəzəriyyə irəli sürmüşlər. Yeni qlobal tektonika, yaxud Tava tektonikası adlanan yeni nəzəriyyə nəticə etibarı ilə Vegenerin irəli sürdüryü materiklərin dreyfi fərziyyəsindən az fərqlənir. La-kin Yeni Qlobal tektonika nəzəriyyəsini irəli sürən alımların (Hess, Dits, Morqan, Le Pişon və b.) materiklərin hərəkəti mexa-nizmini izah etməsi Vegenerin irəli sürdüryü mexanizmdən ciddi fərqlənir. Onların fikrincə bu hərəkətin səbəbi mantiyada gedən proseslər, yəni mantiyada baş verən **k o n v e k s i o n** cərəyanlarıdır. Konveksion cərəyanlar öz üzərində yerləşən müxtəlif həcmli tavaları hərəkətə götürür. Tavalar çox böyük olmaqla, okean və materik tipli yer qabığı sahələrini əhatə edir. Onların qalınlığı 70-80 km-ə çatır. Bir-birinə əks istiqamətlərdə hərəkət edən tavaların ayrıldığı sərhədlərdə mantiya materialı yer səthinə (okean dibində) qalxır, orta okean silsilələrini və onların oxu boyu uza-nan **r i f t** **d ē r ē l ē r i n i** əmələ getirir. Rift dərələri zonasının qarşı-qarşıya duran yamacları əks istiqamətdə hərəkət edərək okean çökəklərini tədricən genişləndirir.

Orta Okean silsiləsi rift zonasından əks istiqamətlərdə hərə-kət edən yer qabığının böyük tavaları Beniof-Zavaritski zonası adlanan dibsiz (ən dərin) okean çökəkləri sahəsində yerin dərin-liklərinə (mantiyaya) gömülürlər. Tavaların ayrıldığı, həm də bir-biri ilə qarşılaşlığı qurşaqlar dərinlik tektonik qırılmalar sistem-ləri ilə kəsildiyindən, bu qurşaqlar olduqca fəal vulkanizmi və seysmikliyi ilə seçilir. Buna Sakit okeani əhatə edən «Odlu dai-rə» və Orta Okean silsilələri misal ola bilər.

Tavaların gömülümesi qurşaqları eyni zamanda müasir 'geo-sinkinal və orogen zonalardır. Ən böyük dağlıq qurşaqlar da böyük litosfer tavalarının qarşılaşlığı sahələrdə yerləşir (Kor-dilyer və And sistemi, şərqi Asiya dağlıq və adalar qövsü, Alp-Himalay dağlıq qurşağı).

Bu fərziyyəyə görə müasir okean çökəkləri, xüsusilə Atlantik, Hind və Şimal Buzlu okeanları çox cavandır. Məsələn, Atlantik okeanı yura dövründən əmələ gəlməyə başlamışdır. Okeanın ortası ilə uzanan Orta Atlantik silsiləsinin rift zonasını təşkil edən mantiya səxurlarının yaşı bir milyon ildən artıq deyil. Rift zonasından şərqə və qərbə tərəf uzaqlaşdıqca okean dibini təşkil edən bazalt qatının, eləcə də onun üzərində yatan çökəmə səxur laylarının yaşı tədricən artır. Okean yatağının şərq və qərb kənarlarında bu səxurlar yura, çox az sahələrdə isə paleozoy erasına aid edilir. Bu vəziyyət başqa okeanlarda da təkrar olunur. Lakin bu sadə sxem Hind okeanında daha mürəkkəbdir.

Bu nəzəriyyəyə görə müasir Qırımızı dəniz və Ədən körfəzi açılmaqdə olan cavan okeanın rüşeymləridir. Baykal rift zonası da bu yolla yaranmaqdə olan strukturudur.

Yeni qlobal tektonika nəzəriyyəsinin tərəfdarları hər il artsa da onun əleyhinə çıxan alımlar də az deyil.

Yer qabığının sixılması fərziyyəsinin son zamanlar ingilis alimi R.Littlton tərəfindən irəli sürülen yeni variantı yerin bir planet kimi əmələ gəlməsində sovet alimi O.Y.Şmidtin nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə yer əvvəl soyuq planet olmuş, sonralar onun daxili hissəsi (nüvəsi) radioaktiv elementlərin (uran, torium, kalium) parçalanması nəticəsində tədricən qızmağa başlamışdır. Bu qızma nəticəsində yerin daxilində bütün maddələr sıyıqlaşmış, kütləsi artmış və ilkin soyuq planetin diametri 370 km kiçilmişdir. Həmin alimin fikrincə, yer yarandığı vaxtdan onun sixılması və radiusunun kiçilməsi iyirmi dəfə təkrar olmuşdur. Yerin radiusunun kiçilməsi Yer qabığının yığışmasına, qırışılığın və dağ sistemlərinin yaranmasına səbəb olmuşdur.

Yuxarıda göstərilən fərziyyələrlə yanaşı yer qabığında baş verən tektonik hərəkətlərin səbəbini izah etmək məqsədilə başqa fərziyyələr də irəli sürülmüşdür. Bunlardan ən maraqlısı V.Belousovun irəli sürdüyü maddələrin dərinlik diferensiasiyası (bu geosinklinalların yaranması, inkişafı, qırışılığın və dağ əmələ gelməsinin əsas səbəbini şaquli tektonik hərəkətlər izah edir) və XX əsrin altmışinci illərində həmin fərziyyənin R.Van Bemmelərin təklif etdiyi **relyativist** variantıdır. Axırıncı variant

əsasən V.Belousovun inkişaf etdirdiyi **fiksizm** yeni qlobal tektonika (yaxud neomobilizm) fərziyyələrini əlaqələndirir. Bu fərziyyəyə görə yer qabığının böyük relyef formalarının və onların əsasında yatan strukturların yaranmasında fiksizm və neomobilizm fərziyyələrinin əsas götürdükləri hər iki proses iştirak edir.

## VIII FƏSİL MATERİKLƏRİN BÖYÜK RELYEF FORMALARI

Materiklərin quru sahəsi (149,0 mln. km<sup>2</sup>), alp epigeosinklinal kontinental sahələrlə, sualtı kənarı və keçid zonaların materik tipli yer qabığı sahələri ilə birlikdə 230 mln. km<sup>2</sup>-ə yaxındır. Buradan görünür ki, materiklər və onların sualtı hissələri Yer kürəsi sahəsinin 46%-nə yaxın bir ərazini tutur.

Materiklərin geoloji və tektonik quruluşu, geoloji inkişaf tarixi olduqca mürekkebdır. Burada arxey və proterozoyda yaranmış, əsasən qədim (yaşı əksər halda milyard ildən artıq olan) platforma özəkləri, paleozoy qırışılıqları əsasında inkişaf etmiş cavan platformalar, mezozoy və kaynozoy qırışılıqları nəticəsində əmələ gəlmış qırışılıq zonaları əsas struktur-morfoloji vahidlədir. Müxtəlif yaşılı platformalar və qırışiq-orogen zonalar relyefinin inkişafına və morfologiyasına görə bir-birindən xeyli fərqlənir. Bunlar kaynozoy erasında, xüsusilə alp orogenezi mərhələsində bir-birindən fərqlənən tektonik rejimə malik olmuşlar. Bu proseslər materiklərin geomorfoloji quruluşunu olduqca mürekkebləşdirmişdir.

Materiklər geoloji quruluşuna, tektonik fəallığı və geomorfoloji xüsusiyyətlərinə görə hər şeydən əvvəl platformalara və geosinkinal-orogen sahələrə bölünür. Platformalar, adətən daha qədim geoloji dövrlərdə (arkey və proterozoyda) fəal tektonik həyat keçirmiş, sonrakı geoloji dövrlərdə isə yalnız zəif rəqsli hərəkətlərə məruz qalmışlar. Ona görə, platformaların relyefi əsasən düzənliliklərdən və yüksəkliklərdən ibarətdir.

Materiklərin geosinkinal-orogen zonaları çox fəal tektonik hərəkətlərə məruz qalır və buna görə də onlar materiklərin hərəkətedici zonaları kimi ayrıılır. Bu zonalar relyefin daha kontrastlı

olması, cavan vulkanizmi və seysmik fəallığı ilə seçilir. Ən uca dağlıq ölkələr materiklərin qırışiq-orogen (əsasən tavaların sərhəddində-subdiksiya, yaxud kolliziya, obdiksiya zonalarında) zonalarında yerləşir.

### **Platformaların böyük relyef formaları**

Platformalar materiklərin tektonik cəhətdən daha sakit (stable) hissələridir. Lakin bu sakitliyi nisbi mənada başa düşmək lazımdır. Platformalarda vulkanizm və seysmik hərəkətlər də özünü zəifdə olsa göstərir. Platformaları təşkil edən kristallik, metamorfik süxurlar hələ çox qədimlərdə, paleozoydan əvvəlki geoloji eralarda qüvvətli qırışılıqla məruz qalmışdır. Həmin qırışqlar, demək olar ki, paleozoya qədər dəfələrlə intruziv və effuziv hadisələrə məruz qalmış, onları təşkil edən süxur qatları qüvvətli metamorfizmə uğramış və kristallaşmışdır. Yüz milyon illər ərzində tektonik cəhətdən xeyli sakit olan platformalarda denudasiya prosesi geniş hamar, yaxud dalgalı-təpəli düzənliliklər-peneplen sahələr yaratmışdır. Həmin sahələrdə paleozoydan sonra dağəmələgəlmə hadisəsi və qırışılıq baş vermemişdir. Burada yalnız qırılmalar üzrə qalxma və enmə olmuşdur. Bəzi platformalarda qalxanlar arxey erasından bu vaxta qədər dəniz suları ilə örtülməmişdir. Bunlar, denudasion mənşəli relyefin müəyyən tiplərinin geniş yayılması ilə xarakterizə olunur. Bəzi platformalar isə paleozoyda, mezozoyda, hətta kaynozoyda böyük transgressiyalara məruz qalmış, platformanın kristallik-metamorfik süxurlardan təşkil olunmuş əsası müxtəlif qalınlıqda və əksərən normal yatımda olan çökmə süxur qatları ilə örtülmüşdür.

Platformaların çökmə süxur örtüyü üçün xarakter olan normal yatım bəzən pozulur. Adətən, sineklizlərdə çökmə süxur layları hər tərəfdən mərkəzə yatır və onları təşkil edən möhkəm süxurlar dik yamacı kənarə çevrilmiş kuest tirələri əmələ gətirir. Anteklizlərdə isə bu çöküntü layları günbəzvari qırışmış olur. Bundan əlavə, platformaların ayrı-ayrı hissələrinin tektonik rejimindən asılı olaraq, onların çökmə süxur örtüyü müxtəlif həcmli və istiqamətli, sahəcə iri, şaquli amplitudu isə kiçik olan antiklinal qalxmalar və sinklinal çökəkkliklər əmələ gətirir.

Geoloji inkişafına və yaşına görə platformalar iki yerə - qə-

dim və cavan platformalara ayrıılır.

Qədim platformalar arxey və proterozoyda yaranmış və əsasən kristallik, metamorfik süxurlardan təşkil olunmuş platformlardır. Bunlara Şərqi Avropa (yaxud Rusiya platforması), Sibir, Çin (Şimali və Cənubi Çin platformaları), Şimali Amerika, Cənubi Amerika, Afrika, Ərəbistan, Avstraliya və Hindistan platformları aid edilir. Sahəsinə görə qədim platformalar daha geniş əraziləri tutur.

Qədim platformalar tektonik rejiminə və hipsometrik vəziyyətinə görə fərqlənirlər. Cənub yarımkürəsi platformaları şimal yarımkürəsi platformasına nisbətən tektonik cəhətdən daha fəaldırlar. Onlar aktiv vulkanizmə və seysmikliyinə görə də Şimal yarımkürəsi platformalarından fərqlənir. Sibir və Hindistan platformaları həmin xüsusiyyətlərinə görə Cənub yarımkürəsi platformalarına yaxındır. Bu platformalar son geoloji dövrlərdə də əsasən qalxma hərəkətlərinə məruz qalmışdır. Buna görə də həmin platformaların səthi Şimal yarımkürəsi platformalarında olduğundan xeyli yüksəkdir. Burada yüksək yaylalar, massivlər, hətta dağlar da yaranmışdır. Bu platformaların başqa xüsusiyyəti platforma əsasının ümumi qalxması fonunda tektonik hərəkətlərin diferensial xarakter daşımasıdır. Buna görə Cənub yarımkürəsi platformalarında, xüsusilə Afrikada nisbi amplitudu çox olan qalxanlar, anteklizlər, sineklizlər və tutduqları sahələrə görə və onlara tam uyğun gələn yüksəkliklər, yaylalar, dairevi (yaxud ona yaxın) formada çökəklər (sineklizlər) əmələ gəlmişdir.

Bu platformaların yüksəklikləri kristallik süxurları kəsən müxtəlif hündürlükdə peneplen düzənliliklərdən, çökəklikləri isə akkumulyativ batiq düzənliliklərdən ibarətdir. Çay şəbəkəsinin inkişafında relyefin iri formalarının paylanması böyük rol oynayır. Adətən suayıcıclar qalxanlar və anteklizlərdən keçir, əsas çay hövzələri isə sineklizlərdə cəmlənir. Buna Konqo, Amazon və başqa çay hövzələrini misal göstərmək olar. Yüksəkliklərdən axan çayların dərələri əsasən tektonik qırılmalara uyğun gəlir.

Şimal yarımkürəsindəki qədim platformalar kembridən sonrakı geoloji dövrlərdə əsasən tektonik əyilməyə (çökməyə) məruz qalmışdır. Burada yerləşən qədim platforma qalxanları, yalnız Lavrentiya yüksəkliyində, Baltik və Ukrayna qalxanlarında üzə

çıxmaga, alçaq yayla və yüksəkliklər əmələ gətirir. Yalnız Labrador'da kristallik platforma yüksək (günbəzvari qalxan mürəkkəb relyefi olan yayla əmələ gətirmişdir.

Qədim platformaların daha geniş sahələri gömülülmüş anteklizlər və kristallik əsasın səthi xeyli dərinə enmiş sineklizlərdən ibarətdir. Gömülülmüş anteklizlərin üzərində çökəmə səxur qatının qalınlığı azdır, yer səthində onlara çox halda yüksəkliklər müvafiq gəlir. Sineklizlər qalın çökəmə səxur qatları ilə dolmuşdur. Yer səthində onlara əsasən düzənliklər (həm də ovalıq düzənliklər) müvafiq gəlir.

Şərqi Avropada olan böyük düzənliklərin əksəriyyəti sineklizlərdə yerləşir.

Cavan platformalar paleozoy qırışılığının zonalarında, paleozoyun axırı və mezozoyda əmələ gəlmişlər. Bunların əksəriyyəti qədim platformaların etraflarında yaranmışdır. Avropada və Asiyada kaledon və hersin qırışılığının üzərində yaranan Skif, Turan, Qərbi Sibir və s. platformaları buna misal göstərmək olar.

Cavan platformaların bir qismi mezozoy və kaynozoyda zəif əyilməyə və dəniz transgressiyasına məruz qalmışdır. Adətən belə sahələrdə geniş ovalıqlar və düzənliklər inkişaf etmişdir. Bir çox sahələrdə isə əyilmə zəif olduğundan, qüvvətli qırışılığa məruz qalmış qədim çöküntülərin denudasion səthi üzərində müxtəlif mənşəli çökəmə səxur örtüyü yatır. Belə sahələrdə ara-sıra platforma əsası çıxışları yer səthinə açılaraq dalğalı-xırda təpəli və tirəli düzənliklər, yüksəkliklər əmələ gətirir. Turan ovalığının bəzi hissələri, Qazaxıstan xırda təpəliyi və s. buna misal ola bilər.

Kaynozoyda, xüsusilə orogen mərhələdə cavan platformaların nisbətən zəif tektonik fəallaşma sahələrində, alçaq və orta dağlar və çökəklər, o cümlədən Orta Avropanın hersin qırışılığının zonası, Appalaçlar, Ural, Şərqi Avstraliya Alpları və s. güclü olan sahələrdə isə yüksək və orta dağ sistemləri, böyük dağarası çökəklər (Tyan-şan, Altay dağları və s.) yaranmışdır.

Adətən belə alçaq və orta dağların səthində qədim peneplenlər yaxşı saxlanılmışdır. Tektonik fəallaşma zamanı qalxma və enmə yalnız qırılmalar üzrə baş verdiyindən, dağların əksəriyyəti müxtəlif həcmli horst tipli qalxmalar, çökəklərin (geniş dərələ-

rin) eksəriyyəti isə qraben tipli çökəklərdir. Buna ən tipik misal-lar Orta Avropadakı Reyn dərəsi (qrabeni), onu əhatə edən horst tipli Vogezi və Şvarsvald dağları, Hars dağları və s.-dir.

Beləliklə, ister qədim, istərsə də cavan platformalar sahəsində relyefin ən geniş yayılmış elementləri düzənliklərdir. Bununla yanaşı tektonik fəallaşma zonalarında ara-sıra dağlıq relyef də yaranmışdır.

Platforma düzənlikləri mənşeyinə görə fərqlənir. Onların aşağıdakı əsas morfogenetik növlərini ayırmaq mümkündür.

**Akkumulyativ düzənliklər** əsasən platformaların (ister qədim və istərsə də cavan platformaların) əyilmə sahələrində-geniş sineklizlərdə yerləşir. Akkumulyativ düzənliklərin səthi yumşaq, cavan-neogen-dördüncü dövr yaşılı çöküntülərdən təşkil olmuşdur. Akkumulyativ çöküntülərin yaranması geoloji vaxt etibarı ilə çox müxtəlidir. Məsələn, Amazoniya düzənliyi hələ proterozoydan başlayaraq Amazon sineklizinin əyilməsi ilə əlaqədar yaranmağa başlamış və o vaxtdan etibarən həmin sahədə dəniz və kontinental çöküntü qatlarının toplanması nəticəsinde əmələ gəlmışdır. Bu düzənlik irsi inkişaf edən akkumulyativ düzənlikdir. Qərbi Sibir ovalığı da irsi inkişaf edən düzənlikdir; lakin bu əsasən paleozoy qırışılığı üzərində yaranmış düzənlikdir. Platformaların akkumulyativ düzənlikləri səthində ən geniş yayılan çöküntülər dördüncü dövrün alluvial çöküntüləri, dəniz kənarı sahələrdə isə dəniz və alluvial çöküntülərdir.

Tektonik əyilmə və akkumulyasiya şəraitində inkişaf edən bu düzənliklərin relyefinin başlıca xüsusiyyətləri-səthin ümumiyyətlə hamar və az maili olması, onları təşkil edən cavan çök-mə sükur qatları ilə müəyyən edilir.

Dərinlikdə yatan qədim qırışiq strukturlar adətən düzənliklərin müasir relyefinə ciddi təsir göstərə bilmir. Lakin cavan çök-mə sükur qatının qalınlığı az olduqda, qədim strukturlar zəif də olsa relyefdə təzahür edir. Bu təsir həm də strukturların irsi inkişafından asılıdır. Bəzi akkumulyativ düzənliklərdə inkişaf edən braxistrukturlar (bunlar qalın duz qatı olduqda xüsusilə inkişaf edir) səthdə günbəzvari təpə, yaxud yüksəkliklər (bəzən, hətta yer səthinə sıxışdırılan duz qatının əriməsi nəticəsində əmələ gələn çökəklər) əmələ gətirir. Buna Xəzəryanı ovalıqdakı braxi-

strukturlara uyğun gələn çökəkləri misal göstərmək olar.

Akkumulyativ düzənliklərin səth meyliyi az olduğuna görə burada çaylar sakit axır, dərinə kəsilə bilmir, daşqın zamanı isə ətraf sahələri basır, bataqlıqlar və göller əmələ gətirir. Akkumulyativ ovalıqların səthində yataqyanı akkumulyasiya nəticəsində, çaylar bəzən öz yatağını ətraf sahələrdən bir neçə metr yüksəyə qaldırır, bu isə daşqın sularının daha geniş sahələri basmasına səbəb olur. Adətən bir çox ovalıq düzənliklərin səthində müasir və qədim çay yataqları boyunca akkumulyativ tirələr uzanır.

Akkumulyativ düzənliklərin coğrafi mövqeyindən asılı olaraq morfoloji quruluşu müxtəlif olur. Pleystosen buzlaşmasına məruz qalmış düzənliklərin səthi daha kələ-kötürdür. Burada buzlaq akkumulyasiya formaları – moren tirələri, təpələri, buzlaq dislokasiyası formaları, morenlərarası çökəklər xüsusi zonalarda cəmlənərək, düzənliklərin ilkin, yeknəsək relyefini daha rəngarəng edir.

Arid iqlim sahələrindəki akkumulyativ düzənliklərin səthini külək deflyasiya və akkumulyasiya formaları (deflyasiya çökəkləri, dyun tirələri, barxanlar) mürəkkəbləşdirir.

Ümumi morfoloji xüsusiyyətlərinə görə akkumulyativ düzənliklər batıq, planda formalarına görə uzunsov (Amazon, Almaniya-Polşa və s.), dairəvi (Xəzəryanı ovalıq, Konqo çökəkliyi və s.) olur. Səthin morfologiyasına görə isə hamar, dalğalı, dalğalı-təpəli düzənliklər ayrılır.

Akkumulyativ düzənliklərin müxtəlif hissələri onların səthini təşkil edən cavan çökmə süxur qatlarının mənşeyinə uyğun olaraq alluvial, dəniz, qlyasial (buzlaq), flüvio-qlyasial, eol və s. növlərə bölünür.

Denudasion düzənliklər platformalarda relyefin geniş yayılmış elementlərindən biridir. Akkumulyativ düzənliklərdən fərqli olaraq, denudasion düzənliklər platformaların tektonik qalxma təmayülü üstün olan sahələrdə, bir çox geoloji dövrlər ərzində denudasiya prosesinin üstün olduğu şəraitdə yaranır. Buna görə də, denudasion düzənliklərdə yumşaq akkumulyativ çöküntülər yayılmamışdır. Lakin bəzi sahələrdə, xüsusilə dördüncü dövr buzlaşmalarına məruz qalan sahələrdə və arid iqlim vilayətlərində adda-budda buzlaq və eol akkumulyasiyası çöküntülərinə rast

gəlmək mümkündür.

Adətən yumşaq çöküntü örtüyündən məhrum olan denudasion düzənliklərdə platforma əsasını təşkil edən qədim kristallik və metamorfik sūxurlar yer səthində çıxır. Qədim platforma qalxanlarında yayılmış denudasion düzənliklər buna tipik misaldır. Bu düzənliklərin səthində relyefin kiçik ştrixləri şimal enliklərdə buzlaq eqzarasiyası, cənub enliklərdə isə eroziya və deflyasiya fəaliyyəti ilə yaranmışdır.

Buzlaq fəaliyyətinə məruz qalmış düzənliklərin səthi daha çox kələ-kötürdür. Burada sahil xətti çox girintili-çıxıntılı olan külli miqdardar göllərə, buzlaq akkumulyasiyası tırələrinə, təpələrə və kristallik sūxurların cilalanmış çıxıntılarına (qoyun kəlləsi, qırırmıq qayalar və s.) rast gəlmək mümkündür. Bu düzənliklərin səthində tektonik qırılmalarla əlaqədar olan lineamentlər də relyefdə özünü göstərir. Adətən tektonik qırılmalar zonasına çay dərələri uyğun gəlir, qırılmalar boyu buzlaq eqzarasiyası relyefə daha çox təsir göstərmişdir.

Ümumiyyətlə, peneplen və pediplen tipli denudasion düzənliklər platforma qalxanlarının ən geniş yayılmış genetik növlərindəndir.

**A b r a z i o n v e a b r a z i o n - a k k u m u l y a t i v  
d ü z e n l i k l e r** əsasən platformaların kənarlarında, okean və dəniz sahili zonalarda yerləşir. Bu növ platforma düzənliklərinin əmələ gəlməsində okean və dənizlərin abraziyası və abraziya-akkumulyasiya işi əsas amildir. Abrasion düzənliklər istər qədim, istərsə də cavan platformaların dəniz sahili vilayətlərinin uzun geoloji dövr ərzində dəniz və okean səviyyəsinin az tərəddüd və platforma kənarının az-çox tektonik stabilliyi şəraitində yaranır.

Belə düzənliklər dəniz sahili vilayətlərdəki qırışiq strukturların abraziya təsiri ilə kəsilməsi nəticəsində yaranır. Abrasion düzənliklərin səthi əsasən hamar olur. Abraziya və akkumulyasiya nəticəsində yaranan düzənliklərə sahildəki abrasion düzənliklərin sonradan zəif əyilmiş (çökmüş) sahələrini misal göstərmək olar. Belə sahələrdə abrasion səth üzərində çökmə sūxur qatları yatır. Bu düzənliklərin də səthi adətən hamar olur.

Abrazion düzənliklərini **k ə n a r d e n u d a s i o n d ü -**

**zənliklər** də adlandırırlar.

Kənar denudasion düzənliklərin başqa növü **p e d i m e n t-lər d i r**. Pedimentlər dağ yamaclarının denudasıya təsiri ilə geri çəkilməsi nəticəsində yaranır. Bunların səthi adətən 3-5° qədər maili olur. Səth yumşaq çöküntü qatı ilə örtülüür. Pedimentlərə Appalaç dağlarının cənub-şərq ətəyi boyu uzanan Pidmont maili düzənliyi ən tipik misaldır.

**Struktur düzənliklər və yaylalar** platformaların üfüqi, yaxud səthi az maili olan monoklinal yatımlı çökəmə sükur qatlarından təşkil olmuş vilayətləri üçün səciyyəvidir. Belə düzənliklər Afrikada daha geniş yayılmışdır. Six yerləşən vadi şəbəkəsi genişləndikcə struktur düzənlik səthindən alçaqda yerləşən erozion düzənliklər-pediment və pediplenlər yaranır və vaxt keçdikcə ilkin lay düzənliyi bir-birindən təcrid olunmuş stolvari qalıq dağlar, yaxud yaylalar şəklini alır.

Çox yerdə struktur düzənlik səthindən bir neçə kilometr dərinlikdə laylar çox qüvvətli qırılmış olur. Struktur düzənliklər onları təşkil edən layların normal yatom şəraitinin hansı şəkildə və nə dərəcədə dəyişməsindən asılı olaraq «ideal düzənliklərə», maili, əyilmiş, yaxud batiq və qabarlıq səthli düzənliklərə bölünə bilər. Adətən, belə düzənliklərdə səth meylliliyi az olduğuna görə onların struktur əlamətləri də az dəyişir.

**Yaylalar (platolar)** platformaların tektonik hərəkətlər nəticəsində dəniz səviyyəsindən müxtəlif yüksəkliyə qalxmış hissələridir. Bunlar geoloji quruluşuna və mənşeyinə görə seçilir. Platformaların kristallik əsası üzərində yaranmış qədim penepplenlər tektonik qırılmalar üzrə yüksəyə qalxdıqda səthi hamar, yaxud dalğalı-təpəli yayla yaranır. Bu növ yaylalar Şərqi Afrikada, Konqo çökəkliyi ətrafında (Cənubda Lunda, Katanqa yaylaları, Şimalda Azande), Çad çökəkliyi ilə Yuxarı Nil çökəkliyi arasında (Kordofan, Darfur yaylaları), Avstraliyada (Qərbi Avstraliya yayası və s.) geniş yayılmışdır. Belə yaylaların səthində bəzən qraben çökəklər, horst massivlər, vulkanik dağlar ucalır. Bu formalar onların relyefini bir qədər mürəkkəbləşdirsələr də, relyefin geniş yayılmış əsas fonunu yüksəyə qalxmış penepplen yayla təşkil edir.

Platforma yaylalarının başqa növü, üfüqi yatan çökəmə sükur

laylarının (qum daşı, əhəngdaşı və s.) öz yatım şəraitini dəyişmədən qalxmaya məruz qalması nəticəsində yaranır. Adətən bu üfüqi yatan laylar altında platformaların kristallik və metamorfik səxur kompleksi yatar. Belə yaylalar struktur yaylalar, yaxud «lay yaylaları» da adlanır.

Təbiidir ki, tektonik hərəkətlər bütün yayla sahəsində nə qədər bərabər olsa da, o səthi cox az da olsa bu və ya başqa tərəfə meylli hala salır. Yaylanın kenarları nisbətən qalxdıqda onun səthi batıq (məs., Ust-Yurd), mərkəz hissəsi cox qalxdıqda isə qabarıq olur. Səthi cox hamar olan struktur yaylalara da təsadüf edilir. Buna Qərbi Avstraliyanın cənubunda yerləşən Nallarbor yayası tipik misaldır.

Bəzən xeyli yüksəyə qalxmış struktur yaylaları təşkil edən üfüqi yatımlı çökəmə səxur örtüyü yuyulub aparıldığda kristallik əsasın səthi açılır, çökəmə səxur qatları relyefdə xeyli hündür səthli hamar qalıq yaylalar, cox ensizləşdikdə isə dağlar əmələ gətirir (Qviana yayası buna tipik misaldır).

Platformalarda vulkan səxurlarından təşkil olunmuş yaylalara da rast gəlmək mümkündür. Ən geniş vulkan yaylaları Hindistan yarımadasında, Sibir platformasında, Braziliyada, Pataqoniyada müşahidə edilir. Azərbaycanda vulkanik yaylaları tipik misal Qarabağ vulkan yayasıdır.

İqlim şəraitindən və hipsometriyasından asılı olaraq belə yaylalar müxtəlif planda və dərəcədə parçalanmış olur. Onların səthi paralel və ya bir-birinə yaxın çay dərələri ilə kəsildikdə, suayırıcılar səthi hamar, ensiz və uzunsov yaylalara, yamac prosesləri cox intensiv olduqda, yaxud bu proses uzun geoloji vaxt ərzində yamaclara təsir göstərdikdə dağ silsiləsinə çevrilir. Bu halda yeknəsək görkəmli qədim yayla dağlıq yaylaya çevirilir və relyefin daha mürekkəb olmasına inkişafına görə tipik yaylalar dan ciddi fərqlənir.

**Dağlıq yaylalar.** Platformalarda şaquli qalxma zəif olsa da, uzun geoloji dövrlər boyu arası kəsilmədən davam etdiyidə, dəniz səviyyəsindən müxtəlif hündürlüyə qalxmış yaylalar əmələ gətirir. Platforma yaylalarının yamacları tektonik qırılma lara müvafiq gəlir və dik olur. Bəzi yaylalar günbəzvari qalxma lar nəticəsində yaranır və dairəvi formada olur. Qalxma daha ge-

niş sahəni əhatə edə bilər. Platformanın ilkin, yəni daha alçaq vəziyyətdə olan relyefi öz xüsusiyyətlərini itirmədən, dəniz səviyyəsindən 500-1000 m və daha artıq yüksəkliyə qalxır. Platforma qalxdıqca, onun səthi ilə axan çaylar öz yataqlarını dərinləşdirərək, kanyonvari və astanalı dərələr əmələ gətirir. Erozion kəsilmə daha şiddetli getdiqdə platformanın ilkin düzənlilik relyefi parçalanır, onun yerində dağlıq yayla yaranır. Belə olan halda platformanın ilkin izləri çaylardan aralı olan sahələrdə suayırıcı tirələrdə qalır. Axırıncı xüsusiyyətlər Orta Sibir yaylaşrı üçün səciyyəvidir.

**Yüksəkliliklər.** Platformalarda yüksəkliliklər ətraf sahələrindən 200-300 m, tək-tək hallarda isə 500 m və daha çox hündürdə yerləşir. Yüksəkliliklər sahəcə böyük olmaqla anteklizlərə uyğun gəlir. Anteklizlərdə tektonik çatlarla parçalanmış kristallik süturlar üzə çıxır. Şimal enliklərində tektonik çatlar buzlaqların təsiri nəticəsində parçalanaraq, çox girintili-çıxıntılı olur. Çökəklərdə sahil xətləri girintili-çıxıntılı olan göllər yerləşir. Belə sahələrdə buzlaq ekzərasiyası və buzlaq akkumulyasiyası relyefi formalarına da rast gəlmək olar.

Tropik qurşaqda yerləşən anteklizlər arid denudasion, rütubətli sahələrdə isə erozion relyef formaları ilə kəsilmişdir.

**Çökəklər.** Platformaların səthində yüksəklik amplitudu kiçik, sahəsi böyük sineklizlər geniş yayılmışdır. Adətən, sineklizlərdə hər hansı bir dövrün çökmə sütur laylarına təsadüf edilir. Ümumiyyətlə, sineklizlər relyefdə geniş batıq düzənliliklər təşkil edərək, struktur çökəklər əmələ gətirir.

Platformaların başlıca relyef formaları olan antekliz yüksəkliliklər və sinekliz çökəklər tez-tez növbələşərək, bəzi materiklərin relyefinin başlıca geomorfoloji xüsusiyyətlərini təşkil edir. Buna bütövlükde Afrikani misal göstərmək olar. Afrikada relyefin əsas xüsusiyyətlərini böyük sahə tutan platforma yüksəkliliklərinin və çökəkliliklərinin növbələşməsi təşkil edir. Burada ayrı-ayrı yüksəklik və çökəkliliklərin sahəsi bir neçə milyon kvadrat kilometrə çatır.

Platformaların istər düzənlilikləri, istərsə də yayla və çökəkləri (abrazion düzənlilikləri və pedimentləri çıxməq şərtilə) relyefin endogen qüvvələrlə əlaqədar olaraq yaranan böyük formalarıdır.

Bu büyük relyef formaları müxtəlif iqlim qurşaqlarında yerləşdiyinə görə, onların səthindəki nəqşlər (mikrorelyef formaları, yaxud morfoskulpturlar) zonal xarakter daşımaqla, olduqca müxtəlif mənşəlidir. Həmin formaların morfoloji quruluşu da fərqlənir. Büyük məsafədə Şimaldan Cənuba uzanan və müxtəlif iqlim qurşaqlarında yerləşən düzənliklərdə morfoskulpturanın zonallığı daha aydın nəzərə çarır. Bunlara Avropanın və Şimalı Amerikanın böyük düzənlik ərazilərini misal göstərmək olar. Həmin düzənliklərin şimal hissələrində buzlaq eqzərasiyası, ondan bir qədər cənubda buzlaq akkumulyasiyası formaları geniş yayıldığı halda, müləyim enliklərdə əsasən fluvial morfoskulptura inkişaf etmişdir. Şimalı Amerikada Büyük düzənliklərin cənub hissəsində, eyni zamanda Şərqi Avropanın cənub-şərqində arid morfoskulptura geniş yayılmışdır.

Bu hali, yəni düzənliklərdə morfoskulpturanın zonal xarakter daşımاسını isti qurşaqa yerləşən düzənliklərdə də müşahidə etmək mümkündür. Ekvatorial və subekvatorial zonaların rütubətli iqlimi şəraitində inkişaf edən fluvial morfoskulptura tropiklərdə səhralara xas olan arid morfoskulptura ilə əvəz olunur.

**Dağlar.** Qədim platformalarda düzənlik və yaylalarla yanışı dağlıq sahələrə də rast gəlmək mümkündür. Lakin orogen sahələrdən fərqli olaraq qədim platformaların dağları o qədər də yüksək deyil. Bunların mütləq hündürlüyü əsasən 1500–2000 m-ə qədər, nadir hallarda isə 2000 m-dən artıq olur. Qədim platformalarda dağlar əsasən daha yüksəyə qalxmış günbəzvari strukturların (anteklizlərin) erozion parçalanması, yaxud tektonik qırılmalar üzrə kristallik qalxanların ayrı-ayrı qaymalarının xətti qalxması nəticəsində yaranır. Bu yolla əmələ gələn dağlara Skandinaviya dağlarını, Labrador yaymasını, Qərbi Avstraliyada Makdonell və Masqreyn dağlarını, Cənubi Avstraliyada Flinders dağlarını və i. a. misal göstərmək olar.

Bu dağların tektonik qırılmalar boyu uzanan yamacları dik və pilləli olur.

Platforma qalxanları üzərində yerləşən dağların əksəriyyətinin istiqaməti qədim strukturların istiqamətinə uyğun gəlmir. Onlar müxtəlif istiqamətlərdə uzanaraq, dağlıq yaylalar əmələ gətirir. Qviana yaylasının mərkəzi hissəsi, Braziliya yaylasının

şərqi, Axaqqar massivinin mərkəzi hissəsi, Kamerun dağları, Avropa dağları Skandinaviya dağları, Şimali Amerikada Labrador dağlıq yaylası buna misal ola bilər.

Düzənliklərdə olduğu kimi qədim platforma dağlıq sahələrində də mezorelyef formaları zonal xarakter daşıyır. Labrador və Skandinaviya dağlarında buzlaq eozarasıya formaları geniş yayıldığı halda, rütubətli iqlim qurşağında fluvial formalalar (çay dərələri), arid vilayətlərdə isə quru dərə şəbəkəsi inkişaf etmişdir.

Cavan platformaların dağları bir qədər başqa morfoloji xüsusiyyətlərə malikdir. Qırışiq strukturlar denudasiya fəaliyyəti ilə qədim platformalarda olduğu kimi tamam kəsilməmişdir. Lakin bu dağların əksəriyyəti kaynazoyda qalxmazdan əvvəl peneplen sahəsi olmuşdur. Dağlar əsasən qədim struktur plana uyğun gəlir və xətti sira dağlar əmələ gətirir. Bunlara Appalaç və Ural dağları tipik misaldır.

Cavan platformalarda sıra dağlarla yanaşı, günbəzvari qalxmalar (Mərkəzi Fransa massivi) və əsasən qırışılıq istiqamətinə uyğun gəlməyən dağlara (Vogeze, Şvarsvald, Harts dağları) rast gəlmək mümkündür. Bu dağların əksəriyyətinin səthində qədim peneplenlərin izi saxlanılmışdır.

Şərqi Asiyada mezozoy qırışılığı əsasında yaranmış dağlar, ümumiyyətlə, hertsin qırışılığı zonalarında yerləşən dağlardan az fərqlənir. Bu dağlarda da mezozoy qırışılığı denudasiya tərəfindən az kəsilmiş və onların əmələ gəlməsində, Mərkəzi Avropa hertsin qırışılığı zonasında olduğu kimi, tektonik qırılmalar üzrə qalxıb-enmə əsas yer tutur. Buna görə dağların əksəriyyəti qırışiq-qayma dağlar tipindədir. Bir çox hallarda qədim peneplenin qalıqları olan suayırıcı yaylalarla, dərin kəsilmiş dik yamaclı çay dərələri kontrast yaradır.

Beləliklə, materiklərin platforma sahələrində istər düzənliklərin, istərsə də dağların mənşeyinə və morfoloji quruluşuna görə bir-birindən fərqlənən olduqca müxtəlif növləri yayılmışdır. Lakin platforma vilayətlərinin dağları öz yüksəkliyinə, həcminə, tektonik fəallığına və bir çox başqa morfoloji əlamətlərinə görə materiklərin aktiv hərəkətdə olan qurşaqlarında yerləşən dağlardan ciddi fərqlənir.

## **Materiklərin fəal hərəkətdə olan qurşaqlarının böyük relyef formaları**

Materiklərin xeyli hissəsini uca dağ silsilələri və sistemləri tutur. Çox halda pərakəndə paylanmış platforma dağlıq sahələrindən fərqli olaraq, materiklərin cavan dağ silsilələri sistemi müəyyən qurşaqlarda cəmlənərək, min kilometrlərlə uzanan dağlıq sahə yaradır.

V.Y.Xain materiklərin aktiv hərəkətdə olan qurşaqlarının («oynaq» qurşaqlar) iki növünü (tipini) ayıır. Bunlardan birincisi materiklərdə alp orogenezi zamanı yaranan və keçmiş Alp geosinklinalı zonasında yerləşən dağlıq zonaları əhatə edən geosinklinal tipidir. Aktiv hərəkətdə olan qurşağın ikinci tipini həmin tədqiqatçı geoantiklinal, yaxud «dirçəlmış» qurşaqlar adlandırır. Bu qurşaqların dağları, qədim geoloji strukturlar sahəsində neotektonik mərhələdə intensiv tektonik hərəkətlər baş verməsi nəticəsində yaranmışdır.

## **Materik orogen qurşaqlarının büyük relyef formaları**

Geosinklinal qurşaqların inkişafında üç əsas mərhələ ayrılır. Birinci mərhələdə geosinklinal qurşaqlıq intensiv əyilməyə məruz qalır və burada qalın çökəmə, vulkanogen sükür qatları toplanır. İkinci mərhələ geosinklinalın inversiyası mərhələsidir. Bu mərhələdə qalxma və qırışılıq hərəkətlər baş verir və bu hadisələr əksər hallarda tektonik qırılmaların yaranması, qırılmalar boyu fəal maqmatizm ilə müşayiət olunur. Üçüncü mərhələ xüsusi orogen mərhələdir. Bu mərhələdə geosinklinal qurşağın əsas morfostrukturları—yüksek dağ sistemləri, dağarası çökəklər, yaylalar və s. yaranır. Bəzən iki sərbəst orogen mərhələ ayıırlar—erkən (yaxud ilk) və son orogen mərhələlər. Bu iki mərhələ arasında tektonik hərəkətlərin intensivliyi xeyli zəifləyir və geosinklinal qurşaqla yaranan strukturlar denudasiya ilə kəsilir, regional düzəlmə səthləri yaranır. Son orogen mərhələ başa çatdıqdan sonra tektonik hərəkətlər getdikcə zəifləyir, dağlar denudasiya təsiri altında alçalır, nəhayət onun yerində platforma düzənlikləri yaranır.

Alp orogen qurşağında mezozoyun ikinci yarısından, xüsusilə kaynazoyun əvvəllerindən etibarən inversiya və güclü qırışılıq

hərəkətlər baş verir. Paleogenin ikinci yarısında (əsasən olio-sendə) ilk, neogen-dördüncü dövrde isə bəzi yerlərdə güclü vulkanizmə müşayiət olunan, son orogen qalxmaları baş vermişdir. Dəqiq instrumental ölçmələr nəticəsində müəyyən edilmişdir ki, Alp orogen qurşağında müasir tektonik hərəkətlərin sürəti mətriklərin başqa vilayətlərində olduğundan xeyli artıqdır.

Bütün bu proseslər materiklərin orogen qurşaqlarında çox kontrastlı relyefin bir-birilə növbələnən uca dağ sistemlərinin, dağarası və dağtəyi çökəklərin yaranmasına səbəb olmuşdur.

Materiklər daxilində alp qırışılığının Aralıq dənizi qurşağı inkişafın postgeosinkinal mərhələsindədir. Bu qurşaq qərbədə Pirineny yarımadasından cənub-şərqdə Hind-Çinə qədər 15 min. km məsafədə uzanır. Qurşağın eni 1000-2000 km-ə çatır, bəzi sahələrdə bundan da artıq olur. Onun qərb və şərq hissələri bir çox əlamətlərinə görə bir-birindən kəskin fərqlənir.

Qərbədə, Aralıq dənizi vilayəti sahəsində, orogen qurşağın ayrı-ayrı hissələrindəki qırışılıq artıq materik tipli yer qabığına malikdir. Burada uca dağ silsilələri. Alplar, Karpatlar, Dinar və Yunanistan dağları, Böyük Qafqaz dağları, Ön Asiyadan qərb hissəsindəki dağ sistemləri (Pont, Tavr, Kiçik Qafqaz), yaylaları (Kiçik Asiya, Cənubi Qafqaz), dağarası çökəkləri (Orta və Aşağı Dunay, Kolxida və Kür çökəkliyi), sahələrdə artıq materik yer qabığı yaranmışdır. Bu qurşaqda qabığın qalınlığı 40-50 km-dən artıqdır.

Bununla yanaşı, hələ okean tipli yer qabığına malik olan dəniz çökəkləri də qalmaqdadır. Lakin okeandan fərqli olaraq bu çökəklərdə çökmə sükur qatının qalınlığı böyükdür. Aralıq dənizi çökəklərində bu 5-8 km-ə, Qara dənizdə 15 km-ə, Cənubi Xəzər çökəkliyində isə 25 km-ə çatır. Burada çökeklər (Ellin çökəyi 5,5 km) özünü göstərir. Quruda relyefin hipsometrik amplitudu 4-5 km, dəniz çökəklərinin amplitudu isə 8 km-dən artıqdır.

Relyefin böyük formalarını müxtəlif tipli morfostrukturlar təşkil edir. Bunlar qırışılıq, qırışılıq-faylı, günbəzvari dağlardan, dağlıq yaylalardan və dağarası çökəklərdən ibarətdir.

Dağ sistemlərinin bir qismi planda qövsvari (Alplar, Karpatlar və s.) dağ silsilələri, bəziləri isə xətti uzanan silsilələrdir. Dağlıq yaylaların geoloji quruluşu və strukturu mürəkkəbdır. Bu-

rada ayrı-ayrı silsilələr əsasən qırışılq-faylı dağlar olub, dərinlik tektonik qırılmalarla əhatə olunmuşdur. Dağlıq yaylaların əsas elementlərindən biri, nisbətən nazik çökəmə sükur qatı ilə örtülmüş müxtəlif ölçülü çökəklərdir. Bunlar adətən nisbi əyilmə (çökəmə) sahəsi olmaqla, böyük dağarası çökəklərdən ciddi fərq-lənir.

Dağarası çökəklərin bir qismi mütləq tektonik əyilmə sahələri olmaqla, kaynozoyun, xüsusiilə neogen-dördüncü dövrün qalın (5-6 km-dən 10 km-ə qədər) çökəmə sükur qatları ilə dolmuşdur. Bəzi sahələrdə isə bu cavan çökəmə sükur qatları qırışılıqla məruz qalmışdır (Kür və Kolxida çökəkləri). Orta və Aşağı Dunay çökəklərində cavan çökəmə sükur qatlarının qalınlığı azdır. Bəzən burada (Orta Dunay çökəkliyi) mezozoy çöküntülrəndən ibarət olan strukturlar relyefdə alçaq tirələr və yüksəkliliklər əmələ gətirir.

Alp qurşağının qərb hissəsində orogen mərhələ vulkanizmi güclü olmuş (Toskaniyadan Siciliyaya qədər, Apennin yarımadasının qərb sahili, Siciliya, Sardiniya, Egey dənizinin adalarının bir çoxu, Anadolu və Cənubu Qafqaz yaylaları, Qərbi Karpatların cənub ətəyi, Şərqi Karpatların daxili zonası, Böyük Qafqazda Elbrus, Kel vulkan yayması və i. a.), bəzi sahələrdə müasir dövrdə də davam etməkdədir.

**Aralıq dənizi** Alp qırışılıqlı qurşağının şərq hissəsində geosinklinal dəniz qalıqları və okean tipli yer qabığı tamamilə rast gəlmir və bu hissə bütövlükdə materik tipli yer qabığının inkişafı ilə səciyyələnir. Bu qurşaqdə materik tipli yer qabığı daxili yaylalar sahəsində hələ hersin qırışılığı və orogenezi mərhələsində, cavan orogen zonalarda isə alp mərhələsində yaranmışdır. Yer qabığının ən başlıca xüsusiyyətlərindən biri onun çox qalın olmasınadır. Demək olar ki, qurşaqın hər yerində (Hind-Çinin düzənlikləri müstəsna olmaqla) onun qalınlığı 45-50 km-dən artıqdır. Hindquş, Qara Qorum, Tibetdə 65-70 km-ə, Himalay dağlarında isə 84 km-ə çatır. Bura bütün planetdə yer qabığının ən qalın olduğu qurşaqdır. Elə burada mantıyanın səthi nəhəng dağlar sisteminin təzyiqi altında xeyli gömülümiş və materiklərin qalan hissələrində olduğundan 30-40 km dərində yatır.

Relyefin ən iri formaları (meqarelyef) Ön Asiya yaylalarının

kənar qalxmaları (sıra dağlar sistemi) və bunların arasında yerləşən daxili dağlıq yaylalarıdır. Ön Asiya yaylalarının kənar dağlıq zonaları geoloji və tektonik quruluşuna və morfostrukturun xüsusiyyətlərinə görə fərqlənir. Bu qurşaqlardakı dağların bir qismiinin quruluşunda mezozoyun və kaynozoyun əsasən vulkanogen və çökmə-vulkanogen süxurları (Kiçik Qafqaz dağları), bir qismininkində isə qranitlər, paleozoyun metamorfik kompleksləri, mezo-kaynozoyun çökmə və maqmatik süxurları (Tavr dağları, Elbrus, Pont dağları və i.a.), yaxud paleogen və neogenin qalın çökmə süxur qatları (Süleyman dağları və s.) iştirak edir. Dağlar qırışılı (əsasən nisbətən cavan çökmə süxurlardan təşkil olunanları), qırışılı-faylı, bəzən faylı quruluşdadır. Onların bir qrupu (Elbrus, Tavr və s.) qövsvari uzanır, bəziləri isə böyük məsafədə uzanan bir çox paralel sıra dağlardan ibarətdir (Zaqros dağları 10-13 paralel silsilə təşkil edir). Şərqə tərəf dağların və daxili yayaların mütləq hündürlüyü xeyli artır. Burada yerləşən dağlıq sahələrdə və Tibet yaylasında (cənub hissəsi) 7 km-dən uca silsilə, massiv və zirvələri çoxdur. Himalay dağları isə 8 km-dən xeyli yüksəklərə ucalan zirvələri ilə məşhurdur.

Kristallik süxurlar bu dağların quruluşunda görkəmli rol oynayır. Burada, həmçinin paleozoyun metamorfik süxur qatları, mezozoyun dəniz çöküntüləri geniş yayılmışdır. Dağların tektonik quruluşunda, Alplarda olduğu kimi, tektonik örtüklər də geniş yer tutur. Bunlar Himalay dağlarının cənub yamacları üçün daha səciyyəvidir.

Alp qırışılığı və orogenezi mərhələlərində yaranan dağlara qərb yarımkürəsində Şimali Amerika Kordilyerklerinin qərb sahil zonası silsilə dağları və Cənubi Amerikada And dağlarının əksər hissəsi daxildir. Burada hündürlüyü 5-7 km-ə çatan yüksək sıra dağlarla yanaşı ensiz dağarası çökəklər (Böyük Kaliforniya dərəsi, Şimali Andlarda Marakaibo, Kauka, Maqdalena çökəkləri və s.) relyefin görkəmli formalarıdır.

Bu dağların geoloji və tektonik quruluşu mürəkkəbdir. Kristallik süxurlarla yanaşı (bunlar əsasən uca dağların yüksək hissələrində üzə çıxır) paleozoyun, xüsusilə mezozoyun yura və tabaşır dövrləri çöküntüləri geniş yayılmışdır. Dağarası çökəklərdə kaynozoyun və dördüncü dövrün qalın çöküntüləri yayılmışdır.

Orogen mərhələdə intensiv tektonik qalxmalar maqmatizm prosesləri ilə müşayiət olunmuşdur. Müasir dövrdə də bu dağlıq qurşaqda püskürməkdə olan və çoxlu miqdarda sönmüş vulkanlar var.

Dağların hazırda fəal hərəkətdə olmasını arabir baş verən fəlakətli zəlzələlər də sübut edir.

Dağlar bütün coğrafi enliklərdə yerləşdiyindən onların morfoskulpturu olduqca müxtəlif tipli olmaqla, nival-qlyasial, flüvial və arid morfoskulpturlar geniş yayılmışdır.

Uca dağların əksəriyyətində rütubətlənmə dərəcəsindən asılı olmayaraq böyük buzlaqlar var. Pleystosen buzlaşmaları buzlaqlarının sahəsi daha böyük olmuş və buzlaq dilləri dərələrlə çox aşağı düşmüşdür. Beləliklə, qurşağın ən uca dağ sistemləri alp qlyasial morfologiyası ilə seçilir.

Daxili dağlıq yaylalar da relyefin xüsusiyyətlərinə görə olduqca müxtəlifdir. Bunların bəzilərinin tektonik əsası hələ paleozoy qırışılıqları zamanı yaranmış mezozoyda denudasiya prosesləri ilə xeyli hamarlanmış, bəziləri (məs., Tibet yaylasının xeyli hissəsi) dəniz suları ilə örtülmüş, nəhayət Alp orogeni zamanı onlar yenidən müxtəlif istiqamətli tektonik hərəkətlərə məruz qalmışdır. Bu mərhələdə tektonik hərəkətlər əsasən qırılmalar üzrə baş vermiş və daxili yaylaların relyefində hakim olan qaymalı, bəzən qırışılı-qaymalı dağları, onların arasında yerləşən uzun qrabən dərələri və daha geniş sahə tutan daxili tektonik çökəkləri yaratmışdır. Bu çökəklərin bir çoxunda hələ neogendə suyu çox duzlu olan daxili dənizlər mövcud idi. Bu dənizlərdə duz qatı və tərkibində çox duz olan terrigen çöküntülər toplanmışdır (İran yaylasında Dəştı Lüt, Dəştı Kəvir, Dəştı Marqo və i.a. çökəklər). Daxili yaylaların əksəriyyəti arid morfoskulptura ilə səciyyələnir.

Aralıq dənizi Alp qırışılığının Himalay-Tibet sahəsinin həddindən artıq yüksəyə qalxması Hindistan tavasının şimala hərəkət etməsi və burada Asiya materikinin cənub kənarı altına gömülərək, onu qabartması ilə izah edirlər.

Hind-Çinə cənuba getdikcə Alp orogeni qurşağı relyefinin kontrastlığı zəifləyir, dağlar alçalır, dağarası çökəklər meydana gəlir və nəhayət, zona okean və materik tavalarının sərhədləndiyi

fəal zəlzələ və vulkanizm ilə fərqlənən litosfer tavaları sərhədin-də adalar qövsü və dibsiz okean çökəkləri zonasına keçir.

Alp orogeni qurşağı relyefinin xarakter əlamətlərindən biri dağ ətəyi əyilmələr zonasında yerləşən akkumulyativ və akku-mulyativ-denudasion düzənliklərdir. Dağətəyi əyilmələr zonası, fəal tektonik qurşağın qurşağın tərkib hissəsidir. Orogen mərhə-lədə onların əksəriyyəti əyilməyə məruz qalıb və qonşu dağ-lardan getirilən qırıntı materialları ilə dolub. Əyilmə və akku-mulyasiyanın böyüklüyündən asılı olaraq dağ ətəyi əyilmə (çök-mə) zonalarında tək neogen-dördüncü dövrdə toplanan çökmə sükür qatlarının qalınlığı 1-2 km-dən 5-6 km-ə qədər dəyişir. Bu cavan çöküntülər əksər halda qırışılqılda toplanaraq, dağətəyi çökəklər zonasında antiklinal tirələr və sinklinal dərələr əmələ gətirmişdir. Lakin bəzi sahələr hələ də əyilməkdə davam edir. Belə sahələrin relyefi hamar alluvial düzənliklərdir (Mesopota-miya ovalığı). Dağətəyi əyilmələrin dağların ümumi qalxmasına qovuşan hissələrində maili dağətəyi düzənliklər yaranmışdır. Bu düzənliklərin səthində qonşu dağlardan axan çaylar böyük gətir-mə konusları yaradır. Dağətəyi maili düzənliklər, cavan qırışılı tirələr və ovalıqlar Himalay ətəyi əyilmə zonası üçün daha səciyyəvidir. Dağətəyi əyilmə zonasının əksəriyyəti zəngin neft və qaz yataqlarına malikdir (İraqda, İranda, Ön Qafqazda və i.a.).

Alp orogenezi qurşağı dağları çox hündür olduğundan, burada müasir geomorfoloji yüksəklik zonallığı aydın nəzərə çarpır, və eqzogen proseslər oduqca intensiv gedir. Bir qayda olaraq dağlıq sahənin iqlim şəraitindən və coğrafi mövqeyindən asılı olaraq nival-qlyasial, fluvial, arid morfogenez qurşaqlarının yüksəklik sərhədi müxtəlif hündürlükdən keçir. Nadir hallarda nival-qlyasial proseslər müşahidə edilmir (Zaqros, Süleyman dağları, Kopetdağ və i. a.). Alp orogenezi dağlarında müasir eroziya-de-nudasiya prosesləri çox sürətlə gedir və bu dağlardan axan çaylar dağətəyi düzənliklərə, dəniz və okeanlara külli miqdarda narın çöküntülər çıxarrı.

Alp orogenezi qurşaqları yerləşmələrinə görə bəzi hallarda feallaşmış (dirçəlmış) dağlarla birgə çox geniş dağlıq qurşaq əmələ gətirir.

## **Materiklərin fəallaşmış qurşaqlarının böyük relyef formaları**

Kaynozoy erasında qədim və cavan platformaların ayrı-ayrı zonaları tektonik cəhətdən çox fəallaşmış və platforma strukturları əsasında öz hündürlüyünə, tektonik fəallığına, relyefinin kontrastına görə alp orogenezi zonasından geri qalmayan dağlıq qurşaqlar yaranmışdır.

Yuxarıda göstərildiyi kimi, bu dağları V.V.Belousov «Fəallaşmış platformalar», M.V.Muratov «**epiplatorma orogenezi vilayətləri**», S.S. Şuls və N.İ. Nikolayev «**Cavan dağəmələgəlmə vilayətləri**» adlandırmışlar.

Platformaların fəallaşmış qurşaqları əsasən Mərkəzi Asiyani, Şərqi Afrikani, Qərb yarımkürəsində isə Kordilyer dağlarını (sahil dağlıq zona müstəsna olmaqla) əhatə edir. Fəallaşmış platforma orogen zonaları Mərkəzi Asiyada əsasən paleozoy (kaledon və hertsin) qırışılılığı zonalarını əhatə edir. Təbiidir ki, bu qədim qırışılıq zonaları uzun müddət denudasiya təsirinə məruz qalmış və onların yerində geniş platforma düzənlikləri yaranmışdır. Bu düzənliklər ideal hamar olmamış və onların səthində aşınma və denudasiyaya davamlı süxur kompleksləri sahəsində yumşaq formalı yüksəklik və massivlər əmələ gəlmişdir. Lakin onların nisbi və mütləq yüksəkliyi az olmuşdur.

Kaynazoy erasında bu səbəblərdən bu cavan platformaların bəzi sahələrində çox güclü tektonik fəallaşma baş vermiş və uca dağlar, yayla və çökəklər sistemi yaranmışdır.

**Mərkəzi Asiyada** tektonik fəallaşma daha güclü olmuş və burada hündürlüyüne görə Himalay dağlarından o qədər də geri qalmayan yüksək dağ sistemləri əmələ gelmişdir. Müəyyən edilmişdir ki, Mərkəzi Asiyada tektonik fəallaşma əsasən oliqosendən, yaxud neogenin əvvəllərindən başlamış və nisbətən qısa geoloji vaxt ərzində uca dağlar sistemi yaratmışdır.

Tyan-Şan, Hindquş, Qaraqorum, Kunlun, Tibet yaylasının şimal hissəsi fəallaşmış qurşaq dağlarının ən ucalarıdır (Tyan-Şan 7439 m, Qaraqorum 8611 m, Kunlun 7723m və i.a.). Qərbi və Şərqi Sibirin cənubundakı dağlıq sahələri də fəallaşmış zona dağlarına misal ola bilər. Bunlardan Altay və Sayan dağlarının hündürlüyü 3,5-4 km-dən artıqdır.

Fəallaşmış qurşaq dağları müxtəlif qırışılıq zonalarını əhatə etdiyinə görə, onların geoloji quruluşu olduqca mürəkkəbdir. Burada qədim kristallik sūxurlardan tutmuş, paleozoy və mezozoyun intensiv qırışılıqla məruz qalmış çökəmə, metamorfik və maqmatik sūxurları yayılmışdır.

Bir çox hallarda dağların uzanma istiqaməti qədim qırışılığın istiqamətinə uyğun gəlmir. Dağlar fəallaşma zamanı yaranan, yaxud bu zaman yenidən fəallaşan dərinlik tektonik qırılmalar üzrə qalxan nəhəng qaymalardan ibarətdir. Həmin qırılmalar üzrə dağların arasında yerləşən çökəklərin bir qismi nisbi əyilmə sahəsidir (Monqolustanda Böyük göllər çökəkliyi, Alaşan səhrası), bir qismi isə çox əyilməyə məruz qalmış və onlar dağlardan yuyulan qalın, cavan çökəmə sūxur qatları ilə dolmuşdur (Cunqariya, Təkləməkan çökəkləri).

Mərkəzi Asiya fəallaşmış sahəsində alp orogen mərhələsinde tektonik hərəkətlərin amplitudu 5-10 km-dən artıq olmuşdur. Dağların ən uca zirvələri ilə, çökəklərdəki yumşaq çöküntülərin dabanı arasında yüksəklik fərqi 10-12 km-ə çatır.

Mərkəzi Asiya fəallaşmış zonasında neotektonik mərhələdə vulkanizm prosesi baş verməmişdir. Lakin bura ən fəal seysmik sahələrdən biridir.

Mərkəzi Asyanın dağları kontinental arid iqlim sahəsində yerləşməsinə baxmayaraq, burada da relyefin hündürlüyü görə zonallığı aydın nəzərə çarpır. Yüksək dağlıq qurşaq nival-buzlaq morfolojiyası, orta dağlıq fluvial morfolojiyası, alçaq dağlıq isə arid-denudasıya morfolojiyası ilə seçilir. Daha kontinental iqlimə malik olan əsil Mərkəzi Asiya dağlarında səhra üçün xarakterik olan relyef formalarına 2-2,5 km (və artıq) hündürlüklərdə belə rast gəlinir (Kunlun və Altın Taq dağlarının şimal yamaclarında, Qobi Altay dağlarında və Saydam çökəkliyində).

Mərkəzi Asiyada fəallaşmış zona dağları ilə yanaşı relyefin böyük formalarına dağarası çökəklər və yaylalar da daxildir. Bunların bəzilərinin əsasında qədim platforma kristallik sūxurları (Təkləməkan, Alaşan və s.), yaxud kaledon və hertsin qırışılıq strukturları (Cunqariya çökəkliyi) yatır. Çökəklərin əsasını təşkil edən qədim kristallik və metamorfik sūxur kompleksi üzərində əsasən mezozoyun və xüsusiət kaynazoyun müxtəlif qalınlıqda

zəif qırışılı, yaxud heç dislokasiyaya uğramamış, əsasən kontinental mənşəli səxur qatları yatır. Bəzən bu qatları qədim qalxmalar yarib səthə çıxaraq, nisbətən alçaq massivlər və tirələr yaradır.

Çökəklərin əksəriyyətinin səthi 500-1000 m yüksəkdə yerləşir. Lakin Saydam çökəkliyinin dibi 2700-3000 m hündürlük-dədir.

Mərkəzi Asiyanın şimalında fəallaşmış proterozoy qırışılığının əsasında yaranmış platforma düzənliliklərdə 1500-3000 m-ə qədər hündürlüyü olan horst tipli xətti uzanan dağ silsiləleri (Pri-baykalye və Zabaykalye dağları), geniş dağlıq yayla (Aldan yaylası) əmələ gəlmışdır. Bu sahənin ən əlamətdar geomorfoloji elementlərindən biri rift çökəkliyinin yaranmasıdır. Buna ən tipik misal Baykal riftidir. Bu rift zonasında relyefin amplitudu 4 km-dən artıqdır. O mənşə etibarilə Şərqi Afrika rift zonasını xatırladır.

**Şimali Amerika Kordilyerləri** fəallaşmış orogen qurşağı əsasən paleozoy-mezozoy qırışılığı əsasında yaranmışdır. Bu qurşaq şimalda Alyaskadan başlamış cənubda Meksika yaylasına qədər böyük bir məsafədə uzanan geniş dağlıq ərazini tutur. Şimali Amerika Kordilyerlərinin yalnız Sakit okean sahilini silsilələri bu qurşaga aid deyil.

Şimali Amerika Kordilyerləri fəallaşmış dağlıq qurşağı bir-birinə paralel uzanan əsas iki zonadan ibarətdir. Birinci şərq, yaxud Qayalı sıra dağlar zonasıdır. Bu zonaya Şimalda uzunsov geniş günbəzvari Bruks və Makkenzi dağları aiddir. Bu dağlar cənubda Kanada və ABŞ Qayalı dağlarına, daha cənubda – Meksikada isə Syerra-Madre dağlarına keçir. Bütün dağlıq zona paleozoy və mezozoyun maqmatik, metamorfik və çökmə səxur qatlarından ibarətdir.

Kanada daxilində dağlar xətti uzanan bir çox paralel silsilələr yaradır. Onların arasında geniş tektonik dərələr uzanır. Dağlar kəskin asimmetrik quruluşda olub, sanki nəhəng monoklinal silsilələrdən ibarətdir. Bu silsilə dağların şərq ətəyi boyu tektonik qırılmalar uzanır. Buna görə dağların şərq yamacları dik, qərb yamacları nisbətən mailidir. Bura nəhəng üstəgəlmələr zonasıdır. Dağlar və dərələr dördüncü dövr buzlaqları ilə dəfələrlə örtülmüş

və buna görə buzlaq relyef formaları burada geniş yayılmışdır.

ABŞ Qayalı dağları ayrı-ayrı uca dağ massivlərindən ibarətdir (Elbert dağı 4399 m). Paleozoy süxurları çox sıxılmış qırışqlarda yığılmış, mezozoy süxurları nisbətən zəif qırışmışdır. Dağlar uzununa və köndələn qırılmalarla parçalanmışdır. Uca dağ massivləri səthi parçalanmış geniş pyedestal (yayla) üzərində yerləşir. Onların arasında nisbi tektonik əyılma sahələri vardır.

Şərqi dağlıq zonadan qərbədə geniş dağlıq yaylalar zonası uzanır. Alyaskada Yukon yayLASI alçaq və orta yüksəklikdə massivlərdən, dağlardan və səthi alluvial çöküntülərlə örtülmüş çökəklərdən ibarətdir. Massivlərin səthində qədim peneplen izləri yaxşı saxlanılmışdır.

Kanadada daxili yaylalar zonası bir qədər daralır. Burada xətti uzanan ensiz silsilələr və onlara paralel yerləşən dərələr (çökəklər) relyefin əsas elementləridir. Daxili yaylaların səthinin parçalanmasında buzlaqların da rolü olmuşdur. Yaylanın cənub hissəsində üçüncü və dördüncü dövr tektonik qırılmalar boyu güclü vulkan püskürmələri baş vermiş və bunun nəticəsində lava və tuf qatlarından ibarət vulkan yaylaları əmələ gəlmişdir (Freyzer və Kolumbiya yaylaları).

ABŞ daxilində yaylalar xeyli genişlənir. Burada əsas relyef formaları müxtəlif hündürlüyü qalxmış qısa qayma dağlardan və geniş çökəklərdən ibarətdir. Sahəcə ən böyük çökəklik Böyük Duzlu göl çökəyiidir. Yaylanın çox hissəsi axmaz hövzə olduğuna görə, Böyük hövzə adlanır. Dağlar sanki yamaclardan yuyulub ətəklərində qalaqlanan qırıntı materiallarla (çöküntülərlə, basdırılır. Böyük hövzədən cənubda geniş Kolorado yayLASI yerləşir. Bunun əsası qədim kristallik süxurlardan, səthi isə üfüqi vəziyyətdə yatan laylı süxurlardan təşkil olunmuşdur. Kolorado çayı və onun qolları burada dərin kanyonlar əmələ gətirmiştir. Böyük Kanyonun dərinliyi 2 km-ə çatır.

Meksika yayLASI cənuba tərəf daralan, Qərbi və Şərqi Syerra-Madre dağları ilə əhatələnmiş mürəkkəb quruluşda yaylaşdır. Yaylanın əmələ gəlməsində qırılmalar üzrə qalxma və çökəmə, vulkanizm böyük rol oynamışdır. Vulkanizm müasir dövrdə də özünü feal göstərir (Popokatepetl, Orisaba və i.a.).

Şimali Amerikada fəallaşmış Kordilyer dağlıq qurşağı qərb-

də cavan alp orogenezi zonası ilə əhatələnir. Bu zona əsasən relyefin alp qırışılığının strukturları ilə tuş gəlməsi və seysmikliyi ilə səciyyələnir.

**Şərqi Afrika fəallaşmış qurşaq dağları** yuxarıda təsviri verilən fəallaşmış qurşaq dağlardan kəskin fərqlənir. Hər şeydən əvvəl bu fərq Şərqi Afrikada tektonik fəallaşmanın qədim platforma əsasında baş verməsindədir. Burada tektonik hərəkətlər diametri çox böyük olan (1000-1500 km-dən artıq) qədim platforma qalxanlarını daha yüksəyə (1 km-dən 3 km-ə qədər və artıq) qaldırmış və qalxma prosesi nəhəng dərinlik qırılmaları üzrə baş vermişdir. Dərinlik tektonik qırılmalar əksərən nəhəng günbəzvari qalxmaların ox hissəsində, bəzən kənarlarında yaranmışdır.

Həbəştan-Ərəbistan günbəzinin mərkəzi ilə uzanan qırılmalar sistemi arasında böyük qraben-çökəklər (Qırmızı dəniz, Ədən körfəzi çökəkləri) yaranmışdır. Bu sistemdən cənub şərqə xeyli daralan qraben çökəklər Həbəştan və Somali qalxanlarını ayıır. Rudolf gölündən cənubda isə onlar üç sistemə ayrıılır-qərb, mərkəz və şərq qırılmalar sistemi. Qərb qırılmalar sistemi morfoloji cəhətdən daha effektli olmaqla, Şərqi Afrika rift zonasını əmələ gətirmişdir. Rift zonası çökəklərində cərgə ilə düzülmüş dərin göllər yaranmışdır (Tanqanika, Nyasa və s.). Bu çökəklər ətraflardan horst tipli dağlar və massivlərlə əhatə olunur.

Həbəştan-Ərəbistan rift zonası şimalda Fələstin rift zonasına, oradan da alp qırışılığının cənub kənarına qədər uzanır. Bu böyük rift zonasının cənubunda tektonik hərəkətlərin amplitudu 4-5 km-dən artıqdır. Şərqi Afrika rift qurşağının əsas xüsusiyyətlərindən biri kaynozoyda fəal maqmatik proseslərin geniş yayılmasıdır. Həbəştan yaylasında geniş və yüksək lava yaylaları, vulkan massivləri, Şərqi Afrikada nəhəng vulkanik dağlar (Kilimacaro, Elqon və i.a.), kalderlər (Nqorongoro) əmələ gəlmişdir. Vulkan püskürmələri dərinlik tektonik qırılmalar üzrə baş vermişdir.

Materiklərin müxtəlif yaşılı fəal planetar morfostrukturları müəyyən sahələrdə okean dibinin fəal planetar morfostrukturlarına (rift zonalarına) keçir. Şərqi Afrikanın əsas rift zonası Ədən körfəzindən Ərəbistan-Hind okeanı Orta okean silsiləsinə keçir.

Bu əlaqə eyni zamanda Şərqi Afrika rift zonası vulkan süxurlarının (əsasən bazalt lavaları) okean tipli vulkan süxurlarına daha yaxın olmasında da özünü göstərir.

Amerika alimlərinin fikrinə görə Şərqi Sakit okean silsiləsinin şimal hissəsi materikə uzanaraq Kaliforniyada və Böyük hövzədəki qırılmalara, horst və qrabenlərə, oradan da Qayalı dağların əsas rift zonasına keçir. Kaliforniyadakı tektonik qırılmaların çox fəallığı və güclü seysmik hadisələr əsasən bununla əlaqələndirilir.

Alp orogenezi zonası Cənub-Şərqi Asiyada müasir geosinkinal qurşağında yerləşən adalar qövsünə, And dağları qurşağı cənubda okean dibindən yüksələn qövsvari Cənub Antil sualtı silsiləsi vasitəsilə Antarktida yarımadasındaki dağlara davam edir. Şimali Amerikada isə Alp orogenezində yerləşən Alyaska dağları vulkanik Aleut sualtı qövsünə davam edir.

Beləliklə, materiklərin bir sıra planetar relyef formaları okeanlarda olan sualtı silsilələrə (rift zonalarına) keçərək, Yer küresini əhatə edən və uzunluğu on min kilometrlərlə ölçülən vahid planetar relyef formaları sistemləri əmələ gətirir.

### **Materiklərin sualtı kənarının böyük relyef formaları**

Materik tipli yer qabığının əsas hissəsi qurudan ibarətdir. Lakin materiklərin alçaq kənar hissələri və yamacları okean və dəniz suları ilə örtülüdür. Müəyyən edilmişdir ki, materiklərin sahəsinin 35%-ə qədəri okean və dəniz suları altındadır. Bununla yanaşı müəyyən edilmişdir ki, materiklərin sualtı hissəsinin üçdə ikisi şimal yarımkürəsində, üçdə biri isə cənub yarımkürəsində yerləşir.

Materiklərin sualtı hissəsi geoloji-geomorfoloji və hipsometrik xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən üç əsas hissəyə bölünür: 1.Şelf, 2.Materik yamacı, 3.Materik ətəyi.

**Şelf** materiklərdəki platforma düzənliliklərinin dayaz dəniz suları ilə örtülü olan kənar hissələridir. Adətən dərinliyi 200 m-ə qədər olan sualtı düzənliliklər şelfə aid edilir. Şelfin dərinliyi çox yerdə 100 m-dən az olduğu halda, Barens dənizində 300-400 m-ə qədər, Oxot dənizində isə 1000 m-ə qədər artır. Ən geniş dayaz şelf düzənlilikləri Laptevlər, Şərqi Sibir, Çukot, Berinq, Şimal də-

nizi, Cənub-Şərqi və Şərqi Asiyada Cənubi Çin (cənub-qərb hissəsi) və Yava, Şərqi Çin və Sarı dənizləri, Avstraliyada şimalda Arafur və Timor dənizləri və Cənubi Amerikada Pataqoniya şelfləridir. Başqa sahələrdə şelf düzənlikləri ensizdir. Müasir təsəvvürlərə görə şelfin kənar sərhədi 200 m-lik izobat xətti ilə yox, onun kənarı ilə materik yamacı arasındaki kəskin keçid əmələ gətirən pillənin qası ilə keçirilir. Şelfin bəzi yerlərdə 200 m-dən xeyli dərin olması materikin sualtı kənarının tektonik hərəkətlər nəticəsində çökməsini göstərir.

Müxtəlif geoloji dövrlərdə şelfin sahəsi ciddi dəyişmişdir. Tabaşır dövründə dəniz transqressiyaları materik düzənlik-lərin-də daha geniş sahələri örtməsi nəticəsində, şelfin sahəsi müasir şelflərin sahəsindən xeyli böyük olmuşdur. Dördüncü dövrdə şelfin sahəsi bir neçə dəfə dəyişmişdir. Buzlaşmalar zamanı Dünya okeanının səviyyəsinin xeyli aşağı düşməsi nəticəsində şelfin sahəsi çox kiçilmiş, hazırda dərinliyi 100 m-ə qədər olan şelf materik düzənliklərinin tərkib hissəsi olmuşdur.

Müəyyən edilmişdir ki, axırıncı buzlaşma zamanı Dünya Okeanı səviyyəsi müasir səviyyədən 100 m aşağı olmuşdur. Materik buzlaqları əridikcə quruda buz halında toplanan sular yenidən okeana axmış və onun səviyyəsini bərpa etmişdir. Bu proseslərlə əlaqədar olaraq, şelf düzənliklərində müxtəlif mənşəli relyef formaları əmələ gəlmışdır. Buna görə müasir şelf düzənliklərində istər kontinental, istərsə də dəniz şəraitində müxtəlif amillərin fəaliyyəti ilə yaranmış relyef formaları geniş yayılmışdır.

Dördüncü dövr buzlaşmaları təsirinə məruz qalan şelflərdə buzlaq akkumulyasiyası formalarından qədim və cavan moren tirələrini, buzlaq dərələrini (troqları) göstərmək olar. Bu formalar Skandinaviya buzlaq mərkəzinə yanaşan Barents və Norveç dənizləri şelfində, Spisbergen adaları şelfində, Şimali Amerikanın şimal və şimal-şərqində, Novaya Zemlyanın qərb sahili boyunda yerləşən dayazlıqlarda aşkar edilmişdir. Şelfdə subaeral şəraitdə yaranan relyef formalarından qədim çay dərələri də geniş yayılmışdır. Bunlar Şimal dənizi, Sibir dənizləri şelfində və bir sıra başqa sahələrdə müəyyən edilmişdir.

Şelf dənizləri dibinin relyefinin bir sıra formaları dəniz fə-

liyyəti ilə yaranan formalardır. Bunlara əsasən sahil prosesləri ilə əlaqədar olan formalar aid edilir (akkumulyativ sahil tırələri, benç, klif).

Tropik qurşaqda yerləşən şelf düzənlikləri üçün mərcan poliplerinin yaratdığı adalar səciyyəvidir. Bunlar həm dəniz səviyyəsindən yüksəkdə, həm də alçaqda (dəniz suyu ilə örtülü halda) rast gəlir. Avstraliyanın şimal-şərq sahili şelfində 2000 km-ə qədər uzanan Böyük Mərcan səddi adaları buna ən tipik misaldır.

Şelf düzənliklərinin ən geniş yayılmış tipləri abrazion, abrazion-akkumulyativ düzənliklərdir. Abrazion düzənliklər ən çox şelfin daha dayaz hissələrində dəniz dalğalarının abrazion fəaliyyəti ilə yaranan düzənliklərdir. Şelfin bir qədər dərin hissələrində, abrazion səth üzərində müxtəlif qalınlıqda cavan yumşaq çöküntü örtüyü yatır. Şelfdə gedən akkumulyasiya prosesi relyefin kiçik kələ-kötürlüyü vaxt keçdikcə hamarlayır, geniş akkumulyativ düzənliklər yaradır.

Adətən şelf düzənliklərinin səth meylliyi  $1^{\circ}$ -dən az olur.

Şelf düzənlikləri səthinin daha böyük əyrilikləri (müsbat və mənfi relyef formaları) tektonik strukturlara – antekliz və sineklizlərə uyğun gəlir. Bəzi şelf düzənliklərində rast gələn xeyli dərin, ensiz və uzunsov çökəklər tektonik qırılmalar sahəsində yaranan qrabenlərdir (Kanada Arxipelaqı şelfində yerləşən çökəklər, Müqəddəs Lavrentiya çökəyi, Barens dənizi şelfindəki uzunsov çökəklər).

Materiklərin tektonik cəhətdən fəal dağlıq sahillərinə yanaşan okean və dənizlərdə, elecə də qədim platformalardan Afrika materiki sahillərinə yanaşan okean və dənizlərdə şelf zəif inkişaf etməklə, ensiz zolaq əmələ gətirir. Adətən belə sahillərdə materiklə okean çökəkləri arasında keçid kəskindir.

Materik dayazlığında olduğu kimi, okeanlarda yerləşən müxtəlif mənşəli adalar ətrafindakı dayazlıqlar da şelf adlanır. Bunlardan İslandiya, Şpisbergen, Yeni Zelandiya ətrafindakı şellər daha böyükdür. İslandiya adası ətrafindakı şelfin kənar sərhədinin relyefi, öz planına görə adanın sahilində yerləşən relyef formallarına əksər halda uyğun gəlir.

## Materik yamacının relyefi

Şelfin qaşı ilə materik ətəyi arasında səth meylliyi xeyli çox olan ensiz materik yamacı yerləşir. Şelflə materik yamacı arasındada keçid bəzən kəskin, bəzi yerlərdə isə çox tədricidir. Materik yamacının morfologiyası mürekkebdır. Onun orta səth meylliyi  $5-7^{\circ}$  arasında dəyişir. Lakin bir çox hallarda meyllik  $2-3^{\circ}$ -yə qədər azalır və yaxud  $15-20^{\circ}$ -yə, hətta  $50^{\circ}$ -yə qədər artır. Meylliyi az olan materik yamacı xeyli genişlənir, meylliyi çox olan sahələrdə isə olduqca dar zolaq şəklində uzanır.

Materik yamacı geoloji quruluşuna görə də çox müxtəlifdir. Bir çox halda o cavan çöküntülərin yaşına və litoloji tərkibinə görə yanaşlığı şelf düzənliklərinə çox yaxındır. Eyni zamanda materik yamacının quruluşunda ciddi fərqlər də müşahidə edilir. Materik yamacında, ümumiyyətlə, çökək səxur komplekslərinin qalılılığı azdır.

Materik yamacı relyefinin ən başlıca formaları pilləvari sualtı yaylaların və bu yamacı kəsən sualtı kanyonlarının olmasıdır.

Sualtı yaylalara misal Florida yarımadasından şərqdə yerləşən Bleyk yaymasını göstərmək olar. Bu, şelfdən hündürlüyü 200-300 m olan yamacla ayrılır. Onun əsas hissəsi 400-500 m-lə 1000 m dərinlik arasında yerləşir. Yaylanın cənub-şərq hissəsində isə dərinlik 1500 m-ə qədər artır. Yaya şərqdə çox dik materik yamacı ilə dərinliyi 5000 m-dən artıq olan Bleyk çökəkliyinə keçir. Yaylanın səthi əsasən hamardır, meylliyi isə olduqca azdır.


Argentinanın materik yamacında da sualtı yaylalar morfoloji cəhətdən yaxşı temsil olunmuşdur. Burada ensiz, lakin səthi hamar olan bir neçə sualtı yayla müəyyən edilmişdir. Onlar şərqdə çox dik materik yamacı ilə əhatə olunur. Avropanın şimal və şimal-qərb materik yamacında da sahildən xeyli aralı geniş sualtı yaylalar yerləşir.

Materik yamacında sualtı kanyonlar geniş yayılmışdır. Bunnulara, xüsusilə Şimali Amerikanın şərq materik yamacında, Konqo çayı mənsəbi rayonunda, Qara dənizin Qafqaz sahillərinə yanaşan yamacında və i.a. rast gəlmək mümkündür.

Sualtı kanyonlar V şəkilli formada olub, şelfin kənarından başlanır və materik ətəyinə davam edir. Kanyonların dərinliyi bir neçə yüz metrdən  $2-2,5$  km-ə qədərdir. Onların bir çoxu sadə

formada olur, bəziləri isə qurudakı çay dərələri kimi bir sıra qollar qəbul edir.

Əksər kanyonların uzunluğu 50-60, eni isə 2-5 km-ə qədərdir. Lakin elə kanyonlar da var ki, onların uzunluğu yüz kilometrlərdir. Bəzi kanyonların başlangıcı çayların mənsəbinə tuş gəlir. Buna ən tipik misal kimi Konqo çayı mənsəbindən başlanıb 2 km (və çox) dərinliyə qədər materik yamacını kəsən sualtı kanyonu, yaxud Şimali Amerikada Hudzon çayı mənsəbi sahəsindən başlanan, Hudzon sualtı kanyonunu göstərmək olar (şəkil 9).



Şəkil 9. Şimali Amerikanın Atlantik sualtı kənarının relyefi.

Sualtı kanyonlarının əmələ gəlməsinə dair müxtəlif fikirlər irəli sürülmüşdür. Kanyonların bəzən çay mənsəblərinə tuş gəlməsinə əsaslanan alımlar onların çay eroziyası nəticəsində yaranığını söyləmişlər. Lakin kanyonların mənşəyinə dair bu variantı qəbul etdikdə, ya okean səviyyəsinin həmin kanyonlar əmələ gələn dövrə ən azı 3 km müasir səviyyədən aşağı olmasını, yaxud materik yamacının 3 km (və bundan da artıq) çökəməsini güman etmək tələb olunur.

Sualtı kanyonlarının bir çox halda cavan miosen və pliosen çöküntülərini kəsdiyini nəzərə alsaq, bu səviyyə dəyişkənliliyini və yaxud materik yamacının 3 km-dən artıq çökəməsini yalnız pliosendən sonrakı dövrə aid etmək lazımlı gələrdi. Bu isə ağla-

sığmazdır. Hazırda sualtı kanyonların əmələ gəlməsini materik yamacında yaranan radial qırılmalar və qrabenlərlə əlaqələndirirlər.

Bununla yanaşı kanyonların əmələ gəlməsində suspenziya axınlarının da (kanyon üzrə lili axınları) müəyyən rolü var.

Çayların şəlfə çıxardığı yumşaq çöküntülerin bir hissəsi kanyonlarla materik yamacından materik ətəyinə aparılır və burada, xüsusilə kanyonların mənsəbi sahəsində getirmə konusları yaradır.

Kanyonlarda yumşaq çöküntüler çox qalın olduqda, burada sürüşmələr baş verir. Onların dibində və materik yamacının başqa sahələrində, bəzən səth meyliyinin eks istiqaməti olması (çox qısa məsafədə) sürüşmə prosesi ilə izah edilir.

### Materik ətəyinin relyefi

Materik yamacının dabanı ilə abissal düzənliklər arasında yerləşən maili düzənliklər materik ətəyi adlanır. Bunlar sanki qurudakı delüvial şleyfləri xatırladır. Materik ətəyi altında materik yer qabığı okean yer qabığı ilə əvəz olur. Materik ətəyinin materik yamacına yanaşan daha maili hissəsinin ( $0,01^\circ$ ) altında qranit qatı olduğu halda, onun abissal düzənliyə qovuşduğu əsasən hamar ( $0,001^\circ$ ) kənar zonası altında bu qat aradan çıxır və çökmə süxurlar bir başa bazalt qatı (yaxud təbəqəsi) üzərində yatır.

Materik ətəyinin əsas xüsusiyyətlərindən biri, burada çökmə süxur təbəqəsinin okeanların daxili hissələrinə nisbətən çox qalın olmasıdır. Okeanlarda bu təbəqənin qalınlığı 500 m-ə qədər olduğu halda, materik ətəyində 4-5 km-ə çatır. Bu qat əsasən çayların okeana axıldığı narin çöküntülərin xeyli hissəsinin materik ətəyində toplanması hesabına yaranır. Adətən materik ətəyi altında yer qabığının qranit və bazalt təbəqələri basıq vəziyyətdədir.

Materik ətəyi düzənlikləri 3,5-4,5 km dərinlikdə qurtarır. Bəzi yerlərdə materik ətəyi dərinliyi 5-5,5 km-ə çatan əyilmə zonasından ibaretdir. Belə güman edilir ki, bu əyilmə zonası çöküntülərlə dolmadığından, başqa sahələrdən fərqli olaraq, səthi batıq, ensiz və uzun çökəklər yaradır. Bu hal, ya əyilmənin cəvanlığı və sürəti ilə, yaxud əyilmə zonasına materik yamacından az qırıntı məhsul gəlməsi ilə izah edilə bilər.

Materik ətəyinin maili düzənlikləri üzərində okeana tökülen

bir sıra çayların nəhəng gətirmə konusları yerləşir. Bunların ən böyükleri Qanq və Braxmaputranın, Hind, Konqo, Missisipi, Orinoko və i.a. çayların gətirdikləri çöküntülərin hesabına yaranan gətirmə konuslarıdır.

Bəzi sahələrdə materik ətəyi maili düzənliyi əvəzinə, sualtı dağlıq sahələr inkişaf etmişdir (Nyu Faundlend dayazlığından sərqə). Belə sahələrdə faylı strukturlar inkişaf etmişdir. Materik ətəyində ara-sıra təpələr və vulkanik dağlar da yerləşir:

Yuxarıda göstərilən əsas geomorfoloji xüsusiyyətlər ilə yanışı, materiklərin sualtı kənarı bəzi sahələrdə daha mürəkkəb relyefə malikdir. Buna Kaliforniyadan cənub-qərbədə yerləşən sualtı sahə ən tipik misaldır. Burada sualtı relyefin əsas formaları qısa məsafədə çox təkrar olan horst tipli dağlar və qrabən tipli çökəklərdir. Dağların yamacları dik, səthi hamardır. Çökəklərin də bir çoxu tabağı xatırladır, dibi hamar və bəzən hər tərəfdən qapalı formaları uzunsov və mürəkkəb olur. Bu ərazi, eləcə də Kaliforniya körfəzi və yarımadası, Şərqi Sakit okean sualtı silsiləsinin şimala davamı hesab edilir. Görünür, elə buna görə də, həmin sahə tektonik qırılmalarla çox parçalanmış və öz relyefinə görə qismən yaxınlığında yerləşən Kaliforniyanın relyefini xatırladır. Belə sahələri amerikan alımları **Borderland** adlandırırlar.

**Mikrokontinentlər**—materikin sualtı kənarından aralı yerləşən və ondan okean tipli yer qabığı ilə ayrılan sualtı yüksəkliliklər və adalar materik tipli yer qabığına malikdir. Belə sahələr az da olsa müəyyən sahələrdə (Seyşel adaları, Yeni Zelandiya sualtı platosu və i.a.) okean dibi relyefini bir qədər mürəkkəbləşdirir. Bu növ sualtı plato və adalar **mikrokontinent** adlanır.

## IX FƏSİL GEOSİNKLİNAL (yaxud keçid) SAHƏLƏRİN BÖYÜK RELYEF FORMALARI

Müasir geosinklinal, yaxud keçid qurşaqlar Yer kürəsi meqarelyefinin materiklər və okeanlardan fərqli olan xüsusi bir formasıdır. Yer qabığının xüsusiyyətlərindən bəhs edərkən göstərilmişdir ki, keçid qurşağın ayrı-ayrı hissələri materik, yaxud okean

tipli yer qabığına malikdir. Lakin, okean tipli yer qabığı müasir geosinklinal qurşaqda daha geniş ərazilər tutur, materik yer qabığına isə ən böyük adalar və bəzi yüksək sualtı yaylalar sahəsində rast gəlinir. Bundan əlavə, bu qurşağın olması 80%-dən artıqi okean suları altında olmaqla, dərinliyi əksər hallarda 4-5 km-ə, bəzən 6 km-ə çatır. Burada böyük dəniz çökəkləri, sualtı yayla və silsilələrin onun materikdən okeana daha yaxın olmasını göstərir. Müasir geosinklinal qurşaqlar okean və materik tavaları sərhədində (subdiksya zonasında) yerləşməklə planetimizin səthində ən fəal seysmik və vulkanik sahələrdir. Qədim geosinklinal qurşaqların təkamülü və bunun nəticəsində materik yer qabığının yaranması onu göstərir ki, müasir geosinklinal qurşaqların ən fəal qırışılıq, vulkanizm və metamorfizm zonaları tədricən materikə qovuşub, onun sahəsini artıracaqdır.

Müasir geosinklinal qurşaqların ümumi sahəsi O.K.Leontiyevə görə 32 milyon  $\text{km}^2$ -dir. Bunlar əsasən Sakit okean ətrafında yerləşməklə, Aleut adaları, Kamçatka yarımadası, Kuril, Yapon, Filippin adaları, Yeni Qvineya, Solomon, Fici, Tonqa, Kermadek, Yeni Zelandiya adalarını və bunlara yanaşan dənizləri, sualtı silsilələri, ən dərin çökəkləri, habelə Sakit okeanla Cənubi Amerika sərhəd zonasını əhatə edən geniş qurşaqdır.

Sakit okeanın şərq sahili boyunda müasir geosinklinal qurşağı Mərkəzi Amerika (Atlantik okeanında yerləşən Vest Hind adaları da daxil olmaqla), Peru və Çili geosinklinal çökəkləri daxildir. Bundan əlavə müasir geosinklinal qurşağı Avropa və Afrika Aralıq dənizi də daxil edilir.

Müasir geosinklinal qurşaqlar fəal vulkanizm və seysmikliyinə, relyefin çox girintili-çıxıntılı olmasına, səthin şaquli amplitudunun maksimal kəmiyyətə (10-12 km və artıq) çatmasına və ümumiyyətlə, olduqca böyük kontrastlığına görə Yer kürəsinin qalan planetar morfostruktur qurşaqlarından kəskin fərqlənir. Bu qurşaqlar eyni zamanda Yer qabığının daha mürəkkəb quruluşda olması ilə də (materik və okean yer qabığının tez-tez növbələşməsi) başqa qurşqlardan seçilir.

Müasir geosinklinal qurşaqlar öz struktur və morfoloji quruluşuna görə bir-birindən kəskin fərqlənən dörd tipə (yaxud növə) bölünür: Şərqi Sakit okean tipi, Qərbi Sakit okean tipi, İndone-

ziya tipi və Aralıq dənizi tipi.

Tipik müasir geosinklinal qurşaqların istər geoloji və tektonik quruluşu, istərsə də relyefi olduqca mürəkkəbdır. Lakin burada müxtəlif struktur-morfoloji elementlərin yerləşməsində müəyyən qanuna uyğunluq özünü aydın göstərir. Bu qurşağın okean tərəfindən ən böyük morfostrukturu çox uzun, lakin ensiz və dərin müasir çökəkləridir (bunları geosinklinal troqlar, yaxud dibsiz çökəklər-depressiyalar da adlandırırlar). Bu depressiyaların materikə tərəf yamacında adalar və sualtı silsilələr qövsü zonası yerləşir.

Ən sadə quruluşda olan geosinklinal sahələr əsasən üç morfostruktur elementə (yaxud böyük relyef formasına) ayrılır. Bunlar bir-birinə paralel uzanan depressiyalardan, adalar qövsündən və kənar dəniz çökəklərindən ibarətdir. Bəzən adalar qövsündə qoşa silsilə uzanır. Bunlardan depressiya yamacında uzanan birinci silsilə əksərən sualtı silsilə olmaqla, çox nadir hallarda onların üzərində su səthinə kiçik adalar çıxır (Kiçik Kuril adaları). Əsas adalar qövsünü əmələ gətirən silsilələr bir çox yerdə dəniz dibindən çox yüksəyə qalxır, dəniz səviyyəsindən xeyli hündürə qalxan kiçik, orta və bəzən də çox böyük quru sahələri əmələ gətirir (Kamçatka, Aleut, Kuril və Yapon adaları, Böyük Zond adaları və i.a.).

Əksər hallarda adalar qövsü ilə materik arasında kənar dənizlərin çökəkləri yerləşir (Bering, Oxot, Yapon, Şərqi və Cənubi Çin dənizləri və i.a.). Kənar dəniz çökəkləri okean tipli yer qabığına malik olsalar da, onların dərinliyi okean dibi düzənliliklərin dərinliyindən 1-2, bəzən 3 km azdır. Kənar dənizlərdə çökkmə sűxur qatları çox qalın olduğundan, bəzən onlarda yer qabığının qalınlığı, okeanda olduğundan 5-10 km-ə qədər (bəzən isə daha çox) artıqdır.

Adətən bu dənizlərin materikə yanaşan dayazlıqları materik tipli, dərin sahələri isə okean tipli yer qabığına malikdir.

Kənar dənizlərin adalar qövsünə yanaşan hissəsində bəzən daxili depressiyalar yerləşir. Lakin bunlar kənar depressiyalara nisbətən xeyli qısa və dayaz olur.

Bu dənizlərin dib relyefi ikinci dərəcəli sualtı silsilələr və dağlarla parçalanır. Dağlar arasında çox vaxt dibi hamar akku-

mulyativ düzənliklərdən ibarət çökəklər yerləşir. Bəzən kənar dənizlərin dibində vulkanik dağlar da yerləşir (Yapon dənizi).

Adalar qövsündə külli miqdarda vulkanlar var. Adaların əksəriyyəti vulkan mənşəlidir. Lakin qırışiq, faylı-qırışiq strukturlardan ibarət olan daha böyük adalar da var (məsələn, Yapon, Filippin adaları, Kamçatka). Böyük adalar materik tipli yer qabığı ilə səciyyələnir. Onlar geoloji quruluşun mürekkeb olmasına görə də adalar qövsünün başqa hissələrindən fərqlənir.

Adalar qövsü uzununa və köndələn tektonik qırılmalarla parçalanaraq, müxtəlif və mürekkeb quruluşda morfostrukturlar yaradır. Bu xüsuşıyyət Kamçatkada, Yapon adalarında özünü daha aydın göstərir. Məlum olduğu kimi, göstərilən ərazilərdə bir neçə paralel dağ silsilələri və tektonik dərələr, köndələn qalxamlar, yaxud qrabenlər yerləşir (Xonsyu adasında Fossa-Maqna).

Qövsvari sualtı silsilələrin bir-birinə qovuşduğu sahələrdə adalar daha böyük və yüksək olur (Yapon adaları, Kamçatka yarımadası və s.).

Qərbi Sakit okean geosinkinal qurşağı Xonsyu adasının mərkəzi hissəsindən cənuba daha da genişlənir. Burada əsas iki adalar qövsü və onların arasında geniş çökəklər və sualtı silsilələr zonası meydana gəlir. Qərb adalar qövsünü Rü-Kü, Tayvan və Filippin silsilələri, şərq adalar qövsünü isə Nampo (İdzu-Bonin adaları və Marian adaları qövsləri) əmələ getirir. Aleut, Kamçatka, Kuril depressiyaları zonası şərq qövsün şərq ətəyi ilə uzanaraq İdzu, Bonin və dünyada ən dərin olan Marian depressiyasına (11022 m) keçir və beləliklə, Sakit Okeanın şimal, şimal-qərb və qərb kənarı ilə uzanan ən dərin depressiyalar («dib-siz» çökəklər), (yaxud subduksiya) zonasını yaradır. Bu depressiyaların dibi bir-birindən astanalarla ayrılır. Onların okean yamacı nisbətən qısa və az maili olmaqla, parçalanmamışdır. Adalar qövsünə qovuşan yamac çox hündür və dik ( $8-10^\circ$ , bəzən isə  $20^\circ$  və çox) olmaqla uzununa və köndələn tektonik formalarla (qırılmalar, qısa silsilələr, pillələr və i.a.) parçalanmışdır.

Qərb adalar qövsü də şərqi dən onların ətəyi boyu uzanan depressiyalarla (Nansey, yaxud Rü-Kü, Filippin-10497 m) əhatələnmişdir. Hər iki adalar qövsü arasında və qərb adalar qövsü ilə materik arasında kənar dənizlər yerləşir. Bu adalar qövsü arasın-

da yerləşən Filippin dənizinin (dərinliyi 5-6 km-dən artıq) dib relyefi olduqca mürəkkəbdır. Onun dibini Kü-Sü –Palau sualtı silsiləsi və bir neçə enlik istiqamətdə uzanan sualtı yüksəkliliklər üç əsas hissəyə bölür (Qərbi Marian, Filippin və şimalda Nampo çökəklikləri). Filippin dənizinin, eləcə də Cənubi Çin dənizinin dib relyefi bir sıra silsilələr, çökəklər və vulkanik dağlarla çox parçalanmışdır.

Qərbi Sakit okean geosinkinal qurşağı Halmahera adasından (burada yuxarıda təsviri verilən şərq və qərb adalar qövsü sanki bir-birinə qovuşur) şərq, cənub-şərqə yönəlir, Fici adaları rayonunda öz istiqamətini kəskin dəyişərək Yeni Zelandiya adalarına və oradan Makkorū sualtı silsiləsinə qədər uzanır (burada geosinkinal qurşaq qurtarır). Bu böyük ərazidə geosinkinal qurşaq bir sıra geoantiklinal silsilələrdən (Solomon, Yeni Hebrid, Yeni Kaledoniya, Fici, Tonqa-Kermadek, Yeni Zelandiya, Makkorū, Norfolk və i.a.), geosinkinal çökəklərdən (Şimali və Cənubi Fici çökəkliyi, Solomon və Mərcan çökəklikləri), sualtı yaylalardan (Yeni Zelandiya yayası) və depressiyalardan (Yeni Qvineya, Malayziya, Yeni Britaniya, Buhenvil, Tonqa, Kermadek depressiyaları) ibarətdir.

Geosinkinal qurşağın bu geniş hissəsindəki silsilələr üzərinə bir sıra böyük adalarla yanaşı (Yeni Qvineya, Yeni Zelandiya və s.), saysız kiçik adalar qrupu (Yeni Hebrid, Fici, Tonqa, Kermadek adaları və i.a.) yerləşir.

Solomon və Yeni Hebrid adaları silsiləsi hər iki tərəfdən depressiyalarla (dərinliyi 6-9 km olan ensiz çökəklərlə) əhatələnir. Geosinkinal qurşağın ən cənub hissəsində isə, Kamçatka-Kuril zonasında olduğu kimi, depressiyalar adalar qövsünü yalnız şərqdən əhatə edir (Tonqa-10882 m, Kermadek-10047 m).

Zond adaları geosinkinal qurşağı öz quruluşuna görə Kamçatka-Kuril zonasını xatırladırsa da, ondan bir qədər fərqlənir. Burada Hind okeanı tərəfdən geosinkinal qurşaq dərinliyi 6-7 km-dən çox olan (7450 m) Zond (Yava) depressiyası ilə başlanır. Depressiya, ona paralel uzanan ensiz geoantiklinal silsilə ilə əvəz olunur. Bu silsilə üzərində Andaman, Nikobar və Mentavay adalar qrupu yerləşir. Silsilə arxasında ensiz və dərinliyi cənub-şərqə tərəf artan (4865 m) depressiya uzanır. Bu depressiya isə

Sumatra və Yava adaları zonasının fəal vulkanizmi ilə fərqlənən qırışılıq geoantiklinalı ilə əvəz olunur. Şimalda bütün zona Arakan-Yoma alp qırışılığı zonasına davam edir. Bütövlükdə bu qurşaq fəal vulkanizmi və yüksək seysmikliyi ilə Kamçatka-Kuril, Yapon zonasını xatırladır.

Zond qövsü şərqdə ilgəkvari qövs əmələ gətirərək, şimala meyl edir və Qərbi Sakit okean geosinklinal qurşağı ilə qovuşur. Bu sahə olduqca mürəkkəb morfostruktura malikdir.

Burada müxtəlif istiqamətli bir sıra silsilələr (Palavan, Sulu, Sulavesi, Damar), dibi qalxma və çökəklərlə parçalanmış geosinklinal çökəklər (Sulu, Sulavesi, Banda, Flores) yerləşir.

Mərkəzi Amerika geosinklinal sahəsi relyefin böyük formalarına görə bir növ İndoneziya geosinklinal sahəsini xatırladır. Relyefin əsas formaları dərin depressiyalar (Kayman-7491 m, Puerto-Riko-8742 m), adalar qövsü (Antil adaları) və olduqca mürəkkəb relyefi olan dəniz çökəklərindən (Karib dənizindəki Venesuela və Kolumbiya çökəkləri) ibarətdir.

Ümumiyyətlə, Karib dənizinin şərq, şimal-şərq kənarında bir neçə qövsvari sualtı silsilələr, daxili hissələrində qayma dağlar, massivlər və dalğalı-təpəli geniş çökəklər, qərb hissəsində isə alçaq silsilələr, tırələr və vulkanik dağlar və çökəklər var.

Sakit okeanın şərq geosinklinal qurşağı yuxarıda təsviri verilən müasir geosinklinal qurşaqlardan kəskin fərqlənir. Burada min kilometrlərlə uzanan depressiyalar (Mərkəzi Amerika, Peru və Çili depressiyaları) materik tərəfdən adalar qövsü ilə yox, materik orogen qurşağı ilə əvəz olunur. Bu qurşaq fəal subduksiya qurşağı olmaqla güclü zəlzələlərin tez-tez təkrarlanması, vulkanizmi (And dağlarında) relyefin böyük kontrastı (13-15 km-dən artıq) ilə fərqlənir.

Depressiyalarda güclü akkumulyasiya prosesi gedir. And dağlarının qərb yamaclarından axan çayların okeana çıxardığı qırıntı materialları ensiz şelfin kənarından sualtı kanyonlar üzrə depressiyaların dibinə hərəkət edir (suspenziya axınları, sürüşmələr və s.).

Sakit okeanın şərqində yerləşən okean tavaları ildə 7-9 sm sürətlə And dağları altına gömülür və yüksək seysmik ocaqlar yaradır.

Aralıq dənizi geosinklinal sahəsi yuxarıda təsviri verilən sahələrdən ciddi fərqlənir. Burada çökəklər 3000-4000 m və depressiyalar (5000 m) o qədər də dərin deyil. Qərbdəki Əlcəzair-Provans (Balear) çökəkliyinin dibi əsasən hamar abissal düzənlilikdir. Tirren çökəkliyinin relyefi bir qədər mürəkkəbdır. Burada bir sıra sahəcə kiçik çökəklər və massivlər yerləşir. Dənizi kənardan əhatə edən qırılmalar zonası fəal vulkanizmə fərqlənir. Mərkəz və Şərq (Levant) çökəkliklərində bir sıra tirə və xırda çökəklər yerləşir. Hər iki çökəkliyin daxili zonasında geniş mərkəzi Aralıq dənizi tərəsi uzanır. Burada əsas depressiya Mərkəzi və Şərq çökəklərin şimal kənarı boyu qövsvari uzanan və şimalda adalar qövsü ilə (Krit, Rodos və s. adalar) əhatələnən, dərinliyi o qədər də çox olmayan (4-5 km-ə qədər) Ellin depressiyasıdır. Bunun yamacları çox dik, dibi hamardır. Adalar qövsünün davamı Tavr dağlarına keçir.

O.K.Leontiyev, Q.B.Udinsev və bir sıra başqa alımlər göstərirlər ki, müasir geosinklinal qurşaqlarda, hətta bu qurşaqların müəyyən vilayətində və zonasında yerləşən adalar qövsü müxtəlif yaşılı qırışılıqlardan və onlara müvafiq sükur komplekslərin dən ibarətdir. Bəzən alımlər bu qurşaqdə yerləşən dəniz çökəkliyinin və depressiyaların da müxtəlif yaşılı olmasını, onların uzun geoloji dövrlər ərzində (bəzilərinin mezozoydan və hətta paleozoydan başlamış) irsi inkişaf etməsi fikrini söyləyirlər.

## X FƏSİL OKEAN DİBİNİN BÖYÜK RELYEF FORMALARI

Okean dibi relyefinin əyrilikləri çox qədimdən məlum olsa da, bu haqda konkret məlumat XIX əsrдən və xüsusilə XX əsrin əvvəllerindən toplanmağa başlamışdır.

XX əsrin əllinci illərindən başlamış bir sıra ölkələr (SSRİ, ABŞ, İngiltərə və s.) okean dibinin quruluşunu öyrənmək məqsədilə xüsusi tədqiqat gəmilərində kompleks ekspedisiyalar təşkil etmişlər. Lakin okeanlarda dərinlik ölçmə, bir qədər sonralar müxtəlif geofizik işlər daha geniş miqyasda aparıldı. Bunların nəticəsində okean dibinin quruluşu və relyefinə aid ətraflı məlumat toplandı və XX əsrin 70-80-ci illərində okeana həsr olunmuş

çoxcildli kompleks atlaslar, okean dibinin xeyli dəqiq batimetrik xəritələri və başqa materiallar nəşr edildi. Okean dibi relyefinin geofizikasının, geoloji və tektonik quruluşunun öyrənilməsi məterik və okeanların əmələ gəlməsinə dair yeni nəzəriyyənin də (yeni qlobal tektonika, yaxud tava tektonikası) yaranmasına səbəb olmuşdur.

XX əsrin 50 və 60-cı illərindən başlamış okean dibi quruluşuna və relyefinə dair bir çox iri həcmli monoqrafik əsərlər nəşr olunmuşdur. Beləliklə, Yer kürəsinin 2/3-dən çox ərazisinin relyefinə dair məlumat əsasən axırıncı 70-80 ildə toplanmışdır.

Müəyyən edilmişdir ki, okean dibi də materiklərdə olduğu kimi hamar deyil. Burada tutduğu sahəyə görə çox böyük olan planetar relyef formaları ilə yanaşı, ayrı-ayrı sahələrin relyefini mürekkebləşdirən mezorelyef, hətta mikrorelyef formaları da geniş yayılmışdır.

İndiyə qədər toplanan zəngin faktik material okean dibində aşağıdakı planetar relyef formalarını ayırmaga imkan vermişdir. Bu formalara hər şeydən əvvəl orta okean silsilələri, okean yatağı, çökəkliklər və yaylalar daxildir. Bunlarla yanaşı okeanların dibində saysız-hesabsız vulkanik dağlar, tirələr, çökəklər, rift dərələri və s. ayrı-ayrı sahələrin relyefini çox kələ-kötür hala salır. Okean dibinin meqaformalarından olan orta okean silsilələri bir-biri ilə birləşərək vahid planetar sualtı sistemi yaratdığı halda, okean yatağının çökəkləri qismən sualtı qalxmalarla təcrid olunmuş ayrı-ayrı böyük sahələri əhatə edir. Lakin O.K.Leontiyevin okean yatağı adlandırdığı bu çökəklər (yaxud abissal düzənliklər) planetin ən geniş sahələrini tutan böyük relyef formalarıdır.

### **Orta okean silsilələrinin relyefi**

Dünya okeanı relyefinin ən əlamətdar elementlərindən biri orta okean silsiləlidir. Orta okean silsilələri Dünya okeanı sahəsinin 15,3 faizini tutur. Bu silsilələrə ən tipik misal Atlantik okeanın ortası ilə şimaldan cənuba və ümumiyyətlə, okeanın sahil xətti konfiqurasiyasına paralel uzanan Orta Atlantik silsiləsidir. Bu silsili şimalda Şimal Buzlu okeanına, cənubda isə şərqə meyl edərək Hind okeanına qədər davam edir. Hind okeanında bu sualtı silsili öz istiqamətini bir qədər dəyişir. Avstraliya ilə An-

tarktida arasından keçib qərbdən Sakit okeana daxil olur və Kaliforniya sahillərinə qədər uzanır. Buradan görünür ki, Orta okean silsilələri Yer kürəsində ən böyük məsafədə uzanan (80 min km-dən çox) nəhəng və vahid sualtı dağlar qurşağı yaradır.

Orta okean silsilələrinin vahid oroqrafik-tektonik bir sistem yaratması fikrini birinci dəfə söylənmiş, hələ 1954-cü ildə V.V. Belousov bir qədər sonra isə Rote Orta Atlantik və Orta Hind okeanı silsilələrinin vahid olmasını güman etmişdir. O.K.Leontiyev 1955-ci ildə göstərmişdir ki, Şimaldan cənuba uzanan Orta okean silsilələri öz cənub qurtaracağında enlik istiqamətdə uzanan sualtı silsiləyə qovuşaraq, vahid planetar Orta okean silsilələri sistemi yaradır.

Sonrakı illərdə Orta okean silsilələrinə dair zəngin məlumat toplanmış, onların geomorfoloji və geofiziki xüsusiyyətləri aşkar edilmişdir.

Orta okean silsilələrinin nisbi hündürlüyü 3-4 km-ə, eni 1000-2000 km-ə çatır. Bu silsilələrin ən xarakter geomorfoloji xüsusiyyətlərindən biri onların oxu boyu rift dərələrinin uzanmasıdır. Bu xüsusiyyət Orta Atlantik və Orta Hind okeanı silsilələri üçün daha səciyyəvidir.

Rift dərəsinin yamacları dik olmaqla tektonik qırılmalara uyğun gəlir. Onlar hər iki tərəfdən asimetrik quruluşda tirələrlə əhatələnir. Bu tirələrin rift dərəsinə baxan yamacları çox dik, eks yamacları isə mailidir. Bəzən rift dərəsinin quruluşu daha mürəkkəb olur. Nisbətən enli rift dərəsinin oxu boyu daha ensiz ikinci rift dərəsi uzanır. Bu dərə əsas rift dərəsində olduğu kimi, kənarlardan hündürlüyü 100-200 m-ə çatan tirələrlə əhatələnir.

Rift dərələrinin dərinliyi 400-500 m-ə, eni isə 1-2 km-ə çatır və bəzən bundan az, yaxud çox olur.

Rift dərələri zonası daha aktiv vulkanizmi, seysmikliyi və yerin daxilindən gələn istilik cərəyanının böyüklüğünə görə okean yatağından çox fərqlənir.

Orta okean silsilələrinin yamaclarının meylliyi rift zonasından aralandıqca azalır və çox yerdə tədricən abissal düzənliklərə keçir. Rift zonasında çökmə sükurlara ya rast gəlinmir, yaxud onlar çox nazik olur, kənarlara tərəf isə həmin sükurların qalınlığı bir qədər artır.

Müəyyən edilmişdir ki, rift zonasını təşkil edən maqmatik və mantiya mənşəli süxurların yaşı bir milyon ildən artıq deyil və ondan kənara getdikcə təxminən rift zonasına simmetrik (paralel) şəkildə həmin süxurların yaşı artır və orta okean silsilələrinin ətəyində 20-30 milyon ilə çatır (bəzən bundan artıq olur).

Orta okean silsilələri qurşağında vulkanik dağlar rift zonasında yamaclara nisbətən daha çoxdur. Zəlzələlərin episentri dən çox bu zonada cəmlənmişdir. Bu faktlar rift zonasının tektonik cəhətdən daha fəal olmasını göstərir.

Orta okean silsilələri quruluşunun əlamətdar xüsusiyyətlərindən biri də onların bir çox transform qırılmalarla ayrı-ayrı qaymala parçalanmasıdır. Bu qırılmalar bir qayda olaraq silsilələrə perpendikulyar istiqamətdə uzanaraq, onları tamamilə kəsir, bəzən qonşu abissal düzənlilikə davam edir. Transform qırılmalar arasında yerləşən qaymalar silsilələrin ümumi uzanma istiqamətindən bu və yaxud başqa tərəfə meyl edir. Buna görə də istər silsilələrin oxu və burada yerləşən rift dərələri zonası, istərsə də uzaq ətəkləri silsile boyu bir xətt üzrə yerləşmir. Bu hal, demək olar ki, bütün orta okean silsilələrində, xüsusilə Orta Atlantik silsiləsində özünü daha aydın göstərir. Ayrı-ayrı qaymaların ümumi silsile planında bir-birinə nisbətən yerdəyişməsi amplitudu 200-300 km-ə çatır, bəzən bundan artıq olur.

Transform qırılmalar quruda olan qırılmaların böyük eksəriyyətindən fərqli olaraq relyefdə özünü aydın göstərir. Onlar silsilələri dərin yarıq kimi kəsib keçir və qraben tipli çox ensiz çökəklər əmələ gətirir. Bu qraben tipli köndələn yarıqlar bəzən nisbi dərinliyi (silsilənin ox hissəsində) 5-6 km-ə çatan, hətta bundan çox olan depressiyalar yaradır. Belə dərin depressiyalara ən tipik misal olaraq Orta Atlantik silsiləsində Romanş (dərinliyi 7 km, Liberiya qarşısındadır), Keyn (dərinliyi 6,1 km, 24° şm.e. dairəsində) qırılmalarını, Cənubi Sakit okean qalxmasında Udinsev (5273 m), Eltanin (5276 m) və s. göstərmək olar. Silsilələrdə, xüsusilə onların ox hissəsində, daha dərin olan bu depressiyalar abissal düzənliliklərə davam etmir.

Orta okean silsilələrinin ən yüksək ox hissələrində okeanın dərinliyi əksər halda 500-1500 m-ə qədərdir, lakin bəzən silsilənin səthi bundan da dərində (2-2,5 km) yerləşir. Silsilələrin

üzərində yerləşən vulkanların bir qismi su səthindən xeyli ucalan adalar əmələ gətirir. Atlantik okeanın şimal hissəsində isə silsilənin ox hissəsi sanki dəniz səviyyəsindən yuxarı qalxaraq İslandiya adasını yaradır. Rift dərəsi adanın mərkəz hissəsi ilə şimala uzanır. Burada böyük qırılmalar və çat püskürməsi sahələri yerləşir.

Atlantik və Hind okeanlarındakı Orta okean silsilələrindən fərqli olaraq Cənub və Şərqi Sakit okean silsilələrində rift dərəsi özünü göstərmir, bəzən silsilənin ox hissəsi tirəldən ibarətdir, çox yerdə isə silsilənin səthi hamardır və burada ara-sıra sualtı vulkanlar ucalır.

### Okean yatağının relyefi

Dünya okeanın orta dərinliyi 3-4 km-ə qədər olan geniş abissal düzənlikləri okean yatağı adlanır. Bunun sahəsi Yer səthinin təxminən yarısına bərabərdir. Okean yatağı bir sıra çökəklər, yaylalar və silsilələrdən ibarətdir. Orta okean silsilələri Atlantik və Sakit okean yataqlarını iki, Hind okean yatağını isə üç böyük hissəyə bölür.

Okean yatağı orta okean silsilələri ilə okeanları əhatə edən materik yamacları arasında yerləşən geniş sahələri tutur. Okean yatağı, onun üzərində ucalan bir sıra silsilələr ilə ayrı-ayrı çökəklərə bölünür.

Okean yatağının ayrı-ayrı çökəklərə bölünməsi bəzən şərti olur. Bəzi qonşu çökəklər arasında ciddi təbii sərhəd yoxdur. Hind okeanında isə okean yatağının çökəkləri bir-birindən yüksək sualtı silsilələrlə ayrılır.

Okean yatağında ən geniş yer tutan və onun ümumi morfoloji fonunu yaradan abissal düzənliklərdir. Müəyyən edilmişdir ki, qalın yumşaq çöküntü örtüyü olan hamar düzənliklər okean yatağı sahəsinin yalnız 8 faizini tutur. Abissal düzənliklərin səthi ya hamar, yaxud dalgalı-təpəli olur. Təpələrin əksəriyyəti vulkan mənşəlidir. Q.Menardin hesablamalarına görə, Sakit okeanda abissal düzənliklər sahəsinin 85 faizə qədəri təpəliklərdən ibarətdir. Təpələrin yüksəkliyi 500 m-ə qədər, etəyinin diametri isə 5 km-ə qədərdir. Onlar dairəvi, yaxud uzunsov formada olur. Bəzi təpələrin bir neçə zirvəsi var. Uzunsov təpələr bir xətt üzrə

yerləşdikdə təpeli tire, yaxud təpələr cərgəsi əmələ gətirir. Bundan əlavə abissal düzənliklər üzərində xeyli yüksək vulkan massivləri və dağları da ucalır. Vulkan dağlarının bir çoxu su səthindən yuxarı qalxaraq tək adalar, yaxud adalar qrupu əmələ gətirir. Bəzən isə vulkan dağlarının zirvəsi su səviyyəsindən cəmi bir neçə on metr aşağıda yerləşir. Okeanın tropik enliklərində səpələnmiş mərcan adalarının bir çoxu bu vulkanların zirvəsində əmələ gəlmişdir.

Okean yatağında qalxmalar morfologiyası və mənşeyinə görə bir neçə tipə bölünür:

1.Günbəzvari qalxmalar və vulkanik silsilələr; 2.Kənar tirələr; 3.Qaymavari silsilələr və massivlər; 4.Akkumulyativ dağlar və tirələr; 5.Mikrokontinentlər.

Günbəzvari qalxmalar çox uzun, xətti qalxmalardır. Onlar çox hündür olmur. Bu qalxmalar üzərində vulkanik dağlar cərgəsi yerləşir və buna görə də onlar hündürlüyü bir neçə kilometrə çatan sualtı silsilələr əmələ gətirir (Sakit okeanda Havay silsiləsi və s.). Abissal düzənliklərlə keçid zona arasındaki dərin depressiyaları okean tərəfdən əhatə edən, ensiz və səthi qabarıq, geniş (300-500 km-ə qədər), lakin o qədər də hündür olmayan tirələr yerləşir. Bu əslində depressiyalara gömülən bazalt qatın əyilmə zonası qarşısında yaranan qabarıqlığıdır. Bu tirələr yalnız Sakit okean kənarlarındakı depressiyalar qarşısında əmələ gəlmişdir.

Qayma silsilələr okean dibində az yayılmış morfostrukturlar-dandır. Onlar tektonik qırılmalarla əhatələnən, yamacları dik, düz xətt boyu min kilometrlərlə məsafədə uzanan silsiləldən ibarətdir (Şərqi Hindistan silsiləsi). Qayma (qaymavari) silsilələrin nisbi hündürlüyü 2-3 km-dən artıq, eni isə on kilometrlərlədir. Yamacları asimetrik və dikdir, səthi eksər hallarda hamardır. Qayma massivlər, adətən eyni tipli silsiləldən çox qısa və alçaq olur. Bunlara Sakit okeanda Obruçev və Borodino yüksəklikləri tipik misaldır. Mikrokontinentlər abissal düzənliklər səthindən ucalan, qırışıklı-faylı quruluşda uzunsov, səthi hamar, yamacları dik, geniş sualtı qalxmalardır. Bu qalxmalar materik tipli yer qabığına malik olduğundan mikrokontinent adlandırılmışdır.

Mikrokontinentlər aseysmik sahələr olub, əsasən Hind okeanında müəyyən edilmişdir (Kergelen və Qərbi Avstraliya silsilə-

ləri, Aqulyas yüksəkliyi).

Okean yatağı səthində suyun dib sirkulyasiyası fəaliyyəti ilə müəyyən sahələrdə yumşaq çökəmə süxurların toplanması nəticəsində alçaq və qısa akkumulyativ tirələr əmələ gelir. Belə tirələr son zamanlar Atlantik okeanında aşkar edilmişdir.

Yuxarıda göstərilən böyük relyef formaları ilə yanaşı, okean dibində bir sıra müxtəlif mənşəli başqa relyef formaları da aşkar edilmişdir. Bunlara özünü relyefdə aydın göstəren qırılmaları, kiçik depressiyaları, sualtı dağlar, suspenziya axını yatağını və s. misal göstərmək olar. Bu formalardan ən geniş yayılanı sualtı dağlardır. Son zamanlara qədər okean dibində on mindən artıq sualtı dağ aşkar edilmişdir. Bunların əksəriyyəti vulkan mənşəli, bir qismi isə qaymali dağlardır. Bu dağların da çox hissəsi okean yatağında yerləşməklə, onun relyefini kələ-kötür hala salır. Dağların mütləq yüksəkliyi çox müxtəlifdir (1 km-dən 3 km-ə qədər). Sakit okeanın abissal düzənliklərdə bunlar, xüsusilə geniş yayılmaqla, bəzən başqa sahələrdən kəskin fərqlənən sualtı relyef əmələ gətirir. Onlar ya pərakəndə halda səpələnmiş, ya-xud müəyyən xətt üzrə yerleşmişdir.

Abissal düzənliklərdəki qırılmalar relyefdə ensiz qalxmalar, pillələr, yaxud depressiyalar əmələ gətirir. Atlantik və Sakit okeanlarda bunlara daha çox rast gəlinir. Atlantik okeanda abissal düzənliklərdəki qırılmaların, demək olar ki, hamısı orta Atlantik silsiləsini köndələn kəsən transform qırılmalarıdır. Sakit okeanın geniş şimal-şərq çökəklərindəki qırılmalar bir-birinə paralel istiqamətdə min kilometrlərlə uzanır. Onlar şərqdə Şimali Amerika materiki sahillərinə qədər uzanır (Mendosino, Merrey, Klarion, Molokon və i.a.), bəziləri isə qurudakı fəal qırılmalara keçir.

Dünya okeanının ayrı-ayrı hissələri (okeanlar) arasında relyefin morfogenetik cəhətdən oxşar cəhətləri olmasına bax-mayaraq fərqli cəhətləri də çoxdur.

**Atlantik okeani** başqa okeanlardan böyük relyef formalarının yerləşməsinə görə kəskin fərqlənir. Burada okean dibi relyefinin böyük formaları simmetrik şəkildə yerləşir. Okeanın uzanma oxu boyunca Orta Atlantik silsiləsi və onun hər iki tərəfində silsiləyə paralel uzanan okean yatağı çökəkləri yerləşir. Okean yatağı çökəkləri bir-birindən sualtı astanalar, yayla və

yüksəkliklərlə ayrıılır (şəkil 10).



Şəkil 10. Atlantik okeanı dibinin relyefi:

1.Okean yatağı çökəkləri; 2.Okean yatağı yüksəklikləri (A-Bermud, B-Demerera, V-Syerra-Leona, Q-Rui-Qrandi, D-Talina silsiləsi, E-Kənar silsiləsi); 3.Orta okean silsilələri; 4.Dərin çökəklər; 5.Qırılma zonası.

Orta Atlantik silsiləsi şimalda İsländiya adasından cənubda yerləşən və cənuba tərəf bir qədər ensizləşən Reykyanes silsiləsi ilə başlanır (bu relyefinin nisbətən sadəliyi ilə seçilir). Bu silsilə cənubda eyniadlı dərin köndələn qırılma zonasında qurtarır. Bu qırılma zonasından cənubda silsilənin davamı Reykyanes silsiləsinin qurtaracağından 500 km şərqdə başlanır. Buradan Ekvatora qədər silsilə Şimali Atlantik silsiləsi, Ekvatordan cənubda isə Cənubi Atlantik silsiləsi adlanır. Silsilənin ən xarakter əlamətləri onun ox zonası üzrə rift dərəsinin yerləşməsi və çoxlu miqdardar transform qırılmalar arasında bir-birinə nisbətən şərqə, yaxud qərbə tərəf öz yerini (üfüqi hərəkət nəticəsində) dəyişən iri qaymalardan ibarət olmasıdır. Silsilə üzərində çoxlu vulkan dağları

ucalır. Bəzi vulkanlar su səthindən yuxarı qalxaraq adalar əmələ gətirir (San-Paulu, Voznesenski və s. adalar).

Orta Atlantik silsiləsi ilə Şimali və Cənubi Amerika materikləri arasında Labrador, Nyufaundland, Şimali Amerika, Qviana, Braziliya, Argentina çökəkləri (abissal düzənlikləri) yerləşir. Bunlardan ən böyükleri Şimali Amerika, Braziliya və Argentina çökəkləridir. Axırıncı iki çökəklik arasında sərhəd daha aydınlaşdır (bu sərhəd sualtı Rio-Qrandi yüksəkliyi üzrə keçir). Orta Atlantik silsiləsindən şərqdə Qərbi Avropa, Kanar, Yaşıl Burun və Qvineya, Anqola və Kap çökəkləri yerləşir. Yaşıl Burun və Qvineya çökəkləri arasında Syerra-Leone yüksəkliyi, Anqola və Kap çökəkliyi arasında Balina sualtı silsiləsi uzanır. Abissal düzənliklərin əksəriyyətinin relyefi sualtı dağlar, yüksəkliklər və tırələrlə çox parçalanmışdır. Yalnız Argentina çökəkliyinin dibi xeyli hamardır.

**Hind okeanın** dib relyefi daha mürəkkəbdür. Burada bir sıra sualtı silsilə və çökəklər aşkar edilmişdir. Cənubi Atlantik silsilesi 40-60 dərəcə cənub enlikləri arasında tədricən cənub-şərqə meyl edərək, enlik istiqamətdə uzanan Afrika-Antarktida silsiləsi ilə əvəz olunur. Bu silsilə şimal-şərq istiqamətdə uzanan Qərbi Hind silsiləsinə keçir. Bir neçə paralel silsilədən ibarət olan Qərbi Hind silsiləsi cənub tropiki altında ( $75^{\circ}$  şərq en dairəsi sahəsində) Mərkəzi Hind dağlarına keçir. Ərəb-Hind sualtı silsiləsi Mərkəzi Hind silsiləsinin şimal-qərbə davamıdır. Bu Ədən körfəzinə qədər uzanır. Mərkəzi Hind silsiləsi isə cənub-şərqdə enlik istiqamətli Avstraliya-Antarktida qalxmasına qədər uzanır.

Ərəb-Hind və Mərkəzi Hind silsilələrində transform qırılmalar bir-birinə o qədər yaxın yerləşmişdir ki, onların arasında qalan qaymalar, sanki ümumi silsilə istiqamətinə köndələn silsilələr əmələ gətirmişdir. Buna görə həmin silsilənin ümumi uzanma istiqaməti boyu az-çox böyük məsafələrdə davam edən silsilələr yalnız ayrı-ayrı yerlərdə nəzərə çarpır. Bütün Orta okean silsilələri arasında Orta Hind okeanı silsiləsi qırılmalarla daha çox parçalanmışdır. Okeanın şərq hissəsində  $90^{\circ}$  şərq uzunluğu üzrə şimaldan cənuba 3000 km məsafədə Şərqi Hind silsiləsi uzanır. Göstərilən silsilələr Hind okeanı yatağını bir sıra çökəkliliklərə ayırır. Bunlar cənub-qərbə və qərbə Aqulias, Mozam-

bik, Madaqaskar, Maskaren və Somali çökəklərindən ibarətdir. Çökəklər bir-birindən sualtı silsilələr (Mozambik və Madaqaskar silsilələri), yüksəkliklər və vulkanik dağlar cərgəsi ilə ayrılır.

Ərəb-Hind silsilələrindən şimalda Ərəbistan çökəkliyi, Maldiv və Şərqi Hind silsilələri arasında Mərkəz çökəklik, okeanın şərqi hissəsində isə Kokos və Qərbi Avstraliya çökəklikləri yerləşir. Göstərilən çökəkliklərin bir sırasında abissal düzənliklərin xeyli hissəsi əsasən hamar səthə malikdir. Bununla yanaşı çökəkliklər daxilində ara-sıra vulkan dağlarına, nisbətən qısa silsilələr və geniş təpəlik sahələrə rast gəlmək mümkündür. Kokos və Qərbi Avstraliya çökəkliklərinin geniş sərhəd sahəsi silsilələr və vulkan dağları ilə daha çox kələ-kötür vəziyyətə salınmışdır.

Atlantik və Hind okeanlarının cənub bölməsində bir-birindən Kergelen silsiləsi ilə ayrılan Afrika-Antarktida və Avstraliya-Antarktida çökəklikləri yerləşir. Bu çökəkliklərin dibi əsasən hamar abissal düzənliklər olsa da, onların ayrı-ayrı hissələrində sualtı yüksəkliklər və vulkan dağları var.

**Sakit okeanın** yatağı, burada yerləşən yüksəkliklər və çökəkliklərlə birlikdə, onun sahəsinin yarıdan çoxunu (63%) tutur. Orta okean silsiləsi və başqa silsilə və yüksəkliklər sistemi okean yatağını bir sıra çökəkliklərə bölür.

Sakit okeanda orta okean silsiləsi, Hind okeanında olduğu kimi, cənub-qərbədən daxil olur və şimal-şərqi istiqamətdə Kaliforniya sahilərinə qədər davam edir.

Buna görə okean yatağı birinci növbədə iki böyük hissəyə bölünür. Orta Sakit okean çökəkliyindən qərbədə bu okean yatağının 70 faizdən çoxu, cənub-şərqdə isə qalan hissəsi yerləşir. Cənub-şərqdə ən böyük relyef formaları Bellinshau-zen, Çili və Peru çökəklikləridir.

Bellinshauzen çökəkliyinin dibi nisbətən parçalanmış abissal düzənliklərdən ibarətdir. Bu Çili çökəkliyindən enlik istiqamətdə uzanan qalxmalar, dağlar və nisbətən kiçik çökəklər qurşağı ilə ayrılır. Sahəsi xeyli kiçik olan Çili çökəkliyi eyniadlı böyük sualtı yüksəkliklə Pasxi qırılması zonası boyunca uzanan yüksək (3000-4000 m-ə qədər) Sala, Homes və ondan şimal-şərqdə uzanan Naska silsilələri arasında, Peru çökəkliyi isə bu axırıncı iki silsilədən şimalda yerləşir. Yüksəkliklər və silsilələr üzərində

bir sıra sualtı vulkan dağları ucalır. Pasxi adası belə uca sualtı vulkan dağlarından biridir.

Sakit okeanda ən böyük çökəklik şimal-şərq çökəkliyidir. Bu Şimali Amerika ilə Havay silsiləsi, Layn və Tuamotu qalxması arasındaki olduqca böyük sahəni tutur. Şimal-şərq çökəkliyi relyefinin əsas elementləri, əsasən enlik istiqamətdə uzanan bir sıra paralel qırılmalar sistemi zonasında yerləşən qaymavari silsilə və depressiyalar, vulkanik dağlar qrupu və silsilələridir. Bunlar çökəkliyin şimal hissəsində saysız-hesabsız olmaqla, abissal düzənliyin səthini çox kələ-kötür hala salmışdır.

Sakit okeanın cənub hissəsində Cənub çökəklik, orta hissəsində Mərkəz çökəklik, şimal-qərbində isə Şimal-qərb çökəkləri yerləşir. Mərkəz çökəklikdən qərbdə sahəsi xeyli kiçik olan Melaneziya, Şərqi Marian, Qərbi və Şərqi Karolina çökəkləri yerləşir. Cənub çökəklik müstəsna olmaqla, çökəklərin relyefi olduqca mürəkkəbdir. Çökəklərin əksəriyyəti bir-birindən, zirvələrdən mərcan adaları qrupu yerləşən sualtı silsilələr, yayla və tırələrlə ayrıılır.

Sakit okeanın dibində 10 mindən çox vulkan müəyyən edilmişdir. Bunların böyük əksəriyyəti sönmüş vulkanlar olmaqla nisbi yüksəklikleri 1000-2000 m-dən artıq deyil.

Vulkanlar bəzən min kilometrlərlə uzanan silsilə əmələ gətirirlər. Buna uzunluğu 3500 km-dən artıq olan və Havay adalarından Aleut çökəkliyinə qədər uzanan Havay-İmperator silsiləsi ən tipik misaldır.

Havay adalarından şimala getdikcə vulkanların yaşı artır. Havay adalarını təşkil edən vulkanik məhsulların yaşı 1 milyon ildən artıq olmadığı halda İmperator silsilesində axırıncı vulkanları təşkil edən lavaların yaşı 70-75 milyon ildən artıqdır.

**Şimal Buzlu okeani** sahəsinin yarıdan çoxu materik tipli yer qabığına malik olan şelfdən və dərinliyi 500-600 m-ə çatan kənar dənizlərdən ibarətdir. Bu dənizlərdə okean yatağına yaxın bir sıra böyük adalar qrupu (Şpisbergen, Frans İosif torpağı, Severnaya Zemlya) yerləşir. Materik tipli yer qabığı sahəsi əsasən bu okeanın Avrasiya bölməsindədir.

Okean yatağı Şimal Buzlu okeanın Mərkəz və Kanada bölməsi sahələrini tutur. Burada okean dibi strukturu mürəkkəb

olmaqla, bir sıra morfostrukturlardan ibarətdir.

İslandiya adasından şimalda, Orta Atlantik silsiləsi şimala davam edərək, sualtı İslandiya silsilesinə keçir. Silsilə şərqdən dib relyefi çox kələ-kötür olan Norveç çökəyi ilə (bu o qədər də dərin deyil, 3-3,9 km), qərbən Qrenlandiya dənizindəki ensiz depressiya və sualtı qalxmalar zonası ilə əhatələnir.

İslandiya sualtı silsiləsinin şimala davamı Yan-Mayen kəndələn qırılma zonasında 300-400 km şərqə meyl edərək Yan-Mayen adası sahəsinə qədər yerini dəyişmişdir. Buradan şimala Orta okean silsiləsi şərqə çıxıntısı olan dirsək əmələ gətirir və Şpisbergen adalarından cənub-qərbədə Şpisbergen transform qırılmاسında qurtarır. Yan-Mayen adasından Şpisbergen yaxınlığına qədər sualtı silsilənin cənub hissəsi Mon, şimal hissəsi Knipoviç silsiləsi adlanır. Hər iki silsilə rift dərəsi və transform qırılmalarla parçalanmışdır. Burada silsilənin oxuna paralel uzanan yan silsilələr də relyefi xeyli kələ-kötür hala salır. Mon və Knipoviç silsiləsinin nisbi hündürlüyü 2,5-3,5 km-ə çatır. Şərqdən və qərbədən silsilələr dibi parçalanmış çökəklərlə əhatə olunmuşdur.

Şpisbergen transform qırılması üzrə Şimali Atlantik sualtı silsiləsinin şimala davamı 1000 km-dən artıq bir məsafədə qərbə (şimal-şərqi Qrenlandiya sahilinə tərəf) meyl etmişdir. Bu qırılımadan şimala silsile Şimal Buzlu okeana daxil olur və Novosibirsk adaları istiqamətində uzanaraq, Orta Şimal Buzlu okean silsiləsini əmələ gətirir.

Morfoloji əlamətinə görə bu silsilə Orta Atlantik silsiləsindən o qədər də fərqlənmir. Burada silsilə oxu üzrə rift dərəsi uzanır. İki böyük və bir çox kiçik amplitudlu transform qırılmalar silsiləni bir çox qaymalara bölür. Silsilənin nisbi hündürlüyü 2,5-3 km-dən artıqdır. Onun mərkəz hissəsində sovet tədqiqatçılarının aşkar etdiyi rift dərəsi Sedov dərəsi, bütün silsilə isə Qakkel silsiləsi adlanır. Materik dayazlığında silsilənin rift zonasının davamı cavan çöküntülərlə dolmuş və Lena çayı deltasına qədər uzanan qrabən sisteminə keçir.

Yuxarıda göstərilən bütün silsilələr yüksək seysmikliyi ilə seçilir. Burada, həmçinin sönmüş və fəaliyyətdə olan sualtı vulkanlar da çoxdur.

Qakkel silsiləsi hər iki tərəfdən nisbətən ensiz okean yatağı

çökəkləri ilə əhatə olunur. Cənubdakı Nansen çökəkliyi (3975 m), şimaldakı Amundsen çökəkliyindən (4354 m) bir qədər dəyazdır. Hər iki çökəkliyin dibi az kələ-kötürdür.

Amundsen çökəkliyi Qrenlandiya-Novosibirsk adaları istiqamətində düz xətt boyu uzanan Lomonosov silsiləsi ilə əhatələnir. Bu silsilə Şimal qütbündən keçir. Orta okean silsilələrindən istər strukturuna, istərsə də morfolofiyasına görə kəskin seçilir.

Lomonosov silsiləsində yer qabığı xeyli qalın olub (20 km) materik tipinə yaxındır. Burada transform qırılmalar, rift dərəsi, vulkanlar müşahidə edilmir. Silsilədə zəlzələ ocaqları da qeydə alınmamışdır. Lomonosov silsiləsi onu əhatə edən Amundsen və Makarov çökəkləri dibindən orta hesabla 3 km yüksəyə qalxır.

Makarov çökəkliyi ilə, Şimal Buzlu okeanda sahəsinə görə ən böyük çökəklik olan Kanada çökəkliyi arasında əsasən bir sıraya düzülmüş, uzunsov sualtı qalxmalardan (yayla və qısa dağlardan) ibarət olan Mendeleyev silsiləsi uzanır. Bu silsilədən Kanada abissal düzənliyi istiqamətdə bir sıra enli və nisbətən qısa tirələr ayrılır.

Başqa okeanların abissal düzənliklərindən fərqli olaraq, Şimal Buzlu okeanı abissal düzənliklərinin və xüsusilə Kanada çökəkliyinin səthi əsasən hamardır. Burada təpələr, vulkan dağları, tirələr çox seyrəkdir, geniş sahədə isə onlara heç rast gəlinmir.

## **IV HİSSƏ**

### **EKZOGEN PROSESLƏRİN RELYEF ƏMƏLƏ GƏLMƏSİNDE VƏ İNKİŞAFINDA ROLU**

Dərsliyin ümumi hissəsində relyefin endogen və ekzogen proseslərin qarşılıqlı əlaqəsi və təsiri nəticəsində yaranması və inkişafi haqqında qısa ümumi məlumat verilmişdir. Müvafiq fəsillərdə relyefin planetar və makroformaların yaranmasının bila-vasitə endogen proseslərlə əlaqədar olması işıqlandırılmışdır.

Ekzogen proseslər, bir qayda olaraq, endogen proseslərin yaratdığı relyef formalarının evolyusiyasında fəal iştirak etməklə, mənşəyinə və morfolojiyasına görə bir-birindən ciddi fərqlənən, olduqca müxtəlif ölçülü relyef formaları yaradır. Bu hər şeydən əvvəl ekzogen relyef əmələ gətirən proseslərin müxtəlifliyi və ayrıca götürülmüş hər prosesin özünün geomorfoloji işinin çox-cəhətli olması ilə bağlıdır. Buna axar suların, buzlaqların, küləyin və s. fəaliyyətini və yaratdığı relyef formalarının rəngarəngliyini misal göstərmək olar. Dərsliyin sonrakı bölmələrində ekzogen proseslər və onların fəaliyyəti ilə yaranan relyef formaları haqqında ətraflı məlumat verilir.

## **XI FƏSİL**

### **AŞINMA VƏ ONUN RELYEF ƏMƏLƏGƏLMƏ PROSESİNDE ROLU**

Aşınma prosesi birbaşa relyef əmələ gəlməsində iştirak etmir. Lakin bir sıra ekzogen amillərin bir geomorfoloji proses kimi özünü göstərməsində aşınma prosesinin əhəmiyyəti böyükdür. Məlumdur ki, eroziya, yamac prosesləri, deflyasiya və i.a. proseslər bütövlüyü pozulmamış massiv ana süxurlara zəif təsir göstərir və həmin proseslərin təsiri ilə relyefin evolyusiyası çox ləngiyir. Aşınma prosesi müxtəlif mənşəli süxurların xırdalanmasına (dezinteqrasiyasına) gətirib çıxarır. Xırdalanmış süxur hissəciklərinə (və aşınma qatına) isə denudasiyanın müxtəlif növlərinin təsiri artır, onların bir yerdən başqa yerə aparılması, relyefin dəyişməsi və nəticədə yeni formalar yaranması prosesi

xeyleli sürətlənir.

Buna görə aşınmanın bir geomorfoloji amil kimi öyrənilməsi müəyyən əhəmiyyət kəsb edir.

Süxurların xirdalanması ilə nəticələnən proseslərin məcmusu (cəmi) **aşınma** adlanır. Süxurlara təsir edən amillərdən və bu təsirin nəticəsindən asılı olaraq, aşınma prosesinin əsas iki növünü – **fiziki aşınma** və **kimyəvi aşınma** ayırırlar. Hər iki növ proses eyni vaxt baş verir. Lakin fiziki-coğrafi şəraitdən (xüsusilə iqlim şəraitindən) və süxurların xassəsindən asılı olaraq, konkret sahədə bu proseslərin biri süxurların aşınmasında daha çox rol oynayır.

Fiziki aşınma nəticəsində süxurlar dağılıb xirdalanır, lakin onların kimyəvi tərkibi dəyişmir. Fiziki aşınmanın aşağıdakı növləri məlumdur.

**Temperatur** (yaxud termik) **aşınması** - adından göründüyü kimi, süxurlara yalnız temperaturun təsiri nəticəsində baş verir. Temperatur aşınması süxurların tərkibindən, rəngindən, quruluşundan (teksturundan və strukturundan), çatlılığından və s.dən asılıdır. Bunlarla yanaşı temperatur aşınmasının əsas amili, temperaturun tərəddüd etməsidir. Temperaturun illik tərəddüdü aşınma prosesində o qədər iştirak etmir. Lakin temperaturun sutkalıq tərəddüdü bu prosesin (yəni fiziki aşınmanın) ən başlıca səbəbidir. Aşınmanın bu növü bütün iqlim qurşaqlarında baş verə də, temperaturun sutka ərzində kəskin dəyişdiyi torpaq və bitki örtüyü zəif olan sahələrdə (kontinental iqlimin səhra və yarımsəhraları), yüksək dağlıq qurşaqlarda daha sürətlə gedir.

Səhralarda və dağlarda möhkəm süxurların yer üzərinə çıxığı ərazilərdə səth künclü-bucaqlı səxur qırıntılarından ibarət olan aşınmış qatla örtülür.

Bir sıra xarici ölkə alımlarının laboratoriya təcrübələrinin nəticələri göstərmişdir ki, temperaturun kəskin dəyişməsi süxurların parçalanmasında mühüm rol oynayır. Lakin təbiətdə gedən prosesləri və bu proseslərə təsir göstərən amillərin məcmusunu, prosesin milyon illər davam etməsini, laboratoriyyada yaratmaq olduqca çətindir. Kontinental iqlim vilayətlərində, geniş sahələrdə xirdalanmış aşınma qatının yayılmasını alımların böyük əksəriyyəti temperaturun sutka ərzində kəskin tərəddüdü ilə izah edir.

Mexaniki aşınma mülayim və soyuq iqlim qurşaqlarında və yüksək dağlarda yayılmış aşınma növüdür. Aşınmanın bu növünün səbəbi əsasən süxurların çatlarına dolan suyun donması və əriməsi prosesinin tez-tez təkrarlanmasıdır. Süxurların çatlarındakı suyun donub buz kristallarına çevrilmesi zamanı, onun həcmi genişlənir və səxura böyük təzyiqlə təsir edir. Səxur çatlarla nə qədər çox parçalanmış olarsa, bu prosesin aşınmada effekti də o qədər çox olar. Adətən aşınmanın bu növünü şaxta aşınması da adlandırırlar. Şaxta aşınması qütb ölkələrində və yüksək dağlarda daha sürətlə gedir.

Bəzi alımların fikrincə yer səthindən xeyli aşağıda böyük təzyiq altında olan süxurlar, vaxt keçdikcə yer səthinə çıxır (tektonik qalxma və denudasiya nəticəsində), onun səthinə düşən təzyiq dəfələrlə azalır və bunun nəticəsində süxurların mexaniki parçalanması baş verir. Bu proses **dilatasiya** adlanır. Dilatasiya prosesi püskürmə süxurlarda daha çox müşahidə edilir.

Bu proseslərlə yanaşı süxurlardakı çatlarda kristalların yaranması da onlara güclü mexaniki təsir göstərir və parçalanmaya səbəb olur. Əslində suyun səxur çatlarında donub kristallik struktura keçməsi də bu növə aid edilə bilər.

Arid iqlim sahələrində gündüz suyun buxarlanması və tərkibindəki duzların çatlarda kristallaşması mexaniki aşınma amillərindən biri hesab edilir. Kristallar böyüdükcə çatların divarına təzyiq göstərir və nəticədə, süxurların parçalanıb xırdalanmasına gətirib çıxarır.

Süxurların tədricən aşınmasına, xırdalanmasına bir sıra başqa amillər də təsir göstərir. Bunlardan canlı orqanizmlərin süxurlara mexaniki təsiri xüsusilə qeyd edilməlidir. Süxurlardakı çatlarda bitən bitkilərin kökləri böyüdükcə çatların divarına böyük təzyiq göstərir. Müəyyən edilmişdir ki, hüceyrələrin qışası bir sıra metallardan möhkəmdir. Bitki kökləri çatlar boyu metrlərlə, bəzən on metrlərlə dərinliyə işləyir və vaxt keçdikcə süxurlardakı çatları xeyli genişləndirir; bu prosesdə yeni çatlar yaranır və tədricən massiv səxur kütlələri aşınmaya məruz qalır. Bununla yanaşı, bitkilərin kök sistemi aşınmış xırda məhsulları sanki bərkidir, onların denudasiya prosesləri tərəfindən dağıdılmasının qarşısını alır.

Bir sıra sükurların (məs., gillərin, mergellərin, gilicələrin və s.) islanması və quruması da mexaniki aşınma ilə nəticələnir. Məlumdur ki, islandıqda bu sükurların həcmi genişlənir, quruduqda isə kiçilir. Bu prosesin çox təkrarlanması, nəticədə həmin sükurların xırda hissəciklərə parçalanması ilə nəticələnir.

Aşınma prosesinin geniş yayılmış ən mühüm növlərindən biri kimyəvi aşınmadır.

Fiziki aşınmadan fərqli olaraq kimyəvi aşınma prosesi nəticəsində minerallar və sükurlar ciddi dəyişir, yeni minerallar və sükurlar əmələ gəlir.

Ümumiyyətlə, kimyəvi aşınma olduqca mürekkeb və müxtəlif cəhətli bir proses olmaqla, bir çox növlərə ayrıılır. Karbon qazı, oksigen, su və üzvi turşular daha çox kimyəvi aktivliyə malik olmaqla, aşınma prosesini sürətləndirən amillərdir. Kimyəvi aşınmanın daha geniş yayılmış növləri həllolma (bu, sükurlarda karst prosesinin inkişafının ən başlıca amilidir), hidratlaşma, karbonlaşma və oksidləşmədir. Bu proseslər sükurların müxtəlif yollarla aşınib dağılmışına, yeni sükurun, mineralların və aşınma qabığının yaranmasına səbəb olur.

Aşınma prosesinin sürətinə dair toplanan məlumatlar göstərir ki, quru səthindən məhlullar şəklində min ildə 5-15 mm məhsul həll edilib aparılır (bu, əslində denudasiya prosesinə aiddir). Qırıntı məhsullarla örtülü olmayan xırda dənəli qranitdə aşınma ildə 0,16-0,20 sm sürətlə, iridənəli qranitdə isə 0,4-0,5 sm sürətlə gedir. Sükurların əzildiyi zonalarda isə (qırılmalar zonasında) aşınmanın sürəti göstəriləndən 5-6 dəfə artıq olur.

Aşınma prosesi nəticəsində yer səthində aşınma qabığı, elüvi və torpaq əmələ gəlir. Qravitasianın çox güclü olduğu dik yamaclarda göstərilən elementlərin heç biri yarana bilmir.

Aşınma qabığı konkret ərazinin iqlimindən, relyefindən və aşınma prosesinin davamiyyətindən asılı olaraq, müxtəlif qalınlıqda olur. Səthi hamar, yaxud az maili olan düzənliklərdə aşınma qabığının qalınlığı 2-3 m-dən 40 m-ə, bəzən 50-60m-ə çatır. Qalın və yaxşı inkişaf etmiş aşınma qabığı bir neçə qatdan ibarət olur. Üst qat qırıntı qat adlanır. Bu künclü-bucaqlı, yaxud çox xirdalanmış qırıntı məhsullarından ibarət olur. Ondan aşağıda silisium-alüminiumlu (siallit), kaolin və allit qatlar yerləşir. Ümu-

miyyətlə, iqlimdən asılı olaraq, aşınma qatının bir çox zonal növləri ayrıılır. Bunlara qırıntı, hidroslyuda, montmorillonit, kaolinit, qırmızı torpaq və laterit aşınma qabıqları daxildir.

Aşınma qabığı zonal xarakter daşıdığını və onların ayrı-ayrı növləri yalnız müəyyən iqlim şəraitində yarandığına görə, qədim aşınma qabığı yaxşı saxlanan sahələrin paleocoğrafi şərtini öyrənmək üçün onların böyük əhəmiyyəti var. Aşınma qabığının öyrənilməsi eyni zamanda böyük praktik əhəmiyyətə malikdir. Qədim aşınma qabıqları bir sıra faydalı qazıntılarla (boksit, dəmir filizi, nikel, kobalt və s. filizlərlə) zengin olur.

## XII FƏSİL

### YAMACLAR VƏ YAMAC PROSESLƏRİ

#### Yamac anlayışı və yamacların təsnifatı

**Y a m a c**, adından göründüyü kimi, səthi maili olan sahələrə deyilir. Yamacın əksinə olaraq üfüqi (yaxud üfüqiyə yaxın) səthi olan sahələr - hamar düzənliklərdir.

S.S.Voskresenski yamac dedikdə, səth meylliyi  $1-2^\circ$ -dən artıq olan sahələri nəzərdə tutur. Ümumiyyətlə, yamac meylliyyinin aşağı həddini müəyyən etmək bir qədər mübahisəli məsələdir.

Yamacların meylliyi olduqca müxtəlif olub,  $1-2^\circ$ -dən  $90^\circ$ -yə qədər dəyişir. Hətta bəzən asılı yamaclar da ayrılır ki, bunun meylliyi  $90^\circ$ -dən artıq olur. Voskresenskinin hesablamasına görə Avrasiyada meylliyi  $1^\circ$  olan ərazilərin sahəsi  $5400 \text{ min km}^2$  ( $10\%$ ),  $1-10^\circ$  arasında olan ərazilər  $32.100 \text{ min km}^2$  ( $61\%$ ),  $10-20^\circ-10.600 \text{ min km}^2$  ( $19\%$ ),  $20-35^\circ -4.200 \text{ min km}^2$  ( $8\%$ ),  $35^\circ$ -dən artıq olan sahələr isə  $1100 \text{ min km}^2$  ( $2\%$ ) təşkil edir.

Yamacın meylik dərəcəsi yamac proseslərinin inkişafına təsir göstərən ən başlıca amillərdən biridir. Məlumdur ki, yer səthini təşkil edən sükür hissəciklərini ilişmə qüvvəsi saxlamasa idi, yerin səthi hamar olardı. Lakin sükür hissəcikləri arasında ilişmə qüvvəsinin mövcud olması və bunun ayrı-ayrı sükür qruplarında böyük həddə dəyişməsi, yamac meylliyyini böyük hüdudda dəyişməsinə səbəb olur.

Yer səthinin hər yerində sükür hissəciklərinə başqa bir qüvvə də təsir göstərir. Bu qüvvə ağırlıq qüvvəsidir. Bu qüvvə hər

hansi súxur hissəciyini yamacın meylliyi istiqamətində hərəkət etdirməyə səy göstərir. Meyllik artdıqca bu təsir güclənir və súxurların ilişmə qüvvəsində artıq olduğundan, hissəciklərin yamac boyu hərəkət sürəti artır. Üfüqi səthlərdə bu təsir özünü göstərmir.

Yamacların öyrənilməsinin elmi və praktik əhəmiyyəti böyükdür. Yamacların ən sadə morfoloji xüsusiyyətlərinin (məs., profilinin) öyrənilməsi ərazinin tektonik rejimini müəyyən etməkdə, yaxud yamac proseslərinin tədqiq edilməsi relyefin inkişafının proqnozunu verməkdə istifadə edilən geomorfoloji üslulardan biridir.

Bundan əlavə torpaq eroziyası və ümumiyyətlə, eroziya prosesi yamacların meylliyindən, uzunluğundan çox asılıdır. Müxtəlif mühəndis qurğularının yaradılması, tikinti işlərinin həyata keçirilməsi yamacların və yamac proseslərinin hərtərəfli öyrənilməsini tələb edir.

**S.S.Voskresenski yamacları meylliyinə görə aşağıdakı qruplara bölür:**

- 1.Dik yamaclar ( $a=35^\circ$  və daha çox);
- 2.Orta meylli yamaclar ( $a=35^\circ-15^\circ$ );
- 3.Meylli yamaclar ( $a=15^\circ-5^\circ$ );
- 4.Az meylli yamaclar ( $a=5^\circ-1^\circ$ ).

**Uzunluğuna görə isə yamaclar aşağıdakı üç növə bölünür:**

- 1.Uzun yamaclar (=500m);
- 2.Orta uzunluqda yamaclar (=500-50m);
- 3.Qısa yamaclar (=50m-dən az).

**Formasına (profilinə) görə yamaclar bir nəçə növə bölünür:** 1) Düz yamaclar; 2) Qabarıq yamaclar; 3) Batiq yamaclar; 4) Pilləli yaxud qabarıq-batiq yamaclar.

Məşhur geomorfoloqlardan V.Penk göstərmişdir ki, düz yamaclar tektonik qalxma və denudasiya proseslərinin eyni intensivlikdə (sürətlə) baş verməsi nəticəsində yaranır. Qabarıq yamaclar tektonik qalxma sürətinin denudasion alçalma sürətində artıq olması şəraitində əmələ gəlir. Pilləli yamaclar, axırıncı iki şəraitin növbələşməsindən və bir sıra başqa səbəblərdən, xüsusi-lə yamacda müxtəlif litoloji tərkibdə súxur qatlarının növbə-

ləşməsindən yaranır.

Mənşəyinə görə yamaclar çox müxtəlif olub, aşağıdakı növlərə ayılır:

**1. Tektonik yamaclar** - bunlar üfüqi yatan layların tektonik hərəkətlər və qırılmalarla deformasiya edilməsi nəticəsində əmələ gelir. Təbiətdə ekzogen proseslərin təsirinə məruz qalmayan və bu proseslərin təsiri ilə dəyişilməyən yamaclara nadir hallarda təsadüf olunur.

**2. Vulkanik yamaclar** - bu yamaclar əsasən püskürməkdə olan cavan vulkanlar sahəsində yayılmışdır. Qədim vulkanların yamacları isə eroziya-denudasiya prosesi ilə çox dəyişilmişdir. Bəzi hallarda qədim lava axınları üzərində də vulkanik yamacın fragməntləri az-çox yaxşı saxlanılmışdır.

**3. Ekzogen yamaclar** - ekzogen mənşəli yamaclar yer səthində ən geniş yayılmış yamac növüdür. Ekzogen geomorfoloji proseslər çox müxtəlif olduğundan onların yaratdığı yamaclar da mənşə etibarı ilə və morfologiyasına görə çox müxtəlif olur.

Yamaclara təsir göstərən, yaxud yamacın yaranmasında iştirak edən amillərin növlərinə görə ekzogen yamaclar bir sıra növlərə ayılır.

**1. Fluvial yamaclar.** Bura dərələrin, yarğan və qobuların, akkumulyativ düzənliliklərin, gətirmə konuslarının, yataqyanı tirələrin, bir sözlə axar suların fəaliyyəti ilə yaranan relyef formalarının yamacları daxil edilir.

**2. Buzlaq mənşəli yamaclar.** Karların, troq dərələrin, buzlaq sirkərinin, müxtəlif buzlaq akkumulyasiyası tirələrinin və təpələrinin (moren tirələri, oz, kam və drumlinlərin), qoyun kəlləsi və qırırmış qayaların yamacları, buzlaq mənşəli yamaclara aid edilir.

**3. Dəniz və göl mənşəli yamaclar.** Dəniz və göllərin sahillərində abraziya və akkumulyasiya relyef formalarının (sahil pillələrinin, terrasların, sahil tirələrinin) yamacları bu növə aid edilir.

**4. Eol mənşəli yamaclar.** Barxan və dünlərin, deflyasiya çökəklərinin yamacları eol mənşəlidir.

**5. Yeraltı suların fəaliyyəti** ilə yaranan yamaclar. Bu növ yamaclara karst qıflarının karst-uçqun çökəklərinin, «po-

lyelərin» və başqa karst mənşəli çökəklərin və tropik karstin təpələrinin yamacları aid edilir.

**6. Donuşluq mənşəli yamaclar**, donuşluq sahəsində yayılmış termokarst çökəklərinin, hidrolakkolit təpələrin və i.a. yamacları daxildir.

Yamacların əmələ gəlməsində və təkamülündə çox vaxt göstərilən amillərin bir neçəsi iştirak edir. Bir amilin yaratdığı ilkin yamaclara sonralar başqa amillər də təsir göstərir.

Yuxarıda göstərilən amillər yer səthində ilkin yamacları əmələ gətirir. Məlumdur ki, ekzogen proseslər arası kəsilmədən fəaliyyət göstərir və onların müxtəlif növləri, morfoiqlim şəraitindən asılı olaraq ilkin yamaclara bu və yaxud digər şəkildə təsir göstərir. Həmin proseslər vaxt keçdikcə müxtəlif mənşəli ilkin yamacların morfolojiyasını dəyişir, relyefin ümumi təkamülüünü şərtləndirir.

Vaxt keçdikcə ilkin yamaclar ciddi dəyişikliklərə uğrayır, onların həm morfoloji, həm də morfometrik xüsusiyyətləri dəyişir.

İlkin yamaclarda fəaliyyət göstərən və onları dəyişən ekzogen proseslərin məcmusunu S.S.Voskresenski **yamac prosesləri** adlandırır.

Fiziki-coğrafi şəraitdən və yamaclara təsirindən asılı olaraq yamac proseslərinin bir neçə tipləri ayrılır. Bununla yanaşı yamacları təşkil edən sükurlar, xüsusilə aşınma qabığının xüsusiyyətləri, qalınlığı və s. yamac proseslərinin xarakterinə çox təsir göstərir.

Yamaclarla və yamac proseslərinə bir sıra əsərlər həsr etmiş S.S.Voskresenski, yamac proseslərinin xüsusiyyətlərinə görə, yamacların aşağıdakı əsas tiplərini ayırır:

**1. Əsl qravitasion yamaclar.** Bu tipə dikliyi  $35-40^{\circ}$  və artıq olan yamaclar aid edilir. Ana sükurlardan müxtəlif təsir altında ayrılan (qopan) sükur kütlələri yamac üzrə sərbəst yuvarlanıb, aşağı hərəkət edir. Qravitasion yamacların aşağıdakı növləri ayrılır: 1.Uçqun yamacları, 2.Töküntü yamacları, 3.Qar uçqunu yamacları.

**2. Sükurların qaymалı hərəkəti yamacları.** Bu tipə aid edilən yamaclarda müxtəlif həcmli sükur kütlələri

yamacdan qopub aşağı hərəkət edir. Bu kütlələrin ana yamacdan qopmalarının əsas səbəbi ilişmə qüvvəsinin pozulmasıdır. İlişmə qüvvəsi əksər hallarda sükurların nəmlənməsi nəticəsində pozulur. İlişmə qüvvəsi pozulduqda sükur kütlesi qravitasiya təsiri ilə yamac üzrə aşağı hərəkət etməyə məcbur olur.

Bu tip yamacların da meylliyi çox olmaqla 20-40° arasında dəyişir. Bura aşağıdakı yamac növləri aiddir.

1.Sürüşmə yamacları. 2.Sürüşmə-«axma» yamacları (qırıntı məhsul örtüyü möhkəm sükurun üzəri ilə sürüsür). 3.Çökmə (aşağı yatma) yamacları.

**3.Qırıntı məhsulların kütləvi hərəkəti («sürüşməsi») yamacları.** Bu tipə bir sıra yamac növləri aiddir. 1. Soliflüksiya yamacları. 2. Yavaş soliflüksiya yamacları. 3. Yavaş tropik soliflüksiya yamacları. 4. Konjeliflüksiya yamacları. 5. Deflüksiya yamacları. 6. Deserpsiya yamacları.

**4.Delüvial (sahəvi yuyulma) yamacları.** Delüvial yamaclarda sükur hissəcikləri yamacla axan və tez-tez yerini dəyişən çox nazik su axını təbəqəsi ilə yaxud kiçik şırımlara cəmlənən axınlarla yamacın ətəyinə aparılır.

Yuxarıda göstərilən bir sıra yamac tipləri və onların müxtəlif növləri denudasion və akkumulyativ hissələrə bölünür. Məsələn, delüvial yamacların ətəyində ən narin sükur hissəciklərinin (gillicələrin) toplandığı delüvial şleyflər (bu artıq akkumulyativ yamac hesab olur) yerləşir. Yamacın akkumulyativ hissəsi bir çox hallarda müşahidə edilmir. Buna yamacdan gələn məhsulların daimi axarlı çaya çıxarıldığı sahələri və i.a. misal göstərmək olar.

### Sürüşmə yamacları

Sürüşmə prosesi dağ yamaclarında, düzənlik çaylarının, dəniz və göllərin dik sahillərində yayılan, relyef əmələ getirən ekzogen proseslərdən biridir.

Sürüşmə adətən yumşaq və zəif sementləşmiş sükur qatlaşdırında inkişaf edən prosesdir. Lakin həmin sükur qatlarında bu prosesin baş verməsi üçün bir sıra əsas şərtlərin mövcud olması vacibdir.

Arid vilayətlərdə yumşaq sükur qatları nə qədər qalın olsada, dik yamaclarda belə sürüşmə prosesi nadir hallarda baş verir.

Deməli, sürüşmə prosesi əsasən az-çox rütubətli iqlim sahələri üçün xas olan prosesdir.

Sürüşmənin baş vermesi üçün yumşaq və zəif sementləşmiş çöküntülərin mövcudluğu ilə yanaşı, yamacların dikliyi, qrunut sularının olması əsas şərtlərdəndir.

Meylliyi  $10-12^{\circ}$ -dən az olan sahələrdə qrunut suları bol olduqda belə sürüşmələrə nadir hallarda təsadüf edilir. Bunu nəzərə alaraq S.S.Voskresenski göstərir ki, sürüşmə əlverişli geoloji şəraitdə yamacın dikliyinin və hündürlüğünün funksiyasıdır. Geoloji şəraitdə, xüsusilə su keçirən və su keçirməyən layların növbələşməsi, layların dağ yamacında, dəniz və göl sahilində yamacın kəsildiyi istiqamətdə yatması, qrunut suları və kifayət dərəcədə ( $10-12^{\circ}$ -dən artıq) səth meylliyi olduqda sürüşmə prosesi üçün daha əlverişli şərait yaranır. Lakin sürüşmə prosesi çox vaxt üfüqi, yaxud buna yaxın şəraitdə yatan yumşaq süxur qatlarında da baş verir. Qara dəniz sahili və Volqaboyunda yayılan sürüşmələr buna misaldır.

Müəyyən edilmişdir ki, sürüşmə prosesi nadir hallarda olsada, möhkəm, hətta vulkanik süxurlar yayılan sahələrdə də baş verir. Belə sahələrdə sürüşmə vulkanogen (məs., lava, tuf) süxur qatları altında yatan gilli və gilicəli süxur təbəqəsi səthinə süzülən suların həmin təbəqəni nəmləndirməsi (müəyyən meylilik şəraitində) nəticəsində baş verir.

Çay və dənizlərin dik sahillərində sürüşmələr adətən sahilin sıldırıım, yaxud çox maili zonasından başlayıb yamac üzrə yuxarıya tərəf inkişaf edir. Çox vaxt sürüşmənin əmələ gəlməsi aşağıdakı qaydada baş verir: sulu təbəqə ilə sirkulyasiya edən sular su keçirməyən qatın səthini isladıb, sürüşkən vəziyyətə salır. Səthi islanmış su keçirməyən qat üzərində yatan süxur qatlarının həcmi çox böyük olduqda ağırlıq qüvvəsi ilişmə qüvvəsini dəf edir və həmin üst qat müvazinətini itirərək, ümumi geomorfoloji şəraitdə asılı olaraq yamac üzrə aşağı hərəkət edir.

Bu hərəkət ya sürətli, yaxud da zəif olur və uzun müddət vaxtaşırı davam edir. Sürüşmə başlayan zaman, sürüşən kütlə ilə «ana yamac» arasında, əksər halda yarımdairəvi şəkildə çat əmələ gəlir. Bu çatın sürüşmə kütləsi altında qalan hissəsi **s ü r ü ş - m e s e t h i** adlanır. Sürüşmə bir qədər inkişaf etdikdə sürüşən

kütlə ilə ana yamac arasında çat vaxt keçdikcə genişlənir. Bu **ç a t q o p m a**, yaxud **a y r i l m a s e t h i** adlanır. Sürüşən kütlə yamacın aşağı hissəsinə tərəf yerini dəyişdikdən sonra, ayrılma səthi dik divar kimi sürüşmə səthi üzərində ucalar. Yamacın hündürlüyüündən və xüsusilə sürüşən kütlənin qalınlığından asılı olaraq, dik ayrılma çatı yamacının hündürlüyü bir neçə metrdən onlarla metrə çatır.

Sürüşən kütlə yerində çox vaxt öz formasına görə sırki xatırladan çökəklik əmələ gəlir ki, bu **s ü r ü s m e s i r k i**, yaxud sadəcə olaraq sürüşmə çökəkliyi adlanır.

Sürüşmə yamaclarında ümumi geoloji və geomorfoloji şəraitdən asılı olaraq, sürüşmə prosesi nəticəsində mürəkkəb mikro, bəzən mezorelyef formaları yaranır.

Cəbhə boyu sürüşmələrdə (bu frontal sürüşmələr adlanır və yamacın xeyli uzunluğu olan sahəsini əhatə edir), sürüşmə prosesi dövrü olaraq təkrar olduqda və hər dəfə ana yamacın müəyyən zolağı ondan ayrılib aşağı hərəkət etdikdə, səthi hamar pilləli yamac yaranır. Belə səthi düz pilləli sürüşmələr çay və dəniz terraslarını xatırlatdıǵına görə onlar **s ü r ü s m e t e r r a s i** adlanır. Volqa çayının sağ sahilində sürüşmə terraslarına təsadüf etmək mümkündür.

Çox hallarda sürüşən kütlə yamacın ətəyinə və yaxud sürüşmə prosesi toxunmadığı aşağı hissəsinə çatıqdə, sürüşən kütlənin ön zonası bir qədər yuxarı qalxır, arxa zonası isə yarımdairəvi formalı sürüşmə səthinin batiq hissəsində yerləşdiyindən, aşağı düşür və onun meylliyi, yamacın ümumi meylliyi əksinə olur. Eyni yamacda proses çox təkrar olursa, hər bir sürüşmə kütləsi əvvəlkinin arxasına söykənib dayanır və tirəli mezorelyef yaradır.

Sürüşmə kütlələri bir çox hallarda xaotik yerləşdiyindən, sürüşmə yamacında çoxlu miqdarda kiçik təpəciklər və çalalar əmələ gəlir. Yağlılı dövrdə çalalara su toplanaraq, kiçik gölməçələr yaradır. Bütün göstərilən morfoloji əlamətlər sürüşmə yamaclarını, hətta orada sürüşmə prosesi qədimlərdə baş vermiş olsa da, başqa mənşəli yamaclardan asanlıqla seçməyə imkan verir.

Dağlıq ölkələrdə sürüşmə prosesinin inkişafı üçün daha əlverişli şərait vardır. Bununla yanaşı, bir çox dağlıq ərazilərdə bu

proses az yayılmışdır. Bunun əsas səbəbi həmin dağlıq ölkələrin geoloji quruluşudur. Dəniz çöküntülərinin (xüsusilə gillərin) geniş yayıldığı dağlıq sahələrdə sürüşmə prosesinin bir çox növləri (sahəvi, frontal, xətti, lokal) geniş yayılmışdır. Buna Azərbaycan SSR ərazisində yerləşən və mezozoyun, paleogenin qalın gil qatları olan dəniz çöküntülərindən təşkil olmuş Cənub-Şərqi Qafqaz misal ola bilər.

Dağlıq ölkələrdə, istər dərinləşməkdə olan çay dərələrinin dik sahilindən başlayıb yamac üzrə yuxarı yayılan, istərsə də yamacın daha dik yuxarı hissəsindən başlayıb, aşağı yayılan sürüşmələr geniş yayılmışdır.

Rütubəti çox olan sahələrdə sürüşən gil-torpaq qatı bəzən palçıq axını tipində olur. Sürüşən kütlə daxilində müxtəlif həcmli qaya sűxurlar da olur. Dərələr üzrə sürüşən kütlə çox uzun olmaqla, çayı xatırladır. Sürüşmə kütləsi kənarlarında qabardığından sahil xəttləri əmələ gəlir, səthi isə kələ-kötür olur və quraq dövrdə bir çox çatlarla kəsilir. Yağış yağan zaman həmin çatlarla, sürüşən kütlə altına süzülən sular, sürüşməni fəallaşdırır. Sürüşmə kütləsi aşağıda çay terrasında bir qədər yayılaraq gətirmə konusunu xatırladır. Bəzi hallarda sürüşmə kütləsi çayın yatağına enərək, onu çox daraldır, hətta suyun qarşısını kəsir.

Dağlıq ölkələrdə əksərən ana sűxur qatlarında inkişaf edən böyük sürüşmlərlə yanaşı, yamaclarda, xüsusilə onların ətəyində toplanan qalın və yumşaq delüvial çöküntülərdə də sürüşmələr müşahidə edilir. Lakin bu çöküntülərdə çox da böyük və dərin qatları əhatə edən sürüşmələrə az təsadüf edilir.

Məşə ilə örtülü yamaclarda iri sahələr sürüşdükdə, sürüşən kütlənin səthi yamacın meylliyinin əks istiqamətinə meyilləndiyindən ağacların gövdələri şaquli vəziyyətdən xeyli meyl edir. Belə məşə sahələri «sərxoş məşələr» adlanır.

Yamac aşağı sərbəst hərəkət edən sürüşmə delyapsiv sürüşmə, yamacın aşağı hissəsində yuxarıdan sürüşən kütlənin təzyiqi altında qabarən və sürüşən kütlə detruziv sürüşmə adlanır.

Sürüşmələr məskunlaşmış sahələrdə baş verdikdə təsərrüfata böyük ziyan vurur-yolları və binaları uçurdur, əkin və otlaq sahələrini dağıdıb istifadəsiz hala salır; su anbarlarının lillənməsi

prosesini sürətlendirir. Buna görə sürüşmə prosesinin hər tərəflə öyrənilməsi, ona qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması mühüm vəzifədir.

### Uçqun yamacları

Dik yamaclarda qravitasıya qüvvəsinin təsiri altında müxtəlif həcmli səxur kütlələrinin ani halda ana yamacdan qopub tökülməsi **uçqun** adlanır. Uçqunlar ən çox dağlıq ölkələrdə müşahidə edilir. Düzənliklərdə isə bunlar dərə və yarğanlarda su dabanını yuduğu dik yamaclarda müşahidə edilir.

Dağlıq sahələrdə uçqunlar adətən qaya səxurlarda baş verir. Uçqun baş verməsi üçün yamacda qaya səxur kütləsinin yamacla əlaqəsinin (ilişmə qüvvəsinin) zəifləməsi və yamacın dik olması əsas şərtdir. Müxtəlif mənşəli çatlarla kəsilmiş dik yamaclarda ucalan qayalıq sahələrdə uçqunlar tez-tez təkrar olunur.

Uçqun sahələrin ətəyində yamacın meylliyi o qədər dik olmalıdır ki, dik qayalardan qopub tökülen kütlələr orada dayana bilməsin və yamacın ətəyinə, yaxındakı dərəyə qədər yuvarlanınsın. Adətən uçqun məhsulları meylliyi 35-45°-dən artıq olan yamaclarda dayana bilmir.

Uçqunlar ən çox daha kontrastlı relyefi olan uca dağlar üçün xas olan hadisədir. Adətən hündürlüyü 3000-4000 m-dən artıq olan dağlar dərin dərələrlə çox kəsilir, suayıcı tirələr ensiz, yamaclar isə çox dik olur. Belə şəraitdə çatlarla çox parçalanmış qaya səxurlar tədricən əsas yamacla əlaqəsini zəiflədir, nəhayət ağırqliq qüvvəsi ilişmə qüvvəsindən artıq olur və ana yamacla əlaqəsi zəifləmiş kütlə ondan qopub düşür. Yamacdan qopub tökülen kütlə nə qədər möhkəm qaya səxurlarından ibarət olsa da, çatlı olduğundan böyük sürətlə yamac üzrə yumalanır, yamacdakı çıxıntıllara toxunub parçalanır və sanki milyonlarla kəsəklərdən ibarət olan daş axını şəklində böyük sürətlə aşağı tökülür.

Uçqun məhsulları yamacların ətəyində, meylik azalan sahələrdə, ekşər hallarda isə dərələrdə qalaqlanaraq özünəməxsus relyef formaları yaradır. Bu formalar sanki morenləri xatırladır. Uçqun məhsulları qalaqlanaraq təpələr yaradır, bunların arasında isə çökəklər yerləşir.

Uçqun materiallarının həcmindən və toplandığı sahənin ilkin

morfologiyasından asılı olaraq, bu məhsulların qalınlığı müxtəlif olur (bir neçə on metrdən 300-350 m-ə qədər). Uçqun məhsulları yüksək dağlığın dar dərələrində toplandıqda daha qalın olur və dərənin dibini kələ-kötür hala salır.

Bir çox hallarda uçqun məhsulları dərələrdə qalaqlanaraq, onları kəsir və uçqun bəndi əmələ gətirir. Adətən belə bəndlərdən yuxarı dərənin dibində göl əmələ gelir. Azərbaycanda Kəpəzin şimal ətəklərində yerləşən Goygöl, Maralgöl və bir sıra kiçik göllər, Abxaziyada Ritsa gölü, Orta Asiya dağlıq vilayətində, Alplarda bir sıra dağ gölləri uçqun-bənd gölləridir.

Uçqun məhsulları su sərfi çox olan dağ çaylarının qarşısını kəsdikdə, uçqun bəndin arxasında tez bir zamanda göl yaranır, sonra su bəndi üzərindən aşmağa başlayır və vaxt keçdikcə bəndi yarır nəticədə efemer göl yox olur.

Dağlarda uçqunların əmələ gəlməsinə zəlzələlər də böyük təkan verir. Yüksək seysmik sahələrdə böyük uçqunların çoxu zəlzələ təkanı nəticəsində baş verir.

Uçqun kütləsinin həcmi çox müxtəlif olur. Adətən həcmi kiçik uçqunlar daha çox təkrarlanır. Nəhəng uçqunlar isə az-az baş verir.

Avstriya Alplarındaki Fern aşırımı yanında uçqun  $15,5 \text{ km}^2$  sahədə baş vermiş və onun məhsulları  $49 \text{ km}^2$  sahədə yayılmışdır. Bu uçqun kütləsinin həcmi  $1 \text{ km}^3$ -ə çatır. Qərbi Pamirdə 1911-ci ildə Murqab çayı dərəsində baş verən uçqun kütləsinin həcmi  $3 \text{ km}^3$  olmuşdur ki, bu Amudərya çayı hövzəsi çaylarının 25 illik erozion fəaliyyətinə, Volqa çayı hövzəsində 250 illik eroziya məhsulu həcmində bərabərdir.

Uçqun hadisəsi yamacların relyefinə müxtəlif təsir göstərir. Uçqun baş verən sahədə yamac tədricən geri çekilir, yamacla böyük sürətlə hərəkət edən qaya parçaları yamac səthinin aşınmasını sürətləndirir. Uçqun bəzən yamaclarda nüvlər (şırımlar) əmələ gətirir. Uçqun məhsulları toplanan sahələrdə çox zaman qaydasız yerləşən akkumulyativ tirələr, təpələr, çökəklər əmələ gəlir. Bəzən yüksək dağlıqdakı bu relyef formalarını buzlaq akkumulyasiyası formaları ilə qarışq salırlar, uçqun bənd göllərinin buzlaq mənşəli olduğunu söyləyirlər. Bunları aydınlaşdırmaq da-ha dəqiq tədqiqatlar, uçqun və moren məhsullarının aşdırılma-

sını və bir-birindən seçilməsini tələb edir.

### Ufanti yamacları

Ufanti dedikdə, dik yamaclarda aşınma prosesi nəticəsində yamacla əlaqəsini itirən, xüsusilə çatlarla çox parçalanmış qaya sükur hissələrinin yamacdan qopub ağırlıq qüvvəsi təsiri altında aşağı yumalanmasını başa düşmək lazımdır. Əslində bu proses uçqundan az fərqlənir. Hər ikisi gravitasiya təsiri ilə baş verən prosesdir.

Ufanti qırıntıları həcmində görə uçqun qırıntılarından çox kiçik olmaqla, həcmi  $1 \text{ m}^3$ -dən artıq olmur. Çox nadir hallarda isə ufanti məhsulları içərisində daha iri sükur kəsəklərinə təsadüf edilir. Uçqunların özündə də iri sükur kəsəkləri yamacla yuvarlandıqca xirdalanır və ufanti məhsulu qırıntıları ümumi uçqun kütləsinin xeyli hissəsini təşkil edir. Lakin uçqun yalnız qaya sükurlarda baş verdikdə həcmi  $10-20 \text{ m}^3$  və daha böyük olan kəsəklər əksəriyyət təşkil edir.

Yamacları təşkil edən sükurların litoloji tərkibində asılı olaraq, ufanti məhsulları iri kəsəklərdən ( $1 \text{ m}^3$ -ə qədər) və daha xırda hissəciklərdən ibarət ola bilər. Ən narın ufantılar gil və qumların, qumdaşı laylarının yayıldığı dik yamacların ətəyi üçün səciyyəvidir.

Ufanti yamaclarında səth meylliyi  $35-45^\circ$ -dən artıq olur. Yamacın yuxarı hissəsində möhkəm laylar (məsələn, qumdaşı, əhəngdaşı, vulkanik və kristallik sükurlar) səthə çıxdıqda meylik  $60-70^\circ$ -dən artıq olur.

Yamacın yuxarı hissəsindən qopub tökülen ufantılar dik yamacla aşağı hərəkət edərək, bir növ erozion şırımları xatırladan və əksər hallarda bir-birinə paralel yerləşən nüvlər yaradır. Nüvlərin dərinliyi 1-2 m, eni bir neçə metr olur.

Ufanti məhsulları dik yamacın ətəyində toplanaraq, ufanti konusları əmələ getirir. Dik yamac bir başa çayın yatağına düşərsə, qırıntı məhsullarını su aparır, ufanti konusları yaranır. Dik yamac dağ çayının terrasında qurtardıqda morfoloji cəhətdən çox yaxşı seçilən ufanti konusları əmələ gəlir.

Ufanti konusunda sükur hissəciklərinin paylanmasında bir qanuna uyğunluq müşahidə edilir. Adətən ən iri kəsəklər yamacın

ətəyində, hətta ondan bir qədər aralı dayanır. Arxada isə nisbətən xırda kəsekler toplanır. Ən xırda hissəciklər ufantı konusunun zirvəsində yiğilir. Buna görə də ufantı konusunun ətəyindən zirvəsinə qədər səth meylliyi bir qədər dəyişir. Suxur kəseklerinin hər qranulometrik qrupuna xas olan təbii meyllik yaranır.

Ufantı konuslarında səxur hissəcikləri arasında ilişmə qüvvəsi olduqca zəifdir. Buna görə hər hansı kənar təsirdən (hətta üzəri ilə insan, yaxud heyvan keçidkə) ufantı konusu hərəkətə gəlir.

Dağ çaylarında sel yaranmasında ufantı konusunu təşkil edən səxur hissəcikləri fəal iştirak edir.

Ufantı yamacları morfolojiyasına və dinamikasına görə əsən iki hissəyə ayrılır: yamacın yuxarı, orta hissəsi (denudasiya sahəsidir) və aşağı hissəsi (akkumulyasiya sahəsidir). Bununla yanaşı birinci hissənin özü yuxarı, yaxud **d e n u d a s i y a** (ufantıların yaranması sahəsidir), orta, yaxud **t r a n z i t** (ufantıların hərəkəti sahəsidir) hissələrə ayrılr. Yamacın orta hissəsi ilə hərəkət edən ufantı kütləsi özü, burada denudasiya amili rolunu oynayır. Bundan əlavə yağış və qar suları da bu yamacə təsir göstərir.

Ufantı yamacları bir qayda olaraq bitki və torpaq örtüyü çox zəif inkişaf edən dağlıq sahələr üçün səciyəvidir. Meşələr ufantının hərəkətini zəiflədir və dayandırır.

Buna görə ufantı yamacları ən çox meşə zonasından yuxarıda yerləşən dağ yamacları və xüsusiə arid vilayətlərin dağlıq sahələri üçün səciyyəvidir. Tədqiqatlar neticəsində müəyyən edilmişdir ki, Qərbi Pamir tipli dərin erozion dərələrlə kəsilmiş yüksək dağlıq sahələrdə uçqun və ufantı yamacları yamacın sahəsinin 80 %-ni təşkil edir. Böyük Qafqaz və Alpların yüksək dağlıq qurşağında da uçqun və ufantı yamacları olduqca geniş yayılmışdır.

Ufantı yamacların ətəyində toplanan iri və xırda qırıntı məhsulların yaratdığı konuslar vaxt keçidkə genişlənir, bir-biri ilə birləşir və səthi xeyli meylli olan **ufantı şleyfləri** yaradır. Bu şleyfləri təşkil edən qırıntı məhsulları **kollüvi**, yaxud **kolluvial çöküntülər** adlanır (*colluvio-yığılma, toplama*).

Bəzi hallarda ufantı konuslarının səthində ağac, kol bitkiləri

(ufanti meşə zonasında yerləşirse), yaxud müxtəlif otlar kök salır və tədricən ufanti konusunun səthini bərkidir. Fəal ufanti yamacları ətəyindəki konuslarda isə bu hala az təsadüf olunur.

Çaylarda güclü daşqın olduqda ufanti konusunu su yuyub aparır. Bu hadisə yalnız ufanti konusunun ətəyi subasarda yerləşdiyi sahələrdə müşahidə edilir.

### **Qar uçqunu yamacları**

Yüksək dağlıq qurşaqqda yamacların dinamikasında iştirak edən amillərdən biri də qar uçqunlarıdır. Qar uçqunları adətən bol qar yağan dağ yamaclarında, xüsusilə küləyin qarı topladığı dik yamaclarda baş verir. Yüksək dağlıqda qalın qar toplanması üçün ən əlverişli şərait buzlaqların yaratdığı karlar, sirkələr, troq dərələrin çiyinləri və başqa mənşəli çökəklər və onların külək tutmayan yamaclarıdır.

Qar uçqunu baş verməsinin əsas şərtlərindən biri də, qar örtüyünün strukturunun dəyişməsi və bunun nəticəsində qar qatının öz müvazinətini itirməsidir. Bu halda kiçik bir təkan (hətta bəzi hallarda insan səsi, tūfəng atılması, qayadan daş düşməsi və i.a.) qar uçqununa səbəb olur.

Həcmindən görə **kiçik** (həcmi  $10-50 \text{ m}^3$ ), **adi** (həcmi  $500-700 \text{ min m}^3$ ) və **nəhəng** (həcmi bir milyon  $\text{m}^3$ -dən artıq) qar uçqunları ayrıılır. Qar uçqununun hərəkət sürəti də müxtəlif olur. Bu yamacın meyllik dərəcəsindən və uzunluğundan, uçqunun həcmindən və qarın strukturundan (kipliyindən və s.) asılıdır. Qar sürüşmələrinin sürəti  $1 \text{ m/san}$ , qar uçqunlarının adı sürəti isə  $10-20 \text{ m/san}$  olur. Quru tozvari qar uçqununun hərəkət sürəti  $80-100 \text{ m/san-yə}$  çatır.

Qar uçqunu yamacla hərəkət edərək xırda, bəzən hətta iri süxur qırıntılarını (əksərən ana süxur qatından ayrılmış və yamacda səpələnmiş) özü ilə aparır. Qar uçqununun hərəkətə gətirdiyi və öz kütləsinə qatıb apardığı qırıntı məhsullarının ümumi həcmi uçqunda iştirak edən qar kütləsi həcminin ən çox 3% qədərinin təşkil edir. Qar uçqunu hərəkət etdiyi yamacda nüvələr (şırımlar), yamacın ətəyində, qırıntı məhsulu topladığı nisbetən az maili sahələrdə isə gətirmə konusları yaradır. Gətirmə konuslarının səthi bir qədər kələ-kötür olur. Burada kiçik tirələr, tə-

pəciklər, nüvlər və çökəklər relyefin mikroformalarını təşkil edir.

Fəal qravitasjon yamaclarda (uçqun, ufantı və qar uçqunları yamacları) baş verən proseslərin—uçqunların və xüsusilə yazda, hətta yayın əvvəlində yüksək dağlıqda baş verən qar uçqunlarının öyrənilməsinin bir tərəfdən elmi-nəzəri, digər tərəfdən böyük praktik əhəmiyyəti var. Bu prosesləri dəqiqliq öyrənmək, onların kəmiyyət göstəricilərinə aid məlumat toplamaq dağlıq sahənin denudasiyasında həmin proseslərin rolunu müəyyən etməyə imkan verir.

Bir sıra yüksək dağlıq sahələrdə aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, (yüksək dağlıqda) denudasiya sürəti ildə 10-15 mm-ə qədər çatır, bəzi sahələrdə isə bundan da artıq olur.

Dağlarda geniş yayılmış uçqunlar dağlıq ərazidən keçən yollara, yüksək gərginlikli elektrik xəttlerinə böyük ziyan vurur. Aşırı yollarının əksəriyyəti üzərində çox baha başa gələn demir-beton qoruyucu çardaqlar tikilir.

Uçqunlar dağlarda yerləşən yaşayış məntəqələrinə, turizm və alpinizm bazalarına, meşələrə böyük zərər yetirir. Bunları nəzərə alaraq dağlıq sahələrdə qar uçqunları sahələri xüsusilə öyrənilir. Vaxtında məqsədli uçqunlar yaradılmaqla, bəzən insan tələfati ilə nəticələnən təsadüfi uçqunların baş vermə halları aradan qaldırılır.

### **Qırıntı məhsullarının kütləvi hərəkəti və onun yamacların inkişafında rolü**

Yamaclar bir qayda olaraq, bərk səxur çıxıntıları sahələri müstəsna olmaqla, qırıntı məhsul təbəqəsi ilə örtülü olur. Konkret fiziki-coğrafi şəraitdən və yamacı təşkil edən səxuların litoloji tərkibindən asılı olaraq, yamacı örtən qırıntı səxur təbəqəsinin istər tərkibi (eləcə də xirdalanma dərəcəsi, yaxud qranulometrik tərkibi), istərsə də qalınlığı müxtəlif olur. Bundan əlavə, ümumi fiziki coğrafi şərait və konkret yamacın mövqe i həmin təbəqənin nəmlənmə dərəcəsinə də təsir göstərir. Deməli, yamaclar (xüsusilə meylliyi  $30-35^{\circ}$ -dən az olan yamaclar) aşınma və qravitasiya prosesi nəticəsində əmələ gələn qırıntı məhsul təbəqəsi ilə örtülü olur. Bu təbəqənin qalınlığı bir neçə sm-dən

bir neçə metrə qədər çatır, yamacın etəyində isə 10-20 metr və daha artıq olur.

Əvvellər orta və az meylli yamacları bütöv bir təbəqə ilə örtən (tək-tək sahələr müstəsna olmaqla) bu qırıntı süxur qatın hərəkəti haqqında elmdə məlumat yox idi və bu qatın hərəkətinə də fikir verilmirdi. Bunun əsas səbəbi həmin qatın hərəkətinin çox zəif olması, adı müşahidələrlə müəyyən edilməsinin çətinliyi idi. Sonralar müxtəlif ölkələrdə aparılan dəqiq geomorfoloji və geoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ilk nəzərdə hərəkətsiz görünən bütöv qırıntı süxur qatı örtüyü yamac üzrə aşağı hərəkət edir və geoloji vaxt ərzində bu hərəkət, yamacın inkişafında və ümumiyyətlə, relyefin təkamülündə mühüm rol oynayır.

Bir sıra alımlar yamacdakı qırıntı məhsul qatı örtüyünün bitki örtüyü ilə bərkidildiyini güman edərək, həmin qatın kütləvi hərəkətini inkar edirdilər. Lakin eksperimental tədqiqatlar nəticəsində bu hərəkətin mövcudluğu və müxtəlif sahələrdə sürəti də öyrənilmişdir.

Qırıntı süxur örtüyünün yamaclarda kütləvi hərəkətini sübut edən əsas dəlillərdən biri, yamacın konkret sahəsində həmin örtüyün tərkibidir. Müəyyən edilmişdir ki, süxurun tərkibində, nəinki konkret nöqtə, yaxud məntəqəni təşkil edən ana süxurun qırıntıları, eyni zamanda həmin məntəqədən yuxarıda (zirvəyə qədər) yerləşən yamacı təşkil edən süxurların da qırıntıları iştirak edir. Eyni zamanda müəyyən edilmişdir ki, konkret məntəqəni (məsələn, yamacda qazılmış surf sahəsini) təşkil edən ana süxurun qırıntıları, həmin surfun qazıldığı yerdən azı 20-30 metr aşağıda qırıntı süxur örtüyü tərkibində iştirak edir.

Bir çox yerlərdə çay terraslarının (eləcə də göl terraslarının) allüvisinin, yamacların qırıntı məhsulları ilə örtülməsi faktları müəyyən edilmişdir. Sibirdə müxtəlif yamacdan gəlib çayların terras allüvisini örtən qırıntı məhsulların qalınlığı metrlərlə ölçülür (hətta 100 metrə çatır). Daimi donmuşluq vilayətlərində yamacların etəyindən, yaxud orta hissəsindən keçən köhnə yollar artıq tamamilə, bütöv örtük şəklində hərəkət edən qırıntı məhsullarla örtülmüşdür.

Bütün bunlarla yanaşı, aşkar edilmişdir ki, yamaclarda qırıntı

məhsul örtüyünün hərəkəti torpağın üst qatının (çim qatının) strukturunu o qədər də dəyişmir. Lakin ot bitkiləri kökünün çim qatından aşağı keçən alt hissəsinin yamacın yuxarı hissəsinə tərəf əyilməsi halı da qırıntı sűxur örtüyünün kütləvi hərəkətini sübut edir.

Meşələrdə aparılan tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, qalın qırıntı sűxur qatı burada da hərəkət edir və bu hərəkətə ağacların kökü mane ola bilmir.

Yamaclarda qırıntı mehsul örtüyünün kütləvi hərəkəti müxtəlif yollarla baş verir və bu hərəkətin mexanizmi – növləri də müxtəlif olduğundan, yamaclar morfolojiyasına görə fərqlənir və aşağıdakı növlərə ayrılır.

**Soliflüksiya yamacları.** Soliflüksiya sözünün hərfi mənası «torpağın axması» deməkdir. Soliflüksiya prosesi iki növə ayrıılır:

### 1. Sürətli soliflüksiya, 2. Yavaş soliflüksiya.

Sürətli soliflüksiya prosesi yamacda qalınlığı az olan (20-60 sm) qat su ilə çox nəmləndikdə, sanki sıyıq kütləyə çevrilir və səth meylliyi üzrə aşağı hərəkət nəticəsində baş verir. Çox işlanmış qatin hərəkət sürəti saniyədə bir neçə mm, yaxud bir neçə sm-ə çatlığından, bu prosesi adı müşahidə ilə izləmək mümkün olur. Ümumiyyətlə, sürətli soliflüksiyada hərəkət ildə 3-10 metrə çatır. Qrunutun axıcı-sıyıq vəziyyətə düşməsi üçün, onu isladan kifayət qədər su ilə yanaşı, tərkibində müəyyən qədər ən xırda hissəciklərin olması vacibdir. Qrunutun nəmlənməsi 50-60%-dən artıq olduqda çox nazik (5-10 sm-ə qədər) təbəqə də axıcı vəziyyətə gəlir və ilışmə qüvvəsi zəiflədiyindən bu nazik təbəqə hərəkət edir (meylliyi 25-40° olan yamaclarda).

Sürətli soliflüksiya prosesi bütün coğrafi qurşaqlarda müşahidə edilsə də, bu prosesin inkişafı üçün ən əlverişli şərait şimal enliklərdə, xüsusilə çoxillik donusluğun yayıldığı vilayətlərdə və yüksək dağlıq qurşaqlardadır. Çoxillik donuşluq sahələrində və yüksək dağlarda bu proses yalnız ilin isti dövründə baş verə bilər. Soyuq dövrdə isə qrunut donduğundan onun hərəkəti tamamile dayanır.

Sürətli soliflüksiya zamanı qrunutun strukturu dəyişir və so-

liflüksiyada iştirak edən qatda müxtəlif litoloji tərkibli təbəqələr qırışmış halda olur.

Sürətli soliflüksiya prosesi nəticəsində yamaclarda külli miqdar kiçicik terraslar yaranır, yamacın sanki səthi «pulcuqlu» görkəm alır. Ən iri sükür qırıntıları bu terrascıqların aşağı kənarında toplanır. Qarabağ vulkan yaylasında (Laçın rayon ərazisində) yerləşən Böyük İslıqlı vulkanının Şimal yamacında buna ən parlaq misaldır.

Yavaş soliflüksiya prosesi, adından göründüyü kimi, qrunutun daha yavaş hərəkəti ilə əvvəlki növdən fərqlənir və bu prosesdə qrunutun illik hərəkəti 2 metrdən artıq olmur.

Yavaş soliflüksiyanın da başlıca səbəbi yamacdakı qırıntı məhsul örtüyünün nəmlənməsidir. Lakin sürətli soliflüksiyadan fərqli olaraq, bu prosesdə qrunut qatı olduğundan süreti çox zəifdir. Bu proses həm meylliyi  $10-20^{\circ}$ -dən artıq olan yamaclarda, həm də az maili yamaclarda ( $3-4^{\circ}$ -yə qədər) baş verir. Proses bütün yamacı əhatə edir, torpağın böyüklüyü çox nadir hallarda pozulur. Ona görə də yamacda yeni xüsusi relyef forması (mikroforması) əmələ gəlmir. Bununla belə, yavaş soliflüksiya geoloji vaxt ərzində yamacların inkişafında mühüm rol oynayır.

Yavaş soliflüksiya prosesi, demək olar ki, bütün coğrafi enliklərdə yayılmışdır. Lakin soyuq və müləyim qurşaqda, həmçinin rütubətli tropiklərdə, ekvatorial qurşaqda yavaş soliflüksuya prosesinin inkişafi üçün daha əlverişli şərait vardır.

Ekvatorial və rütubətli tropiklərdə qrunut bütün il boyu, yaxud ilin çox hissəsi bol nəmlənir və bu proses il boyu davam edir. Bu **yavaş tropik soliflüksiyası** adlandırılır.

Yamaclarda tərkibinde künclü-bucaqlı aşınma məhsulları çox olan narin qırıntı məhsulların hərəkəti ilə yanaşı, diametri bir neçə sm-dən  $2-3$  m-ə qədər olan daş-kəsəklərinin də hərəkəti baş verir. Yamaclardakı qayalardan qopub düşən daş-kəsəkləri yamac üzrə eksər hallarda müəyyən zolaqlarla hərəkət edərək, sanki çayları xatırladan «**daş çayı**» əmələ getirir.

Az meylli yamaclarda belə (xüsusilə soyuq qurşaqda) dənədasiya nəticəsində səthi açılmış qaya sükür kəsəkləri çatlarla ana sükurdan ayrıldıqda çox zəif də olsa hərəkət edərək (sürüşərək) yamacın müəyyən hissələrində müxtəlif konturlu, eksərən uzun-

sov şəkildə daş çölleri əmələ gətirir. Bəzi hallarda bu daş axınlarının mənbəyini iri kəsəkli qırıntıların çox toplandığı (məs., qaya çıxışları ətrafında) «**d a ş d e n i z l e r i**» təşkil edir.

İri daş kəsəklərinin hərəkəti nəticəsində bunların müəyyən zolaqlarda, yaxud sahələrdə yığınları **k u r u m** adlanır.

Dağ yamaclarında iri kəsəklərin kütłevi hərəkəti ilə yanaşı ayrı-ayrı daş-kəsəklərinin də hərəkəti müşahidə edilir. Bu bir qayda olaraq torpağın çox rütubətlənməsi şəraitində baş verir. Torpağa, yaxud torpaqaltı qrunta oturmuş iri ( $0,5-2-3 \text{ m}^3$  və daha böyük) qaya parçaları torpaq və qrunt nəmləndikdə ilişmə qüvvəsi zəifləyir və ağırlıq qüvvəsi təsiri altında yamac üzrə aşağı hərəkət edir. Bu yolla hərəkət edən sükur kəsəkləri **s ü - r ü ş e n d a ş l a r** adlanır. Bu hərəkət qarşidakı maneəyə qədər davam edir. Maneə torpağın altında qırıntı sükur çıxıntısı, yaxud torpaq və qrunutun nəmliyinin bir qədər azalması və yaxud da, səth meylliyinin azalması ola bilər. Hərəkət edən daşlar, qarşısındakı torpağı sanki yarib keçir, onların qabağı iti olmadıqda torpağı və qrunutu qırışdırır, hərəkəti boyu isə öz arxasında kotan şırımı kimi iz buraxır (bu şırım hərəkət edən kütlənin oturacağı enində olur).

Yamaclarda aşınma qabığı örtüyünün kütłevi hərəkətinin başqa bir növü **d e f l ü k s i y a**, yaxud **k r i p** (ingilis dilində creep-sürünmə, sürüşmə deməkdir) adlanır.

Yuxarıda göstərilən proseslərin yayılmadığı qalın aşınma qatı ilə örtülen yamaclar da vaxt keçdikcə morfoloji görkəmini dəyişir. Bu, geniş yayılmış yamac proseslərindən deflüksiyanın təsiri ilə baş verir.

Deflüksiya prosesində meylliyi, hətta  $2-3^\circ$  olan yamaclardakı qırıntı məhsul qatı olduqca zəif (ildə  $0,2-1,0 \text{ sm}$ ) hərəkət edir. Lakin geoloji vaxt ərzində bu proses yamacın təkamülündə müəyyən rol oynayır.

Deflüksiya prosesi yamacdakı aşınma qatı təbəqəsində temperatur tərəddüdündən hissəciklərin həcmiminin genişlənməsi və kiçilməsi nəticəsində baş verir. Həcmi genişlənən sükur hissəcikləri özündən aşağıdakı hissəciyi yuxarıdakı hissəciyə nisbətən daha asan itələyə bilir. Sükur hissəciklərinin soyuma nəticəsində həcmi kiçildikdə isə onlar öz əvvəlki yerinə yox, normal şaqul üzrə oturmalidır. Bu halda hissəciklər öz əvvəlki yerindən

bir qədər aşağı meyl etməlidir. Az nömlənən, yaxud quru qruntlarda bu proses olduqca zəif getsə də, yamacların inkişafında əhəmiyyətli rol oynayır.

Qrunt nəm olduqda və temperatur sıfır dərəcədən xeyli aşağı düşdükdə qrunt və torpaq qabarır. Bu, qrunt və torpağın çat və məsamələrindəki suyun donaraq öz həcmini və eləcə də qrunt və torpağın həcmini genişləndirməsi nəticəsində baş verir. Nəm qat donuşdan azad olduqda həcmi kiçilir. Hər iki halda yamacdakı aşınma qatı (qırıntı səxur örtüyü) yamac üzrə aşağı hərəkət etməyə məcbur olur.

Deflüksianın birinci növü isti qurşaqdan başqa bütün coğrafi enliklərdə yayıldığı halda, ikinci növü yalnız mülayim və soyuq qurşaqda, həmçinin orta və yüksək dağlıqda yayılmışdır.

Donmuş qrunt qatı səthindəki nazik nəm təbəqə üzərində yerləşən yumşaq qırıntı məhsulların kütləvi hərəkəti prosesi **k o n j e l i f l ü k s i y a** adlanır. Bu proses adətən daimi və müvəqqəti donuşluq sahələrdə qısa vaxt ərzində baş verir, lakin hər il tekrarlanaraq yamacların inkişafında müəyyən rol oynayır.

Yuxarıda göstərilən proseslər adətən yamaclardakı yumşaq (qırıntı) səxur qatının kütləvi hərəkətinə səbəb olsa da, yamacın müəyyən, daha əlverişli kiçik zolaqlarında bu təbəqənin sürəti ətraf sahələrdən bir qədər artıq olur.

Deflüksion və konjeliflüksion yamaclarda yumşaq səxur örtüyünün xətti hərəkəti nəticəsində «yataqsız qobular» (nüvlər) yaranır ki, bunlar **d e l l i** adlanır. Dellinin dərinliyi 25-50 sm (1 m-ə qədər), eni isə on metrdir. Bunlar səthdə zəif seçilən mənfi mikrorelyef forması olub, yamaclarda rast gələn daş zolaqları və kurumlarda kəsəklərin xətti hərəkəti nəticəsində yaranır.

### **Delüvial yamaclar**

Delüvial proseslər bütün iqlim qurşaqlarında yayılmış yamac prosesidir. İlk dəfə bu anlayışı elmə daxil edən rus geoloqu A.P.Pavlov, delüvial proses (delüvio-yuyuram), onun relyefin dəyişməsində rolu və delüvial çöküntülər haqqında ətraflı məlumat vermişdir.

Delüvial proses dedikdə, yağış sularının (eləcə də qarın əri-məsindən yaranan suların) yamacda bütöv nazik təbəqə ilə

axaraq, yamacı təşkil edən ən narin sūxur hissəciklərini aparması və onların yamacın ətəyində, səth meylliyinin azaldığı zonada toplanması nəzərdə tutulur.

Delüvial prosesin inkişafına bir sıra amillərin böyük təsiri vardır. Bunlara hər şeydən əvvəl yamacla axan su təbəqəsinin miqdarı (həcmi), onun sürəti, yamacın meylik dərəcəsi, yamacı təşkil edən sūxurların xassəsi, bitki örtüyü və yamacın mikrorelyefi aiddir.

Yamacla axan su təbəqəsinin miqdarı (qalınlığı) birinci növbədə yağışın intensivliyindən asılıdır. Adətən, yalnız leysan yağışlar düşən vaxt yamacda bütöv su təbəqəsi yaranır.

Bir sıra tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, intensivliyi  $0,1 \text{ mm/dəqiqə}$  olan çiskin yağış yamacın səthində su təbəqəsi yaratır. Yağış çox zəif yağdığını görə su yamacə həpur. İntensivliyi  $0,1-0,5 \text{ mm/dəqiqə}$  olan yağışlar yalnız yamacı təşkil edən yumşaq qruntlar və torpaq nəm olduğu şəraitdə səthdə nazik təbəqə yaradır və səthi (yaxud sahəvi) yuyulmaya səbəb olur. İntensivliyi  $0,5 \text{ mm/dəqiqədən}$  artıq olan leysan yağışlar qisə müddətli olsa da, yamacda bütöv su təbəqəsi yaradır və sahəvi yuyulma işini həyata keçirir.

Leysan yağış zamanı yamacda qrunut, yaxud torpaq su ilə doymuş olduqda, səthdə bütöv su təbəqəsi yaranır və yamacın aşağısına getikcə bu təbəqənin qalınlığı artır. Əks halda, yəni yamacın səthini təşkil edən yumşaq sūxurlar quru olduqda, yağış suyunun xeyli hissəsi yerə hopur və yamacın ətəyinə tərəf su təbəqəsinin qalınlığı az artır (yaxud heç artmir). Lakin leysan yağış müddəti çox olduqda, xüsusilə anomal yağışlar vaxtı, səth qruntları quru olduqda belə yamacda qalın ( $2-3 \text{ sm}$ ) su təbəqəsi əmələ gəlir və getdikcə bu təbəqənin qalınlığı artır.

Təbiidir ki, yamacı təşkil edən yumşaq çöküntülərin tərkibi, xüsusilə onların sukeçirmə qabiliyyəti səthdə su təbəqəsinin yanmasına xeyli təsir göstərir. Eyni zamanda, həmin çöküntülərin yuyulmaya müqaviməti də səthi yuyulma prosesini ləngidə, yaxud sürətləndirə bilər.

Yamacın səthi nə qədər hamar olsa da, orada olduqca kiçik miqyaslı kələ-kötürlük olur. Bu kələ-kötürlük sahəvi yuyulma prosesini az da olsa differensial xarakterli olmasından və daha

çox səthdə bitki örtüyünün yayılmasından asıldır.

Səthin kələ-kötür olması, həmin səthə düşən yağış sularının bütün yamac üzrə eyni qalınlıqda su təbəqəsi yaratmasına ciddi maneəçilik törədir. Buna görə ilk nəzərdə çox hamar görünən meylli yamaclarda su təbəqəsi qeyri-bərabər paylanır.

Səthin adı gözlə çətin seçilən çökəklərində su təbəqəsi daha qalın, qalan sahələrdə isə çox nazik (1-2 mm) olur. Su təbəqəsi qalın olduqda, onun sürəti çoxalır və narin süxur hissəciklərini qoparıb-daşımıası imkanı artır.

Lakin bir qayda olaraq, yamacda yaranan su təbəqəsi süxurun ən narin (tozvari və gil) fraksiyalarını daşıya bilir. Az hallarda gillicə, çox narin qum hissəcikləri də yuyulub yamacın ətəyinə aparılır. Uzun yamacların aşağı hissəsində isə kiçik axınlara cəmlənən daha qalın su təbəqəsi iri qumları, hətta kiçik xır hissəciklərini hərəkətə gətirə bilir.

Bir sıra ölkələrdə aparılan dəqiq tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yamacın sahəvi yuyulma prosesinə bitki örtüyünün olduqca böyük təsiri vardır.

Çəmən və meşə bitkiləri ilə tam örtülü yamaclar çox dik olduqda belə, yağışın intensivliyindən asılı olmayaraq sahəvi yuyulma praktik olaraq baş vermir. Bunun əsas səbəbi ot bitkilərinin torpağın səthini yağış damcıları zərbəsindən mühafizə etməsi, six kök sisteminin torpağı kip saxlaması və səthə düşən yağış sularının ayrı-ayrı kiçik axınlara cəmlənə bilməməsidir. Həm də six ot bitkiləri su təbəqəsinin sürətini olduqca zəiflədir.

Bitki örtüyü seyrəldikcə yağış sularının yuma qabiliyyəti artır. Bitki örtüyü çox seyrək olan quru çöl və yarımsəhra vilayətlərində isə yamaclarda sahəvi yuyulma prosesi daha da artır.

Sahəvi yuyulma prosesində ildə qrunt və torpağın səthindən cəmi 0,5-1 mm qalınlıqda nazik təbəqə aparılmasına baxmaya-raq, geoloji vaxt ərzində bu çox böyük dəyişikliyə gətirib çıxarır. Hər hansı yamacdan ildə 1 mm qalınlıqda təbəqə aparılsa idi, bu tək dördüncü dövrdə 1000 m-ə bərabər olardı. Buradan aydın olur ki, bir geoloji və geomorfoloji proses kimi delüvial proseslər (sahəvi yuyulma) yamacların inkişafında görkəmli yer tutur.

Sahəvi yuyulma prosesinə insanın təsərrüfat fəaliyyəti böyük təkan verir. Yamaclarda meşələrin qırılması, dik yamacların

şumlanması sahəvi eroziyanın tez bir zamanda kiçik xətti eroziyaya keçməsinə, axırıncının isə yargan eroziyası ilə əvəz olmasına əlverişli şərait yaradır.

Sahəvi yuyulma nəticəsində yamacdan aparılan narın süxur hissəcikləri yamacın ətəyində çökərək, müxtəlif qalınlıqda delüvial çöküntülər əmələ gətirir. Delüvial çöküntülər əsasən gillicilərdən, bəzən lyosabənzər gillicilərdən, çox narın qumlardan ibarət olur. Delüvial gillicələrin tərkibində bəzən nisbətən iri qumlar, hətta xır dənələri (bunlar, bəzən təbəqə əmələ gətirir) olması yamacın dikliyi, xüsusişə delüvial yamacdakı nüvlər və şırımlarla daha sürətlə axan nisbətən güclü su axınının fəaliyyəti ilə bağlıdır.

Delüvial çöküntülər adətən sahəvi yuyulmaya məruz qalan yamac ətəyində (terrasın arxasında, yaxud yamaca söykənən düzənlikdə) eni bir neçə yüz metrdən bir km-ə qədər olan (çox nadir hallarda bundan artıq), səthi maili delüvial düzənlik əmələ gətirir. Bu düzənliklər delüvial, yaxud delüvial-prolüvial şleyf adlanır. Burada delüvial çöküntülərlə yanaşı, yamacdakı şırımlardan, qobu və yarganlardan (bunlar arid vilayətlərdə daha çox inkişaf etmişdir) gələn daha iri süxur qırıntıları-prolüvi iştirak edir. Əksər hallarda delüvial çöküntü qatı içərisində bir neçə basdırılmış qədim torpaq qatlarına təsadüf edilir. Həmin torpaqların növünün müəyyən edilməsi, onların əmələ gəldiyi vaxtin paleoçoğrafi şəraitini bərpa etməyə imkan verən mühüm faktlardan biridir.

Delüvi və prolüvi əksər hallarda yamac ətəyində toplanaraq, maili ətək düzənlikləri əmələ gəlməsində müştərək iştirak edir. Belə düzənliklər delüvial-prolüvial düzənliklər, onları təşkil edən yumşaq çöküntülər isə delüvial-prolüvial çöküntülər adlanır.

Delüvial (və delüvial-prolüvial) düzənliklərin səthi adətən maili olur ( $1-2^0$ -dən  $5-6^0$ -yə qədər və artıq).

Səthin kifayət qədər meylliyi, yumşaq çöküntülərdən təşkil olunması, arid sahələrdə bitki örtüyünün zəif inkişaf etməsi və s. delüvial düzənliklərin erozion şırımlar və yarganlarla çox kəsilməsinə səbəb olur. Buna Ceyrançöldə, Qobustanda, Naxçıvan çökəkliyində yarganlarla çox kəsilmiş delüvial-prolüvial düzən-

liklər tipik misaldır.

Yuxarıda qısa səciyyəsi verilən yamac prosesləri və onların fəaliyyəti ilə yaranan relyef formaları demək olar ki, bütün coğrafi enliklərdə yayılmışdır. Lakin yamac prosesinin inkişafına ciddi təsir göstərən bitki örtüyü, yaxud bu proseslərin bir qrupunu həyata keçirən yağıntıların paylanması və miqdarı zonal xarakter daşıdığından, yamac prosesləri də bir növ coğrafi zonallıq qanununa tabe olmalıdır.

Bu hər şeydən əvvəl özünü ayrı-ayrı proseslərin yaxud yamac prosesləri qrupunun bir zonada daha yaxşı inkişaf etməsində, başqa zonada isə zəif yayılmasında özünü göstərir. Bir sıra tədqiqatlar göstərir ki, delüvial proseslər əsasən arid vilayətlərin quruçöl və yarımsəhraları üçün səciyyəvi olan prosesdir. Bununla yanaşı delüvial proseslər tundra zonasında, bitki örtüyü çox zəif olan yamaclarda da müşahidə edilmişdir. Bu proseslər bitki örtüyü çox yaxşı inkişaf edən çöl və meşə zonalarında, hətta dağlıq vilayətlərin meşə və çəmən qurşaqlarında yayılmışdır.

Yamac proseslərindən solifikasiya, konjelifikasiya çox illik donuşluq sahələrində və buna yaxın şəraite malik olan (fəsil donuşluq sahələri) sahələrdə daha yaxşı inkişaf etməklə, yağıntısı bol olan yamaclar üçün də xarakter prosesdir.

Müxtəlif morfoloji quruluşda olan eyni yamacda bəzən yamac proseslərinin bir neçə növü müşahidə edilir. Eyni yamacda bir neçə prosesin fəaliyyət göstərməsi istər dağlıq sahələrdə, istərsə də arid-denudasion alçaq dağlarda, hətta düzənliklərdə ucalan yüksəkliklərin yamaclarında aşkar edilmişdir.

Buna Ceyrançöldə, Qobustanda və Naxçıvan çökəkliyindəki bir sıra monoklinal tirələrin dik yamacları tipik misal ola bilər. Bu tirələrin yamaclarının daha dik yuxarı zonasında gravitasion yamac prosesləri (qaya uçqunları, ufanti yaranması) hakim olduğu halda, orta zonada sahəvi və xətti yuyulma, aşağı hissədə (ətəyində) ufantıların toplanması, bir qədər dik yamacdan aralı isə delüvi və prolüvi akkumulyasiyası müşahidə edilir.

Beləliklə, yamac prosesləri hər növ zonal, həm də azonal xarakterli proseslərdir və onların fəaliyyəti ilə yaranan yamaclara müxtəlif coğrafi qurşaqlarda rast gəlmək mümkündür.

## **Peneplen, pediment, pediplen və düzəlmə (hamarlanması) səthləri**

Yamac prosesləri denudasiya proseslerinin başqa növlərində (məs., eroziya, abraziya, buzlaq eqzarasıyası və s.) olduğu kimi, endogen proseslərin yaratdığı müsbət relyef formalarının (dağların, yüksəkliklərin) alçalmasına və onların yerində düzənliklərin yaranmasına yönəlmüşdür.

Yamac proseslərinin fəaliyyəti ilə yaranan düzənliklər struktur (layların yatımına uygun) və tektonik əyilmə sahələrindəki akkumulyativ düzənliklərdən fərqli olaraq, müsbət tektonik strukturların müxtəlif yollarla kəsilməsi nəticəsində əmələ gəlir. Bu düzənliklər bir-birindən cox fərqlənən yollarla yaransa da, bütün növləri denudasion və qismən denudasion-akkumulyativ düzənliklər kateqoriyasına aid edilir.

Yamac proseslərinin fəaliyyəti ilə yaranan düzənliklərə peneplenlər, pedimentlər, pediplenlər və düzəlmə səthləri aid edilir. Bəzi alimlərin fikrinə görə, düzəlmə səthlərinin əmələ gəlməsində dağətəyi zonalarda çayların yan eroziyası da iştirak edir.

Məşhur Amerika geomorfoloqu V.M.Devisin **peneplen** haqqında təliminə görə, uzun geoloji vaxtda tektonik stabil şəraitdə denudasiya prosesi fəaliyyəti ilə dağlıq ərazinin yuxarıdan alçalması (şaqlı alçalma prosesi) nəticəsində geniş dalgalı düzənlik yaranır. Bu düzənliyi Devis ilkin düzənliklərindən fərqləndirərək «son» düzənlik, yaxud peneplen adlandırır. Devis göstərir ki, peneplenin əmələ gəlməsində denudasiya prosesinin əsasen dağlıq sahəni yuxarıdan (səthdən) alçaldan bir sıra növləri iştirak edir. Peneplenin yaranması üçün on milyonlar, hətta yüz milyon illər ərzində ərazinin tektonik passiv olması tələb olunur. Peneplen əmələ gəlməsi yalnız platforma şəraitində mümkün olan prosesdir.

Platformaların düzənlik sahələrinin (peneplenlərin) öyrənilməsi göstərir ki, ümumiyyətlə, peneplen sayılan düzənliklər cox müxtəlif düzənliklərdən, az maili yamacı olan yüksəkliklərdən və ada şəkilli alçaq qalıq dağlardan ibarətdir. Adətən qalıq (yaxud şahid) dağlar aşınma və denudasiyaya qarşı ən davamlı süxurlardan ibarət olur.

Peneplen sahəsində geniş çay terraslarına, pediment və pediplenlərə də rast gəlmək mümkündür.

Devisdən fərqli olaraq bir sıra alımlar (xüsusilə V.Penk, L.Kinq və başqları) dağlıq sahənin alçalmasında yuxarıdan denudasiyanın yox, yan denudasiyanın rol oynadığını söyləyirlər. Son zamanlar bu fikrə geomorfoloqların əksəriyyəti qoşulmuşdur.

Yan denudasiya prosesinin əsas mahiyyəti ondan ibarətdir ki, hər hansı dağlıq ərazidə olan müxtəlif mənşəli dik yamaclar uzun müddət öz səth meylliini itirmədən ilkin profilinə paralel olaraq geri çəkilir və onun yerində səth meylliyi bir neçə dərəcə olan ( $3-5^{\circ}$ , bəzən  $6-7^{\circ}$ ) maili denudasion düzənlilik əmələ gəlir. Bu yolla yaranan və dik yamacları əhatəleyən nisbətən ensiz (bəzi hallada çox geniş) maili düzənliliklər **pediment** adlandırılır.

Afrikada, Cənubi Amerikada, əsasən arid vilayətlərdə öz tədqiqatlarını aparmış L.Kinqin fikrinə görə pedimentlər yalnız arid iqlim sahələrində, əsasən delivüal proseslərin fəaliyyəti nəticəsində əmələ gələn relyef formasıdır.

Pedimentin ən başlıca xüsusiyyəti onun maili səthinin müxtəlif yarımı (xüsusilə yamacdan əks istiqamətə yatan) ana süxur laylarını kəsməsidir.

Pediment səthindən kəsilən süxur hissəcikləri sahəvi yuyulma nəticəsində pediment sahəsində kənara çıxarılıb, çaylara, yaxud yaxındakı çökəklərə (məs., səhralarda) daşınır. Bu prosesdə xətti axınların da rolu böyük olur. Pediment genişləndikcə yamacdan gələn yumşaq çöküntülərin bir hissəsi onun aşağı hissəsində çökdürülərək, nazik örtük əmələ gətirir.

Dağlıq sahə yamacının hər tərəfdən geri çəkilməsi, qarşı-qarşıya inkişaf edən pedimentlərin birləşməsi və daxili hissələrində yumşaq formalı təpələr, tırələr olan geniş düzənliliklərin yaranması ilə nəticələnir. Bu yolla yaranan düzənliliklər **pediplen** adlanır. Pedimentlərin çay dərələrində də əmələ gəlməsini irəli sürən alımlar vardır. Sibirdə işləyən sovet geomorfoloqları (D.Timofeyev və b.) çay terraslarını əhatə edən dik yamacların geri çəkilməsi yolu ilə **dərə pedimentlərinin** əmələ gəlməsi fikrini irəli sürmişlər.

Bir sıra alımların fikrincə, pedimentlərin əmələ gəlməsi nə-

inki arid vilayətlərdə, elecə də şimal enliklərdə (soyuq qurşaqda) və başqa rütubətli iqlim sahələrində də mümkündür. Bu vilayətlərdə pedimentin əmələ gəlməsində solifaksiya və başqa yamac prosesləri iştirak edir.

S.S.Voskresenskinin fikrincə, arid vilayətlərdə yağıntılar ol-duqca az düşür və delivüal proseslərin sürəti çox zəif olur. Buna görə o həmin vilayətlərdə delivüal proseslərin geniş pediment və pediplenlər əmələ gətirməsi imkanını şübhə altına alır. Həmin alimin fikrincə müasir arid vilayətlərdəki pediment və peneplen-lər keçmişdə həmin sahələrin iqliminin daha rutubətli olması şəraitdə əmələ gəlmişdir.

Dağlıq vilayətlərdə də dağların dərələrlə çox kəsilmiş kon-trastlı relyefi fonunda hamarlanması (düzəlmə) səthləri müşahidə edilir.

Müxtəlif səviyyələrdə yaxşı saxlanmış düzəlmə səthləri dağlıq ərazi relyefinə pilləli görkəm verir. Adətən yüksək dağlıqda belə səthlərə ya rast gelmir, yaxud onların kiçik fragmentlərinə təsadüf olunur. Orta dağlıqda və xüsusilə alçaq dağlıqda düzəlmə səthləri yaxşı saxlanmışdır.

Dağlıq ərazilərdəki düzəlmə səthlərinin yaranması dağ ətəyində çayların yan eroziyası və başqa denudasıya proseslərinin təsiri ilə (strukturları kəsib hamarlanması) izah edilir. Bu yalnız qalxmaqdə olan dağlıq sahə müəyyən vaxt tektonik cəhətdən az-cox stabil olduğu şəraitdə mümkün ola bilər. Sonra dağlıq sahə fəallaşdıqda, ətəkdə yaranmış düzəlmə səthi yuxarı qalxır, deformasiyaya məruz qalır, eroziya, denudasıya onu parçalamağa başlayır.

Dağ yamaclarında düzəlmə səthlərinin pilləli yerləşməsi (bəzi dağlarda 3-4, bəzilərdə 5-6 və artıq) düzəlmə səthi yaranması mərhələsi ilə dağlıq ərazisinin qalxması mərhələsinin bir neçə dəfə təkrar olmasına sübut edir. Bu baxımdan ən hündürdə yerləşən düzəlmə səthi daha qədim, ən alçaqda yerləşən düzəlmə səthi isə ən cavav yaşılı düzəlmə səthi hesab edilir.

Düzəlmə səthlərinin yaşının dəqiq təyin edilməsi dağlıq əra-zinin neotektonik mərhələdə inkişafını, onların deformasiyاسının öyrənilməsi isə tektonik hərəkətlərin xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

### XIII FƏSİL

## RELYEFİN SU EROZİYA VƏ SU AKKUMULASIYA FORMALARI

#### **Eroziya və akkumulyasiya qanunları**

Relyefin erozion formalarının mənşəyini və inkişafını dərk etmək üçün axar suların işi və onun əsasını təşkil edən fiziki qanunlar haqqında aydın təsəvvürə malik olmaq lazımdır.

Axar suların işi, onların kinetik («canlı») enerjisinin böyükülüyü ilə müəyyən edilir. Buna görə  $mv^2$  düsturundan istifadə edilir. Burada  $m$ -suyun miqdari,  $v$ -isə onun axım sürətidir.

Suyun miqdarı adətən, onun sərfinə düz mütənasib olur. Axımın sürəti isə çay yatağının meylliyindən, dəbinin və sahilərinin quruluşundan və başqa geomorfoloji amillərdən asılıdır. Bu asılılıq Şezinin  $V=C\sqrt{Ri}$  düsturu ilə müəyyən edilir. Burada  $C$ -çay yatağının kələ-kötürlüyündən asılılıq əmsali;  $R$ -hidravlik radiusu (çayın canlı axımı kəsiyinin yatağın yaşı perimetrinə olan münasibəti);  $i$ -yatağın meylliyidir.

Axar suyun miqdarı və yatağın meylliyi nə qədər çox olsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi çox mürəkkəb xarakter daşımaqla, aşağıdakı fərdi proseslərdən ibarətdir:

- 1.Çay hövzəsində aşınmış məhsulun daşınması;
- 2.Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldası, valun vasitəsilə yonulması və cilalanması;
- 3.Bəzi süxurların (əhəngdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.

Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses-eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq, çay yatağının quruluşu vaxt keçdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük təşkil edən sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır.

Axar suların fəaliyyətini daha yaxşı öyrənmək üçün onun ki-

netik enerjisinin nəyə sərf olunmasını bilmək lazımdır. Suyun kinetik enerjisi: 1) suyun axmasına göstərilən müqavimətin (sürtünmə, turbulent və burulğan) qarşısını almağa; 2) asılı vəziyyətdə olan xırda məhsulun aparılmasına; 3) dib məhsullarının aparılmasına; 4) korroziya proseslərinin (dib ilə aparılan materialın yataqda üzə çıxan sükurlara mexaniki təsiri) getməsinə; 5) axım sürətinin artmasına; 6) potensial enerjiyə çevrilməyə (su qatı qalınlığının artması) sərf olunur.

Eroziya iki formada olur: dərinlik və yan eroziya. Dərinlik və yan eroziya prosesləri, adətən, eyni vaxtda gedir. Lakin yan eroziya, dərinlik eroziyasının zəiflədiyi və onun tamamilə akkumulyasiya ilə əvəz olunduğu vaxt daha yaxşı müşahidə olunur.

Axar suyun fəaliyyətinin ilk dövrlərində yatağın müxtəlif yerlərində meylik də müxtəlif olur. Hər bir sahənin meylliyi həmin sahədə eroziya proseslərini tənzimləşdirən əsas amildir. Yatağın meyli artıqça eroziya da gərginləşir, çay öz yatağını dərinləşdirir və yataqların meyl bucağı artır. Bu, dərinlik eroziyasının çay yuxarı tədricən yayılmasına və meylliin artmasına səbəb olur. **Bu regressiv eroziya** adlanır.

### **Eroziya bazisi**

Axar sular bir sahədə eroziya, başqa sahədə isə akkumulyasiya işi aparmaqla, tədricən öz yatağının meylliini bütün dərə boyunca bərabərləşdirir. Meylik bərabərləşdikcə çay yatağının özü də tədricən düzəlməyə və çayın daşima qüvvəsi də tənzimləşməyə başlayır.

Çayda axan su səthinin uzununa profili hamar olsa da, çay yatağı dibinin profili axımın turbulent xarakter daşımاسından, yatağın bəzi sahələrində müşahidə edilən köndələn axının təsirindən və başqa səbəblərdən asılı olaraq çox mürəkkəb quruluşa malik olur.

Çayın uzununa profilinin hipsometrik cəhətdən ən alçaq yeri **eroziya bazisi** deyilir. Meylik eroziya bazisindən aşağıda dəyişilmir və çay öz eroziya qabiliyyətini itirir. Eroziya bazisi tamamilə müxtəlif xarakterli olub, bir çayın başqa bir çaya töküldüyü, yaxud çayın gölə və dünya okeanının hər hansı bir dənizinə töküldüyü yerə müvafiq gələ bilər. Dünya okeani və

onun ayrı-ayrı hissələrini təşkil edən dənizlərin səviyyəsi əsas, mütləq və ümumi eroziya bazisi adlanır və onların yüksəkliyi daimi bir yüksəklik kimi qəbul olunur. Lakin qeyd etmək lazımdır ki, uzun geoloji dövr ərzində dünya okeanının səviyyəsi iqlimin dəyişməsi nəticəsində və tektonik səbəblərdən asılı olaraq dəyişə bilər.

Ümumi eroziya bazisindən əlavə, hər bir çayın hövzəsində yerli eroziya bazisi də var. Yerli eroziya bazisi bir çayın başqa bir çaya, yaxud çay yatağı boyunca yerləşmiş gölə töküldüyü yerlər ola bilər. Yerli eroziya bazisi müvəqqəti xarakter daşıyır. Onun səviyyəsi vaxt keçdikcə eroziya və akkumulyasiya proseslərinin inkişafı nəticəsində dəyişə bilər.

Yerli eroziya bazisi, çay yatağında səthə çıxan möhkəm süxurlar, çay dərəsini köndələninə kəsib keçən qalxmada olan cavan antikinal qırışqların yerləşdiyi sahə də ola bilər. Beləliklə, çayın yatağı boyunca bir neçə yerli eroziya bazisi olur. Adətən, yerli eroziya bazisindən yuxarıda akkumulyasiya, aşağıda isə eroziya prosesləri üstünlük təşkil edir. Vaxt keçdikcə eroziya prosesləri maneəni kəsib akkumulyasiya sahəsinə çatır və burada akkumulyasiya eroziya ilə əvəz olur.

Çayın eroziya bazisinin mənsəbdən yuxarıda, yaxud aşağıda yerləşməsi çay suyunun miqdardan, axım sürətinin və həmçinin sahil zonanın tektonik rejimindən asıldır.

Yuxarıda qeyd olunduğu kimi, çay bir sahədə eroziya, o biri sahədə isə akkumulyasiya fəaliyyətində olduğu üçün, öz yatağının uzununa profilini bütün dərə boyunca tədricən düzəltməyə və qırıntı məhsullarını daşımaq qabiliyyətini tənzimləməyə çalışır. Əger çay buna nail olarsa, əmələ gələn uzununa profil normal, yaxud da tənzimlənmiş profil adlanır. Əslində isə təbiətdə normal profilə təsadüf edilmir.

Çay dərəsində və hövzəsində iqlimin, tektonikanın, süxurların litoloji tərkibinin və s. daima dəyişkənliyi ilə əlaqədar olaraq yatağın uzununa profili də müvafiq dəyişikliyə uğrayır. Ona görə də normal profil geomorfoloji ədəbiyyatda yalnız nəzəri bir analayış olaraq qalır.

Iqlimin, tektonik hərəkətlər nəticəsində çay hövzəsi hipsométrik səviyyəsinin, maye və süləb axımın, eroziya bazisinin də-

yışməsi qovuşmalara səbəb olur ki, bu da uzununa profilə təsir edir. Ona görə də, çayların uzununa profili adətən rəvan olmur. Bir yerdə yatağın meyli çox, başqa yerdə isə az olur.

Bəzi müəlliflər hamarlanmış və rəvan uzununa profili (normal profili) çayın son profili kimi qəbul edərək, onun yaranmasından sonra çayın eroziya qabiliyyətini tamamilə itirməsini söyləyirlər. Əslində isə normal profil yaransa da, çay ağırlıq qüvvəsinin təsiri ilə axmaqdə davam edə bilər və buna görə də müəyyən dərəcədə eroziya fəaliyyətini davam etdirər.

Çayın profilinin inkişafını üç mərhələyə ayırmak olar: 1) hamarlanmamış profil; 2) hamarlanmış profil; 3) son profil (A.Filipsonun erozion terminantı; S.P.İovanoviçin ideal tənzimləşmə profili).

Çayların uzununa profilinin formalaşmasında əsas rol oynayan amillərdən biri də eroziya bazisi səviyyəsinin dəyişməsidir. Geomorfologiya elminin bu vacib məsələsi indiyə kimi mübahisəli qalır. Əvvellər belə təsəvvür edildirdi ki, eroziya bazisi səviyyəsinin aşağı düşməsi çayın öz mənsəbindən başlayaraq dərininə kəsilməsinə və bu prosesin tədricən axın yuxarı yayılmasına səbəb olur. Lakin dərininə kəsilmənin kəmiyyəti çay yuxarı getdikcə azalır. Bu nəzəriyyə söylənilərkən yerli eroziya bazisi, çayların yataqlarında üzə çıxan möhkəm sükurların rolu nəzərə alınmamışdır. Əslində isə möhkəm sükurlar axın yuxarı yayılmaqdə olan dərinlik eroziyasını, çayın mənsebində tamamilə eks rejimin yarandığı dövrə qədər ləngidə bilər, yaxud da tektonik hərəkətlər bu dövr müddətində uzununa profili formalaşdırıran proseslərin tamamilə başqa istiqamətdə inkişaf etməsinə səbəb olar.

N.İ.Makkoveyevin fikrincə, eroziya bazisinin dəyişməsi ilə dərinlik eroziyası arasında birbaşa əlaqə yoxdur. Onun fikrincə eroziya bazisinin aşağı düşməsi o vaxt dərinlik eroziyası ilə nəticələnir ki, dəniz və göl suyunun altından çıxmış ərazinin ümumi meyli çayın orta axımındaki meylindən 2-3 dəfə artıq olsun. Əgər meyl bundan az olarsa, dərinlik eroziyası yalnız mənsəbə yaxın olan sahədə yayılmaqla məhdudlaşır.

Eroziya bazisinin qalxmasının çayın uzununa profilinə təsiri məsələsi daha mürəkkəbdir. Bu da tamamilə bir-birinin əksi olan nəzəriyyələrin meydana çıxmasına səbəb olmuşdur. Eroziya bazi-

sinin qalxması iki səbəbdən ola bilər: 1) çayın töküldüyü su hövzəsi səviyyəsinin qalxması; 2) bütün çay hövzəsinin eyni vaxtda və eyni dərəcədə çökməsi.

K.K. Markov göstərir ki, eroziya bazisinin qalxması ilə əlaqədar olaraq çayın uzununa profilinin formalaşmasından meydana çıxan dəyişikliklər onun yuxarı axınındən çatır. Eroziya bazisinin qalxmasının dağ çaylarına təsiri düzənlilik çaylarına nisbətən daha azdır.

İ.S.Şukin göstərilən müəlliflərdən fərqli olaraq qeyd edir ki, çay suları bütün çay boyunca dinamik cəhətdən müvazinətlənmiş vahid bir sistem təşkil etdiyindən onun hər hansı bir sahəsində baş verən hadisə başqa sahələrdə də öz təsirini göstərməlidir. Çayın yatımı və axım sürəti nə qədər zəif olsa, bir o qədər bu təsir böyük olacaqdır.

Eroziya bazisinin qalxması çayın aşağılarında akkumulyasiya proseslərinin güclənməsinə və bu proseslərin tədricən axın yuxarı yayılmasına səbəb olur.

### Axar suların işi

Axar sular relyefin formalaşmasında ekzogen amillər içərisində əsas rol oynayır. Başqa relyef əmələgətirən amillərlə birlikdə axar sular uzun geoloji dövr ərzində, tektonik qalxma kəmiyyətinin eroziya və denudasiya proseslərinin sürətindən az olduğu şəraitdə, yüksək dağları belə uçurub dağıdır və onları düzənliliklərə (peneplenə) çevirir.

Sonralar tektonik qalxmalar üstünlük təşkil edərsə, eroziya prosesləri qalxmaqda olan peneplenleşmiş sahələri kəskin parçalayacaq və onları erozion-tektonik dağlara çevirəcəkdir.

Aşınma prosesləri nəticəsində əmələ gələn qırıntı məhsullarını qurudan dənizlərə axar sular aparır.

Göründüyü kimi, axar sular qalxmaqda və çökməkdə olan sahələrin yüksəklik fərqini tarazlaşdırmaqda, quru ilə dənizin arasındaki qarşılıqlı əlaqədə əsas rol oynayır. Buna görə də, keçmişin geoloji və fiziki-coğrafi şəraitini, relyefin inkişaf mərhələlərini, yeni tektonik hərəkətlərin xarakterini öyrənmək üçün çayların inkişaf tarixini bilmək lazımdır.

Təbiətdə axar suların (çayların) gördüyü işi üç kateqoriyaya

bölmək olar: 1) axar suların dağdırıcı işi (eroziya); 2) aşınma məhsullarının daşınması; 3) akkumulyasiya.

Çayların gördüyü iş axımın miqdardından asılıdır. Buna baxmayaraq, axar suların fəaliyyətinin izi yağıntıları və səth axımı çox az olan səhralarla belə yaxşı müşahidə edilir.

Çayların eroziya və daşima fəaliyyəti, demək olar ki, eyni vaxtda həyata keçir və eroziya proseslərində çayın maye axımından (sudan) əlavə, sülb axımı da iştirak edir. Çayın suyu aşima məhsullarını aparmaqla bərabər, öz yatağını da yuyur və axın aşağı getdikcə çay suyu qırıntı məhsulları ilə zənginləşir. Lakin çayın apardığı qırıntı materiallarının bir hissəsi əlverişli şəraitdə hövzənin müəyyən yerlərində çökdürülə bilər.

Ümumiyyətlə, çayda suyun miqdarının və çay yatağının meyl bucağının azalması ilə əlaqədar olaraq axar suyun kinetik («canlı») enerjisi zəiflədiyi dağdaxili çökəkliliklərdə, çayların dağlardan düzənliyə çıxdığı sahələrdə nəql edilən qırıntı məhsulu qismən, yaxud da tamamilə akkumulyasiya edilir.

Çayların öz yatağında və subasarda çökdürdüyü məhsul **allüvium** adlanır. Çay suyunun hidravlik axın xüsusiyyətindən və ərazinin tektonik qalxmasından asılı olaraq çay öz yatağını dərinə saldıqda, vaxtilə yataqda və subasarda çökdürülmüş allüvium bu proseslər nəticəsində əmələ gələn terrasların səthini örtür. Bəzən çayın alluvial çöküntüləri geniş alluvial düzənliliklər əmələ gətirir. Çayların dağlardan düzənliliklərə çıxdığı yerdə çökdürüklli məhsullar **proluvium** adlanır. Bu çöküntülər relyefdə, adətən, gətirmə konusları, yaxud da dağətəyi şleyflər əmələ gətirir. Alluvial çöküntülər proluvial çöküntülərdən onunla fərqlənir ki, proluvial çöküntülərdə qranulometrik və laylaşma cəhətdən pis çeşidləşmiş olur. Qeyd etmək lazımdır ki, proluvial çöküntülər çeşidləşmə üfüqi istiqamətdə müşahidə edilir. Konusların zirvelərinə yaxın sahələrdə ən iri qırıntılar, kənarlara getdikcə xırda məhsullar, lap kənarlarda isə gillicə çökür. Relyefin inkişaf tarixində ərazinin tektonik hərəkətləri rejiminin dəyişməsi ilə əlaqədar olaraq, konusların zirvəsi gah dağlara doğru soxulur, gah da dağ ətəklərindən uzaqlaşır. Buna görə konusların çöküntülərində təbəqələşmə izləri müşahidə edilir. Konusların zirveləri dağlara soxulduğu dövrdə daha iri məhsulların xırda

məhsullarla, dağlardan uzaqlaşlığı dövrdə isə xırda məhsulların iri məhsullarla örtülməsi müşahidə edilir.

Eroziya və akkumulyasiya prosesləri zaman və məkan etibarı ilə bir-birini əvəz edir. Ona görə yer üzərində elə bir geomorfoloji kompleks tapmaq olmaz ki, orada bu proseslərdən yalnız biri inkişaf etmiş olsun. Lakin bəzi yerlərdə eroziya, bəzilərində isə akkumulyasiya prosesləri üstünlük təşkil edir. Dağlıq ölkələrdə eroziya prosesləri və erozion relyef formaları geniş yayılmışdır. Lakin burada akkumulyasiya proseslərinə və akkumulyativ relyef formallarına da (alluvial terras, gətirmə konusları və s.) təsadüf edilir.

Əgər axar sular dağlardan və yüksəklilikdən yuyub gətirdiyi qırıntı məhsullarını bütünlüklə quruda çökdürsəydi, yer üzərində akkumulyativ relyef formaları üstünlük təşkil edərdi. Əslində isə qırıntı məhsullarının çox hissəsi çaylar vasitəsilə okean və dənizlərə aparılıraq, çökəmə süxurları əmələ gətirir. Ona görə də quruda erozion relyef formaları daha geniş yayılmışdır.

Bitki örtüyü zəif, süxurlar isə aşınmaya davamsız olduqda, çoxlu qırıntı məhsulu toplanır. Əgər yamaclar dik olarsa, yağışlar leysan xarakteri daşıyırsa və qar örtüyü intensiv sürətdə əriməyə başlayırsa, toplanmış qırıntı məhsulları palçıqlı və palçıqlı-daşlı axınların yaranmasına səbəb olar. Kənd təsərrüfatında yamaclarдан düzgün istifadə edilməməsi və bitki örtüyünün məhv edilməsi bu hadisələri daha da qüvvətləndirir. Bu axınlar ümumi yarğan və dərələrlə birləşərək sel, sil, mür adları ilə məşhur olan axınlar əmələ gətirir.

Düzənliliklərə çıxarkən sel axınları gücdən düşür və onun gətirdiyi məhsul çökərək, gətirmə konusları yaradır.

Sel hadisələri Orta Asiya və Cənubi Qafqazda tez-tez baş verir.

Sellər xalq təsərrüfatına çox maddi ziyan vurdugundan, onalara qarşı bir sıra mübarizə tədbirləri həyata keçirilir. Yamacların süni sürətdə terraslaşdırılması, ağac və kol bitkilərinin əkilməsi, kənd təsərrüfatında yamaclardan düzgün istifadə edilməsi, gətirmə konuslarında axının bir yatağa yönəldilməsi və s. kimi işlər görülür.

### **Dərə xətti eroziyannın məhsuludur**

Dərənin əmələ gəlməsində, suyun dərinlik və yan eroziyasından əlavə aşınma prosesləri, aşınma məhsulunun səthi axın

vasitəsilə yuyulması, sürüşmələr, solifluksiya, uçqun və sairə proseslər də rol oynayır. Bu proseslər dərə yamaclarını geoloji strukturlardan, iqlimdən və s. asılı olaraq formalaşdırır.

Dərənin ilk inkişaf mərhələsində ümumi eroziya bazisinin dərənin dibinə nisbətən aşağı səviyyədə yerləşməsindən asılı olaraq dərinlik eroziyası yamac proseslərinə nisbətən üstünlük təşkil edir və çay, yatağına gətirilən məhsulları yuyub aparır. Dərə eroziya bazisi səviyyəsinə yaxın olan dərinliyə çatarkən dərinlik eroziyasının fəaliyyəti zəiflədir. Yamaclarda fəaliyyətdə olan başqa proseslər isə öz işini davam etdirir. Bununla yanaşı çay öz sahillərini intensiv sürətdə yuyur və dərəni tədricən genişləndirməyə başlayır.

Çay dərələri özlərinin müxtəlif inkişaf mərhələsində müvafiq fiziki-coğrafi şəraitdə tamamilə müxtəlif quruluşa malik olur. Bu dərələr genetik cəhətdən vahid bir sıra əmələ gətirsə də, morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən tiplərə ayrıılır.

**Təngi.** Bu dərə genetik sıranın başlangıcı hesab edilir. Onun əmələ gəlməsi yalnız axar suyun dərinlik eroziya fəaliyyəti ilə əlaqədardır. Bu dərələr, adətən denudasiyaya davamlı sűxurlarda (əhəngdaşı, qumdaşı, bazalt, porfirit və s.) əmələ gəlir. Onların yanları dik və sıldırımlı olub, eni dərənin dibində və yuxarı hissəsində, demək olar ki, eyni olur.

Tənginin dərinliyi onun yuxarı hissəsindəki enindən çox olur.

**Kanyon.** Erozion dərələrin ikinci tipi kanyonlar hesab edilir. Kanyon ispan sözü «Canon»dan götürülüb, boru, top lüləsi deməkdir. Kanyonlar dedikdə dar, dik və sıldırımlı yamaclı dərin dərələr başa düşülür. Kanyonlar təngidən fərqli olaraq, üfüqi və ziyyətdə yatmış və müxtəlif litoloji tərkibi olan laylı sűxurlarda əmələ gəlir. Ona görə də dərənin yamacında eroziyaya və denudasiyaya nisbətən davamlı olan möhkəm sűxur layları terrasa-bənzər sekilər və pillələr əmələ gətirir. Bu tip dərələrin əmələ gəlməsində dərinlik eroziyasından əlavə denudasiya prosesləri də (selektiv denudasiya) iştirak edir.

Şimali Amerikada Kolorado çayının dərəsi kanyon dərəyə ən yaxşı misal ola bilər.

Kanyonlar, adətən, quru iqlimi olan ərazi üçün xarakterdir. Burada yağışlılar çox az, səthi axım isə zəif olduğundan, kanyo-

nun pilləli dik yamacları uzun geoloji dövr ərzində relyefdə yaxşı qalır.

Nisbətən rütubətli sahələrdə kanyon tipli dərələr asan su keçirən süxurlarda (çatlı əhəngdaşı, qumdaşı və s.) inkişaf edir. Buna Krım yaylasında müşahidə edilən kanyonvari dərələri misal göstərmək olar.

**V şəkilli dərələr.** Yağıntı bol olan və yamaclarda denudasiya proseslərinin gərgin getdiyi ölkələrdə, xüsusən suyupis keçirən və kövrək süxurlar səthə çıxan sahələrdə dərənin yamacları nisbətən tez bir zamanda meylləşir və xırda erozion formalarla parçalanır. Yamacların yuyulması dərinlik eroziyasını qabaqlayır və dibindən başlayaraq suayırıcı istiqamətində tədricən genişlənən V şəkilli dərələr əmələ gəlir. Dərənin dibi bütünlükə su altında qalır. V şəkilli dərələr geoloji struktur və süxurların xüsusiyyətindən asılı olaraq müxtəlif formalı olur. Məsələn, çay monoklinal struktur boyunca axırsa, onun yamacları asimetrik formada olur. Çay axan sahəni müxtəlif litoloji tərkibli və üfüqi vəziyyətdə yatan süxurlar təşkil edirsə, yamaclarda struktur terraslar əmələ gəlir.

**Qutuvari dərələr.** Bu dərələr, adətən, dərinlik eroziyası ilə yanaşı, yan eroziyanın, yamaclarda başqa denudasiya proseslərinin mövcud olduğu və nisbətən kövrek süxurların yayıldığı sahələrdə inkişaf edir. Qutuvari dərələrin dibi enli olduğundan çayın kənarında suyu çəkilmiş zolaq-subasar yerləşir. Sahil zolağını daşqın zamanı su basır və burada, adətən çayın getirdiyi xırda məhsullar çökür.


Qutuvari dərələr dərininə kəsildikcə onların yamaclarında terraslar əmələ gəlir. Müxtəlif şaquli-landşaft qurşaqlarında və struktur-litoloji cəhətdən bir-birindən kəskin fərqlənən hövzələrdə V şəkilli və qutuvari dərələr bir-biri ilə növbələşir.

### **Çay yataqlarının formallaşması və onların morfoloji xüsusiyyətləri**

Yer səthi bir tərəfə meylli olsa, çayların axını bu meylliğdən istifadə edər və düz xətt boyunca uzanan yatağa malik olardı. Əslində isə yer səthi çox girintili-çıxıntılı və kələ-kötürdür. Ona görə də axar sular hər bir yerin meylliyyinə uyğun olaraq əyri ya-

taqlar əmələ getirir. Bu cür çay yataqlarına ilkin əyri, yaxud **ilkin meandr**<sup>1</sup> deyilir. İlkin meandrları əsl meandrlardan fərqləndirən onların əyrilərinin tamamilə müxtəlif radiusa malik olmasıdır.

Ösl meandrlar bərabər radiuslu qövsvarı əyrilərin (dirsəklərin) ritmik olaraq növbə ilə gah bir sahildə, gah da o biri sahildə yerləşməsi ilə səciyyələnir (şəkil 11).



Şəkil 11. İlk yataq əyrilərindən (n-n) meandrların əmələ gəlməsi:

A-yataqlılar; B-meandr mahmızları; RR-meandr qurşağının enini müəyyən edən və meandr zirvələrini birləşdirən xətt.

Meandrların əmələ gəlməsinə başlıca səbəb, çayda ilkin əyrişirlerin olması və ona gah sağdan, gah da soldan qolların tökülməsidir. Onların sonrakı inkişafı axının hidrodinamik xüsusiyyətindən, ərazinin səth meyliyindən, tektonik hərəkətlərin rejimindən və səxurların litoloji tərkibindən asılıdır.

Meandrlı çay yataqlarında dərin (sudəyən və ya plyos) və dayaz (su aşırımı) sahələr bir-biri ilə növbələşir. Plyoslar, adətən yatağın eroziya (xüsusən yan eroziya) gedən və sùyun yan aldığı batıq sahəsində, su aşırımı isə akkumulyasiya gedən qabarıq sahəsində yerləşir. Sahillər plyos yanında dik və sıldırımlı, su aşırımı yanında isə meylli olur. Meandrları əmələ gətirən ilgəklər adə-

<sup>1</sup> Meandr sözcüğü Türkiye'deki Meandr (Böyük Menderesi) çayının adından götürülmüşdür.

tən, plyosların yanında daralır. Burada çay yatağı həmişə plyos istiqamətində sahilə doğru miqrasiya edir. Vaxt keçdikcə ilgək daralır və nəhayət, qırılıraq axına yeni yataq açır. Suyun tərk etdiyi ilgək isə quruyur. Yalnız daşqın zamanı köhnə ilgəyin dərin yerləri su ilə dolur və axmazlar əmələ gətirir.

Axmazlar sızma yolu ilə yataqlardan qidalandıqda, onlarda həmişə su olur. Azərbaycanda Kür çayı Kür-Araz ovalığı ərazi-sində axmazlarla - tərk edilmiş qədim yataqlarla müşayiət edilən klassik meandrlar yaradır.

Plyosları birləşdirən xəttə meandrın oxu deyilir. Meandrın oxu bir qayda olaraq yatağın batıq sahilinə siğınır.

Hər bir axar suyun axını turbulent xarakter daşıyır. Su, yatağın meyli ilə aşağı axdığı kimi, köndələn sirkulyasiyaya da məruz qalır. Köndələn axının nəticəsində yatağın batıq tərəfi yuyulur, qabarıq tərəfi isə yuyulmuş məhsulların akkumulyasiyası nəticəsində genişlənir. Nəticədə qabarıq sahildə sahilyanı dəyagliq və allüviumdan təşkil olunmuş yataq kənarı qum tırələri əmələ gəlir. Bu akkumulyativ sahə getdikcə genişlənir, çayın səviyyəsindən yuxarı qalxır və nəhayət, subasara çevrilir.

M.A.Velikanovun fikrincə, meandr əvvəlcə düz axan sularda mövcud olan köndələninə sirkulyasiyanın təsiri nəticəsində də əmələ gələ bilər.

Müşahidələr göstərir ki, düzənliyin az sulu və sakit axan çaylarında meandr ilgəkləri böyük çaylara nisbətən böyük, meandr qurşağı isə (hər iki tərəfdəki meandrların zirvələrindən keçən düz xətlər arasındaki sahə) kiçik olacaqdır.

### **Subasarlı dərənin formalaşması və bu prosesdə meandrların rolü**

Dərələrin inkişafının birinci mərhələsində dərə ilə yataq morfoloji cəhətdən bir-birinə çox uyğun gəlir. İnkişaf etmiş dərələrdə isə yataq dərənin tərkibinə daxil olur və onun bir elementini təşkil edir. Dərə müəyyən bir xətt boyunca uzanmış mənfi erozion formadan ibarət olduğu halda, yataq onun alluvial dibinə kəsilmiş daha kiçik erozion formanı təşkil edir.

Ərazinin səth quruluşu ilə əlaqədar olan ilk meandrın əyrilik radiusu çay suyunun hidrodinamik təsiri altında getdikcə böyü-

meyə məruz qalır və buna uyğun olaraq meandr qurşağının eni də artı. Qabarlıq sahillərdəki sahilyanı dayazlıq genişlənir, allüvium yiğini getdikcə artır, subasar və subasmayan terraslar əmələ gəlir. Meandr mahmızı böyüyür, onun yamacları denudasiya proseslərinin təsiri ilə meyilləşir, mahmızboynu isə get-gedə daralır. Bunun nəticəsində batıq sahillərin intensiv yuyulan sahələri bir-birinə yaxınlaşır və daşqın zamanı mahmızın boynu qırılır, çay burada yeni yataq salır. Mahmızın ön hissəsi adaya çevrilir, köhnə yatağın yerində isə axmazlar və gölməçələr əmələ gəlir.

Əger ərazi tektonik cəhətdən stabil sahədirse və ya çökməyə məruz qalırsa, meandrin əyriləri tədricən yanları yuyaraq genişlənir və hər iki yandan geniş alluvial subasar əmələ gəlir.

Ərazi qalxmağa başlarsa və eroziya bazisi aşağı düşərsə, çay dərinlik eroziyası fəaliyyətində olacaq və yasti dərənin dibinə kəsilmiş meandrlar əmələ gələcəkdir.

Çayın yan eroziyasının fəaliyyəti nəticəsində meandrin batıq sahilləri hündür olarsa, sahillər gec, alçaq olarsa, daha tez yuyulub geri çekilir. Yan eroziyanın təsiri altında olan sahillərin yulması və geri çekilməsi bir sıra amillərlə (geoloji struktur, sűxurların litoloji tərkibi, sűxurların çatlılığı, qrunut və yeraltı sularının sahilə çıxmazı və s.) əlaqədadır.

Meandrların inkişafı dövründə axın daima aşağı miqrasiya edir. Ber-Babine qanununa görə, yer səthinin öz oxu ətrafında fırlanması ilə əlaqədar olaraq çaylar Şimal yarımkürəsində sağ, Cənub yarımkürəsində isə sol sahillərini daha çox yuyur. Nəticədə meandrlar və meandr qurşağı bütünlükə müvafiq sahilə doğru miqrasiya edir.

M.S.Cefersonun fikrincə, inkişaf etmiş çay dərələrində meandr qurşağı eninin yatağın eninə olan münasibəti 18:1-ə bərabərdir. İ.S.Şukin «**inkışaf etmiş**» dərənin qeyri-müəyyən anlayış olmasını və onun çay dərəsinin hansı inkişaf mərhələsində müşahidə edilməsinin məlum olmadığını nəzərə alaraq Cefersonun fikrinin əleyhinə çıxaraq göstərir ki, çayda suyun miqdardan asılı olaraq, bu münasibət ayrı-ayrı çaylarda müxtəlif olur.

## Subasarın relyefi

İnkişaf etmiş çay dərəsi dibinin yastı və daşqın zamanı subasan hissəsinə **s u b a s a r** deyilir. Subasar, düzənlik çaylarında çox geniş sahə tutur. Məsələn, Volqa çayı subasarının eni orta axınında 15-20 km, aşağı axınında isə 30-40 km-ə çatır. Subasarın eni, adətən, çayın mənsəbi istiqamətində artır. Lakin bu artım qeyri-bərabər olur. Enli və dar sahələr bütün dərə boyu bir-biri ilə növbələşir. Bu başlıca olaraq çay dərəsini təşkil edən ana süxurların litoloji tərkibindən, ərazinin geoloji quruluşundan və relyefin ümumi meyliyindən asılıdır.

İlk baxışda subasarın səthi düz görünür, əslində isə onun səthi mikrorelyef formaları ilə mürəkkəbləşmiş olur.

Böyük düzənlik çaylarında subasar üç hissədən ibarət olmaqla, kənar tərəfdən sahil qum tırələri ilə haşıyələnir.

Subasar ilə birinci terrasda eksər hallarda axmazlar yerləşir. Meandr mahmızının qırılması və köhnə yatağı çayın tərk etməsi nəticəsində əmələ gələn axmazlar **i l k a x m a z**, **ç a y** yatağının qədim qollarından birinin yerində əmələ gələn axmaz isə **r e - l i k t a x m a z** adlanır.

Vaxt keçdikcə axmaz çökəklikləri subasar alluviumun gillicəli çöküntüləri ilə dolur və subasarın səthi ilə bərabərləşir. Yataq öz vəziyyətini, demək olar ki, heç dəyişmədiyindən akkumulyasiya getdiyi zaman yataqyanı vallar və tırələr əmələ gəlir ki, bunlar da birləşərək tırəli subasar əmələ gətirir. Bu cür subasarlara Dnepr, Oka və b. çay dərələrinin daraldığı sahələrində və Kür, Araz, Terek, Kuban çaylarının aşağılarında təsadüf edilir. Bu sonuncu çaylarda yataqyanı tırələrin tədricən təkamülü və yatağın özündə akkumulyasiya getməsi nəticəsində çayın yatağı ətraf sahəyə nisbətən bir qədər hündürdə olur, daşqınlar zamanı su yataqyanı tırələri yararaq, ətraf düzənlikləri basır və bu sahələrin bataqlıqlaşmasına səbəb olur.

Təsvir edilən subasarlар, adətən, düzənlik çayları üçün xarakterikdir. Dağ çaylarında isə eroziya fəaliyyəti çox qüvvətli olduğundan subasar ya heç əmələ gəlmir, ya da gah bir, gah da digər sahildə dar zolaq şəklində müşahidə edilir. Çaylar dağlarda yalnız geniş sinklinal depressiyalarda axdığı yerlərdə geniş subasar əmələ gətirir. Məsələn, Araz çayı Naxçıvan və aşağı Araz

çökəkliklərini keçdiyi yerdə bəzən eni bir neşə kilometrə çatan subasar əmələ gətirir. Belə sahələrdə dağ çayları, adətən bir neçə qola ayrılaraq axır və bəzən meandrlar əmələ gətirir.

### Çay terrasları

Hər hansı bir çay dərəsinin köndələninə profilinə nəzər yersek, onların yamaclarında pillə şəklində yerləşmiş düz səthləri görə bilerik. Bu düz səthlər **çay terrasları** adlanır.

Çay terrasları relyefin erozion formalarının əsas elementlərindən biri olmaqla, onun inkişaf tarixinin və yeni tektonik hərəkətlərin öyrənilməsində mühüm rol oynayır.

Terraslar üzrə pliosen və postpliosen (dördüncü dövr) beynəlxalq komissiyanın tərifinə görə, **terras, axar suyun sahilə təsiri nəticəsində əmələ gələn allüviyal çöküntülərin və ana süxurların erozion səthinə uyğun olan düz sahədir**.

Teraslara verilən bu tərif düzgün deyildir. Bu tərifə əsasən terras adı altında relyef forması yox, yalnız üfüqi səth başa düşülür.

İ.S.Şukinə görə terras başqa relyef formaları kimi üç ölçü ilə (en, uzunluq və hündürlük) müəyyən edilməlidir.

Dərənin inkişaf tarixinde terras çöküntülərinin böyük əhəmiyyəti vardır. Ona görə də İ.S.Şukin yamacda pillə təşkil edən düz səthi, ondan aşağıda yerləşən növbəti pillə yamacı ilə birlikdə terras adlandırmayı təklif edir.

S.S.Şulsun, terrasın səthi ilə, ondan aşağıda yerləşən pillə yamacını müxtəlif yaşılı hesab edərək, bir terrasa daxil etməməsi haqqındaki fikri yanlışdır. Terrasın əmələ gəlməsi onun səthinin formallaşması ilə başlayır və pillə yamacının yaranması ilə qurtarır.

Bəzi müəlliflər (S.S.Sobolev və başqaları) çay dərəsində müşahidə edilən bütün pillələri terras adlandırırlar. Bu düzgün deyildir. Yalnız mənşəyi çayın erozion və akkumulyativ fəaliyyəti ilə əlaqədar olan pillələr terras adlanan bilər.

Buna müvafiq olaraq dəniz və göllərin sahillərində müşahidə edilən pillələrdən yalnız mənşəyi dalgalanma proseslerinin fəaliyyəti ilə əlaqədar olan pillələr terras adlanan bilər.

Çay dərəsinin yamaclarında yerləşən və morfoloji cəhətdən terrasa bənzəyən, lakin mənşə etibarı ilə ondan fərqlənən pillə-

**lərə p s e v d o t e r r a s**, yaxud yalançı terras deyilir.

Psevdoterraslar aşağıda göstərilən yollarla əmələ gəlir:

1.Çay dərəsinin yamacında çayın fəaliyyət zonasından kənardıa üzə çıxan, üfüqi yatmış və denudasiyaya müxtəlif dərcədə davamlı layların növbələşməsi şəraitində əmələ gələn terrasa-bənzər düz səthə **s t r u k t u r t e r r a s** deyilir.


2.Sürüşmələr nəticəsində çay dərəsi yamacında pillələrin əmələ gəlməsi.

3.Çayın qollarının əsas dərəyə çıxarkən yaratdığı gətirmə konusunun yuyulması nəticəsində yalançı terrasların əmələ gəlməsi.

4.Buzlaşmaya məruz qalmış dağlarda morenlərin dərə yamaclarında çökərek düz səthlər, pillələr əmələ gətirməsi və s.

İndi əsil çay terraslarının morfoloji cəhətdən quruluşunu izah etməyə qayıdaq. Terrasların bir qismində ana süxurlar üzə çıxaraq, onların səthini əmələ gətirir. Onların üstü nazik elüvial, arxa hissəsi isə delüvial çöküntülərlə örtülü olur. Bu cür terraslar **a n a**, yaxud **e r o z i o n t e r r a s** adlanır və adətən, dağlıq ərazi-lərdə müşahidə edilərək, terras pillələri sırasında ən yüksək vəziyyəti tutur (şəkil 12).

Teraslar çox vaxtı yaxşı çeşidləşmiş və laylaşmış çay çöküntüləri ilə örtülürlər. Bu çöküntülər dağ çaylarında adətən, qum və gillicə ilə sementləşmiş çaqıldaşlardan, düzənlik çaylarında isə gillicə və qumlardan ibarət olur. Göstərilən çöküntülər çayın akkumulyativ fəaliyyəti ilə əlaqədar olub, **a l l ü v i** adlanır. Bəzən bunların tərkibində üzvi qalıqlarla zəngin olan axmaz allüvi lin-zalarına da təsadüf edilir.



Şəkil 12. Terrasların genetik tipləri:  
a—akkumulyativ; b—erozion-akkumulyativ;  
v—erozion; q—ana süxurlar.

Bu cür terraslar **allüvial terraslar** adlanır. Bütünlükle allüvi ilə təşkil olunan terraslar akkumulyativ və alt hissədə səthi eroziya nəticəsində hamarlanmış ana süxurlardan, üstü isə allüvial çöküntülərdən təşkil olunmuş terraslar isə **erozion-akkumulyativ** terraslar adlanır.

Terasin səthini örtən allüvial qatın qalınlığı tamamilə müxtəlif olur. Düzənlik çaylarında allüvinin normal qalınlığı daşqının orta səviyyəsi ilə platosun orta dərinliyi arasındaki yüksəklük fərqindən çox olmur. Əgər allüvi bundan qalın olarsa, bu həmin sahənin tektonik çökünməsini göstərir.

Teraslar əsas iki mərhələdən ibarət olan proseslər nəticəsində əmələ gəlir: 1.Yatağın uzununa profili tarazlaşmaya yaxın olduğu dövrde çayın dərinlik eroziyasının fəaliyyəti zəifləyir. Yan eroziyanın üstünlüyü nəticəsində çayın yatağında hamarlanma və akkumulyasiya prosesləri intensivləşir və gələcək terrasın səthi əmələ gəlir; 2.Çay hövzəsinin tektonik qalxmaya məruz qalmasından, çay qovuşmalarından, iqlimin rütubətləşməsindən və başqa səbəblərdən asılı olaraq çayın uzununa profilinin meyl bucağı və eroziya fəaliyyəti artır. Bunun nəticəsində çay dərininə kəsilir. Köhnə yatağın və subasarın akkumulyativ, yaxud erozion-akkumulyativ dibi çayın səviyyəsindən müəyyən yüksəlikdə yerləşən pilləyə - terrasa çevrilir.

Deməli, çay dərələrində müşahidə etdiyimiz terraslar tektonik hərəkətlərin və iqlim rejiminin ritmik xarakterli dəyişməsi və çayların hidrodinamik fəaliyyəti nəticəsində əmələ gəlir. Onların quruluşu, nisbi yüksəkliyi və genetik xüsusiyyətləri bu amillərin necə təzahür etməsindən asılı olaraq müxtəlif olur.

Teraslar sonradan denudasiya proseslərinin təsiri ilə parçalanıb dağılır. Cavan terraslar relyefdə yaxşı, qədim terraslar isə pis qalır. Terrasların üzərində yerləşən və subasar üçün xarakter olan relyef formaları tədricən yox olur.

Terasın arxa tərəfi yamaclardan gətirilən dellüvi ilə örtülür, qası isə tədricən yuyulmağa başlayır. Ona görə də, terras əvvəlki səthindən məhrum olaraq, dərəyə tərəf əyilmiş müstəviyə çevrilir. Bunu çay terraslarının yüksəkliyini ölçərkən nəzərə almaq lazımdır.

Teras səthinin dərənin dibinə doğru meylli olması bəzən

terrasın ilk relyefi üçün xarakter olan əlamətdir. Bu meyllilik bəzən kiçik pillələrlə (mikroterraslarla) mürəkkəbləşir. Bu isə çay yatağının bir sahildən başqa sahilə miqrasiyası ilə əlaqədardır. E.Şapyu bu cür terrasları **poligenetik** terraslar adlandırmağı təklif etmişdir.

Yamaclardan terrasın səthinə çıxan dərəciklər öz çıxış yerlərində gətirmə konusları yaradaraq, terrasın morfolojiyasını xeyli mürəkkəbləşdirir. Sürüşmələr, uçqun, karst və s. təbii proseslər terrasların səthini xeyli mürəkkəbləşdirir.

Yataq meandrlarının axın aşağı miqrasiyası və dərinə düşməsi nəticəsində «**kəsilmış**» terraslar əmələ gelir. Bu terraslar yerli şəraitdən asılı olaraq çay dərəsinin yalnız bəzi sahələrində əmələ gələn yerli terrasların bir növüdür. Yerli terrasların bundan əlavə aşağıdakı növləri də vardır: 1) bənd terrasları; 2) uzununa profilin astanaları ilə əlaqədar olan terraslar.

Birinci tip terraslar—çayın yatağında sürüşmələr, uçqunlar, lava axınları, morenlər vasitəsilə bəndlərin əmələ gəlməsi, bənddən yuxarı allüvi toplanması və sonralar çayın həmin bəndi kəsərək dərinə düşməsi nəticəsində əmələ gelir. İkinci tip terraslar—çay yatağında üzə çıxan və çox çətin yuyulan möhkəm süxurların bənd əmələ gətirdiyi yerdən yuxarıda, akkumulyasiya proseslərinin canlanması nəticəsində əmələ gelir.

Yerli terraslar hec bir kənar qüvvənin təsiri olmadan çayın normal inkişafı ilə əlaqədar olaraq əmələ gələ bilər. Belə terraslar çayda suyun miqdarının fəsillər üzrə tərəddüdü, sülb axımının dəyişməsi və deltalarda çay qollarının su rejiminin dəyişməsi nəticəsində yaranır.

### **Çayın fəaliyyətinə və terrasların əmələgelməsinə təsir edən amillər**

**Çayda suyun miqdarının dəyişməsi.** Bu, qo-  
vuşmalar və iqlimin dəyişməsi yolu ilə ola bilər. Y.V.Şanser çay  
dərələrinin inkişafında və terrasların əmələ gəlməsində dördüncü  
dövrdə iqlimin dəyişməsini və bununla əlaqədar olan buzlaşma-  
nın rolunu inkar edərək, tektonik hərəkətləri birinci plana cəkir.  
İ.S.Şukin, Y.V.Şanserin bu fikrini əsaslı surətdə rədd edərək, gös-  
tərir ki, iqlimin dəyişməsi axım rejiminə təsir etdiyi kimi, aşınma

proseslərinin intensivliyini, çaylara gələn və daşınan qırıntı məhsulunun miqdarını müəyyən etməklə, çayın fəaliyyətinə dolayı yolla da təsir göstərir.

A.Penk və B.Zorgel Alp dağlarındakı müşahidələrinə əsasən çay dərələrinin təkamülündə iqlimin dəyişməsinə xüsusi yer vermişlər. Göstərilən müəlliflərin fikrincə buzlaşma dövründə aşınma prosesləri intensiv sürətlə inkişaf edir. V.Zorgelə görə hər buzlaşmaya alluvial terras müvafiq gəlir. Buzlaşmalararası və buzlaşmadan sonraki dövrlərdə isə aşınma məhsulu azalır və çaylar dərininə kəsilməyə başlayır.

Qeyd etmək lazımdır ki, A.Penk və V.Zorgelin fikri yalnız dağ çaylarına aiddir. Düzənlikdə yamacların meyli o qədər az olur ki, aşınma məhsulu bütünlükə çaylara gəlib çıxmır.

**Eroziya bazisinin dəyişməsi.** Bu hadisənin çay dərələrinin inkişafına təsiri haqqında yuxarıda danışıldığından burada bəhs edilmir.

**Tektonik hərəkətlər** öz xüsusiyyətlərindən asılı olaraq terrasların morfolojiyasına müxtəlif dərəcədə təsir edir. Hövzənin bütünlükə və eyni tərzdə qalxması, eroziya bazisinin alçalması, eroziya proseslərinin güclənməsinə və mənsəbdən mənbəyə doğru regressiv eroziyanın yayılmasına səbəb olur.

Tektonik hərəkətlər ritmik xarakter daşıdıqda terraslar əmələ gəlir. Hərəkətlərin zəiflədiyi vaxt akkumulyasiya prosesləri üstünlük təşkil edir və terras səthinin çöküntüləri əmələ gəlir, hərəkətlər gücləndikdə isə çay dərininə kəsilərək terras pilləsi yamacının əmələ gəlməsinə səbəb olur.

Çayın mənbəi daha intensiv qalxarsa və tektonik hərəkətlər axın aşağı tədricən zəifləyərsə, terrasların nisbi yüksəkliyi də bu istiqamətdə azalır və çox vaxt mənsəbə yaxın yerdə onların səthi bir səviyyədə birləşir. Əgər eyni vaxtda çayın mənsəbi çökməyə məruz qalrsa, daha qədim terrasların səthi cavan terras çöküntüləri ilə örtülər.

Çayın bütün hövzəsi qalxdığı zaman, qalxma amplitudu mənsəbdə daha çox olarsa, çayın dərininə kəsilməsi aşağıdan başlayıb, tədricən yuxarıya doğru artır. Ona görə terrasların maksimal yüksəkliyi mənsəbə yaxın sahələrdə yerləşir.

Çay dərəsi qalxmaqdə olan antiklinal və çökməkdə olan

sinklinal qırışqlar vasitəsilə köndələninə kəsilərsə, çay terrasları deformasiyaya uğrayır. Sinklinal sahədə intensiv akkumulyasiya gedir, dərinlik eroziyasını yan eroziya əvəz edir, dərə genişlənir və çox vaxt daha qədim terraslar cavan alluvial çöküntülərlə örtülür. Antiklinal qırışq sahəsində isə dərinlik eroziyası güclənir, yan eroziya zəif gedir, dərə daralır. Möhkəm sűxurlar üzə çıxırsa, astanalar və şəlalələr əmələ gəlir. Terraslar burada maksimal yüksəkliyə malik olub, çay aşağı və yuxarı alçalır.

Dərəni kəsib keçən tektonik pozulmalar da terrasların quruşuna və yüksəkliyinə təsir edir.

Çay dərələrinin geomorfoloji quruluşunun ən maraqlı məsələlərindən biri də, onların getdikcə daralmasıdır. K.Kayzer, V.M.Devis və başqalarının fikrincə çay dərinləşdikcə onun enerjisi tədricən uzanan yüksək yamaclardan gətirilən çoxlu qırıntı məhsulların daşınmasına sərf edilir. Buna görə də çayda yan eroziya zəifləyir və o öz dərəsini genişləndirə bilmir.

I.S.Şukin yuxarıdakı alımların fikrini rədd edərək göstərir ki, bu hal bütün çay dərələri üçün bir qanun ola bilməz. Bəzən yeni əmələ gələn dərənin eni qədim dərəninkindən artıq olur. Belə olduqda qədim dərənin alluvial dibi bütünlükə yuyulur və onun izi relyefdə heç qalmır. Yeni əmələ gəlmış dərə qədim dərəyə nisbətən dar olduqda terraslar da müşahidə edilmir. Bəzən isə Ber-Barbine qanununa əsasən və litoloji-tektonik səbəblərdən çay qədim dərənin alluvial dibini bir tərəfdə terras şəklində qoyaraq, o biri sahilə miqrasiya edir və yeni dərə bu sahilin yamacının yuyulması nəticəsində əmələ gəlir.

Birbaşa dənizə və gölə tökülen çayların terrasları öz mənsəblərində həmin dəniz və göllərin terrasları ilə uzlaşırlar. Belə olduqda tərkibində dəniz faunası qalıqları olan dəniz terrasları vasitəsilə çay terraslarının və onların vasitəsilə də çayın yuxarılarında müşahidə edilən başqa erozian relief formalarının (düzəzmə səthlərinin, morenlərin və başqa buzlaq relief formalarının və s.) yaşı müəyyən edilir. Bu, ərazi reliefinin inkişaf tarixini öyrənmək məsələsini xeyli asanlaşdırır.

Yuxarıda göstərilənlərdən göründüyü kimi, çay dərələrinin geomorfoloji quruluşu və inkişaf tarixi çay şəbəkəsinin inkişaf xüsusiyyətləri, iqlimin dəyişkənlüyü, tektonik hərəkətlər və çay-

ların töküldüyü okean, dəniz və göllərin səviyyəsinin tərəddüdü ilə əlaqədardır.

### Dərələrin asimmetrikliyi

Yamacları müxtəlif meylliyyə və quruluşa malik olan dərələrə **a s i m m e t r i k** dərələr deyilir. Dərələrin asimmetrikliyi sahənin geoloji quruluşunun, səthə çıxan sükurların litoloji tərkibinin, yamaclarda gedən denudasiya proseslərinin və çayın özünün eroziya fəaliyyətinin müxtəlifliyi ilə müəyyən edilir.

Dərələrin asimmetrikliyinə birinci dəfə 1763-cü ildə M.V.Lomonosov diqqət yetirmişdir. Rus alimi P.Pallas Rusiyaya səyahətindən sonra qeyd edir ki, Volqa, Ob, Yenisey, Lena və başqa çayların sağ sahilləri dik və hündür, sol sahilləri isə alçaq və meyllidir.

1789-cu ildə fransız mühəndis-hidroloqu De-Lambardi Normandiyada apardığı müşahidələr nəticəsində müəyyən etmişdir ki, yağış gətirən küləklərin istiqamətinə perpendikulyar axan çayların küləkdöyen yamacları dik, əks yamacları isə meyllidir.

XIX-XX əsrlərdə çay dərələrinin asimmetrikliyinə aid bir sıra nəzəriyyələr söylənilmişdir ki, bunları da aşağıdakı qruplara bölmək olar: 1) planetar; 2) iqlim; 3) struktur; 4) topoqrafik və 5) hidrodinamik.

**P l a n e t a r n ə z ə r i y y ə .** Bu qrupa yuxarıda adını çəkdiyimiz Ber-Babine nəzəriyyəsi daxildir. Rus alimi Berin fikrincə Yerin öz oxu ətrafında fırlanması nəticəsində çayların Şimal yarımkürəsində sağ sahili, Cənub yarımkürəsində isə sol sahili dik olur. Berin fikrincə bu yalnız meridian istiqamətində və ona yaxın istiqamətdə axan çaylara aid edilə bilər. Sonradan fransız Babine sübut etmişdir ki, bu qanun axım istiqamətindən asılı olmayaraq bütün çaylara aiddir. Buna görə də, bu qanun Ber-Babine qanunu adlanır.

**I q l i m n ə z ə r i y y ə s i .** Bu nəzəriyyəyə yuxarıda adını çəkdiyimiz De-Lambardinin nəzəriyyəsi daxildir. Sonralar alman alimi A.Penk və fransız alimləri L.A.Fabr və Y.Marşan da bu nəzəriyyənin tərəfdarı olmuş və onu inkişaf etdirmişlər. Lakin V.Gilber bunun əksinə olaraq, sübut etməyə çalışmışdır ki, yağış gətirən hakim küləklərin döyüyü yamac, De-Lambardi və başqa

müəlliflərin dediyi kimi, dik yox, meylli olacaqdır (eroziya daha gərgin inkişaf etdiyinə görə).


**Struktur nəzəriyyə.** Çay dərələri monoklinal yatıma malik olan səxur laylarını uzununa kəsirşə, layların yatım istiqamətinə uyğun olan yamaclar meylli, layların «başı» kəsilən yamaclar isə dik olacaqdır. Bu cür dərələrə Krim dağlarının şimal yamaclarında, Şimali Qafqazda, Dağıstanda və b. yerlərdə müşahidə edilən **subsekvənt** dərələr misal ola bilər.

Əgər tektonik pozulma nəticəsində eroziyaya davamlı və davamsız laylar pozulma xətti üzrə eyni səviyyədə yerləşirşə, davamsız laylar üzə çıxan yamac meylli, davamlı layları çılpaqlaşmış yamac isə nisbətən dik olacaqdır.

**Topografik nəzəriyyə.** Hələ 1898-ci ildə Qazan Universitetinin professoru A.B.Neçayev Kama çayı hövzəsində bir sıra çay dərələrinin asimetrik quruluşa malik olmasını yamaclarda səth axımlarının müxtəlifliyi ilə izah etməyə çalışmışdır.

Sonralar A.A.Borsov Penza, Kiyev və s. vilayətlərin ərazi-sində apardığı müşahidələr nəticəsində A.V.Neçayevin ideyasını əsaslandırmış və inkişaf etdirmişdir. Ona görə də ədəbiyyatda bu nəzəriyyə son vaxtlar Neçayev-Borsov nəzəriyyəsi adlanır.

Bu nəzəriyyəyə görə ərazinin ümumi meyl səmtinə şaquli və ya buna yaxın istiqamətdə kəsilmiş çay dərələrində səthi meyl səthinə uyğun gələn yamaclarda sutoplayıcı sahə geniş, eroziya prosesləri (xüsusən səth axım) güclüdür. Buna görə də yamaclar meylli, eks yamaclar isə dik olacaqdır (şəkil 13).



Şəkil 13. A.A.Berzova görə asimetrik dərələrin əmələ gəlməsi:  
A-B - ilk maili düzənlilik; Z-düzənliliyə kəsilmiş əsas çay dərəsi; D-çayın əsas qollarının dərələri. Ox suayırıcı sahələrdə axının istiqamətini göstərir.

**Hidrodinamik nəzəriyyə.** Bu sahədə yalnız B.Qor-yunov və J.Bryunovun nəzəriyyəsi məlumdur. Müəlliflərin fikrincə çay suyu öz axımında maneəyə təsadüf edərkən burulqan

əmələ gətirir və su Şimal yarımkürəsində çayın kəna-rında saat əqrəbinin hərəkətinə eks istiqamətdə, dairə üzrə hərə-kət edir. Buna görə də sağ sahillər yuyulur, dik və sıldırımlı olur.

### Şəlalələr və astanalar

Eroziyaya davamlı süxurlar müvafiq şəraitdə çayın yatağında sıldırıım pillə əmələ gətirir və çayın suyu böyük sürətlə bu pillə-dən aşağı töküür. Çay yatağının bu sahələri **şəlalə** adlanır. Əgər pillə sıldırıım və dik olmayıb, müəyyən dərəcədə meylli olarsa, buna **a s t a n a** deyilir.

Şəlalədən aşağıda tökülen çay suyu pillənin dabanında böyük sürətlə dairə şəklində hərəkət edir və burada çuxur əmələ gətirir. Çuxur böyüdükçə şəlalə pilləsini əmələ gətirən süxurlar öz əsasını itirir və uçmağa başlayır. Əgər şəlaləni əmələ gətiren davamlı süxurlar üfüqi vəziyyətdə yatırsa və onların altında yatan laylar kövrək süxurlardan ibarətdirsə (Niaqara şəllaləsində olduğu kimi) bu proses daha gərgin gedir və şəlalə pilləsi tədricən çay yuxarı miqrasiya edir.

Şəlalə bəzən şaquli tektonik çatlar müşahidə edilən sahələrdə dərinlik eroziyasının çox gərgin getməsi nəticəsində əmələ gəlir. Buna Zambezi çayı üzərində yerləşən Viktoriya şəllaləsini misal göstərmək olar.

Şəlalələr çay dərəsi yamaclarında sürüşmələr və uçqunlar nəticəsində yataqda bəndlərin əmələ gəlməsi ilə də əlaqədardır.

Dördüncü dövrdə materik buzları ilə örtülmüş sahələrdə (Kanada, Skandinaviya, Sibir) şəlalələrə və xüsusən astanalarara çox təsadüf edilir.

Şəlalələr və astanalar dərənin tektonik pozulma xəttini köndələninə kəsib keçdiyi yerlərdə, düzənliklərdə meandr mahmızının qırıldığı sahələrdə də müşahidə edile bilər.

Morfoqrafik xüsusiyyətlərinə görə şəlalələri iki əsas qrupa bölmək olar: 1) eni hündürlüyündən çox olan (Niaqara şəllaləsi və b.); 2) hündürlüyü enindən çox olan (Kaliforniyada İosemit dərəsin-dəki şəlalə və s.) şəlalələr.

Yerdə qalan başqa şəlalə və astana növləri bu iki əsas növ arasındakı keçid formaları təşkil edir.

## **Çay dərələrində göl çökəkliklərinə oxşar genişliklər**

Dördüncü dövrdə materik buzlaşmalarına məruz qalmış sahələrdə (MDB-nin Avropa hissəsinin şimal-qərbi, Finlandiya, Kanada və s.) çay dərələri bəzən birdən-birə genişlənir və çay yatağı meandr əyirləri əmələ gətirərək, dərənin yastı, geniş və çox vaxt bataqlıqlaşmış dibi ilə axır. Çayın yatağı dərənin dibini dərinləşdirmir və çay yalnız yan eroziyanı inkişaf etdirir.

Bu cür dərələr birinci dəfə V.V.Dokuçayev tərəfindən Dnepr, Volqa və Şimali Dvina çaylarının yuxarılarında müşahidə edilmiş və onların təsviri verilmişdir. V.V.Dokuçayevin fikrincə dərələrin genişlənmiş sahələri dördüncü dövr ərzində Rusiya düzənliyinin şimal-şərq hissəsini tutmuş materik buzlaqlarının kənarlarında əmələ gələn keçmiş göllərin dibidir.

Çay dərələrində bu cür genişliklərə dağ çaylarında da təsadüf edilir. Lakin bu genişliklər genetik cəhətdən birincilərdən tamamilə fərqlənir. Bu tip dərələr Böyük Qafqazın qərb hissəsində geniş yayılmışdır. Bu xalq arasında **tala** (polyana) adlanır (Mzimta çayı üzərindəki Krasnaya Polyana və s.). Dağlarda bu dərələrin çay yataqları düzənliklərdən fərqli olaraq dərəninə kəsilir. Genişliklər sahəsində dərənin dibi, adətən, çay yatağından 20-40 m yüksəklikdə yerləşir və 600-800 m-ə qədər eni olan terras şəklində çay boyunca uzanır.

Dağ çaylarında müşahidə edilən bu genişliklər bəzi hallarda göllərin dibi olmuşdur. Əksər hallarda isə onlar dərənin bu sahəsinin tektonik quruluşu və sükurların litoloji tərkibi ilə əlaqədardır.

## **XIV FƏSİL EROZİON RELYEF FORMALARI**

### **Çay-dərə sistemi, çay hövzələri və suayırıcıları.**

Təbiətdəki kiçik çaylar birləşərək nisbətən böyük çayları, onlar da birləşib daha böyük çayları və çay sistemlərini (şəbəkəsini) əmələ gətirir. Hər bir çay sisteminin əsas çayı olur. Qalanları isə onun qollarını təşkil edir.

Çay sistemində əsas (baş) çayın təyin edilməsi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzən hövzədə ən uzun, yaxud da hövzəsi alçaqda yerləşən çayı əsas çay kimi qəbul edirlər. İ.S.Şu-

kinin və başqa müəlliflərin fikrincə, əsas çayı onun uzunluğuna, sululuğuna, enliyinə, axım istiqamətinə və s. görə müəyyən etmək olmaz. Onun fikrinə görə hövzədəki ən qədim çay əsas çay hesab edilməlidir.

Çay sistemləri müstəqil və qeyri-müstəqil çaylara ayrılır. Müstəqil çaylar birbaşa okeana və gölə tökülen çaylara, qeyri-müstəqil çaylar isə başqa, daha böyük çaylara tökülen çaylara deyilir. Müstəqil çaylar bəzən deltalarının genişlənməsi nəticəsində bir-biri ilə birləşir.

Hazırda Mesopotamiya düzənliyində birləşib, Şat-Əl-Ərəb çayını əmələ gətirən Dəclə və Fərat çayları vaxtilə müstəqil çaylar kimi İran körfəzinə tökülmüşlər.

Kür və Araz çayları da vaxtilə müstəqil olaraq Xəzər dənizinə tökülmüşlər. Bu cür çay şəbəkəsində əsas çayı müəyyən etmək çətin olur.

Bəzən təbiətdə bu hadisənin əksini də müşahidə etmək olur. Əvvəller birlikdə axan çaylar sonradan müstəqil çaylara çevrilir. Buna, çayın deltاسında külli miqdarda götirmə məhsullarının akkumulyasiyası (İtaliyada Po və Eç çayları), iqlimin quraqlaşması, çay qovuşmalarının baş verməsi və suvarma işlərinin geniş inkişaf etməsi nəticəsində çay suyunun azalması səbəb ola bilər. Həmin səbəbə görə də hazırda Zərəfşan və Kaşka-Dərya çayları Amudərya, Çu və Sarisu çayları Sirdəryaya çatmir.

Dərə sistemi, demək olar ki, tamamilə çay sisteminin quruluşuna uyğun gelir. Çay və dərə şəbəkəsinin yerləşməsi relyefin xüsusiyyətlərindən əlavə ərazinin geoloji quruluşu ilə də əlaqədardır. Bir çox hallarda çaylar daha kövrək sükurların səthə çıxdığı sahələrdə, yaxud da tektonik çatlar boyunca yerləşmiş olur.

Ümumiyyətlə, çay şəbəkəsinin yerləşməsi ərazinin geoloji quruluşu və tektonik hərəkətlərin rejimi ilə sıx əlaqədardır. Bu, xüsusən cavan qırışış və faylı-qırışış dağlarda, həmçinin platformlarda yaxşı müşahidə edilir.

Çay sistemlərini əsas çayın, bərinci və ikinci dərəcəli qolların yerləşməsinə görə aşağıdakı qruplara bölmək olar.

**Ağacabənzər çay sistemi** (Amerika müəlliflərinin **in se k vent** çayları) əsas çay və bərinci, ikinci dərəcəli qolların mürəkkəb və qaydasız şəkildə yerləşməsi ilə səciyyələnir. Bur-

da axım istiqamətinə görə hakim rol oynayan çayları müəyyən etmək mümkün deyildir. Bu cür çaylar, sükurları böyük sahələrdə eyni litoloji tərkibə malik olan və üfüqi yatan platformalarda müşahidə edilir.

**Lələkvari çay sisteminde** qollar hər iki tərəfdən simmetrik olaraq düz və iti bucaq altında əsas çaya qovuşur. Bu cür çaylara cavan qırışq dağların uzununa dərələrində təsadüf edilir. Buna misal olaraq Pamir-Alay dağlarındakı Zərəfşan və Tyan-Şan dağlarındakı İli çayını misal göstərmək olar.

**Şəbəkə şəkilli çay sistemi** qırışq dağlar (Himalay, Hindıquş, Tyan-Şan, And və s.) üçün səciyyəvidir. Burada çaylar həm uzununa (sinklinal dərələr ilə) həm də suayırıcı silsilələri və tırələri kəsib birləşən köndələn dərələrlə axır.

**Paralel çay sistemi** dəniz suları altından nisbətən təzə çıxan maili sahil düzənliliklərdə müşahidə edilir. Burada çaylar və dərələr yalnız konsekvent xarakter daşıyır, subsekvent çay və dərələrə isə təsadüf edilmir<sup>1</sup>.

**Radial çay sistemi** başlıca olaraq iri vulkan konuslarında və qalxanvari dağ massivlərində təsadüf edilir.

**Halqavari çay sistemi** Şimali Amerikada kəskin denudasiya proseslərinə məruz qalmış və özülünə qədər parçalanıb dağılmış günbəzvarb antiklinal qalxmalarda müşahidə edilir. Çaylar üzə çıxan daha kövrək sükur layları boyunca axaraq bir və ya bir neçə halqavari dərə əmələ gətirir.

Çayın bütün qollarının və onların yamaclarının yerləşdiyi sahə **sutoplayıcı hövzə** adlanır. Büyük çayların sutoplayıcı hövzələrinin sahəsi bir neçə milyon kvadrat kilometrə çatır.

Çay hövzələri bir-birindən suayırıcı xətlərlə ayrıılır. Suayırıcılar müxtəlif ola bilər: 1) əsas suayırıcı müxtəlif istiqamətdə axan çaylar arasında yerləşir; 2) yan, yaxud ikinci dərəcəli suayırıcı eyni istiqamətdə axan iki çayın arasında yerləşir; 3) sutoplayıcı suayırıcı bir çay hövzəsini hər tərəfdən əhatə edir.

Ən böyük suayırıcıları materik suayırıcılarıdır. Bunlar materikin tamamilə başqa okean və dənizlərə axan çayları arasında

<sup>1</sup> Konsekvent çaylar səthin və onu təşkil edən sükur laylarının yatım istiqamətində, subekvent çaylar isə onlara perpendikulyar istiqamətdə axan çaylardır.

yerləşirlər. Buna Amerikada Kordilyer-And, Avropada Pireney-Alp-Karpat, Asiyada Hinduş, Pamir, Tyan-Şan və Altay-Sayan-Baykal dağ sistemlərini misal göstərmək olar.

### Çay qovuşmaları və çay sisteminin inkişafı

Çay regressiv eroziya fəaliyyəti ilə mənbəyə tərəf öz uzunluğunu daim artırır və bir çox hallarda suayırıcıını yararaq qonşu çay sisteminə keçir və onun qollarını öz hövzəsinə birləşdirir. Təbiətdə bu cür hadisələr **q o v u ş m a l a r** adlanır.

Qovuşmalar xüsusən dağlıq ölkələrdə çox baş verir. Öz yatağını daha sürətlə dərinləşdirən çaylar zəif dərinləşdirən çayları özünə qovuşdurur. Beləliklə, çay yatağını (dərəsini) uzadır və suyunu çoxaldır.

Çay dərələrinin yüksəkliyinin müxtəlif olması qovuşma üçün əsas sərtdir. Bu da aşağıdakı amillərdən asılıdır: 1) eroziya bazislərinin müxtəlif yüksəkliyə malik olması; 2) dərələrin yaşıının müxtəlifiyi (adətən, qədim dərə daha dərinə düşmüş olur); 3) çayda suyun miqdarı (sulu çay daha çox erozion fəaliyyətdə olur); 4) süxurların eroziyaya davamlılığı; 5) tektonik hərəkətlərin xarakteri və sürəti; 6) dərənin bütünlükdə ekspozisiyası və s.

Qovuşma əsasən iki cür olur: səthi və yeraltı qovuşma. Suayırıcını təşkil edən süxurlar sukeçirən və karbonatlı olmadıqda səthi qovuşma baş verir.

Səthi qovuşmalar genetik cəhətdən üç növə ayrılır: 1) yandan qovuşma; 2) mənbə qovuşması; 3) yaxınlaşma qovuşması.

Yandan qovuşma, qovuşduran çayın mənbəyinin qovuşan çayın yatağına yandan düzbucaq altında yanaşması nəticəsində baş verir. Mənbə qovuşması qovuşduran çayın regressiv eroziyası nəticəsində baş verir. Yaxınlaşma qovuşması isə çay yataqlarının bir-birinə çox yaxınlaşması və nəhayət, qarışması nəticəsində baş verir.

Birinci və ikinci növ qovuşmalar, adətən, dağlıq ölkələrdə, üçüncü növ qovuşma isə düzənliklərdə müşahidə edilir.

Morfoloji cəhətdən qovuşmalara bənzəyən, lakin genetik cəhətdən onlardan tamamilə fərqli olan, çayın öz yatağını tərk edərək, tektonik çökkmə nəticəsində alçağa düşən qonşu dərəyə axmasını (Dəvəbatançayın yerində olan qədim çayın müasir Əyriçay dərəsi ilə Goyçaya axması) və uçqun, sürüşmələr, lavalar vasitəsi-

lə qarşısında bənd yaradılan çayların daşaraq, qonşu dərəyə axma-sı hallarını əsil qovuşma hadisələrindən fərqləndirmək lazımdır.

Çayın yatağında intensiv akkumulyasiya getdiyi zaman müxtəlif səbəblərdən asılı olaraq çayların bifurkasiya etməsi (ikiləşməsi) müşahidə olunur. Əmələ gələn qolların hərəsi bir çay sisteminə axır. Buna Venesueladakı Orinoko çayının iki sərbəst çaya çevriləməsi misal ola bilər. Əmələ gələn qolun biri Amazon çayının Rio-Neqro qoluna tökülür.

Bifurkasiya hadisəsi Böyük Qafqazın Azərbaycan hissəsinin cənub yamaclarından axan çaylarda - Qanix-Əyriçay depressiyasında yaxşı müşahidə olunur. Məsələn, Dəmir-aparançay iki qola ayrılır, bir qolu Türyançay, o biri isə Göyçaya tökülür. Filfilə çayının bifurkasiya nəticəsində əmələ getirdiyi qollar isə Türyançay və Əlincəçay sistemlərinə qovuşur.

Yeraltı qovuşmalar sukeçirici, çatlı və karbonatlı süxurlardan (qum, kövrək qumdaşı, konqlomerat, əhəngası, tuf) təşkil olunmuş suayırıcıclarda müşahidə edilir. Dərəsinin dibi yüksəkdə yerləşən çayın yatağında bu süxurlar üzə çıxdığı yerlərdə çayın suyu ya bütünlükə, yaxud da onun bir hissəsi bataraq dərəsinin dibi alçaqda yerləşmiş qonşu çaya axır. Bu cür qovuşmaya ən gözəl misal Dunay çayı ilə Reyn çayının arasında olan yeraltı qovuşmanı göstərmək olar. Reyn çayının kiçik bir qolu əhəngdaşlarından keçərək Dunay çayına tökülür. Belə qovuşamalara ən çox Balkan yarımadasında Yuqoslaviya ərazisində rast gəlinir.

### **İki tərəfi açıq (yarma) dərələr**

Dağetəyi düzənlik, yaxud xeyli hamarlanmış alçaq dağlıq sahə ilə axan çaylar bəzən öz aşağılarında yatağı perpendikulyar istiqamətdə kəsən antiklinal tirə və silsilələri kəsərək, dar və dərin dərələr əmələ getirir. Burada çayın dərəsi öz morfoloji xüsusiyyətlərinə görə tengiyə çox oxşayır. Lakin genetik cəhətdən müstəqil bir dərə tipi kimi «**iki tərəfi açıq dərə**» adlanır.

Bəzən çayın kəsib keçdiyi tirə o qədər qısa olur ki, çayın nə üçün onu yanlardan dolanıb keçməməsi insanı şübhələndirir.

İki tərəfi açıq dərələrin əmələ gəlməsi haqqında bir sıra nəzəriyyələr vardır.

**Tektonik çatlar nəzəriyyəsi.** Keçən əsrin ortala-

rına qədər bütün çay dərələrinin yer qabığındaki çatlar boyunca əmələ gəlməsi haqqında nəzəriyyə hakim mövqə tuturdu. Bu nəzəriyyəye əsasən iki tərəfi açıq dərələrin mənşəyi bu çatlarla əlaqələndirilirdi. Sonralar çayın öz erozion fəaliyyəti nəticəsində dərələrin əmələ gəlməsi və iki tərəfi açıq dərələrin çox yerdə çatlara uyğun gəlməməsi sübut edildi. İki tərəfi açıq dərələrin bir qismi antiklinal tırə və silsilələri köndələninə kəsir və çatlara uyğun gəlir.

**Yeraltı karst nəzəriyyəsi.** Bu nəzəriyyəyə görə iki tərəfi açıq dərələr karbonatlı süxurlarda əmələ gələn, bir xətt boyunca yerləşən, yeraltı başlıqlarla birləşən karst formalarının ve onların tağlarının uçub dağılması nəticəsində əmələ gəlir. Bu cür dərələrə İsvəçrədə Yura dağlarının cənub-qərb yamaclarında təsadüf edilir.

**Antesedent nəzəriyyə.** Qırışiq və faylı dağların etəklərində çaylar qalxmaqdə olan antiklinal tırə, silsilə və iki tərəfdən tektonik faylarla pozulmuş qaymaları kəsərək, dərin, dar, iki tərəfi açıq dərələr əmələ gətirir. Belə halda çay dərələri onların kəsdikləri qırışiq dağlara və qaymala nisbətən qədim olur və çayların dərininə kəsilmə sürəti ya tektonik qalxmanın sürətinə bərabər, yaxud da ondan çox olur.



Şəkil 14. Girdimançayın gətirmə konusu və Qaraməryəm tırəsini kəsən antesedent dərələr.

Bu yolla əmələ gələn iki tərəfi açıq dərələr **a n t e s e d e n t** dərələr adlanır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarından axan çayların Acınohur öndəğlərini, xüsusən Girdimançayın Qaraməryem tırəsini kəsib keçdiyi yerdə əmələ gətirdiyi dərələr buna ən gözəl misal ola bilər. Bu dərələrdə antiklinal tırələrin qalxması ilə çayların dərininə kəsilməsi eyni vaxtda baş verir.

**Göl nəzəriyyəsi.** Çay yataqlarını köndələn kəsən antiklinal tırələr çox intensiv sürətlə qalxarsa, çay bu tırələri kəsib keçə, yaxud da dolana bilmir və yatağın bu hissəsində göl əmələ gəlir. Gölün səviyyəsi o qədər qalxır ki, su tırənin ən alçaq yerində özünə yol açaraq axmağa başlayır. Tırənin üzərində əmələ gələn yataq, eroziya bazisi alçaqda yerləşdiyindən intensiv kəsilməyə başlayır. Dərininə kəsilmə prosesi yeni yataq gölün dibi səviyyəsinə çatanadək davam edə bilər. Belə olduğu halda antiklinal tırədə iki tərəfi açıq dərə əmələ gəlir və göl tamamilə qurumağa başlayır. Çay bütün dərə boyu öz yatağını dərinləşdiridikdə keçmiş gölün dibinə kəsilir və göl çöküntüləri terras şəklində yatağın kənarlarında qalır.

**Regressiv eroziya nəzəriyyəsi.** Dağlar tektonik qalxmaya məruz qaldıqca çay yataqlarının meyli artır və buna uyğun olaraq regressiv eroziya qüvvətlənməyə başlayır. Belə şəraitdə köndələninə axan çaylar öz mənbələrində suayırıcılarını kəsərək, uzununa çay dərəsinə çatır və həmin yerdə iki tərəfi açıq dərələr əmələ gətirir.

**Epigenetik nəzəriyyə.** Bu termini F.Rixthofen təklif etmişdir. Təsəvvür edək ki, qırışılarda toplanmış sūxurlardan təşkil olunmuş və kəskin parçalanmış ərazi yenidən dəniz suları altına keçir və üfüqi vəziyyətdə yatan cavan sūxur layları ilə örtülür. Sonradan ərazi yenidən qalxmaya məruz qalarsa və dəniz sularından azad olarsa, həmin ərazidə əmələ gələn və onun səth meylinə uyğun olaraq axan çay şəbəkəsi üfüqi yatmış, yaxud alt qırışiq qatdan fərqli olaraq başqa istiqamətdə zəif qırışmış üst örtük sūxurlarını kəsməyə başlayacaqdır. Bu örtük tədricən yuyulduqdan sonra çay qədim relyefin dərələrindən və o cümlədən iki tərəfi açıq dərələrdən istifadə etməyə başlayacaqdır. Bu cür çay dərələrinə epigenetik dərələr deyilir.

V.Gilberin fikrincə epigenetik dərələrin əmələ gəlməsi üçün ərazinin ikinci dəfə dəniz suları ilə örtülməsi və əmələ gələn

üfüqi yatmış süxurlarla örtülməsi vacib deyildir. Epigenetik dərələr peneplənmiş dağlar yenidən qalxmağa başlayarkən də əmələ gələ bilər.


### Dərələr və tektonika

Süxur laylarının üfüqi vəziyyətdə yatdığı və süxurların litoloji təkibinin eyni olduğu böyük sahələrdə çay dərələri axım istiqamətinə görə çox mürəkkəb və müxtəlif olmaqla tektonik struktur ilə heç bir əlaqədə olmur. Bu cür dərələr A.Penkin terminologiyasına uyğun olaraq **neytral**, yaxud **atektonik** dərələr adlanır.

Qırışiq, monoklinal və qayma strukturlu dağlarda dərələr geoloji struktur ilə sıx əlaqədar olur. Dərələri tektonik strukturların istiqamətinə nisbətən yerləşməsinə görə üç tipə ayırmak olar: uzunun, köndələn və diaqonal dərələr.

Bu dərələr tək tektonik strukturlarla əlaqəsinə görə yox, morfoloji quruluşuna görə də bir-birindən fərqlənir.

Uzununa dərələr öz növbəsində aşağıdakı növlərə ayrılır:  
1) **sinklinal**; 2) **monoklinal**; 3) **antiklinal**; 4) **tektonik sınama boyunca yerləşən dərələr**; 5) **qraben dərələr** (şəkil 15).



Şəkil 15. Uzununa tektonik dərələrin növləri.

A-sinklinal; B-antiklinal; V-monoklinal;  
Q-tektonik sınama boyunca yerləşən dərə; D-qraben dərə.

1. Sinklinal dərələrin dibi sinklinal strukturların ox xəttinə uyğun gəlir. Bu dərələrin genişliyi, yamaclarının meylliyi, simmetrikliliyi və başqa morfoloji xüsusiyyətləri sinklinal qırışığın formasından asılıdır. Qeyd etmək lazımdır ki, çayın erozion fəaliyyəti və başqa denudasiya prosesləri sinklinal qırışığın formasını xeyli dəyişdirir.

2. Antiklinal dərələr antiklinal qırışıqların tağ hissəsində əmələ gəlir. Dərənin hər iki yamacında süxur layları dərədən kənarlara doğru yatır. Ona görə bu dərələrin yamacları dik olur.

Məlumdur ki, ilk tektonik relyefdə çay dərələri sinklinal qırışıqlara uyğun gəlir. Bir çox hallarda antiklinal qırışıqların tağı kəskin qalxma prosesləri nəticəsində gərgin surətdə əyilməyə məruz qalır. Laylar bu gərginliyə davam edə bilməyib çatlamağa başlayır. Denudasiya bu prosesləri daha da gücləndirir. Eyni zamanda qırışığın kənar yamaclarında mövcud olan kiçik köndələn çaylar sinklinal qırışığın dibindəki çay dərəsinə axır.

Vaxt keçidkəcə antiklinal qırışıqların tağındaki çatlar, yarıqlar və nəhayət, dərələr tədricən inkişaf edərək eninə və dərininə böyüməyə başlayır. Antiklinalın kənar yamaclarından sinklinal dərəyə doğru axan çayların meyl bucağı isə get-gedə azalır. Bu proses o vaxta kimi davam edir ki, antiklinal dərə sinklinal dərədən aşağı düşür və axım antiklinalın yamaclarındakı köndələn çayların yataqları vasitəsilə sinklinal dərədən antiklinal dərələrə doğru yönəlir və sinklinal dərələri dağıtmaga başlayır. Nəticədə sinklinal qırışıqlar relyefdə ayrı-ayrı yüksəkliklər şəklində qalır. Beləliklə, **inversion** (çevrilmiş) relyef əmələ gəlir.

3. Monoklinal dərələr sinklinal və antiklinal qırışıqların qanadlarında əmələ gəlir. Ona görə də, dərənin hər iki yamacında laylar eyni istiqamətdə yatır. Layların yatım bucağından və səthə çıxan layların litoloji cəhətdən müxtəlifliyindən asılı olaraq monoklinal dərələr, adətən, asimetrik olur.

4. Tektonik pozulma ilə əlaqədar olan dərələr o vaxt əmələ gəlir ki, tektonik sıurma və faylar litoloji və möhkəmliyi cəhətdən müxtəlif olan layları eyni səviyyəyə qaldırır. İki müxtəlif layın temas xətti çay dərələrinin əmələ gəlməsi üçün daha əlverişli olur.

5. Qrabən dərələri iki tərəfdən sıurma xətləri ilə məhdudlaşan

qaymanın çökməsi nəticəsində əmələ gəlir. Belələrinə Reyn (orta axınında), İordan və Zabaykalyenin bir sıra çaylarının dərələri misal ola bilər.

**Köndələn çay dərələri**, adətən, müxtəlif litoloji tərkibə malik olan səxur laylarını kəsib keçir. Çay möhkəm səxurları keçərkən kanyonvari dar və dərin dərələr əmələ gətirir. Dərə o qədər dar olur ki, onun dibi bütünlükə su ilə örtülür. Yamalar sıldırıım və dik olur. Terraslar əmələ gəlmir. Çayın yatağında şəlalə və astanalara təsadüf edilir. Kövrək səxur laylarını keçən yerdə isə dərə genişlənir.

**Diaqonal çay dərələri** uzununa və köndələn çay dərələri arasında keçid təşkil edir. Fərz edək ki, çay monoklinal şəkildə bir istiqamətdə yatan müxtəlif litoloji tərkibli səxur laylarını dioqanal düz xətt boyunca kəsib keçir. Çay öz yatağını kövrək səxur layları səthə çıxan yerlərdə daha tez yuyub dərinə salır və altda yatan möhkəm səxurlara çatdıqda çay yatağı möhkəm səxurların səthi ilə aşağı və kənara «sürüşərək» kövrək səxur laylarına tərəf genişlənir. Möhkəm səxurlarda isə çay əvvəlki istiqamətdə dərininə kəsilməkdə davam edir. Nəticədə, dioqanal dərələrdə dirsəkvəri əyrilər əmələ gəlir.

### **Çay və dərə şəbəkəsinin sıxlığı**

Çay və dərə şəbəkəsinin sıxlığı yer üzərində bitki və heyvan aləminin paylanmasında, qrunt sularının yerləşməsində, müxtəlif torpaq növlərinin əmələ gəlməsində, bir sıra yeraltı təbii sərvətlərin üzə çıxməsində və onların yuyularaq ikinci dəfə səpinti halında toplanmasında, yerli iqlim (mikroiqlim) şəraitinin yaranmasında və s. mühüm rol oynayır. Çay və dərə şəbəkəsinin öyrənilməsi kənd təsərrüfatı sahələrinin, sənaye və mədən obyektlərinin yerləşdirilməsində, dəmir və şose yollarının çəkilməsində, hidrotehniki qurğuların tikilməsində, şəhər və kəndlərin salınmasında böyük əhəmiyyət kəsb edir.

Çay və dərə şəbəkəsinin yaranmasında və inkişafında iqlim şəraitit əsas rol oynayır. İqlim amilləri içərisində isə bu şəbəkənin formallaşmasına ən çox təsir edən yağıntıların miqdardır. Eyni şəraitdə olan sahələrin hansında yağıntının miqdarı çoxdursa, orada da çay və dərə şəbəkəsi sıx olacaqdır. Çay şəbəkəsinin

sıxlığının formalaşmasında yağının təkcə çoxluğu kifayət deyildir. Burada yağmurların rejimi, ay və fəsillər üzrə paylanması, qar və yağış formasında düşməsi də mühüm rol oynayır.

Yağıntılarla yanaşı havanın temperaturu, onun sutkalıq və illik amplitudu da çay və dərə şəbekəsinin inkişafına təsir göstərir.

Çay və dərələrin inkişafında əsas amillərdən biri də səxurların lotoloji tərkibidir. Sukeçirməyən, kövrək səxurlarda çay və dərə şəbekəsi daha sürətlə inkişaf edir və sıx olur. Bu cəhətdən alluvial düzənliliklər müstəsnalıq təşkil edir. Burada səxurlar sukeçirici olduqları halda, qrunut sularının yer səthinə yaxın olması səth axımını artırır, ona görə də çay və dərə şəbekəsi sıx olur.

Çay və dərə şəbekəsinin sıxlığına relyefin və bitki örtüyünün də böyük təsiri vardır.

Dağlarda çay və dərə şəbekəsi, adətən, düzənliliklərə nisbətən sıx olur. Burada yağının çoxluğu, yamacların dikliyi, denudasiya proseslərinin intensivliyi, qrunut və yeraltı suların bulaqlar şəklində üzə çıxmazı, səxurların çatlılığı, çılpaqlığı və ərazinin parçalanması çay-dərə şəbekəsinin inkişafı üçün əlvərişli şərait yaradır.

Lakin dağlıq ölkələr sukeçirən və çətinliklə aşınan səxurlardan ibarət olduqda, çay və dərə şəbekəsi çox zəif inkişaf edir. Əhəngdaşlarından ibarət olan karst (Yuqoslaviyada) və vulkanogen səxurlardan təşkil olunmuş Cavahet (Gürcüstanda) və Qarabağ (Azərbaycanda) yaylalarını buna misal göstərmek olar.

Ərazinin parçalanması prosesində meşə bitkilərinin mənfi fəaliyyətinin də rolü vardır. Belə ki, meşələr torpaqda rütubətin toplanması üçün şərait yaradır, onda olan rütubəti mənimsəyir və yarpaqların vasitəsilə buxarlandıraraq, qrunut sularının səviyyəsini aşağı salır. Meşələrdə qar tədricən əriyir və onun suyu torpağa hopur. Ona görə də meşələrdə səth axımı zəif olur və ərazi az parçalanır.

### **Yarğanlar və qobular**

Bu tip relyef başlıca olaraq platformalarda yerləşən və qalın kövrək səxurlarla (gillicə, valunsuz moren və s.) örtülülmüş təpəli-tirəli yüksək düzənliliklərdə, semihumid (yarımrütubətli) iqlimli çöl və meşə-çöl landşaftı şəraitində geniş yayılmışdır. Müvafiq

iqlim və litoloji şəraitdə yargan və qobular dağlıq ərazidə də inkişaf edə bilər. Yarğan və qobu müvəqqəti axar suların fəaliyyəti nəticəsində emələ gəlir.

Yuxarıda qeyd edildiyi kimi, erozion relyef formalarından erozion şırımlar, yargan, qobu və dərə ardıcıl genetik sıra təşkil edir. Yarğanlar kiçik şırımların inkişafı nəticəsində emələ gəlir. Yarğanların uzununa profili, adətən (xüsusən ana süxurlar yataqda üzə çıxarkən) astanaltı və pilləli olur. Dağətəyində və alçaq dağlarda yargan yatağının meyl bucağı axım aşağı tədricən azalır və nəhayət, düzənlilikə cıxan yerdə eroziya akkumulyasiya ilə evəz olur.

Yarğanlarda dərinlik eroziyası prosesi çox gərgin keçdiyindən onların yanları dik və sıldırımlı olur. Lakin yamacları müxtəlif denudasiya proseslərinin təsiri altında tədricən hamarlanır və mailleşir. Bununla yanaşı olaraq, yarganın uzununa profilinin əyriləri də yavaş-yavaş düzəlir və dərinlik eroziyası prosesləri dayanır.

Bu mərhələdən başlayaraq yargan tədricən qobu formasını almağa başlayır. Yamaclar ot və meşə bitkiləri ilə örtülərək, denudasiya proseslərinə qarşı bir qədər davamlı olur. Yataqda axım çətinləşir və bəzi yerlərdə su dayanaraq bataqlıq yaradır.

Torpaqlardan, örüşlərdən və meşələrdən düzgün istifadə edilməsi, yaxud ərazinin tektonik qalxması və eroziya bazisinin aşağı düşməsi nəticəsində eroziya prosesləri yenidən qüvvətlənə bilər. Belə halda qobunun dibində cavan yarganlar emələ gəlir ki, bunlara **dib yarganları** deyilir. Dib yarganlarının qrunt və yeraltı sularına çatdığı yerdə qobu–yarğanlar tədricən çay dərəsinə çevrilir.

Aparılan müşahidələr və tədqiqatlar göstərir ki, yarganlar, yamaclar dik, süxurlar kövrək, bitki örtüyü seyrək olan yerlərdə və uzun sürən quraqlıqdan sonra qısamüddətli leysan yağışları olan arid (quru) iqlim şəraitində daha çox yayılır.

Yarğanlar MDB-nin Avropa hissəsində, Orta Asiyadan dağətəyi zonasında, İspaniyada Syerra-Nevada dağlarının şimal ətəklərində və Qvadalkivir çayı hövzəsində, ABŞ-ın İllinoys, Ayova, Alabama, Arizona, Kaliforniya, Cənubi Dakota və Nebraska ştatlarında, Çində lyoss örtüklü Qansu, Şensi və Ordos əyalətlə-

rində geniş yayılmışdır.

Rusiya Federasiyasının Avropa hissəsində yarganların ən çox inkişaf etdiyi saheler meşə-cöl və çöl landşaft zonalarında yerləşən Orta Rusiya, Volqaboyu, Yergeni, Stavropol, Ukrayna Respublikasında Volin-Podol yüksəklikləridir. Burada iqlim şəraiti, səthi örtən lyoss və gilicə kimi kövrək sükurlar yarganların inkişafı üçün çox əlverişli şərait yaradır. Yarganlar başlıca olaraq yazda qar örtüyü intensiv əriməyə başladığı zaman inkişaf edir.

Azərbaycan Respublikasında yarganlar Ceyrançöl-Acınohur, Qobustan, Naxçıvan düzənklərində çox geniş yayılmışdır.

Yarganların morfologiyası səthə çıxan sükurların litoloji tərkibindən asılı olaraq dəyişir. Tipik yarganlar lyoss və lyossabənzər sükurlarda inkişaf edir. Qumlu sükurlarda yarganların dibi geniş və yamacları maili olur.

Yarganların dərinliyi və inkişaf sürəti müxtəlif olmaqla, ərazinin geoloji quruluşundan, mütləq yüksəkliyindən, yamacların dikliyindən və uzunluğundan, eroziya bazisindən yüksəkliyindən asılıdır. Rus düzənliyi üçün 10-20 m dərinliyi olan yarganlar xarakterikdir. Ərazinin ən yüksək hissəsində onların dərinliyi 60-80 m-ə çatır.

Yarganlara qarşı əsasən iki cür mübarizə tədbiri həyata keçirilir:

1. Yarganların əmələ gəlməsinə qarşı görülən tədbirlər;
2. Əmələ gəlmış yarganların inkişafını dayandıran tədbirlər.

Yarganların əmələ gəlməsinin qarşısını almaq üçün meşələri və kolluqları mühafizə etməli, yamaclarda heyvanları otarmamalı, yamacları başaşağı şumlamamalı, burada yol, kanal, karxanalar salmamalı və mövcud yarganların kənarlarında əkilməmiş xam zolaqlar saxlanılmalıdır.

Əmələ gəlmış və mövcud yarganların inkişafının qarşısını almaq üçün yarganla axan suyu müxtəlif vasitələrlə kənara çıxarmalı yarganın dibində daşdan və ağacdən köndələn bəndlər çəkməli, yarganların mənbələrində ağaclar, kollar əkilməlidir. Bərkidilmiş yargan sahələrində biçənək kimi istifadə etməli və orada meşə salınmalıdır. Yargan və qobuları bənd çəkməklə nohurlara da çevirmək olar.

## **Bedlend (yararsız torpaqlar)**

Bedlend ingilis sözü olub, bad-pis, yoxsul, yararsız, land- isə ölkə, torpaq deməkdir. Bu termin birinci dəfə Şimali Amerikada işlədilməyə başlamışdır. Arizona, Kaliforniya, Nebraska, Cənubi Dakota və s. ştatlarda olan çox parcalanmış geniş sahələr bedlend adlandırılır.

Bedlend semiarid (yarımsəhra) iqlim şəraitində aşınma proseslərinin intensiv getdiyi, yağışlarının az olduğu, lakin onların il müddətində qeyri-bərabər paylanaraq leysan xarakteri daşıdığı sahələrdə inkişaf edir. Bedlend başlıca olaraq gil, mergel, gillişist, qum, gilli-qum, lyos və lyosabənzər sűxurların yayıldığı sahələrdə əmələ gəlir. Bu sűxurların içərisində gil daha çox olarsa, yağış suları yerə hopa bilmir və səth suları (axınları) əmələ gətirir ki, bu da ərazinin parçalanmasına səbəb olur.

Bedlend göstərilən sűxurlardan başqa, müvafiq iqlim şəraitində konqlomeratlı, çaqıldışlı və tuflu sűxurlarda da inkişaf edir. Bedlendin bu növü Orta Araz çökəkliyinin şimal-şərq yamaclarında, Naftalan maili düzənliyində və bir sıra başqa sahələrdə geniş yayılmışdır. Bu sűxurlarda təsadüf edilən bedlendin yargan və dərələri gilli-qumlu sűxurlara nisbətən geniş, dibləri yastı, yamacları isə maili olur. Ona görə də bu sahələrdə bir sıra ot bitkiləri yaxşı bitir və həmin ərazidən otladalar kimi istifadə edilir.

Bedlend həm üfüqi, həm də qırışılıqla uğramış sűxurlarda inkişaf edir. Adətən, bedlend relyefi sahələrində yalançı karsta (psevdokarsta) rast gəlmək olar.

D.A.Liliyenberq, M.A.Müseyibov, N.Ş.Şirinovun və başqa müəlliflərin fikrincə, gilli karst və bedlend arasında sıx genetik əlaqə vardır.

Bedlend yayıldığı sűxurlarda, litoloji cəhətdən müxtəlif tərkibli layların növbələşməsindən asılı olaraq, selektiv (seçmə) eroziya nəticəsində çox qəribə formalı relyef formaları əmələ gəlir.

Azərbaycan Respublikası ərazisində bedlend Qobustanda, Acınohur öndağlığında, Ceyrançöldə və Naxçıvan MR-da və Orta Asiya dağlarının ətəklərində inkişaf etmişdir. Burada yararsız torpaqlar başlıca olaraq gilli-qumlu, çaqıldışlı və gilli-mergelli sűxurlarda, Tacikistanda Darvaz depressiyasında isə konqlome-

ratlarda inkişaf etmişdir. Fərquanə çökəkliyini və Hissar dərəsini dörd tərəfdən əhatə edən və lyos örtüyünə malik olan konqlomeratlardan təşkil olunmuş dağtəyi maili şleyflərdə bedləndin bir növü olan və yerli əhalinin «**a dır**» adlandırdığı erozion relyef çox geniş yayılmışdır.

## **Monoklinal strukturlu sahələrin erozion-denudasion relyef formaları**

### **Kuest tipli relyef**

Monoklinal strukturlu relyef sahələri çox qalın səxur laylarının böyük ərazidə bir tərəfə maili yatması nəticəsində əmələ gəlir. V.M.Devis qırışq dağlardan ibarət olan qurunun uzun geoloji dövr ərzində qalxması nəticəsində əmələ gələn maili sahil düzənliklərini də monoklinal sahələrə aid edir.

Bu cür sahil düzənlikləri dəniz altından çıxandan sonra əmələ gələn ilk çay dərələri səxurların yatım istiqamətində yerləşir. Belə çay dərələrini V.M.Devis **k o n s e k v e n t** dərələr adlandırmağı təklif etmişdir. Çayın axını boyunca dərininə kəsilən səxurlar monoklinal yatımlı olduqlarından, yatağın bir yerində eroziyaya davamlı səxurlar, başqa yerində isə davamsız səxurlar səthə çıxır. Ona görə də dərə, eroziyaya davamsız səxurlar səthə çıxan yerlərdə enli, möhkəm səxurlar üzə çıxan yerlərdə isə dar olur.

Çay dərəsində kövrək səxurların səthə çıxdığı yerlərdə kiçik qollar əmələ gəlir. Həmin kiçik qollar kövrək səxur laylarının üzə çıxdığı zolaq boyunca regressiv eroziya nəticəsində başıyu-xarı uzanaraq, **s u b s e k v e n t** dərələr əmələ gətirir.

Subsekvent dərələr asimetrik quruluşu ilə səciyyələnir. Dərənin layların yatımına uyğun yamacları uzun və maili olub, möhkəm səxur layları (adətən, əhəngdaşları) ilə örtülü olur. Layların açılışına uyğun gələn o biri yamaclar qısa və dik olur.

Beləliklə, subsekvent dərələr arasında **k u e s t** adlanan asimetrik quruluşlu uzununa tirələr əmələ gəlir.

Subsekvent çayların konsekvent (baş) çayın axım istiqamətində olan qolları **r e s s e k v e n t** dərələr adlanır.

Regressiv eroziya nəticəsində müxtəlif konsekvent dərələrin

subsekvent qollarının mənbələri o qədər bir-birinə yaxınlaşır ki, dar suayırıcı (kuest körpüsü) əmələ getirir. Vaxt keçdikcə kuest körpüsü eroziya nəticəsində tamamilə uçub dağılır. Belə halda daha gərgin eroziya işi aparan və eroziya bazisi aşağıda yerləşən çay o birinin mənbəyini özünə qovuşdurur.

V.M.Devisin sxemi əsasında təsvir olunan relyef kuest tipli relyef adlanır. V.M.Devisin bu sxemi E.Martonn və başqa müəlliflər tərəfindən bəyənilmişdir.

Lakin təbiətdə kuest tipli relyef yalnız V.M.Devisin təsvir etdiyi kimi əmələ gəlmir. J.Trikar Paris hövzəsində apardığı müşahidələr əsasında kuest tipli relyefin tektonik quruluş cəhətdən tamamilə fərqli olan sahələrdə də əmələ gəldiyini söyləyir.

Kuest tipli relyefin geomorfoloji xüsusiyyətləri sűxurların litoloji tərkibindən, davamlı və davamsız sűxur laylarının qalınlığından, onların yatım bucağının böyüklüyündən, iqlim şəraitindən (xüsusən yağıntının miqdarından) və s. asıldır.

Əgər laylar üfüqi vəziyyətə yaxın istiqamətdə yatırsa, kuest əvəzinə lay-pilləli relyef formaları əmələ gəlir. Laylar çox dik yatarsa, subsekvent dərələrin suayırıcısında kuest tirələr, əmələ gəlir.

Subsekvent dərələrin dik yamaclarında kuest tirələrin səthini əmələ getirən möhkəm sűxurlar (əhəngdaşları) altında yatan kövrək sűxurlar yuyulduqca öz müvazinətini itirir və uçub dağılmağa başlayır. Yamaclarda uçqun məhsullarından təşkil olunmuş konuslar əmələ gəlir ki, bunlar subsekvent çayları qırıntı materiallarla qidalandırır. Beləliklə, kuest tirəsi geri çəkilməyə başlayır. Layların yatım bucağı nə qədər az olsa, tirə də o qədər sürətlə geri çəkilir.

## XV FƏSİL

### YERALTI SULARIN FƏALİYYƏTİ

### İLƏ ƏMƏLƏ GƏLƏN RELYEFLƏR FORMALARI

Yer səthinə düşən yağıntıların bir hissəsi yerə hopur, çatlar və məsamələr boyu hərəkət edərək, müxtəlif dərinliklərdə sırkulyasiya edir. Atmosfer sularının yerə hopma dərəcəsi sahənin relyefindən, sűxurların litoloji xüsusiyyətindən və digər amillər-

dən asılıdır. Çatlarla çox parçalanmış məsaməli süxurlar yer səthinə yağıntı halında düşən və qarların əriməsindən əmələ gələn suları daha çox yerə hopdurur. Suların yerin hansı dərinliklərinə qədər süzülməsi ərazinin geoloji və geomorfoloji xüsusiyyətlərindən asılıdır.

Yer altına süzülən sular, çatlar və məsamələr boyu hərəkət edərək müəyyən geoloji iş görür. Adətən, yeraltı suların sürəti səth sularının sürətindən az olur. Bunun əsas səbəbi yeraltı suların çox maneqələrə rast gəlməsidir.

Məsamələr və çatlar üzrə hərəkət edən yeraltı sular müxtəlif dərinliklərdə yerləşən sulu təbəqə əmələ gətirir. Adətən sulu təbəqənin altında sukeçirməyən laylar yerləşir. Sukeçirməyən laylara qədər yeraltı sular əsasən şaquli istiqamətdə, sukeçirməyən laylara çatdıqda isə üfüqi (maili) istiqamətdə hərəkət edir. Bu prosesin inkişafına bir çox amillərin, o cümlədən eroziya bazisinin dəyişməsinin böyük təsiri var. Sulu qatlar üzə çıxdıqda, yeraltı sular dərələrin yamaclarında bulaqlar şəklində səthə çıxır.

Məsamələr və çatlar üzrə hərəkət edən sular yerin altında müəyyən fəaliyyət göstərir. Yeraltı suların kimyəvi (həllətmə) və mexaniki fəaliyyəti nəticəsində yerin altında və səthində müəyyən relyef formaları yaranır.

Yeraltı suların fəaliyyəti ilə əlaqədar olaraq əsasən **karst** relyef formaları əmələ gəlir.

### Karst

Yeraltı suların fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn, yer səthində və səthdən müxtəlif dərinliklərdə karbonat süxur qatlaşlarında geniş yayılmış relyef formalarından biri karstdır.

Karst sözü həmin hadisənin en tipik yayıldığı ərazilərdən biri olan Dinar dağlarının şimal-qərb hissəsində Adriatik dənizi sahilində yerləşmiş Karst yaylasından götürülmüşdür. Karst termini yeraltı suların əmələ gətirdiyi çox müxtəlif formalı boşluqları, eyni zamanda bütövlükdə karst əməlegelme prosesini ifadə etmək üçün elmi bir anlayış kimi qəbul edilmişdir. Bu sözün cəm həli, yəni «karstlar» işlədilmir.

## Karstlaşan süxurlar

Karstlaşan süxurlar dedikdə, karst hadisənin yayıldığı süxurlar nəzərdə tutulur. Belə süxurlara, birinci növbədə təmiz tərkibli əhəngdaşı qatları, dolomit, gips, tabaşır, duz qatları daxildir. Bu süxurlar suda yaxşı həll olur. Yeraltı sular süxur qatlarını parçalayan çatlar boyu hərəkət edir və karst boşluqları əmələ götürür.

Hələ M.V.Lomonosovun vaxtından başlamış alımlar təbiət sularının süxurları həll etməsi məsələsi ilə məşğul olmağa başlamışlar. Müəyyən edilmişdir ki, tərkibində sərbəst karbonatlı karbon qatı olan sular süxurları həll edir. Distillə edilmiş suda kalsium-karbonatın həlli olduqca zəif baş verir. Tillmansa görə, distillə edilmiş suyun bir litrində  $11,5 \text{ mg CaCO}_3$ , Berə görə isə  $14,8 \text{ mg}$  kalsium-karbonat həll ola bilər. Suda sərbəst karbon qazı olduqda onun həllətmə qabiliyyəti bir neçə dəfə artır. Həmin qazın təsiri ilə monokarbonat bikarbonata  $[\text{Ca}(\text{HCO}_3)_2 \text{ və } \text{Mg}(\text{NCO}_3)_2]$  çevrilərək, daha asan həll olur.

Suda həll olmuş halda kalsium-bikarbonat asanlıqla karbon qazına və karbonata parçalana bilər. Belə halda karbon qazı havaya keçir. Bikarbonatın parçalanması müxtəlif səbəblərdən məhlulun hava ilə qarşılışmasından, suyun buxarlanmasıdan, temperaturun və təzyiqin dəyişməsindən baş verə bilər. Bütün bu göstərilən səbəblərə görə məhluldan karbon turşusu qaz şəklində ayrılır. Məhluldakı həll olmuş maddələr parçalanaraq, çöküntü verir. Bu prosesin karstın inkişafında, karst sahələrində və karst boşluqlarında əmələ gələn çökkmə formalarının yaranmasında böyük əhəmiyyəti var. Travertinlər və araqontların çökkməsi, mağaralarda olan **stalaktit və stalagmitlərin** əmələ gəlməsi bu proseslərin nəticəsidir.

Karbonatlı süxurların suda həll olmasında karbon turşusu qazından başqa suda həll olan başqa turşular da iştirak edir. Bunnardan humin turşusunu və sulfat turşusunu göstərmək olar. Karst əmələgəlmə prosesində azot turşusunun da müəyyən rolü vardır. P.Piro göstərir ki, azot turşusu tropiklərdə müləyim qurşağa nisbətən atmosferdə iki dəfə çoxdur. O tropiklərdə karstın daha çox inkişaf etməsini bununla əlaqələndirir.

Karst suları karstlaşan sahələrdə həm səthi, həm də yeraltı denudasiya işi apararaq, vaxt keçdikcə relyefin dəyişməsinə sə-

bəb olur. Bir çox karstlaşan sahələrdə karst denudasiyasının sürəti öyrənilmişdir.

Müəyyən edilmişdir ki, karst denudasiyasının sürəti alçaq dağlıqdan yüksək dağlığa tərəf, həm də yağıntıların artması ilə artır. Qərbi Qafqazda səthi karst denudasiya sürəti 24-30 mm/1000 ildən 200 mm/1000 ilə qədər, yeraltı karst denudasiya sürəti isə 25-117 mm/1000 il arasında dəyişir. Uzun geoloji dövrdə bu proses yer səthi relyefinin morfologiyasını ciddi dəyişir.

Əvvəllər belə hesab edirdilər ki, karst yalnız karbonatlı süxurlara xas olan bir hadisədir. Sonralar bu hadisənin duz qatlardında, buz örtüyündə də yayılması müəyyən edilmişdir. Lakin istər duz və istərsə də buz qatında boşluqların əmələ gəlməsi karbonatlarda olduğundan bir qədər fərqlənir. Duz qatlardında karst boşluqlarının əmələ gəlməsi həmin qatlarda hərəkət edən suların həllətmə (əritmə) fəaliyyəti ilə, yəni kimyəvi işi ilə bağlı olduğuna görə, bu hadisəni də karst adlandırmaq məqsədə uyğundur. Lakin buz qatlardında boşluqların əmələ gəlməsi əsasən temperatur şəraitindən asılıdır. Adətən, buz qatlardında və daimi donuşluq sahələrində olan karst **t e r m o k a r s t** adlanır.


Yer səthində qeyri-karbonatlı süxurlarda da karst hadisəsinə təsadüf edilir. Belə süxurlara konqlomeratları, vulkan sahələrində olan lava və tufları, nəhayət lyoss və lyosabənzər süxurları misal göstərmək olar. Müxtəlif alımlar adları qeyd edilən bərk süxurlarda inkişaf edən boşluqları **k l a s t o k a r s t**, gillərdə yayılan formaları **g i l k a r s t i** (yaxud g i l psevdokarsti), lyoss və lyosabənzər süxurlarda yayılanları isə **karst-suffoziya** adlandırmışlar. Bütün göstərilən qeyri-karbonatlı süxurlarda yayılmış boşluqlar və onların kompleksi psevdokarst (yalançı karst) adlanır. Bu anlayışı karstla məşğul olan alımların (**s p e l i o l o q l a r i n**) böyük əksəriyyəti qəbul etmişdir.

### Karstın əmələgəlmə şəraiti

Karst prosesinin inkişafı və onun müvafiq relyef formaları yaratması üçün bir neçə əsas şərt lazımdır. Bunlardan ən birinci si, yuxarıda qeyd edildiyi kimi, karstlaşan süxurların mövcud olmasıdır. Karstlaşan süxurda karstın rüşeymlərinin inkişafına başlaması üçün müəyyən xassələr olması da əsas şərtidir. Həmin

süxurların çatlılığı (süxur çatlarla nə qədər parçalanmış olsa, karsṭın inkişafı üçün daha əlverişli şərait yaranmış olar), təmizliyi, yəni tərkibində gil, başqa qatışıqların olmaması, qalılığı tipik karstin inkişafı üçün mühüm şərtlərdəndir. Bütün bu göstərilən şərtlər bir yerdə mövcud olduqda çatlarla parçalanmış əhəngdaşı massivinə süzülən yağış və qar suları bilavasitə prosesin teməlini qoyur. Deməli, yuxarıda göstərilən şərtlər olduqda, yer altına süzülən sular karst formalarını və onların kompleksini yaradan amillər içərisində ən fəali əsasi hesab edilməlidir. Karst əmələ gəlməsi üçün lazım olan bütün amillərin kompleks xarakterindən asılı olaraq bu proses ya sürətlə, ya da zəif gedir.

Bundan əlavə, karstin inkişafı və yayılması bir çox başqa amillərdən də asılıdır. Bunlara ərazinin ümumi geomorfoloji şəraitini, erozion parçalanmasının dərinliyini, yeraltı suların (karst sularının) səviyyəsini və onun sirkulyasiya xüsusiyyətlərini, ərazinin iqlimini, xüsusilə temperatur şəraitini və rütubətlənmə dərəcəsini, geoloji quruluşunu, tektonik rejimini və s. misal göstərmək olar (şəkil 16).



Şəkil 16. Karst massivi.

A-qalın əhəngdaşı massivi; B-sukeçirməyən qat; P-qıflar və quyular; a-şaquli sirkulyasiya zonası, b-üfüqi sirkulyasiya zonası; V-bulaqların səthə çıxdığı yerlər; M-kisəyəbənzər dərə.

## Karstin morfologiyası

Karstin əmələ gəldiyi fiziki-coğrafi şəraitdən, karstlaşan süxurların xüsusiyyətindən və karst sahəsi ərazisinin geoloji inkişafı tarixində asılı olaraq, yer səthində onun müxtəlif morfoloji və genetik tipləri yayılmışdır. Karstin morfoloji təsnifatı ilə alımlar çoxdan məşgul olmağa başlamışlar. Lakin bu vaxta qədər karstin bütün müxtəlifliklərini özündə əks etdirən kompleks təsnifatı verilməmiş, bu istiqamətdə edilmiş bir neçə təşəbbüs müvəffəqiyyətsiz olmuşdur. Karstin müxtəlif alımlar tərəfindən təklif edilmiş morfogenetik təsnifatı əsasən Avropada aparılan tədqiqatlar əsasında irəli sürülmüşdür.

L.Savatski karsti iki böyük tipə ayırır: Aralıq dənizi və Orta Avropa tipləri. Bu tiplər əsasən Aralıq dənizi sahəsi və Orta Avropa iqlimlərinin karstin əmələ gəlməsini və inkişafını müxtəlif istiqamətlərə yönəltməsinə əsasən ayrılmışdır. Həmin tiplər eyni zamanda açıq, yaxud çılpaq (Aralıq dənizi tipi) və örtülü, yaxud qapalı (Orta Avropa tipi) adlanır. Karslaşan süxurdan və onun dərinliyindən asılı olaraq, dərin və dayaz karst növləri ayrılır.

Karstin aşağıdakı əsas tiplərini ayırməq olar: **basdırılmış karst, örtülü karst, qalıq tropik karst, daimi donuşluq karstı.**

Dağılıq və düzənlik ərazilərdə karstin əmələ gəlməsi və inkişafı çox fərqləndiyinə görə, yuxarıda qeyd edilən tiplər dağılıq və düzənlik karsti siniflərində birləşir.

**Basdırılmış karst**—keçmiş geoloji dövrlərdə karstlaşan süxurların yer səthinə çıxdığı, yaxud səthə yaxın yerləşdiyi ərazilər sonrakı geoloji dövrlərdə ümumi tektonik çökməyə məruz qalmış və bütöv karst sahələri, onlara məxsus spesifik karst landşaftı ilə birlikdə müxtəlif qalınlığı olan dəniz, yaxud kontinental çöküntü qatları ilə örtülmüşdür. Belə karst **qazıntı karst** adlanır. Qazıntı karst müxtəlif ölkələrdə basdırılmış paleozoy və mezozoyun karstlaşan süxurlarında qazma və geofiziki tədqiqat üsulları ilə müəyyən edilmişdir. Bir çox yerlərdə (Preduralyedə, Uralda və s.) qədim karst boşluqlarında müxtəlif faydalı qazıntılar toplanmışdır. Basdırılmış karst yer səthindən bir neçə yüz metr və daha dərinliklərdə müəyyən edilmişdir. Basdırılmış karst formaları yer səthində yoxdur.

**Örtülü karst** – yağıntıları il boyu bərabər paylanan müləyim iqlim şəraitində inkişaf edir. Bu şəraitdə aşınma qabığı az və ya zəif yuyulur. Karstlaşan süxur massivi səthdən qalınlığı bir neçə metrdən tutmuş, bir neçə on metrə qədər çatan yumşaq çöküntü, torpaq və yaxşı inkişaf etmiş bitki örtüyü ilə örtülü olur. Dağətəyi və yamacın alçaq sahələrində bu örtük delüvial qat, buzlaq akkumulyasiyası sahələrində isə moren və su-buzlaq çöküntüləri, düzənlik çayları terraslarında isə alluvial çöküntülərdən ibarət olur.

Basdırılmış karstdan fərqli olaraq örtülü karst yer səthi relyefində özünü göstərir. Örtülü karst yayıldığı rayonlarda karstlaşmayan çöküntü örtüyü çox qalın olmadıqda səthdə karst quyuları, qıfları və başqa formalar geniş yayılır. Orta Avropada, Rusyanın Avropa hissəsində və dağlıq ərazilərində, o cümlədən Qafqazda örtülü karst geniş yayılmışdır.

**Çılpaq karst** – quru iqlim sahələri üçün daha xarakter olmaqla, Aralıq dənizi ölkələrində geniş yayılmışdır. Karstlaşan süxurların (onlar əsasən əhəngdaşı və dolomitlərdən ibarətdir) səthi çılpaqdır, bəzi yerlərdə onlar nazik, skeletli torpaq təbəqəsi ilə örtülü olur. Bəzi tədqiqatçılar çılpaq karstin əmələ gəlməsini meşələrin məhv edilməsində, səthi eroziyanın intensiv inkişaf etməsində, il boyu yağıntıların leysan xarakterli olmasına və s.də görürər. Qeyd edilməlidir ki, insan fəaliyyəti burada az əhəmiyyətli bir amil kimi meydana çıxır. Bir çox rayonlarda tipik və dərin karr çölləri şübhəsiz insanların təsərrüfat fəaliyyətinin genişlənməsi dövründən çox əvvəller inkişaf etməyə başlamışlar.

Çılpaq karst dağlıq Krimda və Qafqazın yayı quraq keçən əhəngdaşı sahələrinin bəzi yerlərində inkişaf etmişdir.

**Zirehli karst** – Bir sıra vilayətlərdə (Kiçik Qafqazda, Podoliyada, Atlas dağlarında və i.a.) karstlaşan süxurların səthi vulkan süxurları ilə (lava qatları), yaxud qumdaşı qatları ilə örtülmüşdür. Lava qatları çatlarla çox parçalandığından və səth suluları onların altındaki karbonat süxurlara sızıldıyından karst prosesinin inkişafı dayanmır. Geniş yeraltı boşluqlar əmələ gəldikdə, çox vaxt onların tavanı uçub töküür və karst massivini zirehləyən lavalarda da uçqun qıfları əmələ gəlir. Belə formaları birinci dəfə Kiçik Qafqazda məşhur sovet karstşünası Q.A.Maksimoviç,

Atlas dağlarında isə H.Menşinq müşahidə etmişlər.

Bir sıra başqa sahələrdə karst, karstlaşan sükurlar zəif karstlaşan, yaxud heç karstlaşmayan çökəmə sükur qatları ilə örtülür. Bu halda da yer səthində yalnız **u ç m a qıfları** əmələ gələ bilər.

Belə geoloji şəraitdə inkişaf edən karstı N.V.Qvozdetski **zi-rehli karst** adlandırır.

**Qalıq (tropik) karst** – karstin əsas morfogenetik tiplərindən biri olmaqla, tropiklərdə geniş yayılmışdır. Bu, tropik ölkələrdə karbonat sükurlarda karst prosesinin uzun geoloji dövrlərdə intensiv getdiyi bir şəraitdə əmələ gələn karst formalarının məcmusudur. Karstin başqa növlərində fərqli olaraq, tropik karstin formaları yer səthində müxtəlif morfoloji quruluşda olan müsbət relyef formaları əmələ gətirir. Bu formalar qənd kəlləsinin, konusvari təpələri, günbəzvari, yaxud işıq qüllələri xatırladır. Buna görə onları çox vaxt konusvari karst da adlandırırlar. Qalıq karstın Cənubi Çində, Vyetnamda, Kubada və bir sıra başqa tropik vilayətlərdə yayılmış növləri daha çox dairəvi ot tayasını, yaxud alacığı (dəyəni, yurtu) xatırladır.

Bir qayda olaraq qalıq karst formalarının yamacı dik olur. Onların hündürlüyü karstlaşan sükur qatının qalınlığından və karst prosesinin inkişafından asılı olaraq müxtəlifdir. Əksər hallarda isə bu formaların hündürlüyü on metrlərlə ölçülür, bəzən 150–200 m-ə çatır, nadir hallarda bundan artıq olur. Çox rütubətli tropik iqlim şəraitində qalıq karst təpələri meşələrlə örtülü olur.

Qalıq karst təpələri (bunlar Kubada **m o q o t a** adlanır) arasında kiçik çökəklər, yaxud qırmızı torpaqlarla örtülü düzənliklər yerləşir. Belə güman edilir ki, bir-birindən aralı yerləşən qalıq karst təpələri arasındaki bu çökəklər və düzənliklər vaxtı ilə karstlaşan sükur qatından ibarət olmuşdur. Uzun geoloji dövrlərdə karst prosesinin inkişafı nəticəsində, geniş sahələrdə karbonat sükurlarını su həll edib kənara aparmış və həmin sükurların altında yatan karstlaşmayan sükurların səthi açılmış və beləliklə, çox spesifik xüsusiyyətə malik olan tropik karst landşaftı yaranmışdır. Bəzi tədqiqatçılar Aralıq dənizi vilayətlərində qalıq karst formalarının da, keçmişdə tropik iqlim şəraitində əmələ gəlməsi fikrini söyləmişlər.

## Karst relyefinin səth formaları

Yer səthində karst relyefinin ən geniş yayılmış formaları karr, karst qıfları, nəlbəkilər, quyular və təbii şaxtalardır. Bunnlardan əlavə adı erozion dərələrdən fərqli olaraq, karst sahələrində geniş yayılmış kordərələr, nüvlər və şırımlar, əhəngdaşında kanyonlar, təbii tağbəndlər və körpülər, qalıq karstin müxtəlif formalı təpələri karst relyefinin səth formalarına aid edilir.

**K a r r və k a r r ç ö k e k l e r i .** Karr əsasən çı�paq karstin mikrorelyef formalarına aid edilir. Karr Aralıq dənizinin çı�paq karst sahələrində, Balkan yarımadasının qərb bölgələrində yayılmışdır. Krimda, Qafqazda və Orta Avropada isə az sahə tutur.


Karr, əhəngdaşı və başqa sərbəst karstlaşan süxur qatının açıq səthində əmələ gəlmış, dərinliyi bir neçə santimetrdən tutmuş bir iki metrə qədər olan (bəzən bundan da çox) kiçik şırımlara deyilir. Həmin şırımlar bir çox səbəblərdən asılı olaraq müxtəlif qaydada yerləşir. Onlar bəzən bir-birinə paralel uzanır, bəzən bir-biri ilə müəyyən bucaq altında kəsişir, bəzən də tamam qaydasız şəkildə yerləşir. Dərinliyi 1-2 metrə çatan şırımlar divar kimi şırımin dibindən qalxan ensiz və uzunsov tirələrlə bir-birindən ayrılır. Şırımların eni bir neçə santimetrdən bir metrə qədər, bəzən isə bundan xeyli artıq olur. Tirələrin yamacları əksər hallarda tam dik və az girintili-çixıntılı, səthi isə iti, düz (kəsilmiş) və girdə formada olur. Bəzən çox ensiz olan karr tirələri ikincidərəcəli şırım və tirələrlə mürekkeb olmuşdur. Belə halda karr landşaftı daha mənzərəli və başqa görkəmli olur.

Müxtəlif karst vilayətlərində aparılan tədqiqatlar nəticəsində karrın bir çox növü müəyyən edilmişdir. Karrın əsas genetik növləri axar suların, çat üzrə yer altına süzülən suların, torpaqdan karbonat süxurun səthinə süzülən suların, nəhayət dəniz və çay sularının yaratdığı növlərdir.

Morfologiyasına görə karrın aşağıdakı formaları ayrılr: yuvaşəkilli karr, boruşəkilli karr, izşəkilli karr, şırımlı karr, struktur karr, növçalı karr, çat karri. Karrın bu göstərilən formaları, karstlaşan massivin səthində bir-birindən kəskin fərqlənən mikrorelyef formaları yaradır.

**K a r s t q ı f l a r ı .** Dünyanın müxtəlif karst sahələrində və xüsusilə müləyim qurşaqda ən geniş yayılmış karst formaları

müxtəlif böyüklükdə olan çökəklərdir. Bunlardan karst qıfları daha geniş yayılmışdır. Karst qıfları əksər hallarda dairəvi və ovalşəkilli, az hallarda isə qeyri-düzgün formada, en kəsiyi üzrə dik və düz yamaclı olur. Qıfin ağız hissəsinin eni dərinliyinə nisbətən iki dəfə artıqdır. Onun eni 10-200 metr arasında dəyişir. Bir qayda olaraq tək qıflar morfoloji cəhətdən sadə olur.



Şəkil 17. Karst qıflarının genetik növləri:  
a - səthdən həllolma qıfi, b - nequn qıfi, v - sorulma qıfi.

Bir-birinə yaxın yerləşən qıflar eninə inkişaf etdikcə, onların yamacları tədricən birləşir və mürəkkəb morfoloji quruluşa malik olan çökəklərə çevirilir. Adətən, belə çökəklərin yamacları çox əyrntili, diametri 10-200 m-dən artıq olur. Karst qıfları yamaclarının morfologiyasına ərazinin relyefi də təsir göstərir. Düzənlilikdə qıflar düz qıfa oxşayır, meylli sahələrdə isə onların yamacları asimetrik olur. Layların yatımı da qıfların morfologiyasına təsir göstərir. Üfüqi yatan laylarda qıfların yamacları simmetrik, meylli laylarda isə asimetrik quruluşda olur. Qıf ətraf sahələrdən əksərən yaxşı müşahidə edilən qaşla ayrılır. Qıfların dibində toplanan suyu udan və dərinliyə keçirən quyu yerləşir ki, bu **p o n o r** adlanır. Bəzən bir qıfin dibində bir neçə ponor yerləşir. Elə qıflar var ki, onların dibi yumşaq çöküntülərlə dolur və düz olur. Karst qıfları müxtəlif mənşəli olur: 1.Səthdə gedən korroziya qıfları, 2.Uçqun qıfları, 3.Sorulma qıfları. Birinci növ qıflar karstlaşan səxurun səthində gedən həllolma prosesi nəticəsində əmələ gəlir. Bu yolla müəyyən çat ətrafında əmələ gələn karst çökəkliyi inkişaf edərək genişlənir. Belə qıflar çox müxtəlif morfoloji quruluşlu olur (simmetrik, asimetrik və s.).

Uçqun qıfları yer səthindən aşağıda olan yeraltı karst boşluqları tavanın yatması nəticəsində əmələ gəlir. Əksər halda belə qıfların yamacları dik olur. Uçqun qıfları Rusiya düzənliyində, Preduralyyedə və digər ölkələrdə geniş yayılmışdır.

Sorulma qıfları əksər hallarda karstlaşan sükür qatları üzərində yayılmış yumşaq çöküntülərdə inkişaf edir. Həmin çöküntü qatları altında yerləşən karst boşluqları üzərində sükür hissəcikləri tədricən həmin boşluqlara tökülrək, səthdə qıfabənzər çökək əmələ gətirir. Belə qıfların yamacları az maili və əksər halda simmetrik olur.

Karstın səth formalarından biri nəlbəkiyəoxşar çökəklərdir. Bunlar qıflara nisbətən çox dayaz və geniş olmaqla, ətraflardan çətin seçilir. Nəlbəkiyəoxşar çökəklərin dibi yumşaq çöküntülərlə dolduğundan ponorların gözü tutulur. Buna görə də çökəyin dibi düz və sukeçirməyən olur. Yağışlar yağınan zaman nəlbəkiyəoxşar çökəklər su ilə dolaraq gölməçələrə çevirilir; dayaz olduğuna görə quraqlıq günlərində onlar quruyur. Aralıq dənizinin çılpaq karst sahələrində nəlbəkiyəoxşar karst çökəklərinin dibindən ən yararlı sahələr kimi istifadə edilir.

**Karst quyuları** qıflara və nəlbəkiyə oxşar çökəklərə nisbətən az yayılmışdır. Karst quyularının yamacları dik və sıldırımlı olur, yamaclarda əhəngdaşı və başqa karstlaşan sükurlar görünür. Quyular qıflara nisbətən dərin və ensiz olur. Quyuların dibində ponor müşahidə edilir. Onların ağızı bağlandıqda quyu tədricən aşınma məhsulları ilə dolur. Çox hallarda karst quyuları aşağıda birbaşa yeraltı karst boşluqlarına açılır (Kunqurada və s.).

**Təbii şaxtalar** karst quyularına nisbətən yer səthində az yayılmışdır. Bunlar quyulara nisbətən dar və uzun olur. Təbii şaxtalar çox vaxt bir neçə şaquli və üfüqi hissədən ibarət olaraq, ümumi uzunluğu yüz metrlərlə ölçülən, hətta bir km-dən artıq olan mürəkkəb formalı yeraltı boşluq əmələ gətirir.

Dərin karst şaxtaları bir-birindən sifonlarla ayrılan şaquli, maili, hətta üfüqi hissələrdən ibarət olur. Müxtəlif karst vilayətlərində aparılan tədqiqatlar nəticəsində bir çox şaxtaların ölçüləri və morfolojiyası dəqiq öyrənilmişdir. Həmin tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, dünyada ən dərin karst şaxtası Savoya Alplarındakı (Fransada) Jan-Bernar şaxtasıdır. Bunun də-

rinliyi 1490 m-dir. İspaniyada Pireney dağlarındaki Puertos de-İlyamina karst şaxtasının dərinliyi isə 1338 m-ə çatır.

Dərinliyinə görə dünyada üçüncü yerdə Abxaziyada Bzıb silsiləsindəki Snejnaya karst şaxtası durur (dərinliyi 1335 m). Bu şaxtada yanlara ayrılan qollarla birlikdə yeraltı karst boşluğunun ümumi uzunluğu 13,7 km-ə çatır.

Hazırda dünyada dərinliyi bir km-dən artıq olan 15 karst şaxtası məlumdur. Bunlar əsasən Qafqazda, Alp və Pireney dağlarında, Meksikada yerləşir.

**Səthdən axarı olmayan çökəklər** (polye) kars-  
tin başqa formalarına nisbətən az yayılmışdır. Dinar dağları karst sahəsi üçün xarakter formadır. Polye, səthdən axarı olmayan müxtəlif böyüklükdə qapalı çökəkdir. Kiçik polyelərin sahəsi 2-10 km<sup>2</sup>, ən böyük polyelərin sahəsi bir neçə yüz km<sup>2</sup>-ə çatır. Qərbi Bosniyada yerləşən Levansko polyenin sahəsi 379 km<sup>2</sup>, Qərbi Həroqovinada Popovo polyenin sahəsi isə 181 km<sup>2</sup>-dir. Polyelər eksərən uzunsov olur. Onların eni uzunluğuna nisbətən iki-üç dəfə az olur.

Polyelər əhəngdaşı və başqa karbonat süxurlardan təşkil olunmuş çılpaq yamaclı dağlarla əhatələnir. Polyelərin dibi çox hamar olaraq, yumşaq çöküntülərdən ibarətdir. Hamar polye düzənliyində ara-sıra kiçik əhəngdaşı massivlərinə (qalıq təpələrə) rast gəlinir. Polyenin kənarlarında olan əhəngdaşı massivi ətəyində gur bulaqlar yer səthinə çıxaraq, kiçik çaylar əmələ gətirir. Polyenin hamar dibi ilə meandrlı yataqda axan bu kiçik çaylar polyenin ən alçaq hissəsində yerləşən ponor vasitəsilə yer altına süzülür. Bəzi hallarda kənar çayların regressiv eroziyası vasitəsilə polye açılır və kənara səth axarı əmələ gəlir. Polyelər müxtəlif yollarla əmələ gelir.

1.Tektonik mənşəli polyelər - əsasən qırışq dağlıq sahələrdə əmələ gəlməklə, sinklinal çökəklərdən ibarət olur. Sonradan bu çökəklərin morfologiyası suların korroziya fəaliyyəti nəticəsində dəyişir. Karstlaşan süxurlarda olan sinklinal çökəklərdə toplanan sular çatlar və ponorlar vasitəsilə yerin altına keçir və sinklinal qapalı çökəkliyə çevrilir.

2.Başqa qrup polyelər karstla zəngin olan əhəngdaşı qatları arasında yatan karstlaşmayan (suda həll olmayan) çöküntülərin

yuyulub yeraltı sular vasitəsilə kənara aparılması nəticəsində əmələ gəlir. Bu yolla əmələ gələn polyenin həcmi, yuyulub aparılan süxur kütləsinin həcminə bərabər olur.

3.Karst sahəsində bir çox qonşu qıfların birləşməsindən əmələ gələn polyelel də vardır. Belə polyelel adətən, kiçik, həm də planda mürəkkəb formalı olur.

4.Uçqun polyeleleri-yeraltı çayların, maili şaxtanın və uzunsov mağaranın tavanının uçması nəticəsində əmələ gəlir.

### Karstin hidrologiyası

Karst hadisəsi yayılmış ərazilər öz hidroloji və hidrogeoloji xüsusiyətlərinə görə başqa rayonlardan kəskin fərqlənir. Bu fərq hidroqrafiya şəbəkəsinin inkişafında, çayların qidalanmasında, yeraltı suların rejimində və dinamikasında özünü göstərir. Karst sahələri hidroqrafiya şəbəkəsinin zəif inkişaf etməsi ilə səciyyələnir. Bu sahələrin kənarlarında müxtəlif tipli gur sulu bulaqlar olur. Çayların yox olması, yeraltı hidroqrafiya şəbəkəsinin yaxşı inkişaf etməsi və başqa xarakter əlamətlərə karstsız sahələrdə rast gəlinmir. Karst sahələrinə düşən yağış suları və qarın əriməsindən əmələ gələn sular tamamilə yerin altına süzülür, orada karst sahələri üçün xarakter olan yeraltı suları əmələ gətirir.

Karst sahəsində yer altına keçən sular müəyyən dərinliklərdə yeraltı sular əmələ gətirir. Yeraltı suların səviyyəsinin tərəddüdü və onun yer səthindən dərinliyi bir çox amillərdən asılıdır. Bunnardan karst sahələrinin parçalanma dərəcəsini, karst sahələrinin istər yerli, istərsə də regional eroziya bazisinin dərinliyini, karstlaşan massivdə sukeçirməyən layların yer səthindən dərinliyini, karst sahəsinin iqlimini (xüsusilə yağıntıların miqdarı və il boyu paylanması rejimi), nəhayət karstlaşan massivin çatlılıq dərəcəsini və çatların morfoloji xüsusiyətlərini göstərmək olar. Bu amillər karst sahəsinin, demək olar ki, bütün hidroloji və hidrogeoloji xüsusiyətlərini müəyyən edir.

Karst sahəsinin yeraltı suları yerli və regional eroziya bazi-sindən və karstlaşan süxur qatlarının qalınlığından, eyni zamanda ərazinin hipsometriyasından asılı olaraq yer səthindən müxtəlif dərinliklərdə yerləşir. Adətən, ovalıq düzənliklərdə karst suları-

nin səviyyəsi yer səthinə yaxın olur. Dağlıq sahələrdə, yüksək yaylalarda karstlaşan sükurlar çox qalın olduqda, yeraltı sular səthdən daha çox dərində yerləşir. Bu xüsusiyyət eyni zamanda yeraltı suların səviyyəsinin reliyefinə də təsir göstərir. Belə ki, düzənlilik sahələrdə karstlaşan massivin mərkəz (daha yüksək) və kənar hissələrində yeraltı suların səviyyəsinin hipsometriyasında fərq az olur. Əksinə, yüksək sahələrdə, əgər karst suları bütöv səviyyə əmələ gətirirsə, karstlaşan massivin mərkəzində və kənarlarında səviyyənin hipsometrik amplitudu çox böyük olur.

Yeraltı sular karstin inkişafının ilk mərhələsində bütöv (əlaqəli) səviyyə əmələ getire bilər.

Karst sahəsində, adətən, yeraltı suların bütöv səviyyəsi su-keçirməyən lay üzərində və hətta ondan müəyyən yüksəklilikdə karstlaşan massiv çatlarla bərabər parçalandığı şəraitdə əmələ gələ bilər. Əks halda eyni karst massivində sukeçirməyən qat üzərində də əlaqəli (bütöv) yeraltı su horizontu əmələ gələ bilmir. Belə olduqda eyni karst massivində əlaqəsiz yeraltı su horizontları yaranır.

Hər bir karst massivində hidroloji rejiminə görə bir-birindən fərqlənən üç zona vardır. Birinci zona suların şaqlı sirkulyasiyası-sı zonası adlanır. Bu eyni zamanda aerosiya zonası, yaxud epikarst adlanır. Bu zona yer səthi ilə yeraltı su aynası arasında yerləşir. Yer səthindən yeraltı su aynasına qədər sular şaquli və buna yaxın istiqamətdə qravitasjon hərəkətdə olur. Bu zona, dövrü yeraltı sular zonası adlanır. Burada su yalnız yağışlı dövrde və qar əriyən zaman əmələ gəlir. Bu hadisə çayların karst rəyonlarına çatdığı və orada udulduğu sahələrdə müşahidə edilir. Karst sularının şaquli sirkulyasiyası zonasında yerləşən tək-tək çatların aşağı hissəsi dərələrin yamaclarına açıldıqda, dövrü və az hallarda isə daimi fəaliyyətdə olan bulaqlar yaranır.

Şaquli sirkulyasiya zonasından aşağıda dövrü tam doyma zonası yerləşir (bu zonanı V.A. Aprodov mezokarst adlandırır). Həmin zonada qrunt sularının səviyyəsi kəşkin təreddüd edir. İnkışaf etmiş karstda yaşış suları tez bir zamanda çatlarla yerin altına keçir və yeraltı suların səviyyəsini qaldırır. Bu zonada karst suları maili və üfüqi istiqamətdə hərəkət edir. Karstin dərində yerləşən böyük yeraltı boşluqları, o cümlədən mağaralar bu zonada əmələ gəlir. Dövrü tam doyma zonasının üst sərhədi qrunt

sularının ən yüksək səviyyəsinə, aşağı sərhədi isə həmin suların ən alçaq səviyyəsinə uyğun gelir.

Üçüncü zona tam doyma zonasıdır ki, bunun üst sərhədini qrunt sularının ən aşağı səviyyəsi, aşağı sərhədini isə karst massivinin əsasında yatan sukecirməyən layların səthi təşkil edir. Bu zonanın suları karst massivi kənarlarında daimi fəaliyyətdə olan gur sulu bulaqları təmin edir. Burada mağaraların alt mərtəbəsi yerləşir. Lakin mağaraların mərtəbəli yerləşməsi bəzi karst sahələrinin geoloji-tektonik quruluşu və yeni tektonik hərəkətlərin təsiri ilə izah edilməlidir. Karst massivində tektonik qalxma gedikdə, yerli və regional eroziya bazisi dərinləşir, qrunt suları öz səviyyəsini həmin bazisə uyğunlaşdırmağa başlayır və nəhayət, əvvəlkindən müəyyən qədər dərində, yeni üfüqi sirkulyasiya zonasında alt mağaralar və yeraltı boşluqlar sistemi yaranır.

İ.K.Zaytsev, D.V.Rijikov və başqaları karst sularının yerli və regional eroziya bazisindən aşağıda da hərəkətdə olmasına göstərir və bu zonanı **sifon sirkulyasiyası** zonası adlandırır. Sifon sirkulyasiyası zonası ~~bulaqları~~ ~~çox tezyiqli~~, yaxud «qalxan bulaqlar» adlanır və il boyu onların debiti dəyişmir.

### Karst sahələrinin çayları

Karst sahələrində olan səth sularını hidroloji xarakterinə və rejiminə görə aşağıdakı tiplərə bölmək olar:

1. Müvəqqəti axarlı çaylar. Bunlar karst sahəsinin dayaz dərələrində yalnız qüvvətli leysan yağışların və qarın əriməsi vaxtı mövcud olur. Adətən, bu vaxt yaxşı inkişaf etməmiş karst rayonları dərələrində yerləşən ponorlar və çatlar gur səth sularını tamaamilə uda bilmir və nəticədə ponordan aşağıda səth axını yaranır. Daşqın suları keçidkən sonra, azalmış səth suyu tamaamilə ponor və çatlarla udulur və dərə susuz qalır (şəkil 16).


2. Karst sahəsi qrunt suları səviyyəsindən yuxarıda yerləşən dərələrin axarlı çayları. Bu çaylar öz mənbəyini karst sahəsindən kənarda götürməklə, çox sulu olur və buna görə də karst zonasından keçidkə çox su itirməklərinə baxmayaraq, ondan kənara müəyyən qədər su çıxara bilir.

3. Dərələri karstin qrunt suyu səviyyəsinə qədər dərinləşmiş daimi çaylar. Bunlar iki yolla əmələ gəlir. Birinci yol yuxarıda göstərilən tipə aid olan çayların öz yataqlarını karst suları sə-

viyyəsinə qədər dərinləşdirməsidir. İkinci yol karst sahəsində mövcud olan yeraltı çayların yataqları üzərində tağbəndlərin uçması nəticəsində yeraltı çayların səth çaylarına çevrilməsidir. Axırıncı yolla əmələ gələn çay yataqları üzərində təbii körpülərin olması, onların mənşeyini sübut edir. Belə çay dərələrinə Dunayın sağ qolu olan Vratna çayı tipik misaldır.

4. Karst massivinin altında yatan, sukeçirməyən qatlarda dərəsini dərinləşdirmiş çaylar.

5. Yeraltı çaylar. Dünyanın bir çox karst sahələrində yeraltı çayların olması müəyyən edilmiş və onlardan bir neçəsi öyrənilmişdir. Yeraltı çaylar öz mənbəyini karst sahəsindən kənarda başlayıb, bura çatıldıqda ponor və çatlarla udulan çaylar və karst sahəsinə düşən yağıntılar hesabına yaranır. Onların əksəriyyəti yer altında bir neçə kilometr axıldıqdan sonra, yenidən yerin səthinə çıxır. Kraynada Rieka çayı iki dəfə yer altında gizlənir. Dinar dağlarında başqa bir çay—Piuka çayı, karst sahəsinə çatıldıqda (Postoyna şəhəri ətrafında), yerin səthindən yox olur və Postoyna qrotuna daxil olur, 9 km yeraltı ilə axıldıqdan sonra yenidən səthə çıxır. Belə çaylara Pireney dağlarında və başqa yerlərdə də təsadüf edilir. Məşhur spelioloqlardan E.Martel, D.Krastere və başqaları müəyyən etmişlər ki, yeraltı çayların dərəsi mürəkkəb olur. Onlar bəzən hündür astanalı, şəlaləli olur, bəzən qollara ayrılır və yenidən birləşir, bəziləri üzərində sifonlar yerləşir və s. Adətən, yeraltı çayların yatağı çox maili olur. Çaylar bəzən dar boru ilə, bəzən geniş mağaralar sisteminin dibi ilə axır (şəkil 18).



Şəkil 18. Karst sahəsinə daxil olan çayın yox olması: 1—karstlaşmayan səxurlar; 2—əhəngdaşları; 3—qumlu-gilli allüvium, 4—çayın dərəsi; 5—kor dərələrdə ponorlar; 6—qıflar.

## Karst bulaqları

Karst sahələri hidroqrafiyasının xüsusiyyətlərindən asılı olaraq, burada müxtəlif tipli bulaqlar yerləşir. Karst bulaqlarının qidalanması, sululuğu və su rejimi karstın hidroqrafiyası ilə sıx əlaqədardır. Karst bulaqlarının rejimi qida mənbəyinin xarakterindən, bulağın hansı zonanın karst suları ilə əlaqədar olmasından asılıdır.

Rejiminə görə karst bulaqlarını bir neçə növə (tipə) ayırmak olar:

1. Aerasiya zonası bulaqları. Müvəqqəti fəaliyyətdə olan bulaqlardır. Qarlar əriyən zaman və güclü yağışlardan sonra aerasiya zonasında yerləşən karst çatlarının və quyularının karst massivi yamaclarında yerləşən çıxışlarında gur sulu bulaqlar əmələ gəlir. Tez bir zamanda bu bulaqların suyu azalır və nəhayət, onlar tamamilə quruyur. Aerasiya zonası bulaqlarını qidalandıran hövzənin sahəsi kiçik olur.

2. Dövrü tam doyma zonası bulaqları. Bu zonada bulaqlar yeraltı suların yüksək səviyyəsi ilə əlaqədar olduğuna görə, dövri fəaliyyətdə olan bulaqlar adlanır. Onlar adətən yağıntılı fəsillərdə mövcud olur, quraq aylarda quruyur.

3. Daimi tam doyma zonası bulaqları. Belə bulaqlar Fransanın cənubunda olan məşhur Voklyuz bulağının adı ilə adlanır. Voklyuz bulaqları çox gur sulu olmaları və daima fəaliyyət göstərmələri ilə yuxarıdakılardan fərqlənir. Bəzən Voklyuz bulaqlarından bir çoxu karst sahəsindəki yeraltı çayların səthə çıxdığı yerlərdə yerləşir. Voklyuz bulaqlar daimi tam doyma zonasında yerləşmələrinə baxmayaraq, fəsillər üzrə onlarda su sərfi tərəddüb edir.

Yeraltı çayların dənizə töküldüyü yerdə bəzən «**dəniz-dəyirməni**» adlanan hadisə müşahidə olunur. Dəniz səviyyəsində və ondan bir qədər aşağıda yerləşən yeraltı çayın kanalına qovuşan ponor və çatlara dəniz suya dolaraq yeraltı çayın suyuna qarışır və dənizin dibində gur bulaq əmələ gətirir. Yerli şəraitdən asılı olaraq «dəniz dəyirmanlarının» müxtəlif tiplərinə rast gəlmək mümkündür. «Dəniz dəyirmanlarına» ən çox Aralıq dənizi sahəsində, Fransanın cənubunda və başqa rayonlarda rast gəlinir.

## Karst mağaraları

Karstin yer səthində yayılmış formalarından fərqli olaraq, müxtəlif dərinliklərdə cərəyan edən karst sularının fəaliyyəti nəticəsində əmələ gelən müxtəlif ölçülü yeraltı boşluqlar mağara adlanır. Mağaralar adətən üfüqi istiqamətdə uzanaraq, dibi bir tərəfə meylli olur. Karst massivinin geoloji xüsusiyyətlərindən və karstin inkişafından asılı olaraq mağaralar bir neçə mərtəbəli ola bilər.

Mağaralar müxtəlif yollarla əmələ gəlir. Dəniz və okean sahillərində yayılmış mağaralar, dəniz dalğalarının dağdırıcı təsiri nəticəsində dik qayalı sahiləri təşkil edən sükür qatlarında olan çatların genişlənməsi və həmin sahilərdə daha kövrək sükurların dağıılması nəticəsində əmələ gəlir. Sahil mağaraları həm karbonat və həm də qeyri-karbonat sükurlarda əmələ gəlir. Bu tipli mağaralar çox uzun olmur.

Səhralarda mağaralar sehra aşınması və deflyasiyasının təsiri nəticəsnidə yaranır. Vulkanik sükurlarda mağaralar çatlarla yer altına süzülən suların mexaniki fəaliyyərindən əmələ gəlir. Belə mağaralar bir çox vulkan rayonlarında, o cümlədən Azərbaycanda Laçın və Kəlbəcər rayonlarında inkişaf etmişdir. Vulkanik sahələdə başqa yolla əmələ gələn mağaralar da məlumdur.

Bütün yuxarıda göstərilən və xüsusilə qeyri-karbonat sükurlarda yayılan mağaralar kiçik olur. Ən böyük mağaralar isə suda həll olan karbonat sükurlarda yer altına süzülən karst sularının uzun müddət həmin sükurlarda olan üfüqi və az meylli çatların divarlarının korroziyaya uğratması nəticəsində əmələ gəlir. Mağaralar iki səviyyədə inkişaf edir. Birinci – müvəqqəti tam doyma zonası səviyyəsində, ikinci – daimi tam doyma zonasında. Karst massivi tektonik qalxmaya məruz qaldıqda, eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar olaraq, karst suları da öz səviyyəsini yerli eroziya bazisine uyğunlaşdırmağa çalışır. Buna görə də, yerli eroziya bazisində xeyli yuxarıda yerləşmiş yeraltı çaylara və göllərə malik olan mağaralar, həmin suların aşağı qatlara keçməsi ilə əlaqədar olaraq quruyur. Aşağı qatlara keçən karst suları artıq yeni səviyyədə yeraltı boşluqlar sistemi yaradır. Karstlaşan sükurlar altında karst suları əvvəlki kimi fəaliyyət göstərir və onlar dərənin yamacında üzə çıxaraq şəlalələr əmələ gətirir.

Yer altında üfüqi və meylli çatlar üzrə hərəkət edən sular karbonat süxurların kimyəvi tərkibindən və çatlılıq dərəcəsindən asılı olaraq dar, yaxud geniş boşluqlar əmələ gətirir. Buna görə də, yeraltı çayların axdığı boşluqlar bəzən çox daralır, bəzən isə çox genişlənir, eni və hündürlüyü on metrlərlə ölçülür. Mağaraların daralan və genişlənən hissələrinin uzunluğu yüz metrlərlə ölçülür. Çox vaxt mağaralar olduqca mürəkkəb boşluqlar sistemi yaradır. Onlar dar və geniş yerləri olan bir çox qollara ayrıılır (şəkil 19).



Şəkil 19. Üfüqi və şaquli karst boşluqlarının yerləşməsi (N. Lindsə göre).

Mağaraların mərtəbəli yerləşdiyi sahələrdə, alt və üst mərtəbələr arasında şaquli quyular, şaxtalar yerləşir. Bəzən isə üst mərtəbə suları ensiz çatlarla alt mərtəbəyə süzülür.

Karst massivi kənarında, adətən, yamacın aşağısında mağaranın ağızı (yer səthinə çıxdığı hissəsi) yerləşir. Massiv daxilində mağara kiçik çatlarla qurtarır ki, buraya insan daxil ola bilmir. Bele mağaralar kör, yaxud kisəvari mağaralar adlanır. Bəzi mağaraların hər iki qurtaracağı yer səthində üzə çıxır. Bunlara keçidli mağaralar deyilir (Füzuli şəhəri yaxınlığında Azıx mağarası).

Yeraltı su səviyyəsində yerləşən mağaralarda yeraltı çaylara və bəzən göllərə rast gəlmək olar.

Mağaraların maraqlı morfoloji xüsusiyyətlərindən biri stalactit və stalaqmitlərin olmasıdır. Mağaraların tavanında, döşəməsində və divarlarında karbonlu əhəngin çökməsi nəticəsində fantastik formalı çökmə törəmələr əmələ gəlir.

Mağaranın tavanından damcılanan sular, tavanda karbonlu əhəngi çökdürərək, yuxarıdan aşağı sallanan stalactitləri, döşəməyə düşən damcıları isə aşağıdan yuxarı qalxan stalaqmitləri əmələ gətirir. Stalaqtılər mağaranın tavanından aşağı,

stalaqmitlər isə yuxarıya tərəf nazikləşir və bir qayda olaraq, bir-birinin tuşunda yerləşir. Çökmə törəmələr yaxşı inkişaf edən mağaralarda, onlar çox mürəkkəb və zəngin «arxitekturaya» malik olan sütunlar **stalaqnatlar** əmələ gətirir.

Stalaqtit və stalaqmitlər çökmə törəmələrin ən çox yayılan formalarıdır. Zəngin «arxitekturaya» malik olan başqa formalar da olar. Bəzən mağaralarda olan çökmə törəmələr mifi heyvanlara və başqa canlılara, əşyalara oxşar formada inkişaf edir. Mağaranın döşəməsindən yuxarı ucalan və çox sıx halda yerləşmiş stalaqmitlər tropik ölkələrin quru iqlimində yayılmış sukkulent bitkilər «meşəsini» xatırladır. Çökmə törəmələrlə zəngin olan mağaralar ən maraqlı karst boşluğu hesab edilir.

Mülayim qurşaqda yerləşən bəzi mağaralarda stalaqtit və stalaqmitlər buzdan əmələ gəlir. Belə mağaralar buzlu mağaralar adlanır. Adətən, həmin mağaralarda temperatur çox vaxt 0°-dən aşağı olduguna görə, tavandan damcılayan su donur və getdikcə buz stalaqtiti böyüyür, döşəməyə düşən damcilar isə donaraq buz stalaqmiti əmələ gətirir. Bir-birinin tuşunda yerləşən buz stalaqtılıları və stalaqmitləri birləşərək, buz sütunları əmələ gətirir. Rusiya Federasiyasında məşhur Kunqur mağarasındaki Qütb qrotu buna misaldır.

Dünyada ən uzun mağaralar sistemindən biri (Podolyedə) Ukrayna Respublikasında yerləşir. Buradakı **Optimistiçeskaya** gibs mağarası sisteminin uzunluğu 150,4 km-dir. Bu mağara uzunluğuna görə dünyada ikinci yerdə durur (ABŞ-dakı **Flint-Mamont** mağara sisteminin ümumi uzunluğu 361,6 km-dir). Podolyedəki **Ozernaya mağarası** isə dünyada uzunluğuna görə dördüncü yerdə durur (104,8 km). Ümumiyyətlə, keçmiş SSRİ-də uzunluğu 10 km-dən artıq 9 mağara məlumdur. Bunlar əsasən Podolyedə, Qafqazda, Bukovinada (Zolluşka mağarasının uzunluğu 76 km-dir) yerləşirlər. Azərbaycanda məlum olan mağaralardan ən böyüyü Füzuli şəhərinin yaxınlığında, Quru çayın sol sahilində yerləşən Azix mağarasıdır. Bü mağara 4 böyük qrotdan və onları birləşdirən tonnellərdən ibarətdir. Qrotlardan bəzisinin eni 20-25 m, uzunluğu 30 m-ə qədər, hündürlüyü 10-15 m-ə çatır.

Azix mağarası böyüklüğünə görə məşhur mağaralarla müq-

yisə edilə bilməsə də, dünyada ən qədimlərindən (təxminən 1 milyon il əvvəldən başlamış) ilk insanın məskən saldığı mağaradır. Bu mağaranın arxeoloji və paleocoğrafi əhəmiyyəti olduqca böyükdür.

Xarici ölkələrdə olan məşhur mağaralardan biri ABŞ-da Kentukki ştatındaki Mamont mağarasıdır. Bu mağara dünyada məlum olan mağaralar içərisində ən böyük və maraqlıdır. Mamont mağarası çoxmərtəbəlidir. Mağaranın indiyə qədər tədqiq edilmiş hissəsində 225 qol, 47 hündür günbəz (günbəzvari boşluq), 23 dərin quyu və şaxta, 8 şəlalə, 3 çay, 2 göl və bir «dəniz» olması müəyyən edilmişdir. Mağara ona yaxın yerləşən Flint-Ric mağarası ilə əlaqədardır. Hazırda bir sistem hesab edilən Flint-Mamont mağara sistemi dünyanın ən uzun mağarası hesab edilir. Bunun ümumi uzunluğu 361,6 km-dir. Bundan başqa ABŞ-da Cənubi Dakota ştatındaki **Couell** mağarasının uzunluğu 46,3 km, Kentukki ştatında yerləşən **Kristalnaya** mağarasının uzunluğu 64-65 km-dir.

Qərbi Avropada bir çox böyük və maraqlı mağaralar vardır. İsveçdə uzunluğuna görə dünyada üçüncü yerdə duran məşhur **Hyollok** mağarası yerləşir. Bu mağara sistemindəki yeraltı boşluqların ümumi uzunluğu 139,3 km-dir. Avropada ən uzun mağaralar sisteminə, həmçinin Fransadakı **Tromba** (Pireney dağlarındanadır, uzunluğu 54 km), İsveçdəki **Ziben Hinter** (uzunluğu 48 km), İngiltərədəki **Linq-Pot** (uzunluğu 45 km) mağaraları aiddir.

### Psevdokarst (yalançı karst)

Yer səthində asan karstlaşan karbonatlı sūxurlardan və duz qatlarından başqa, bir çox digər sūxur qatlarında da, xarici görünüşünə görə karst boşluqlarını xatırladan boşluqlar əmələ gəlir. Belə sūxurlara gilləri, qum daşlarını, konqlomerat və brekçiləri, lyoss və lyossabənzər çöküntü sūxurlarını, vulkanik sūxurları misal göstərmək olar. Qırıntı çöküntülərdə yeraltı və eyni zamanda səth boşluqlarının əmələ gəlməsi tipik karstdan fərqli olaraq başqa yolla, əsasən həmin sūxur qatlarına süzülən suların mexaniki fəaliyyəti yolu ilə əmələ gəlir. Buna görə də formaca karsti xatırladan boşluqlar mahiyyətcə onlardan fərqlənir və geomorfoloji

ədəbiyyatda **y a l a n cı k a r s t** adlanır. Q.A.Maksimoviç qeyri-karbonatlı qırıntı süxurlarda yayılmış formaları **k l a s t o k a r s t** adlandırır. Bu formaların əmələ gəlməsini bəzən **s u f f o z i y a k a r s t** prosesi adlandırırlar. Lakin həmin formaların əmələ gəlməsi nə tipik, nə də suffoziya məfhumuna uyğun gəlmir. Son zamanlar qeyri-karstın müxtəlif süxurlarda yayılan formalarını **p s e v d o k a r s t** anlayışı ilə ifadə edirlər.

Psevdokarst gilli çöküntülərdə daha geniş yayılmışdır. Bəzən ədəbiyyatda gilli karst, yaxud da yeraltı erozion formalar adlanan boşluqlar Orta Asiyada, Cənubi Qafqazda dağ ətəklərində və s. ölkələrdə geniş yayılmışdır. Gil çöküntülərində boşluqların inkişafı müxtəlif yollarla izah olunur. Bir qrup müəlliflər bu prosesi yer altına süzülən suların çatlarda olan gips və duz təbəqələrini həll edərək, həmin çatları genişləndirməsi ilə izah edirlər. Lakin gilli süxurlarda psevdokarst boşluqlarının yaranmasında yer altına süzülən suların erozion fealiyyəti daha üstün yer tutur. Gilli süxurlarda psevdokarst inkişaf edən yerlərdə karst sahələrində olduğu kimi qıflar, ponorlar, təbii şaxtalar və mağaralar geniş yayılmışdır. Lakin bu formalar həcmcə kiçik olur və tez dağılır.

Psevdokarst Azərbaycanda (Qobustan, Ceyrançöl, Acınohurun cənubunda, Xızı rayonunda - əsasən Tıxçay hövzəsində, Naxçıvan MR-də) üçüncü dövrün gilli qatlarında geniş yayılmışdır. O, bəzən tipik gilli psevdokarst relyefi landşaftı əmələ getirir.

## **XVI FƏSİL QLYASİAL VƏ FLÜVİOQLASİAL RELYEF FORMALARI**

### **Qar xətti və onun geomorfoloji əhəmiyyəti**

Okean səviyyəsindən yuxarı qalxdıqca havanın temperaturu hər 100 m-dən bir təxminən  $0,5-0,6^{\circ}$  aşağı düşür. Neticədə troposferin aşağı qatından yuxarı qalxdıqca istilik azalır, soyuqluq isə artır. Orta və yüksək enliklərdə illik temperatur  $0^{\circ}$ -dən aşağı düşəndə yağışlılar qar halında düşür.

Yer kürəsində qaryağmanın ekvatora görə sərhədi müxtəlifdir. Aralıq dənizi sahillərində  $37^{\circ}$ , Asyanın mərkəzi hissəsində

24° şimal en dairəsinə qədər, Cənubi Amerikanın qərb sahilərində 45°, şərqi sahilərində isə 44° cənub en dairələrinə qədər olan düzənlilik sahələrdə ilin soyuq fəslində qar yağır. Ekvator yaxınlığında olan ən uca dağlarda da ilin bütün fəsillərində qar yağır. Ekvatorial Afrikada 5895 m-ə qədər ucalan Kilimancaro dağının 5380 m-dən yuxarıda yerləşən zirvəsində qalın qar qatı vardır.

Müvəqqəti qarlar çox davam etmədiyindən, relyefin əmələ gəlməsində əsaslı rol oynamır və onların əmələ götirdiyi mikro-relyef isti fəsildə başqa xarici amillərin fəaliyyəti nəticəsində dağılır.

Yer kürəsinin istər tropik və istərsə də müləyim qurşaqlarında müəyyən yüksəklikdən yuxarı **nival** iqlim sahəsi başlanır və burada yağışlılar başlıca olaraq sülb halında düşür. Ekvatordan şimal və cənub qütblərə doğru getdikcə bu sahənin sərhədi tədricən alçalaraq, dəniz səviyyəsinə enir. Qütb ölkələrində nival iqlim geniş ərazini əhatə edir. Deməli, nival iqlim sahəsi həm dağlarda, həm də yüksək enliklərdə olan düzənliliklərdə yaranır.

Sülb halında düşən yağışların müsbət balansı olan atmosfer qatı **xionosfer** adlanır. Xionosferin relyeflə kəsişdiyi xətdən yuxarıda qar toplanır, xarlanmış qar talaları və buzlaqlar yaranır. Xionosferin aşağı və yuxarı sərhədi vardır. Xionosferin mövcudluğu yer səthinin hansı yüksəklikdə olmasına asılı deyildir. Xionosferin qalınlığı hər yerdə bir bərabərədə olmur. Yer səthinin iqlim şəraiti xionosferin aşağı sərhədi yüksəkliyinin dəyişgənliliyinə təsir edir.

Xionosferin aşağı sərhədinin mütləq yüksəkliyinə ərazinin yerli iqlim şəraiti təsir göstərir. Şpisbergen adalarında ( $77^{\circ}$  ş.e.) qar xətti dəniz səviyyəsindən 600 m yüksəklikdə yerləşdiyi halda, İslandiymanın mərkəzi hissəsində ( $70^{\circ}$  ş.e.) 1300-1500 m-ə qədər ucalır. Şimala getdikcə (Frans Iosif torpağında) qar xətti, demək olar ki, dəniz səviyyəsinə qədər enir.

P.A.Şumskiyə görə arktika kontinental iqlim şəraitində temperatur daim aşağı olduğundan burada buxarlanma kifayət qədər getmir, antisiklon şəraiti isə rütubətin kənardan gətirilməsinə maneçilik törədir. Buna görə arktika kontinental iqlim şəraitində yağışının miqdarı yox dərəcəsindədir. Atmosfer yağışları,

yüksəkliyin artması ilə əlaqədar, demək olar ki, heç artmır.

Qar xətti bir neçə növə ayrılır: **iqlim qar xətti, yerli qar xətti, mövsüm qar xətti, orografik qar xətti.**

İqlim qar xəttinə nəzəri qar xətti, yaxud sadəcə olaraq qar xətti də deyilir. Ümumiyyətlə, qar xətti Yer kürəsinin hər hansı bir nöqtəsində müəyyən yüksəklikdə yerləşir. Həmin yüksəklikdə il müddətində sülb halında düşən yağıntıların həcmi əriyən qar və buzların həcmində bərabər olur.

Bəzən qar xəttini xionosferin aşağı xətti ilə eyniləşdirirlər. Lakin bu belə deyildir. Xionosferin aşağı sərhədində güney və quzey, düz və ucurumlu relyef sahələrində sülb halında yağıntıların illik balansı – gəlir və çıxarı sıfıra bərabər olur.

Qar xətti xionosferlə yer səthinin qarşılıqlı əlaqəsi nəticəsində yaranır. Onun yüksəkliyi sülb halında düşən yağıntıların miqdardan, havanın temperaturundan, günəş radiasiyasından, buludluqdan, ərazinin güney və ya quzeyliliyindən və başqa səbəblərdən asılıdır.

Qar xətti orta illik temperatura  $0^{\circ}$ -ə bərabər olan izoterm üzrə keçir. Lakin bəzi dağlıq ərazilərdə (məs., Alp dağlarında) qar xətti  $0,5^{\circ}$  ilə  $3,5^{\circ}$  izoterməri arasından keçir. Yerli qar xətti buzlaqlar və qar talaları saxlanılan dağlarda ayrılır. Yerli qar xəttini təyin etmək üçün adətən, «zirvə üsulu» adlanan üsuldan istifadə olunur. Bunun üçün buzlaq və daimi qar talaları olan dağların və eləcə də onlardan uca olub, lakin qar və buzlağı olmayan zirvələrin yüksəklikləri qeydə alınır. Onların cəmindən alınan orta yüksəklik yerli qar xətti hesab olunur. Yerli qar xətti ərazinin iqlim şəraitindən, orografik quruluşundan, yamacın səmtindən və külekdöyən olub-olmamasından çox asılıdır. İ.S.Şukinə görə **fırın** (xarlanmış qar) xətti buzlağın özünün yaratdığı mikroiqlim sayəsində xionosfer xəttindən  $200\text{ m}$ -ə qədər aşağı enir.

İqlim qar xəttindən yuxarıda yaranmış buzlaqların özləri və eləcə də, onların dərələr boyu uzanan dilləri, qar xəttindən aşağıda olan sahələrdə müəyyən relyef əmələ gətirir. Belə ki, onlar karlar, təknəvari dərələr, çökəkliklər yaradır, yamaclarla və dərələrin dibinə mexaniki təsir göstərirək, tədricən onları dərinləşdirir.

Mövsümi qar xətti yayın əvvəllərində yamaclarda qalmış qarın aşağı sərhədi ilə qardan azad olmuş çilpaq yamaclar arasında olan xətdən keçir. Qar yay müddətində əridikcə, mövsümi qar xətti tədricən yuxarı, iqlim qar xəttinə qədər qalxır. Bu hal təzə qar yağana qədər davam edir. Payız aylarında qar yağması ilə əlaqədar olaraq mövsümi qar xətti tədricən yenidən aşağı enir.

Bələliklə, mövsümi qar xətti payızda tədricən alçalaraq qışda dağətəyinə və düzənliliklərə qədər düşür, yazda yüksək yamaclar, yayda isə zirvələrə qalxır.

Orografik qar xətti də iqlim qar xəttindən aşağıda olur. İqlim qar xəttindən aşağıda, çökəkliliklərdə və başqa əlverişli relyef şəraitində ildən-ilə yiğilmiş, xarlanmış qar talaları qalır. Bu qar talalarının aşağı sərhədindən keçən xətt orografik qar xətti adlanır.

Orografik qar xəttinin yüksəkliyinə yamacın meylliyi, parçalanma dərəcəsi və s. təsir göstərir. Əgər dağların yamacları az meylli, suayırıcıları isə bir qədər hamardırsa, orografik qar xətti iqlim qar xəttinə yaxın olur. Lakin şiddətli parçalanmış dağların yamacları meylli, suayırıcıları dik olduqda, orografik qar xətti iqlim qar xəttindən bir neçə yüz metr aşağıdan keçir.

Qar xəttinin yuxarıda göstərilən növlərindən əlavə, buzlaşma xətləri də vardır. Buzlaşma xətti iqlim qar xəttindən 200-250 m yuxarıdan keçir. Həmin xətdən yuxarıda yerləşən bütün zirvələrdə kiçik buzlaqlar əmələ gəlir.

Qar xəttinin yüksəkliyi orografiya və iqlimdən asılı olduğundan, o yerlərində müxtəlif hündürlüklərdən keçir. Şimali Amerikanın Yakutat-bey (Alyaska) hissəsində qar xətti ( $60^{\circ}$  şimal enliyi) 600-800 m, Cənubi Amerikanın Boqota Kordilyerində ( $5^{\circ}$  şimal enliyi) 4600 m, Şimali Çili Andlarında ( $25^{\circ}$  cənub enliyi) 6500 m, Magellan boğazında ( $53^{\circ}$  cənub enliyi) 900 m, Avropada Frans İosif torpağının şimal hissəsində ( $82^{\circ}$  şimal enliyi) 50 m, Alp dağlarının Matterhorn və Monte-Roza massivlərində ( $46^{\circ}$  şimal enliyi) 2800-2900 m, Asiyada Kunlun dağlarında ( $35-36^{\circ}$  şimal enliyi) 6000 m, Afrikada yüksək Atlasda ( $31^{\circ}$  şimal enliyi) 4500 m yüksəklikdən keçir.

Qar xəttinin yüksəkliyinə, bir sıra amillərlə yanaşı (atmosfer dövranı, isti və soyuq dəniz cərəyanlarının yaxınlığı və uzaqlığı, hakim küləklər və s.) dağların istiqaməti və yamacların səmti tə-

sir edir. Qafqazın şərqi hissəsinin cənub yamacında ( $40,5^{\circ}$  şimal enliyi) qar xətti 3800 m, şimal yamacında isə ( $41,5^{\circ}$  şimal enliyi) 3480 m yüksəklikdən keçir.

### **Qar xəttini yüksəkliyinin təyin edilmə üsulları**

Adətən, qar xəttinin yüksəkliyi iki yolla təyin edilir. Onlardan biri buzların üzərində görülən işlər, digəri iri miqyaslı topoqrafiya xəritələri üzərində aparılan tədqiqatlardır. Buzlaqlar üzərində aparılan müşahidələr üsulu daha məqsədə uyğun hesab edilir. Lakin o, çox əmək və vaxt tələb edir.

Qar xəttini buzlaq üzərində qar yağana qədər təyin etmək məqsədə daha uyğundur. Buzlaqların qar xəttindən aşağıda yerləşən hissəsi qardan məhrum olduğu halda, yuxarı hissəsi qarla örtülü olur. Buzlağın səthində bütöv qar örtüyünün aşağı sərhədinin yüksəkliyi ilə buzlaq dili yüksəkliyi arasında olan iki rəqəmin orta cəmi qar xəttinin yüksəkliyi ilə tam uyğun gəlmir və əslində xarlanmış qar talaları sərhədinin yüksəkliyini verir.

Qar xəttinin yüksəkliyini təyin etmək üçün sülb halında düşən yağıntı ilə əriyən buzlağın sərhədini bir neçə yerdə təyin etmək tələb olunur. Bu üsulla qar xəttinin həqiqi yüksəkliyini daha dəqiq təyin etmək mümkündür.

Qar xəttinin yüksəkliyini təyin etmək üçün bir neçə üsul vardır.

**Kurovski üsulu.** Bu üsula görə buzlaq sahəsində yağıntı ilə ərimə arasında olan asılılığı tapmaq lazımdır. O, buzlaq səthinin orta yüksəkliyini (buzlaq dili və xarlanmış qar hövzəsi) təyin edir (Kurovski üsulunun səhvi 50 m-ə qədərdir).

**Qefər üsuluna** görə buzlağın yuxarı hissəsinin orta yüksəkliyi ilə buzlaq dilinin yüksəkliyi toplandıqdan sonra iki yerə bölünür. Alınan rəqəm qar xəttinin yüksəkliyini göstərir.

**Praç-Bryükner üsuluna** əsasən buzlaqların son sərhədinin yüksəkliyi ilə onları əhatə edən buzlaq olmayan uca zirvələrin yüksəkliyi toplanır, alınan orta rəqəm qar xəttinin hündürlüyünü verir. Bu rəqəm həqiqi qar xəttinin bir qədər yuxarıından keçir və demək olar ki, buzlaşma sərhədinə uyğun gəlir.

**Hess üsulu** ilə iri miqyaslı topoqrafiya xəritədə olan buzlaqların qar xəttini təyin etmək olar. Topoqrafiya xəritəsində ətraf yamaclardan gələn topoxətlər buzlaq üstündən keçir. Həmin

xətlər buzlağın əsas mənbə hissəsində yuxarı, onun dil hissəsin-də isə aşağı meyl etmiş və ya çevrilmiş olur. Lakin hər iki hissə arasında qalan sahədə horizontallar qabarıq şəkildə yerləşir. Qabarıq horizontalların göstərdiyi yüksəklik qar xəttinin yüksəkliyinə bərabərdir. Bu üsul başqalarına nisbətən daha sadədir.

**R e y d** üsuluna görə qar xətti buzlaq sahəsində olan kənar çatlarla buzlaq dilində rast gəlmış ilk moren çöküntüləri arasında qalan orta yüksəkliyə bərabərdir. Bu üsulla həm çöldə, həm də topoqrafik xəritə üzərində qar xəttinin yüksəkliyini təyin etmək olar. Qar xəttinin yüksəkliyini göstərən xətt **izoxion** adlanır.

A.L.Reynqard Qafqaz üçün qar xətti xəritəsini izoxion üsul əsasında tərtib etmişdir.

### Buzlağın qidalanma və ablyasiya sahəsi

Buzlaq kütləsinin azalması həm buzlağın qidalandığı yerdə və həm də aşağı hissəsində gedir. Buzlaq kütləsinin azalması onun yuxarı hissədə kəskin gözə çarpmır. Buzlağın aşağı hissəsində isə kütlənin azalması daha çox gözə çarpir. İqlimin təsiri ilə əlaqədar olaraq ərimə və buxarlanması nəticəsində **buzlaq həcmminin azalması a b l y a s i y a** adlanır. Buzlağın ablyasiyası buzlaqaltı, buzlaqdaxili və buzlaqüstü ablyasiyalar yolu ilə baş verir.

Buzlaqaltı ablyasiya, başlıca olaraq yerin fasiləsiz olaraq ayırdığı istiliyin təsiri nəticəsində baş verir. Bu istilik buzlaqları altdan tədricən əridir. Bəzi alımlar buzlaqaltı ablyasiyaya böyük əhəmiyyət verir və hətta buzlağın altından çıxan suların hamısını onunla əlaqələndirirlər. Əslində isə həmin suların ancaq az bir hissəsi buzlaqaltı ablyasiya hesabına, əsas hissəsi isə yeraltı suların hesabınadır. Eli de-Bomon 1843-cü ildə hesablaşmışdır ki, yerin verdiyi istilik ildə yalnız 6,5 mm buz qatını əridə bilər.

Buzlaqdaxili ablyasiya buzlağın tərkib hissəsinin bir-birinə sürtünməsi nəticəsində baş verir və buzlağın ümumi ablyasiyasi-na nisbətən o qədər də əhəmiyyət kəsb etmir. Bəzən buzlaq daxilində olan boşluqlara dolmuş su nəinki isti aylarda, hətta buzlağın əriməsi dayandığı dövrdə çayları qidalandırır.

S.V.Kalesnikə görə, buzlaqüstü ablyasiya günəş radiasiyyası, havanın temperaturu, su buxarının buzlaq üzərində sıxlasharaq dövranı nəticəsində verdiyi gizli istilik, buzlaq üzərində yağın

yağışdan alınan istilik, havanın rütubeti, su buxarının kondensiasiyası, yamacların səmtliyi və s. səbəblərdən baş verir.

Bunlardan əlavə buzlaq onun üzərinə tökülmüş torpaq və süxur qırıntıları hesabına da tez əriyir. Buzlağı və qarı tez əritmək üçün onların üzərinə günəş şüasını udan qara qurumlar və qara rəngli maddələr səpirlər.

Buzlaqlar iqlimin təsirindən başqa, mexaniki səbəblərdən də azalır. Mexaniki hərəkət nəticəsində buzlaq dilləri aşağı hərəkət edərək, bəzən dik yamaclar və uçurumlarla karşılaşılır. Belə halda vaxtaşırı buzlaq uçqunları baş verir. Həcmi 5-10 milyon  $m^3$ -ə çatan uçmuş buzlar yamac boyu hərəkət edərək, bəzən yaxın yaşayış məntəqələrinə çatır və onlara ciddi maddi ziyan vurur. Buzlaq uçqunları Qafqazda, Orta Asiya buzlaqlarında və başqa dağlıq ərazilərdə baş verir.

Buzlaq uçqunları buzlağın sürətlə artması, havanın uzun müddət isti olması, buzlaq səthində suyun toplanması və nehayət, buzlaq göllərinin dağılması nəticəsində də baş verir. Bundan əlavə, buzlaq uçqunlarına seysmik hadisələr və vulkan püskürmələri nəticəsində yaranan güclü təkan da səbəb olur.

Gölə, fiorda və dənizlərə qədər enən buzlaqlardan qopan buzlar, üzən buzları əmələ gətirir. Üzən buzların nəhəng hissəsi **aysberq**, kiçik hissəsi isə **aysblock** adlanır. Nəhəng buz dağlarından ibarət olan aysberqlər okeanlarda, dənizlərdə üzür. Bunlar bəzən Antarktida dənizlərində 100-150 m dərinliyində olan sahələrə, dibə ilişib qalır. Buzlaqların qırılıb dənizə düşməsi hidrostatik təzyiq, qabarma, çəkilmə, dəniz cərəyani və güclü küləklərin təsiri altında baş verir. Tək Qrenlandiya buzlaqlarından ildə 13000-15000-ə qədər aysberq qopur. Aysberqlər əsasən iki formada (yastanvari və dağabənzər) olur. Yastanvari buzlaqların səthi hamar, yamacları isə dik olur. Uedella dənizində rast gələn yastanvari buzlağın uzunluğu 170 km, hündürlüyü 100 m, həcmi isə  $500 km^3$ -ə qədər olmuşdur. Qrenlandiya aysberqlərinin hündürlüyü 157 m, həcmi isə  $31 km^3$ -ə qədər çatır. Onların kütləsinin  $5/6$ -dən  $9/10$  hissəsinə qədəri suyun altında olur. Aysberqlər çox uzaqlara üzüb gedə bilir. Qrenlandiya buzlaqlarından qopan aysberqlər Şərqi Qrenlandiya və Labrador axınları vasitəsilə  $40-50^\circ$  şimal enliyinə, Antarktida aysberqləri isə 30-

40° cənub enliyinə qədər üzür. Onlar bəzən tropik enliyə qədər (27° cənub enliyi) gəlib çatır. Aysberqlər gəmi hərəkəti üçün çox təhlükəlidir. Aysberqlər üzən şirin su «anbarlarıdır». Onları xüsusi gəmilərin yedəyində qonşu materiklərin səhralarına aparmaq planlaşdırılır.

### Buzlaqların tipləri

Buzlaqlar dağlıq ölkələrdə relyefin inkişafında böyük rol oynayır və formalarına görə başqa geomorfoloji amillərin yaratdığı relyef formalarından kəskin fərqlənən morfoskulptur yadadır. Buna görə, həm də ayrı-ayrı buzlaq tiplərinin bir-birindən fərqlənən relyef formaları yaratlığına görə, onların təsnifatı ilə tanış olmaq mühüm şərtdir. Dağ-dərə buzlaqları yamaclarda karlar, tekənvari dərələr yaratdığı halda, yastı zirvə buzlaqları başlıca olaraq geniş miqyasda buzlaqaltı relyefdə ekzarasiya işi aparır. Odur ki, buzlaqların təsnifatı bəzi ədəbiyyatda olduğu kimi, temperatur şəraiti, fəallıq dərəcəsi və enerjisiniə əsasən deyil, İ.S.Şukinin qeyd etdiyi kimi, morfolojiyasına görə verilməlidir. Buzlağın morfolojiyası isə onların qidalanma şəraitindən və relyefdən asılıdır.

İ.S.Şukin buzlaqları üç əsas qrupa ayıır: 1. Dağlıq ölkə buzlaqları; 2. Materik buzlaqları və buzlaq örtükləri; 3. Dənizə enən buzlaqlar. Dağlıq ölkə buzlaqları çox müxtəlif olmaqla, relyef şəraiti ilə sıx surətdə əlaqədardır.

İ.S.Şukin sadədən mürəkkəbə getmək prinsipinə əsaslanaraq, dağlıq ölkə buzlaqlarını aşağıdakı tiplərə böllür: iqlim və qar xəttindən aşağıda yerləşən xarlanmış qar və qar talaları; linza formalı qar topaları. Dik yamacların ətəyindəki düz sahələrə toplanan xarlanmış qar talalarının səthi pilləkənvari və meylli olmaqla, kiçik və nazik buzlaqlar əmələ gətirir. Buzlağın üstündə köndələn çatlar yaranır.

Formalarına görə buzlaqlar aşağıdakı növlərə ayrılır.

**Aşılı buzlaqlar** sanki dik yamaclara yapışmış kimi görünür. Onların yuxarı hissəsi xarlanmış qar sahəsində olur. Bu tip buzlaqların aşağı hissələri uçurumun üstündən asılmış və ziyyətdə olur. Uçurumları nalabənzər şəkildə əhatə edən belə buzlaqlarda tez-tez buzlaq uçqunları baş verir. Bazardüzü buz-

lağının şimal-qərb hissəsi asılı buzlaqlara aiddir.

**Kar buzlaqları** adətən üç tərəfdən qayalarla əhatə olunan çökəklikdə yerləşir. Bəzən onların yuxarı hissələri su-ayırıcındə yerləşir. Bu buzlaqlar yarandığı karın dibinin formasına müvafiq forma almaqla, əsasən dairəvi və yanlardan bir qədər sıxılmış kimi görünür. Adətən onların dilləri olmur. Ətraf qayalardan aşınıb tökülen süxurlar buzlağın səthində toplanır, nəticədə buzlaqaltı, buzlaqdaxili və buzlaqüstü morenlər yaranır. Belə buzlaqlar dağlıq ərazilərdə geniş inkişaf tapmışdır. Onlar qar xəttindən yuxarıda, **xionosfer** daxilində yerləşir. Şahdagın cənub yamacında yerləşən Qavdanvas buzlağı kar tipli buzlaqlara aiddir.

**Kalder buzlaqları** adətən vulkan kraterini doldurur. Onlar kraterdən kənara çıxmır. Bu tip buzlaqlara Kamçatkada rast gəlinir.

**Ulduzvari buzlaqlar** vulkan zirvələrini əhatə edir. Zəif parçalanmış yamaclarda onların ətəkləri dairəvi şəkildə olur. Çox parçalanmış yamaclarda isə onların dilləri yamac boyu aşağı uzanır və ulduzu xatırladır. Elbrus və Kazbek buzlaqları bu tipə aiddir.

**Yasti zirvə buzlaqları** səthi az-cox hamar düzəlmə səthləri üçün səciyyəvidir. Onların səthi yasti və linzavari şəkildə olur. Bu buzlaqlar etrafa uçurumla enir. Yasti zirvə buzlaqlarında üst morenlər olmur. Bəzən onlardan dillər ayrılır.

Yasti zirvə buzlaqları Mərkəzi Tyan-Şanda, Tersk-Alatau silsiləsinin cənub yamaclarında inkişaf etmişdir. Şahdag buzlağı da bu tipə aiddir. Bu, buzlaqdan şimala qayalı tırə ilə ayrılan iki dil yamac boyu aşağı enir.

**Xurcunvari buzlaqlar** əsas suayırıcındə yerləşmiş buzlaqlardan ayrılan buzlaq dillərinin bir-birinə eks yamaclar boyu aşağı enməsi nəticəsində əmələ gəlir. Zərəfşan buzlağı bu tipə aiddir.

Bəzən asılı və dağ-dərə buzlaqlarından qopan buzlar əlvərişli relyef şəraitində toplanaraq birləşir və yeni buzlaq yaradır. Belə buzlaqlara yeni yaranmış buzlaqlar deyilir.

**Norveç tipli buzlaqlar** materik buzlaqlarından dəniz buzlaqlarına keçid olub, dağların hamar yamaclarını tutur. Bu

tip buzlaqların səthi qabarıq formada olur. Onların arasından zirvələr buzları yarib səthə çıxmır. Buzlaq tədricən ətrafa yayılır, uçurumların qaşından enli və gödək dillər şəklində aşağı sallanır. Bu tip buzlaqların qalınlığı az olur. Buzlaq altında relyefin meyli az olduğuna görə, buz kütləsi zəif hərəkət edir. Bunlar Norveçdə və İslandiyada çox yayılmışdır.

**Dərə buzlaqlarının** qida mənbəyi kar və sirkdə, eləcə də geniş gədiklərdə, hamar yamaclarda və zirvələrdə ola bilər. Buzlaqlar dağ dərələri ilə hərəkət etdiyindən bəzən Alp tipli buzlaqlar da adlanır. Bir necə dərə buzlağı birləşdikdə, mürekkeb buzlaqlar əmələ gəlir. Hər bir dərə buzlağının ayrıca qida mənbəyi vardır.

Bəzən ayrı-ayrı dərələrdən gələn buzlaq dilleri əsas dərədə birləşdiyindən ağaç budaqlarını xatırladır. Buna görə də onlara **ağacabənzər buzlaqlar** deyilir. Belə buzlaqlara Karakorumda, Himalayda və başqa dağlıq ərazilərdə rast gəlinir.

Qida mənbəyi aydın görünməyən və ya qida mənbəyindən təcrid olunmuş buzlaqlar Türküstan, Kunlun və Muztaq tipli buzlaqlar adlanır. Bunlardan əlavə «**ölü**» və ya «**basdırılmış**» buzlaqlar da vardır. Belə buzlaqlar dərə boyu sürətlə hərəkət etmiş buzlaq dilindən ayrılması, buzlaq geri çəkilərkən ondan qopması nəticəsində əmələ gəlir. «Ölü» buzlaq Bazardüzü buzlağının aşağı hissəsində, moren çöküntüləri altında basdırılmışdır. Dar və dərin dərələrdə qar uçqunları nəticəsində də buzlaqlar əmələ gəir.

Qütb və qütbyani ölkələrin dağetəklərində Alyaska və ya Malaspi tipli buzlaqlar yerləşir. Bunlar dərələr boyu aşağı hərəkət edərək dağetəyi düzənlikdə bir-biri ilə birləşən buzlaq haşiyələri (şleyflər) əmələ gətirir. Alyaskada Malaspi buzlağının sahəsi  $3500 \text{ km}^2$ -ə çatır.

**Şəbekə buzlaqları** ətraf yamaclardan çökəklərə toplanmış buzlaqlardan yaranır. Onlar çökəyə hərəkət edən buzlaqların hesabına qidalandıqlarına görə qalınlaşırlar. Belə buzlaqlar aşırı və gəzlerdən qonşu dərələrə təref hərəkət edir. Bu tip buzlaqlar Alyaska dağlarında, Novaya Zemlya adalarında və başqa yerlərdə yaranmışdır.

**Örtük buzlaqları** materiklərin daxili hissələrinə və

qütb enliyinin büyük adaları üçün səciyyəvidir. Onlar geniş ərazilərin səthini qabarlı şəkilli buz qatı ilə örtür və ətraflara doğru hərəkət edərək, tədricən nazikləşir. Həmin buzlaqlar hərəkət zamanı qarşısına çıxan qayalı zirvələri əhatə edir, nəticədə quru-nun bəzi hissələri və uca zirvələr **n u n a t a k** şəklində buz səthindən ucalır. Buzlaqların ətəkləri ya sahilboyu uzanan uca uçurumlar qəşəndə qurtarır, yaxud da dəniz suyu səthi ilə irəli hərəkət edir. Bu tip buzlaqlar Antarktidada və Qrenlandiyada müşahidə edilir.

**Dəniz buzlaqları** Qrenlandiya və Antarktida buzlaqlarından ayrılib dənizə daxil olur və geniş buzlaq sahələri yaradır. Antarktidada Ninnisa buzlağının uzunluğu 145 km, eni isə 40 km-dır. Burada şelf buzlaqlarının qalınlığı 200-300 m-ə çatır. Onların bəziləri sərbəst üzür, bəziləri isə buzaltı qayalara söykənir. Antarktida sahillərində yüzlərcə və minlərcə kilometr uzağa üzən stolabənzər aysberqlərin çoxu şelf buzlaqları hesabına yaranır.

### Buzlaq səthinin morfoloji xüsusiyyətləri

Buzlaqların hərəkətindən və struktur xüsusiyyətlərindən asılı olaraq, onların səthində müxtəlif mikrorelyef yaranır. Buzlaqların qalınlığı başlangıçda ablyasiya sahəsinə nisbətən artıq olmaqla, üst qatının qalınlığı (orta enliklərdə) ilin fəsillərindən asılı olaraq 20-40 m-ə qədər tərəddüd edir. Havanın fəal hərəkəti nəticəsində baş verən ərimə və buxarlanmanın təsiri ilə buzlağın səthində kiçik çökəkliklər yaranır.

Aşağı enliklərdə ərimə və buxarlanma nəticəsində buzlaqların üzərində insan fiqurunu xatırladan buzlaq sütunları yaranır. Bu fiqurların yaranmasını İ.S.Şukin Günəşin yüksəkdə dayanması, güclü və uzun müddətli insolyasiya, havanın çox quruluğu və il ərzində qarsız günlərin çox davam etməsi ilə izah edir. Yüksəkliyi 5-6 m-ə çatan həmin buz fiqurlarına Cənubi Amerikada (Çimboraso dağı), Kilmancaroda, Pamirdə və s. yerlərdə rast gəlinir.

Buzlaq altındaki relyefin girintili-çıxıntılı olması buzlağın səthinin də kələ-kötürlüyüne səbəb olur. Dik sahələrdə adətən buzlaq «şəlaləsi» yaranır. Buzlaq «şəlaləsi» sahəsində buzlaq

kütləsini çat şəbəkəsi parçalayır. Bu çatların dərinliyi bəzən 50 m-ə çatır.

Ərimiş sular buzlaq çatlarından tökülrək, termiki və mexaniki təsir nəticəsində «**buzlaq dəyirmanı**» adlanan dairəvi boşluqlar emələ gətirir. Həmin suların buzlağı deşib ana süxurlara çatdığı yerdə nəhəng çökəkliliklər yaranır. Buzlaq səthinə düşən iri qayalar onun altında olan buzları ərimədən qoruyur. Lakin onların ətrafları əriyir və nəticədə «**buzlaq kürsüləri**» yaranır. Buz sütunun diametri onu örtən qayanın diametrindən az olur. Sütun yuxarıdan dib hissəyə doğru genişlənir. Günəş şüalarının düşmə bucağından asılı olaraq buzlaq kürsülərinin yüksəkliyi aşağı enliklərdə 2-4 m-ə qədər, orta enliklərdə isə 0,5-1 m olur. Qütb sahələrinə Günəş şüaları yandan düşdüyündən yasti buzlaqlarda, demək olar ki, buzlaq kürsüləri yaramır.

Buzlağın səthinə düşən tünd rəngli süxur qırıntıları Günəş şüası təsirindən qızdırıqca altında olan qarı və buzu əridir. Nəticədə buzlağın səthində çoxlu kiçik çökəklər yaranır. Beləliklə, buzlaqların səthi çopurlaşır. Dərinliyi 1-1,5 m-ə çatan bu dairəvi çökəklərə bəzən su toplanır. Bunlar **buzlaq stəkanı** adlanır.

### **Buzlaqların hərəkəti və ixtisar olunması**

Buzlaqlar-sahəsi genişləndikdə irəliləyir, azaldıqda isə geri çəkilir. Buna görə də buzlaqlar daima hərəkətdə olur.

Buzlaqların həcmi mövsümi və çoxillik dövrlər üzrə tərəddüd edir. Buzlağın çoxillik tərəddüdünə əsrlik, dövri və təsadüfi tərəddüdlər daxildir. Əsrlik dəyişkənlik ümumi səbəblərlə əla-qədar olaraq, buzlağın çox genişlənməsinə, yaxud ardıcıl kiçilib yox olmasına gətirib çıxarır. Dördüncü dövrün son buzlaşmasından sonra Yer kürəsində olan buzlaşmalar tədricən geri çəkilərək, müasir şəklə düşmüşlər. İqlimin dövri dəyişməsindən asılı olaraq buzlaqlar sürətli irəli hərəkət edir. Lakin müəyyən müdətdən sonra onlar yenə də kiçilir və geri çəkilir. Buzlaq irəliləndikdə dayandığı müəyyən həddə maksimal, geri çəkilərək dayandığı son həddə isə minimal mərhələ deyilir.

Buzlaqların irəli və geri hərəkəti iqlimin dəyişməsi ilə əla-qədar olaraq Yer kürəsinin geniş bir sahəsində müşahidə edilir.

Irəli hərəkət zamanı buzlaqlar hiss olunacaq dərəcədə canlanır. Güclü qidalanmadan alınan təzyiq nəticəsində onların dilləri irəliləyir. Irəliləmə bəzən zəlzələdən baş verən güclü qar uçqunlarının buzlağı bol qidalandırması nəticəsində də baş verir.

Buzlaq irəliləyərkən xarlanmış qar sahəsində ətraflara doğru genişlənir və səthində qabarma müşahidə edilir. Bu qabarma bütün buzlaq səthi boyu və hətta onun dilində özünü göstərir.

Buzlaqların sürətlə hərəkəti nəticəsində plastik hərəkət «qaymavari» hərəkətə keçir, buzlaq səthinin parşalanması və iri buz parçalarının bir-birinin üzərinə hərəkəti müşahidə edilir. Belə hərəkət zamanı buzlaq dili sutkada 2-3 m irəliləyir.

İqlimin istiləşməsi dövründə və qidalanma zəiflədikdə buzlaq geri çəkilməyə başlayır. Belə hallarda buzlaqların geri çəkilən dillərinin sonunda morenler qalır, qayalar üzə çıxır və buzlaq dilində əsas buzlaqdan ayrılmış «**ölü**» buzlaqlar əmələ gəlir.

Buzlaqların irəli hərəkəti nəticəsində bəzən dəhşətli uçqunlar baş verir. Dyu Paskivinin təsvirinə görə, 11 sentyabr 1895-ci ildə Bern Alplarında olan Atels buzlağından ümumi həcmi 4 milyon km<sup>2</sup>-ə çatan buz uçmuş, 275 hektar sahəni basmış, 10 hektara qədər meşəni qırmış, 6 adam və 160 baş heyvan məhv etmişdir. Buzlaq uçqunları Qafqazda da baş verir. Qimrayxox buzlağından uçan buzlar 332 nəfər adamı öldürmüş, 150 baş iribuyuzlu heyvanı, 79 atı və 1500 qoyunu tələf etmişdir.

### Morenlər


Adətən buzlaqlar tərəfindən toplanmış qırıntılardan (iri daşlar, çıngıl, qum, gil və s.) təşkil olunmuş çöküntülər **moren** adlanır. Moren çöküntüləri laylı olmur. Bu çöküntülərdə olan süxurlar kobud cilalanmış və çoxkünclü olur. Morenlər iki qrupa bölünür: 1. Yeri dəyişdirilmiş; 2. Yerində çökmüş morenlər.

Yeri dəyişdirilmiş morenlər **üst**, **orta** və **alt** morenlərə ayrılır. Üst morenlər buzlaqları əhatə edən qayalı yamaclardan buzlaq səthinə tökülen qırıntılardan təşkil olunur. Yan morenlər qar xəttindən aşağı buzlağın yan tərəflərinə düşən qırıntı materiallarından yaranaraq, heç bir fiziki sürtünməyə məruz qalmadan buzlaq dilinin son nöqtəsinə qədər gətirilir.

Yan morenlər buzlağın qurtaracaq hissəsindən mərkəzə

doğru əyilərək bir-birinə yaxınlaşır və onların birləşməsindən **s o n m o r e n** yaranır. Buzlağın hərəkəti ilə əlaqədar olaraq son morenlerin buzlağa təref çevrilmiş hissəsi batıq, əks hissəsi isə qabarıq olur. İqlimin dəyişməsi ilə əlaqədar olaraq gətirilən morenler bir-birinin qarşısında çökdürülür və tirələr əmələ gətirir. Tirələr arasında kiçik göllər yaranır. Bəzən iki dərə buzlağı aşağıdakı dərədə birləşərkən onların hər ikisinin yan morenleri bir-biri ilə birləşir və nəticədə orta moren yaranır. Orta morenler buzlaqların arasında qalmış qayalıqların hesabına da yarana bilər. Quru kontinental iqlimi olan dağlarda aşınmış məhsul buzlaq üzərinə toplanaraq onu qalın moren qatı ilə örtür. Karakorumda Baltora buzlağını 50 km məsafədə örtməş moren qatı onu ərimədən qoruyur. Qonşu buzlaqlar geri çəkildiyi halda belə buzlaqlar irəliləyir (şəkil 20).

Alt və ya əsas moren buzlağın alt hissəsində yerləşir. Alt moren çöküntüləri kar və sirkərdə buzlaq çatlarına düşmüş və buzun altında olan ana sükurların hesabına əmələ gəlir. Onlar buzlağın hərəkət sürətindən, ana sükurların litoloji tərkibindən, aparıldığı məsafədən asılı olaraq müxtəlif dərəcədə cilalanır.



Şəkil 20. Dağ buzlaqlarının moren tipləri:  
A-eminə kəsilişdə; B-planda; a-yan moren;  
b-orta moren; v-daxili moren; d-dib moren; s-son moren

Başqa morenlərdən fərqli olaraq alt moren daha yaxşı cilalılmış olur. Buzlaq bu morenləri çox zaman əzişdirərək xır-dalayır və nəticədə torpağa çevirir. Odur ki, buzlaq altında axan sular bulanıq olur. Həmin sular göllərə tökülrək orada lentvari gil qatları çökdürür. Örtük buzlağı olan yerlərdə qayalı çıxıntılar olmadığından ancaq alt moren müşahidə edilir. Qədim buzlaqla-

rın alt və son morenləri Asiyadan, Şimali Amerikanın və Avropanın şimal hissəsində, son, alt və yan morenlər isə dağlıq ölkələrin buzlaq dərələrində yayılmışdır.

### **Dağların qlyasial morfolojiyasının əsas xüsusiyyətləri**

Dağların morfolojiyasında buzlağın fəaliyyəti son dərəcə böyükdür. Belə ki, buzlaqlar və onların əriməsindən yaranan su-lar dağlarda müxtəlif relyef formaları əmələ gətirir.

Buzlağın dağıdıcı fəaliyyəti nəticəsində yüksək dağlıq ərazi-lərdə karlar və sırklər, təknəvari dərələr, qıv-rım qayalar, rigellər, «qoyun kəllələri» yara-nır. Buzlağa məruz qalmış dağlarda şış konusvari, ya yasti zir-vələr, cox ensiz, dik yamachi silsilələr, şan-şan olmuş yamaclar, gen dibli, az maili dərələr öz mənşeyinə görə başlıca olaraq buz-lağın dağıdıcı fəaliyyəti nəticəsində əmələ gelir.

Buzlaq akkumulyasiyasının relyef formaları buzlağın əridiyi sahələrdə əmələ gelir. Bura dalğavari səthli moren relyefi, buz-laqlardan axan suların yaratdığı enli (150–200 m), uca (30–40 m) və uzun (bir neçə kilometr) tırələr (**ozlar**), az maili səthə və dünlərə malik olan **zandr çölləri** daxildir.

Buzlağın özünün dağıdıcı və toplayıcı fəaliyyəti ilə bərabər, buzlaq sularının fəaliyyəti nəticəsində də çox geniş sahəni əhatə edən relyef formaları yaranır.

### **Təknəvari dərələr**

Yuxarı dördüncü dövr buzlaşması yüksək dağlardan baş-götürən çayların mənbə hissəsini doldurmuş və orada indi də relyefdə yaxşı müşahidə edilən təknəvari dərələr yaratmışdır. Bunlar öz eninə və profilinə görə dağ çaylarının eroziya fə-aliyyəti nəticəsində yaranan dar və dərin dərələrdən fərqlənir.

Buzlaq fəaliyyəti nəticəsində əmələ gəlmış həmin təknəvari dərələrin aşağı hissəsinin yamacları hamar olur. Yamacların az batıq ətəkləri dərənin dibi ilə tədricən birləşir. Dərənin dibi bir qədər düz olur. Təknəvari dərənin yamacları çıyılrla qurtarır.

---

\* Bunlara troq dərələri və ya sadəcə olaraq troqlar deyilir.

Çiyinlərin qurtaracaq hissəsi boyu hamarlanmış şırımlı uzanır. Bu, keçmişdə buzlağın səviyyəsində dərəni doldurduğunu göstərir. Həmin şırımlardan silsilənin suayırıcısına qədər olan hissə təknəvari dərənin buzlağı tərəfindən hamarlanmışdır və denudasiya proseslərinin təsiri ilə parçalanmışdır.

Təknəvari dərələrin yamaclarında buzlağın izi şırımlı və cızıq şəklində (buzlağın hərəkət istiqamətində) yamac boyu aşağı uzanır. Belə izlər aşınmaya az məruz qalan möhkəm dağ süxurlarında saxlanır. Lakin asan aşınan süxurlardan təşkil olunmuş yamaclarda isə onların izi qalmır.

Dərələrin yamaclarında olan bütün çiyinləri buzlağa aid etmək olmaz. Onlar möhkəm süxurların dərə boyu üzə çıxmasından və yan qollardan gələn buzlaqların təsiri nəticəsində də əmələ gələ bilər. Əvvəldən eroziya nəticəsində əmələ gəlmış dar və dərin dərələrə dolmuş buzlaqlar onları dərinləşdirir və genişləndirir.

Təknəvari dərələrin uzununa profilində olan qayalı pillələr **rigel** adlanır.

### **Asılı təknəvari dərələr**

Əsas dərəyə qovuşan çay qollarının mənsəbində asılılıq olmadığı halda, buzlaqla doldurulmuş qollar əsas dərə ilə birləşən yerdə adətən asılı vəziyyətdə olur. Bu asılılığın müşahidə edildiyi yerdə əmələ gəlmış çıxıntıya mənsəb pilləsi deyilir. Bunun əmələ gəlməsinə başlıca səbəb əsas dərədə olan qalın buzların qollardakı buzlara nisbətən öz dibini daha sürətlə dərinləşdirməsidir. Mənsəb pillələrinin əsas dərə dibindən olan yüksəkliyi dərə boyu aşağı keçdikcə buzlağın zəifləməsi ilə əlaqədar olaraq azalır. Buzlaqdan azad olmuş mənsəb pillələri eroziya tərəfindən az, buzlaq təsirindən çox azad olmuş mənsəb pillələri isə çox parçalanır.

### **Buzlaq karları və sirkələr**

Karlar və sirkələr istər dördüncü dövrdə və istərsə də hazırda buzlaqla örtülmüş dağ yamaclarında əmələ gəlmışdır. Onları əhatə edən yarımdairəvi yamaclar uçurumlu, dibləri isə qabarlıq olur. Bəzən sirkələ kar anlayışını eyniləşdirirlər. Bəzən də çay

dərələrinin yuxarı hissəsini əhatə etmiş geniş karları sirk adlandırlılar. Sirklərin yamaclarında bir neçə kar və kar pillələri yerləşə bilər. Karların ağız hissəsi adətən dərələrin başlanğıcına dik enir. Müasir qar xəttindən yuxarıda yerləşən karların dibi qar və buzla dolduğundan onlar buzlaqların mənbə hissəsini təşkil edir. Geniş karların yamaclarına kəsilmiş, ikinci dərəcəli karlar da vardır. Müasir qar xəttindən aşağıda yerləşən karların bəzisinin dibində göllər yaranır. Karların ətraf yamaclarının ətəklərinə çoxlu qırıntı məhsulu toplanır. Dördüncü dövr buzlaqlarının sürətlə geri çəkilməsi nəticəsində qədim karların arxa yamaclarına və yüksəyə çəkilən buzlar həmin yamacda kar pillələri əmələ gətirmişdir. Karlar buzlaqların və qarın fəaliyyəti nəticəsində əmələ gəlir. Onlar buzlaq yox olduqdan sonra denudasiyaya məruz qalır və xeyli genişlənir. Regressiv eroziya kara çatlıqda onun dibini yarır, dərə genişləndikcə karın dibinin sahəsi parçalanma hesabına azalır.

### **«Qoyun kəlləsi»**

«Qoyun kəlləsi» dördüncü dövr buzlaqlarının əhatə etdiyi möhkəm sükurların (qranit, kristallik şist və s.) yayıldığı yerlərdə müşahidə edilir. Buzlaq hərəkət edərkən onun qarşısında olan qaya və ya təpəcik buzlaq eroziyasına (eqzarasiya) məruz qalır. Nəticədə, «qoyun kəlləsi»nin buzlağın hərəkət etdiyi tərəfə çevrilən yamacları cilalanır, hamarlanır, alçaq və əks yamacı isə dik olur. Adətən bu cür qayalar «qoyun kəlləsi» adlanır. Bir-birinə yaxın olan «qoyun kəllələri» qırırm qayalar adlanır.

### **Flüvioqlyasial terraslar**

Qədim buzlaq çöküntülərinin yayıldığı sahələrdən aşağıda, çay dərələrində bir neçə terras müşahidə edilir. Ən yüksəkdə yerləşən terras çay yuxarı tədricən alçalır, ən aşağı terrasa çevirilir və nəhayət, qədim moren çöküntüləri ilə birləşir. Həmin morenlərdən çay boyu yuxarı getdikcə müşahidə edilən yeni və ən yüksək terras başqa bir moren çöküntüsü ilə əvəz olunur. Beləliklə, bu hal dərə boyu yuxarı təkrar olunur. Buradan aydın olur ki, hər bir terras müəyyən buzlaşma mərhələsinə uyğun gələn morenlə birləşir. Deməli, bu və ya digər mərhələyə aid olan mo-

renlərdən aşağıda yerləşən terraslar həmin morenlərin yuyulmasından əmələ gelmişdir. Bu flüvioqlyasial terrasların morenlərə yaxın olan hissəsinin çöküntüləri (çay daşları, qumları) çay boyu aşağı çeşidlənərək, tədricən narınlaşır. Çay terrasını təşkil edən flüvioqlyasial çöküntü qatının qalınlığı çay aşağı azalır.

### **Flüvioqlyasial düzənliklər**

Bu və ya digər qədim buzlaşma dövrünün sona çatması və buzlaqların əriməsi ilə əlaqədar olaraq dağ çayları atmosfer yığıntılarından və yeraltı sulardan başqa, sürətlə əriməkdə olan buzlaq suları ilə də qidalanır, çayların suyu artır və onlar böyük dağıdıcı işlər görür. Çayların gətirdiyi çöküntülər geniş flüvioqlyasial düzənliklər yaradır. Bu düzənliklər çeşidlənmiş qumlardan və çay daşlarından təşkil olunmuşdur. Onların səthi çayın axını istiqamətdə meylli olur. Flüvioqlyasial düzənliklər buzlaşmaya məruz qalmış ərazilərin ətraf hissələrində çox geniş yayılmışdır. Qusar maili düzənliyinə daxil olan Böyük Suval, Kiçik Suval, Kələkü maili düzənlikləri belə mənşəyə malik olan düzənliklər-dəndir.

### **Müasir buzlaqların coğrafi yayılması**

Buzlaqların coğrafi mühitə müəyyən təsir göstərməsinə baxmayaraq, hələ də onların ümumi sahəsi dəqiq hesablanmasıdır. R.Klebelsberqin son (1948-1949) hesablanmasına görə Yer kürəsində olan buzlaqların ümumi sahəsi 15,6 milyon km<sup>2</sup> dir, İ.S.Şukin göstərir ki, R.Klebelsberq bir sıra buzlaqların sahəsini nəzərə almamışdır. Odur ki, İ.S.Şukin Yer kürəsində buzlaqların ümumi sahəsinin 17 milyon km<sup>2</sup> olduğunu göstərmişdir.

R.Klebelsberqin hesablamasına görə Yer kürəsində buzlaqlar aşağıdakı şəkildə paylanmışdır:

Antarktida – 13 504 000 km<sup>2</sup>

Şimali Amerika – 1 859 005 km<sup>2</sup>

Avropa – 130 140 km<sup>2</sup>

Asiya – 82 860 km<sup>2</sup>

Cənubi Amerika – 12 000 km<sup>2</sup>

Avstraliya (adaları) – 1 015 km<sup>2</sup>

Afrika – 240 km<sup>2</sup>

Avropa qıtəsində olan ən iri buzlaq Skandinaviya yarımadasında olub, sahəsi  $5000 \text{ km}^2$ -ə bərabərdir. Qar xətti yarımadanın şimalında 700-800 m, cənubunda isə 1500-1900 m mütləq yüksəklikdən keçir. Burada ən böyük buzlağın (Fyeld Yustedal) ümumi sahəsi  $1076 \text{ km}^2$ -ə bərabərdir. Alp dağlarında yerləşmiş  $1200-\text{ə}$  qədər buzlağın ümumi sahəsi  $4140 \text{ km}^2$ -ə çatır. Burada ən iri buzlaq Aleç ( $115 \text{ km}^2$ ) buzlağıdır. Qar xətti dağların şimal yamacında  $2500 \text{ m-dən}$ , mərkəz hissəsində isə  $3000-3200 \text{ m-dən}$  keçir.

Qafqazda  $1965 \text{ km}^2$  sahəni əhatə edən buzlaqların  $1465 \text{ km}^2$ -i şimal,  $500 \text{ km}^2$ -i isə (demək olar ki, uç dəfə az) cənub yamacında yerləşir. Burada olan ən iri Dıxsu (Balkar Çerek çayı hövzəsi) buzlağının ümumi sahəsi  $46,3 \text{ km}^2$ -dir. Qafqazın Azərbaycan hissəsindəki buzlaqların ümumi sahəsi cəmi  $5,5 \text{ km}^2$ -dir.

Şimali Uralda olan buzların ümumi sahəsi  $5 \text{ km}^2$ , İsländiyada  $12000 \text{ km}^2$ , Şpisbergendə  $58000 \text{ km}^2$ , Novaya Zemlyada  $23000 \text{ km}^2$ , Severnaya Zemlyada  $16000 \text{ km}^2$ , Sibirin şimal-şərq hissəsindəki dağlarda  $253 \text{ km}^2$ , Kamçatkada  $866 \text{ km}^2$ , Sovet Altayında  $600 \text{ km}^2$ , Zaili Alatausunda  $484 \text{ km}^2$ -dir.

Himalayda (Pəncab hissəsində) qar xətti  $5100-5300 \text{ m-dən}$ , Karakorumun şimal hissəsində  $5800-5900 \text{ m-dən}$  keçir. Himalay dağlarında yay aylarının çox isti keçməsi buxarlanmayı olduqca artırır. Burada buzlaqların sahəsi azdır. Nanşan dağlarında olan buzlaqların ümumi sahəsi  $1280 \text{ km}^2$ -dir. Tibet yaylasında iqlim çox quru olduğundan buzlaqlar az sahə tutur.

Afrikada buzlaq ancaq Klimancaro ( $5895 \text{ m}$ ), Keniya ( $5195 \text{ m}$ ) və Ruvenzori ( $5118 \text{ m}$ ) dağları zirvəsindədir. Şimali Amerikanın Alyaska hissəsində, xüsusilə onun Sakit okeana çevrilmiş yamaclarında buzlağın inkişafı üçün əlverişli şərait vardır. Burada olan Malaspı buzlağının sahəsi  $5000 \text{ km}^2$ -dir. Cənuba getdikcə buzlaqlar ayrı-ayrı hissələrə ayrılır və qar xətti (Popokatepetl dağında  $4600 \text{ m-ə}$  qədər) çox yüksəlir. Cənubi Amerikanın cənubuna doğru getdikcə (Çilinin cənubunda) qar xətti tədricən alçalır. Yeni Zelandiya dağlarında da bir neçə dərə buzlaqları vardır. Buradakı Tasman buzlağının ümumi sahəsi  $155,4 \text{ km}^2$ -ə çatır.

Antarktida və Qrenlandiya buzlaqları Yer kürəsinin ən iri buzlaqları olduğundan, onların hər biri haqqında qısa da olsa mə-

lumat verək.

Antarktida cənub yarımkürəsinin mərkəz hissəsində yerləşir, sahəsi 13,2 milyon km<sup>2</sup>-dir. Adalar və şelf buzlaqları ilə birlikdə onun ümumi sahəsi 14,1 milyon km<sup>2</sup>-ə bərabərdir. Materikdə buzlaqların ümumi sahəsi 13 milyon km<sup>2</sup>, qalınlığı isə orta hesabla 1500 m-dir. Sovet ekspedisiyası 1958-ci ildə buzlağın maksimal qalınlığının 4000 m-ə yaxın olduğunu təyin etmişdir. Materikin ancaq 4,5 %-i buzdan azad olan dağlıq və «oazislərdir». Dünya buzlaqlarının ümumi sahəsinin 85,3 %-i, həcminin isə 87%-i Antarktidadır. Buzlaqlar mərkəzdən tədricən ətraflara hərəkət edir, bəzən buzlaq dilləri 140 km-ə qədər dənizə daxil olur.

L.D.Dolquşin göstərir ki, Antarktidada əsas buzlaq örtük buzlağıdır. Qalan günbəzvari və şelf buzlaqları isə bunun peykləridir. 3000-4000 m qalınlığa malik olan materik buzlağı hamar və qabarılq bir qalxanı xatırladır. Materik buzlağının mərkəz hissəsində, çox qalın buzlağın altındakı ən nəhəng silsilələr və çökəkliklər onun səthindəki düzənliyi pozur və nəticədə zəif gözə çarpan kələ-kötürlük yaradır. Burada yağıntıların az olmasına baxmayaraq, yağan qarlar ərimədən toplanaraq, 100 m-dən artıq qalınlığa malik olan qar qatı yaradır. Buzlaq, qarın altında heç bir yerdə görünmür və çatlar çox nadir halda müşahidə edilir. Zahiriyyən buzlağın hərəkəti müşahidə edilmir. Bu zona mərkəzdən ətraflara doğru tədricən, sonra isə kəskin alçalaraq təpəcikli buzlaq sahələrinə çevrilir. Təpəcikli buzlaq sahəsinin eni 100 km-ə çatır və bəzən bundan da artıq olur. Bu zonada müşahidə edilən nəhəng buzlaqların qalınlığı sahillərə doğru azalır, onların hərəkət sürəti isə artır. Ətraf zonanın təpəli buzlağında çıxıntı buzlağı ən fəal buzlaq sahəsi olub, çoxlu dinamiki çatlarla parçalanmışdır. Çıxıntı buzlağı nəhəng fyordları və tektonik çökəklikləri xatırladır. Denman buzlağının uzunluğu 200 km, eni 15-30 km, illik hərəkət sürəti isə 1000-1200 m-dir.

A.P.Şumskiyə görə buzlağın hərəkət sürəti Mırnı qəsəbəsi yaxınlığında ildə 250 m, sahildən 10 km aralı yerlərdə 83 m, 200 km məsafədə isə 17 m-dir. Sahildən 200 km aralı olan buzların dənizə gəlib çıxmazı üçün 8000 il lazımdır. Buzlaqların qalınlığı ətrafdan mərkəzə doğru artlığı halda, qar örtüyü əksinə, sahillər-

dən mərkəzə doğru azalır. Belə ki, qar qatının illik qalınlığı sahillərdə 62 sm, materikin içərilərində 24 sm, Mırmı stansiyasında 225 sm, mərkəzə doğru isə 6-9 sm-dir. Antarktidanın sahil dənizlərində buzlaqlar tərəfindən gətirilmiş çoxlu morenlər çök-müşdür.

Ümumi sahəsi  $2176 \text{ min km}^2$ -ə çatan Qrenlandiya adasının qərb hissəsi 1200-1600 m yüksəkliyə malik olan (bəzən 2000 m) dağlardan, şərq hissəsi isə körfəz, fyord və buxtalarla kəsilmiş dağlardan ibarətdir. Adanın şərqində olan ən yüksək Qunbyorun zirvəsinin yüksəkliyi 3700 m-ə çatır. Qrenlandiya adasının 1834 min  $\text{km}^2$  sahəsi nehəng buz qalxanı ilə örtülmüşdür. Buzlaq adanın mərkəz hissəsindən tədricən ətraflara doğru hərəkət edir. Adanın sahillərində eni 1,5 km-dən 160 km-ə qədər olan zolaqda buzlaq yoxdur.

Qrenlandiyada buzun orta qalınlığı 2300 m-ə, maksimal qalınlığı isə 3400 m-ə çatır. Buzlaqlar, dərə buzlaqları vasitəsilə dənizə qədər uzanır və bunun hesabına onların sahəsi azalır. Ancaq York burnu ilə Randel körfəzi arasında buzlaq 70 yerdə dənizə çatır. Adada qar xətti yağışlarının miqdərindən və temperaturdan asılı olaraq cənubda 960 m yüksəklikdən keçdiyi halda, şimalda (Kronprins, Xristian torpağında) dəniz səviyyəsinə qədər enir. Qrenlandiya buzlağı başlıca olaraq üç buzlaq mərkəzinin birləşməsindən yaranmışdır. Onlardan biri 2700 m yüksəklikdə olub  $65^\circ$ , ikincisi 2800 m yüksəklikdə olub  $70^\circ$ , üçüncüüsü isə 3000 m yüksəklikdə olub  $76^\circ$  şimal enliklərində yerləşmişdir.

Qrenlandiya buzlağından çıxan buzların hərəkət sürəti sutkada bəzən  $20-40 \text{ m-ə}$  çatır. Bu buzlaqlardan qırılıb dənizə düşən hissələr aysberqlər yaradır.

Ablyasiya sahillərdən buzlağın mərkəzinə doğru azalır və ondan  $100 \text{ km}$  aralı yox olur. Buzlağın mərkəzində mütləq minimum temperatur  $-70^\circ$ -dir. Bir qədər isti olan qərb sahillərdə ablyasiya şərq sahillərə nisbətən daha çox gedir.

## XVII FƏSİL

### MATERİK BUZLAŞMASI SAHƏLƏRİNİN RELYEFİ

#### Dördüncü dövr buzlaşmalarının səbəbləri

Yer kürəsi iqliminin və onunla əlaqədar olaraq təbii mühitin dövrü dəyişməsi məlum olduqdan sonra, alımlar həmin dəyişmənin səbəbini öyrənməyə başlamışlar. Onlardan bəzləri iqlimin dəyişməsini Yer kürəsinin özündə gedən proseslərlə, bəziləri isə ondan xaricdə, Günəşdə və Kainatda gedən dəyişikliklərlə əlaqələndirirlər. Buzlaşmanın Yer kürəsi ilə əlaqədar olan aşağıdakı səbəbləri ayrırlar:

1. Yerin daxili prosesləri (soyuma və radioaktivlik), Yer kürəsi daxilində olan istiliyin yalnız 0,1%-i iqlimə təsir edir. Bu istilik ildə 6,5 mm qalınlığı olan buz qatını əridə biler. Yerin daxili istiliyi radioaktiv kütlələrin parçalanması hesabına da artır. Bəzi nəzəriyyələrə görə maqmanın dünya okeanının dibinə yayılması okean sularının çox buxarlanması, buludluğun artmasına və buzlaşmanın baş vermesinə səbəb olmuşdur.

2. Yer səthinin xarakteri. Dağəmələgətirən proseslər nəticəsində relyefin qalxması, onunla əlaqədar olaraq hər yüz metrdən bir temperaturun  $0,5^{\circ}$  aşağı düşməsi, yüksəlməkdə olan dağ yamaclarında buludluğun artması, vulkan püskürmələrinin şiddətlənməsi ilə əlaqədar olaraq atmosferdə tozların çoxalmasına və başqa səbəblər buzlaqların yaranmasına səbəb olur.

Yaranmış buzlaqlar ətrafda olan mikroiqlimə təsir göstərdiyindən, onun sahəsi get-gedə genişlənir. Buzlaqların yaranmasına və inkişafına, atmosfer dövranına, yağıntının paylanmasına nəhəng dağ sistemlərinin (And, Kordilyer, Himalay və s.) nə qədər təsir göstərdiyi məlumudur.

3. Okeanların duzluğunu artırıq və əskik olması. Buna görə okean suyunun donma temperaturu müxtəlif olur. Belə ki, duzluğu 3,5 % olan dəniz suyunun donma sürəti şirin suya nisbətən iki dəfə azdır. Ona görə duzluğunu az olduğu dövrdə okean suyunun səthi tez donur və buzlaşma sahəsinin tez genişlənməsi nə əlverişli şərait yaranır.

4. Atmosferdə buludluğun, karbonun və vulkan külü miqdərinin artması. Buludlar günəşdən gələn şüaların əhəmiyyətli bir

hissəsini eks etdirdiyindən, şüalar yer səthinə çata bilmir və nəticədə yer səthinin temperaturu aşağı olur. Ekvatorda buludluğun çox olması nəticəsində, burada orta illik temperatur tropik səhralara nisbatən daha aşağıdır. M.Şvarsbaxa görə Yer kürəsində buludluq aşağıdakı şəkildə paylanmışdır: Ekvatorda 55-60%, 20-30° enliklər arasında 40%, geniş sahəni əhatə edən səhraların mərkəzində 20%, müləyim və subpolyar sahələrdə isə 65 - 70%-dir.

Bruksun fikrinə görə, əgər Yer kürəsində olan buludluq 0,1 dəfə azalırsa, yer səthində orta temperatur  $8^{\circ}$  artar. Bəzi alımlar buzlaşmanın səbəbini atmosferdə su buxarının artmasında görürler.

Vulkan püskürməsi nəticəsində havada  $\text{CO}_2$  artması ilə əlaqədar olaraq istiləşmə baş verir. Lakin karbonun artması iqlimin əhəmiyyətsiz dərəcədə tərəddüd etməsinə səbəb olur. Bundan əlavə, karbon qazı dəniz tərəfindən udulur və atmosferdə olan qaz bir bərabərdə qalır.

Vulkan püskürməsindən ətrafa yayılan küllər atmosferin tərkibində olan tozları artırır. Alyaskada olan Katmay vulkanının 1912-ci ildə püskürməsindən göyə  $21 \text{ km}^3$  kül sovrulmuş və bu illik temperaturun aşağı düşməsinə səbəb olmuşdur. Yer səthində vulkanların fəaliyyətinin artmasını buzlaşma dövrünə, azalmasını isə buzlaşmalararası dövrə aid edirlər. Bəzi alımlar isə vulkan fəaliyyətinin artması ilə buzlaşma dövrü arasındaki əlaqəni inkar edirlər.

5. Qütblərin yerini dəyişməsi və kontinental dreyf. Yer kürəsi oxu meylinin dəyişməsi ilə əlaqədar olaraq qütblərin buzlaşma mərkəzlərinin, tropik sahələrin yeri dəyişir. Vegenerin nəzəriyyəsinə görə, materiklərin əvvəl bir olub sonradan ayrılması və eləcə də qütblərin yerini dəyişməsi nəzəriyyələri tez-tez baş verən buzlaşmaların səbəbini izah edə bilmir.

6. Yerdən xaricdə olan səbəblər. XIX əsrin ortalarından başlayaraq alımlar yer orbiti elementlərinin dəyişməsi ilə buzlaşma dövrlərini təyin etməyə çalışmışlar. Milankoviç Yer orbitinin dəyişməsini, ekliptika meylliyi qanununu nəzərə alaraq radasiya əyrisi düzəltmişdir. Bu hipotezə görə əyrilərin tərəddüd amplitudu çox olduğu dövrlər buzlaşma dövrünə, az olduğu dövrlər isə buzlaşmalar arası dövrlərə uyğun gelir. Milankoviçin radasiya əyrisi baş vermiş bir neçə buzlaşmanın və eləcə də, buzlaşmanın

mütləq xronologiyasını sadə izah edir. Lakin həmin radiasiya əyrisinin bir çox ciddi nöqsanları da vardır.

İqlimin dövri dəyişməsindən başqa qeyri-dövrü dəyişməsi də müşahidə olunur.

1. Şivingərə görə Ayın Yerdən ayrılması Yerin hərəkət sürətini artırımalı və sutkalıq temperatur amplitudu indikinə nisbətən zəif olmalı idi. Belə şəraitdə Yer kürəsinin hər yerində tropik iqlim olardı. Onun fikrincə, bu dövrde Yerlə Günəş arasındaki məsafə də az olardı. İstər geoloqların və istərsə də astronomların belə bir şəraitin yaranmasını sübut etməyə heç bir əsasları yoxdur.

2. Ulduz dumanlıqlarının (tozlarının) günəş radiasiyasını udması. Günəş şüaları, səmanın qarşısını tutan kiçik kosmik tozlardan keçərkən əhəmiyyətli dərəcədə azalır ki, bu da buzlaşmanın baş vermesinə səbəb olur. Nekliyə görə, Orion ulduzları dumanlığının xüsusi əhəmiyyəti vardır. Lakin hesablamalar göstərir ki, həmin tozların günəş şüasını udması çox cüzdidir. Deməli, bu da buzlaşmanın yaranmasına səbəb ola bilməz.

3. Günəş radiasiyasının dəyişməsi. Bu fərziyyəyə görə günəş radiasiyası müxtəlif dövrlərdə müxtəlif şəkildə paylanmışdır. Günəş üzərindəki ləkənin az vaxtlarda dəyişməsi ilə əlaqədar olaraq günəş radiasiyasının dəyişməsi müşahidə edilir. Günəş ləkəsinin dəyişməsi Yer kürəsində olan atmosfer təyziqinə və onun paylanmasına təsir göstərir. Yer kürəsində baş vermiş buzlaşmaların Günəş radiasiyasının zəifləməsi ilə əlaqələndirilməsi və bununla yanaşı, baş verən paleocoğrafi dəyişikliklərin nəzərə alınması daha inandırıcıdır.

Yuxarıda deyilənlərdən aydın olur ki, qədim buzlaşmaların səbəbini Yer kürəsinin özünün inkişafında və eləcə də ondan xaricdə olan Günəş radiasiyasının dəyişməsində görmək lazımdır. A.Penkə görə buzlaşma dövrü sözün əsl mənasında ekzogen mənşəlidir. M.Şvarsbaxa görə buzlaqların inkişafına eyni zamanda iki amil təsir etmişdir. Onlardan biri günəş radiasiyasının, digəri isə yer qabığının dəyişməsidir. R.Flint həmin fərziyyəni «Günəş-topoqrafik fərziyyə», M.Şvarsbax isə «Relyef-Günəş fərziyyəsi» adlandırır.

## **Yer kürəsində qədim buzlaşmaların izi**

Məlumdur ki, Yer kürəsinin müasir landşaftı Yer kürəsində, eləcə də kainatda baş verən proseslərin nəticəsində dəyişir, inkişaf edir. Bu dəyişikliklər qanunauyğun şəkildə baş verir. Yer kürəsi tarixində olan bütün geoloji dövrlərdə buzlaşma baş vermişdir.

Kaynozoya qədər olan morenlər çökmə süxurlar arasında dağ süxurlarına çevrilmiş və bəzən metamorflaşmışdır. Qədim geoloji dövrlərin çox dəyişilmiş buzlaq çöküntüləri tillitlər adlanır. Tillitlərə, hətta arxey yaşılı süxurlarda da rast gəlinir.

Kembri və silur çöküntülərində rast gələn tillitlər, Çində, Avstraliyada, Cənubi Afrikada, Şimali Amerikada, Norveçin cənubunda, Şpisbergen adalarında, Şimali Uralda, Yenisey çayı hövzəsində, Qərbi Avropada, Kanadada, Alyaskada və başqa yerlərdə yayılmışdır. Paleozoy erasının sonunda (daşkömür və perm dövrü) buzlaşma Hindistanın, Afrikanın, Avstraliyanın, Cənubi Amerikanın müəyyən hissələrini əhatə etmişdir.

M.Şvarsbax arxeydən başlamış indiki dövrə qədər iqlimdə aşağıdakı dəyişikliklərin olduğunu göstərir.

Kembriyə qədər olan dövrdə müəyyən sahələr buzlaşmaya məruz qalmışdır. Bu dövrdə Şimali Amerikada (Huron buzlaşması) və Cənubi Afrikada buzlaşma baş vermişdir. Eokembridə baş vermiş buzlaşmanın izinə, demək olar ki, bütün materiklərdə rast gəlmək olur. Qrenladiyada və Avstraliyada rast gələn tillitlərin qalınlığının 500 m-ə çatması, həmin buzlaşmanın dördüncü dövr buzlaşmasından da güclü olmasını göstərir.

Kembridə əhəngli süxurların geniş yayılması hər yerde isti iqlimin olmasını göstərir. Şimali Sibirdə quraq iqlim hakim olmuşdur. Mərkəzi Avropda, Şimali Asiyada, Avstraliyada yayılmış mərcan rifləri göstərir ki, devonda (şimal yarımkürəsində) isti iqlim olmuşdur. Bu zaman Yer kürəsində iki müləyim və iki tropik qurşaq yerləşmişdir. Avstraliyada və Cənubi Amerikada buzlaşma baş vermişdir.

Perm dövründə Hindistanda, Avstraliyada, Cənubi Afrikada, Cənubi Amerikada baş vermiş buzlaqların ümumi sahəsi 13,5-14,5 milyon km<sup>2</sup>-ə qədər çatmışdır. Buzlaşma dövrü bir neçə on milyon il davam etmişdir. Bu dövrdə Şimal yarımkürəsində (Av-

ropada və ABŞ-da) iqlim quru olmuş, isti iqlim Arktikada da yaşımışdır. Triasda hər iki yarımkürədə iqlimin quraq və isti keçməsi nəticəsində səhra və çöl landşaftları yaranmış, böyük duz yataqları əmələ gəlmışdır.

Aşağı yurada iqlim sərin və rütubətli olmuşdur. Hər iki qütb-də olan bitki qalıqları o dövrdə iqlim fərqinin az olduğunu göstərir. Üst yurada iqlim istiləşmiş və quraqlıq artmış, şimalda mülayim iqlim özünü aydın göstərmişdir. Tabaşır dövründə iqlim isti və bəzi yerdə rütubətli olmuş, quraqlıq keçən yerlər isə tamamilə indiki sahələrə uyğun olmuşdur.

Üçüncü dövrün birinci yarısında (paleosen, eosen-oliqosen) iqlim indikinə nisbətən isti və bir qaydada olmuş və ağac bitkiləri qütb sahələrinə qədər yayılmışdır. Miosendə iqlim qabaqkı dövrə nisbətən soyuq, pliosendə indikinə nisbətən bir qədər isti olmuşdur. Müasir təbii zonalar o vaxt formalşamışa başlamış və onlar şimala, bəzən də cənuba doğru hərəkət etmişdir.

Bir milyon il yaşı olan dördüncü dövrdə iqlim indikinə nisbətən daha soyuq olmuş və Yer kürəsinin 40 milyon km<sup>2</sup> sahəsi buzlaqla örtülmüşdür. İqlimin soyuması buzlaşma, istiləşməsi isə buzlaşmalararası dövrlərə uyğun gəlir. Buzlaşma dövründə orta illik temperatur indikindən minimum 4°, maksimum 8-12° aşağı olmuşdur. İqlimin soyuması nəticəsində dağlarda qar xətti indikinə nisbətən 500-1500 m aşağı enmişdir.

Buzlaqların yaranmasının başlıca səbəbi iqlimin soyuqlaşması və yağışlarının artmasıdır. Okean sahillərində rütubət çox olduğundan qar xətti alçaqdan, kontinental iqlimə malik olan sahələrdə isə çox yüksəkdən keçmişdir. Hazırda quraq keçən geniş ərazilərdə dördüncü dövr buzlaşması zamanı yağıntı daha çox olmuşdur. Ona görə də Şimali Amerikanın Büyük Hövzə adlanan hissəsində Bonnevıl və Laonta göllərinin dərinliyi 300 m, sahəsi isə çox geniş olmuşdur. Büyük Hövzə göllərinin sahillərində indi bir neçə qədim terras qalmış, göllərin sahəsi isə bir neçə dəfə kiçilmişdir. Geniş buzlaq mərkəzlərində antitsiklon yaranmışdır. Antitsiklonlardan ətraflara əsən güclü və quru küləklər lyoss çöküntülərinin toplanmasına səbəb olmuşdur.

## **Dördüncü dövr buzlaşması sahələrinin morfologiyası**

Qədim buzlaq izləri iqlim və relyef şəraitində asılı olaraq bəzi yerlərdə yaxşı qalmış, bəzi yerlərdə isə şiddetli yuyulmuşdur. Buzun hərəkət sürətinin, qalınlığının relyefə göstərdiyi təzyiqdən və eləcə də onun davametmə müddətindən asılı olaraq qədim buzlağın əhatə etdiyi sahənin mərkəzi hissəsində buzlaşmaya qədər olan aşınma qatı aparılmış, ana süxurların səthi isə hamarlanmışdır. Buzlaqlar six çatlı ana süxurları əzərək özü ilə aparmış, az çatlı süxur çıxıntılarını isə hamarlayaraq «qoyun kəllələri» və cilalanmış səthlər əmələ gətirmişdir. Buzlaqların mərkəz hissəsində akkumulyativ relyef formalarına nisbətən ekzərasiya relyef formaları daha yaxşı qalmışdır.

Buzlaq mərkəzindən kənara getdikcə buz qatının qalınlığı, ekzərasiya qüvvəsi və ərazinin buzla örtülmə müddəti azalmışdır.

Buzlaq özü ilə gətirdiyi zəngin moren materiallarını ətraf sahələrdə çökdürmüştür.

Qədim buzlaqların ətraf zonalarında olan relyef Baltik qalxanı sərhədinin kənar sahələrində müşahidə olunur.

### **Buzlaq çöküntüləri**

Buzlaqlar olduqca mürəkkəb fəaliyyəti nəticəsində müxtəlif relyef formaları, müxtəlif litoloji xüsusiyyətlərə malik olan çöküntülər əmələ gətirir. Buzlaqların əridiyi hissədə başlıca olaraq buzlaq çöküntüləri toplanır. Buzlağın özü ilə gətirdiyi çöküntülərdən **morenlər, moren tirələri və drumlinlər** əmələ gəlir. Onların əriməsindən yaranan suların fəaliyyəti nəticəsində isə **ozlar, kamlar, zandr düzləri, dərə zandırları, lentvari gillər** toplanır.

Bilavasitə buzlaqların fəaliyyəti nəticəsində əmələ gəlmiş müxtəlif növü moren və drumlinlər öz litoloji tərkiblərinə görə çox müxtəlif olur. Belə ki, bu çöküntülərin tərkibində buzlağın keçdiyi məsafədə səthə çıxan bütün süxurların qırıntılarına rast gəlinir. Buna görə morenlər çökdüyü yerdəki ana süxurlar üçün tamamilə yaddır. Məsələn, Skandinaviya və Kanadada yayılmış qranit süxurların qırıntılarına və valunlara həmin sahələrdən çox uzaqlarda yerləşən alluvial düzənlərdə rast gəlinir.

Morenlər buzlaqların mexaniki fəaliyyəti nəticəsində yaran-

diğinden, onları təşkil edən sūxur qırıntıları kobud cılalanmış olur. Buzlaqlar onların iti künclərini sürtərək, qırıb yumrulaşdırmağa çalışır. Buzlaqların müəyyən məsafədə dayanması, morenlərin buzlağın sonunda pərakəndə halda çökməsinə səbəb olur. Neticədə moren çöküntüləri laylı olmur. Buzlağın gətirdiyi müxtəlif tərkibli və həcmli çöküntülər ancaq buzlağın əriməsi ilə əla-qədar olaraq çökür və çəsidlənir. Lakin buzlağın əriməsindən alınan suların fəaliyyəti ilə toplanan çöküntülər, öz morfoloji xüsusiyyətlərinə görə buzlaq akkumulyasiyası çöküntülərindən kəskin fərqlənir.

Buzlaqüstü, buzlaqaltı və buzlaqdaxili suların fəaliyyəti nəticəsində yaranan və dəmiryolu xətti tıresini xatırladan ozlar çəsidləşmiş məhsullardan təşkil olunmuşdur. Buzlağa yaxın yerlərdəki iri qırıntılı məhsullar, onlardan uzaqlaşdıqca daha narın çöküntülərlə əvəz olunur.

Çöküntüləri qatlı olan ozlar, kam�ar və zandrlar qum və çaqıldaşlarından təşkil olunmuşdur.

Buzlaqətrafi çökəkliklərdə yaranmış göllərdə lentvari gillər çökmüşdür. Onlarda qumlu qatlar gilli qatlarla əvəz olunur. Yaya da buzlaqların şiddətli əriməsi nəticəsində gur suların qum və çaqılları, qışda isə zəif əriyən buzlaq sularının gətirib çökdürdüyü kiçik zərrəciklərdən lil qatları yaranır. Beləliklə, bir il ərzində iki qat, qum və lil qatı yaranır.

Buzlağın əriməsindən əmələ gələn suların topladığı çöküntülərin əsas mənbəyini buzlaq akkumulyasiyası nəticəsində yaranmış relyef formaları təşkil edir. Buzlaq çöküntüləri laylı çay çöküntülərinə nisbətən kobud cılalanmış və pis çəsidləşmiş olur. Buzlaq fəaliyyətindən yaranmış çöküntülərin (morenlər, ozlar, drumlinlər və s.) yaratdığı relyef formaları öz xarici görünüşü etibarı ilə alluvial çöküntülərin yaratdığı formalardan (subasar, terras, gətirmə konusu və s.) kəskin fərqlənir.

Aşağıda buzlaqların və buzlaq sularının əmələ gətirdiyi relyef formalarının qısa təsviri verilir.

### **Qədim axarlı dərələr**

Qədim buzlaqların kənar hissələrinə paralel uzanan dayaz çökəkliklər buzlaqlardan əriyən suların təsiri ilə dərinləşmiş və

nəticədə, dərin buzlaqkənarı dərələr yaranmışdır. Belə dərələr buzlaq və çay suları tərəfindən də yaranır. Buzlaqların tədricən geri çəkilməsi ilə əlaqədar olaraq onlar çox dərinləşməmişdir. Qədim axarlı dərələrin aşağı hissələri buzlaq dilindən aralandıqda, onlara bəzən su axmir, buzlaq suları isə yeni dərə yaradır.

Buzlaq mənşəli «ilk dərələr» çox geniş olmaqla, eni bəzən bir neçə kilometrdən 25 km-ə qədər çatır. Qədim axarlı dərələrə Şimali Almaniyada, Polşada, Rusyanın Avropa hissəsinin Polesye, Dnepr, Oka, Mokşa və başqa çay hövzələrində rast gəlinir. Həmin dərələrlə hazırlı çaylar axır.

### Kamlar, drumlinlər və ozlar

Kamlar sistemlisiz yerləşən təpəciklərə deyilir. Təpəciklərin arasında yerləşmiş çökəkliklərdə çox vaxt göllər əmələ gəlir. Kamlar qumlardan və onların arasında yerləşən daşlardan təşkil olunmuşdur.

Geri çəkilməkdə olan materik buzlaqlarının şiddetli əriməsindən əmələ gələn sular moren çöküntülərini yuyur, kiçik hissəcikləri özü ilə aparır, qum və daşları isə buzlaqların ətraf hissələrində çökdürür. Həmin çöküntülər hərəkətsiz buzlağın altın-dakı lağımlarda və onların üstündə də çökdürülə bilər. Odur ki, buzlaqlar əridikdən sonra kamlar qabaqdan əmələ gəlmış morenlərin üstünə toplanır. Buzlaqlar qeyri-bərabər əridiyindən kamlar səpələnmiş kimi görünür. Onların yüksəkliklərində müəyyən fərq olur. Buzlaqların kənarlarında çökmüş kamların bəziləri getirmə konuslarını xatırladır.

Moren çöküntülərindən təşkil olunmuş drumlinlər dalğavari, ovalşəkilli təpəciklərdən ibarətdir. İ.İ.Kraskova görə onların uzunluğu 2,5 km, eni 100-150 m-ə qədər, hündürlüyü isə 5-25 m-dir (şəkil 21).

Drumlinlərin ox hissəsi ana süxurlardan və flüvioqlyasial qumlardan təşkil olunmuşdur. Onlar son morenlərlə buzlaq arasında olan hissədə yerləşir. Drumlinlərin buzlağın hərəkət istiqamətinə çevrilmiş hissəsi dikdir. Buzlağın kənar hissəsi bəzən ana, yaxud çökmə süxurdan təşkil olunmuş manəə qarşısında dayanır. Buzlağın əriməsi ilə əlaqədar olaraq, onda olan moren həmin yerdə çökür. Sonradan irəli hərəkət edən buzlaq həmin alt

morenin üstündən keçir və onu oval formaya salır. Belə oval formalı təpələr drumlin adlanır. Drumlinlər Şimali Amerikada, İrlandiyada, Şotlandiyada və Finlandiyada geniş yayılmış mikro-relyef formalarıdır.



Şəkil 21. Viskonsin ştatında (ABŞ) drumlin relyefi (İ.S.Şukinə görə).

Ozlar çaqıl və çaydaşlarından təşkil olunmuş su-buzlaq mənşəli təpələrdir. S.Q.Boça və başqa müəlliflərə görə ozlar əyri-üyrü və nazik tirəldən ibarətdir, onların uzunluğu bəzən 30-40 km, eni ətəyində 40-100 m-ə, yalnız isə 4-5 m-ə, hündürlüyü 25-30 m, bəzən 90 m-ə çatır, yamacların meylliyi 30-40°-dir. Oz tirələri bəzən bir-birinə parallel uzanır, bəzən də aşağı hissədə birləşir. Oz tirələri təpəciklərə də bölünür. Ozlar buzlağın hərəkət istiqamətinə parallel, radial və perpendikulyar uzanır. Radial ozlar buzlağın geri çəkilmə istiqamətinə doğru inkişaf edir. Buzlaq uzun müddət bir yerdə qalan zaman buzlaq suları buzlağın kənarına perpendikulyar istiqamətdə uzanan oz tirələri yaradır. Bunlar daha hündür və enli olur.

Belə güman edirlər ki, ozları buzlaqaltı və buzlaqdaxili lağımlardan axan sular əmələ gətirmiş (toplamlış), buzlar əridikdən sonra isə onlar yerində çöküb qalmışdır.

## **Moren tirələri**

Buzlaq kiçik məsafədə irəli və geri hərəkət etdiyi, yaxud da dayandığı yerdə dalğavarı səthli və zəncir kimi bir-birinə bağlanmış tirələr əmələ gətirir. Onlar bəzən çox sıx olub, bir-birinə söykənir, bəzən də çox aralı olur. Bir neçə yüz metr məsafədə uzanan bu tirələr öz düzülüşlərinə görə qədim buzlaqların kənar hissələrinin keçmiş formalarını əks etdirirlər. Moren tirələri tərkibinə görə mürəkkəb olmaqla, müxtəlif həcmli sükür qırıntılarından təşkil olunmuşdur. Elə morenlər var ki, onlar ancaq iri daşlardan ibarətdir. Bəzi morenlərin üst hissəsinin daşlardan, alt hissəsinin isə laylı sükurlardan və flüvoqlyasial çöküntülərdən təşkil olunması halları da müşahidə edilir. Alt qatın çöküntüləri bəzən əzilmiş halda olduğuna görə, onları **təzyiq moreni** adlandırırlar.

Son moren tirələri landşaftı Şimali Amerikada, Baltik dənizinin cənub sahillərində, Moskva buzlaşmasının cənub sərhədində və s. yerlərdə yayılmışdır.

**Zandr düzləri.** Zandr düzləri moren sahələrinin ətraf hissələrində geniş yayılmış çaqıldışlarından və qumlardan təşkil olunmuşdur. Onlar buzlaq sularının moren çöküntülərini yuması nəticəsində yaranır. Zändrlərin səthi hamar-dalğavarıdır, onları təşkil edən çöküntülər işə laylı olur. Hamar və yasti zandr konusları nəinki qədim buzlaqların ətraf hissələrində əmələ gəlmış, hətta hal-hazırda Alyaska və İslandiya buzlaqlarının ətəklərində də əmələ gəlir.

**Qədim materik dönləri.** Qədim materik dönləri brizlər və bəzən ümumi hava axınları nəticəsində güclənən külləklər vasitəsilə yaranır. Materik dönləri qədim buzlar sularının yaratdığı çöküntülərin sovruşası nəticəsində əmələ gəlmiş relikt relyef formalarıdır. Onlar geniş sahəni əhatə etməklə, Rusyanın Avropa hissəsində (Tatarstan Respublikası Qorki, Leninqrad, Poltava və s. vilayətlərdə), Polşada, Almaniyada və s. yerlərdə yayılmışdır. Materik dönləri nalşəkilli nazik-uzun parabolik qum tirələrindən ibarətdir.

## **Daş axınları və daş dənizləri**

Şaxta, soliflüksiya və cazibə qüvvəsinin təsiri nəticəsində daşlar yamac boyu hərəkət edir. Gecələr temperaturun kəskin

aşağı düşməsi nəticəsində daş qırıntıları altdakı süxurlarda donur. Gündüz istinin təsirində buz zərrəcikləri əridiyindən, daşların bəziləri yerindən tərpənir və yamac boyu aşağı hərəkət edir. Belə daşlar sürətlə hərəkət edərkən qarşısına çıxan daşları parçalayır və bir neçəsini özü ilə hərəkətə getirir. 1957-ci ilin iyul ayında sehər saat 10-da Şahdağın şərq yamacında yarım saat ərzində zirvədən (4000 m) hamar ətəyə doğru (3500 m) 24 dəfə daş hərəkəti olmuşdur. Belə daş axınları nəticəsində yamacın ətəyi boyu uzanan «**tıralər**» yaranmışdır.

Daş dənizləri aşınma nəticəsində iri daşların və daş parçalarının yastı dağ zirvələrində toplanmasından əmələ gəlir. Daşların yamac boyu hərəkət edərək, bir yerdə toplanaraq, əmələ getirdiyi forma daş konusları, dərələrin dibi boyu yerləşən daş yığınları isə daş «çayları» adlanır. Onların hərəkəti əsasən şaxtanın təsiri nəticəsində baş verir. Belə relyef formaları başlıca olaraq yüksək enliklərdə (tundrada və başqa yerlərdə) müşahidə edilir.

### **Buzlaq çöküntüləri çökməmiş sahələr**

Qədim buzlaqların əhatə etdiyi yerlərdə elə sahələr vardır ki, onlarda tamamilə buzlaq çöküntüləri çökməmişdir.  $26000 \text{ km}^2$  sahəni əhatə edən və düzənliklərdən ibarət olan belə bir ərazi ABŞ-ın Viskonsin, İllinoys, Ayova və Minnesota ştatları arasında yerləşir. Bu sahədə buzlaq çöküntülərinin olmamasını İ.S.Şukin belə izah edir ki, həmin sahə qalınlığı az olan buzlağın kənar (son) hissəsinə yaxın olmuş və iki buzlaq mərkəzindən (Kivatin və Labrador) gələn buzlaqların arasında qalmışdır.

P.A.Tutkovski buzlaq çöküntülərinin olmamasının səbəbini onda görür ki, Novgorod və Minsk yüksəklikləri həmin sahəni buzlaqdan qorumuşdur. Qalınlığı və hərəkət sürəti azalmış buzlaq həmin yüksəkliklərin ətraf tərəflərindən hərəkət edərək, onlardan cənubdakı boş sahədən keçməmişdir.

### **Dördüncü dövr buzlaşmalarının miqdarı və onun morfoloji əhəmiyyəti**

Aparılmış tədqiqatlar göstərir ki, dördüncü dövrdə fiziki-coğrafi proseslərin (iqlimin, relyefin və s.) tez-tez dəyişməsi nəticəsində bir neçə buzlaşma dövrü buzlaşmaarası dövrlərlə əvəz

olunmuşdur. Xüsusilə qədim buzlaşmalara dair toplanmış zəngin paleocoğrafi məlumat əsasında alımlar dördüncü dövr ərzində bir neçə buzlaşmanın baş verməsini göstərirler. Buzlaqlarasi dövrlərin iqlim şəraiti indiki iqlimə uyğun olmuş, hətta ondan da isti olmuşdur. Dördüncü dövr buzlaşmalarının miqdarı indiyə qədər mübahisəli qalmış bir məsələdir. Əgər bir çox tədqiqatçılar Rusyanın Avropa hissəsində dördüncü dövr ərzində 3-4 buzlaşmanın baş verdiyini qeyd edirlərsə, A.İ.Moskvitin altı, S.A.Yakovlev isə yeddi buzlaşmanın baş verdiyini söyləyirlər. P.S.Makeyev və İ.Q.Pidobličko isə Rusiya düzənliyində dördüncü dövrdə örtük buzlaşmanın mövcud olmasını inkar edirlər. V.I.Qromov həmin ərazidə çoxlu buzlaşmanın mövcud olmasını inkar edərək, ancaq bir buzlaşmanın olduğunu göstərmüşdür.

Qədim buzlaq tədqiqatçılarının belə müxtəlif fikir söylemələrinə başlıca səbəb, ən qədim buzlaq izlərinin sonrakı buzlaşmalar tərəfindən yox edilməsi, buzlaq mərhələsi ilə yarım mərhələ dövründə yayılmış bitki tozcuqlarının bir-biri ilə qatışdırılması və başqa bu kimi səbəblərdir. Buna baxmayaraq, Avropa düzənliklərində baş vermiş üç buzlaq izinin qalması haqqındaki fikir bu sahədə çalışan alımların çoxu tərəfindən müdafiə olunur. İ.P.Gerasimov və K.K.Markov SSRİ-nin Avropa hissəsində üç (Lixvin, Dnepr və Valday) buzlaşmanın baş verdiyini söylemişlər. Ayrı-ayrı buzlaşmaların ətraf hissələri, demək olar ki, hər yerdə bir-birinə uyğun gəlmir. Bu buzlaq izlərinin ayrılıqda öyrənilməsi işini asanlaşdırır.

Şimali Avropada yayılmış buzlaq çöküntüləri əsasən kristallik səxurlardan ibarətdir. Sonuncular isə Skandinavyanın, Kareliyanın və Finlandiyanın əsas ana səxurlarını təşkil edir. Həmin buzlaq çöküntülərinin şimaldan cənuba doğru yüz kilometrlərlə gətirilməsi ancaq materik buzlağının təsiri ilə olmuşdur. Bəzi alımlar sehv olaraq buzlaq çöküntülərinin dənizdə üzən aysberqlərlə gətirilərək, guya Avropanın şimalını örtən dənizlərdə çökürülməsini qeyd etmişlər. Lakin alımların əksəriyyəti bu fikri inkar edir.

Buzlaqlar bəzi paleocoğrafi səbəblərdən müəyyən müddət ixtisar olunduğuna görə, geri çəkilmiş və sonradan yenidən irəli-ləmişlər. Buzlağın irəli hərəkət etməsi və geri çəkilməsi arasında

qalan müddət **b u z l a ş m a** **m e r h e l e s i** adlanır.

Məşhur geomorfoloqlardan A.Penk və E.Bryukner 1909-cu ildə Alp dağlarında dördüncü dövr müddətində dörd buzlaşmanın baş verdiyini söyləmişlər. Bu fikir indiyə qədər Alp tədqiqatçıları tərəfindən müdafiə edilməkdədir. Yuxarıda adları çəkilən tədqiqatçılar Alp buzlaşmalarını **g ü n s**, **m i n d e l**, **r i s s** və **v y u r m** adlandırmışlar. Bu dörd sərbəst buzlaşmanın izləri sonralar Şimal yarımkürəsinin bir çox yerlərində də müəyyən edilmişdir.

Alımlər Alp buzlaşmaları xronologiyasını sonralar Qafqaza da tətbiq etmişlər (L.A.Reynqard, V.P.Renqarten və s.). lakin bu tətbiq bir qədər dəyişdirilmişdir. Belə ki, Alp dağlarında dördüncü dövrün əvvəllərində baş vermiş güns buzlaşması Qafqazda üçüncü dövrün sonuna – Abşeron dövrünə, qalan üç buzlaşma isə dördüncü dövrə aid edilmişdir. Tədqiqatçıların bəziləri əldə etdikləri məlumatə əsaslanaraq həmin sxemi təsdiq etmiş, bəziləri isə onu inkar edib, Qafqaz üçün yeni buzlaşma sxemi vermİŞLƏR.

S.A.Kovalyevski Acınohur ön dağlığında apardığı tədqiqata əsaslanaraq Şərqi Qafqazda on üç buzlaşmanın baş verdiyini sübut etməyə çalışmışdır. Onun fikrincə Qafqazda ən qədim buzlaşma Abşeron dövründə deyil, sarmat dövründə olmuşdur. Qeyd etmək lazımdır ki, Acınohur ön dağlığında çay daşlarından təşkil olunmuş qatların buzlaşma, gilli qatların isə buzlaşmaarası dövrə aid edilməsi fikri heç bir tədqiqatçı tərəfindən qəbul edilməmişdir.

Son vaxtlarda L.İ.Maruaşvili Alp buzlaşma sxeminin Qafqaza mexaniki olaraq gətirilməsini söyləmiş və burada ancaq bir (son) buzlaşmanın izinin saxlanması fikrini irəli sürmüşdür. Bu fikir az da olsa müdafiə olunur.

İstər bir dağ sistemində (Qafqaz), istər bir qrup sistemdə (Alp geosinklinal zonası) və istərsə də Avropanın və Şimali Amerikanın düzənliliklərində olan buzlaşmalar arasında uyğunluq vardır. Bu uyğunluq ondan ibarətdir ki, Alpda baş vermiş mindel, riss və vyurm buzlaşmalarının izləri Rusyanın Avropa hissəsində tapılmışdır. Lakin Alp dağlarında tədqiq edilmiş güns buzlaşmanın izi Rusiya düzənlilikləndə indiyə qədər müəyyən edilməmişdir. Bu ümumi uyğunluğa başlıca səbəb, yuxarıda qeyd edildiyi kimi, ancaq planetar amillər deyil, həm də kainat amilləridir.

## XVIII FƏSİL

### SƏHRALARIN MORFOLOGİYASI

### SƏHRA GEOMORFOLOJİ LANDŞAFTI

Səhralar iqlimin məhsuludur. Səhra landşaftı başlıca olaraq tropik və subtropik iqlim qurşağında yerləşir. Lakin bəzi hallarda qurunun genişliyindən (Orta Asiya və Qobi səhralarının şimal hissəsi), orografiq quruluşdan, ərazinin dörd tərəfdən dağ silsilələri ilə əhatə olunmasından (Şimali Amerikada Böyük hövzə), soyuq dəniz axınlarının və bununla əlaqədar olaraq quru hava kütłələrinin sahil zonaya təsirindən və s. səbəblərdən asılı olaraq, səhralar müləyim qurşaqda da inkişaf edir. Səhralarda il müddətində 200-250 mm-dən az yağıntı düşür. İl boyu yağıntılar qeyri-bərabər paylanır. Yağıntı başlıca olaraq yağış formasında ilin müəyyən bir vaxtında düşür. Məsələn, Türküstan səhralarının cənubunda bütün illik yağıntı mart, aprel aylarında düşür. Bəzən yağıntı bir neçə ildə bir dəfə, güclü leysan formasında düşür. Hava çox quru olur. Nisbi rütubətlilik 5-10 faizdən artıq olmur. Buxarlanma yağıntıının miqdardından dəfələrlə çox olur.

Rütubətin çatışmazlığından səhralarda torpaq örtüyü zəif inkişaf edir və quru olur. Bitki örtüyü çox seyrek yerləşmiş kserofit bitkilərindən ibarət olur.

Havalar buludsuz olduğundan və Günəş şüaları bura dik düşdüyündən səhralar gündüzlər çox bərk qızır, gecələr isə bir o qədər soyuyur. Hava temperaturunun sutkalıq amplitudu 30-35°-yə çatır (torpaq səthində 60-70°). Səhralarda böyük dağıdıcı qüvvəyə malik olan küləklər əsir.

Subtropik və tropik qurşaqdan ekvatorial və müləyim qurşaga doğru hərəkət etdikcə səhralar öz aridliyini tədricən itirir və rütubət nisbətən çoxalır. Bu sahələr səhralardan (arid vilayətlərdən) fərqli olaraq, yarımsəhra (semiarid vilayətlər) adlanır. Geomorfoloji landşaft cəhətdən səhraların bu iki növü çox yaxın olub, vahid bir vəhdət təşkil etsə də, müəyyən dərəcədə fərqlənir. Semiarid səhralar şahid dağların, çox sıx yarğan şəbəkəsinin, bedlendlərin geniş inkişaf etməsi və torpağın əhəng və gips qabığı ilə örtülməsi ilə səciyyələnir.

Yuxarıda qısaca olaraq şərh edilən iqlim şəraitini müvafiq geo-

morfoloji proseslerin intensiv inkişaf etməsində və relyefin formallaşmasında əsas rol oynayır. Səhralar öz coğrafi yerləşmələrinə və tutduqları sahələrə görə Yer kürəsinin yağışları az olan, dünya okeanına və onunla əlaqədar dənizlərə axarı olmayan qapalı sahələrə uyğun gəlir. E.Martonnun hesablamalarına görə axarsız ərazilərin sahəsi Yer kürəsində aşağıdakı şəkildə paylanmışdır:

Avropa . 452 000 km<sup>2</sup>, yaxud materik sahəsinin 5%

Asiya . . 9 933 000 km<sup>2</sup>, yaxud materik ərazisinin 24%

Afrika .. 11 771 000 km<sup>2</sup>, yaxud materikin 40%

Avstraliya .3 309 000 km<sup>2</sup>, yaxud materikin 43%

Şimali Amerika . . 1 070 000 km<sup>2</sup>, yaxud materikin 5%

Cənubi Amerika . .1 454 000 km<sup>2</sup>, yaxud materik sahəsinin 8%.

Bəzən çox sulu çaylar səhraları başdan-başa kəsib keçərək daxili dənizlərə (Amudərya, Sırdərya) və hətta okeanla əlaqədar olan dənizlərə və okeanlara (Nil, Kolorado, Niger) töküür. Bu çaylar səhralar üçün səciyyəvi olmayan ekzotik çaylardır. Onlar humid və nival sahələrdən başlayıb, öz axımını bütünlükle orada formalasdırır, səhralardan isə tranzit bir çay kimi keçərək, heç bir qol qəbul etmir. Əksinə, onlar səhradan keçidkə buxarlanması nəticəsində öz sularının müəyyən hissəsini itirirlər.

Səhralarda öz geomorfoloji effektinə görə daha çox inkişaf etmiş, aşınma nəticəsində əmələ gələn qırıntı məhsulları külək və müvəqqəti axar sular vasitəsilə aparılaraq düzənliliklərdə və qapalı çökəkliklərdə nəhəng gətirmə konusları və subaeral delta-lar, dünlər, barxanlar və s. müxtəlif akkumulyativ relyef formaları əmələ gətirirlər.

Misir, Sinay yarımadası, Şimali Amerika və Türküstan səhralarında uzun müddət geomorfoloji tədqiqat aparan İ.Valterin fikrincə, səhralarda relyefin inkişafında və formallaşmasında əsas amil küləkdir.

Lakin bir sıra müəlliflər səhralarda eroziya relyef formalarının geniş yayılmasına və Şimali Amerika səhralarında güclü küləklərin olmamasına istinad edərək İ.V.Valterin fikrini inkar etməyə, suyun eroziya və akkumulyasiya fəaliyyətinə üstünlük qazandırmağa cəhd etmişlər.

İ.S.Şukinin və Z.Passargenin fikrincə, səhralarda müşahidə edilən su erozion və akkumulyativ relyef formaları müasir iqlim şəraiti üçün xarakter deyil. Həmin formalar keçmişdə, daha rütubətli iqlim şəraitində inkişaf etmişdir. Doğrudan da arid iqlim şəraitində ekzogen proseslər tədricən və nisbətən zəif getdiyindən, qədim relyef formaları uzun müddət qalır.

### Deflyasiya relyef formaları

Rütubətli iqlim ölkələrində massiv süxurlardakı yarıq və çatlar aşınma məhsulu və torpaqla doldurulduğu halda, səhralarda çat və yarıqlarda əmələ gələn aşınma məhsulunu küləksovurub aparır. Buraya sutkalıq temperatur amplitudu yüksək olan hava dolur və çatlarda aşınma prosesini sürətləndirərək onu genişləndirir. Havadan əlavə, süxurlardan kapillyar sirkulyasiya nəticəsində səthə çıxan və nisbətən gec buxarlanan müxtəlif duz məhsulları da kimyəvi aşınmanın getməsinə səbəb olur. Beləliklə, massiv süxurlar çatlar üzrə böyük qayalara parçalanaraq, uçub dağılır.


Qranit süxurların bu cür aşınması nəticəsində eksər halda yarım yuvarlaq və müxtəlif böyüklükdə qaymaların yığıımı əmələ gəlir. Bu cür qaymalar yığıımı Özbəkistanda Qaratyube və Nuratau silsilələrində geniş yayılmışdır. Bəzən qayma yığınları relyefdə bir-birinin üstünə yiğilmiş yastıq və döşəkləri xartırladan qayalıqlar yaradır. Şaquli çatlarla parçalanmış süxurlar aşınma nəticəsində bürclər, dirəklər, sütunlar və möhtəşəm obelikslər əmələ gətirir. Bu cür deflyasiya formalarını L.S.Berq Aral gölü-nün şimal sahillərində üçüncü dövrün dəmirli qumdaşlarının səthə çıxdığı sahələrdə müşahidə etmişdir. Türküstan silsiləsinin ətəklərində çıxan mezo-kaynozoyun qırmızı rəngli konqlomeratlarında İ.S.Şukin meşəni xatırladan deflyasiya sütunları, obeliksləri, bürclər və başqa formalar təsvir etmişdir. Üfüqi vəziyyətdə yatan möhkəm və kövrək səxur layları növbələşdikləri yerdə selektiv (seçmə) denudasiya nəticəsində birincilər səkilər, ikincilər isə onların arasında boşluqlar əmələ gətirir. Deflyasiya prosesləri davam etdikcə səkilər öz müvazinətini və dayağıni itirərək uçur.

Akademik V.A.Obruçev 1906-cı ildə Cunqariyaya səyahəti

zamanı Qaraarat dağ massivinin eteklerində mezozoy dövrünün kontinental qumdaşlarında və qonur gillərdə insanı məftun edən müxtəlif əcaib fiqurlar—uçub dağılmış şəhərə, qalalara, saraylara, müxtəlif insan və heyvan fiqurlarına oxşar formalara rast gəlmışdır. Bu formalar deflyasiya, aşınma və eroziya proseslərinin birgə fəaliyyəti nəticəsində əmələ gelmişdir. V.A.Obruçev bu yeri «**eol şəhəri**» adlandırmışdır.

Göründüyü kimi, səhralarda süxurların litoloji tərkibi relyefin formallaşmasında böyük rol oynayır, denudasiya formalarının əslubunu, stilini müəyyən edir. Bundan əlavə, səhralarda, xüsusən dağlıq səhralarda iri relyef formaları ilə tektonik quruluş arasında müəyyən uyğunluq müşahidə olunur.

Külek tərəfindən havaya sovrulmuş və hərəkətdə olan qum dənələri səhralarda böyük geomorfoloji iş görərək, qayalara, yerin səthini örtən sūxur qırıntılarına və çaqıldaşlarına, səthə çıxan bərk, yaxud gilli sūxurlara dəyərək onları çizir, cilalayıır, müxtəlif formada və böyüklükdə çökəklər əmələ getirir. Müəyyən bir istiqamətdə əsən küləklərin hərəkətə gətirdiyi yerlərdə qum dənələrinin korroziya fəaliyyəti nəticəsində sūxurların səthində bir-birinə paralel istiqamətdə yerləşmiş şırımlar əmələ gelir. Bu cür deflyasiya formaları ən çox Çin Türküstənində inkişaf etmişdir. Burada onlar **y a r d a n q** adlanır. Yordanqlar daha bərk sūxurlarda əmələ gelir. İ.Valter Liviya səhrasında yordanqları əhəng daşları üzərində də müşahidə etmişdir. Yordanqlar müəyyən dərinliyə catdıqdan sonra qum ilə dolur (səkil 22).



Şəkil 22. Yordanqlar.

Yer kürəsinin arid və semiarid iqlimə malik olan vilayətlərində sıldırım qayalıqların divarında arı şanını xatırladan və çıxış yeri əksər hallarda dairəvi, daxili boşluğu isə kürə şəklində olan çuxurlara təsadüf olunur. Çuxurlar bir-birinə çox yaxın olub, nəzik arakəsmə ilə ayrılır. Çuxurların ölçüsü 2-3 sm-dən 15-20 sm-ə qədər olur.

Bu cür mikrorelyef formaları **d a ş q e f e s** adlanır. Daş qəfslərə az da olsa rütubətli iqlim qurşaqlarında da təsadüf edilir. Bəzi müəlliflər rütubətli iqlim qurşaqlarında təsadüf edilən daş qəfsləri keçmiş quru iqlim dövründən qalmış relikt forma hesab edirlər. Lakin əldə olan dəlillər göstərir ki, rütubətli iqlim qurşaqlarında daş qəfslər indi də əmələ gəlir.

Müəyyən edilmişdir ki, daş qəfslər tek deflyasiya yox, həm də selektiv (seçmə) aşınma nəticəsində əmələ gəlir.

Bəzi süxurlarda (xüsusən qranit və qumdaşlarında) çuxurlar az, lakin çox böyük olur. Bunlar **s o v r u l m a q a z a n l a r i** adlanır. Onlar bəzən böyük qaymalar və qayalıq şəklində olan süxurların hər iki tərəfində inkişaf edərək, onda böyük dəliklər açır. Bu cür formalar Qazaxistanda, Orta Asiyada, Sinay yarımadasında və başqa yerlərdə çox inkişaf etmişdir. Tək-tək hallarda dəlik daşlara, qayalara Azərbaycanın arid sahələrində yayılmış üçüncü dövr qumdaşı laylarında da rast gəlmək olur.

### Səhra qabığı və səhra qaysağı

Səhralarda səthi örtən elüvial və tərkibində çaqildaşları, yuvarlanmamış səxur qırıntıları və gillicələr olan proluvial çöküntülər, karbonlu əhəng, gips, xörək duzu və başqa duzlarla sementləşərək konqlomerat və brekçiya layları əmələ gətirir. Bu layların qalınlığı 1-2 m və daha çox olub, yerin səthindən 0,5-1 m dərinlikdə yatır. Bəzən sementləşdirici material o qədər sürətlə artır ki, tərkibində olan çaqıl daşları və səxur qırıntılarını sıxışdırıb çıxarıv və lay bütünlükə əhəng, yaxud gipsdən ibarət olur.

Səhra qabığı adlanan bu laylar üst hissədə çox möhkəm olur, aşağı getdikcə kövrəkləşir və lap altda zəif sementləşmiş çaqıl-daşlara, yaxud mergelli gillicələrə çevrilir.

Yağıntısı nisbətən çox olan yarımsəhralarda səhra qabığının sementi əhəngdən, səhralarda isə gipsdən ibarətdir. Səhra qabığı zireh kimi səthi örtür, onu deflyasiya və eroziya proseslərinin dağıdıcı fəaliyyətindən qoruyur. O, suyu pis keçirdiyindən, yağış suları güclü səth axınları əmələ gətirir.

İ.S.Şukinin fikrincə, səhra qabığı çox minerallaşmış və yerin səthinə yaxın yatan qrunt sularının səthə kapillyarla qalxması nəticəsində əmələ gəlir. Bu proses şoranlıqların əmələ gəlməsi

prosesinə çox yaxındır. Səhra qabığının yerin səthinə yox, bir qədər dərinlikdə əmələ gəlməsinə səbəb səthdən çox qızmasıdır. Ona görə də duz məhsullarından sular yerin səthinə çatmamış buxarlanır.

Bundan əlavə, əhəngli-gipsli qat duzların, yağıntıların təsiri ilə üst qatlardan yuyulub dərinə aparılması və aşağılarda toplanması nəticəsində də əmələ gələ bilər (torpağın illüvial qatı kimi).

Süxurlardakı suyun kapillyar sirkulyasiya yolu ilə müxtəlif məhlullar şəklində üzə çıxmazı və intensiv buxarlanması ilə əla-qədar olaraq, süxurların üzərində qalınlığı 1 mm-dən nazik olan **səhra qaysağı** adlanan qabiq əmələ gəlir. Dəmir və manqan birləşmələrindən əmələ gələn səhra qaysağı qonur, yaxud tünd qara rəngli olur. Səhra qaysağının əmələ gəlməsi onun tərkibində asılıdır.

Səhra qaysağı rütubətli iqlim qurşaqlarında (tropik və mülayim) da əmələ gəlir. Onlara, adətən bitki örtüyü çox seyrək olan cənub səmtli yamaclarda təsadüf edilir. Səhra qaysağı müxtəlif müəlliflər tərəfindən Avstraliyada, Alp dağlarında, Orinoko, Nil və Konqo çayları hövzələrində, Pamir-Alay və Zərəfşan dağlarında müşahidə edilmişdir.

Azərbaycanda səhra qaysağına Naxçıvanda, Abşeron və Qobustanda çox təsadüf edilir.

### **Səhralarda erozion relyef formaları**

Yağıntıların az olmasına və nadir hallarda düşməsinə baxmayaraq, səhralarda da erozion relyef formaları inkişaf etmişdir. Burada **təkirlərin** üzərindəki erozion şırımlardan başlayaraq, səhrəni başdan-başa kəsib keçən tranzit çayların yaxşı inkişaf etmiş dərələrinə qədər, müxtəlif erozion relyef formalarına təsadüf edilir.

Səhralar üçün ən xarakterik erozion formalar efemer çayların quru dərələridir. Şimali Afrikada bu cür quru dərələr **vadi (ued)**, Orta Asiyada **uzboy**, Şimali Amerikada isə **arroyos** adlanır. Quru dərələr həm dağlıq, həm də düzənlik səhralar üçün xarakterikdir.

Səhraların geomorfologiyasının ən xarakter xüsusiyyətlərin-dən biri də buradakı tranzit çayların uzununa profili, rütubətli

iqlim vilayətlərinin çaylarında olduğu kimi batıq yox, qabarıq olur. Buna səbəb burada intensiv buxarlanma, suvarma işləri və əlavə qol qəbul etməməsi ilə əlaqədar, çay suyunun miqdarının və onun erozion qabiliyyətinin azalmasıdır. Bu vəziyyət Amudərya, Sirdərya, Zərəfşan, Kaşkadərya və s. çayların aşağı hissəsində müşahidə edilir.

Düzen səhralarda erozion relyef formalarının zəif inkişaf etməsi, İ.S.Şukinin göstərdiyi kimi, tək yağıntıların azlığı ilə yox, səth meyliyinin zəif olması və ərazinin tektonik cəhətdən pasivliyi ilə əlaqədardır.

### Səhraların tipləri

Geomorfoloji quruluşuna və ümumiyyətlə, landşaftına görə səhralar müxtəlif olduğuna görə bir sıra tiplərə ayrılr. Səhraların təsnifatını iqlimə görə Y.L.Andronikov, ekoloji cəhətdən J.P.Korovin və D.N.Kaşkarov, geomorfoloji cəhətdən Preston və E.Cems, onların səthini örten süxurların litoloji tərkibinə görə isə L.S.Berq vermişdir.

Səhraları dağlıq və düzənlik səhralara bölmək olar.

Düzənlik səhralar iki əsas morfoloji tipə ayrılır: 1. nisbətən yüksək, geniş, dalgalı və bəzən qapalı depressiyalarla mürəkkəbləşən, ətraf düzənliklərə sıldırıım düşən yaylalar; 2. səthi kövrək qırıntılı çöküntülərlə örtülən geniş depressiyalar.

Yaylalar çox vaxt stola bənzər üfüqi vəziyyətdə yatan, bəzən də dalgalı denudasiya səthi ilə mürəkkəbləşmiş və zəif disloksiyaya uğramış süxurlardan təşkil olunmuşdur. Birincilərə Böyük Səhranın çox hissəsi, Üstyurt, Qaraqum, Karsakpay yaylalarını, Bedpak-Dalanın şərq hissəsini misal göstərmək olar. Yaylaların səthi iri qırıntı materiallarından ibarət olan çox nazik aşınma qabığı ilə örtülüdür. Ona görə də, ana süxurların yaratdığı bütün relyef elementləri yaxşı müşahidə olunur. Şimali Afrikada bu cür daşlı səhralar **h a m a d a** adlanır.

Düzənlik səhralarının səthi qalın ovuntu və qırıntı çöküntülərlə örtülmüşdür. Burada daşlı səhralara nisbətən rütubətlənmə şəraiti yaxşıdır (ətraflarda qrunt sularının səthə çıxması, qumların havadaki su buxarını kondensasiya etməsi). Səthi örten qum külləyin təsiri ilə hərekətə gelərək, başqa yerlərdə çökür, qum tırə-

lərini və təpələrini əmələ gətirir. Qumlar hərəket edirsə, bitki örtüyündən məhrum olur, bərkimiş qumlarda isə kserofit bitkilər bitir.

Dağlıq və düzənlik səhralardan başqa səthi təşkil edən qırıntı çöküntülərinin litoloji tərkibinə görə **dəşli**, **çaqıl dəşli**, **qumlu**, **gili və gilli-şoranlı** səhralar da vardır.

**Dağlıq səhralar.** Dağlıq səhralar Yer kürəsində çox geniş yer tutur. Onlar ən çox Şimali Amerikanın qərb və cənub-qərb hissəsində yayılmışdır. Burada Böyük hövzə səhrası geniş sahəni tutur. Səhranın okean səviyyəsindən orta yüksəkliyi 1500 m-dir. Böyük hövzənin daxilində bir-birinə paralel olaraq meridian istiqamətində bir sıra silsilələr uzanır. Silsilelərin arasında müxtəlif yüksəklikdə yerləşən qapalı çökəkliklər – **bolson** adlanır. Silsilelər tektonik horstlardan ibarət olmaqla, nisbi yüksəklikləri azdır. Bununla belə, onlar müəyyən dərəcədə kondensasiya qabiliyyətinə malikdir. Ona görə də, burada leysan yağışlar, qışda isə qar yağır. Yağıntılarından əmələ gələn səth axınları dağları çox parçalayaraq, dərələr və yarğanlar əmələ gətirmişdir. Sonuncular dağlardan çıxıqları yerlərdə iri gətirmə konusları yaradır ki, onlar da birləşib bolson ətrafında dairəvi konus şleyfi əmələ getirirlər. Konusların səthi rütubətli iqlim qurşaqlarındaki konuslardan fərqli olaraq, parçalanmışdır. Leysan yağışlar zamanı əmələ gələn güclü sel axınları konusun səthində bərabər yayılıraq, axın əmələ gətirir. Sellərin gətirdiyi material bütün konus üzrə akkumulyasiya olunur. Konusun səthi əhənglə sementləşmiş bərk səhra qabığı ilə örtüldüyündən, onun üzərində erozion şirmlar əmələ gelir.

Adətən, iri material konusun zirvəsində toplanır və kənarlara getdikcə xırda materialla əvəz olunur. Bolsonların ən alçaq mərkəz hissəsində isə xırda qum və başlıca olaraq gilli məhsul çökdürülür. Burada üfüqi səthli düzənliklər əmələ gəlir ki, buna da Şimali Amerikada **plaiya** deyilir. Plaiyaların gildən təşkil olunmuş səthində yaşış suları toplanaraq, dayaz və müəyyən sahil xətti olmayan efemer göllər əmələ gətirir. Buxarlanma prosesi çox şiddetli getdiyindən göller tədricən quruyur və ona görə də özlərinin sahil xəttini formalaşdırıbilmir. Yayda göl tamamilə quruduqdan sonra onun yerində bərk və çatlamış gillərin üstünü

örtmüş duz təbəqəsi müşahidə olunur.

Təsvir edilən dağ səhralarına İran yaylasında, Orta Asiyada, Fələstində və s. yerlərdə də təsadüf edilir. Bu yerlərdə iqlim şəraiti bir-birindən fərqləndiyi kimi, dağlıq səhralar da öz geomorfoloji xüsusiyyətlərinə görə bir-birindən az da olsa fərqlənir.

**Qum səhraları.** Qum səhraları başqa səhralara nisbətən daha geniş yayılmışdır. Büyük Səhrada qum səhraları  $1\ 100\ 777\ km^2$  sahəni tutur. Ərəbistan yarımadasının bütün daxili hissələri qumlu səhralarla tutulmuşdur. Orta Asiyada  $400\ 000\ km^2$  sahəsi olan Qaraqum depressiyasının  $9/10$  hissəsini qum sahələri təşkil edir. Bundan əlavə, Qızılqum, Aral sahili Qaraqum, Büyük və Kiçik Barsuk, Çu sahili, Muyunqum, Balxaşın cənub sahili və s. səhralar qum səhralarından ibarətdir.

Belə səhralar Çin Türküstənində (Təklə-Məkan səhrası), Ordosda, İran yaylasının daxili rayolarında, Pakistanda (Tar səhrası), Avstraliyada ( $1\ 212\ 000\ km^2$ ), Cənubi Afrikada (Kalaxarı) və Cənubi Amerikada (Atakama) geniş yayılmışdır.

Qum səhraları Şimali Afrikada **erq**, Ərəbistanda **nefud**, İranda **kəbir**, Orta Asiyada isə **qum** adlanır. Səhra qumlarının mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Dəniz sahillərində geniş qum çımərliklərinin olması və bura qumun dənizdən getirilməsinə əsaslanaraq, bir sıra müəlliflər səhra qummalarının dəniz qumlarından ibarət olmasını söyləmişlər. Son zamanlara qədər Büyük Səhranın yaxın keçmişdə dənizlə örtülü olduğunu və qumların bu dənizdə emələ geldiyini söyləyirdilər. Burada aparılan yeni tədqiqatları bu fikrin yanlış olmasını göstərdi. Başqa bir nəzəriyyəyə görə səhra qumları səthə çıxan ana səxurların kontinental şəraitdə aşınması nəticəsində emələ gəlmışdır. Səhra qumları ilə ana səxurların eyni mineralozi tərkibli olması bunu sübut edir. Şimali Qaraqum səhrasının qumları Zəunquz yaylasında üzə çıxan və tərkibində gips, müxtəlif duzlar olan üçüncü dövrün gilli qumdaşları və qumlu gilləri ilə, Sinay yarımadasındaki qumlu səhraların qumları isə burada üzə çıxan qranit, siyenit, qneys və porfirlerlə eyni mineralozi tərkibə malikdir.

İ.S.Şukinin fikrincə, qum səhralarının qumları başlıca olaraq hazırda eol proseslərinə məruz qalmış qədim alluvial çöküntülər-dən ibarətdir. Doğrudan da, Qaraqum səhrasında eol qumları

altında müəyyən dərəcədə çeşidləşmiş və kəsilişində gil layları olan qalın alluvial qum qatları yatmışdır.

Böyük qum massivlərinin hərəkət etməsi haqqında müxtəlif mülahizələr vardır. İ.S.Şukin səhraların qum massivlərini mənşeyinə görə iki qrupa bölür: 1) müəyyən bir depressiyada əmələ gəlmış və hazırda küləyin eol fəaliyyəti təsiri altında olsa da, yalnız əmələ gəldiyi yerdə qalan **a v t o x t o n** qumlar; 2) müxtəlif yerlərdən küləyin vasitəsilə gətirilmiş qumlardan əmələ gəlmış **a l l o x t o n** qum massivləri.

### Səhralarda akkumulyativ qum formaları

Səhralarda qum çox nadir hallarda yerin səthini eyni tipli düz ləylərlə örtür. Qum, adətən, qeyri-bərabər paylanmaqla müxtəlif formalar yaradır. Onlardan ən geniş yayılanı dünlərdir. Qum formalarının morfoloji müxtəlifliyi, küləklərin qüvvəsindən, onların istiqamətinin daimiliyindən, yaxud dəyişkənlilikdən, səthin quruluşundan, onu təşkil edən sükurların litoloji və mexaniki xüsusiyyətlərdən, bitki örtüyündən və s. asılıdır.

Morfoloji müxtəlifliklərinə baxmayaraq, eol qum formalarını yənə də müəyyən morfoloji tiplərə ayırmak olar. Bu morfoloji tiplər ayrılıqda öz quruluşlarının dəqiq cəhətlərinə görə bir-birindən fərqlənən də, ümumi quruluşlarına görə bir qrupda birləşir.

Dünlərin və başqa relyef formalarının təsnifatı üç müxtəlif cəhətdən aparılır: **g e n e t i k**, **m o r f o l o j i v e d i n a m i k**.

Dinamik cəhətdən təsnifat eol relyef formalarını əmələ gətirən əsas amillərin fəaliyyətinə görə aparılır. Bu amillərdən içərisində ən mühümü küləkləri və istiqaməti və rejimidir. Bu cəhətdən küləklər üç kateqoriyaya bölünür: 1) bütün il müddətində eyni istiqamətdə əsən küləklər (passat tipli küləklər); 2) fəsillərdən asılı olaraq dəyişən və başlıca olaraq iki, bir-birinin əksi istiqamətlərdə əsən küləklər (mussən tipli küləklər); 3) hər fəsil-də tamamilə müxtəlif istiqamətlərdə əsən küləklər.

Səhralar və onların geomorfologiyası zəif öyrənildiyindən qum formalarının tam və dolğun genetik təsnifatını vermək çətindir. Ona görə də burada əsasən eol qumlarının əsas morfoloji formaları haqda məlumat verilir.

Küləyin təsiri ilə qum iki yolla hərəkət edir. Əgər külək

güclü olarsa, qum dənələri havaya qalxır, zəif külək zamanı isə qum dənələri yerin səthi ilə sürünür. Hərəkət edən qum relyefin girintili-çixıntılı yerlərinə, süxur parçalarına və bitki koluna çatdıqda toplanır. Qum maneənin hər iki tərəfində akkumulyasiya olunur. Hər iki tərəfdə toplanan qumun miqdarı qum dənələrinin böyüklüyündən və küləyin qüvvəsində asılıdır. Əgər qum xırda, külək isə güclü olarsa, qumun əksər hissəsi maneənin arxasında; külək zəif, qum dənələri isə iri olarsa, əksinə, qumun çoxu maneə qarşısında toplanacaqdır.

( Maneə tamamilə qumla basdırıldıqdan sonra, embrional qum dünləri əmələ gəlir ki, onlar da tədricən inkişaf edərək barxana və hərəkət edən dünlərə çevrilir. )

Yan tərəflərdə sürtünmə qüvvəsi zəif olduğundan qum burada dünün ox hissəsinə görə tez hərəkət edir. Belə olduqda dünün yanları buynuz kimi irəli yönəldilmiş şəkildə olur. Buynuzların daxili hissəsində cuxur əmələ gəlir. Əmələ gələn yeni forma ay-para şəklində olur və **b a r x a n** adlanır. Barxan yalnız səhralarda arid iqlim şəraitində qum dənələrinin tamamilə quru və bir-birindən ayrı olduğu halda əmələ gəlir.

Rütubətli iqlim şəraitində, xüsusiilə dəniz və çay sahillərində qum rütubətli olduğundan onun dənələri dünün ox hissəsində yanlarına nisbətən daha tez hərəkət edir və nəticədə barxan yox, parabolik dünlər əmələ gəlir.

Barxanların külək əsən tərəfdəki yamacının meylliyi  $5-12^\circ$ , əks yamacların isə  $28-35^\circ$  olur. Barxanın maili yamacının səthində dalğavari formalar əmələ gəlir. Onların profili barxanların özünüñ profilinə çox oxşayır.

Barxanların nisbi yüksəkliyi müxtəlif olmaqla, əsasən küləyin rejimindən və qumun miqdardından asılı olur. Orta Asiyada onların yüksəkliyi 3-5 m, nadir hallarda 8 m-ə, Böyük Səhrada 10 m, bəzi hallarda isə 30-40 m-ə çatır.

Barxanlar bitki örtüyündən məhrumdur və daim hərəkətdədir. V.N. Kuninə görə, Qızılqumun cənubunda barxanlar ayda 12 m sürətlə hərəkət edir. Barxanların hərəkət sürəti onların böyüklüyü ilə tərs mütənasibdir. Barxan nə qədər böyük olarsa, bir o qədər zəif hərəkət edir.

Əvvəllər belə hesab edirdilər ki, barxanlar bütün səhraların

akkumulyativ relyef formaları içерisinde hakim rol oynayır. Müəyyən edilmişdir ki, barxanlar Orta Asiya səhralarında və Böyük Səhrada zəif inkişaf etmişdir. Avstraliya səhralarında və Tar səhrasında isə barxanlara rast gelinmir. Barxanlar yalnız Atakama və Peru səhraları üçün çox səciyyəvidir.

Barxanların əmələ gəlməsi üçün bir sıra amillərin birgə mövcud olması vacibdir. Onların əmələ gəlməsi üçün tələb olunan amillər bunlardır: relyef düz, onu təşkil edən süxurlar isə möhkəm (daşlı süxurlar, yaxud bərk gil) olmalıdır. Küləyin hərəkətə getirdiyi qumun miqdarı bir o qədər də çox olmamalıdır (qum həddindən artıq olan yerlərdə barxan əmələ gəlmir). Külləklər ya bütün il boyu, yaxud da ilin çox vaxtı bir istiqamətdə əsməlidir. Bundan əlavə, küləyin gücü ilə qumun miqdarı arasındadır müəyyən uyğunluq olmalıdır.

Orta Asiya səhralarının tədqiqatçıları (V.A.Obruçev, V.İ.Kunin və V.A.Dubyanski) bir-birinə paralel istiqamətdə və az məsafədə uzanan asimetrik köndələn (hakim küləklərin istiqamətinə görə) dünləri barxan zəncirləri adlandırırlar.

Bir sıra müəlliflər kontinental şəraitdə köndələn dünlərin əmələ gəlməsini inkar edirlər. Məsələn, F.Enkvist göstərir ki, köndələn dünlər yalnız dəniz sahili zonada briz küləkərin təsiri ilə əmələ gələ bilər. R.Şyudau daha əvvəllər sahildə əmələ gələn dünləri tədqiq edərək, onlarn davamsız olduğunu göstərir. Deməli, səhralarda təsadüf etdiyimiz köndələn dünlər sahil dünleri ola bilməz.

V.A.Obruçev və V.A.Dubyanski barxan zəncirlərinin iki və artıq barxanın birləşməsi nəticəsində əmələ gəlməsini göstərmişlər. Sonralar V.İ.Kunin cənub-şərq Qaraqumun Amuderya sahili zolağında apardığı tədqiqatlar nəticəsində V.A.Obruçevin və V.A.Dubyanskinin fikirlərini rədd edərək, barxan zəncirlərinin böyüklüyü (uzunluğu 30-40 m-dən 400 m-ə qədər), ləng hərəkət etməsi və mənşəyi etibarı ilə barxanlardan tam fərqlənən müstəqil bir forma olduğunu göstərmişdir.

Barxanlardan fərqli olaraq barxan zəncirləri qumun çox olduğu şəraitdə və relyefin düz olmayan yerlərində əmələ gəlir. Barxanlardan barxan zəncirləri əmələ gəlmir. Əksinə, barxan zəncirləri öz hərəkət yolunda bərk süxurlardan ibarət olan düz

səthə rast gəldikdə və qum az olduqda (takırlarda) ayrı-ayrı barxanlara çevrilir.

Barxan zəncirlərinin və festonvari qum dalğalarının ayrı-ayrı hissələrinin qeyri-bərabər hərəkət etməsi nəticəsində tor, yaxud arı şanına oxşayan mürəkkəb qum formaları əmələ gəlir. Bu qum formaları Şimali Afrika səhralarında geniş yayılmışdır. Bunlar fransız müəllifləri tərəfindən qum dənizi adlandırılır.

Çin Türküstənində Sven Gedin tərəfindən bir-birinə paralel olaraq şimal, şimal-şərqdən cənub və cənub-qərb istiqamətində uzanmış qum tirələri müşahidə edilmişdir. Tirələrin zirvələri arasındakı məsafə 2-4 km-dir. Burada dərələr yerləşmişdir ki, onlar da qum arakəsmələri vasitəsilə bir sıra qapalı çalalara bölünür. Bu çalalar yerli xalq tərəfindən **bair** adlanır. Tirələrin zirvələri iti, qərb yamacları isə dikdir. Burada hakim küləklər şərq və şimal-şərq küləkləridir. Ona görə də Sven Gedin bu tirələri köndələn dünlər adlandırmışdır. Əslində isə bu tirələr küləklərin istiqamətinə perpendikulyar deyil, bir qədər iti bucaq altında yerləşir.

Səhralarda ən çox yayılmış eol qum formaları qum tirələri – uzununa dünlərdir. Bunlar Avstraliya səhralarında əsas qum formalarıdır. Şimali Afrika səhralarında, Tar səhrasının cənub-qərbində, Qaraqum və Qızılqum səhralarında uzununa dünlər çox geniş sahə tutur. Uzununa dünlər hakim küləklər istiqamətində yerləşərək, simmetrik quruluşa malikdir. Onların zirvələri çox hamar və yastıdır.

Avstraliya səhralarında tirələr 12-30 m nisbi yüksəkliyə malik olub, bir-birindən 400 m məsafədə, ilanvari xətlərlə bir neçə yüz kilometr uzanır. Avstraliya səhralarının cənub-şərq hissəsində tirələr meridian istiqamətində uzanırlar. Şimala getdikcə onlar şimal-qərbə əyilirlər. Qərbdə isə enlik xətlərinə paralel istiqamətdə uzanırlar. Tirələrin bu istiqamətdə yerləşməsi hakim cənub küləklərinin yerin öz oxu ətrafında fırlanmasının təsirindən asılı olaraq sola əyilməsi ilə əlaqədardır.

Böyük Səhrada uzununa qum tirələrinin nisbi hündürlüyü 200-300 m-ə çatır. Onlar burada da Avstraliyada olduğu kimi hakim küləklərin istiqamətinə uyğun yerləşir və yüz kilometrlər-lə uzanırlar. Tirələr arasındaki çuxurlar gil, bəzən də kələ-kötür daş qırıntıları ilə örtülürlər.

Orta Asiya səhralarındaki uzununa qum tırələri V.A.Obruçev, V.A.Dubyanski və başqaları tərəfindən öyrənilmişdir. Orta Asiyadakı uzununa qum tırələri bitki örtüyü ilə bərkimmişdir. Tırələr başlıca olaraq meridian istiqamətində düzülüb, bəzən şimal-şərqə və şimal-qərbe əyilir. Tırələrin nisbi yüksəkliyi 15-30 m, onların arasındaki məsafə isə 50-60 m ilə 200 m arasında tərəddüd edir. Tırələr arakəsmələr ilə birləşərək, tırələr arası dərəcikləri ayrı-ayrı çuxurlara bölür. Yamaclar bəzən simmetrik olsa da, əksərən asimetrik quruluşa malikdir. Qərbi Qaraqumda qərb yamaclar, cənub-şərqi Qaraqumda isə şərq yamaclar daha dikdir.

Səhralarda ən geniş yayılan qum formalarından biri də təpəli qumlardır. Təpəli qumlar 3-5 m-ə qədər yüksəkliyi olan təpəciklərdən ibarətdir. Bu təpəciklərin yerləşməsində müəyyən bir qanunauyğunluq müşahidə edilmir. Onlar bəzən bir-birinin üstünü örtür. Küləkdöyən yamac ilə əks yamac arasında fərq yoxdur.

Əksər müəlliflərin fikrincə, təpəli qumlar barxanların və barxan zəncirlərinin müəyyən dərəcədə arid səhra bitkiləri ilə bərkiməsi nəticəsində əmələ gelir. Bitki örtüyünün nizamsız surətdə otarılması təpəli qumların yenidən hərəkətə gəlməsinə səbəb olur.

V.A.Obruçev Orta və Mərkəzi Asiya səhralarında müşahidə etdiyi və kol dibində çoxlu gil qarışığı olan qumların yiğilmasından əmələ gələn təpəcikləri topa qumlar adlandırmağı təklif edir. Bunlar öz formalarına görə embrional dünlərə oxşasa da, mənşəyi və inkişaf xüsusiyyətlərinə görə onlardan fərqlənir. Belə ki, dibində embrional dünlər əmələ gələn kollar qum vasitəsilə tamamilə örtüldükdən sonra qumlar hərəkətə gəlir, inkişaf edərək dün və barxanlara çevrilir. Topa qumlar isə çox davamlı olub özlərinin mövcud olduğu və inkişaf etdiyi bütün dövrdə hərəkətsiz olur. Onların əmələ gəlməsi üçün iki şərt lazımdır: 1) kol bitkilərinin olması; 2) qumun az olması (əks təqdirdə bitki qumla basdırılıb, tələf olur və qum hərəkətə gəlir). Topa qumlar müvəqqəti və daimi qrunt sularının olduğu yerlərdə, quru vadilərdə, bulaq, çay və göllərin yaxınlığında, qapalı çuxurların dibində təsadüf edilir.

Tarım çayı hövzəsində, Avstraliyada və s. səhralarda müşahidə edilən sovrulan təpəciklər morfoloji cəhətdən topa qumlara çox benzəyir. Lakin topa qumlardan fərqli olaraq sovrulan tə-

pəciklər bitki olmayan yerdə əmələ gəlir. Bu müvəqqəti olur. Onları təşkil edən material tək qum deyil, həm də çay qumundan və lilindən, lyosdan və başqa kövrək ovuntu çöküntülərindən ibarət olur.

Səhraların geomorfologiyasında ən maraqlı qum formalarından biri də yalnız Ərəbistan səhralarında təsadüf edilən **f u l - c a d i r**. Başqa eol qum formalarından fərqli olaraq fulca mənfi relyef formasıdır. Fulca nəhəng at dirnaqlarının izinə oxşayır. Onların ən dərin yeri 85 m-ə qədər olur. Fulcalar külək itiqamətində (burada hakim küləklər şərqdən əsir) müəyyən xətlər boyunca düzülür.

### **Daşlı səhralar**

Daşlı səhraların bir neçə tipi məlumdur. Onların bir çoxu parçalanmış və dik yamacları olan dağ səhralarıdır. Burada bərk ana süxurların qayalı çıxıntıları, səthi qaba qırıntılı aşınma materialı ilə örtülen sahələrlə növbələşir. Bu tip daşlı səhralar Manqışlaq yarımadasında, Tuar-Kırda, Qızılqumun cənub-şərqində, Moqol-Tauda, Cənubi Tacikistan dağlarında və s. yerlərdə müşahidə olunur.

Düzənlik daşlı səhralar başlıca olaraq stolvari yaylalarda yerləşir (**h a m a d a**). Ana süxurlar, adətən, nazik aşınma qabığı ilə örtülürlər. Aşınma qabığındaki xırda material küləyin deflyasiya fəaliyyəti nəticəsində sovrulub aparılır. Buna görə də səthdə ancaq sementləşmiş iri qırıntılar qalır. Cənubi Ustyurt, Zaunquz platosunun cənub ətrafları, Bedpakdalanın şərq hissəsi bu səhralara aid edilir. Səthi təşkil edən iri qırıntı material bəzən yerli ana süxurların aşınması nəticəsində əmələ gəlir, bəzən isə ətraf dağlardan müvəqqəti axar sular vasitəsilə getirilir.

Daşlı səhraların səthini bəzən qırıntı materialları yox, yaxşıyuvarlanmış çaqıldışları örtür. Bu cür səhralar Əlcəzairdə **r e q**, Liviyyada **s e r i r** adlanır. Əlcəzairdə bu səhralar ya efemer çaylarin geniş dərələrində, yaxud geniş depressiyaları doldurmuş qədim alluvial çöküntülərin yerində təsadüf edilir. Liviyyada serir alluvial çöküntülərdəki xırda materialın tamamilə sovrulub aparılması nəticəsində əmələ gəlmüşdir.

Daşlı səhralarda ana süxurların çıxıntıları üzərində səhra

qaysağı və korroziya formaları da müşahidə olunur.

### Gilli və gilli-şoranlı səhralar

Gilli səhralar əsasən düzənliliklərdə, bəzən isə yüksəkliklərin arasında yerləşən dar və düz çökəkliliklərdə inkişaf etmişdir. Buna görə də gilli səhralar iki qrupa bölünür: 1) geniş alluvial düzənliliklərdə və ana süxurların üzərində əmələ gəlmış gilli allüviyumin yayıldığı səhralarda inkişaf edən gilli və qumlu-gilli səhralar, 2) qumlu və daşlı səhraların alçaq yerlərində əmələ gələn gilli səhralar.

Birinci qrup səhralara Təcən və Murqab çaylarının subaeral deltaları üzərindəki qumlu-gilli səhraları, Qızılqumun şimal-şərqini və Ustyurt platosunu aid etmək olar. İkinci tip səhralar Qaraqum səhrasının takırlarında yayılmışdır. Bu qrup səhralara Şimali Afrikada **sebhi** və Mərkəzi Asiyada **şala** (çala) deyilir.

Yuxarıda qeyd etdiyimiz kimi, səhralarda efemer çaylar və səthi axınlar ətraf yüksəkliklərdən çökəkliliklərə su ilə birlikdə çoxlu miqdarda xırda gilli material gətirir. Çökəklərdə əmələ gələn efemer göllər isti düşən kimi quruyur, onun yerində gildən təşkil olunmuş və pardaxlanmış **takırlar** əmələ gəlir. Sonradan takırların səthini təşkil edən gilli tozanaq çöküntülər küləyin təsiri ilə sovrularaq aparılır və bəzən nisbətən iri materiallar takırin ətrafında eol formaları əmələ gətirir.

Sular çox vaxt çökəkliliklərə özü ilə birlikdə müxtəlif duz məhlulları da gətirir. Ona görə də çökəkliliklərdə gilli qrunut duzlaşmış olur və bu cür əmələ gelən səhralara **gilli-şoranlı** səhralar deyilir. İran yaylasındaki kəbirlər və Orta Asiyadakı şorlar buna misal ola bilər.

Takırlar səhralarda relyefin çuxurlarda və qum tirələrinin arasında yerləşməklə, müxtəlif böyüklükdə (bir neçə  $m^2$ -dən bir neçə  $km^2$ -ə qədər) və formada olur. Takırin səthini örtən gil o qədər narın və sıx olur ki, onun üzeri ilə gedən atın nalının izi belə qalmır. Gil qatının qalınlığı 1-1,5 metrə çatır və səthi parket şəklində pardaxlanmış (çatlamış) olur. Gil qatının altında narın mikalı qum qatı yerləşir. Takırin səthi həmişə yasti olmayıb, bəzən də bir tərəfə zəif meyl edir. Takırların üzərində bəzi hallarda qum təpələri və barxanlar da yerləşir.

## Axarsız çökəklər

Rütubətli ölkələrdə relyefin çökəklikləri su ilə dolaraq göllər əmələ gətirir. Səhralarda isə quru iqlim şəraitində yağıntıların az, buxarlanmanın isə çox olması nəticəsində çökəklər heç vaxt su ilə dola bilmir və axarsız olur. Axarsız qapalı çökəkliklər səhraların relyefinin əsas elementlərindən birini təşkil edir.

Axarsız çökəklər mənşeyinə görə müxtəlif olur. Onların bir çoxu, xüsusən böyükleri tektonik mənşeli olmaqla, sinklinal muldalara və qrabenlərə uyğun gəlir. İran yaylasındaki, Tibetdəki çökəkliklər, Şimali Amerikada Büyük hövzədəki bolsonlar və Ölü dənizinin çökəkliyi bu tipə aiddir.

I. Valterin «Səhraların əmələ gəlməsi qanunu» kitabı çıxandan sonra əksər müəlliflər bu kitabın ideyalarının təsiri altında səhralarda axarsız qapalı çuxurların başlıca olaraq küləyin fəaliyyəti nəticəsində əmələ gəlməsi ideyasına qoşuldular. Hələ Z. Passarqe Əlcəzair səhralarında apardığı müşahidələr nəticəsində göstərmışdır ki, külək yalnız müstəsna hallarda, çox kövrək süxurların səthə çıxdığı sahələrdə çuxurlar yarada bilər.

Y.T. Çyotson və başqaları göstərirlər ki, səhralarda kapilyar sirkulyasiya nəticəsində səthə çıxarılmış duzlar buxarlanmadan sonra kristallaşır və depressiyaların gilli çöküntülərini çox kövrəklişdirir ki, bu da küləyin deflyasiya fəaliyyətini gücləndirir və depressiyalar tədricən dərinləşərək axarsız çökəkliklərə çevrilir.

Bu yolla çökəkliklərin əmələ gəlməsini B.A. Fedoroviç Qaraqum yaylasının cənubunda yerləşən Unquz adlı yerdə müşahidə etmişdir. Axarsız çökəklər yaylanın cənub ətəyi bo-yunca zəncir kimi bir-birinin ardınca düzülmüşdür.

İ.S. Şukinin fikrincə vaxtı ilə tektonik pozulma və abraziya nəticəsində əmələ gəlmiş pillələrin qarşısında eol qumlar toplananda, əmələ gəlmiş akkumulyativ formalarla həmin pillələr (Orta Asiyada **çinklər**) arasında axarsız çuxurlar əmələ gələ bilər. Ustyurd çinklərinin dabarı boyunca yerləşən çuxurları bu cür çökəkliklərə aid etmək olar. Belə çuxurlar Şimali Afrika səhralarında da müşahidə edilir. İ.S. Şukinə görə axarsız çökəklər səhralarda əhəngli və duzlu süxurların üzə çıxdığı yerlərdə karst-suffoziya prosesləri nəticəsində də əmələ gələ bilər.

Y.B. Qreqori Qərbi Avstraliyada yayda qurulan göllərin çu-

xurlarının dar və uzun olmasına, onların zəncir kimi bir xətt boyunca düzülməsinə, dibinin eyni səviyyədə müəyyən bir istiqamətdə alçalmasına əsaslanaraq, onların qədim çay dərələrinin yerində əmələ gəlməsi fikrini irəli sürmüştür. Onun fikrinə, iqlimin kəskin aridləşməsi nəticəsində çaylar qurumuş və onların dərələrini doldurmuş alluvial çöküntülərin külək tərəfində sovrulması nəticəsində zəncir kimi düzülmüş çalalar əmələ gəlmişdir.

Qədim çay dərələrinin yerində karst, eol və başqa proseslərin vasitəsilə əmələ gəlmiş çökəkliklər Qaraqum səhrasında da müşahidə edilir.

İ.S.Şukin göstərmışdır ki, qum səhralarında axarsız çuxurlar qumun qeyri-bərabər akkumulyasiyası nəticəsində də əmələ gələ bilər.

Axarsız qapalı çökəklərdə qrunt suları ya səthə çox yaxın olur, ya da yamaclardan bulaqlar şəklində çıxır. Bu cəhətdən onların səhralarda çox böyük əhəmiyyəti vardır.

### **Şahid dağlar və qayalı dağətəyi düzənliklər**

Şahid dağlar geniş düzənliklərin fonunda adda-budda ucalan yüksəkkiliklərə deyilir. Şahid dağlar denudasiya prosesləri nəticəsində çılpaqlaşmış və ətraf sūxurlara nisbətən çox davamlı olan lakkolitlərdən (Şimali Qafqazda Pyatiqorsk ətrafında olduğu kimi), cavan, kövrək çöküntülərin arasında müşahidə edilən daha qədim və möhkəm sūxurların qayalı çıxıntılarından (Qızılqumda - ki paleozoy sūxurlarının çıxıntıları) ibarətdir.

Bu misallardan göründüyü kimi, şahid dağlar bütün iqlim qurşaqlarında müşahidə edilir. Arid iqlimli ölkələrin isə özünə-məxsus skulptur şahid dağları vardır. Arid ölkələrin şahid dağlarını fərqləndirən cəhətlərdən biri, onların yerləşdiyi düzənliklərin kontinental denudasiya səthlərində ibarət olmasıdır. V.Penkin fikrinə görə şahid dağlar bütün iqlim qurşaqlarında tektonik qalxma hərəkətlərinin zəifləməsi, yaxud stabil xarakter daşımıası ilə əlaqədar olaraq, yamacların normal denudasıyası, xüsusən yan eroziya nəticəsində əmələ gəlir və onların yamacları batıq olur. Z.Passarqe şahid dağların yamaclarının müxtəlif profilli olduğunu (düz, qabarlıq və batıq) göstərir. Yenə də həmin müəllif göstərir ki, şahid dağların yamacları erozion formalarla

çox zəif parçalanmışdır. Yamaclar adətən, iri qaymalar və qırıntı materialları ilə örtülü olur. Səth suları xətti axın əmələ gətirə bilmir.

Şahid dağların və onları əhatə edən düzənliklərin sahələri arasındaki mütənasiblik müxtəlifdir. Məsələn, Şimali Afrika səhralarında düzənliklər şahid dağlara nisbətən daha geniş sahələr tutur. Şimali və Cənubi Amerika səhralarında isə əksinə, şahid dağlar düzənliklərə nisbətən daha geniş yer tutur.

Şimali Amerika **bolsonları** ətraf dağ silsilələrindən 2-3 km eni olan maili düzənlik zolağı vasitəsilə ayrıılır. Bu düzənlik zolaq qayalı səthə malik olub, bəzi yerlərində nazik aşınma qabığı ilə örtülüdür. Düzənliyin səthi tədricən bolsonların səthinə keçir. Bu cür düzənliklər amerikalı müəlliflər tərəfindən **pediment** adlanır. Onlar tektonik cəhətdən qalxmaqdə olan horst dağların ucqar hissələrinin denudasiya prosesləri nəticəsində uçub dağılması nəticəsində əmələ gəlməklə, dağların hesabına genişlənər. Pedimentlərin əmələ gəlməsi çox intensiv gedir və bu proses relyefdə özünün təzahürünü yaxşı tapır. Ona görə də amerikalı müəlliflər pedimentlərin əmələ gəlməsinə böyük diqqət yetirərək, şahid dağların özünü unudurlar.

İ.S.Şukinə görə pedimentlərin əmələ gəlməsi şahid dağlar landşaftının təkamülünün başlanğıc mərhələsidir. Elə ona görə də Şimali Amerikada şahid dağlar ətraf denudasion düzənliklərə görə çox sahə tutur. Afrika şahid dağları isə öz təkamülünün axırıncı mərhələsinə yaxındır. Müəyyən geoloji dövrdən sonra şahid dağlar tamamilə uçub dağılacaq və ərazi peneplenləşəcəkdir (şəkil 23).

Şahid dağlar başlıca olaraq tropik və subtropik iqlim qurşaqlarının quru sahələrində geniş yayılmışdır. Onlara nadir hallarda subtropik iqlim qurşağından müləyim qurşağa kecid zonada (Qobi səhrası, Şimali Amerikada Böyük Hövzə) təsadüf edilir. Şahid dağlar landşaftının çox inkişaf etdiyi yer Şimali Afrikadır. Onlara Avstraliyada, Braziliyada, Dekan yarımadasında, Meksikada, Amerika Birləşmiş Ştatlarının cənub-qərbində, Mərkəzi Asiyada Nanşanla Qobi arasında və Şimali Çində təsadüf edilir.



Şəkil 23. Səhralarda stolvari şahid dağlar.

Yuxarıda qeyd etdiyimiz kimi, şahid dağların hansı iqlim şəraitində əmələ gəlməsi haqqında müxtəlif fikirler mövcuddur. Şimali Afrika şahid dağlarını tədqiq edən müüəlliflərin əksəriyyəti, onların əmələ gəlməsi üçün ən əlverişli şərait savannaları hesab edirlər. Şimali Çilidə şahid dağları öyrənən H.Mortensenin fikrinə görə şahid dağların əmələ gəlməsini iqlimlə əlaqələndirmək olmaz.

Məlumdur ki, mezozoydan başlayaraq iqlim dəfələrlə dəyişmişdir. Buna müvafiq olaraq Z.Passarqe Şimali Afrikada şahid dağların əmələ gəlməsi üçün iqlimin bir neçə dəfə dəyişməsinin vacib olduğunu söyləyir. Bu müəllifin fikrinə görə kontinental arid iqlim şəraitində fiziki aşınma proseslərinin kəskin getməsi nəticəsində şahid dağların yamacları iri qırıntı materialla örtülür və yamacların inkişafi çox lengiyir. İqlim rütubətləşən kimi iri qırıntı materialı gərgin kimyəvi aşınmaya məruz qalır, lakin səx bitki örtüyü ilə örtülü olduğundan aşınma materialı yuyulub apardı bilmir. İqlimin yenidən aridleşməsi nəticəsində bu material tamamilə yuyulub aparılır. Beləliklə, iqlimin dəyişməsi ilə əlaqədar olaraq bu proseslər bir neçə dəfə təkrar olunur və nəticədə şahid dağlar əmələ gəlir.

Z.Passarqenin bu fikrə gəlməsinə səbəb onun rütubətli tropik

iqlim şeraitinə malik olan Qvianada və Ekvatorial Afrikada şahid dağları müşahidə etməsi olmuşdur.

Şahid dağlar süxurları geniş sahədə üfüqi yatan yerlərdə də (Şimali Afrikada, Ustyurd, Zaunqız və Karsakpay yaylalarında) yayılmışdır.

### Səhraların coğrafi yayılması

Səhralar iqlimlə əlaqədar olaraq yer üzərində müəyyən landşaft zonaları əmələ gətirir. Onlar arid iqlim qurşaqlarına uyğun gəlir. Bu zonalar Ekvatordan  $30^{\circ}$  şimal və cənubda yüksək atmosfer təzyiqi, hava kütłesində şaquli enən axınları, buludların minimal, yaqmurların çox az olduğu və passat küləklərinin yarandığı zonalara uyğun gəlməklə, iki qurşaq təşkil edir. Materiklərin çox geniş sahə tutduğu Şimal yarımkürəsində səhralar daha geniş yayılmışdır.

Arid zonaların və səhraların sərhədi, başqa iqlim qurşaqlarının sərhədləri kimi paralellərə uyğun gəlmir. Bu sərhədin vəziyyəti quru və dənizlərin paylanmasından, isti və soyuq dəniz cərəyanlarının yerləşməsindən, relyefin quruluşundan asılıdır. Göstərilən amillər Yer kürəsində müxtəlif şəkildə paylandığına görə səhralar zonası da gah daralır, gah da genişlənir. Şimali Amerikadakı Böyük Hövzədə, İran yaylasının daxilində, Mərkəzi Asiyada səhralar zonası çox genişlənir.

Yer kürəsi səhralarının şimal qurşağı aşağıdakı hissələrdən ibarətdir:

Şimali Amerika. Burada səhralar Böyük Hövzəni tutur. Onların cənuba davamını Moxava və Hila səhraları təşkil edir. Bu səhralar başlıca olaraq dağlıq səhralardan ibarət olub, semiarid iqlimə malikdir. Buranın landşaftı quru çöllərə daha yaxındır.

Asiya və Afrika. Afrikada səhralar materikin bütün Şimali hissəsini tutur (Böyük Səhra və Liviya). O cənubda Sudanın quru çöllərinə və savannalara keçir. Böyük Səhrada bir sıra səhra növləri inkişaf etmişdir. Geniş sahələri tutan qum səhraları (erqlər)  $500\text{ m} \times 500\text{ m}$  qədər yüksəklikdə yayılmaqla, daha yüksəkdə yerləşən daşlı səhralarla (qamada) növbələşir. Şimali Afrikada serir dağ massivlərində təsadüf edilir. Böyük Səhrada daşlı səhralar  $4\ 259\ 500\text{ km}^2$ , dağ massivləri  $2\ 000\ 000\text{ km}^2$ , qum səhraları isə  $1\ 200\ 000\text{ km}^2$

sahəni tutur.

Süveyş kanalından şərqdə Sinay və Ərəbistan yarımadasında daşlı səhralarla bərabər, yarımadanın kənar zonalarında geniş qum səhraları da müşahidə olunur. Nefud (Qırmızı səhra), Rub-əl-Xali səhraları bunlara misal ola bilər. Suriya səhrası bəzi yerlərdə qumlu sahələri olan daşlı səhradır.

Ərəbistan səhralarından şərqdə İran yaylasının sahəsi 1,5 mln. km<sup>2</sup> olan axarsız daxili səhraları yerləşir. Burada səhralar başlıca olaraq dağlıq səhralar olmaqla, qırıntı materiallarla örtülüdür. Bəzi yerlərdə qayalı ana süxurlar çıarpaqlaşır. Bunların arasında alçaq sahələrdə qumlu və gilli-şoranlı səhralar (Dəşt-Kəbir, Dəşt-Lüt və s.) yerləşmişdir. Hindistan yarımadasının şimal-qərbində Tar qum səhrası yerləşir.

Türkmən-Xorasan dağlarından şimalda Orta Asiya səhraları (Qaraqum, Qızılqum, Aral sahili Myunqum, Balxaş və s.) yerləşir. Orta Asiyadakı səhralar başlıca olaraq qumlu səhralardan ibarətdir. Burada daşlı və gilli-şoranlı səhralar da vardır. Orta Asiyada yerləşən Şərqi Pamir yüksək dağlıq səhrası öz landşaftına görə Tibetə çox yaxındır.

Mərkəzi Asiyada səhralar geniş sahə tutur və müləyim iqlim qurşağına keçir. Burada 780-1400 m yüksəklikdə Tarım çayı hövzəsində geniş Təklə-Məkan qum səhrası yerləşmişdir. 2700 m yüksəklikdə yerləşmiş Saydam çökəkliyi bəzi yerləri iri və qırıntı daşlarla örtülen şoranlı səhradır. Orta hesabla 4500 m yüksəkliyi olan Tibet quru çöllərdən və yarımsəhralardan ibarətdir. Mərkəzi Asyanın şimalında geniş Qobi səhrası (Şamo) yerləşir. Səhranın cənub-qərb hissəsi qumlarla örtüldüyü halda, şimal-şərqi hissəsi başlıca olaraq daşlı səhralardan ibarətdir. Burada gilli və lyosslu səhralara da təsadüf edilir. Qobi səhrası cənub-şərqdə Ordos (Kuzupçi) səhrasına keçir. Mərkəzi Asyanın dağları da daşlı səhraları xatırladır.

Cənub yarımkürəsinin səhralar qurşağı üç hissəyə ayrılır.

Cənubi Amerika. Burada səhralar Cənubi Perudan başlayıb 25° cənub en dairəsinə qədər davam edir. Bu səhralar Qərb Kordilyerlər ilə Sahil silsiləsi arasında yerləşməklə, iki hissəyə bölünür: şimal-Pampa, Tamaruqal; cənub-Atakama. Çili və Peru səhralarında barxanlar yayılmışdır.

İkinci səhralar zolağı Qərbi və Şərqi Kordilyer silsilələri arasında yerləşir, Puna adlanan bu səhra iki hissəyə ayrılır: şimal hissə Boliviya Punası, cənub hissə isə Puna-de-Atakama (mütəq yüksəkliyi 3400-4000 m) səhrasıdır.

Cənubi Afrika. Burada geniş Kalaxari qum səhrası yerləşmişdir.

Avstraliya. Səhralar materikin mərkəz və qərb hissələrini tutur. Burada başlıca olaraq qum səhraları yayılmışdır.

## XIX FƏSİL

### DƏNİZ SAHİLLƏRİNİN MORFOLOGİYASI

### SAHİL VƏ ONUN MORFOLOJİ ELEMENTLƏRİ

Sahil zona litosfer, hidrosfer, atmosfer və biosferin qarşılıqlı əlaqələrinin hakim olduğu sahədir. Bu əlaqələrin mürekkebliyi və qarşılıqlı əlaqə və ziddiyətləri nəticəsinə dənizlərin sahil zonası daim intensiv dəyişikliyə məruz qalır.

Sahil zonasının əsas elementlərindən biri sahil xəttidir. Sahil xətti quru ilə dənizin təmas etdiyi xəttə deyilir. Lakin dəniz və okeanlarda mövcud olan və qurunun sahil zonasında gedən təbii proseslərin təsiri ilə sahil xətti daim dəyişir. Sahil xətti gah dəniz suları ilə örtülüür, gah da dənizdən çox uzaqlarda qalır. Qabarma və çəkilmənin hakim olduğu dəniz və okeanlarda bu dəyişkənlilik daha aydın nəzərə çarpir. İ.S.Şukinə görə bu cür dənizlərdə və okeanlarda sahil xətti üfüqi istiqamətdə 15 km-dən, şaquli istiqamətdə isə 15 m-dən çox dəyişir.

Daxili dənizlərdə də sahil xətti dəyişkən olur. Burada küləklərdən və atmosfer təzyiqinin dəyişməsindən asılı olaraq sahil xətti sutkada bir neçə dəfə dəyişə bilər. Bunlardan əlavə hövzədə iqlimin dəyişməsi və tektonik hərəkətlər də sahil xəttinin tərəddüd etməsinə səbəb olur. Buna, 1929-cu ildən başlayaraq Xəzər dənizi səviyyəsinin 2,5 m-ə yaxın aşağı düşməsini və son zamanlar qalxmasını misal göstərmək olar. Xəzər dənizi səviyyəsinin və sahil xəttinin aşağı düşməsinə iqlimin quru olması və insanların təsərrüfat fəaliyyəti nəticəsində materikdən su axımının azalması səbəb olmuşdur.

Sahil xətti dənizin «abraziya» və akkumulyasiya fəaliyyəti ilə əlaqədar olaraq da dəyişilə bilər.

Xəritələrdə göstərilən sahil xətti dənizlərin ən təkrar olunan yüksək səviyyəsinə uyğun gəlir.

Müasir səviyyə ilə əlaqədar olaraq dalğalanma nəticəsində əmələ gelən qırıntı materialı əlverişli şəraitdə sahil boyunca yığılaraq akkumulyativ relyef formaları əmələ gətirir. Akkumulyativ formalar inkişaf etdikcə sahil zona genişlənir və sahil xətti dənizə doğru irəliləməyə başlayır. Bu cür sahillər akkumulyativ sahillər adlanır. Akkumulyativ sahillər üçün ən xarakter relyef formalarından biri çimərlikdir. Çimərlik qurudan gətirilən materialın və sahili təşkil edən ana süxurların litoloji tərkibində asılı olaraq qumdan, yaxud çaqılaşlardan ibarət olur. Çimərliyin adətən, hamar və dənizə doğru az meylli olan səthi bəzən sahil tirələri ilə xeyli mürekkebləşir. Stabil səviyyə şəraitində materialın getirilməsi azalırsa, yaxud dayanırsa akkumulyativ sahillər yuyulmağa başlayır. Bu cür şəraitin müəyyən dövr davam etməsi akkumulyativ sahillərin abrazion sahillərlə əvəz olunmasına gətirib çıxarır.

Sahillərin dinamik rejimi dəniz səviyyəsinin və tektonik hərəkətlərin rejiminin dəyişməsi ilə əlaqədar olaraq da dəyişə bilər.

Dəniz dalğalarının fəaliyyəti ilə yuyulmağa məruz qalan, sahillər **abrazion sahillər** adlanır. Bu sahillər üçün səciyyəvi relyef forması **klifdir**. Abraziya proseslərinin sahilləri təşkil edən ana süxurlarda yaratdığı «dik sahil» **klif** adlanır. Abrazion sahillər üçün sahil xəttinin daim geri çəkilməsi xarakterikdir. Səviyyənin stabil olduğu şəraitdə belə sahillərdə mövcud olan dəniz cərəyanları abraziya nəticəsində əmələ gəlmış, yaxud sahildən gətirilən qırıntı materiallarını tamamilə aparmağa qadir olmazsa, bu məhsul klifin qarşısında çimərlik şəklində çökərək, sahili bir daha yuyulmaqdan qoruyur. Bu proses hakim olan sahil zonasında sahil xətti quruya tərəf yox, dənizə doğru miqrasiya edir və beləliklə, abrazion sahillər akkumulyativ sahillərə çevrilir.

Dalğalanma prosesi və dəniz cərəyanları çimərlik və klifə təsir etməklə yanaşı, dənizin **şelf** adlanan dayaz hissəsində də

sualtı sahil yamacına təsir göstərir. Bu sahənin relyefindən asılı olaraq, dalğalanma və cərəyanlar bir yerdə abraziya fəaliyyətində, başqa yerdə isə akkumulyasiya fəaliyyətində olur. Ona görə də sahil zonasına yalnız dənizin sahil xəttinin tərəddüd etdiyi zona (ən yuxarı və aşağı səviyyələr zamanı mövcud olan sahil xəttlerinin arası) deyil, dənizlə qurunun morfoloji effekt verən qarşılıqlı əlaqəsi müşahidə edilən daha geniş sahə daxil edilir. Buraya həm sahil, həm də sualtı sahil yamacı daxildir.

Dəniz və okeanların sahillərində müasir sahil xəttindən əlavə qədim sahil xəttləri də müşahidə edilir. Qədim sahil xəttlərinə həm müasir səviyyədən çox yüksəklərdə, həm də dəniz suları altında təsadüf edilir. Məsələn, Xəzər dənizində dördüncü dövr sahil xəttləri müasir səviyyədən 328-418 m yüksəkdə və 40 m-ə qədər dərinlikdə müşahidə edilir. Bu, dördüncü dövr müddətində iqlimdən və tektonik hərəkətlərin rejimindən asılı olaraq, səviyyənin dəyişməsinin nəticəsidir.

Ona görə də O.K.Leontyev qədim və müasir sahil xətlərinin yayıldığı bütün zonanı sahil adlandıraq, üç hissəyə ayrır: 1) yüksəyə qaldırılmış sahil xətləri zonası; 2) müasir sahil zonası; 3) dəniz suyu və çöküntüləri ilə basdırılmış sahil xətləri zonası.

### Sahili formalaşdırın əsas qüvvələr

Yerin səthini dəyişdirən və formalaşdırın bir sıra qüvvələr quru ilə dənizin sərhədində keyfiyyətcə tam dəyişikliyə uğrayır, sahil zonası üçün xarakter olan bir sıra hadisə və proseslərin yaranmasına səbəb olur. Bu proseslər öz növbəsində sahillərin formalaşmasında fəal rol oynayır.

Deməli, sahil zonası quru ilə dənizin qarşılıqlı əlaqəsi nəticəsində təkamül edir. Bununla belə sahillərin formalaşmasında həllədici və istiqamətverici qüvvə-dəniz suyunun sahilə etdiyi mexaniki təsirdir. Dəniz suyu sahillərə dalğalanma, dəniz cərəyanları, qabarma və çəkilmə nəticəsində təsir göstərir.

Göstərilən proseslər içərisində ən fəali dalğalanmadır. Dalğalanma küləklərin təsiri ilə əmələ gəlir. Küləklər nə qədər qüvvətli, uzun sürən (davamlı) və eyniistiqamətli, dəniz isə nə qədər dərin və geniş olarsa dalğalanma da o qədər böyük olur. Dalğalar 200 m dərinliyə qədər öz təsirini göstərir. Dəniz suyu-

nun üst qatında suyun daima qarışmasında və çöküntülərin əmələ gəlməsində dalğalanma çox mühüm rol oynayır. Sahilə yaxınlaşdırıqca dalğanın dabanı (alt hissəsi) dənizin dibinə sürtünür və su hissəciklərinin hərəkəti ləngiyir. Belə olduqda dalğanın simmetrikliyi pozulur və onun üst hissəsi irəli aşaraq ləpədöyən əmələ gətirir. Sahil suları bir qədər dərin, sahil xətti isə sıldırımlı qayalıqdırsa, sınmış dalğa böyük bir qüvvə ilə sahil xəttinə dəyərək, bəzən 50 m-ə qədər yuxarı qalxır. Bu cür dalğalar çox qüvvətli olur. Aparılan müşahidələrə görə dalğanın  $1 \text{ m}^2$  sahildə gücü Şotlandiyada 30 000 kq, Şimal dənizi sahillərində 15 000 kq, Baltık dənizi sahillərində isə 10 000 kq-a bərabərdir. Şotlandiya-nın Vik körfəzində firtinalı bir gündə ləpədöyən 1370 ton ağırlığı olan qayana 10-15 m məsafəyə aparmışdır.

Dəniz suyu sahil xəttinə mexaniki təsir ilə bərabər, kimyəvi təsir də göstərir. Dəniz suyu karbon turşusu və müxtəlif duz məhsulları ilə zəngin olduğuna görə sahil xəttini təşkil edən sűxurların kimyəvi aşınmasına səbəb olur.

Hakim küləklər sahil xəttinə düzbucaq altında yox, iti və kor bucaq altında yaxınlaşırsa, sahil boyu hərəkət edən dəniz cərəyanları yaranır. Bu cərəyanlar qurudan getirilən və sahillərin abraziya olunması nəticəsində əmələ gələn materialları özü ilə aparır. Müəyyən səbəblərdən cərəyanların hərəkəti zəifləsə, aparılan material çökür və akkumulyativ formalar yaranır. Duzluluğu müxtəlif olan dənizlərin arasındaki boğazlarda ikitərəfli axım müşahidə edilir (çox duzlu su altla, nisbətən az duzlu su isə üstlə axır).

Sahillərin formalasmasında qabarma və çəkilmə hadisəsi də böyük rol oynayır. Bu hadisələr sahildə abraziya ilə akkumulyasiya proseslərinin vaxtaşırı növbələşməsinə, materialın gah sahilə doğru, gah da sahildən dənizə doğru hərəkət etməsinə səbəb olur.

Dənizdə və quruda havanın temperatur fərqi briz adlanan sahil küləklərini yaradır. Brizlər sahilin akkumulyativ relyef formalarını təşkil edən qumlarısovurur və eol proseslərini inkişaf etdirir.

Melum olduğu kimi, hər hansı bir dənizin səviyyəsi bu dənizə tökülen bütün çaylar üçün eroziya bazisidir. Ona görə də çayların getirdiyi alluvium sahil zonada çökərək, sahilin relyefindən və onun konfiqurasiyasından asılı olaraq, müxtəlif akkumulyativ formalar (delta və s.) əmələ gətirir.

Sahil zonasının dinamikasında bir sıra heyvan və bitki növləri də böyük rol oynayır. Bunlardan birinci növbədə tropik qurşaq dənizlərində yaşayan mərcan poliplərini göstərmək lazımdır. Çox intensiv suradə inkişaf edən mərcan poliplərinin əhəngli çanaqları bir-birinin üzərinə yiğilaraq, sahil boyu uzanan **rifle**-ri (tirələri), okeanın mərkəz hissələrində isə sönmüş vulkan kraterlərində **atoll** adlanan dairəvi adaları əmələ gətirir.

Tropik qurşaqda qabarma və çəkilmə prosesinin əhatə etdiyi zonada manqr cəngəllilikləri, mülayim qurşaqda isə sahil qamışlıqları akkumulyativ sahillərin dənizə doğru genişlənməsi üçün əlverişli şərait yaradır.

Tektonik hərəkətlər, sahil xəttinin formallaşmasına fəal təsir edərək, ekzogen qüvvələrin işini tənzimləyir və ona istiqamət verir. Dağılıq ölkələrin sahillərinin konfiqurasiyası bütünlükə ərazinin tektonik quruluşundan asılıdır.

Sahil zonasının formallaşmasında vulkanizm hadisələri də mühüm rol oynayır. Vulkan dənizdə püskürüsə, sahil sularının dayazlaşmasına, ada və sayların əmələ gəlməsinə səbəb olur. Qurunun sahilboyu zonasında püskürən vulkanların lavaları dənizə doğru axaraq, sahil xəttinin konfiqurasiyasını dəyişir və lavalardan təşkil olunmuş burunlar əmələ gətirir.

Dənizdə bəzən palçıq vulkanları da püskürür. Bu cür palçıq vulkanları Xəzər dənizinin Azərbaycan və Türkmənistan sahillərində, Azov dənizinin Taman yarımadası sahillərində müşahidə edilir. Püskürmə nəticəsində çıxarılan materialın miqdərindən asılı olaraq dənizdə daimi və müvəqqəti adalar əmələ gəlir. Bakı arxipelaqı adaları palçıq vulkanlarından ibarətdir.

Sahillər çay dərələri ilə parçalandıqda, sahil tektonik çök-məyə məruz qalarsa, dəniz suyu çay dərələri vasitəsilə qurunun daxilinə soxulur (*inqressiya*), bu dərələrin arasında qalan parca-lanmış sahələr isə adalar və yarımadalar əmələ gətirir. Bu cür sahillər çox girintili-çıxıntılı olur və **rias** tipli sahillər adlanır. Çökəmkəndə olan sahil zonası dördüncü dövrdə buzlaşmaya məruz qalmışsa, dəniz suları sahil zonanı kəsən təknəvari dərələrlə qu-ruya doğru soxulur və **fjord** tipli sahillər əmələ gətirir. Keç-mişdə materik buzlaşmasına məruz qalmış sahələrdə isə **şer** tipli sahillər əmələ gəlir.

Qalxmaqda olan qurunun sahilleri özünün morfoloji quruluşuna görə çökmekdə olan sahillərdən tamamilə fərqlənir. Qurunun qalxması nəticəsində şelfin dalğalanma proseslərinin təsiri ilə hamarlanmış dayaz hissəsi dəniz sularından azad olur və sahil düzənliliklərini əmələ gətirir. Sahil xətti bu cür sahələrdə düz və az girintili-çixıntılı olur.

Çökmekdə və qalxmaqda olan sahillərdə gedən proseslər tamamilə bir-birindən fərqlənir. Belə ki, çökmə nəticəsində əmələ gələn girintili-çixıntılı və parçalanmış sahillərdə dalğalanma prosesi çox intensiv gedir, dəniz daim öz sahillərini yumağa və düzəltməyə meyl edir. Qalxan sahillərdə isə, adətən, akkumulyasiya prosesləri inkişaf edir. Lakin son zamanlar aparılan müşahidələr göstərir ki, sualtı yamacın və sahilin relyefindən, geoloji quruluşundan, süxurların litoloji tərkibindən və s. asılı olaraq çox vaxt təbiətdə bu qanuna uyğunluğun əksi müşahidə edilir. Yəni qalxan sahillərdə abraziya, çökən sahillərdə isə akkumulyasiya prosesləri gedir.

### Abrasion sahillər

Dik və dərin sahillərdə dalğa sahil xəttinə böyük sürətlə yaxınlaşdırığına görə özü ilə birlikdə sahilə çoxlu qum və çaqılDaşları gətirir. Qum və çaqıldaşları ilə zəngin olan dalğa sahildə böyük mexaniki iş görərək, onu təşkil edən ana süxurları parçalayır. Sahildə ləpədöyən səviyyəsində abrasion (yaxud ləpədöyən) çıxıntı əmələ gəlir. Bu abrasion çıxıntı, adətən, səviyyədən (qabarma-çəkilmə prosesləri hakim olan dənizlərdə isə yüksək səviyyədən) yuxarıda əmələ gəlir.

Abrasion çıxıntı sahil zonanı iki hissəyə bölür: abrasion çıxıntıdan yuxarıda yerləşən dik yamac **kliif** və çıxıntıdan aşağıda, başlıca olaraq dəniz sularının altında yerləşən və dənizə doğru az meylli olan abrasion, yaxud sahil platforması **benc** adlanır.

Ləpədöyən çıxıntı, adətən, çatsız və laylı olmayan möhkəm süxurlarda əmələ gəlir. Onlar başlıca olaraq qabarma-çəkilmə olmayan dənizlərin sahillərində müşahidə olunur. Bu dənizlərdə dalğalanmanın təsir etdiyi sahil dar bir zolaq olduğundan, onun fəaliyyəti daha yaxşı gözə çarpır.

Ləpədöyən çıxıntı genişləndikcə klifi təşkil edən süxurların

ön hissəsi öz dayağını itirir və böyük qaymalara parçalanaraq uçub dağılır. Beləliklə, klifin dabanında iri sükür qırıntılarından ibarət yiğinlar əmələ gelir. Bu qırıntı məhsulları dalğalar vasitəsilə yuyulur, parçalanır, cilalanır və çəşidlənərək abrasion platformada çökür. Abrasion platformanın səthini örtən qırıntı materialı dalğalar vasitəsilə gah sahile, gah da sahildən dənizə doğru aparılır. Ona görə də, dəniz çaqıldaşları çayların çaqıldaşlarından fərqli olaraq çox yastı və yaxşı cilalanmış olur. Beləliklə, onlar çox xirdalanır və bir hissəsi abrasion platformadan dənizin dərinliklərinə aparılıraq, orada çökdürülür.

Sahillərin bu cür abraziyası nəticəsində klif getdikcə geri çəkilir və abrasion platforma genişlənir. Əgər sahillər tektonik cəhətdən stabil olarsa, onların geri çəkilməsi axıra qədər davam edə bilmir. Dalğaların bütün qüvvəsi sahil zonada çox az dərinliyi olan abrasion platforma səthində rast gəldiyi maneəni dəf etməyə sərf olunduğundan, o sahil xəttində öz dağıdıcı qüvvəsini itirir. Beləliklə də, abrasion platformanın genişlənməsi və klifin geri çəkilməsi dayanır. Abrasion sahillərin inkişafının bu mərhələsini A.Filippson **abrasion terminant** adlandırmışdır.

Abrasion sahillərin bir də əvvəlki qaydada inkişaf etməsi üçün suların dərinleşməsi lazımdır. Bunun üçün ya dənizin səviyyəsi yüksəlməli, yaxud da sahillər tektonik çökəməyə məruz qalmalıdır. Bu iki şəraitin biri nə qədər mövcud olarsa, abrasion sahillər də bir o qədər inkişaf edəcəkdir.

Dənizin abrasion fəaliyyəti və abrasion proseslərin sürəti dalğanın sahil xəttinə görə istiqamətdən, sürətdən, sahilin yüksəkliyindən, onu təşkil edən sükurların litoloji tərkibindən və yatım xüsusiyyətlərdən asılıdır. Şəraitdən asılı olaraq abraziya prosesləri sahildə müxtəlif formalarda gedir və müxtəlif sahil relyef formaları əmələ gətirir. Abraziya prosesləri ilə sahilin geoloji və geomorfoloji şəraiti arasındaki qarşılıqlı əlaqəni daha yaxşı təsəvvür etmək üçün bir neçə misal göstərək.

Sahili təşkil edən sükurlar nə qədər intensiv qırışılara toplanmış olarsa, bir o qədər intensiv surətdə parçalanacaqdır. Üfüqi vəziyyətdə yatan sükurlarda abraziya prosesləri ləng gedir. Bu sükurlar müxtəlif litoloji tərkibli olduğuna görə dalğalanma və abraziya prosesləri sahildə struktur terraslar əmələ gətirir.

Abrazion sahillərdə çayların mənsəbi (eroziya bazisi) daima quruya doğru çəkilən sahil xətti ilə uyğunlaşa bilmir və ona görə çay dərələrinin ağızı asılı vəziyyətdə qalır.

### Sahilboyu akkumulyativ relyef formaları

Məlum olduğu kimi, çayların dənizlərə gətirdiyi allüvium və sahillərin abraziyası nəticəsində əmələ gələn qırıntı materialı sahil platformasının (abrazion platforma) sualtı və sahil hissəsində çökdürülür. Sahil platformasının akkumulyasiya gedən sahil hissəsinə cimərlik, yaxud **strand** deyilir. Cimərlik çayların gətirdiyi allüviumun mexaniki tərkibindən və sahili təşkil edən sükurların litologiyasından asılı olaraq çaqıldışlarından və qumdan ibarət olur.

Cimərliyi təşkil edən məhsul daim hərəkətdədir. İki növ hərəkət vardır: sahilə perpendikulyar istiqamətdə və sahilboyu. Birinci növ hərəkət dalğaların sahilə perpendikulyar, ikinci növ isə dalğaların sahilə diaqonal istiqamətdə yaxınlaşlığı sahələrdə müşahidə olunur.

Cimərlikdə qırıntı məsulların miqdarı, abraziya nəticəsində əmələ gələn məhsul, bu məhsulun sahilboyu və dərinliklərə aparılması sürəti arasındaki münasibətdə asılı olur.

Yuxarıda qeyd etdiyimiz kimi, dağlar sahilə diaqonal istiqamətdə yaxınlaşarsa, sahilboyu axınlar əmələ gələr. Bu axınlar özü ilə birlikdə qırıntı materialı aparır. Sahilboyu axının apardığı məhsul artmaqda davam edərsə və hər hansı səbəbdən axının sürəti azalarsa, onun bir qismi çökməyə başlayacaqdır. Material, adətən, sahil xəttinin öz istiqamətini kəskin dəyişdiyi yerlərdə çökür. Çökdürülən material bir tərəfdən sahildə birləşən, o biri tərəfdən isə dənizə doğru uzanan akkumulyativ formalar əmələ gətirir. Bu akkumulyativ formalara dil deyilir. Belə akkumulyativ formalara Xəzər dənizinin Azərbaycan sahillərində də təsadüf edilir (Şah dili, Kür dili).

Diller bəzən buxta və körfəzi tamamilə dənizdən ayırrı, yaxud da körfəzlərin dənizlə əlaqəsi çox çətinləşir. Bu cür dillərlə dənizdən ayrılan körfəz və buxta **laqun** adlanır. Laqunda, adətən, lil çökür. Burada suyun sirkulyasiyası çox çətinləşir. Dalğaalanma və axınlar olmur. Sahilləri qamışlıqlar və cil basır. Bu-

xarlanma dənizdən və qurudan gələn sudan çox olduğundan su çox duzlu olur və laqun yavaş-yavaş dayazlaşaraq quruyur. Laqun çöküntülərində, adətən, duz çox olur. Çöküntülərdə linza və layciqlar şəklində müxtəlif duz yataqlarına da təsadüf edilir.

Xəzər dənizini Azərbaycan sahillərində yerləşən Ağzıbir gölü, Lənkəran düzündəki təbii «Mərdolar» laqunlara misaldır. Dördüncü dövrün axırlarında Cənub-Şərqi Şirvanda da bir sıra laqunlar olmuşdur.

Bəzən sahil xəttinə yaxın yerləşən ada, bir və ya bir neçə dil vasitəsilə materiklə birləşir. Bu cür akkumulyativ formalar **t o m b o l o**, yaxud **p e r e y m a** adlanır. Bir sıra yarımadalar, hətta Krim yarımadası bu yolla əmələ gəlmışdır.

### **Estuari və deltalar**

Dənizə tökülen çaylar sahilin «normal» inkişafını pozur və öz mənsəblərini yaradır. Bu çaylarda iki növ mənsəb olur:

#### **1) estuari, 2) delta.**

**E s t u a r i.** Qıf formasında olub, dənizə doğru açılan və genişlənən dərin çay mənsəbləri estuari adlanır. Onlara başlıca olaraq güclü qabarma-çekilmə prosesləri olan okean və dənizlərdə təsadüf edilir (Avropada Taxo, Haronna, Luara, Sena, Elba, Temza, Mizen; Afrikada Qabbon və Konqo; Amerikada Müqəddəs Lavrentiya, Amazonka, Rio-de-la-Plata).

Estuarilər qabarma-çekilmə prosesləri və sahillərin tektonik çökməsi nəticəsində əmələ gəlir. Hər iki halda çay dərəsinin və yatağının aşağılarına dolan dəniz suyu çayın yatağına materikdən gətirilən qırıntı materialını yuyub dənizə aparır.

**D e l t a.** Çayların materikdən dənizlərə gətirdiyi qırıntı materialları mənsəbə yaxın dayaz sahillərdə, dalgalanma proseslərinin və dəniz cərəyanlarının çox zəif inkişaf etdiyi sahələrdə çökərək, akkumulyativ formalar əmələ gətirir. Akkumulyativ formalar özlərinin xarici görünüşünə görə yunan hərfi deltaya ( $\Delta$ ) bənzədiklərinə görə delta adlanırlar. Çaylar özləri ilə müxtəlif material (çaqıldası, qum, lil) getirir. İri dənəli material mənsəbə yaxın çökür, xırda material isə dənizə doğru aparılır. Ona görə də, delta çöküntülərində eyni bir layda sahilə yaxın yerlərdə çaqıldaları, sonra qum, daha sonra isə lil yerləşir. Mövsümdən və

ıqlimin dəyişməsindən asılı olaraq çaylar dənizə müxtəlif mexaniki tərkibli çöküntülər gətirir. Ona görə də, delta çöküntülərinin şəquli kəsilişində müxtəlif mexaniki tərkibli layların növbələşməsinə təsadüf edilir. Layların yatım bucağı sahilə yaxın çox, dənizə doğru getdikcə az olur.

Deltalar, adətən, iki hissədən ibarət olur: sualtı (**a v a n delta**) və suüstü (**s u b a e r a l delta**). Deltanın subaeral hissəsində çay əksər hallarda bir neçə qola ayrıılır. Deltanın bu hissəsi qalın qamış, cil və s. və meşə bitkiləri ilə örtülü olur. Burada göl və bataqlıqlar geniş sahəni tutur.

Delta çöküntülərinin qalınlığı 150-200 m-ə qədər və daha çox olur. Bu çöküntülər bir sıra hallarda dəniz çöküntüləri ilə növbələşir.


Dənizdə cərəyanlar sahilə çox yaxın keçəndə deltanın ön hissəsini daima yuyur və hamarlayır. Samur çayının deltası buna misal ola bilər. Sahilboyu axının təsiri altında Samurdan cənubda yerləşən Azərbaycan çayları relyefdə yaxşı gözə çarpan delta əmələ gətirə bilmir. Buna səbəb dəniz cərəyanlarının böyük qüvvəyə malik olmasıdır. Cərəyanlar zəif olanda deltanı yuya bilmir, əksinə, özü ilə gətirdiyi qırıntı materialını burada çökürür. Belə halda delta dənizə doğru inkişaf edir, çayın hər qolunun ağızında akkumulyativ çıxıntılar əmələ gəlir. Bu çıxıntılar deltanın ön hissəsinə ləpir formasını verir.

Dəniz cərəyanlarının bəzən deltanı yuması da onun inkişaf istiqamətini əyir. Məsələn, Dunay və Kür çaylarının deltaları şimal küləklərinin əmələ gətirdiyi axınların təsiri ilə cənub-şərqə əyilmişdir.

Deltaların əmələ gəlməsinə sahillərin tektonik rejimi də təsir edir. Sahillər qalxırsa, deltanın əmələ gəlməsi üçün daha əlverişli şərait yaranır, əksinə çökürsə deltanın inkişafı çətinləşir.

Qeyd etmək lazımdır ki, deltanın yaranmasında yuxarıda adını çəkdiyimiz hər iki amil birlikdə iştirak etməlidir.

Deltalar öz formasına görə müxtəlif olur (şəkil 24). Çay dənizə yalnız bir yataqla töküürsə, üçbucağabənzər dimdik formalı deltalar (İtaliyada Tibr çayı, Qafqazda Sulak çayı), bir çox qollara ayrıllarsa, yelpikvari deltalar (Nil, Lena və s.) əmələ gətirir.



Şəkil 24. Deltaların morfoloji növləri. a—dimdikvari;  
b—səflənmiş; v—pərvari; q—çox yataqlı kiçik pərli deltalar.

Bəzən yelpikvari deltanın ön hissəsində qolların dənizə töküldüyü yerlər estuariləri xatırladır (Qanqa çayının deltası).

Bir sıra çayların deltalarının bir hissəsi uzun, bir hissəsi isə qısa olur. Deltanın bu hissələri çox vaxt şaxələnərək ləpirəbənzər forma yaradır (Missisipi, Kür və s.). Bu cür deltaların formalasmasında sahilboyu dəniz cərəyanları çox böyük rol oynayır.

Deltalar böyük sürətlə artır. Belə ki, hesablamalar göstərir ki, Missisipi çayının deltası ildə 70–75 m, Terek çayının deltası 100–120 m, Xuanxe çayının deltası 300–400 m sürətlə artır.

Mingeçevir bəndi tikilənə qədər Kür çayının deltası ildə 100 m sürətlə artırdı. Kür çayında bəndin tikilməsi ilə əlaqədar olaraq çayın gətirdiyi qırıntı materialının azalması (37 mln. tondan 16 mln. tona kimi) və dəniz seviyyəsinin stabillaşması nəticəsində delta artmir; əksinə, 1960-ci ildən başlayaraq onun deltası bəzi yerlərdə ildə 25 m sürətlə yuyulur. Kür çayı yatağının lillənməsi asılı məhsulun deltada defisitinə və onun sahil hissəsinin dəniz dalğaları tərəfindən yuyulmasına səbəb olur.

## Sahil dünləri

Sahil dünlərinin əmələ gəlməsi üçün aşağıdakı şərtlər lazımdır: 1) sahilə yaxın dəniz dibinin qumdan təşkil olunması; 2) dəniz, yaxud göldən quruya əsən küləklərin istiqamətinə, gücünə görə hakim rol oynaması; 3) sahil zonada hərəkət edən qumların akkumulyasiya olunması üçün müvafiq bitki örtüyünün olması; 4) sahildə qabarma hadisəsinin mövcud olması.

Sahil zonada dünlərin əmələ gəlməsində dənizdən quruya doğru əsən gündüz brizləri əsas rol oynayır. Onların eninin uzununa olan nisbəti 1:3, 1:5, 2:5-ə bərabərdir. Dünlərin nisbi hündürlüyü Danimarkada 30 m, Baltik sahillərində 60 m, Qaskoniyada 80-90 m-ə catır.

Dünlərin tutduğu sahənin eni bəzən 6-8 km təşkil edir (Fransada Biskay körfəzinin sahilləri).

Sahil dünləri Azərbaycanın Xəzər dənizi sahillərində də geniş inkişaf etmişdir. Abşeron yarımadasının şimal sahillərində dünlər dəniz boyunca 16 km uzanır, onların eni 2-5 km-ə catır. Burada ayrı-ayrı dünlərin uzunluğu 200-300 m, eni 10-15 m, hündürlüyü isə 3-8 m-dir.

Qum tirələri bəzi hallarda qurudan dənizə axımı çətinləşdirir. Bunun nəticəsində sahillər bataqlıqlaşır (Fransada Qaskoniya, Qafqazda Kolxida və s.). Dün tirələri qurudan axan kiçik çayların qarşısını aldıqda göllər əmələ gəlir. Azərbaycanda Şabran, Dəvəçi və Taxta-körpü çaylarının ağızında əmələ gələn Ağzıbir gölü, Lənkəran düzündəki bəzi göller (Mərdo) buna misal ola bilər. Bəzən dünə rast gələn çay istiqamətini dəyişərək, dənizə çıxış yolu tapana qədər dün tirəsinə paralel istiqamətdə axır.

## Qədim sahil xətləri və terraslar

Sahil zonada müasir sahil xəttindən əlavə dəniz seviyyəsin-dən müxtəlif yüksəkliklərdə yerləşən qədim sahil xətlərinə də təsadüf edilir. Bu sahil xətləri boyunca ləpədöyən çökəkliliyin və sahil tirələrinin qalıqlarına rast gəlinir. Bir neçə qədim sahil xətti müşahidə olunan sahillərdə hər bir qədim ləpədöyən çökəklilikdən və tirədən yüksəkdə qədim klif, klifin qasıından yuxarıda isə abrazion səth yerləşir. Abrazion səth dənizə doğru bir qədər meylli olur və sahili təşkil edən, ana sükurları kəsir. Onların üstü

bəzən cavan dəniz çöküntüləri ilə örtülü olur. Bu cür abrazion, yaxud akkumulyativ sahələr **dəniz terrası** adlanır. Terrasların eni bir neçə metrdən 1-5 km-ə qədər dəyişir; hər terrasın arxa hissəsində özünəməxsus sahil xətti olur. Terrasın hansı dövrdə əmələ gəlməsini onun səthini örten cavan çöküntülərin içərisində təsadüf edilən molyuska qalıqlarının vasitəsilə bilmək olar.

Vaxtilə dəniz dalğalarının təsiri altında əmələ gələn qədim terras və sahil xətlərinin müasir səviyyədən yüksəkdə yerləşməsinə iki səbəb ola bilər: dəniz səviyyəsinin ritmik olaraq aşağı düşməsi və sahilin (qurunun) ritmik qalxması. Səviyyənin aşağı düşməsi nəticəsində əmələ gələn terraslar sonralar tektonik deformasiyaya məruz qalmırsa, onlar dünya okeanı ilə əlaqədar olan bütün dənizlərin səviyyəsindən eyni yüksəklilikdə olmalıdır. Ayrı-ayrı dənizlərin sahillərində eyni geoloji dövrdə əmələ gələn terrasların müxtəlif yüksəkliliklərdə yerləşməsi, tektonik hərəkətlərin terrasların əmələ gəlməsində əsas rol oynadığını göstərir. Tektonik hərəkətlərin sürəti və böyüklüyü ayrı-ayrı dəniz sahillərində müxtəlif səviyyədə olur.

K.K. Markovun göstərdiyi kimi, dördüncü dövrdə iqlimin dəyişməsi və buzlaşma ilə əlaqədar olaraq dünya okeanının səviyyəsi 80-100 m dəyişə bilərdi.

Skandinaviya sahillərində beşə qədər sahil xətti və geniş dəniz terrasları (Seter) müşahidə olunur ki, bunlardan da ən qədimi 180 m yüksəklilikdə yerləşir.

Əlcəzair sahillərində 9 terras müşahidə edilir. Bunlardan üçü (265 m, 320 m və 350 m) pliosen dövrünə, qalanları isə dördüncü dövrə aiddir.

Qara dənizin Qafqaz sahillərində 7, Xəzər dənizinin qərb sahillərində 14-16 terras müşahidə edilir.

### **Mərcan poliplerinin yaratdığı sahillər və adalar**

Mərcan poliplerinin inkişaf etdiyi dəniz suyu şəffaf və işıqlı, suyun orta temperaturu  $18-20^{\circ}$ , duzluluğu isə 37-38% olmalıdır. Ona görə də mərcan poliplerinə və onların əmələ getirdiyi sahil-lərə yalnız tropik qurşaq dənizlərinin müvafiq sahillərində 1-2 m-dən 40-50 m-ə qədər dərinliklərdə təsadüf edilir.

Mərcan polipleri ölkəkən onların əhənglə çox zəngin olan

skeletləri bir-birinin üstüne yiğilir və **mərcan rifləri** əmələ gətirir. Mərcan rifləri başlıca olaraq üç formada olur: sahil, baryer və laqundaxili riflər.

Sahil rifləri lap sahil xəttinə yaxın, dayaz yerlərdə əmələ gəlir. Rif böyündükcə sahil xətti ilə birləşir və xüsusi terraslar əmələ gətirir.

Baryer rifləri sahildən bir qədər uzaqlarda əmələ gəlir və sahil xəttinə paralel uzanır. Avstraliyanın şərq sahillərində yerləşən məşhur Büyük Baryer Rifi meridian boyunca 2000 km məsafədə uzanır. Onunla sahil xətti arasındaki məsafə şimalda 90 km, orta hissədə 13-15 km, cənubda isə 160-180 km-dir. Baryer riflərinin dənizə tərəf yönəlmüş yamacı, adətən, çox dik olub,  $25-40^{\circ}$  meylli olur.

Sahil xətti ilə baryer rifi arasında yerləşən sahədə çoxlu laqundaxili riflər yerləşir. Onlar formaca konusvari və sütunvari olurlar.

Mərcan polipləri əlverişli şəraitdə sualtı vulkan konuslarının krater valı üzərində də riflər yaradır. Bu riflər suyun üzərinə çıxaraq dairəvi riflər əmələ gətirir. Bu cür riflər **a to ll** adlanır. Atollar sualtı vulkan konusları olmayan yerlərdə müvafiq hidrometeoroloji amillərin təsiri ilə əmələ gəlir.

Atolların daxilində tam qapalı laqunlar əmələ gəlir. Onların xarici yamacı çox dik olub,  $45-60^{\circ}$  bucaq əmələ gətirir. Mərcan poliplərinin əmələ gətirdiyi riflər min ildə 17-37 m artır. Riflərin yaranmasında iştirak edən bəzi yosunlar gündə 1 sm inkişaf edir. Buna baxmayaraq riflər çox qalın olmur. Mərcan poliplərinin yaşıdığı sahə tektonik cəhətdən stabil olarsa, riflərin qalınlığı mərcan poliplərinin yaşıdığı maksimal dərinlikdən ( $40-50$  m) çox olmur. Lakin təbiətdə  $300-600$  m qalınlığı olan müasir və qədim riflərə təsadüf edilir ki, bu da həmin sahələrin tədricən çökməsi və eyni zamanda riflərin əmələ gəlməsini göstərir.

Riflərin geoloji cəhətdən öyrənilməsinin böyük praktiki əhəmiyyəti vardır. Belə ki, riflərdə neftin və onun yataqlarının, sahil riflərində isə boksit yataqlarının əmələ gəlməsi üçün çox əlverişli şərait olur. «İkinci Bakının», ABŞ və Yaxın Şərqiñ bir sıra zəngin neft yataqları qədim riflərdə yerləşmişdir.

### **Sahillərin genetik təsnifatı**

Sahillərin formalaşmasında müxtəlif amillər iştirak etdiyinə görə onların quruluşu və genezisi çox mürəkkəb olur və bu öz növbəsində sahillərin təsnifatını xeyli çətinləşdirir.

Sahillərin təsnifatı prinsipləri haqqında indiyə qədər əksər müəlliflər tərəfindən bəyənilmiş vahid bir fikir yoxdur.

V.P.Zenkoviçin, O.K.Leontiyevin, L.Q.Nikiforovun fikrinə görə sahillərin təsnifatında genetik prinsip əsas götürülməlidir. Bundan əlavə təsnifat müasir sahillərin dinamikasını və onları formalaşdırıran əsas amillə digər amillərin arasındaki qarşılıqlı əlaqəni əks etdirməlidir. Sahilləri formalaşdırıran əsas amil, yuxarıda göstərildiyi kimi, dalğalanmadır. Başqa amillərə qabarmanın ekilmənin fəaliyyəti, dənizə tökülen çayların sahildə gördükleri iş, rif qurucu orqanizmlərin fəaliyyəti, sahillərin donmuş sűxurlarına dəniz suyunun termik təsiri və s. daxildir.

Təsnifat bütünlükdə vahid bir prinsip əsasında qurulmalı və kartografiq cəhətdən əlverişli olmalıdır.

V.P.Zenkoviçin, O.K.Leontiyevin, L.Q.Nikiforovun təsnifatları yuxarıda gətirilən prinsiplərin əsaslarını özündə əks etsə də, bütünlükə bu prinsiplərin tələbatına cavab vermir.

İndiyə kimi mövcud olan təsnifatlara nisbətən O.K.Leontiyevin son zamanlar təklif etdiyi təsnifat layihəsi genetik cəhətdən daha əlverişlidir.

Sahillərin təsnifatında başlıca olaraq morfogenetik xüsusiyyətlər götürülür. Dəniz sahillərində müşahidə edilən əsas morfogenetik tiplərdən fiord, rias, liman, aral, dalmasıya, faylı-qaymali, pərvəri və s. tipli sahilləri misal göstərmək olar.

## **XX FƏSİL** **QÜTB ÖLKƏLƏRİNİN MORFOLOGİYASI**

### **Ümumi şərait və morfogenez amilləri**

Qütb ölkələri soyuq qurşaqla yerləşir və onların cənub sərhədi ümumi-fiziki coğrafi amillərdən asılı olaraq düz xətt üzrə keçmir. Bu ərazilərin özünəməxsus landşaftı mövcuddur. Soyuq qurşağın bəzi elementləri, məsələn, daimi donuşluq, bir neçə landşaft qurşaqlarının (meşə, çöl və s.) ərazisində müşahidə edi-

lir. Qütb ölkələrinin hər birinin özünəməxsus iqlimi var.

Qütb ölkələrində qış uzun müddət davam edir. Qış aylarının orta temperaturu çox aşağı olduğuna görə, hava çox şaxtalı keçir. Yayda isə temperatur cəmi bir neçə dərəcə sıfırdan yüksək olur. Buna görə Qütb ölkələrində şaxta aşınması relyef əmələ gətirən əsas amil kimi özünü göstərir.

Şiddətli fiziki aşınma nəticəsində yaranmış və hamar səthlərde toplanmış «**d a ş d e n i z l e r i n d e n**» (çinqillardan) tökülen daşlar çay dərələrində toplanır. Buna Sibirdə **k u r u m** deyilir. İri daşlar aşınaraq vaxt keçdikcə kiçik dənəciklərə çevrilir.

Qütb ölkələrində əsas relyef əmələgətirən proseslərə qədim və müasir buzlaqlar da daxildir.

### Daimi donuşluq

Daimi, yaxud çoxillik donuşluq Yer kürəsinin şimal və cənub qütblərindən başqa, yüksək dağlıq zonanın qar xəttinə yaxın və ondan yuxarıda yerləşən hissələrində də müşahidə edilir.

İlin soyuq dövrünün davamiyyətindən, şaxtanın gücündən, torpağın tərkibindən (rütubətlik, sűxurların istilikkeçirmə qabiliyyəti və s.) asılı olaraq donuşluq qatın qalınlığı böyük hüdudda dəyişir. Daimi donuşluq qatının meydana gəlməsi və donmuş qatın qalınlığı ərazinin coğrafi enliyindən və relyefindən asılıdır. Başqa relyef formalarının yayılması başlıca olaraq üfüqi və yüksəklik zonallıq qanunlarından asılı olduğu kimi, daimi donuşluq da həmin qanuna uyğunluğa tabedir.

Torpağın donması tropik səhralarda qısamüddətli olduğu halda, qütblərdə və ona yaxın yerlərdə min illərlə davam edir. Daimi donuşluq qatı bəzi yerlərdə çox qalın olur.

Donuşluq çoxillik, mövsümi və qısamüddətli (bir neçə saatlıq) olur. Qısa müddətli donuşluq adalar şəkilində yayılmışdır.

Mövsümi donuşluq orta enliklərdə və yüksək dağlarda müşahidə edilir. İ.Y.Baranov qeyd edir ki, mövsümi donuşluq keçmiş İttifaqın bütün regionlarında, Skandinaviya ölkələrində, Mərkəzi, Qərbi, Cənubi və Cənub-Şərqi Avropada, Kiçik, Orta və Mərkəzi Asiyada, Uzaq Şərqdə baş verir. Avropanın Aralıq dənizi sahillərində, Apennin yarımadasının cənubunda, Yunanistan arxipelağında və s. yerlərdə mövsümi donuşluq baş verir. Tor-

pağın mövsüm üzrə donma sərhədi Himalay dağlarının cənub qolları enliyinə uyğun gəlir. O, şərqə davam edərək Şimali Çini əhatə edir. İngiltərənin və Fransanın qərbində Qolfstrim cərəyanının təsiri nəticəsində torpaq qışda donmur.

Donmuş qatin qalılılığı Krim yarımadasının cənub sahilində 10-20 sm olduğu halda, qütb dairəsində 0,2-2,5 m və bəzən 3-3,5 m-ə çatır. Mərkəzi Asiyanın orta enliyində ( $45-47^{\circ}$ ) az rütubətli qumlu sükurlarda don qatinin qalılığı 4-5 m-dir. Rusyanın Avropana hissəsində mövsümi donuşluğun əhatə etdiyi ərazinin eni 4000 km-ə, Şimali Amerikanın qərbində isə (Qayalı dağlar boyunda) 3000 km-ə çatır.

Mövsümi donuşluq adalar şəklində Atlas və Əjdaha (Afrikada) dağlarında, İndoneziyada, Meksikada və s. yerlərdə də yayılmışdır.

Daimi donuşluq Antarktidada, Şimal Buzlu okean adalarında, Qrenlandiyada, İslandiyada, Şimali Amerikada, Asiyanın şimalında, Himalay dağlarında və s. yerlərdə yayılmışdır. Daimi donuşluq Rusiya Federasiyasında, xüsusilə çox geniş sahəni əhatə edir. Burada onun cənub sərhədi Kola yarımadasının mərkəz hissəsindən, Şimali Uraldan, Qərbi Sibirdən keçərək Yenisey çayına qədər çatır. Daimi donuşluq kontinentallığın artması, relyefin yüksəlməsi ilə əlaqədar olaraq Yenisey çayı boyu cənuba keçərək Krasnoyarsk şəhərinə çatır, oradan Altay dağlarının qərb hissəsini dolanaraq Monqolustan və Çin ərazisinə daxil olur. Daimi donuşluğun cənub sərhədi Xabarovsk şəhərindən qərbe Rusiya ərazisinə daxil olur, Amur çayının sol sahili boyu Oxot dənizinə qədər uzanır və Kamçatka yarımadasının (cənub-qərb və cənub-şərqi sahillərində başqa) əsas hissəsini əhatə edir. Daimi donuşluq Böyük və Kiçik Qafqazda, Orta Asiyanın Tarbagatay, Qərbi Tyan-Şan və Pamir dağlarında da yayılmışdır.

Dağların oroqrafik xüsusiyətlərdən və iqlim şəraitindən asılı olaraq, daimi donuşluğun onun aşağı sərhədi müxtəlif yüksəkliklərdən keçir. Belə ki, Tyan-Şanın Çin ərazisində yerləşən hissəsində daimi donuşluğun aşağı sərhədi 2500 m yüksəklikdən keçdiyi halda, Tibet yaylasında 3700 m ilə 5400 m arasında dəyişir. Daimi donuşluğun aşağı sərhədi qar xəttindən aşağıda yerləşir. Daimi donuşluq xətti yalnız ekvator yaxınlığında qarlaşır.

xəttindən yuxarı qalxır, ondan qütblərə doğru isə bu xəttdən aşağı düşür.

Daimi donuşluq qatının qalınlığı müxtəlif olur. Kola yarımadasında daimi don qatının (torfda, buzlaq və alluvial çöküntülərdə) qalınlığı 20-25 m-ə, Böyük Torpaq tundrasının şimal hissəsində isə (Amderma qəsəbəsi yaxınlığında) 286 m-ə çatır. Daimi donuşluq qatının qalınlığı Qərbi Sibirin tayqa zonasında 25-30 m-ə, meşə-tundra zonasında 300 m-ə, tundrada 400 m-ə, Xatanqa çayının aşağı axınında isə 450-500 m-ə qədərdir. Şimal Buzlu okeanı sahillərində daimi donuşluq qatının qalınlığı maksimuma (1500-1600 m-ə) çatır.

Sakit okeanın və Oxot dənizinin təsiri altında daimi donuşluq qatının qalınlığı 100-200 m-ə, Kamçatka yarımadasında isə 25-30 m-ə qədər azalır.

Daimi donuşluq Qafqazda 3500 m mütləq yüksəklikdən yuxarıda olan hissələrdə (Kazbek, Elbrus, Alagöz və s.) adalar şəklində müşahidə edilir. Türküstan və Pamir dağlarında 4000-4300 m, Mərkəzi Kun-Lunda 5100-5250 m, Himalayda, Tibet yaylasında isə 4000-5000 m mütləq yüksəklikdən yuxarıda daimi donuşluğun geniş yayılması güman edilir.

Çoxillik donmuş sahənin qalınlığı Alyaskanın Gennekot mis mədənində 270 m, Barrou burnundan cənub-qərbədə isə 450 m-ə çatır.

Hesablamalar göstərir ki, daimi donuşluq Yer kürəsinin quru sahəsinin ( $149$  milyon  $\text{km}^2$ ) 26%-ni təşkil edir. Keçmiş ittifaq ərazisində daimi donuşluq  $11$  mln.  $\text{km}^2$  (49,7%) sahədə yayılmışdır.

Daimi donuşluq qatında mamont və başqa heyvan qalıqlarına, qədim dördüncü dövr buzlaşması çöküntülərinə rast gəlmək olar. Bu, daimi donuşluğun qədimdən əmələ gəldiyini göstərir. Lakin daimi donuşluğun müəyyən hissələrinin yaxın keçmişdə əmələ gəldiyini göstərən dəlillər də vardır. Alyaskada cavan daimi donuşluq sahələrində 2000 il bundan əvvəl yaşamış skif tayfasına məxsus meyitlər, ev əşyaları, at cəsədi tapılmışdır.

### **Yeraltı buzlar**

Daimi donuşluq ərazisində müxtəlif mənşəli yeraltı buzlar yerləşir.

P.A.Şumski yeraltı buzlaqların əmələgəlmə prosesini üç əsas

qrupa bölür:

1.Yeraltı suların donmasından əmələ gələn konstitusion buzlar. Bu qrupa buz-sement, seqreqasiya (ayrılmış), inyeksiyon (yerləşdirilmiş, kök salmış) və damar buzları daxildir.

2.Donmuş dağ süxurlarında boşluqların buzla dolmasından əmələ gəlmış mağara-damar buzları. Bura damar və təkrar damar buzları, termokarst və karst-mağara buzları daxildir.

3.Yer səthində olan buzların basdırılması nəticəsində əmələ gəlmış buzlar. Bu qrupa konjelyasiya və çökmə metomorfik buzları daxildir.

Seqreqasiya buzları mövsümi donan və açılan dağ süxurlarının daxilində, eləcə də onun səthində əmələ gəlir. Bu buzlar əmələ gələrkən torpağı şışirdir, bitkiləri kökündən çıxarıır, əridikdə həmin yerdə torpağın çökməsinə səbəb olur.

İnyeksiyon buzlar təzyiq, miqrasiya və sərbəst yeraltı suların donmasından əmələ gəlir. Onlar daimi don və sukeçirməyən dağ süxurları boyu uzanmış və çox geniş yayılmışdır. İnyeksiya buzları təsirindən lakkolitə oxşar formada hamar-qabarıq təpəcik yaranır. Əgər təpəciyin daxilində olan sıyıq palçığın təzyiqi çoxdurşa, təpəciyin üstündə əmələ gələn çatdan kənara sıyıq palçıq fəvvərə vurur. Əgər həmin təpəciklərin daxilində qaz toplanmışsa, sıyıq palçıq, yaxud su partlayışla bir neçə metr yuxarı atılır. Buna «hidrovulkan», yaxud «palçıq vulkanı» deyilir. Təpəciklərin hündürlüyü 1 m-ə, diametri isə 10 m-ə qədər olur. Çoxillik inyeksiya buzlarının əmələ gətirdiyi təpələrin («**b u l q u n y a x - l a r**») hündürlüyü 2-3 m-dən 20-25 m-ə, bəzən 40 m-ə qədər olur. Bulqunyaxın çevrəsi 200-250 m olur. Onlar mövsümi donuşluqlarda və daimi donuşluğun donu açılan sahələrində yaşılmışdır. Bulqunyaxlar subasrlarda, cavan terraslarda və termokarst cökəkliklərində çox əmələ gəlir.

Su qabaqlar yaranmış çatlara dolaraq donur, onları genişləndirir və süxurları parçalayıır. Sular çatlarda donduğundan səth sularının həmin çatlara daxil olmasına imkan vermir. Bir neçə dəfə eyni çatda əmələ gəlmış buz damarlarına təkrar damarlar deyilir. Bu buzlar «**q a z i n t i**», yaxud «**d a ş**» buzları adlanır. Təkrar-damar buzlarının termokarst əmələ gəlməsində və tikintilərin dağılımasında rolü böyükdür.

Temperaturun fəsillər üzrə tərəddüdü sükurların fiziki-mekaniki dəyişməsinə səbəb olur. Sükurlar soyuyanda yiğilir, isinəndə isə genişlənir. Yiğılma neticəsində sükurlarda çatlar yaranır və nəticədə yer səthi catlı olur. Şaxtadan torpaq səthində əmələ gəlmış çatlar oktyabrın axırından yanvara qədər genişlənir, dərinləşir, yaz-yay aylarında isə istiliyin təsiri nəticəsində kipləşir. Çatların üstdən eni 1-3 sm-ə qədər olur. Eyni tərkibli sükurlarda, çatların təsiri nəticəsində ayrı-ayrı kərdilər şəklində dörd künc sahələr yaranır. Müxtəlif tərkibli sükurlarda kərdilər cox kunclü ola bilər.

Əgər kərdilərin arasında yerləşmiş buz damarlarının kökü daimi don qata çatırsa, onun ancaq dib hissəsi ərimir, yuxarı hissəsi isə əriyir. Həmin buz damarları hər il eyni yerdə əmələ gəldiyindən, onlar ildən-ilə qalınlaşır və nəticədə çatıda genişləndirir.

Buz damarlarının yaranması üçün çat əmələ gəlməli, o su ilə dolmalıdır. Damarlar kifayət qədər rütubətli olan bataqlıqlarda alluvial, deluvial, fluvioqlyasial, dəniz mənşəli çöküntülərdə yaranır. Çatlar yüksək subasarlarda daha geniş yayılır. Buz damarlarının eni bir neçə santimetrdən 3-4 m-ə, dərinliyi isə 1-2 m-dən 6-7 m-ə çatır. Yana-İndiqirka ovalığında buz damarlarının dərinliyi (şaqlı istiqamətdə) 40-50 m, Böyük Lyaxov adasında isə 70-80 m-dir. Damar buzlarının səthdə yaratdığı cox güclü torpaq kərdisinin eni bir neçə metrdən 15-20 m-ə və bəzən 100-150 m-ə çatır. Buz damarları şəbəkəsinin cox sıx olduğu yerlərdə həmin sahənin 30-40%-ni torpaq, qalan hissəsini isə buz tutur. Buz damarları əridikdən sonra həmin sahədə əmələ gəlmış konusvari təpəciklərə Yakutiyada **b a y c a r a x** deyilir. Buz damarlarının şaquli kəsiyində ikimərtəbəlilik müşahidə edilir. Hər iki buz damarı bir-biri ilə buzla birləşir və onların arasında torpaq qatı yerləşir. Bəzi alımlər hər mərtəbənin bir buzlaşma dövrünə aid olduğunu söyləyirlər.

Təkrar damar buzları Rusyanın Avropa hissəsində 67-68° şimal enliyinə qədər yayılmışdır. O, Lena çayının orta axınında donmuş sükurların cənub sərhədindən 1-2 min km aralı yerləşir.

Mağara buzları yer altındaki boşluqları doldurur. Bu boşluqlar karst, termokarst və süni kahalardan ibarət ola bilər.

Termokarst-mağara buzları yerin daxilində, üfüqi istiqamət-də linza şəklində yerləşərək, termokarst boşluğunu, quyuları və kanalları doldurur. Onların qalınlığı bir neçə santimetrdən 3 m-ə qədər, uzunluğu isə (üfüqi istiqamətdə) 15 m olur. Həmin buzlar əridikdə onun suyu boşluqları genişləndirir. Çox vaxt eroziya bazisindən yuxarıda yerləşən sahələrdə sular axlığından, mağara və quyular boş qalır.

Karst-mağara buzları başlıca olaraq daimi donuşluqdan kə-narda olan sahələrdə yayılmışdır. Onlara UraldaKİ Kunqur buz mağarasını, Sibirdə, Krimda, Qafqazda və başqa yerlərdə olan buz mağaralarını misal göstərmək olar. Karst mağara buzları bir qayda olaraq mağaraları doldurmur. Onlar yer altında stalaktitlər, stalaqmitler, buz gölləri və başqa formalar yaradır.

Yer səthində əmələ gəlmış buzlaqların sonradan sükür qatla-rı altında qalması nəticəsində basdırılmış buzlar yaranır.

### **Yer səthində donuşluğun morfoloji formaları**

Çoxillik donuşluğun yayıldığı ərazilərdə müxtəlif formalı və müxtəlif növlü çoxbucaqlı, yaxud struktur formalar mövcuddur. Onlar qütb, qütbə yaxın və eləcə də müləyim enliklərin yüksək dağlıq hissələrində yayılmışdır. Çoxbucaqlılar müxtəlif formada olur. Onların ətrafi daş zolaqları və aydın görünən çatlarla əhatə olunmuşdur. S.P.Kaçurin qeyd edir ki, onların ölçüləri bir neçə santimetr ilə 1-3 m, böyükükləri isə 15-40 m arasında tərəddüb edir. Çoxbucaqlı formalara gilicəli və daşlı çoxbucaqlılar, «daş üzüklər», zolaqları, çat çoxbucaqları (hamar, hamar-təpəli, dai-rəvi-təpəli və çoxbucaqlı zolağı) və s. daxildir.

Torpaq şiddətli şaxtanın təsirindən donarkən çatlayır və hə-min çatlara dolmuş sular donur, şışır və beləliklə, çatı geniş-ləndirir. Genişlənmiş çata dolmuş su donduqdan sonra onun daha çox genişlənməsinə səbəb olur. Neticədə çatların genişlənmə-sindən onların arasında qalan tala sahələr yanlardan gelən təzyiq nəticəsində qabarır. Qarların, buzların əriməsindən alınan sular və çay suları da həmin çoxbucaqlı çatlarla axaraq onları genişləndirir. Çatlarda buz damarlarının eni bir neçə metrə çatır. Çoxbu-caqlı formaların kiçik çatlardan ibarət olanları da vardır. Çoxbucaqlı səthlər Tundrada (Şpisbergendə, Islandiyada, Qren-

landiyada, Qafqazda, Pamirdə və s. yerlərdə) müşahidə edilir.

Çoxbucaqlı formalar başlıca olaraq torpağın donması və donun açılmasından, temperaturun kəskin dəyişməsi nəticəsində yaranan çatdan və donmuş kütlə daxilində olan müxtəlif gərginliklərdən asılıdır.

Çoxbucaqlı formaların əmələ gəlməsi üçün düz və az meylli səth, kəskin kontinental iqlim və torpaq-termik şəraiti, mövsüm üzrə donan və donu açılan süxurlarda rütubətin artıqlığı kimi ümumi şərait lazımdır.

Çoxbucaqlı formalarдан biri də **tirəciklərdir**. Onların diametri 25 m-dən artıq olur. Onlar şəbəkə şəkilli çoxbucaqlılar yaradır. Çoxbucaqlıların küncləri dörd və daha artıq olur. Hər çoxkünlünün səthi zəif çökmüş sahəni xatırladır. Onların ətrafinı çatlar, sıyrımlar və tirəciklər əhatə edir. Belə formalar Lena, Yana-İndiqirka, Kolima düzənliyində yayılmışdır.

Yastı təpə və dairəvi təpə formalı törəmələr Rusyanın Avropa hissəsinin və Qərbi Sibirin şimalında və başqa yerlərdə yayılmışdır. Bunlar torflu sahələrdə iri təpəciklərin denudasiya sayəsində parçalanaraq təcrid olunması nəticəsində yaranır. İ.Y.Baranovun fikrincə onlar torfun və mineral süxurların şaxtadan işməsi nəticəsində əmələ gəlir.

Dairəvi təpelər (baycaraxlar) damar buzlarının yayıldığı yerlərdə çox müşahidə edilir. Onların səthi hamar olmaqla, relyefdə aydın görünür.

Düz sahələrdə tərkibində daş qırıntıları olan rütubətli gillicələrdə daş üzükleri adlanan formalar yaranır. Daş zolaqları torpaq sahələrini əhatə edir.

Daş üzükleri zolağında olan daş qırıntıları gah qarışq, gah da şaquli istiqamətdə olur. Daş üzükleri ilə əhatə olunmuş geniş torpaq talalarının üzərində çox ensiz olan əlavə daş üzükleri müşahidə olunur. Daş haşıyələri planda ya dairəvi, yaxud da ətraflara cıxiñti əmələ getirən çoxkünlü formasında olur.


Daş zolaqları yerin səthindən aşağı keçdikcə tədricən azalır, onun daxilində gilli torpaq artır, nəticədə onlar başlıca olaraq qrunyla əvəz olunur.

Daş üzükleri düzənlikdən başqa az meylli yamaclarda da müşahidə olunur. Qravitasianın təsiri nəticəsində meylli ya-

maclarda daş üzükləri zolağı yamac boyu aşağı əyilir. Meylliyi artıq olan yamaclarda daş üzükləri qapalı olsa da, onların zolaqları yamac boyu aşağı çevrilmiş dalğavari forma alır. Meylli yamaclarda olan daş üzüklərinin zolaqları düzənlikdə olduğu kimi, başlıca olaraq daş parçalarından deyil, daş və torpağın qarışığundan ibarətdir.

Daş parçalarının və qırıntılarının çox olduğu yerlərdə daş zolaqlarının arasında yerləşmiş torpaq talalarının səthi qabaq, yanları isə batıq olur. Belə yerlərdə daş zolaqları hər iki tərəfdə olan torpaq talalarının yandan sıxılması nəticəsində tədricən üzə çıxır.

Çoxbucaqlı torpaq sahələrində daş zolaqlarının əmələ gəlmə səbəbini torpağın tez-tez donub açılmasında görürəm. Belə ki, torpağın üst qatı donarkən onun daxilində olan daşlar da həmin torpağın içində donur. Donma yuxarıdan (yer səthindən) aşağı getdiyindən torpaq səthində olan daşın üst hissəsi donmuş torpağa yapışaraq bir qədər yuxarı qalxır. Torpağın donu ilk dəfə üstdən açıldıqından daşın ətraf hissəsindəki şışmış torpaq aşağı çökür, daş isə bir qədər yuxarı qalxır. Bu hal hər il təkrar olunduğundan daşların ətrafinin donub açılması nəticəsində onlar tədricən yuxarı hərəkət edir və nəticədə yer səthinə çıxır. Beləliklə, müəyyən bir çat üzrə daş zolaqları meydana gəlir.



Şəkil 25. Struktur qrunltarı (D.Q.Lanova görə):  
a – daş zolaqları; b – daş halqaları; v – daş çox künclüləri.

Nivasiya və soliflüksiya nəticəsində əmələ gələn relyef formalarına nival çökəkliklər, karlar, sirkələr, təknəvari dərələr və s. daxildir. Nival formaların əmələ gəlməsində qar əsas amildir.

Soliflüksiya formalarına müxtəlif tirciklər, zolaqlar, bəzi psevdoterraslar, eləcə də yamacdakı elüvial və delüvial qatların «axmasından» əmələ gələn formalar daxildir. Daha mürəkkəb şəraitdə soliflüksiya daş qırıntılarının yerinin dəyişməsinə, rütubətin miqrasiyasına səbəb olur. Soliflüksiya dağ-soliflüksiya terrasları yaradır. Soliflüksiya bəzən dağların səthini hamarlaşdırır. Bu hadisə yalnız şimalda daimi donuşluq sahələrdə deyil, yüksək dağlarda da baş verir. Azərbaycanda soliflüksiya Şahdağında, Qızıl Qayada və başqa yüksək dağlıq sahələrdə geniş yayılmışdır.

Termokarst relyef formaları çoxillik donuşluq olan sahələrdə istilik rejiminin dəyişməsi, yeraltı buzlar əridikdən sonra səthin çökməsi və uçması nəticəsində əmələ gelir. Ən iri termokarst qalın damar buzlarının əriməsindən yaranır. Relikt termokarst qədim buzlaqalrıñ yayıldığı yerlərdə qalmışdır.

Donmuş sükurların şisməsi dağ sükurları daxilində olan suyun miqdardan və onun soyuma dərəcəsindən asılıdır. Çoxillik donuşluğun yayıldığı sahələrdə bir qədər iri təpəciklər yerləşir. Mövsümündən asılı olaraq rütubət çox olan qruntlarda şismələr əmələ gelir. Onların hündürlüyü bir neçə santimetrdən  $1,5\text{ m-e}$  qədər olur. Yol, aerodrom və başqa nəqliyyat sahələrinin altında suyun donaraq şisməsi nəticəsində qışın əvvəlində əmələ gəlmiş kələ-kötürlük (şismə) yaranır, qışın ortasına qədər isə onlar böyüür, sonra isə əriyir. Bu şismələr bütün torpaq örtüyünü, o cümlədən də yolları deformasiyaya uğradır.

### Torf təpəcikləri

Torflu və mamırlı sahələrin donması nəticəsində buzlar onların içərisində istər şaquli, istərsə də üfüqi istiqamətdə yayılır və şəbəkə yaradır. Təpəciklərin daxilindəki buzların forması onun səthində özünü göstərir. Təpələrin səthindən dərinliyə doğru  $1,5\text{ m-e}$  qədər qalınlığında olan hissənin donu yayda açılır. Torpaqdan əmələ gəlmiş bu təpəciklərin mərkəzində bəzən qumlu və gilli sükurlar da olur. Özəyi yayda donmuş olan tə-

pəciklər əsasən qruplar şəklində yayılmışdır. Onlara tək-tək də rast gəlmək mümkündür. Dairəvi formada olan torf təpəciklərinin hündürlüyü 7 m-ə qədər olur. Təpəciyin özəyində olan buzların qalxması ilə əlaqədar olaraq onların səthləri dərin (bir neçə santimetr) və enli (15-20 sm) çatlarla kəsilmişdir. Təpəciklərin arasında bataqlıq bitkileri, yamaclarında isə kollar bitir, üstü isə bəzən torfla örtülü olur.

Torf təpəcikləri bataqlıqda, göl və çayların yaxınlığında, hamar suayırıcıılarda yerləşir. Onlar çoxillik və daimi donuşluq sahələrində, o cümlədən Qərbi Sibirin, Şərqi Avropanın şimalında, Şimali Skandinaviyada və başqa yerlərdə yayılmışdır.

Torf təpələrinin iki tipi məlumdur: yastıtəpəli və iritəpəli torfluqlar. Yasti torf təpələri alçaq (0,5-2 m), iri torf təpələri isə xeyli yüksək (3-5 m, hətta 7 m) olur. Son zamanlara qədər torf təpələrinin mənşəyi ətraflı öyrənilməmiş və bu barədə müxtəlif nezəriyyələr mövcud olmuşdur. Hazırda torf təpələrinin iki genetik növü məlumdur: 1) erozion relikt təpələr, 2) donma nəticəsində torf və qrunutun qabarmasından əmələ gələn təpələr.

### Tarınlar

Ən şiddətli şaxtalar zamanı çay dərələrində və ondan çox kənarda müxtəlif relyef şəraitində üzə çıxan sular yerindəcə donaraq **tarınlar** (yakut dilində) əmələ gətirir. Tarınlar çay və qrunut sularından əmələ gəldiklərindən iki növə: çay və qrunut tarınlarına ayrılır. Kontinental iqlim şəraitində çox şaxtalı və az qar yağan sahələrdə çaylar donduğundan, onların suyu buzun üstündən, altından, yaxud da yanlarından özünə yol təpib səthə çıxmaga başlayır. Üzə çıxan su yerindəcə donur.

Middendorf qeyd etmişdir ki, Selenqa çayı dərəsi boyunca (Aldan çayı hövzəsi) yerləşmiş tarının uzunluğu 15 km, ən eni yeri isə 940 m-dir. Bəzi yerlərdə həmin tarının eni 200 m-ə qədər daralır. Tarının başlangıç hissəsində qalınlığı 1,8-3,7 m-ə qədər, səthi bəzən dalğavari olur.

Maydel 1868-ci ildə müşahidə etdiyi Kırı çayı dərəsində olan (Yakutiyada) tarının iki çay buzlarının (Kırı və Nəxarana) birləşməsindən əmələ gəldiyini göstərmişdir. Bu çayların yaratdığı vahid buz sahəsinin uzunluğu 21,3 km-dir. Təxminən eyni

uzunluğa malik olan tarını həmin il Maydel Tas-Xayax-tax dərə-sində müşahidə etmişdir.

Tarınlar ən çox kiçik çaylarda əmələ gəlir. Onların, demək olar ki, eksəriyyəti ilin isti aylarında əriyir. Dərələrdə tarınların əmələ gəldiyi yerlərdə, adətən, genişlənmə müşahidə edilir. Belə ki, çay suyu axına maneçilik törədən tarınların yanlarında özünə yol açır və nəticədə yamacları yuyaraq dərəni genişləndirir.

Qrunt sularından tarınların yaranması daimi donmuşluq sahələ-rində də yeraltı suların olmasını sübut edir. Burada qrunt suları daimi donmuş qatların üstündə və donmuş iki qatın arasında, ya-xud da onun altında yerləşir. Yeraltı suların nəticəsində əmələ gələn tarın, Tas-Xayax-tax silsiləsində olan Loqdı çayı hövzə-sində müşahidə edilmişdir. Qış aylarında çay dərələrində yayıl-mış və fəaliyyətdə olan tarinların üzərindən qalxan su buxarı isti bulaqların üzərindən qalxan buxarı xatırladır. Buna səbəb tarını yaradan suların temperaturu ilə ( $0^{\circ}$ ) onu əhatə edən havanın tem-peraturu ( $-35^{\circ}$ – $40^{\circ}$ ) arasında böyük fərq olmasıdır.

Tarınların üzərindən su axarkən həmin yerdə hərəkət etmək çox çətin olur. Bəzən onun üzərini örtən qarın altından axan su xizəklə hərəkəti çətinləşdirir. Əgər tarın üzərində axan su do-nubsa hərəkət bir qədər asanlaşır.

### Hidrolakkolitlər

Mərkəzdə buz yerleşmiş təpələr hidrolakkolitlər adlanır. Asyanın şimalında və Şimali Amerikada olan hidrolakkolitlərin hündürlüyü 25-40 m-ə, bəzən 70 m-ə çatır. Hidrolakkolitlər ək-sər halda dairəvi, yaxud oval formada olur, yamacları çox dikdir, ətək hissədə diametri 150-200 m-ə qədərdir. Yakut dilində bul-qunyax adlanan bu təpələr yeraltı suların üzə çıxdığı yerlərdə əmələ gəlir.

# MÜNDƏRİCAT

## I hissə

<b>I fəsil.</b> Geomorfologianın bir elm kimi təyini və onun tədqiqat obyekti .....	3
<b>II fəsil.</b> Relyef haqqında ümumi məlumat .....	7
Relyef formaları və elementləri haqqında anlayış .....	7
→ Relyefin morfometriyası .....	10
-/- <b>III fəsil.</b> Relyef-endogen və ekzogen qüvvələrin qarşılıqlı təsiri nəticəsidir .....	13
Ümumi məlumat .....	13
Süxurların xassələri və relyefin inkişafında onların Əhəmiyyəti .....	15
→ Relyefin əmələ gəlməsində denudasianın rolu .....	16
→ Relyef və iqlim .....	18
� Endogen proseslər və onların relyef əmələ gəlməsində rolu .....	22
Morfostruktur anlayışı haqqında .....	22

## II hissə

<b>IV fəsil.</b> Tektonik hərəkətlərin relyef əmələ gəlməsində rolu .....	25
Qırışq dağlar .....	32
Faylı dağlar .....	34
Neotektonik hərəkətlərin relyef əmələ gəlməsində rolu .....	37
<b>V fəsil.</b> Maqmatizm və onun relyef əmələ gəlməsində rolu .....	39
Intruziv maqmatizmin relyefə təsiri .....	39
Effuziv maqmatizmin (vulkanizmin) relyefə təsiri .....	42
Vulkanizm haqqında ümumi anlayış .....	
Mərkəz püskürmədən əmələ gələn vulkan formalarının tipləri .....	49
Kraterlər və kalderlər .....	54
Tüfeyli konuslar .....	55
Lava axınları və örtükləri .....	56
Çat boyu püskürmədən əmələ gələn səth formaları .....	58
Lava yaylaları .....	58

Vulkanik sahələrin hidroqrafiyası .....	60
— Vulkanik sahələrdə relyefin destruksiya formaları .....	61
Postvulkanik (vulkanizmdən sonrakı) hadisələr .....	67
Palçıq vulkanlarının relyef formaları .....	68
Vulkanların coğrafi yayılması.....	70
<b>VI fəsil. Zəlzələlərin relyef əmələ gəlməsində rolu .....</b>	<b>71</b>

### III hissə

<b>VII fəsil. Relyefin planetar formaları .....</b>	<b>74</b>
<b>VIII fəsil. Materiklərin böyük relyef formaları .....</b>	<b>81</b>
Platformaların böyük relyef formaları .....	82
Materik geosinklinal qurşaqlarının böyük relyef formaları ..	93
Materiklərin fəallaşmış qurşaqlarının böyük relyef formaları .....	99
Materiklərin sualtı kənarlarının böyük relyef formaları ..	104
Materik yamacının relyefi .....	107
Materik ətəyinin relyefi .....	109
<b>IX fəsil. Geosinklinal (yaxud keçid) sahələrin böyük relyef formaları .....</b>	<b>110</b>
<b>X fəsil. Okean dibinin böyük relyef formaları.....</b>	<b>116</b>
Orta okean silsilələrinin relyefi .....	117
Okean yatağının relyefi.....	120

### IV hissə

Ekzogen proseslərin relyef əmələ gəlməsində və inkişafında rolu .....	129
<b>XI fəsil. Aşınma və onun relyef əmələgəlmə prosesində rolu .....</b>	<b>129</b>
<b>XII fəsil. Yamaclar və yamac prosesləri.....</b>	<b>133</b>
Yamac anlayışı və yamacların təsnifatı .....	133
Sürüşmə yamacları.....	137
Uçqun yamacları .....	141
Ufanti yamacları.....	143
Qar uçqunu yamacları .....	145
Qırıntı məhsullarının kütləvi hərəkəti və onun yamacların inkişafında rolu.....	146

Delüvial yamaclar .....	151
Peneplen, pediment, pediplen və düzləmə (hamarlanması) səthləri haqda anlayış .....	156
<b>XIII fəsil.</b> Relyefin su-eroziya və su-akkumulyasiya formaları Eroziya və akkumulyasiya qanunları .....	159
Eroziya bazisi .....	160
Axar suların işi .....	163
Dərə-xətti eroziyanın məhsuludur .....	165
Çay yataqlarının formalaşması və onların morfoloji xüsusiyyətləri .....	167
Subasarlı dərənin formalaşması və bu prosesdə meandrların rolü Subasarin relyefi .....	169
Çay terrasları .....	171
Çayın fəaliyyətinə və terrasların əmələgəlməsinə təsir edən amillər .....	172
Dərələrin asimmetrikliyi .....	178
Şəlalələr və astanalar .....	180
Çay dərələrində göl çökəklərinə oxşar genişliklər .....	181
<b>XIV fəsil.</b> Erozion relyef formaları .....	181
Çay qovuşmaları və çay sisteminin inkişafı .....	184
İki tərəfi açıq (yarma) dərələr .....	185
Dərələr və tektonika .....	188
Çay və dərə şəbəkəsinin sıxlığı .....	190
Yarğanlar və qobular .....	191
Bedlend (yararsız torpaqlar) .....	194
Monoklinal strukturlu sahələrin erozion-denudasion relyef formaları. Kuest tipli relyef .....	195
<b>XV fəsil.</b> Yeraltı suların fəaliyyəti ilə əmələ gələn relyef formaları .....	196
Karst .....	197
Karstlaşan sükurlar .....	198
Karstin əmələgəlmə şəraiti .....	199
Karstin morfologiyası .....	201
Karst relyefinin səth formaları .....	204
Karstin hidrologiyası .....	208
Karst sahələrinin çayları .....	210
Karst bulaqları .....	212

Karst mağaraları .....	213
Psevdokarst (yalançı karst) .....	216
<b>XVI fəsil.</b> Qlyasial və flüvioqlyasial relyef formaları.....	217
Qar xətti və onun geomorfoloji əhəmiyyəti .....	217
Qar xətti yüksəkliyinin təyin edilmə üsulları .....	221
Buzlağın qidalanma və ablyasiya sahəsi .....	222
Buzlaqların tipləri .....	224
Buzlaq səthinin morfoloji xüsusiyyətləri .....	227
Buzlaqların hərəkəti və ixtisar olunması.....	228
Morenlər .....	229
Dağların qlyasial morfologiyasının əsas xüsusiyyətləri.....	231
Müasir buzlaqların coğrafi yayılması .....	234
<b>XVII fəsil.</b> Materik buzlaşması sahələrinin relyefi.....	238
Dördüncü dövr buzlaşmasının səbəbləri .....	241
Yer küresində qədim buzlaşmaların izi .....	243
Buzlaq çöküntüləri .....	243
Qədim axarlı dərələr .....	244
Kamlar, drumlinlər və ozlar .....	245
Moren tirələri .....	247
Daş axınları və daş dənizləri .....	247
Buzlaq çöküntüləri çökməmiş sahələr .....	248
Dördüncü dövr buzlaşmalarının miqdarı və onun morfoloji əhəmiyyəti .....	248
<b>XVIII fəsil.</b> Səhraların morfologiyası.	
Səhra geomorfoloji landşaftı.....	251
Deflyasiya relyef formaları .....	253
Səhra qabığı və səhra qaysağı .....	255
Səhralarda erozion relyef formaları .....	256
Səhraların tipləri .....	257
Səhralarda akkumulyativ qum formaları .....	260
Daşlı səhralar .....	265
Gilli və gilli-şoranlı səhralar .....	266
Axarsız çökəklər .....	267
Şahid dağlar və qayalı dağətəyi düzənliklər .....	268
Səhraların coğrafi yayılması .....	271
<b>XIX fəsil.</b> Dəniz sahillərinin morfologiyası	
Sahil və onun morfoloji elementləri .....	273

Sahili formalasdıran əsas qüvvələr.....	275
Abrasion sahillər.....	278
Sahilboyu akkumulyativ relyef formaları .....	280
Estuari və deltalar .....	281
Sahil dünləri .....	284
Qədim sahil xətləri və terraslar .....	284
Mərcan poliplerinin yaratdığı sahillər və adalar .....	285
Sahillərin genetik təsnifatı .....	287
<b>XX fəsil. Qütb ölkələrinin morfolojiyası .....</b>	<b>287</b>
Ümumi şərait və morfonogez amilləri .....	287
Daimi donuşluq .....	288
Yeraltı buzlaqlar .....	290
Yer səthində donuşluğun morfoloji formaları .....	293
Torf təpəcikləri .....	296
Tarinlar .....	297
Hidrolakkolitlər.....	298

96W  
1.155<sup>+</sup>

**Nəşriyyat redaktoru: Məryəm Qədimova**

**Kompyuter tərtibatı: Azadə İmanova**

**Çapa imzalanmışdır 16.01.2012. Kağız formatı 60x84 1/16.**

**Sifariş 08. Həcmi 19,0 ç.v. Sayı 350.**

---

**«Bakı Universiteti» nəşriyyatı, Bakı, AZ 1148, Z.Xəlilov, 23.**